

RIYAZİYYAT 4

METODİK VƏSAİT



LAYİHƏ


ZAUR İSAYEV, GÜNEY HÜSEYNZADƏ,
SOLMAZ ABDULLAYEVA, XƏDİCƏ QASIMOVA

RIYAZİYYAT

Ümumi təhsil müəssisələrinin 4-cü sinifləri üçün
Riyaziyyat fənni üzrə dərsliyin
METODİK VƏSAİTİ



©Azərbaycan Respublikası Təhsil Nazirliyi



Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0
International (CC BY-NC-SA 4.0)

Bu nəşr Creative Commons Attribution-NonCommercial-ShareAlike 4.0 International lisenziyası (CC BY-NC-SA 4.0) ilə www.trims.edu.az saytında əlçatandır. Bu nəşrin məzmunundan istifadə edərkən sözügedən lisenziyanın şərtlərini qəbul etmiş olursunuz:

İstiqad zamanı nəşrin müəllif(lər)inin adı göstərilməlidir.

Nəşrdən kommersiya məqsədilə istifadə qadağandır.

Törəmə nəşrlər orijinal nəşrin lisenziya şərtlərilə yayılmalıdır.

Bu nəşrlə bağlı irad və təkliflərinizi artitrm2017@gmail.com və derslik@edu.gov.az elektron ünvanlarına göndərməyiniz xahiş olunur. Əməkdaşlığınıza üçün əvvəlcədən təşəkkür edirik!

LA
L
HE

A large, stylized, purple diagonal watermark reading "LA L HE" is positioned in the bottom right corner of the page.

MÜNDƏRİCAT

1. Dərslik komplekti haqqında	3
2. Dərsliyin quruluşu və təlim konsepsiyası	4
3. Məsələ həlli dərslərinin təşkili	6
4. Riyaziyyat fənn kurikulumu.....	9
İllik planlaşdırma	27
1-ci BÖLMƏ. ƏDƏDLƏR (1 000 000-a qədər).....	29
2-ci BÖLMƏ. TOPLAMA VƏ ÇIXMA	45
3-cü BÖLMƏ. VURMA VƏ BÖLMƏ	63
4-cü BÖLMƏ. RİYAZİ İFADƏLƏR. TƏNLİK	86
5-ci BÖLMƏ. VURMA VƏ BÖLMƏ	106
6-ci BÖLMƏ. HƏNDƏSİ FİQURLAR	116
7-ci BÖLMƏ. ADI VƏ ONLUQ KƏSRLƏR.....	128
8-ci BÖLMƏ. PULLAR.....	152
9-cu BÖLMƏ. ÖLÇMƏ.....	170
10-cu BÖLMƏ. MƏLUMATLARIN TƏSVİRİ.....	192

LAYİHƏ

GİRİŞ

1

DƏRSLİK KOMPLEKTİ HAQQINDA

4-cü sinif üzrə riyaziyyat dərslik komplektinə aşağıdakı komponentlər daxildir:

- Dərslik
- Metodik vəsait
- İş dəftəri

Dərslikdə bilavasitə şagird üçün nəzərdə tutulan və kurikulumda təsbit olunmuş müvafiq məzmun standartlarını reallaşdırın tədris materialları əks olunur.

Dərsliyin 1-ci yarımil üçün nəzərdə tutulan hissəsi 6 bölmədən ibarətdir. Uyğun bölmələrin ümumi titul səhifəsi var və hər bir bölmə ümumiləşdirici dərs üçün nəzərdə tutulmuş tapşırıqlarla bitir. Bölməyə daxil olan hər mövzu yeni sahifədən başlayır. Hər bir dərsə aid olan sual və tapşırıqlar nömrələnmişdir.

İş dəftəri. Dərslikdə verilmiş məzmunun şagirdlər tərəfindən daha dərindən mənim-sənilməsi üçün misal və məsələləri ehtiva edir. Qazanılmış bilik və bacarıqların tək-milləşdirilməsi, praktik vərdişlərin formalasdırılması üçün iş dəftəri xüsusi əhəmiyyət kəsb edir. Şagirdin iş dəftərindəki fəaliyyətinə əsasən formativ qiymətləndirmə, təlim prosesinin monitorinqi və şagird nailiyyətlərinə nəzarət həyata keçirilə bilər.

Müəllimlər üçün nəzərdə tutulan metodik vəsait ümumi (giriş) hissədən və dərslərin şərhindən ibarətdir. Ümumi hissədə dərsliyin məzmun-struktur və metodoloji konsepsiyası əks olunur. Bunlar aşağıdakılardır:

- IV sinifdə riyazi təhsilin əsas prinsipləri.
- Riyaziyyat təliminin fəaliyyət xətləri üzrə təşkili.
- Riyaziyyat təlimində bəzi strategiyalar.
- Məsələ həlli dərslərinin təşkili.
- Ümumi illik planlaşdırma.
- Alt standartların təlim nəticələri üzrə bölünmə xəritəsi.
- Məzmun standartlarının bölmə və mövzular üzrə reallaşma cədvəli.
- Ümumiləşdirici dərslərin təşkili.
- Qiymətləndirmə prinsipi.
- Diferensial təlim üsulları.



Hər bir bölmənin girişində uyğun tədris materiallarının icmali və dərslik komponentləri üzrə bölmənin məzmun xəritəsi (bölmə, dərs, standart, səhifə və s.) verilir. Hər bir dərsin şərhində aşağıdakılardan öz əksini tapır:

- Standartlar üzrə təlim nəticəsi.
- Dərs üçün lazım olan resurslar (əyani vəsaitlər və elektron mənbələr).
- Motivasiya üzrə tövsiyələr (mövzuya yönəltmə).
- Təlim texnologiyası üzrə tövsiyələr.
- Təlim prosesində, adətən, şagirdlərin çətinlik çəkdikləri məqamları aradan qaldırmak istiqamətində tövsiyələr.
- Misal və məsələlərin həlli üzrə tövsiyələr.
- Diferensial təlim üzrə tövsiyələr.
- Məsələ həlli dərslərinin təşkili üzrə tövsiyələr.
- Formativ qiymətləndirmə meyarları, üsul və vasitələri.
- Bölmə üzrə ümumiləşdirici dərslərin təşkili.

LAYİHE

2

DƏRSLİYİN QURULUŞU VƏ TƏLİM KONSEPSİYASI


Mövzuların təlim modeli “Öyrən” → “Möhkəmləndir” → “Tətbiq et” modelinə əsaslanır.

Öyrən – bilik və bacarıqların illüstrativ materiallarla zənginləşdirilərək əyani vəsaitlərlə mənimsədilməsidir.


Möhkəmləndir – qazanılmış yeni bilik və bacarıqların praktik tapşırıq, çalışmalar, yazı və başqa yollarla təkmil-ləşdirilməsidir.

Tətbiq et – öyrənilən bilik və bacarıqların getdikcə mürakkəbləşən məsələ həllinə və riyazi modelləşdirməyə tətbiq olunmasıdır.


Hər bir mövzu beşmərhələli təlim tsikli əsasında tədris edilir. Mövzu məsələ həlli ilə başlayıb məsələ həlli ilə bitir.



Təlim modeli ilə mövzuların rubrikalarının uyğunluğu:



- 1. **Problem mərkəzli fəaliyyət** (*Problem-Centered Hands-on Activity*). Dərslikdə "ARAŞDIRMA-MÜZAKİRƏ" başlığı ilə verilir.
- 2. **Mövzunun izahatı**. Dərslikdə "ÖYRƏNMƏ" başlığı ilə verilir.



- 3. **Dinlə, təhlil et, açıqla və tətbiq et** (müəllimlə birləşdirilmiş aparılan iş). Dərslikdə "BƏLƏDÇİ" başlığı ilə verilir.
- 4. **Növbə sizdə**. Dərslikdə "MÜSTƏQİL İŞ" başlığı ilə verilir.



- 5. **Problem həllətmə**. Dərslikdə "MƏSƏLƏ HƏLLİ" başlığı ilə verilir.

LAYİHƏ

Təlim materialları aşağıdakı rubrikalar üzrə qruplaşdırılmışdır:



Yada salın. Dərslikdəki ilk üç bölmə – şagirdlərin bu bölmələrlə bağlı II sinifdə qazandıqları bilik və bacarıqların təkrarı ilə başlayır. İki səhifəlik bu təlim materialı əsas nəzəri məlumatları və bu məlumatların tətbiqi ilə bağlı tapşırıqları ehətə edir. IV bölmədən başlayaraq şagirdlər artıq lazımlı olacaq bilik və bacarıqları yada saldıqları üçün “Yada salın” başlıqlı materiallara ehtiyac qalmır.

1. Araşdırma-müzakirə. Hər bir mövzunun öyrənilməsi əhəmiyyətli riyazi fikirləri formalaşdırmağa imkan verən, məsələ həlli bacarıqlarının təkmilləşdirilməsinə yardım edən fəaliyyətlə başlanır. Bu fəaliyyət şagirdləri konkret, yaxud təsviri modeldən (məsələn: ox, diaqram, şərti işarələr və s.) istifadə etməklə və dərsdə daha fəal iştiraka həvəsləndirməkələ həyata keçiriləcəkdir. Fəaliyyətdə şagirdlər, əsasən, qrup şəklində iştirak edəcəklər. Bununla əlaqədar olaraq müəllim üçün metodik vəsaitdə problem mərkəzli fəaliyyətin sinifdə necə həyata keçirilməsi, dərkətmənin inkişafı üçün şagirdlərə düzgün istiqamətdə fikirləşmə və əlaqələndirmə apara bilmələri üçün hansı sual və göstərişlərdə (ipucundan) istifadə etməsi, fəaliyyətin nəticələrinin bölüşülməsinə və ümumi-ləşdirilməsinə dair qısa tövsiyələr və başqa şəhərlər veriləcəkdir.

2. Öyrənmə. Yeni bilik və məlumatların izahıdır. Problem mərkəzli fəaliyyətdən sonra müvafiq mövzunun izahı zamanı “konkret-təsviri-müċərrəd” yanaşmasına uyğun konkret və təsviri modellərdən istifadə ediləcək.

Dərsin gedisi şagirdləri fəal iştiraka cəlb etmək üçün mümkün qədər sadə və vizual olaraq təşkil edilir. Müəllim üçün metodik vəsaitdə mövzunun izahı zamanı addım-addım nələrin yerinə yetiriləcəyi, şagirdlərə hansı sualların veriləcəyi, müvafiq riyazi əməlləri yerinə yetirmə bacarıqlarının necə formalaşdırılacağı barədə tövsiyələr eks olunur. Şagirdlərin fəaliyyəti zamanı onların daha çox hansı səhv'lərə yol verdikləri araşdırılır və onları aradan qaldırmak üçün lazımi göstərişlər və şəhərlər verilir. Bu prosesdə dərslikdə və iş dəftərində mövzu ilə bağlı əhəmiyyətli məqamlara, əsas məlumatlara, şagirdlərin düzgün düşünmə tərzlərinə, tez-tez yol verilən səhv'lər və ya anlaşılmazlıqlara diqqət çəkmək üçün xüsusi tövsiyələr verilir.

Yuxarıdakı proseslərdə “konkret-təsviri-müċərrəd” yanaşmasına əsasən qəpiklər və əsginaslar, bir-birinə birləşdirilə bilən kublar, sayma vasitələri: çöplər, lentlər, taxta çubuqlar (dondurma çubuqları), “ədəd tərəzisi”, analoq saat modeli və digər konkret obyektlərdən istifadə edərək anlayış və bacarıqların konkret nümayiş etdirilməsi istiqamətində göstərişlər verilir.

Yeni anlayışların öyrənilməsi prosesində “konkret-təsviri-müċərrəd” yanaşmasına əsasən şagirdlərin eyni anlayışa uyğun bir neçə modeli təcrübədən keçirmələrinə imkan yaradılmalıdır. Digər tərəfdən “scaffolding” (tax-tabənd) strategiyası ilə tədris prosesini şagirdlərin şəxsi ehtiyaclarına uyğunlaşdırmaq nəzərdə tutulur. Başqa sözlə, məqsəd şagirdləri tədricən daha yaxşı anlamağa yönəltmək və nəticədə onların dərs prosesində daha müstəqil olmalarını təmin etməkdir. Bu işdə “konkret-təsviri-müċərrəd” yanaşması anlayışların formalaşdırılmasında və təlim materiallarının təqdim edilməsində nəzərə alınmışdır.

3. Bələdçi. Fəaliyyət, yaxud mövzu izahının əsasını təşkil edən riyazi bilik və bacarıqları mücərrədləşdirən nümunə və uyğun tapşırıqlara (şəkil və modellərlə gücləndirilərək) yer verilir. Şagirddən bunları əvvəlcə təhlil etməsi (və ya müəllimin açıqlamasına qulaq asması), daha sonra isə onu izah etməsi gözlənilir. Ardınca şagirdlərin öyrəndiklərini tətbiq etmələri üçün bənzər tapşırıqlar nəzərdə tutulur.

4. Müstəqil iş. Nümunə kimi verilmiş tapşırığın həllini nəzərdən keçirərək şagirdlərin onu sərbəst şəkildə həll edə biləcəklərini və qazanılması nəzərdə tutulan müvafiq bilik və bacarıqları qüvvətləndirəcək az sayda tapşırıqlar verilir. Bu həmçinin müəllimə formativ qiymətləndirmə aparmağa da yardım edəcəkdir. Metodik vəsaitdə diferensial təlim üçün nəzərdə tutulan tapşırıqlar üzrə tövsiyələr eks olunur. Belə ki, sərbəst iş zamanı zəif nəticə göstərən şagirdlərə təkrar izah, yaxud yüksək nəticə göstərən şagirdlər üçün veriləcək əlavə fəaliyyət, çalışma və tapşırıqlara dair materiallar verilir. Bu mərhələdə veriləcək suallar qapalı tapşırıqlar kimi deyil, açıqtıplı, qısa cavablı, uyğunlaşdırma, doğru-səhv və s. kimi olmalıdır.

5. Məsələ həlli. Hər bir mövzu üçün bir neçə məsələ həll etmək nəzərdə tutulur. Problem həllətmə bacarıqları qoyulan problemin mərhələlərlə həll edilməsi şəklində formalaşdırılır.

3

MƏSƏLƏ HƏLLİ DƏRSLƏRİNİN TƏŞKİLİ

Məsələ həlli riyaziyyat təliminin ayrılmaz hissəsidir. Şagirdlər daim həlli aşkar görünməyən və adı riyazi prosedurların tətbiqini deyil, daha çox yaradıcılıq tələb edən məsələ həlli ilə məşğul olmalıdır. *Riyaziyyat Müəllimlərinin Milli Şurası (National Council of Teachers of Mathematics)* tərəfindən təsdiq olunmuş standartlarda qeyd edilir: "Məsələ həlli – riyazi təhsilin əsas məqsədi olmaqla yanaşı, həm də bunun üçün əsas vasitədir. Şagirdlər üçün daha çox məsələ qurmaq və onları həll etmək, özü də daha çox səy tələb edən mürəkkəb məsələləri həll etmək imkanları yaratmaq lazımdır" (NTCM, Principles Standards and for School Mathematics, p.52).

Şagirdlərin məsələ həlli zamanı yol verdikləri səhvələri təhlil edən Amerika təhsil tədqiqatçısı Anne Nyuman (Anne Newman) bu səhvələri 5 mərhələyə ayırmışdır:

Səhvin xarakteri	Şərhi	Aradan qaldırmaq üçün şagirdə verilən tövsiyələr
Oxuma	Termin və riyazi simvollar düzgün oxunmur.	Sualı təkrar oyu
Anlama	Məsələ tam dərk olunmur.	Məsələdən sizdən nəyi tapmaq tələb olunur?
Çevirmələr	Çevirmələr düzgün yerinə yetirilmir.	Məsələni necə həll etməyi düşünürsünüz?
Riyazi prosedur və faktlar	Riyazi hesablamalarda səhvə yol verilir.	Cavabı necə hesablayardınız?
Kodlaşdırma	Həll tapılsa da, məsələnin cavabı düzgün göstərilmir.	Təkrar həll edib cavabı altından yaz.


Məşhur riyaziyyatçı, elmin təbliğatçısı və riyazi təhsilin araşdırıcısı Corc Polyanın (George Pólya, "How to Solve It", 2nd ed., Princeton University Press, 1957) nəzəriyyəsinə əsasən, məsələ həlli 4 fazadan keçir:

1. Məsələni başa düşmək (anlama).

Cox vaxt müəllimlər bu mərhələyə ciddi fikir vermədiklərindən şagirdlər hətta sadə məsələləri də həll etməkdə çətinlik çəkirlər. Bu çətinliyi tədricən aradan qaldırmaq məqsədilə şagirdlərə müxtəlif suallar vermək olar:

- Məsələnin şartindəki bütün sözlərin mənası aydınlaşdırımı?
- Sizdən nəyi tapmaq və ya göstərmək tələb olunur?
- Məsələnin şartını öz sözlərinizlə necə söyləyə bilərsiniz?
- Məsələnin şartını necə təsəvvür edirsiniz?
- Məsələni daha yaxşı başa düşmək üçün onu şəkil, yaxud sxemlə necə təsvir etmək olar?

Məsələnin şartını daha yaxşı başa düşmək üçün qısa yazılış forması, cədvəl, sxem, şəkil və digər təsvirlərdən də istifadə etmək olar.



2. Məsələni həll etmək üçün plan qurmaq.

Bir məsələni həll etmək üçün müxtəlif üsullardan istifadə etmək olar. Düzgün üsulu seçmək bacarıqlarını formalaşdırmağın ən yaxşı yolu daha çox məsələ həll etməkdir. Təcrübə qazandıqca şagirdlər məsələ həlliinin daha asan strategiyasını seçə biləcəklər. Ümumi məsələ həlli strategiyaları (Alfred S. Posamentier Stephen Krulik, "Problem Solving Strategies in Mathematics", Corwin, 2009) aşağıdakılardır:

- Təxminetmə və yoxlama (guess and check) – bu strategiya cavabı təxmin edib yoxlamağı və həlli təkmilləşdirməyi nəzərdə tutur.
- Praktik fəaliyyət (Act It Out) – vəsaitlərdən istifadə etməklə praktik fəaliyyət.
- Şəkil çəkmə (Draw) – şəkil və diaqramlar çəkmək.
- Siyahı tərtib etmək və cədvəl qurmaq (Make a List and table).
- Məntiqi düşünmə (Think) – əvvəlki biliklərdən istifadə etməklə məntiqi düşünmə.

LAYİHE

3. Məsələni həll etmək.

Bu mərhələ plan qurma ilə müqayisədə daha sadədir. Şagirdlərə izah etmək lazımdır ki, əgər seçdiyiniz həll üsulu kömək etmirsə, onu dəyişmək lazımdır. Bundan çəkinmək lazım deyil: ən güclü riyaziyyatçılar da məsələnin həlli alınmayanda həll üsulunu dəyişmək məcburiyyətində qalırlar.

4. Cavabı yoxlamaq.

Yoxlama mərhələsi şagirdlər çox fayda verə bilər. Məsələ həllini müzakirə edərkən səhvələr aydınlaşdırılır və bu tripli məsələlərin həllində hansı üsullardan istifadə etməyin daha səmərəli olduğu müəyyənləşdirilir.

Ümumiyyətlə, “məsələ həll etmək” və “məsələ həllinin tədrisi” anlayışlarını fərqləndirmək çox vacibdir. Bu baxımdan tədris prosesində hər bir məsələ həllinin 4 fazlı idrak prosesinə (anlama – plan qurma – həll etmə – yoxlama) üçmərhələli şagird fəaliyyəti kimi yanaşılması tövsiyə olunur. Mason, Burton və Stacey (2010) görə (Mason J., Burton L., & Stacey K. 2010. Thinking Mathematically. 2nd. Ed. New York: Pearson), məsələ həllinin tədrisi üç mərhələdə reallaşdırılır: *cəlbetmə, əqli hücum və müzakirə*.

1. Cəlbetmə mərhələsi məsələnin həllinə zəmin yaratdıığı üçün buna kifayət qədər vaxt ayırməq lazımdır. Bu mərhələdə şagirdlərin məsələdə nəyi tapmaq lazım olduğunu anladıqlarına və şərti tam olaraq başa düşdüklerinə əmin olmaq lazımdır. Bunun üçün müəllim şagirdləri aşağıdakı suallar ətrafında düşünməyə istiqamətləndirir:

- Nəyi bilmərəm?
- Nə etmək istəyirəm?
- Nə edə bilərəm?

Məsələnin şərtini daha yaxşı başa düşmək üçün qısa yazılış forması, cədvəl, sxem, şəkil və digər təsvirlərdən də istifadə etmək olar. Adətən, bu mərhələ şagirdlərin daha fəal iştirakı ilə keçir. Onlar məsələni anlamaya və daha asan həll etmək üçün məsələni müxtəlif üsullarla modelləşdirirlər. Bu, rollu oyun, müxtəlif ssenari əsasında qurulmuş səhnəcik, yaxud praktik fəaliyyət ola bilər.

2. Məsələnin həlli (əqli hücum) – plan qurmağa və həll etməyə xidmət edir. Müəllim şagirdlərin düzgün strategiya seçimlərinə nəzarət edir. O, məsələni müxtəlif üsullarla həll etmək üçün şagirdlərə şərait yaradır və fərqli düşünən şagirdləri daha da həvəsləndirir. Bunun üçün onlara müxtəlif manipulyativlərdən (birləşən kublar, say çöpləri, müxtəlif konstruktörler, maqnit dairələr, onluq kublar, onluq çərçivələr və s.) sərbəst istifadə etməyə imkan yaradılır.

3. Müzakirə – yoxlamaya və ümumiləşdirməyə xidmət edir. Bu mərhələdə:

- Həllin düzgünlüyü yoxlanılır.
- Əsas ideyalar (*key ideas*) və həll prosesinin mühüm mərhələləri müzakirə edilir (reflektiv təfəkkür).
- Məsələ və onun həlli ümumiləşdirilir.

4

RİYAZİYYAT FƏNN KURİKULUMU

Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları) şagirdlərdə riyazi təfəkkürün və riyazi dəyərləndirmə bacarıqlarının formallaşdırılmasına xidmət edir. Fənn kurikulumunda riyaziyyat 5 məzmun xətti üzrə tədris olunur. Bütün məzmun xətlərinin əsas hədəfi şagirdlərdə məsələ həlli bacarıqlarının formallaşdırılmasıdır.

İbtidai təhsil səviyyəsində dərsliklər tərtib edilərkən təlim prosesi riyaziyyat fənn kurikulumunda nəzərdə tutulmuş bu məzmun xətləri üzrə təşkil ediləcəkdir: *ədədlər və əməllər, cəbr və funksiyalar, həndəsə, ölçmə, statistika və ehtimal*.

Məzmun xətləri üzrə təlimin təşkili zamanı mənimsənilən bilik və bacarıqların sadədən mürakkəbə doğru olmaqla dərinləşdirilməsi və genişləndirilməsi nəzərdə tutulacaqdır. Bununla yanaşı, fənnin məzmununa daxil olan hər hansı bir bilik və bacarıq yalnız bu məzmun xətti çərçivəsində məhdudlaşmayaq digər xətlərlə də əlaqələndiriləcəkdir. İbtidai təhsil pilləsinin sonunda məzmun xətləri üzrə təlim nəticələri aşağıdakı kimi olacaqdır:



Ədədlər və əməllər

Şagird

- milyon dairəsində əşyaları bir-bir və ya qruplarla sayı, onluq say sistemində mərtəbə vahidlərinin qiymətini müəyyən edir, ədədləri oxuyur və yazır, müxtəlif ekvivalent formalarda təsvir edir, mərtəbə toplananlarının cəmi şəklində göstərir, ədədin hissəsini tapır;
- mənfi olmayan tam ədədlər üzərində hesab əməllərini aparır, bu əməllər arasındaki əlaqələri başa düşür və onlardan problemlərin həllində istifadə edir;
- kəsrlər haqqında ilkin məlumatları əldə edir;
- məsələ həllində və hesablamalarda gözəyari qiymətləndirmə aparır.

Cəbr və funksiyalar

Şagird

- ədədlər arasında əlaqələrin ifadəsində, təsvirində, sadələşdirilməsində, problemlərin həllində müvafiq simvollar, əməllər və xassələrdən istifadə edir;
- sadə tənlikləri həll edir;
- müxtəlif kəmiyyətlər (qiymət, miqdar, dəyər, sürət, zaman, gedilən yol, əmək məhsuldarlığı, işin müddəti, işin həcmi və s.) arasında funksional asılılıqları ifadə edir və bu biliklərdən problem həllində istifadə edir.

Həndəsə

Şagird

- əşyaların fəzada qarşılıqlı vəziyyətini müəyyən edir, sadə fiqurları (nöqtə, parça, düz xətt, bucaq, üçbucaq, düzbucaqlı, kvadrat, dairə, kub) tanıyır, təsvir edir, onların bəzi xüsusiyyətlərini bilir, bu biliklər əsasında müqayisələr aparır və onlardan məsələ həllində istifadə edir.

Ölçmə

Şagird

- seçilmiş şərti ölçü vahidinin verilmiş kəmiyyətdə neçə dəfə yerləşdiyini müəyyənləşdirməklə ölçmə əməliyyatının mənasını başa düşür, vahidlər arasında əlaqə yarada bilir;
- kəmiyyətlərin ölçülməsində və müqayisəsində uyğun ölçü vahidləri və alətlərindən düzgün istifadə edir və bu biliklər əsasında riyazi və praktik çalışmalar yerinə yetirir;
- “perimetri” və “sahə” anlayışlarını başa düşür, bu biliklərdən praktik işlərin və çalışmaların yerinə yetirilməsində istifadə edir.

Statistika və ehtimal

Şagird

- məlumatları toplayır, sistemləşdirir və alınan nəticələri şərh edir;
- ehtimalla bağlı bəzi ifadələri (mümkündür, qeyri-mümkündür, baş verə bilər, baş verə bilməz) bilir və onlardan sadə proqnozların verilməsində istifadə edir.

Digər tərəfdən dərslik tərtib edilərkən aşağıdakı prinsiplər diqqətə alınmışdır:

- Gündəlik hayatda, cəmiyyətdə, yaxud hər hansı bir iş görərkən qarşıya çıxan problemlərdə riyaziyyatdan istifadə.
- Verilən məlumatı təhlil etmək, problemi həll etmək üçün plan və ya strategiya ortaya qoymaq, bir həll yolu tapmaq və bu həlli əsaslandırmak, problemin həlli prosesini və uyğunluğunu gözdən keçirmək, mərhələ-mərhələ problem həllinin modelini formalasdırmaq.
- Problemləri həll etmək üçün məqsədə uyğun vasitələrdən (real əşya, konkret material, kağız-qələm, texnologiya və s.) istifadə edilməsi və müvafiq texnikanın (şifahi hesablama, təxminetmə, ədədləri hissətmə – *number sense* və s.) seçilməsi.
- Riyazi fikir və mühakimə yürütmənin nəticələrini müxtəlif şəkildə (simvollar, diaqramlar, qrafiklər, şifahi və s.) nümayiş etdirməklə əlaqənin yaradılması.
- Riyazi fikirlərin sistemləşdirilməsi, yazılıması və mübadiləsi üçün təqdimatların (*representations*) hazırlanması və onlardan istifadə olunması.
- Riyazi fikirlərin əlaqələndirilməsi və fikir mübadiləsini təmin etmək üçün riyazi əlaqələrin təhlil olunması.
- Yazılı və ya şifahi ünsiyyətdə riyazi fikirlərin və dəlillərin təqdim olunması, izahı və təsdiqi üçün qüsursuz, səlis riyazi dildən istifadə edilməsi.

LAYHE

1. Ədədlər və əməllər

Şagird:

1.1. Ədəd anlayışını, ədədin strukturunu, ədədlər arasındaki münasibətləri başa düşdürüyü və sadə kəsləri tanıdığını nümayiş etdirir.

1.1.1. 1 000 000 dairəsində ədədləri oxuyur və yazar.

- Rəqəmlərlə 1 000 000-a qədər yazılmış ədədi siniflərə ayırmaqla oxuyur (1.1.1).
- 1 000 000-a qədər ədədləri tanır və yazar (1.1.1).
- 1 000 000-a qədər şifahi söylənmiş ədədi yazar (1.1.1).
- 1 000 000-a qədər ədədlərin sözlə yazılışını oxuyur (1.1.1).
- 1 000 000-a qədər bir neçə ədədin ardıcıl düzülüşündəki səhvləri aşkar edir və düzəldir (1.1.1).

1.1.2. Mərtəbə və sinif anlayışlarına əsasən ədədin yazılışında rəqəmin qiymətini müəyyənləşdirir.

- Çoxrəqəmli ədədi siniflərə ayırır (1.1.2).
- Çoxrəqəmli ədədin hər sinfinin təklik, onluq və yüzlüyünün mərtəbə vahidini müəyyən edir (1.1.2).
- Çoxrəqəmli ədədin qeyd olunmuş rəqəminin mərtəbə qiymətini müəyyən edir (1.1.2).

1.1.3. 1 000 000 dairəsində ədədlərin müqayisəsinin nəticəsini ">", "<", "=" işarələrinin köməyi ilə yazar.

- Ədədləri müvafiq riyazi dildən istifadə etməklə müqayisə edir (1.1.3).
- İki qrupa daxil olan əşyaların sayını müqayisə edir və nəticəni uyğun riyazi ifadələr vasitəsilə təsvir edir (1.1.3).
- Konkret, təsviri və müraciət formalarda təqdim olunan çoxrəqəmli ədədləri müqayisə edir (1.1.3).
- Ədədlərin müqayisəsini ədəd oxunda onların bir-birinə nəzərən yerləşməsi kimi təqdim edir (1.1.3).
- Ədəd oxunda yerləşməsinə görə iki ədəd arasındaki münasibəti riyazi ifadə şəklində yazar (1.1.3).
- Çoxrəqəmli ədədlər arasında münasibəti müəyyən etmək üçün onları ən yüksək mərtəbədən başlamaqla müqayisə edir (1.1.3).
- 1 000 000 dairəsində verilmiş bir neçə ədəd arasında ən kiçik və ən böyükü müəyyən edir (1.1.3).
- 1 000 000 dairəsində verilmiş ədədləri ədəd oxunda yerlərinə görə sıralayır (1.1.3).
- 1 000 000 dairəsində verilmiş ədədləri artan və azalan sıra üzrə düzür (1.1.3).
- Onluq kəsləri müqayisə edir (1.1.3).

1.1.4. 1 000 000 dairəsində ədədləri mərtəbə toplananlarının cəmi şəklində göstərir.

- Verilmiş çoxrəqəmli ədəddə hər rəqəmin mövqeyinə görə onun mərtəbəsini müəyyən edir (1.1.4).
- Verilmiş çoxrəqəmli ədəddə hər rəqəmin mərtəbə qiymətini yazar (1.1.4).
- Çoxrəqəmli ədədi mərtəbə qiymətlərinin cəmi (açıq şəkildə) şəklində göstərir (1.1.4).

1.1.5. 1 000 000 dairəsində ədədləri müxtəlif ekvivalent formalarda təsvir edir.

- Çoxrəqəmli ədədi konkret əşyalar vasitəsilə, həmçinin ədəd oxunda təsvir edir (1.1.5).
- Çoxrəqəmli ədədləri min-min, yüz-yüz, on-on və tək əşyalar vasitəsilə təqdim edir (1.1.5).
- Ədəd oxundakı bölgülərə əsasən verilmiş çoxrəqəmli ədədin yerini müəyyən edir (1.1.5).
- Verilmiş çoxrəqəmli ədədi abak (yaxud çötkə) vasitəsilə mərtəbə vahidlərinin sayı ilə təsvir edir (1.1.5).
- Ədədi müxtəlif ədədi ifadələrin nəticələri kimi təqdim edir (1.1.5).
- Çoxrəqəmli ədədi sözlərlə, rəqəmlərlə və mərtəbə qiymətlərinin cəmi kimi təsvir edir (1.1.5).
- Çoxrəqəmli ədədi qarşıq şəkillərdə təqdim edir ($məsələn, 458\ 125 = 4\ \text{yüzminl.} + 58\ \text{minl.} + 125\ \text{təkl.} = 45\ \text{onminl.} + 81\ \text{yuzl.} + 25\ \text{təkl.}$) (1.1.5).
- Ədədin mərtəbə vahidlərinin sayını mərtəbə cədvəlində yazar (1.1.5).
- Mərtəbə vahidlərinin sayına əsasən ədədi müəyyən edir (1.1.5).
- Verilmiş çoxrəqəmli ədəddə hər rəqəmin mövqeyinə görə onun mərtəbəsini və qiymətini müəyyən edir (1.1.5).

1.1.6. Sadə kəsləri modelləşdirir.

- Kəsləri konkret əşya vasitəsilə modelləşdirir (1.1.6).
- Əşyanın hissəsini kəslə ifadə edir (1.1.6).
- Əşyalar çoxluğunun hissəsini kəslə ifadə edir (1.1.6).
- Həndəsi fiqurların hissələrini kəslə ifadə edir (1.1.6).
- Kəsləri ədəd oxunda təsvir edir (1.1.6).
- Ədəd oxunda kəslərin toplanma və çıxılmasını modelləşdirir (1.1.6).

LAYİHE

- Kəsr zolaqları ilə kəsrlərin toplanma və çıxılmasını modelləşdirir (1.1.6).

1.1.7. Məxrəcləri eyni olan kəsrləri müqayisə edir.

- Kəsrin surət və məxrəcini eyni ədədə vurmaqla bu kəsrə bərabər kəsrləri tapır (1.1.7).
- Kəsrin surət və məxrəcinin ortaq bölgəni varsa, hər iksini bu bölgənə bölməklə ilkin kəsrə bərabər kəsri tapır (1.1.7).
- Məxrəcləri eyni olan kəsrləri surətlərinə görə müqayisə edir (1.1.7).
- Surətləri eyni olan kəsrləri məxrəclərinə görə müqayisə edir (1.1.7).
- Birinin məxrəci digərinin misli olan iki kəsri müqayisə edir (1.1.7).
- Ədəd oxundan istifadə etməklə kəsrləri sıralayır (1.1.7).
- Eyni məxrəcli kəsrləri surətlərinə görə sıralayır (1.1.7).
- Verilən eyni məxrəcli kəsrlərdən cəmi 1-ə bərabər olan kəsrləri müəyyən edir (1.1.7).
- Qarışq ədədləri müqayisə edir (1.1.7).
- Qarışq ədədləri müqayisə işarələrinin köməyi ilə müqayisə edir (1.1.7).
- Qarışq ədədləri ədəd oxunda müqayisə edir (1.1.7).
- Qarışq ədədləri sıralayır (1.1.7).

1.1.8. Kəmiyyətin hissələrini kəsrlərin köməyi ilə təsvir edir.

- Uzunluğu adı və onluq kəsrlərdən istifadə etməklə ifadə edir (1.1.8).
- Əşyaların həndəsi ölçülərini adı və onluq kəsrlərdən istifadə etməklə ifadə edir (1.1.8).
- Əşyaların kütləsini adı və onluq kəsrlərdən istifadə etməklə ifadə edir (1.1.8).
- Qabların tutumunu adı və onluq kəsrlərdən istifadə etməklə ifadə edir (1.1.8).
- Manat və qəpikləri adı və onluq kəsrlərdən istifadə etməklə ifadə edir (1.1.8).
- Zamanı adı kəsrlərdən istifadə etməklə ifadə edir (1.1.8).

1.1.8*. Məxrəcləri eyni olan kəsrləri toplayır və çıxır.

- İstənilən kəsri surətləri 1-ə bərabər olan kəsrlərin cəmi şəklində yazır (1.1.8).
- Məxrəcləri eyni olan kəsrləri toplayır və çıxır (1.1.8).
- Məxrəcləri bərabər və cəmi 1-ə bərabər olan kəsrləri toplayır (1.1.8).
- 1 ilə kəsrin fərqini tapır (1.1.8).

1.1.9*. Onluq kəsrləri modelləşdirir və onlar üzərində hesab əməllərini yerinə yetirir.

- Onluq kəsri müxtəlif təsvirlərlə modelləşdirir (1.1.9).
- Həndəsi fiqurların hissələrini onluq kəsrlə ifadə edir (1.1.9).
- Onluq kəsri pullarla (manat və qəpiklərlə) modelləşdirir (1.1.9).
- Onluq kəsri ədəd oxunda təsvir edir (1.1.9).
- Ondabırlar və yüzdəbirlər mərtəbələrindəki rəqəmlərin mənasını izah edir (1.1.9).
- Məbləğləri onluq kəsrlərlə yazır (1.1.9).
- Onluq kəsrləri yeni təklik və ondabırlar yaranmayan hal üçün toplayır (1.1.9).
- Onluq kəsrləri təklik və ondabırlar ayrılmayan hal üçün çıxır (1.1.9).

1.2. Hesab əməllərinin xassələrini və onlar arasındaki əlaqəni başa düşdüyüünü nümayiş etdirir.

1.2.1. Hesab əməllərinin xassələrindən hesablamalarda istifadə edir.

- Toplama və çıxmada əvəzləmə, hissə-hissə hesablama üsullarından istifadə edir (1.2.1).
- Vurmanın paylama və qruplaşdırma xassələrindən hesablamalarda istifadə edir (1.2.1).
- Cəmin və fərqi ədədə bölünməsi qaydasından istifadə edir (1.2.1).
- Vurmada sahə modelindən istifadə edir (1.2.1).
- Hasili natamam hasilləri toplamaqla tapır (1.2.1).
- Bölmədə sahə modelindən istifadə edir (1.2.1).

1.2.2. Məsələlərin həllində hesab əməlləri arasındaki əlaqələrdən istifadə edir.

- “Ədəd az” və “ədəd çox” sözləri ilə bağlı məsələlərdə toplama və çıxma əməlləri arasında əlaqədən istifadə edir (1.2.2).
- Toplama və çıxma ilə bağlı məsələlərdə əməllər arasındaki əlaqədən istifadə edir (1.2.2).
- “Dəfə az” və “dəfə çox” sözləri ilə bağlı məsələlərdə vurma və bölmə əməlləri arasında əlaqədən istifadə edir (1.2.2).
- Vurma və bölmə ilə bağlı məsələlərdə əməllər arasındaki əlaqədən istifadə edir (1.2.2).
- Sadə borc və kredit hesablamalarında əməllər arasındaki əlaqədən istifadə edir (1.2.2).
- Pullarla hesablamalarda əməllər arasındaki əlaqədən istifadə edir (1.2.2).

LAYHE

1.2.3. Birrəqəmli, ikirəqəmli, üçrəqəmli ədədlərə yazılı vurma və bölmə alqoritmlərini bildiyini nümayiş etdirir.

- Çoxrəqəmli ədədi birrəqəmli ədədə alt-alta vurmanın yerinə yetirir (1.2.3).
- Çoxrəqəmli ədədi ikirəqəmli ədədə alt-alta vurmanın yerinə yetirir (1.2.3).
- Çoxrəqəmli ədədi üçrəqəmli ədədə alt-alta vurmanın yerinə yetirir (1.2.3).
- Çoxrəqəmli ədədin birrəqəmli ədədə sütün üzrə bölünməsini yerinə yetirir (1.2.3).
- Çoxrəqəmli ədədin ikirəqəmli ədədə sütün üzrə bölünməsini yerinə yetirir (1.2.3).
- Ədədin bölnənlərini və bölünənlərini tapır (1.2.3).
- 100-ə qədər ədədlər arasında sadə ədədləri müəyyən edir (1.2.3).
- Verilmiş ədədin 3-ə qalıqsız bölünüb-bölünmədiyini müəyyən edir (1.2.3).
- Verilmiş ədədin 5-ə qalıqsız bölünüb-bölünmədiyini müəyyən edir (1.2.3).
- Verilmiş ədədin 6-ə qalıqsız bölünüb-bölünmədiyini müəyyən edir (1.2.3).
- Verilmiş ədədin 9-a qalıqsız bölünüb-bölünmədiyini müəyyən edir (1.2.3).
- Verilmiş ədədin 10-a qalıqsız bölünüb-bölünmədiyini müəyyən edir (1.2.3).
- Sıfırla qurtaran ədədlərlə vurma və bölmə əməllərini yerinə yetirir (1.2.3).

1.2.4. Qalıqli bölməni yerinə yetirir.

- Dördəqəmli ədədi birrəqəmli ədədə sütun şəklində böldükdə qalığı tapır (1.2.4).
- Çoxrəqəmli ədədi birrəqəmli ədədə sütun şəklində böldükdə qalığı tapır (1.2.4).
- İkirəqəmli ədədi ikirəqəmli ədədə sütun şəklində böldükdə qalığı tapır (1.2.4).
- Çoxrəqəmli ədədi ikirəqəmli ədədə sütun şəklində böldükdə qalığı tapır (1.2.4).

1.3. Hesab əməllərini yerinə yetirərkən təxminetmə bacarıqları nümayiş etdirir.

1.3.1. Çoxrəqəmli ədədlər üzərində şifahi və yazılı hesablamalar aparır.

- Çoxrəqəmli ədədləri alt-alta və sətir üzrə yazmaqla toplayır (1.3.1).
- Cəmi şifahi tapmaq üçün toplamanın xassələrindən istifadə edir (1.3.1).
- Toplananlardan birini, yaxud hər ikisini daha əlverişli ədədlə əvəz etməklə cəmi təxmin edir (1.3.1).
- Çoxrəqəmli ədədləri alt-alta və sətir üzrə yazmaqla çıxır (1.3.1).
- Fərqi şifahi tapmaq üçün fərqli üsullardan istifadə edir (1.3.1).
- Azalan və ya çıxılanı daha əlverişli ədədlə əvəz etməklə fərqi təxmin edir (1.3.1).
- Vuruqlardan birini cəm şəklində yazmaqla və hissə-hissə vurmaqla hasılı şifahi tapır (1.3.1).
- Vuruqlardan biri sıfırla qurtaran ədəd olduqda hasılı daha asan üsulla tapır (1.3.1).
- Vuruqlardan birini, hər ikisini daha əlverişli ədədlə əvəz etməklə hasılı təxmin edir (1.3.1).
- Bölünən və ya böləni daha əlverişli ədədlə əvəz etməklə qisməti təxmin edir (1.3.1).
- Hesablamاقla taplığı cavabın inandırıcı olub-olmadığını təqribi cavabla müqayisə etməklə tapır (1.3.1).
- Bölünmə əlamətlərinə görə ədədin 2, 3, 5, 6, 9 və 10-a qalıqsız bölünüb-bölünmədiyini müəyyən edir (1.3.1).
- Bölünən sıfırla qurtaran ədəd olduqda qisməti daha asan üsulla tapır (1.3.1).

1.3.2. Hesablamaların nəticəsinin yoxlanılmasında əməllər arasındaki qarşılıqlı əlaqədən istifadə edir.

- Çıxma əməlinin nəticəsini toplama, toplama əməlinin nəticəsini isə çıxma ilə yoxlayır (1.3.2).
- Bölmə əməlinin nəticəsini vurma, vurma əməlinin nəticəsini isə bölmə ilə yoxlayır (1.3.2).
- Əməllər arasındaki qarşılıqlı əlaqədən istifadə edərək hesablamalarda silinmiş rəqəmləri bərpa edir (1.3.2).
- Qalıqli bölmə zamanı qismətin və qalığın doğruluğunu (Qis-Bölən + Qalıq = Bölünən) yoxlayır (1.3.2).
- Tapılmış qalıq bölgəndən böyük olduqda qalıqli bölməni səhv yerinə yetirdiyini müəyyən edir (1.3.2).
- Məchul vuruğu tapmaq üçün bölmədən istifadə edir (1.3.2).
- Məchul bölünəni tapmaq üçün vurmadan istifadə edir (1.3.2).
- Vurma və bölmənin verilmiş iki komponentinə görə üçüncü məchul komponenti tapır (1.3.2).
- Sütun üzrə bölmə zamanı natamam qismətləri tapır (1.3.2).

1.3.3. Ədədin hissəsini və hissəsinə görə ədədi tapır.

- Əşyalar qrupunun rənglənmiş hissəsini kəsrlə ifadə edir (1.3.3).
- Əşyalar qrupunun kəsrlə verilmiş hissəsini işarələyir (1.3.3).
- Ədədin kəsrlə verilmiş hissəsini tapır (1.3.3).
- İki əşya qrupunun kəsrlə ifadə olunan hissələrini müqayisə edir (1.3.3).
- Ədədin iki müxtəlif hissəsini tapır, onların cəmini və fərqini hesablayır (1.3.3).

1.3.4. Sadə və ən çoxu dördəməlli mürəkkəb məsələləri həll edir.

- Məsələni addımlara bölmər və hər addıma aid ifadə yazmaqla mərhələlər üzrə həll edir (1.3.4).
- Bir neçə addımlı məsələni şərtə uyğun ifadə yazmaqla həll edir (1.3.4).

LAYİHE

1.3.5. 1 000 000 dairəsində ədədləri tələb olunan mərtəbələrə qədər yuvarlaqlaşdırır.

- Yuvarlaqlaşdırmanın ədədi başqa yaxın bir ədədlə əvəzetmə kimi izah edir (1.3.5).
- Çoxrəqəmli ədədləri onluqlara, yüzüklərə, minliklərə və s. qədər yuvarlaqlaşdırır (1.3.5).

1.3.6. Hesab əməllərinin nəticələrini təxmini müəyyən edir.

- Ədədləri tələb olunan mərtəbəyə qədər yuvarlaqlaşdırmaqla təqribi cəmi və fərqi tapır (1.3.6).
- Ədədləri hesablamaq üçün daha rahat ədədlər əvəz etməklə cəmi və fərqi təxmin edir (1.3.6).
- Ədədləri tələb olunan mərtəbəyə qədər yuvarlaqlaşdırmaqla təqribi hasil və qisməti tapır (1.3.6).
- Ədədləri hesablamaq üçün daha rahat ədədlə əvəz etməklə hasil və qisməti təxmin edir (1.3.6).

2. Cəbr və funksiyalar

Şagird:

2.1. Hesablama məbləğləri riyazi ifadələrdən istifadə edir.

2.1.1. Riyazi ifadələrin qiymətinin hesablanmasından əməllər sırasından istifadə edir.

- Sözlə söylənilən ədədi ifadəni riyazi işarələrlə yazır (2.1.1).
- Riyazi işarələrlə yazılmış sadə ədədi ifadəni sözlərlə söyləyir (2.1.1).
- Əməlləri düzgün ardıcılıqla yerinə yetirməklə ifadənin qiymətini tapır (2.1.1).
- İki və daha çox mötərizəli ifadələrdə əməllər ardıcılığını müəyyən edir (2.1.1).
- Mötərizə daxilində bir neçə əməl olan ifadələrdə əməllər ardıcılığını müəyyən etməklə ifadənin qiymətini tapır (2.1.1).

2.1.2. Münasibətlərin doğruluğunu təmin edən simvolları müəyyənləşdirir.

- İfadənin qiymətinə əsasən ədədlər arasında müvafiq əməl işarələrini yazır (2.1.2).
- Bərabərliyin doğruluğunu təmin etmək üçün mötərizələrin yerini müəyyən edir (2.1.2).
- Bərabərsizliyi təmin edən ədədləri və əməlləri müəyyən edir (2.1.2).

2.1.3. Ədədlərdən, dəyişənlərdən və simvollardan istifadə edərək hesab əməllərinin köməyi ilə müxtəlif riyazi ifadələr tərtib edir.

- Sözlə söylənilən hərfi ifadəni riyazi işarələrlə yazır (2.1.3).
- Riyazi işarələrlə yazılmış hərfi ifadəni sözlərlə söyləyir (2.1.3).
- Ədədlərin düzülüşündəkə qanunauyğunluğa əsasən növbəti ədədin əvvəlki ədəddən alınması üçün ədədi ifadə tərtib edir (2.1.3).
- Məsələ həlli zamanı uyğun ədədi ifadələri yazır və qiymətini hesablayır (2.1.3).
- Məsələ həlli zamanı uyğun riyazi ifadələri yazır və qiymətini hesablayır (2.1.3).
- Məsələnin şartına əsasən hərfi ifadə yazır və dəyişənin bərabərliyi təmin edən əməl qiymətini tapır (2.1.3).

2.2. Ədədi ifadələrin müqayisəsini aparır və sadə tənlikləri həll edir.

2.2.1. Ədədi ifadələrin müqayisənin nəticəsini ">", "<", "=" işarələrin köməyi ilə yazır.

- Verilmiş ədədi ifadələrin qiymətini hesablayır və münasibətləri müqayisə işarələrinin köməyi ilə yazır (2.2.1).
- Bərabərsizliyin hər iki tərəfindəki ifadələrin qiymətini hesablamaqla müqayisə işarələrini yazır (2.2.1).
- Tərəzinin gözlərini bərabərləşdirmək üçün lazım olan sayıda əşyanın sayını tənlik yazmaqla tapır (2.2.1).
- İki ədədi ifadə arasında münasibətləri əvvəl təxmin edir, sonra isə dəqiq hesablamaqla müəyyən edir (2.2.1).

2.2.2. Sadə tənlikləri həll edir.

- Verilmiş sadə tənliyi manipulyativlər vasitəsilə həll edir (2.2.2).
- Verilmiş bərabərlikdə məchul simvolun (dairə, üçbucaq, kvadrat və s.) qiymətini tapır (2.2.2).
- Verilmiş sadə tənliyin həllini təxminetmə və cavabı yerinə qoyub yoxlamaqla həll edir (2.2.2).
- Verilmiş sadə tənliyi sözlərlə ifadə edir və məchulu tapır (2.2.2).
- Toplama və çıxmaya aid tənliyi “tam-hissə-hissə” modeli ilə həll edir (2.2.2).
- Vurma və bölməyə aid tənliyi “bərabər paylama” modeli ilə həll edir (2.2.2).
- Tənlikdə məchul vuruğu ümumi qaydaya əsasən tapmaqla tənliyi həll edir (2.2.2)
- Tənlikdə məchul bölgəni ümumi qaydaya əsasən tapmaqla tənliyi həll edir (2.2.2)
- Tənlikdə məchul bölünəni ümumi qaydaya əsasən tapmaqla tənliyi həll edir (2.2.2)
- Bərabərliyin sağ tərəfində ədədi ifadə olan tənlikləri həll etmək üçün əvvəlcə ifadənin qiymətini tapır sonra isə tənliyi həll edir (2.2.2).

2.2.3. Məsələni riyazi modelləşdirərkən tənliklərdən istifadə edir.

- Konkret və təsviri üsulla verilmiş sadə məsələ üçün tənlik qurur (2.2.3).
- Sözlə verilmiş məsələdə tapmaq tələb olunan kəmiyyəti məchul qəbul edib tənlik qurur (2.2.3).

- Sözlə verilmiş məsələdə məchulu müəyyən edir, uyğun tənlik qurur və tənliyi konkret, təsviri və riyazi simvollarla həll edir (2.2.3).
- Verilmiş sadə tənliyə uyğun məsələ qurur (2.2.3).

2.2.4. Kəmiyyatlın müqayisəsi zamanı bərabərsizliklərdən istifadə edir.

- Eyni kəmiyyatləri müqayisə etmək üçün onları eyni vahidə çevirir (2.2.4).
- Məsələ həllində kəmiyyətin tapılmış qiymətini başqa kəmiyyətlə müqayisə edir (2.2.4).

2.3. Sadə funksional asılılıqları riyazi ifadə edir.

2.3.1. Asılı dəyişənlərdən birinin dəyişməsinin digərinə necə təsir etdiyini şərh edir.

- Dəyişənin verilmiş qiymətlərində ifadənin qiymətini tapır (2.3.1).
- Dəyişənlərin verilmiş qiymətlərinə əsasən iki dəyişənləri ifadənin qiymətini hesablayır (2.3.1).
- Dəyişənlərin verilmiş qiymətlərinə əsasən ifadənin qiymətinin dəyişməsini cədvəldə təsvir edir (2.3.1).
- Ədədlər və fiqurlar sırasındaki qanunauyğunluğu müəyyən edir və davam etdirir (2.3.1).
- Koordinat şəbəkəsində verilmiş xətti diaqrama əsasən bir kəmiyyətin digərindən asılılığını izah edir (2.3.1).
- Qaytarılan krediti ilkin məbləğ və onun əlavəsinin cəmi kimi hesablayır (2.3.1).

2.3.2. Sadə funksional asılılıqları həyatı məsələlərlə əlaqələndirir.

- Ədədlər, fiqurlar və hadisələr arasında qanunauyğunluğu müəyyən edir (2.3.2).
- Eyni qanunauyğunluğu müxtəlif obyektlərə tətbiq edir (2.3.2).
- Pullarla bağlı məsələlərdə məbləği alınan malin miqdarı və qiymətindən asılı olaraq hesablayır (2.3.2).

2.3.3. Müxtəlif kəmiyyətlər (qiymət, miqdar, dəyər, sürət, zaman, gedilən yol, əmək məhsuldarlığı, işin müddəti, işin həcmi) arasındaki funksional asılılıqları şərh edir.

- Məbləğ, qiymət və miqdardı kəmiyyətlərindən ikisi verildikdə onlar arasındaki asılılığa görə üçüncüyü tapır (2.3.3).
- Ümumi xərcləri dəyişən və dəyişməyən xərclərin cəmi kimi tapır (2.3.3).
- Gedilən yolun zamandan asılılığını koordinat şəbəkəsində təsvir olunan xətti diaqrama əsasən izah edir (2.3.3).
- Müxtəlif kəmiyyətlərin asılılığını koordinat şəbəkəsində təsvir olunan xətti diaqrama əsasən izah edir (2.3.3).

2.3.4. Kəmiyyətlər arasındaki asılılıqları hərflərin köməyi ilə düstur şəklində ifadə edir.

- Düzbucaqlının perimetrinin onun tərəflərinin uzunluqlarından asılılığını düsturla ifadə edir (2.3.4).
- Düzbucaqlının sahəsinin onun tərəflərinin uzunluqlarından asılılığını düsturla ifadə edir (2.3.4).
- Düsturda düzbucaqlının tərəflərinin uzunluğunu yerinə yazıqla onun perimetrini hesablayır (2.3.4).
- Düsturda düzbucaqlının tərəflərinin uzunluğunu yerinə yazıqla onun sahəsini hesablayır (2.3.4).
- Düzbucaqlı paralelepipedin həcmi onun tillərinin uzunluqlarından asılı olaraq tapır (2.3.4).

3. Həndəsə

Şagird:

3.1. İstiqamət və məsafə anlayışları ilə bağlı sadə məsələləri təsvirlər əsasında həll edir.

3.1.1. Əşya və fiqurların yerdəyişmələri haqqında təsəvvürlərini şərh edir.


- Əşya və fiqurların sadə yerdəyişmələrini müəyyən edir (3.1.1).
- Fiqurların güzgü əksini müəyyən edir müəyyən edir (3.1.1).
- Fiqurların dönməsini müəyyən edir (3.1.1).
- Əşya və fiqurların verilmiş qaydada yerdəyişmələrini həyata keçirir (3.1.1).
- Sadə fiqurların verilmiş düz xəttə nəzərən güzgü əksini alır (3.1.1).
- Verilmiş ornamentin hansı fiqurların hansı hərəkətlərdən alındığını müəyyən edir (3.1.1).
- Sadə fiqurların müəyyən qayda ilə yerdəyişmə, güzgü əksi, dönmə və rənglənməsinə görə həndəsi ornamentlər düzəldir (3.1.1).
- Koordinat şəbəkəsində əşya və ya nöqtənin koordinatlarını müəyyən edir (3.1.1).
- Koordinat şəbəkəsində koordinatlarına görə nöqtəni müəyyən edir (3.1.1).

3.1.2. Kub, düzbucaqlı prizma, silindr, kürə, konusun açılış şəkillərini müəyyənləşdirir.

- Verilmiş açılış şəkillərinin hansı fəza figuruna aid olduğu müəyyən edir (3.1.2).
- Verilmiş fəza fiqurlarının açılış şəkillərini müəyyən edir (3.1.2).
- Bir fəza figurunun bir neçə fərqli açılış şəklinin mümkün olduğunu nümunələr əsasında izah edir (3.1.2).

3.1.3. Əşya və fiqurların müxtəlif tərəflərdən görünüşlərini təsvir edir.

- Verilmiş görünüşün kublardan düzəldilmiş hansı fəza figuruna aid olduğunu müəyyən edir (3.1.3).
- Kublardan düzəldilmiş fəza figurunun üstdən, öndən və yandan görünüşlərini müəyyən edir (3.1.3).



- Kublardan düzəldilmiş fəza figurunun planını qurur (3.1.3).
- Görünüşlərinə və plana görə fəza figurunu qurur (3.1.3).

3.2. Sadə həndəsi fiqurların xassələrini bildiyini nümayiş etdirir.

3.2.1. Çoxbucaqlının perimetri və sahəsi anlayışlarını başa düşdürünen nümayiş etdirir.

- Düsturdan istifadə etməklə çoxbucaqlının perimetrini tapır (3.2.1).
- Düsturdan istifadə etməklə tərəfləri bərabər olan çoxbucaqlının perimetrini tapır (3.2.1).
- Düsturdan istifadə etməklə kvadratın perimetrini tapır (3.2.1).
- Perimetrinə görə düzbucaqlının verilməyən tərəfini tapır (3.2.1).
- Düsturdan istifadə etməklə çoxbucaqlının sahəsini tapır (3.2.1).
- Sahəsinə görə düzbucaqlının verilməyən tərəfini tapır (3.2.1).
- Düsturdan istifadə etməklə kvadratın sahəsini tapır (3.2.1).
- Bir neçə düzbucaqlıdan ibarət mürəkkəb figurun sahəsini tapır (3.2.1).

3.2.2. Sadə həndəsi fiqurların təsnifatını aparır.

- Nöqtəni həndəsi mənasını izah edir və adlandırır (3.2.2).
- Şüanı bir nöqtədən çıxan yarımdüz xətt kimi izah edir və adlandırır (3.2.2).
- Şüanı adlandırmakən başlanğıc nöqtəsini qeyd edir (3.2.2).
- Çevrə və dairəni fərqləndirir (3.2.2).
- Pərgardan istifadə etməklə verilmiş radiuslu çevrə çəkir (3.2.2).
- Sadə həndəsi fiqurlarla bağlı müxtəlif məsələlər həll edir (3.2.2).
- Bucağı iki şúa arasındaki fiqur kimi izah edir (3.2.2).
- Dərəcə ölçüsünə görə bucağın növünü təyin edir (3.2.2).
- İti, kor, düz və açıq bucaqları fərqləndirir (3.2.2).
- Dərəcə qiymətinə və təsvirinə görə bucağın növünü təyin edir (3.2.2).
- Hesablamadan alınan bucağın növünü təyin edir (3.2.2).

3.2.3. Həndəsi fiqurlardan çalışmaların həllinin modelləşdirilməsində istifadə edir.

- Məsələlərin şərtini daha əyani təsvir etmək üçün düz xətt, çevrə, düzbucaqlı və digər sadə fiqurlardan istifadə edir (3.2.3).
- Məsələnin vizual modelini qurmaq üçün sadə həndəsi fiqurlardan istifadə edir (3.2.3).
- Məsələlərin həllində düz xətt, çevrə, düzbucaqlı və digər sadə fiqurlardan istifadə edir (3.2.3).

4. Ölçmə

Şagird:

4.1. Eyni adlı kəmiyyətlərin müqayisəsinin nəticəsini şərh edir.

4.1.1. Kütlənin, uzunluğunun, tutumun, vaxtın, perimetrin, sahənin müqayisəsinin nəticəsini şərh edir.

- Müxtəlif vahidlərlə verilmiş iki əşyanın kütləsini müqayisə edir (4.1.1).
- Müxtəlif vahidlərlə verilmiş iki əşyanın uzunluğunu müqayisə edir (4.1.1).
- Müxtəlif vahidlərlə verilmiş iki qabın tutumunu müqayisə edir (4.1.1).
- Müxtəlif vahidlərlə verilmiş iki hadisənin başvermə vaxtını müqayisə edir (4.1.1).
- Ölçüləri müxtəlif vahidlərlə verilmiş iki fiqurun perimetrini müqayisə edir (4.1.1).
- Ölçüləri müxtəlif vahidlərlə verilmiş iki fiqurun sahəsini müqayisə edir (4.1.1).
- Müxtəlif ölçülü düzbucaqlı paralelepipedin həcmini tapır və müqayisə edir (4.1.1).

4.1.2. Eyni sahəyə malik olan müxtəlif ölçüyü fiqurlar haqqında şərhələr verir.

- Sahəsinə və bir tərəfinə görə düzbucaqlının digər tərəfini tapır (4.1.2).
- Sahələri bərabər olan düzbucaqlıların bir tərəfinə görə digər tərəfini tapır (4.1.2).

4.2. Ölçü vahidlərindən və alətlərindən istifadə edərək kəmiyyətləri ölçür.

4.2.1. Uzunluğu, kütləni, tutumu, perimetri, sahəni, bucağı müvafiq vahidlər və alətlərin köməyi ilə müəyyənləşdirir.

- Bucağın dərəcə ölçü vahidini izah edir (4.2.1).
- Bucağı transportir vasitəsilə ölçür (4.2.1).
- Dərəcə qiyməti verilmiş bucağı transportirlə qurur (4.2.1).
- Əşyanın uzunluğunu ölçmək üçün uyğun vahidi müəyyən edir (4.2.1).
- Fiqurun perimetrini ölçmək üçün uyğun vahidi müəyyən edir (4.2.1).
- Fiqurun sahəsini ölçmək üçün uyğun vahidi müəyyən edir (4.2.1).

LAYİHE

- Əşyanın uzunluğunu xətkeşin köməyi ilə ölçür (4.2.1).
- Əşyanın kütləsini ölçmək üçün uyğun vahidi müəyyən edir (4.2.1).
- Əşyanın kütləsini tərəzinin köməyi ilə ölçür (4.2.1).
- Vahid kublardan düzəldilmiş fiqurun həcmini ölçür (4.2.1).
- Əşyanın həcmini ölçmək üçün uyğun vahidi müəyyən edir (4.2.1).

4.2.2. Eyni adlı kəmiyyətlərin vahidləri arasındaki əlaqədən hesablamalarda istifadə edir.

- Bir vahidlə verilmiş uzunluğu digər vahidlərə çevirir (4.2.2).
- Bir vahidlə verilmiş əşyaların kütləsini digər vahidlərə çevirir (4.2.2).
- Bir vahidlə verilmiş tutumu digər vahidlərə çevirir (4.2.2).
- Bir vahidlə verilmiş zamanı digər vahidlərə çevirir (4.2.2).

4.2.3. Vaxtı saat, dəqiqliq və saniya dəqiqliyi ilə təyin edir.

- Zaman vahidləri arasında əlaqədən istifadə etməklə hadisənin davametmə müddətini hesablayır (4.2.3).
- Hadisənin başlanma və bitmə vaxtlarına əsasən davametmə müddətini hesablayır (4.2.3).
- Hadisənin başlanma vaxtına və davametmə müddətinə əsasən bitmə vaxtını hesablayır (4.2.3).
- Hadisənin bitmə vaxtına və davametmə müddətinə əsasən başlanma vaxtını hesablayır (4.2.3).

4.2.4. Pul vahidlərindən məsələ həllində istifadə edir.

- Manat və qəpiklərlə ifadə olunan məbləğləri onluq kəsrlərə çevirməklə hesablamalar aparır (4.2.4).
- Pullarla bağlı məsələlərdə $1 \text{ man} = 100 \text{ qəp}$, $1 \text{ qəp} = \frac{1}{100} \text{ man}$, $1 \text{ qəp} = 0,01 \text{ man}$ əlaqələrindən istifadə edir (4.2.4).
- Məsələ həllində qarşıq vahidlə verilən məbləğləri onluq kəsrlərlə ifadə edir (4.2.4).
- Müəyyən müddət ərzində dəyişən və dəyişməyən xərcləri hesablayır (4.2.4).

4.2.5. Uzunluq, kütlə, tutum, perimetri, sahə, bucaq ölçmələrinə dair məsələlər həll edir.

- Uzunluqla bağlı müxtəlif məsələlər həll edir (4.2.5).
- Kütlə ilə bağlı müxtəlif məsələlər həll edir (4.2.5).
- Həcmələ bağlı müxtəlif məsələlər həll edir (4.2.5).
- Kiçik ölçü vahidi ilə verilən kəmiyyəti onluq kəsrlərlə ifadə etməklə böyük ölçü vahidinə çevirir (4.2.5).
- Məsələ həllində qarşıq vahidlərlə verilən kəmiyyəti kiçik ölçü vahidi ilə ifadə edir (4.2.5).
- Bucağın dərəcə ölçüsü ilə bağlı müxtəlif məsələlər həll edir (4.2.5).
- Dərəcə qiyətləri verilmiş bucaqların cəminə tapır və uyğun bucağı təsvir edir (4.2.5).
- Dərəcə qiyətləri verilmiş bucaqların fərqini tapır və uyğun bucağı təsvir edir (4.2.5).

4.2.6. Sürət anlayışını başa düşdürünen nümayiş etdirir.

- "Sürət" anlayışını nümunələr əsasında izah edir (4.2.6).
- Gedilən yol və zamana görə sürəti hesablayır (4.2.6).
- Gedilən yol və sürətə görə zamanı hesablayır (4.2.6).
- Zaman və sürətə görə gedilən yolu hesablayır (4.2.6).

5. Statistika və ehtimal

Şagird:

5.1. Məlumatların təhlili üçün müxtəlif üsul və formalardan istifadə edir.

5.1.1. Müxtəlif üsullarla topladığı məlumatları şərh edir.

- Məlumatları iki əlamətinə görə cədvaldə təsvir edir (5.1.1).
- Məlumatları piktoqramda yarımla və dördədə bir simvollar vasitəsilə təsvir edir (5.1.1).

5.1.2. Məlumatlar əsasında mühakimə yürüdür.

- Cədvəl, sütunlu və dairəvi diaqramlar arasında əlaqəni təsvir üzərində izah edir (5.1.2).
- Dairəvi diaqramda təsvir olunmuş məlumatları izah edir (5.1.2).
- Xətti diaqramda təsvir olunmuş məlumatları izah edir (5.1.2).
- Xətti diaqramda kəmiyyətin qiyətinin artma, azalma və sabit aralıqlarını müəyyən edir (5.1.2).
- İkixətti diaqramda təsvir olunmuş məlumatları müqayisə edir (5.1.2).

Qeyd. * işarəsi ilə verilmiş alt standartlar V sinfə aid standartların bir qismini

LAYİHE

I yarımil üzrə məzmun standartlarının reallaşdırılması cədvəli

Məzmun standartları	Bölmə və mövzular		I bölmə			II bölmə			III bölmə						IV bölmə						V bölmə					VI bölmə					
	1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20	21	22	23	24	25	26	27	28			
1. Ədədlər və əməllər																															
1.1. Ədəd anlayışını, ədədin strukturunu, ədədlər arasındakı münasibətləri başa düşdürüyü və sadə kəsrləri tanıdığını nümayiş etdirir.																															
1.1.1. 1 000 000 dairəsində ədədləri oxuyur və yazır.	✓																														
1.1.2. Mərtəbə və sınıf anlayışlarına əsasən ədədin yazılışında rəqəmin qiymətini müəyyənləşdirir.	✓																														
1.1.3. 1 000 000 dairəsində ədədlərin müqayisəsinin nəticəsini ">", "<", "=" işarələrinin köməyi ilə yazır.		✓																													
1.1.4. 1 000 000 dairəsində ədədləri mərtəbə toplananlarının cəmi şəklində göstərir.	✓																														
1.1.5. 1 000 000 dairəsində ədədləri müxtəlif ekvivalent formalarda təsvir edir.	✓																														
1.1.6. Sadə kəsrləri modelləşdirir.																															
1.1.7. Məxrəcləri eyni olan kəsrləri müqayisə edir.																															
1.1.8. Kəmiyyətin hissələrini kəsrlərin köməyi ilə təsvir edir.																															
1.2. Hesab əməllərinin xassələrini və onlar arasındaki əlaqəni başa düşdürüyü nümayiş etdirir.																															
1.2.1. Hesab əməllərinin xassələrindən hesablamalarda istifadə edir.							✓																✓								
1.2.2. Məsələlərin həllində hesab əməlləri arasındaki əlaqələrdən istifadə edir.																															
1.2.3. Birrəqəmli, ikirəqəmli, üçrəqəmli ədədlərə yazılı vurma və bölmə alqoritmlərinin bildiyini nümayiş etdirir.								✓	✓	✓	✓	✓	✓	✓							✓	✓	✓	✓	✓						
1.2.4. Qalıqlı bölməni yerinə yetirir.									✓	✓	✓	✓	✓									✓	✓								
1.3. Hesab əməllərini yerinə yetirərkən təxminetmə bacarıqları nümayiş etdirir.																															
1.3.1. Çoxrəqəmli ədədlər üzərində şifahi və yazılı hesablamalar aparır.							✓	✓	✓	✓	✓	✓	✓	✓	✓	✓	✓				✓	✓	✓	✓	✓						
1.3.2. Hesablamaların nəticəsinin yoxlanılmasında əməllər arasındaki qarşılıqlı əlaqədən istifadə edir.								✓	✓		✓	✓	✓	✓	✓	✓	✓				✓	✓	✓	✓	✓						
1.3.3. Ədədin hissəsini və hissəsinə görə ədədi tapır.																															
1.3.4. Sadə və ən çoxu dördəməlli mürəkkəb məsələləri həll edir.																			✓												
1.3.5. 1 000 000 dairəsində ədədləri tələb olunan mərtəbələrə qədər yuvarlaqlaşdırır.								✓										✓				✓									
1.3.6. Hesab əməllərinin nəticələrini təxminini müəyyən edir.																															

LAYİHƏ

Məzmun standartları	Bölmə və mövzular			I bölmə			II bölmə			III bölmə						IV bölmə					V bölmə					VI bölmə										
	1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20	21	22	23	24	25	26	27	28								
2. Cəbr və funksiyalar																																				
2.1. Hesablamalarda riyazi ifadələrdən istifadə edir.																		✓	✓																	
2.1.1. Riyazi ifadələrin qiymətinin hesablanmasında əməllər sırasından istifadə edir.																		✓																		
2.1.2. Münasibətlərin doğruluğunu təmin edən simvolları müəyyənləşdirir.	✓																✓																			
2.1.3. Ədədlərdən, dəyişənlərdən və simvollardan istifadə edərək hesab əməllərinin köməyi ilə müxtəlif riyazi ifadələr tərtib edir.																	✓	✓	✓	✓	✓															
2.2. Ədədi ifadələrin müqayisəsini aparır və sadə tənlikləri həll edir.																																				
2.2.1. Ədədi ifadələrin müqayisənin nəticəsini ">", "<", "=" işarələrin köməyi ilə yazar.	✓																	✓	✓																	
2.2.2. Sadə tənlikləri həll edir.																		✓	✓																	
2.2.3. Məsələni riyazi modelləşdirərkən tənliklərdən istifadə edir.																		✓	✓																	
2.2.4. Kəmiyyətlərin müqayisəsi zamanı bərabərsizliklərdən istifadə edir.	✓																																			
2.3. Sadə funksional asılılıqları riyazi ifadə edir.																		✓		✓									✓							
2.3.1. Asılı dəyişənlərdən birinin dəyişməsinin digərinə necə təsir etdiyini şərh edir.																		✓																		
2.3.2. Sadə funksional asılılıqları həyatı məsələlərlə əlaqələndirir.																			✓																	
2.3.3. Müxtəlif kəmiyyətlər (qiymət, miqdar, dəyər, sürət, zaman, gedilən yol, əmək məhsuldarlığı, işin müddəti, işin hacmi) arasındaki funksional asılılıqları şərh edir.																																	✓			
2.3.4. Kəmiyyətlər arasındaki asılılıqları hərflərin köməyi ilə düstur şəklində ifadə edir.																		✓																		
3. Həndəsə																																				
3.1. İstiqamət və məsafə anlayışları ilə bağlı sadə məsələləri təsvirlər əsasında həll edir.																																				
3.1.1. Əşya və fiqurların yerdəyişmələri haqqında təsəvvürlərini şərh edir.																																		✓	✓	
3.1.2. Kub, düzbucaqlı prizma, silindr, kürə, konusun açılış şəkillərini müəyyənləşdirir.																																				✓
3.1.3. Əşya və fiqurların müxtəlif tərəflərdən görünüşlərini təsvir edir.																																				✓

LAZİMDƏ

Bölmə və mövzular																														
	I bölmə			II bölmə			III bölmə							IV bölmə							V bölmə					VI bölmə				
	1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20	21	22	23	24	25	26	27	28		
Məzmun standartları																														
3.2. Sadə həndəsi fiqurların xassələrini bildiyini nümayiş etdirir.																														
3.2.1. Çoxbucaqlının perimetri və sahəsi anlayışlarını başa düşdürünen nümayiş etdirir.																														
3.2.2. Sadə həndəsi fiqurların təsnifatını aparır.																										✓	✓	✓		
3.2.3. Həndəsi fiqurlardan çalışmaların həllinin modelləşdirilməsində istifadə edir.																											✓			
4. Ölçmə																														
4.1. Eyni adlı kəmiyyətlərin müqayisəsinin nəticəsini şərh edir.																														
4.1.1. Kütlənin, uzunluğun, tutumun, vaxtin, perimetrin, sahənin müqayisəsinin nəticəsini şərh edir.																														
4.1.2. Eyni sahəyə malik olan müxtəlif ölçülü fiqurlar haqqında şərhlər verir.																														
4.2. Ölçü vahidlərindən və alətlərindən istifadə edərək kəmiyyətləri ölçür.																														
4.2.1. Uzunluğu, kütləni, tutumu, perimetri, sahəni, bucağı müvafiq vahidlər və alətlərin köməyi ilə müəyyənləşdirir.																										✓	✓			
4.2.2. Eyni adlı kəmiyyətlərin vahidləri arasındaki əlaqədən hesablamlarda istifadə edir.																														
4.2.3. Vaxtı saat, dəqiqə və saniyə dəqiqliyi ilə təyin edir.																														
4.2.4. Pul vahidlərindən məsələ həllində istifadə edir.																														
4.2.5. Uzunluq, kütlə, tutum, perimetr, sahə, bucaq ölçmələrinə dair məsələlər həll edir.																										✓	✓			
4.2.6. Sürət anlayışını başa düşdürünen nümayiş etdirir.																														
5. Statistika və ehtimal																														
5.1. Məlumatların təhlili üçün müxtəlif üsul və formalardan istifadə edir.																														
5.1.1. Müxtəlif üsullarla topladığı məlumatları şərh edir.																														
5.1.2. Məlumatlar əsasında, mühakimə yürüdür.																														

LAYİHE

II yarımil üzrə məzmun standartlarının reallaşdırılması cədvəli

Məzmun standartları	Bölmə və mövzular		VII bölmə							VIII bölmə							IX bölmə						
			29	30	31	32	33	34	35	36	37	38	39	40	41	42	43	44	45	46	47	48	
1. Ədədlər və əməllər																							
1.1. Ədəd anlayışını, ədədin sturukturunu, ədədlər arasındaki münasibətləri başa düşdürüyü və sadə kəsrləri tanıdığını nümayiş etdirir.																							
1.1.1. 1 000 000 dairəsində ədədləri oxuyur və yazır.																							
1.1.2. Mərtəbə və sinif anlayışlarına əsasən ədədin yazılışında rəqəmin qiymətini müəyyənləşdirir.																							
1.1.3. 1 000 000 dairəsində ədədlərin müqayisəsinin nəticəsini ">", "<", "=" işarələrinin köməyi ilə yazır.															✓								
1.1.4. 1 000 000 dairəsində ədədləri mərtəbə toplananlarının cəmi şəklində göstərir.																							
1.1.5. 1 000 000 dairəsində ədədləri müxtəlif ekvivalent formalarda təsvir edir.																							
1.1.6. Sadə kəsrləri modelləşdirir.		✓	✓	✓																			
1.1.7. Məxrəcləri eyni olan kəsrləri müqayisə edir.		✓	✓	✓																			
1.1.8. Kəmiyyətin hissələrini kəsrlərin köməyi ilə təsvir edir.		✓	✓	✓	✓					✓	✓	✓	✓	✓					✓	✓			
1.1.9*. Onluq kəsrləri modelləşdirir və onlar üzərində hesab əməllərini yerinə yetirir.										✓	✓	✓	✓										
1.2. Hesab əməllərinin xassələrini və onlar arasındaki əlaqəni başa düşdürüyü nümayiş etdirir.																							
1.2.1. Hesab əməllərinin xassələrindən hesablamalarda istifadə edir.																							
1.2.2. Məsələlərin həllində hesab əməlli arasındakı əlaqələrdən istifadə edir.															✓	✓	✓						
1.2.3. Birrəqəmli, ikirəqəmli, üçrəqəmli ədədlərə yazılı vurma və bölmə alqoritmlərini bildiyini nümayiş etdirir.																							
1.2.4. Qaliqli bölməni yerinə yetirir.																							
1.3. Hesab əməllərini yerinə yetirərkən təxminetmə bacarıqları nümayiş etdirir.																							
1.3.1. Çoxrəqəmli ədədlər üzərində şifahi və yazılı hesablamalar aparır.																							
1.3.2. Hesablamaların nəticəsinin yoxlanılmasında əməllər arasındakı qarşılıqlı əlaqədən istifadə edir.																							
1.3.3. Ədədin hissəsini və hissəsinə görə ədədi tapır.		✓	✓	✓																			
1.3.4. Sadə və ən çoxu dördəməlli mürəkkəb məsələləri həll edir.																				✓	✓	✓	
1.3.5. 1 000 000 dairəsində ədədləri tələb olunan mərtəbələrə qədər yuvarlaqlaşdırır.																							
1.3.6. Hesab əməllərinin nəticələrini təxminini müəyyən edir.																							

LAYHE

Məzmun standartları	Bölmə və mövzular							VII bölmə			VIII bölmə			IX bölmə					X bölmə		
	29	30	31	32	33	34	35	36	37	38	39	40	41	42	43	44	45	46	47	48	
2. Cəbr və funksiyalar																					
2.1. Hesablamalarda riyazi ifadələrdən istifadə edir.																					
2.1.1. Riyazi ifadələrin qiymətinin hesablanmasında əməllər sırasından istifadə edir.																					
2.1.2. Münasibətlərin doğruluğunu təmin edən simvolları müəyyənləşdirir.																					
2.1.3. Ədədlərdən, dəyişənlərdən və simvollardan istifadə edərək hesab əməllərinin köməyi ilə müxtəlif riyazi ifadələr tərtib edir.																					
2.2. Ədədi ifadələrin müqayisəsini aparır və sadə tənlikləri həll edir.																					
2.2.1. Ədədi ifadələrin müqayisənin nəticəsini ">", "<", "=" işarələrin köməyi ilə yazar.																					
2.2.2. Sadə tənlikləri həll edir.																					
2.2.3. Məsələni riyazi modelləşdirərkən tənliklərdən istifadə edir.																					
2.2.4. Kəmiyyətlərin müqayisəsi zamanı bərabərsizliklərdən istifadə edir.																✓	✓	✓	✓		
2.3. Sadə funksional asılılıqları riyazi ifadə edir.																					
2.3.1. Asılı dəyişənlərdən birinin dəyişməsinin digərinə necə təsir etdiyini şərh edir.																✓	✓	✓	✓		
2.3.2. Sadə funksional asılılıqları həyatı məsələlərlə əlaqələndirir.																					
2.3.3. Müxtəlif kəmiyyətlər (qiymət, miqdar, dəyər, sürət, zaman, gedilən yol, əmək məhsuldarlığı, işin müddəti, işin həcmi) arasındaki funksional asılılıqları şərh edir.																✓	✓		✓	✓	
2.3.4. Kəmiyyətlər arasındaki asılılıqları hərflərin köməyi ilə düstur şəklində ifadə edir.																	✓	✓	✓		
3. Həndəsə																					
3.1. İstiqamət və məsafə anlayışları ilə bağlı sadə məsələləri təsvirlər əsasında həll edir.																					
3.1.1. Əşya və fiqurların yerdəyişmələri haqqında təsəvvürlerini şərh edir.																					
3.1.2. Kub, düzbucaqlı prizma, silindr, kürə, konusun açılış şəkillərini müəyyənləşdirir.																					
3.1.3. Əşya və fiqurların müxtəlif tərəflərdən görünüşlərini təsvir edir.																					


LAYİHE

Bölmə və mövzular	VII bölmə							VIII bölmə			IX bölmə							X bölmə		
	29	30	31	32	33	34	35	36	37	38	39	40	41	42	43	44	45	46	47	48
Məzmun standartları																				
3.2. Sadə həndəsi fiqurların xassələrini bildiyini nümayiş etdirir.																				
3.2.1. Çoxbucaqlının perimetri və sahəsi anlayışlarını başa düşdүünü nümayiş etdirir.																	✓	✓		
3.2.2. Sadə həndəsi fiqurların təsnifatını aparır.																				
3.2.3. Həndəsi fiqurlardan çalışmaların həllinin modelləşdirilməsində istifadə edir.																				
4. Ölçmə																				
4.1. Eyni adlı kəmiyyətlərin müqayisəsinin nəticəsini şərh edir.																				
4.1.1. Kütlənin, uzunluğun, tutumun, vaxtın, perimetrin, sahənin müqayisəsinin nəticəsini şərh edir.																	✓	✓	✓	✓
4.1.2. Eyni sahəyə malik olan müxtəlif ölçülü fiqurlar haqqında şərhlər verir.																		✓		
4.2. Ölçü vahidlərindən və alətlərindən istifadə edərək kəmiyyətləri ölçür.																				
4.2.1. Uzunluğu, kütləni, tutumu, perimetri, sahəni, bucağı müvafiq vahidlər və alətlərin köməyi ilə müəyyənləşdirir.																	✓	✓	✓	✓
4.2.2. Eyni adlı kəmiyyətlərin vahidləri arasındaki əlaqədən hesablamalarda istifadə edir.																	✓		✓	✓
4.2.3. Vaxtı saat, dəqiqə və saniyə dəqiqiliyi ilə təyin edir.																				✓
4.2.4. Pul vahidlərindən məsələ həllində istifadə edir.																✓	✓	✓		
4.2.5. Uzunluq, kütlə, tutum, perimetr, sahə, bucaq ölçmələrinə dair məsələlər həll edir.																	✓		✓	✓
4.2.6. Sürət anlayışını başa düşdүünü nümayiş etdirir.																				✓
5. Statistika və ehtimal																				
5.1. Məlumatların təhlili üçün müxtəlif üsul və formalardan istifadə edir.																				
5.1.1. Müxtəlif üsullarla topladığı məlumatları şərh edir.																		✓	✓	✓
5.1.2. Məlumatlar əsasında, mühakimə yürüdür.																		✓	✓	✓

LAYİHE

Planlaşdırma

Dərslik komplektinə daxil olan komponentlər təlim prosesinin effektivliyini artırmaqla yanaşı, şagirdlərin təlim nəticələrini yüksəltməyə xidmət edir. Təklif olunan dərslik komplekti III sinif riyaziyyat üzrə alt standartların tam reallaşdırılmasına xidmət edir və müəllimlərə illik və gündəlik planlaşdırırmaya yardım göstərir.



Gündəlik planlaşdırma

Müəllim üçün vəsaitin əsas hissəsinə gündəlik planlaşdırırmaya dair tövsiyələr təşkil edir. Hər bir mövzunun tədrisi aydın şəkildə təsvir edilir və təqdim olunan təlim materialları ilə müxtəlif üsullarla istifadə üzrə məsləhətlər verilir. Bununla yanaşı, tövsiyələrdə şagirdlərin diqqətini daha çox cəlb etmək məqsədilə oyun və digər interaktiv təlim formaları təklif olunur. Müəllim şagirdlərin hazırlıq səviyyəsindən və sinfin texniki təchizatından asılı olaraq müxtəlif rəqəmsal texnikadan (interaktiv lövhə, projektor və s.) istifadə etməklə təlim məqsədlərinə nailolma səviyyəsini yüksəldə bilər. Gündəlik planlaşdırırmaya dair tövsiyələr 31-ci səhifədən başlamaqla təqdim edilir.

İllik planlaşdırma

Dərslik komplektinin mövzular üzrə strukturunu və hər mövzuya ayrılan tədris saatları aşağıdakı cədvəldə təqdim olunur. Plan həftədə 5 saat olmaqla 33 həftə üçün (cəmi 165 saat) nəzərdə tutulmuşdur.

Ümumiləşdirici dərslərin təşkili

Bölmələr və ya yarımillər üzrə ümumiləşdirici dərslərin əsas məqsədi mövzuların tədrisi zamanı qazanılan biliklərin sistemləşdirilməsi və möhkəmləndirilməsidir. Belə dərslər əldə olunmuş bil... əlaqələndirilməsinə və daha da dərinləşdirilməsinə, həmçinin nəzərdə tutulmuş bacarıqların təkmilləşdirilməsinə yardım edir. Bölmə və ya yarımillər üzrə ümumi sorğu keçirməklə şagirdlərin çatınlık çəkdikləri mövzuları... tən zəif reallaşdırılmış standartları müəyyənləşdirmək olar. Bu zaman dərsi şagirdlərin zəif cəhətlərinin aradan qaldırılması istiqamətində qurmaq daha məqsədə uyğundur.

Dərslik və iş dəftərində verilmiş tapşırıqlarla yanaşı, müəllim şagirdlərə bölmə, yaxud yarımdə reallaşdırılması nəzərdə tutulan alt standartlar üzrə əlavə sual və tapşırıqlar da verə bilər.

Müəllim şagirdlərin inkişaf dinamikasını nəzarətdə saxlamalıdır. Dərsin digər bir məqsədi tapşırıqlar əsasında şagirdlərin mövzuları qavrama səviyyəsini müşahidə etməkdir.

I yarımil üzrə planlaşdırma (17x5 = 85 saat)		
No	Bölmə, fəsil və mövzular	saat
BÖLMƏ-1. ƏDƏDLƏR (1 000 000-a qədər)		
	Yada salın	1
1	Çoxrəqəmli ədədlər	2
2	Müqayisə və sıralama	1
3	Yuvarlaqlaşdırma	1
	Ümilməşdirici tapşırıqlar	2
	BÖLMƏ ÜZRƏ ÜMUMİ SAATLAR	7
BÖLMƏ-2. TOPLAMA VƏ ÇIXMA		
	Yada salın	1
4	Çoxrəqəmli ədədlərin toplanması	2
5	Çoxrəqəmli ədədlərin çıxılması	2
	Məsələ və misallar	2
6	Toplama və çıxmanın digər üsulları	1
	Ümumiləşdirici tapşırıqlar	2
	KSQ-1	1
	BÖLMƏ ÜZRƏ ÜMUMİ SAATLAR	11
BÖLMƏ-3. VURMA VƏ BÖLMƏ (BİRREHQƏMLİ ƏDƏDƏ VURMA VƏ BÖLMƏ)		
	Yada salın	1
7	Dördrəqəmli ədədin birləşdiriciliyi vurulması	2
8	Çoxrəqəmli ədədlərin birləşdiriciliyi vurulması	2
	Məsələ və misallar	2
9	Dördrəqəmli ədədin birləşdiriciliyi ədədə bölünməsi	2
10	Çoxrəqəmli ədədin birləşdiriciliyi ədədə bölünməsi	2
11	Ədədin bölgələri və bölgənənləri	2
12	Vurma və bölmənin digər üsulları	2
	Ümumiləşdirici tapşırıqlar	2
	KSQ-2	1
	BÖLMƏ ÜZRƏ ÜMUMİ SAATLAR	18
BÖLMƏ-4. RİYAZİ İFADƏLƏR. TƏNLİK		
13	Ədədi ifadələr	2
14	Dəyişəni olan ifadələr	2
15	Tənlük	2
16	Tənlük qurmaqla məsələ həlli	2
17	Riyazi qanuna uyğunluq	2
	Ümumiləşdirici tapşırıqlar	2
	BÖLMƏ ÜZRƏ ÜMUMİ SAATLAR	12
BÖLMƏ-5. VURMA VƏ BÖLMƏ		
18	İkirəqəmli ədədə vurma	2
19	Üçrəqəmli ədədə vurma	3
	Məsələ və misallar	2
20	İkirəqəmli ədədin ikirəqəmli ədədə bölünməsi	3
21	Çoxrəqəmli ədədin ikirəqəmli ədədə bölünməsi	3
	Ümumiləşdirici tapşırıqlar	2
	KSQ-3	1
	BÖLMƏ ÜZRƏ ÜMUMİ SAATLAR	16

BÖLMƏ-6. HƏNDƏSİ FİQURLAR	
Yada salın	1
22 Sadə həndəsi fiqurlar. Çevrə	2
23 Bucaq. Bucağın ölçüsü	2
24 Bucağın ölçülməsi. Transportir	2
25 Koordinat şəbəkəsi	2
26 Həndəsi ornamentlər	1
Məsələlər	1
27 Fəza fiqurlarının açılışı	2
28 Fiqurların müxtəlif tərəflərdən görünüşü	2
Ümumiləşdirici tapşırıqlar	2
KSQ-4	1
BÖLMƏ ÜZRƏ ÜMUMİ SAATLAR	18
I yarımlı üzrə təkrar	2
BSQ-1	1
I YARIMİL ÜZRƏ CƏMI	85

LAYİHƏ

II yarımill üzrə planlaşdırma (16x5=80)		
No	Bölmə, fasil və mövzular	saat
BÖLMƏ-7. Adi və onluq kəsrlər		
	Yada salın	2
29	Bərabər kəsrlər	3
30	Kəsrlərin müqayisəsi	2
31	Məxrəcləri bərabər olan kəsrlərin toplanması və çıxılması	3
32	Qarışq ədədlər	2
	Məsələ və misallar	2
33	Onluq kəslər	3
34	Onluq kəsrlərin müqayisəsi	3
35	Onluq kəsrlərin toplanması və çıxılması	3
	Ümumiləşdirici tapşırıqlar	2
	KSQ-5	1
	BÖLMƏ ÜZRƏ ÜMUMİ SAATLAR	26
	MƏSƏLƏ HƏLLİNİN BƏZİ ÜSULLARI	12
BÖLMƏ-8. Pullar		
36	Pullar və onluq kəsrlər	2
37	Pullarla hesablamalar	2
38	Dəyişən və dəyişməyən xərclər	2
	Ümumiləşdirici tapşırıqlar	2
	KSQ-6	1
	BÖLMƏ ÜZRƏ ÜMUMİ SAATLAR	9
BÖLMƏ-9. Ölçmə		
39	Uzunluq	2
40	Perimetr	2
41	Sahə	2
42	Kütlə və tutum	3
43	Həcm	2
	Məsələlər	2
44	Zaman	2
45	Sürət	2
	Ümumiləşdirici tapşırıqlar	2
	BÖLMƏ ÜZRƏ ÜMUMİ SAATLAR	19
BÖLMƏ-10. Məlumatların təsviri		
46	Cədvəl. Piktoqram	2
47	Dairəvi diaqram	2
48	Xətti diaqram	2
	Ümumiləşdirici tapşırıqlar	2
	KSQ-7	1
	BÖLMƏ ÜZRƏ ÜMUMİ SAATLAR	9
	IV sinif üzrə təkrar	4
	BSQ-2	1
	II YARIMİL ÜZRƏ CƏMI	80
	IV SİNİF ÜZRƏ CƏMI	165

LAYHE

1-ci BÖLMƏ

Ədədlər(1 000 000 – a qədər)

Mövzu №	Adı	Saat	Dərslik (səh.)	İş dəftəri (səh.)
	YADA SALIN	2	8	
Mövzu 1	Çoxrəqəmli ədədlər	2	10	
Mövzu 2	Müqayisə və sıralama	1	13	
Mövzu 3	Yuvarlaqlaşdırma	2	15	
	Ümumiləşdirici dərs	1	17	
BÖLMƏ ÜZRƏ ÜMUMİ SAATLAR		8		

Bölmənin qısa icmalı

Bölmədə çoxrəqəmli ədədlərin mərtəbə tərkibi haqqında məlumat verilir. "Sinif" anlayışı, təkliklər, minliklər, milyonlular sinfi, hər sinfin "təkliyi", "onluğu", "yüzlüyü" anlayışları izah edilir. Çoxrəqəmli ədədlərin müqayisəsi və sıralanması üçrəqəmli ədədlərdə olduğu kimi ümumi qaydaya əsasən izah olunur. Şagirdlər bölmənin son mövzusunda çoxrəqəmli ədədi istənilən mərtəbəyə qədər yuvarlaqlaşdırma qaydası ilə tanış olurlar.

Nəyə diqqət yetirməli?

Şagirdlər "sinif" anlayışı ilə yeni tanış olduğundan "sinif" və "mərtəbə" anlayışlarını çox zaman qarışdırırlar. Məsələn, sinfin təkliyi, onluğu, yüzlüyü ilə uyğun rəqəmlərin mərtəbələrini səhv salırlar. Bu zaman şagirdlər çoxrəqəmli ədəddə hər mərtəbədə yazılmış rəqəmləri bir-bir səsləndirməklə rəqəmin hansı sinfə aid olduğunu və həmin rəqəmin bu sinfin təkliyi, onluğu və ya yüzlüğünə uyğun olduğunu söyləyə bilərlər.

Şagirdlər sözlərlə yazılın çoxrəqəmli ədədləri rəqəmlərlə yazmaqdə və əksinə, rəqəmlərlə yazılmış çoxrəqəmli ədədləri oxumaqdə çətinlik çəkirirlər. Bu, özünü xüsusilə, hər hansı rəqəmi sıfır olan hal üçün daha aydın göstərir. Bu tipli tapşırıqların şagirdlərə daha çox verilməsi məqsədə uyğundur.

Bəzən çoxrəqəmli ədədlərlə bağlı tapşırıqlarda "rəqəmləri müxtəlif olan" ifadəsi yazılır. Bu ifadəyə diqqət yetirməyən şagirdlər tapşırığın həllində səhvə yol verirlər. Müəllimin bu cür şagirdlərə diqqət yetirməsi, onları istiqamətləndirməsi gələcəkdə belə səhvlerin qarşısının alınması üçün vacibdir.

Riyazi dilin inkişafı

"Sinif" və "mərtəbə" anlayışlarını fərqləndirmək, "təkliklər sinfi", "minliklər sinfi", "milyonluqlar sinfi" anlayışlarının və hər sinfin mərtəbəsinin düzgün müəyyən edilməsinə diqqət yetirmək lazımdır. Ədədləri minliklərə, onminliklərə və yüzminliklərə qədər yuvarlaqlaşdırırankən uyğun mərtəbə vahidlərinə diqqət etmək lazımdır.

Bölmədə mənimsədilən riyazi anlayış və terminlər

Çoxrəqəmli ədədlər, sinif, təkliklər sinfi, minliklər sinfi, milyonluqlar sinfi, sinfin təkliyi, onluğu, yüzlüyü, müqayisə, sıralama, yuvarlaqlaşdırma, dəqiq qiymət, təqribi qiymət.

Öncədən vacib olan bilik və bacarıqlar:

- Dördrəqəmli ədədlərin oxunuş və yazılış qaydaları.
- Mərtəbə, mərtəbə cədvəli, mərtəbə vahidi, mərtəbə qiyməti anlayışları.
- Müqayisə işarələri, sıralama.
- Onluqlara və yüzlülkələrə qədər yuvarlaqlaşdırma.

Fənlərarası integrasiya

Çoxrəqəmli ədədlər vasitəsilə şəhərlərarası məsafələri, ərazilərin sahələrini, əhali sayını, böyük stadiyonların tamaşaçı tutumunu göstərmək olar. Həyat bilgisi dərsində dağların dəniz səviyyəsindən hündürlüyü, çökəkliklərin dərinliyi, planetlərarası məsafə, planetlərin kütləsi və s. ilə integrasiya oluna bilər.

Mövzu 1

Çoxrəqəmli ədədlər

- Dərslik: səh.9
- İş dəftəri: səh. 4

Təlim məqsədləri

- Rəqəmlərlə 1 000 000-a qədər yazılmış ədədi siniflərə ayırmalı oxuyur (1.1.1).
- 1 000 000-a qədər şifahi söylənmiş ədədi yazar (1.1.1).
- Çoxrəqəmli ədədin qeyd olunmuş rəqəminin mərtəbə qiymətini müəyyən edir (1.1.2).
- Verilmiş çoxrəqəmli ədəddə hər rəqəmin mövqeyinə görə onun mərtəbəsini müəyyən edir (1.1.4).
- Verilmiş çoxrəqəmli ədədi abak (yaxud çötkə) vasitəsilə mərtəbə vahidlərinin sayı ilə təsvir edir (1.1.5).
- Çoxrəqəmli ədədi sözlərlə, rəqəmlərlə və mərtəbə qiymətlərinin cəmi kimi təsvir edir (1.1.5).
- Ədədin mərtəbə vahidlərinin sayını mərtəbə cədvəlində yazar (1.1.5).

Köməkçi vasitələr: təklik, onluq və yüzlük kublar, üzərində tapşırıqlar yazılmış kartlar, mərtəbə cədvəli, abak, rəngli kağızlar.

Elektron resurslar:

1. video.edu.az/video/385
2. www.youtube.com/watch?v=97ZjQqBuQTU
3. www.splashlearn.com/s/math-games/fill-the-number-present-at-the-mentioned-place-value
4. www.education.com/game/all-numbers-squirrel/

Dərsin qısa planı

1. Şəkil üzrə iş. Bölmənin 1-ci səhifəsi üzrə sualların müzakirəsi.

2. Araşdırma-müzakirə. Verilən ədədlərin abakda təsvir edilməsi.

3. Öyrənmə. 1 000 000-a qədər ədədlər. "Sınıf" anlayışı.

4. Bələdçi. Ədədlərin mərtəbə cədvəlində təsvir edilməsi. Rəqəmlərlə, sözlərlə və açıq şəkildə yazılması.

5. Müstəqil iş. Dərslik: tap. №1-5. İD: tap. №.1-7.

6. Öyrənmə materialı. Milyonluqlar sinifi

7. Müstəqil iş. Dərslik: tap. №6-9. İD: tap. №.8-13.

8. Məsələ həlli. Dərslik: tap. № 10. İD: tap. № 14-16.

9. Qruplarla oyun. Abakda müxtəlif ədədlərin təsviri.


10. Formativ qiymətləndirmə.

Dərsin məzmunu. Dərsdə şagirdlər çoxrəqəmli ədədlərlə tanış olurlar. 1 000 000-a qədər ədədləri oxuma və yazma bacarıqları formalaşdırılır. Şagirdlər 10 000 dairəsində ədədləri minlik, yüzlük, onluq və təkliklərinə ayırmalı bacarırlar. Bu dərsdə isə beş və daha çox rəqəmli ədədlər haqqında məlumat veriləcək, "sınıf" anlayışı ilə tanış olacaqlar. Ədədləri siniflərə ayırmalı çoxrəqəmli ədədləri oxuma qaydasını öyrənəcəklər. 1 000 000 dairəsində ədədlərin oxunması və təsvir edilməsi yuxarı siniflərdə daha böyük ədədlər üçün də tətbiq ediləcəyi üçün bu mövzunun öyrənilməsi xüsusi əhəmiyyət daşıyır.

Müəllimin nəzərinə! Uşaqlarda böyük ədədlər barədə təsəvvürlerin erkən formalasdırılması çox vacibdir. 10 000-a qədər ədədlər barədə ilkin təsəvvürler kublar (bloklar) və ədəd oxu vasitəsilə formalasdırılmışdır. Abak, mərtəbə cədvəli, kublar çoxrəqəmli ədədləri təsvir etmək üçün ən səmərəli vasitələrdən biridir.

Çoxrəqəmli ədədlərlə tanışlıq bu ədədləri tanıma, oxuma və yazma bacarıqlarından başlayır. Ədədlər böyüdükcə hər yeni mərtəbəyə keçid şagirdlərdə müəyyən çətinliklər yaradır.

Kublardan istifadə etməklə yeni mərtəbələri təsvir etmək olar. Məsələn, təklik, onluq, yüzlük və minlik kublarla dördraqəmli ədədləri təsvir etmək olur. Eyni qayda ilə beş və daha çox rəqəmli ədədləri onminlik, yüzminlik, milyonluq kublarla təsvir etmək olar.




Texniki imkanları olan sinifdə belə bir video nümayiş etdirilə bilər.

<https://www.youtube.com/watch?v=J05EqGH7WNQ>

Mövzuya yönəltmə. Müəllim şagirdlərə ədədin müxtəlif yazılış formaları barədə suallar verə bilər. Bir neçə sada tapşırıqla ədədin abakda təsvirini yada salmaq məqsədə uyğundur. Bu zaman abak, mərtəbə cədvəli və ədədin rəqəmlərlə yazılışı təsviri-müçərrəd prinsipinə uyğun izah edilir.

LAYİHD



Minl.	Yüzl.	Onl.	Təkl.
••	•••	•	••••



Müəllim daha böyük ədədlərlə bağlı müxtəlif suallar verə bilər:

– 10 000-dən böyük ədədlərə harada rast gəlmisiniz?

Böyük stadionlara sizcə, neçə tamaşaçı yerləşər? Yaşadığınız şəhərdə əhali sayı neçə nəfər ola bilər?

ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırıqda hansı ədədi təsvir etmək üçün daha çox aşiq lazımlığı olduğunu tapmaq tələb olunur. Abakin hər milində ən çoxu 9 aşiq ola biləcəyi qeyd olunur. Abakdan istifadə etmək imkanı olan siniflərdə tapşırığın praktik olaraq icra edilməsi məqsədə uyğundur. Şagirdlər verilən ədədləri abakda təsvir etmək üçün rəqəmlərin yerləşdiyi mərtəbəyə və uyğun millərə diqqət yetirməlidirlər. Sonra şagirdlər millərə keçirilmiş aşıqların sayını toplamaqla hansı ədədin təsvir olunmasına ən çox aşığın istifadə edildiyini müəyyən edirlər. Müəllim istiqamətləndirici suallar verir:

– Hansı ədədin təsvir edilməsində daha çox aşiq istifadə edildi? Bunu necə müəyyən etdiniz? Aşıqları millər də düzmdən bunu necə müəyyən etmək olardı? Abakdan istifadə imkanı olmayan siniflərdə isə mərtəbə cədvəlinən istifadə etmək olar.



Müəllim şagirdlərə istiqamətləndirici suallar verməklə belə qənaətə gəlirlər ki, ikinci ədəd böyük olsa da onu təsvir etmək üçün lazımlı olan aşıqların sayı daha azdır.

ÖYRƏNMƏ Müəllim şagirdlərin diqqətini mərtəbə cədvəlinən təsvirlərə yönəldir. Bundan əvvəl 1 onluğun neçə təklidən, 1 yüzlüyün neçə onluqdan, 1 minliyin necə yüzlükdən yarandığını xatırlatmaq olar.

10 minlik 1 onminlik təşkil edir.

Yüz minl.	On minl.	Minl.	Yüzl.	Onl.	Təkl.
	1	10			

10 minlik = 1 onminlik

$$10 \cdot 1000 = 10\,000$$

10 onminlik 1 yüzminlik təşkil edir.

Yüz minl.	On minl.	Minl.	Yüzl.	Onl.	Təkl.
1	10				

10 onminlik = 1 yüzminlik

$$10 \cdot 10\,000 = 100\,000$$

Çoxrəqəmli ədədlərdə mərtəbələr sağdan başlayaraq üç-üç qruplaşdırılışı və hər belə qrupun sınıf adlandırılacağı qeyd olunur. "Sınıf" anlayışı izah edilir. Hər sınıfda 3 rəqəm olur və yazılışda çox zaman sınıflar arasında boşluq buraxılır (xarici dərsliklərdə isə bəzən sınıflar arasında vergül də qoyulur). Bu boşluq şagirdlərə çoxrəqəmli ədədləri rahatlıqla oxumağa kömək edir. 1-ci sınıfın təkliliklər, 2-ci sınıfın minliklər sınıfı olduğu izah edilir. Müəllim "mərtəbə", "mərtəbə vahidi", "mərtəbə vahidlərinin sayı", "rəqəmin mərtəbə qiyməti" anlayışlarını təkrar etmək məqsədilə şagirdlərə suallar verə bilər.

Minliklər sınıfı		Təkliliklər sınıfı			
Yüzminl.	Onminl.	Minl.	Yüzl.	Onl.	Təkl.
•••	••	•••	••	•••	••••
3	2	5	2	3	6
300 000	20 000	5 000	200	30	6

Mərtəbə qiymətləri

Hər sınıfın təklili, onluğu və yüzlüyü haqqında məlumat verilir.

Minliklər sınıfının yüzlüyü: Yüzminliklər

Minliklər sınıfının onluğu: Onminliklər

Minliklər sınıfının təklisi: Minliklər

Təkliliklər sınıfının yüzlüyü: Yüzlüklər

Təkliliklər sınıfının onluğu: Onluqlar

Təkliliklər sınıfının təklisi: Təkliliklər

Ədədin rəqəmlərlə, sözlərlə və açıq şəkildə yazılışı qaydalarına diqqət yetirilir.

Rəqəmlərlə yazılışı: 325 236

Sözlərlə yazılışı: üç yüz iyirmi beş min iki yüz otuz altı


Açıq şəkildə yazılışı:

$$300\,000 + 20\,000 + 5\,000 + 200 + 30 + 6$$


Ədədlər oxunarkən təkliliklər sınıfından başqa, digər bütün sınıfların adı hər sınıfın vahidlərinin sayından sonra söylənilir. Bu məlumatdan istifadə edərək şagirdlər sınıfların adlarına əsasən ədədləri rahatlıqla oxuya bilər. Məsələn, 325 236 ədədi belə oxunur:

Minliklər sinfinin vahidlərinin sayı: 325	Sinfin adı
Təkliklər sinfinin vahidlərinin sayı: 236	325 min 236

Ədədin yeri dərslikdə təsvir olunmuş ədəd oxu üzərində də izah edilir. Müəllim lövhədə ədəd oxu çəkib bu ədədin təqribi yerini göstərə bilər.




Müəllimin nəzərinə! Şagirdlər ədəd oxunda çoxrəqəmli ədədlərin təqribi yerini göstərərkən ədəd oxunu dəqiq çəkməyə ehtiyac yoxdur. Lövhədə bir neçə ədəd oxu çəkib üzərində verilən ədədin təqribi yerini müəyyən etmək üçün müzakirə təşkil etmək məqsədəuyğundur.



Əlavə bir neçə ədədin təqribi yerini göstərməyi şagirdlərə tapşırmaq olar.

Növbəti mövzularda da şagirdlər ədəd oxundan istifadə edəcəklər. Müəllim şagirdlərə 0 – 10 000, 0 – 100 000 aralıqlarında nümunədəki kimi ədəd oxları hazırlamağı tapşırıb. Çətinlik çəkən şagirdlər ehtiyac olduqca bu ədəd oxlarından istifadə edə bilərlər.

NÜMUNƏ



BƏLƏDÇİ Bir neçə ədədi lövhədə yazıb tapşırığı siniflə birlikdə müzakirə etməklə yerinə yetirmək məqsədəuyğundur. Müəllim ədədlərdən bir neçəsinə izah etdikdən sonra digər ədədlərlə işi şagirdlərə sərbəst olaraq yerinə yetirməyi tapşırır.

MÜSTƏQİL İŞ 1. Abakda təsvir edilmiş ədədlər sözlərlə, rəqəmlərlə və açıq şəkildə yazılır. Şagirdlər tapşırığı onlara asan olan ardıcılıqla yerinə yetirə bilər. Yazılmış ədədlərin ədəd oxunda təqribi yeri göstərilir. Bunun üçün dərslikdə 10-cu səhifədə verilmiş ədəd oxundan istifadə etmək olar. Şagirdlərə ədəd oxunu dəftərə çəkməyi tapşırmaq olar. Sonra şagirdlər ədədlərin yerini təqribi qeyd edirlər.

2. Ədədlər siniflərə ayrıılır və oxunur.
3. Sözlərlə verilmiş ədədlər rəqəmlərlə və açıq şəkildə yazılır.

Müəllimin nəzərinə! Sözlərlə verilmiş ədədləri rəqəmlərlə yazımaq şagirdlər üçün nisbətən çətindir. Ona görə də tapşırığın bir neçə bəndini siniflə müzakirə edərək yerinə yetirmək məqsədəuyğundur. Rəqəmlərlə yazılıdan sonra şagirdlər ədədləri açıq şəkildə daha asan yaza bilirlər.

Diferensial təlim

Dəstək. Bir neçə ədəd ayrı kartlarda həm sözlərlə, həm də rəqəmlərlə yazılır. Şagirdlər eyni ədədlər yazılış kartları qruplaşdırır və onları açıq şəkildə yazılırlar.

Dərinlaşdırma. Ədədlər riyazi imla şəklində səsləndirilir. Şagirdlər uyğun ədədləri rəqəmlərlə, sonra isə açıq şəkildə yazılırlar.

4. Verilən ədədlər sözlərlə yazılır. Bu ədədlərdə 6 rəqəminin hansı sinfə və mərtəbəyə aid olduğu müəyyən edilir. Çətinlik çəkən şagirdlər ədəddə soldan başlamaqla barmaqlarını rəqəmlərin üzərinə qoyub uyğun mərtəbənin adını söyləyirlər. 6 rəqəminə çatanda bu rəqəmin hansı mərtəbəyə aid olduğu müəyyən edilir. Müəllim təlim nəticələri yüksək olan şagirdlərə əlavə olaraq tərkibində iki, yaxud üç 6 rəqəmi olan ədədlər də vera bilər.

5. Qanuna uyğunluq müəyyən edilir və növbəti 3 ədəd yazılır. Tapşırığı asanlıqla yerinə yetirən şagirdlərə əlavə olaraq, daha bir neçə ədədi yazmağı tapşırmaq olar.

Praktik tapşırıq. Mərtəbə vahidlərinin sayından istifadə etməklə verilən ədəddən 10 vahid böyük, 10 vahid kiçik, 100 vahid böyük, 100 vahid kiçik olan ədədi tapmaq qaydası ilə şagirdlər 3-cü sinifdən tanışdırırlar.

Eyni qayda ilə verilən ədəddən 1 000 vahid böyük, 1 000 vahid kiçik, 10 000 vahid böyük, 10 000 vahid kiçik olan ədədi tapmaq dəha asan olduğunu vurgulamaq məqsədəuyğundur. Ədəd 1 000 vahid artdıqda, yaxud azaldıqda yalnız minliklər mərtəbəsindəki rəqəmin, 10 000 vahid artdıqda, yaxud azaldıqda yalnız onminliklər mərtəbəsindəki rəqəmin dəyişdiyini və s. qeyd etmək məqsədəuyğundur. Şagirdlərə müxtəlif ədədlər söyləyib bu ədəddən 1 000 vahid böyük, 1 000 vahid kiçik, 10 000 vahid böyük, 10 000 vahid kiçik olan ədədləri şifahi tapmağı tapşırmaq olar. Şagirdlər şəkildəki kimi kartlar paylanır. Boş xanalara uyğun ədədlər yazmağı tapşırılır.

LAYİHƏ

128 169	1 vahid böyük	
	10 vahid böyük	
	100 vahid böyük	
	1 000 vahid böyük	
	10 000 vahid böyük	
	100 000 vahid böyük	
325 340	1 vahid kiçik	
	10 vahid kiçik	
	100 vahid kiçik	
	1000 vahid kiçik	
	10 000 vahid kiçik	
	100 000 vahid kiçik	

Öyrənmə materialı. Ədədin yazılışına əsasən 3-cü sinfin milyonluqlar sinfi adlandığı qeyd olunur. Bu sinfin təkliyi, onluğu və yüzlüyü haqqında şagirdlərə məlumat verilir. 1 milyonluğun on yüzminliyə bərabər olduğu vurgulanır. Çoxrəqəmli ədədlərin yazılışı, sözlərlə yazılışı, açıq şəkildə yazılışı ilə bağlı dərslikdə verilən nümunə şagirdlərə izah edilir. Əlavə bir neçə çoxrəqəmli ədədin sözlərlə, rəqəmlərlə və açıq şəkildə yazılışına dair nümunələr göstərilir.

6. Ədədlər siniflərə ayrıılır və oxunur. Qırmızı rənglə qeyd olunan rəqəmlərin mərtəbə qıymətləri yazılır.

7. Verilmiş ədədlər arasından şərtlərə uyğun ədədlər tapılır.

Şagirdlər "Yadda saxla" rubrikasında hər mərtəbə vahidinin özündən sağdakindan 10 dəfə böyük, soldakindan isə 10 dəfə kiçik olduğunu göstərən cədvəllə tanış olurlar.

Milyonluqlar sinifi		Minliklər sinifi			Təkliklər sinifi			
Yüz milyonl.	On milyonl.	Milyonl.	Yüz minl.	On minl.	Minl.	Yüzl.	Onl.	Təkl.
→ 10	→ 10	→ 10	→ 10	→ 10	→ 10	→ 10	→ 10	→ 10

Bu cədvəlin altında verilən məlumatlara əsasən şagirdlər mərtəbə vahidləri arasında əlaqəni görürler. Bu əlaqələrdən istifadə etməkdə şagirdlər ədədləri müxtəlif formalarda təsvir edəcəklər.

Təklik	1
Onluq	10 təklik = 10
Yüzlük	10 onluq = 100
Minlik	10 yüzlük = 1 000
On minlik	10 minlik = 10 000
Yüz minlik	10 on minlik = 100 000
Milyonluq	10 yüz minlik = 1 000 000

8. Boş xanalara uyğun ədədlər müəyyən edilir. Bunun üçün cədvəldə mərtəbə vahidləri arasındaki əlaqələrdən istifadə olunur.


9. Doğru bərabərlikləri tapmaq üçün mərtəbə vahidləri arasındaki əlaqələrdən istifadə olunur.

Praktik tapşırıq. Döşəmədə şəkildəki cədvələ uyğun xətlər (yxud iplər) çəkilir. Əvvəlcə bir şagird dəvət olunur və təklik xanasında dayanır. Arxası rəqəmlərə olmaqla, topu rəqəmlərə baxmadan xanalara doğru atır. Topun düşdüyü xanaya uyğun rəqəm müəyyən edilir və lövhədə təkliklər mərtəbəsinə yazılır. Sonra növbə ilə 5 şagird dəvət edilir və eyni qayda ilə onluqlar, yüzlülər və s. mərtəbələrdəki rəqəmlər tapılır. Sonda ədəd lövhəyə yazılır. Şagirdlər bu ədədi sözlərlə və açıq şəkildə yazılırlar. Hansı mərtəbələrdə sıfır rəqəminin dayandığını, hansı mərtəbələrdə eyni rəqəmlərin olduğunu, minliklər və təkliklər siniflərinin təkliklərini, hər sinifdəki vahidlərin sayını və s. müəyyən edirlər. Tapşırıq eyni cədvəl və zərlə də yerinə yetirilə bilər. Bu zaman Şagird zəri 6 dəfə atmaqla ədədin uyğun mərtəbə vahidlərinin sayını tapır.

9						
8						
7						
6						
5						
4						
3						
2						
1						
0						
Yüzminl.	Onminl.	Minl.	Yüzl.	Onl.	Təkl.	

Məsələ Həlli 10. Məsələdə verilən ədədlər arasından seyfin şifrini tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim lövhəyə beş boş xana çəkir.



– Təkliklər sinindəki rəqəmlər müxtəlif tək ədədlərdir və cəmi 9-a bərabərdir. Minliklər sinindəki rəqəmlər isə cüt ədəd olub biri digərindən 4 dəfə böyükdür. Təkliklər və minliklər siniflərində hansı rəqəmlər ola bilər?

Müəllim şagirdlərlə birlikdə müzakirə əsasında əvvəlcə təkliklər, sonra isə minliklər siniflərinin rəqəmlərini müəyyən edirlər. Müəllim suallar verə bilər:


– Hansı tək rəqəmlər var? 1, 3, 5, 7, 9.

– Onlardan hansı üçünün cəmi 9-a bərabərdir?

1, 3, 5.

Deməli, təkliklər sinindəki rəqəmlər 1, 3 və 5-dir.

– Minliklər sinindəki rəqəmləri müəyyən etmək üçün uyğun rəqəmləri tapaqla. Hansı cüt rəqəmlər var? 0, 2, 4, 6, 8.



Onlar arasında biri digərindən 4 dəfə böyük olan hansı rəqəmlərdir?

2, 8

Deməli, minliklər sinfindəki rəqəmlər 2 və 8-dir.

Verilmiş ədədlərdən hansıları bu şərtləri ödəyir?

12 351 82 351 28 350 28 513 82 531 88 135

Məsələnin qısa şərti yazılır.

Ədəd altırəqəmlidir.

Təkliklər sinfindəki rəqəmlərin cəmi – 7

Minliklər sinfindəki rəqəmlərin cəmi – 6

Təkliklər sinfindəki rəqəmlər – tək rəqəmlərdir

Verilən ədədlər:

123 351 412 313 600 232 213 115 15 511

Məsələnin həlli:

Məsələdə verilmiş 4 şərtin hamısını ödəyən ədədi tapmaq tələb olunur. Ona görə də şərtlər bir-bir yoxlanılır və bu şərtləri ödəməyən ədədlər silinir.

1) Altırəqəmlı olmayan ədədlər silinir:

123 351 412 313 600 232 213 115 15 511

2) Təkliklər sinfindəki rəqəmlər tək olmayan ədəd silinir:

123 351 412 313 600 232 213 115

3) Təkliklər sinfindəki rəqəmlərin cəmi 7 olmayan ədəd silinir:

123 351 412 313 213 115

4) Minliklər sinfindəki rəqəmlərin cəmi 6 olmayan ədəd silinir:

412 313 213 115

Deməli, yalnız 213 115 ədədi bütün şərtləri ödəyir.

Cavab. Seyfin şifri 213 115-dir.

Müzakira. Cavabın doğruluğunu yoxlamaq üçün məsələni fərqli üsullarla həll edən şagirdlərin fikirləri

müzakirə olunur. Məsələn, şərtlərin yoxlanılması ardıcılılığını dəyişmək olar.

1) Təkliklər sinfindəki rəqəmlər tək olan ədədlər saxlanılır, digərləri isə silinir:

123 351, 412 313, 213 115, 15 511.

2) Minliklər sinfindəki rəqəmlərin cəmi 6 olan ədədlər saxlanılır, digərləri isə silinir:

123 351, 213 115, 15 511.

3) Təkliklər sinfindəki rəqəmlər cəmi 7 olan ədədlər saxlanılır, digəri isə silinir: 213 115, 15 511.

4) Yalnız altırəqəmlı ədəd saxlanılır: 213 115.

Qruplarla oyun. Şagirdlər qruplara bölünür. İki aşıqdan istifadə etməklə 6 mili olan abakda müxtəlif ədədlər təsvir edilir. Bu tapşırığın konkret zaman intervalında yerinə yetirilməsi vacibdir. Verilən zaman ərzində ən çox ədəd yanan qrup qalib elan edilir. Vaxtin bir qədər çox olması məqsədə uyğundur. Belə ki, qısa zaman ərzində şagirdlər bir neçə ədədi asanlıqla yazırlar. Vaxt daha çox olarsa, şagirdlər başqa variantları da tapıb yazmağa çalışacaqlar.

Tapşırığı bir qədər fərqli də yerinə yetirmək olar. Belə ki, müəllim şagirdlərə iki aşıqdan istifadə etməklə 6 mili olan abakda konkret sayıda (məsələn, 16, 17 yaxud 18) müxtəlif ədədlər təsvir etməyi tapşırıbilər. Bu zaman şagirdlərə yazılıcaq ədədlərin sayına uyğun olaraq bir qədər də çox vaxt vermək olar. 6 mili olan abakda 2 aşıqla düzəldilə bilən müxtəlif ədədlərin sayı 21-dir:

200 000, 110 000, 101 000, 100 100, 100 010, 100 001, 20 000, 11 000, 10 100, 10 010, 10 001, 2 000, 1 100, 1 010, 1 001, 200, 110, 101, 20, 11, 2.

Təlim nəticələri yüksək olan şagirdlərə evdə bütün mümkün ədədləri yazmayı tapşırmaq olar. Tapşırığı 3 və daha çox aşıqla yerinə yetirməyi evə vermək olar.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
1 000 000 dairəsində verilmiş ədədi siniflərə ayıır, əvvəl vahidlərin sayını sonra isə sinfin adını söyləməklə oxuyur.	Şifahi sual-cavab, tapşırıq	Dərslik, İD
Sözlərlə verilmiş ədədi rəqəmlərlə yazır.	Şifahi sual-cavab, tapşırıq	Dərslik, İD
Verilmiş çoxrəqəmlı ədədin yerini ədəd oxunda təxmini qeyd edir.	Tapşırıq	Dərslik, İD, ədəd oxu çəkilmiş vərəqlər
Ədəddə göstərilən rəqəmin mərtəbəsini və mərtəbə qiymətini müəyyən edir.	Tapşırıq, məsələ, misal	Dərslik, İD
Verilmiş ədədi abakda təsvir edir.	Tapşırıq, məsələ, oyun	Abak, dərslik, İD
Bir şəkildə verilmiş çoxrəqəmlı ədədi digər şəkillərdə də təsvir edir.	Tapşırıq, məsələ, misal	Dərslik, İD

Müqayisə və sıralama

• Dərslik: səh. 13

• İş dəftəri: səh. 7

Mövzu 2

Təlim məqsədləri

- Konkret, təsviri və mücərrəd formalarda təqdim olunan çoxrəqəmlı ədədləri müqayisə edir (1.1.3).
- Ədədlərin müqayisəsini ədəd oxunda onların bir-birinə nəzərən yerləşməsi kimi təqdim edir (1.1.3).

- Çoxrəqəmli ədədlər arasında münasibəti müəyyən etmək üçün onları ən yüksək mərtəbədən başlamaqla müqayisə edir (1.1.3).
- 1 000 000 dairəsində verilmiş bir neçə ədəd arasında ən kiçik və ən böyük müəyyən edir (1.1.3).
- 1 000 000 dairəsində verilmiş ədədləri ədəd oxunda yerlərinə görə sıralayır (1.1.3).
- 1 000 000 dairəsində verilmiş ədədləri artan və azalan sırə üzrə düzür (1.1.3).

Köməkçi vasitələr: təklik, onluq və yüzlük, minlik kublar, ədədlər və hərflər yazılmış kartlar, ədəd oxu çəkilmiş vərəqlər, iş vərəqləri, mərtəbə cədvəli.

Elektron resurslar:

1. <https://video.edu.az/video/816>
2. <https://www.splashlearn.com/s/math-games/comparing-numbers-with-the-help-of-a-number-line>
3. <https://www.free-training-tutorial.com/word-games/crossword-puzzles-comparing-numbers.html>
4. <https://www.free-training-tutorial.com/place-value/clickthehighest.html>

Dərsin qısa planı

- Araşdırma-müzakirə.** Bakıya ən yaxın və ən uzaq şəhərlərin müəyyən edilməsi. Uçuş məsafələrinə görə şəhərlərin sıralanması.
- Öyrənmə.** Çoxrəqəmli ədədlərin müqayisəsi.
- Bələdçi.** Verilmiş ədədlərin müqayisə edilməsi.
- Müstəqil iş.** Dərslik: tap. №1,2. İD: tap. №.1-7.
- Öyrənmə materialı.** Sıralama
- Müstəqil iş.** Dərslik: tap. №3-5. İD: tap. №.8-10.
- Məsələ həlli.** Dərslik: tap. № 6,7. İD: tap. № 11,12.
- Formativ qiymətləndirmə.**

Dərsin məzmunu. Şagirdlər 3-ci sinifdə üçrəqəmli ədədləri müqayisə etmək qaydasını öyrəniblər. Dərsdə şagirdlərdə çoxrəqəmli ədədlərin müqayisəsi və bu ədədləri sıralamaq bacarıqları formalaşdırılır.

Müəllimin nəzərinə! Bu mövzuda şagirdlər çoxrəqəmli ədədlərin mərtəbə vahidlərinin sayı ilə müqayisəsi qaydası ilə tanış olacaqlar. Bəzən şagirdlər iki çoxrəqəmli ədəddə eyni mərtəbə vahidlərinin sayını müəyyən etməkdə çətinlik çəkirlər və müqayisə zamanı səhv edirlər. Ədədlərin uyğun mərtəbələrini alt-alta yazmaqla onları daha asan müqayisə etmək olar.

Çoxrəqəmli ədədlərin ədəd oxundan istifadə etməklə müqayisəsi mühüm bacarıqlardandır. Bu zaman ədədlərin dəqiq yerini müəyyən etmək vacib deyil, ədədlərin təqribi yerini qeyd etmək kifayətdir.

Mövzuya yönəltmə. Müəllim lövhəyə alt-alta bir neçə ədəd cütünü yazıb müqayisə etməyi tapşırır:

67	125	336	560	1 237	1 500
76	18	240	556	472	4 200

Şagirdlər hər sütundakı ədədləri müqayisə edir və bunu necə etdiyini izah edir. Sonuncu iki sütundakı ədədlərin müqayisəsi üçün müəllim şagirdlərə istiqamətləndirici suallar verir?

– 1 237 və 472 ədədlərindən hansının böyük olduğunu necə tapmaq olar?

– 1 500 və 4 200 ədədlərindən hansının böyük olduğunu necə tapmaq olar?

ARAŞDIRMA-MÜZAKİRƏ Cədvəldə Bakıdan bəzi şəhərlərə qədər uçuş məsafəsi verilmişdir. Cədvələ əsasən şagirdlər Bakıya ən yaxın və ən uzaq olan şəhərləri müəyyən etməli, verilən şəhərləri uçuş məsafəsinə görə yaxından uzağa doğru sıralamalıdır. Tapşırığı yerinə yetirmək üçün şagirdlər şəkildən və cədvəldən istifadə edirlər.



Şəhərlər	Uçuş məsafəsi (km)
Bakı – İstanbul	1 794
Bakı – Mayami	11 058
Bakı – London	4 440
Bakı – Tehran	542

Müəllim istiqamətləndirici suallar verir.

– Hansı ədəd ən kiçidir? Hansı ədəd ən böyükdür? Bunu necə müəyyən etdiniz?

Şagirdlər artıq üçrəqəmli ədədləri müqayisə etməyi bacarırlar. Bu ədədləri müqayisə edərkən onlar rəqəmlərinin sayı az olan ədədin daha kiçik olduğunu bildirlər. Cədvələ əsasən Bakı və Tehran şəhərləri arasındaki məsafənin üçrəqəmli ədədlə ifadə edildiyi görünür. Deməli, verilən şəhərlərdən Bakıya ən yaxın olan Tehran şəhəridir. Ən uzaq şəhəri müəyyən etmək üçün yenə rəqəm sayı ən çox olan ədəd müəyyən edilir. Deməli, uçuş məsafəsinə görə verilən şəhərlərdən ən uzaq şəhər Mayamidir. Şəhərləri müəyyən etmək üçün şəkli lövhədə sxematik təsvir etmək də olar. Əvvəlcə şəhərlər Bakıdan məsafələrə görə yaxından uzağa sıralanır, sonra isə sxemdə adlar yazılır.



ÖYRƏNMƏ Müxtəlif sayıda rəqəmləri olan iki çoxrəqəmli ədəddən rəqəmlərinin sayı çox olan ədəd böyükdür.

Müəllimin nəzərinə! İbtidai siniflərdə yalnız müsbət ədədlər öyrədildiyi üçün “rəqəmləri sayı çox olan ədəd böyük” müləhizəsi doğrudur. Yuxarı siniflərdə şagirdlər mənfi ədədləri öyrəndikdən sonra başa düşəcəklər ki, mənfi ədədlərdə bu qayda əksinədir – mənfi ədədlərdə rəqəmlərinin sayı çox olan ədəd kiçidir.

Dərslikdə verilən nümunə izah edilir. Bu ədədlərdən biri dördrəqəmli, digəri isə beşrəqəmli olduğu üçün beşrəqəmli ədədin böyük olduğu qeyd olunur.

$$10\ 042 * 9\ 435 \rightarrow 10\ 042 > 9\ 435$$

Beşrəqəmli Dördrəqəmli

Rəqəmlərin sayı eyni olan iki çoxrəqəmli ədədi müqayisə edərkən ən yüksək mərtəbədən başlamaq lazımdır. Çoxrəqəmli ədədlərin müqayisəsi qaydası izah edilir. Ədədləri mərtəbə cədvəlində təsvir etməklə də müqayisə etmək olar. Qaydaya əsasən ən yüksək mərtəbədən başlamaqla uyğun mərtəbədəki rəqəmlər cüt-cüt müqayisə olunur.

Onminl.	Minl.	Yüzl.	Onl.	Təkl
1	4	3	2	8
1	4	4	2	6


Onminl
mərtəb.
rəqəmlər
bərabərdir.

Onminl
mərtəb.
rəqəmlər
bərabərdir.

Yüzlüklər
rəqəmlər
fərqlidir. Uyğun
mərtəbədə
böyük rəqəm
olan ədəd
böyükdür.

Deməli, $14\ 328 < 14\ 426$

Şagirdlər aşağı siniflərdən ədəd oxundan istifadə etməklə ədədləri müqayisə etməyi bacarırlar. Belə ki, soldakı ədəd sağıdakından kiçikdir. Bu qaydaya əsasən $14\ 426$ -in $14\ 328$ -dən böyük olduğunu görürlər.



“Fikrləş” rubrikasındaki tapşırıq şagirdlərlə birlikdə müzakirə edilir. İki çoxrəqəmli ədədin rəqəmlərinin sayı çox olan ədədin böyük olduğunu izah etmək soruşulur. Bunu bir neçə yolla izah etmək olar. Məsələn, rəqəmlərinin sayı az olan ədədin soluna 0-lar əlavə etməklə hər iki ədədin rəqəmləri sayını bərabərləşdirmək olar. Sonra isə ümumi qayda üzrə ən böyük mərtəbədəki rəqəmlər müqayisə edilir.

$$12\ 005 \rightarrow 12\ 005 \rightarrow 1 > 0 \rightarrow 12\ 005 > 9\ 518$$

Bunu ədəd oxunda da göstərmək olar. $12\ 005$ ədədi $9\ 518$ -dən sağda yerləşdiyi üçün sonuncu daha kiçidir. Sayarkən rəqəmlərin sayı çox olan ədədin daha sonra söyləniləndiyi üçün onun böyük olduğunu demək olar. Şagirdlər ədəd oxunda təsvir etməklə müqayisəyə aid bir neçə nümunə göstərə bilərlər.

BƏLƏDÇİ Verilən ədədlər müqayisə olunur.

- MÜSTƏQİL İŞ**
- Verilən ədədlər müqayisə olunur. Ədəd oxundan istifadə etməklə bir neçəsi izah edilir.
 - Boş xananın yerinə hansı ədədlər ola biləcəyi soruşulur. Müəllim şagirdlərə daha çox nümunə göstərməyi tapşırıbilər.

Cütlərlə oyun. 0 – 9 rəqəmləri yazılmış kartlar üzü-asağı masaya düzülür. Əvvəlcə 1-ci oyuncu ardıcıl 4

kart açır və hər açılan kartdakı rəqəmi təklikdən başlamaqla uyğun xanaya yazar. 1-ci oyuncu bunu 3 dəfə təkrar edir və alınan 3 ədəddən ən böyükünü yazır. Sonra eyni fəaliyyəti 2-ci oyuncu yerinə yetirir. Hər ikı oyuncuda alınan ən böyük ədədlər müqayisə olunur. Hər ikı oyuncunun böyük ədədləri müqayisə edilir. Ədədi böyük olan oyuncu qalib gəlir. Oyun bir neçə dəfə təkrarlanır.

0	1	2	3	4	5	6	7	8	9
---	---	---	---	---	---	---	---	---	---

Oyuncu _____				
1-ci ədəd	<table border="1"><tr><td> </td><td> </td><td> </td></tr></table>			
2-ci ədəd	<table border="1"><tr><td> </td><td> </td><td> </td></tr></table>			
3-cü ədəd	<table border="1"><tr><td> </td><td> </td><td> </td></tr></table>			
Ən böyük ədəd	<table border="1"><tr><td> </td><td> </td><td> </td></tr></table>			

Texniki imkanları olan sinifdə belə bir video nümayiş etdirilə bilər.

<https://www.free-training-tutorial.com/place-value/clickthehighest.html>

Diferensial təlim

Dəstək. Müəllim hər hansı bir çoxrəqəmli ədəd söyləyir. Şagird isə bu ədəddən əvvəlcə böyük, sonra isə kiçik olan ədəd söyləyir. O, bunu müqayisə işarələri ilə yazar.

Dərinləşmə. Müəllim bir çoxrəqəmli ədəd söyləyir. Şagird yalnız minliklərin sayına görə bu ədəddən böyük və kiçik olan bir neçə ədəd söyləyir. Sonra yalnız yüzlüklərin, yalnız onluqların və yalnız təkliklərin sayına görə bu ədəddən böyük və kiçik olan bir neçə ədəd söyləyir.

Öyrənmə materialı. Ədədləri artan sıra ilə düzəmk üçün əvvəlcə ən kiçik ədəd tapılıb yazılır, sonra yerdə qalanlar içərisindən ən kiçiyini tapılır. Bu qayda ilə ədədlər bitənə qədər davam edilir. Dərslikdə verilən nümunə şagirdlərlə birlikdə müzakirə edilə bilər.

Yüzminl.	Onminl.	Minl.	Yüzl.	Onl.	Təkl
1	1	2	3	0	0
		8	3	2	3
1	1	4	5	2	3

8 323

Yüzminl.	Onminl.	Minl.	Yüzl.	Onl.	Təkl
1	1	2	3	0	0
1	1	4	5	2	3

8 323, 112 300, 114 523

Müəllimin nəzərinə! Şagirdlər üçrəqəmli ədədlərin sıralanması qaydası ilə artıq tanışdırırlar. Müqayisə və sıralama şagirdlərin əvvəlcədən bildiyi alqoritmə əsasən yerinə yetirilir. Burada fərqli ədədlərin böyük

olması və yeni, daha yüksək mərtəbələrin yoxlanılmasına sadır. Sıralanacaq ədədlərin sayı artıqda sıralanma nisbətən çətinləşir. Buna görə də ədədləri müqayisə və sıralamaq üçün onları uyğun mərtəbələr alt-alta olmaqla yazmaq daha məqsədə uyğundur. Bu zaman ədədləri artan sıra ilə düzəmk üçün ən kiçik ədəd müəyyən edilir, bu ədəd alt-alta yazılmış ədədlər sırasından silinir və ayrıca sətrin əvvəlində


Şagirdlər bu iki ədəd arasında yerləşən daha çox ədəd göstərə bilərlər.

Qruplarla iş. (Karusel üsulu) Şagirdlər 4 qrupa bölünlərlər. Hər qrupa eyni iş vərəqləri paylanır. Qruplar hər tapşırıqda boş yerlərə elə rəqamlar yazmalıdır ki, alınan ədədlər üçün verilən münasibət doğru olsun. Hər qrup 2 nümunə yazmalıdır. Müəllimin göstərişi ilə bütün qruplar əvvəlcə 1-ci tapşırığı həll edir və cavabı

Nümunə

	1-ci tapşırıq	2-ci tapşırıq	3-cü tapşırıq	4-cü tapşırıq
	21 203 < 2_3_8 < 28 348	9 104 < _21_5 < 14 000	27 565 < 3_42 < 32 442	29 000 < _1_8 < 33 782
I qrup				
II qrup				
III qrup				
IV qrup				

yazılır. Sonra qalan ədədlərdən ən kiçiyi müəyyən edilir və sətirdə yazılın ədədin sağından yazılır. Alqoritm sonuncu ədəd qalana kimi davam etdirilir. Məsələn:



Ədədləri azalan sıra ilə düzəmk üçün də eyni alqoritm tətbiq edilə bilər. Bu zaman alt-alta yazılın ədədlər arasından ən böyüyü seçilib yazılır və yoxlama son ədəd qalana kimi davam etdirilir.

Çoxrəqəmli ədədlərin sıralanması zamanı çətinlik çəkən şagirdlər ədəd oxundan da istifadə edə bilərlər. Verilən ədədlərin ədəd oxu üzərində təqribi yerini göstərib, sonra bu ədədləri soldan sağa artan sıra ilə yazmaq olar. Analoji qaydada ədədləri azalan sıradə da yazmaq olar.



3. Ədədlər artan sıra ilə düzülür.
 4. Ədədlər azalan sıra ilə düzülür.
 5. Boş xananın yerinə hansı ədədlər ola biləcəyi müəyyən edilir. Hər birinə aid 4 nümunə göstərilir.
- Müəllimin nəzərinə!** Tapşırığı yerinə yetirməkdə çətinlik çəkən şagirdlər ədəd oxundan istifadə edə bilərlər. Ədəd oxu üzərində verilən ədədlərin təxmini yeri göstərilir, sonra onların arasında olan bir neçə ədəd tapılır.



grupa aid xanada yazır. Sonra iş vərəqləri saat əqrəbi istiqamətində müəllimin köməyi ilə digər qruplara ötürülür. Yenə müəllimin göstərişi ilə 2-ci tapşırıq yerinə yetirilib cavab qrupa aid xanada yazılır və vərəqlər digər qrupa ötürülür. Beləcə, bütün qruplar bütün tapşırıqları yerinə yetirdikdən sonra vərəqlər lövhəyə yapışdırılır və bütün siniflə müzakirə edilir.

Məsələ həlli Məsələdə "?" işarələrinin yerində olacaq planetlərin tapılması tələb olunur.

Cəlbetmə. Müəllim lövhəyə 3 şagird dəvət edir. Birinci şagirdə 1 masa ətrafında dövr etməyi, 2-ci şagirdə 2 masa ətrafında dövr etməyi, 3-cü şagirdə isə 3 masa ətrafında dövr etməyi tapşırır. Şagirdlər tapşırığı yerinə yetirərkən müəllim saniyəölçən ilə vaxtları qeyd edir və lövhəyə yazır. Şagirdlərin adlarını yazmamaq üçün onları uyğun olaraq A, B, C ilə işarə etmək olar. Müəllim hər şagirdin "adının" qarşısında uyğun vaxtı yazır və şagirdlərə sual verir:

– Bu şagirdlərdən hansı A, B, C şagirdidir? Bunu necə təyin etmək olar?

Məsələnin qısa şartı yazılır.

Günəş ətrafında 1 tam dövr

Saturn – 10 759 gün

Neptun – 60 182 gün

Yupiter – 4 355 gün

Sual işarəsinə uyğun planetlərin adları – ?

Məsələnin həlli:

- Planetlərin adı və dövr müddəti kartlara yazılır və əvvəlcə məsələnin şartında verilmə ardıcılılığı ilə yerləşdirilir. Bunu lövhəyə də yazmaq olar.

Saturn
10 759 gün

Neptun
60 182 gün

Yupiter
4 355 gün

Sonra dövr müddətləri azdan çoxa olmaqla sıralanır.

Yupiter 4 355 gün	Saturn 10 759 gün	Neptun 60 182 gün
-----------------------------	-----------------------------	-----------------------------

- Bunu sxematik belə təsvir etmək olar.



Cavab: "?" işarələrinin yerində Günəşə yaxın olandan başlamaqla uyğun olaraq Yupiter, Saturn, Neptun yazılacaq.

Müzakirə. Cavabın doğruluğunu yoxlamaq üçün şagirdlər hansı planetin Günəşə daha yaxın olduğundan istifadə edirlər. Belə ki, Günəşə yaxın olan planet onun etrafında 1 tam dövr vurmaq üçün daha az vaxt sərf etməlidir.

7. Məsələdə azdan çoxa sıralanmış şəhər adlarına uyğun olaraq əhali sayıni yazmaq tələb olunur. Əhali sayı verilmiş Lənkəran şəhərinin yerini tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim lövhədə şərti olaraq 4-cü sinif şagirdlərinin sayıni cədvəldə qeyd edirlər.

Sinif	Şagirdlərin sayı
4a	34
4b	28
4c	30

Şagirdlərə suallar verilir:

- Sınıfları şagird sayına görə azdan çoxa necə sıralamaq olar? 4b sınıfı sıralamada neçənci olar? 32 şagird oxuyan 4f sınıfı hansı sınıflar arasında yerləşər? Bunu necə müəyyən etmək olar?

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Konkret əşyaları müxtəlif parametrlərinə görə (uzunluq, ağırlıq, məsafə, say) müqayisə edir.	Şifahi sual-cavab, oyun, praktik tapşırıq, misal, məsələ	Dərslik, İD
Verilmiş iki ədədin yerini ədəd oxunda qeyd edir və onlar arasındaki münasibəti müqayisə işarələrinin köməyi ilə yazar.	Tapşırıq, məsələ	Dərslik, İD, ədəd oxu çəkilmiş vərəqlər
Verilmiş ədədləri mərtəbə vahidlərinin sayına görə müqayisə edir.	Misal, məsələ, praktik tapşırıq, oyun	Dərslik, İD, iş vərəqləri
Verilmiş üç və daha çox ədədi ədəd oxunda qeyd etməklə sıralayır.	Tapşırıq, məsələ	Dərslik, İD, ədəd oxu çəkilmiş vərəqlər
Verilmiş üç və daha çox ədədi mərtəbə vahidlərinin sayına görə müqayisə etməklə sıralayır.	Misal, məsələ, oyun	Dərslik, İD, iş vərəqləri

Yuvarlaqlaşdırma

- **Dərslik:** səh.15
- **İş dəftəri:** səh. 9

Təlim məqsədləri

Məsələnin həlli:

Şagirdlər cədvəli dəftərə çəkirlər. Sonra isə verilmiş ədədləri uyğun yerlərə yazırlar.

- Verilmiş ədədlər azdan çoxa doğru sıralanmaqla uyğun xanalara yazılır.
- Əhali sayı 230 200 olan Lənkəran şəhərinin adının hansı rayonlar arasında olacağını müəyyən etmək üçün 230 200 ədədi verilən ədədlərlə müqayisə edilir.

Bunu ədəd oxundan istifadə etməklə də tapmaq olar.



Bu ədəd 188 100 ədədindən böyük, 335 600 ədədin-dən kiçikdir. Bu isə o deməkdir ki, Lənkəran şəhərinin adı Sumqayıt və Gəncə şəhərlərinin arasında olacaq. Müəllim şagirdlərə Lənkəran şəhərinin adını da daxil etməklə verilən 4 şəhəri əhali sayına görə azdan çoxa sıralamağı tapşırıa bilər.

Şəhərlər	Əhali sayı
1 Sumqayıt	188 100
2 Lənkəran	230 200
3 Gəncə	335 600
4 Şəki	345 300

Cavab: Lənkəran şəhərinin adı Sumqayıt və Gəncə şəhərləri arasında olacaq.

Müzakirə. Məsələni fərqli üsulla həll edən şagirdlərin fikirləri müzakirə edilir.

Elektron resurslar:

- 1.<https://www.k5learning.com/free-math-worksheets/fourth-grade-4/place-value-rounding/round-4-digit-numbers-nearest-10002>.
- 2.https://www.math-drills.com/numbersense/rounding_10000_us_001.php


Dərsin qısa planı

- 1. Araşdırma-müzakirə.** Diaqrama əsasən hər stadionun tamaşaçı tutumunun təqribən müəyyən edilməsi.
- 2. Öyrənmə.** Çoxrəqəmli ədədlərin verilmiş mərtəbəyə qədər yuvarlaqlaşdırma qaydası.
- 3. Bələdçi.** Verilmiş ədədlərin yuvarlaqlaşdırılması.
- 4. Müstəqil iş.** Dərslik: tap. №1-3. İD: tap. №1-6.
- 5. Məsələ həlli.** Dərslik: tap. № 4,5. İD: tap. № 7-9.
- 6. Formativ qiymətləndirmə.**

Dərsin məzmunu. Dərsdə şagirdlər çoxrəqəmli ədədi onluqlara, yüzlüklərə, minliklərə, onminliklərə, yüzminliklərə qədər yuvarlaqlaşdırma bacarıqlarına yiye-lənəcək və bu bacarıqların tətbiqinə aid müxtəlif tapşırıqlar yerinə yetirəcəklər.

Müəllimin nəzərinə! Şagirdlər “yuvarlaqlaşdırma” anlayışı ilə 3-cü sinifdən tanışdırırlar. Verilmiş mərtəbəyə qədər yuvarlaqlaşdırma qaydası eyni olduğundan bu dərsdə öyrənilən təlim materialı şagirdlərin əvvəlki biliklərinə əsaslanır.

Mövzuya yönəltmə. Müəllim lövhəyə bir neçə ədəd oxu çəkir və üzərində ədədlər qeyd edir.




Şagirdlərə suallar verilir:

- 926 ədədi hansı ədədə daha yaxındır? 926 ədədini hansı mərtəbəyə qədər yuvarlaqlaşdırısaq bu ədəd alıñar?
- 1 532 ədədi hansı ədədə daha yaxındır? 1 532 ədədini hansı mərtəbəyə qədər yuvarlaqlaşdırısaq bu ədəd alıñar?
- 2 765 ədədi hansı ədədə daha yaxındır? 2 765 ədədini hansı mərtəbəyə qədər yuvarlaqlaşdırısaq bu ədəd alıñar?

926 əvəzinə 986 ədədi olsa idi cavab neçə olardı?

Bunu necə müəyyən etmək olar?


ARAŞDIRMA-MÜZAKİRƏ Diaqramda bəzi stadionların tamaşaçı tutumları qeyd olunmuşdur. Hər stadionun təqribən neçə min tamaşaçı tutduğunu tapmaq tələb olunur.



Tapşırıqda stadion adları şərti xarakter daşıyır. Şagirdlər üçrəqəmli ədədlərlə bağlı bənzər tapşırıqlar yerinə yetirmişlər. Müəllim şagirdlərə istiqamətləndirici suallar verir:

– “Məhsul”, “Dinamo” və “Zirvə” stadionlarının tamaşaçı sayılarını hansı rəngdə zolaqlar göstərir? Bu stadionların təqribən neçə min tamaşaçı tutduğunu necə tapmaq olar?

Şagirdlərin diqqəti diaqramda hər stadiona uyğun zolağın sonuna yönəldilir. Zolaqların sonu dəqiq minliklərə uyğun olmadığı üçün şagirdlər bunu təqribi olaraq qiymətləndirəcəklər. Məsələn, “Məhsul” stadionunun tamaşaçı tutumu 6 000 və 7 000 arasındadır. Lakin qırmızı zolağın sonu 7 000-ə daha yaxın olduğu üçün “Məhsul” stadionunun tamaşaçı tutumu təqribən 7 000 nəfərdür. Eyni qayda ilə digər stadionların da tamaşaçı tutumunu şagirdlər təqribən müəyyən edirlər.



ÖYRƏNMƏ Şagirdlər yuvarlaqlaşdırmanın ümumi qaydası ilə tanış olurlar. Qaydadakı addımlar ardıcılıqla izah olunur. Bu addımların nümunə üzərində

$$\begin{array}{r} 3 < 5 \\ 32\ 318 \end{array} \rightarrow 32\ 318 \approx 32\ 000$$

$$\begin{array}{r} 6 > 5 \\ 276\ 925 \end{array} \rightarrow 276\ 925 \approx 280\ 000$$

izah olunması məqsəd-uyğundur. Müəllim dərslikdəki nümunələri lövhəyə yazıb onun üzərində addımların ardıcılıqla yerinə yetirilməsini göstərə bilər.

Ədəd oxunda yuvarlaqlaşdırma təsvir olunur. Ədədi minliklərə qədər yuvarlaqlaşdırmaq bu ədədi təkklik, onluq və yüzlüyü sıfır olan ən yaxın ədədlə əvəz etmək deməkdir. Eyni qayda ilə ədədi onminliklərə qədər yuvarlaqlaşdırmaq bu ədədi təkklik, onluq, yüzlük və minlikləri sıfır olan ən yaxın ədədlə əvəz etmək deməkdir.

Texniki imkanları olan sinifdə belə bir video nümayiş etdirilə bilər.

<https://www.free-training-tutorial.com/rounding/towncreator/tc-rounding.html>

BƏLƏDÇİ Verilən ədədlər minliklərə və onminliklərə qədər yuvarlaqlaşdırılır. Bir neçə tapşırıq lövhədə yerinə yetirilə bilər.

MÜSTƏQİL İŞ 1. Ədədlər qeyd olunan mərtəbələrə qədər yuvarlaqlaşdırılır. Əvvəlcə müəllim altından xətt çəkilmiş rəqəmin mərtəbəsini soruşur. Sonra isə ədədlər uyğun mərtəbəyə qədər yuvarlaqlaşdırılır.
2. Şagirdlər verilən ədədləri onminliklərə qədər yuvarlaqlaşdırmaqla dairədəki ədədə bərabər olan ədədləri müəyyən edirlər. Mövzunu yaxşı mənimsəyən şagirdlər tapşırığı şifahi həll edə bilərlər.

Diferensial təlim

Dəstək. Müəllim lövhəyə iki şagird dəvət edir. O, şagirdlərə eyni bir çıxrəqəmli ədəd söyləyir. Şagirdlərdən biri bu ədədi minliklərə, digəri isə onminliklərə qədər yuvarlaqlaşdırır.

Dərinlaşma. Müəllim minliklərə qədər yuvarlaqlaşdırıqdə 1 000, 3 000, 12 000, 40 000 alınan, onminliklərə qədər yuvarlaqlaşdırıqdə isə 10 000, 20 000, 110 000, 130 000 alınan ədədlər söyləməyi tapşırır.

Məsələ Həlli Cədvəldə bəzi ölkələrin ərazilərinin sahələri verilmişdir. Samir və Səbinənin fikirlərinin doğru olub-olmadığını müəyyən etmək tələb olunur.

Cəlbetmə. Müəllim bir əlinə 9, digər əlinə isə 2 karandaş götürür və şagirdlərə suallar verir:

– “9 qələm 2 qələmdən təxminən 5 dəfə çoxdur” fikrini necə izah etmək olar? Nə zaman iki ədədin təxminən bərabər olduğunu söyləmək olar? Buna hansı nümunələr göstərə bilərsiniz?

Məsalənin həlli:

Verilən cədvəl dəftərə çəkilir.

Ölkələr	Ərazisi (km^2)
Azərbaycan	86 600
Türkiyə	780 580
Pakistan	803 940
Nigeriya	923 768

• Samirin fikrinin doğru olub-olmadığı müəyyən etmək üçün Azərbaycanın ərazisi onminliklərə qədər, Nigeriyanın ərazisi isə yüzminliklərə qədər yuvarlaqlaşdırılır:

Azərbaycanın ərazisi: $86\,600 \approx 90\,000$

Nigeriyanın ərazisi: $923\,768 \approx 900\,000$

900 000 ədədi 90 000 ədədindən 10 dəfə böyük olduğu üçün Samirin fikri doğrudur.

• Səbinənin fikrinin doğru olub-olmadığı müəyyən etmək üçün əvvəlcə Türkiyə və Pakistanın əraziləri yüzminliklərə qədər yuvarlaqlaşdırılır.

Türkiyənin ərazisi: $780\,580 \approx 800\,000$

Pakistanın ərazisi: $803\,940 \approx 800\,000$

Hər iki halda 800 000 alınır. Deməli, Türkiyə və Pakistanın sahələri təqribən bərabərdir, yəni Səbinənin də fikri doğrudur.

Cavab: Samir və Səbinənin söylədiyi fikirlər doğrudur.

Müzakirə. Minliklərə, onminliklərə və yüzminliklərə qədər yuvarlaqlaşdırıqdə eyni ədəd alınan hallara aid bir neçə nümunə göstərməklə müzakirə təşkil etmək olar.

5. Tapşırığı praktik olaraq yerinə yetirilməsi məqsədə uyğundur. Bunun üçün əvvəlcədən 3, 1, 2, 5, 0, 6 rəqəmləri yazılış kartları hazırlanır.

3	1	2	5	0	6
---	---	---	---	---	---

a) Verilmiş rəqəmlərdən yüzlülkərə qədər yuvarlaqlaşdırıqdə 12 500 alınan ədədlər düzəltmək tələb olunur. Bu ədədləri düzəltmək üçün belə müləhizə yürüdülür:

1) İstənilən ədədi yüzlülkərə qədər yuvarlaqlaşdırmaq üçün bu ədədin onluqlar mərtəbəsinə baxılır. Yuzlülkərə qədər yuvarlaqlaşdırıqdə 12 500 ədədin alınması üçün axtarılan ədədlər 12 450 və 12 549 intervalında olmalıdır. Başqa sözlə axtarılan ədədlər

$$12\,450 < a < 12\,549$$

münasibətini ödəməlidir.

Deməli, axtarılan ədədlərin minliklər və onminliklər mərtəbəsində uyğun olaraq 1 və 2 rəqəmləri olacaqdır.

1	2	—	—	—
---	---	---	---	---

2) 5, 3, 0, 6 rəqəmlərini elə yazmaq lazımdır ki, axtarılan ədədlər

$$12\,450 < 12\,\underline{\quad}\,\underline{\quad} < 12\,549$$

münasibətini ödəmiş olsun. Bunun üçün axtardığımız ədədlərin yüzlük mərtəbəsində verilmiş rəqəmlərdən yalnız 5 rəqəmi ola bilər.

$$12\,450 < 12\,\underline{5}\,\underline{\quad} < 12\,549$$

3) Deməli, qalan 3, 0 və 6 rəqəmlərini elə yerləşdirmək lazımdır ki, sonuncu münasibət doğru olsun. Bu halda isə axtardığımız ədədlərin onluqlar mərtəbəsində 6 rəqəminin olması mümkün deyil. Deməli, axtarılan ədədlərin onluqlar mərtəbəsində ya 3, ya da 0 rəqəmləridir. Bu şərti ödəyən mümkün variantlar yazılır

Cavab:

1	2	5	3	0
1	2	5	3	6
1	2	5	0	3
1	2	5	0	6

Bənzər qaydada b) və c) bəndinə uyğun ədədlər tapılır.

b) axtarılan ədədlər


$$23\,500 < a < 24\,499$$

münasibətini ödəməlidir. **Cavab:**

23 516, 23 510, 23 561, 23 560, 23 501, 23 506
23 615, 23 610, 23 651, 23 650, 23 601, 23 605

c) axtarılan ədədlər

$$25\,000 < a < 34\,999$$



münasibətini ödəməlidir. Bunun üçün
25 ___, 26 ___, 30 ___, 31 ___, 32 ___

şəklində olan bütün ədədlər c) bəndinin şərtini ödəyir. Yəni, bütün bu ədədləri onminliklərə qədər yuvarlaqlaşdırıqdə 30 000 alınır.

Məsələn, verilmiş kartlardan 25 ___ şəklində olan bu ədədləri düzəltmək olar:

25 316, 25 310, 25 361, 25 360, 25 301, 25 306

25 136, 25 130, 25 163, 25 160, 25 103, 25 106

25 631, 25 630, 25 613, 25 610, 25 603, 25 601

25 031, 25 036, 25 013, 25 016, 25 063, 25 061

Şagirdlərin bütün mümkün variantları tapmaqları vacib deyil. Müəllim təlim nəticələri yüksək olan şagirdlərə bəndlər üzrə konkret sayıda ədəd tapmağı da tapşırıa bilər.

Layihə. Şagirdlərə evdə bir neçə ölkənin ərazisi və əhali sayı yazılmış cədvəl hazırlamağı tapşırmaq olar. Həmin ölkələrdən əraziləri bir-birinə təqribən bərabər olan, yaxud biri digərindən təqribən neçə dəfə böyük olduğu qeyd olunur. Eyni qayda ilə onların əhalisinin sayıları da müqayisə edilir.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Ədədi yuvarlaqlaşdırmanın hesablaması aparmaq üçün daha rahat olan ədədlə əvəzətmə kimi izah edir.	Şifahi sual-cavab, tapşırıq misal, məsələ	Dərslik, İD
Verilmiş çoxrəqəmli ədədi onluqlara və ya yüzlülükərə qədər yuvarlaqlaşdırır.	Tapşırıq, misal, məsələ	Dərslik, İD, iş vərəqləri
Verilmiş çoxrəqəmli ədədi minliklərə və ya onminliklərə qədər yuvarlaqlaşdırır.	Tapşırıq, misal, məsələ	Dərslik, İD, iş vərəqləri

Ümumiləşdirici dərs

- **Dərslik:** səh.17
- **İş dəftəri:** səh. 11

Köməkçi vasitələr: təklik, onluq, yüzlük, minlik kublar (bloklar), üzərində tapşırıqlar yazılmış kartlar, mərtəbə cədvəli.

Dərsin məzmunu. Ümumiləşdirici dərsə qədər öyrənilən biliklər bu dərsdə daha da möhkəmləndirilir. Bölmə üzrə keçirilən mövzuların necə mənimmsənilməsi yoxlanılır.

Müəllimin nəzərinə! Dərsdə bölmə üzrə "çoxrəqəmli ədədlər", "sinif", "təkliklər sinfi", "minliklər sinfi", "milyonluqlar sinfi", hər sinfin təkliyi, onluğu, yüzlüğünü fərqləndirməklə, çoxrəqəmli ədədlərin müxtəlif şəkildə yazılışı, müqayisəsi, istənilən mərtəbəyə qədər yuvarlaqlaşdırılması və s. bacarıqlarla bağlı çətinlik çəkən şagirdlər müəyyən edilir. Belə şagirdlərlə fərdi iş aparılır. Dərslikdəki və iş dəftərindəki tapşırıqların sərbəst yerinə yetirilməsi məqsədəyənqandır. Çətinlik çəkən şagirdlərə müəllim istiqamət verə bilər.

Mövzuya yönəltmə. "Sən neçəsan?" oyunu. Oyunda 10 və daha çox oyuncu iştirak edə bilər. Hər oyuncuya müxtəlif formalarda iki ədəd yazılmış kart verilir. Oyun üzərində 1 400 yazılın kartdan başlayır:

– Mən "1 400-əm". 5 minlik 2 yüzlük 34 təklik kimdədir? Üzərində "5 234" yazılmış kart olan oyuncu cavab verir: – 5 minlik 2 yüzlük 34 təklik məndədir və

mən 5 234-əm. 2 minlik 6 yüzlük 8 təklik kimdədir?

5 minl. 1 400
2 yüzl. 34 təkl.

1 minl. 12 073
15 onl. 6 təkl.

2 608
12 000 + 70 + 3

1 minl. 4 500
3 yüzl.100 təkl.

2 minl. 5 234
6 yüzl. 8 təkl.

4 minl. 1 156
3 yüzl. 20 onl.

Oyun bu qaydada davam etdirilir. Öz ədədini vaxtında deyə bilməyən oyuncu oyundan çıxır və müəllim onun kartını götürür və növbəti ədədi söyləyir. Oyun davam edir və sona qalan oyuncu qalib gəlir.

Müəllim bölmədə diqqət yetirilən və yadda saxlanmalı olan anlayış və qaydaları xatırladır. Məsələn: – Sinif anlayışı ilə mərtəbə anlayışları arasında hansı fərq var? - Minliklər sinfin yüzlükleri ilə təkliklər sinfinin yüzlükleri arasında hansı fərq var? - Rəqəmlərinin sayı fərqli olan çoxrəqəmli ədədlər necə müqayisə olunur? Və s.

Hər sual səsləndikcə, şagirdlər izahat verir, nümunələr söyləyirlər. Müəllim dərslikdə uyğun mövzuları və keçilən anlayışları bir daha xatırlada bilər.

Çoxrəqəmli ədədlər, sinif, təkliklər sinfi, minliklər sinfi, milyonluqlar sinfi, sinfin təkliyi, onluğu, yüzlüyü, müqayisə, sıralama, yuvarlaqlaşdırma, dəqiq qiymət, təqribi qiymət.

TAPŞIRIQLARIN HƏLLİ

1. Abakda təsvir edilmiş ədədləri, əvvəlcə sözlərlə, sonra rəqəmlərlə və açıq şəkildə yazmaq tələb


olunur. Şagirdlər abakda təsvir edilmiş ədədləri verilən qaydada yazdıqdan sonra onların yerini ədəd oxunda təqribi olaraq göstərirlər.

2. Sözlərlə verilmiş ədədləri rəqəmlərlə və açıq şəkildə yazılır.

Müəllimin nəzərinə! Uşaqlar rəqəmlərlə verilmiş ədədləri oxumaqda çox da çətinlik çəkmirlər. Ədədləri siniflərə ayırdıqdan sonra onu oxumaq daha asan olur. Lakin sözlərlə verilmiş ədədləri rəqəmlərlə təsvir etmək şagirdlər üçün nisbətən mürekkeb olur.

Müəllimin bu cür tapşırıqları yerinə yetirməkdə çətinlik çəkən şagirdləri diqqətdə saxlaması, əlavə olaraq bənzər tapşırıqlar verməsi məqsədə uyğundur.

3. Qanuna uyğunluğa görə növbəti 3 ədədin müəyyən edilməsi tələb edilir. Ədədlər dəftərə köçürürlər, hər ardıcıl iki ədəd arasında hansı əlaqənin olduğunu müəyyən edilir və növbəti ədədlər yazılır. Bunun üçün ədədlərdə dəyişən rəqəmlər tapılır və dəyişmə qanuna uyğunluğu müəyyən edilir.



7. Verilən ədədləri müqayisə etmək üçün əvvəlcə onluq, yüzlük, minlik və s. cəmi şəkildə göstərilən ədədlər rəqəmlərlə yazılır, sonra isə müqayisə edilir.

9. Məsələdə Aydan yerə qədər ən yaxın və ən uzaq məsafələrin təqribən necə kilometr olduğunu, bu məsafələr hansı mərtəbəyə qədər yuvarlaşdırıldıqda eyni ədədlər alındığını tapmaq tələb olunur.

- Aydan Yerə qədər olan ən yaxın və ən uzaq məsafələri göstərən ədədlər minnlərlə, onminnlərlə, yüzminnlərlə mərtəbəsinə qədər yuvarlaşdırmaqla təqribən neçə kilometr olduğu müəyyən edilir. Tapşırığı cədvəl tərtib etməklə də yerinə yetirmək olar.

	Yuvarlaqlaşdırma		
	Minl.	Onmin.	Yüzminl.
Ən yaxın məsafə (363 300 km)	363 000	360 000	400 000
Ən uzaq məsafə (405 500 km)	406 000	410 000	400 000

Cavab: Yüzminnləklər mərtəbəsinə qədər yuvarlaşdırıldıqda alınan ədədlərin bərabər olduğunu alıñır.

10. Cədvəlda 2020-ci il məlumatlarına əsasən, bəzi rayonların ərazilərin sahəsi və işgaldən əvvəl əhali sayı verilmişdir. Bu məlumatlara əsasən ərazisinə

görə rayonların adlarını kiçikdən böyüyə sıralamaq, bu sıralanmada Laçın rayonunun yerini müəyyən etmək tələb olunur.

- Sıralama ərazilərə görə olduğundan uyğun sütundakı ədədləri artan sıradə düzülməlidir. Məsələni şəhər adları və onların ərazisi yazılmış kartlarla daha asan yerinə yetirmək olar. Şəhərlərin adı və əraçziləri kartlara yazılır və əvvəlcə məsələnin şərtində verilmə ardıcılılığı ilə yerləşdirilir. Bunu lövhəyə də yazmaq olar.

Şuşa 310	Füzuli 1 390	Laçın 1 840	Kəlbəcər 3 050	Zəngilan 730
-------------	-----------------	----------------	-------------------	-----------------

Sonra ərazilərinə görə kiçikdən böyüyə sıralanır.

Şuşa 310	Zəngilan 730	Füzuli 1 390	Laçın 1 840	Kəlbəcər 3 050
-------------	-----------------	-----------------	----------------	-------------------

Laçın rayonu sıralamada 4-cü yerdə olar.

- Eyni qayda ilə əhalisinə görə rayonların adları azdan çoxa sıralanır.


Şuşa 34 900	Zəngilan 45 500	Laçın 79 200	Kəlbəcər 94 700	Füzuli 134 700
----------------	--------------------	-----------------	--------------------	-------------------

Füzuli rayonu sıralamada 5-ci yerdə olar.

- Müəllim tapşırığın davamını yerinə yetirməyi şagirdlərə evə tapşırı bilər. Şagirdlər araştırma aparıb cədvələ yeni rayonlar haqqında məlumatlar əlavə edir və bu məlumatlara əsasən sıralamani yenidən aparırlar.

11. "Orbiter-4" pilotsuz uçuş aparati dəniz səviyyəsindən ən çoxu 5 500 metr hündürlükdən uça bilir. Bu aparat diaqramda təsvir edilən hansı dağların zirvəsinin üstündən uça bildiyini tapmaq tələb olunur.

- Diagramda verilən dağlarının zirvələrini hündürlüyü təxmin edilir.



Ağrı dağının hündürlüyü təqribən 5 000 m, Bazardüzü zirvəsinin hündürlüyü – 4 500 m, Falak Sar zirvəsinin hündürlüyü isə təqribən hündürlüyü 6 000 metrdir.

- Hər dağın zirvələrini, təxminli hündürlükləri qeyd etdiqdən sonra şagirdlər bu hündürlükləri pilotsuz uçuş aparatinin uça biləcəyi hündürlüklə müqayisə edilir.


Ağrı dağı: $5\ 000 < 5\ 500$

Bazardüzü: $4\ 500 < 5\ 500$


Falak Sar: $6\ 000 > 5\ 500$

Cavab: Pilotsuz uçuş aparati Ağrı dağının üzərindən Bazar düzü zirvəsinin üzərindən uça bilər. Lakin Falak Sar dağının zirvəsindən uça bilməz.

Müzakirə. Məsələni fərqli üsulla həll edən şagirdlərin fikirləri müzakirə edilir. Məsələn, məsələni başqa üsulla da həll etmək olar. Diaqramda uçuş aparatının qalxma hündürlüğünün üzərinə xətkəş qoyulur. Bu xətdən solda yerləşən zolaqlara uyğun zirvələr müəyyən edilir.



12. Abakda təsvir edilən ədədləri müəyyən etmək tələb olunur.




Lalə rəqəmləri eyni olan altırəqəmli ədəd təsvir etmişdir. $12 : 6 = 2$. Lalənin təsvir etdiyi ədəd 222 222 ədədidir.



Səbinənin təsvir etdiyi ədəd 12 aşıqla təsvir edilə bilən ən böyük altırəqəmli ədəddir. Mümkün ən böyük altırəqəmli ədədi müəyyən etmək üçün şagirdlər ən böyük mərtəbədə, yəni yüzminliklər mərtəbəsindən ən böyük rəqəmin yerləşdiyini diqqət etməlidirlər. Belə ki, rəqəmləri ən yüksək mərtəbədən başlayaraq azalan sıradə düzəmkələ mümkün ən böyük ədəd yazılır. Ən böyük mərtəbəyə 9, növbəti mərtəbəyə isə qalan aşıqlar taxılır. Səbinənin təsvir etdiyi ədəd 930 000 ədədidir.

- Anarın təsvir etdiyi ədəd 12 aşıqla təsvir edilə bilən ən kiçik altırəqəmli ədəddir. Ədəd sıfırla başlaya bilməz. Yüzminliklər milinə 1 aşiq taxılır, 11 aşiq qalır. 11 aşıqla mümkün ən kiçik ədəd təsvir olunur. Bu ədəd 29 ədədidir.



Samirin fikrində tutduğu 12 aşıqla təsvir edilə bilən ən kiçik altırəqəmli ədəd, 100 029 olacaq.

2-ci BÖLMƏ

TOPLAMA VƏ ÇIXMA

Mövzu №	Adı	Saat	Dərslik (səh.)	İş dəftəri (səh.)
	YADA SALIN	1	20	13
Mövzu 4	Çoxrəqəmli ədədlərin toplanması	2	22	15
Mövzu 5	Çoxrəqəmli ədədlərin çıxılması	2	25	18
	Məsələ və misallar	2	28	21
Mövzu 6	Toplama və çıxmnanın digər üsulları	1	29	22
	Ümumiləşdirici dərs	2	31	24
	KSQ-1	1		
	BÖLMƏ ÜZRƏ ÜMUMİ SAATLAR	11		

Bölmənin qısa icmalı

Bölmədə çoxrəqəmli ədədlərin toplanması və çıxılmasının bütün hallarına baxılır, üç və dörd toplanalı ifadələr, həmçinin toplamanın müxtəlif strategiyaları öyrənilir. Bölmənin son mövzusu isə bəzi toplama və çıxma strategiyalarına həsr edilmişdir. Bu mövzuda şagirdlər əvəzləmə (kompensasiya), hissələrlə toplama və çıxma vərdişləri, təqribi hesablama bacarıqları formalaşdırılır. Şagirdlər ilk dəfə olaraq kalkulyatorla son mövzuda tanış olurlar.

Nəyə diqqət yetirməli?

Çoxrəqəmli ədədləri alt-alta toplama və çıxma zamanı uyğun mərtəbə vahidlərinin bir birinin altında yazılıması mühüm əhəmiyyət kəsb edir. Bunun üçün ümumi qaydadan istifadə olunduğunu qeyd etmək lazımdır: təkliklərdən başlayaraq, uyğun mərtəbələrdəki rəqəmlər toplanıb (çixılıb) uyğun mövqelərdə yazılır. Uyğun mərtəbələrdəki rəqəmləri toplayarkən cəm 10 və daha çox olduqda, aşağı sinifdən öyrəndikləri qaydaya uyğun olaraq, yadda qalan mərtəbə vahidlərinin sayı əlavə olunur. Uyğun mərtəbədəki rəqəmləri çıxarkən çıxməq mümkün olmadıqda soldakı mərtəbədən 1 vahid ayrılır və həmin rəqəmə 10 vahid kimi əlavə olunur.

Riyazi dilin inkişafı

Alt-alta toplama zamanı mərtəbə vahidlərini düzgün adlandırmaq və yaranan yeni mərtəbə vahidlərini uyğun mərtəbə vahidlərinin altında yazmaq çox vacibdir. Şagird misalları həll edərkən uyğun fəaliyyət düzgün şərh edilməlidir. Bu zaman şagirdin riyazi terminlərin istifadə edərkən yol verdiyi nöqsanlar qeyd edilməlidir.

Bölmədə mənimsədilən riyazi anlayış və terminlər

Minliklərin cəmi, onminliklərin cəmi, əvəzləmə, mərtəbə qiymətlərinin cəmi, çıxılanı hissələrə ayırma, alt-alta çıxma, çoxrəqəmli ədədlər, təqribi hesablama, təxminetmə, dəqiq qiymət, təqribi qiymət.

Öncədən vacib olan bilik və bacarıqlar

- Mərtəbə cədvəli, mərtəbə qiymətlərinin cəmi
- Mərtəbə qiyməti
- Alt-alta toplama qaydası
- Alt-alta çıxma qaydası
- Minliklər, yüzlüklər, onluqlar və təkliklər
- Üç ədəd cəminin tapılması

Fənlərarası integrasiya

Çoxrəqəmli ədədlərin çıxılması təməl riyazi bacarıqlardan biridir və digər fənlərlə integrasiya zamanı geniş istifadə olunur. Bu bacarıqlar yuxarı siniflərdə demək olar bütün fənlərdə istifadə olunur.

LAVİHD

Mövzu 4

Çoxrəqəmli ədədlərin toplanması

- Dərslik: səh. 22
- İş dəftəri: səh. 15

Təlim məqsədləri

- Çoxrəqəmli ədədləri alt-alta və sətir üzrə yazmaqla toplayır (1.3.1).
- Cəmi şifahi tapmaq üçün toplamanın xassələrindən istifadə edir (1.3.1).
- Əməllər arasındaki qarşılıqlı əlaqədən istifadə edərək hesablamalarda silinmiş rəqəmləri bərpa edir (1.3.2).

Köməkçi vasitələr:

Üzərində tapşırıq yazılmış kartlar, rəngli maqnitlər.

Elektron resurslar:

<https://www.splashlearn.com/s/math-games/make-a-4-digit-numbers>

<https://www.splashlearn.com/s/math-games/add-to-find-the-sum>

<https://www.education.com/game/multi-digit-addition-science/>

Dərsin qısa planı

- Şəkil üzrə iş.** Bölmənin 1-ci səhifəsi üzrə sualların müzakirəsi.
- Araşdırma-müzakirə.** Xızı və Siyəzən rayonlarının əhali sayının tapılması.
- Öyrənmə.** Çoxrəqəmli ədədlərin alt-alta toplanma qaydası.
- Bələdçi.** Alt-alta toplamaya adi misallar.
- Müstəqil iş.** Dərslik: tap. №1-7. İD: № 1-5.
- Öyrənmə materialı.** Ədədləri mərtəbə qiymətlərinin cəmi şəklində göstərməklə toplanması.
- Müstəqil iş.** Dərslik: tap. №8,9. İD: № 6-9.
- Məsələ həlli.** Dərslik: tap. №10-12. İD: № 10-12.
- Formativ qiymətləndirmə.**

Dərsin məzmunu. Şagirdlər 3-cü sinifdə 1 000-ə qədər ədədlərin cəmini müxtəlif strategiyalardan istifadə etməklə tapmayı öyrənmişlər. Bu dərsdə çoxrəqəmli ədədlərin toplanma bacarıqları formalşdırılır. Mərtəbə qiymətlərinin cəmi şəklində yazmaqla toplama strategiyaları öyrənilir. Alt-alta toplama qaydası 3-cü sinifdə olduğu kimi tətbiq olunur: uyğun mərtəbədəki rəqəmlər alt-alta yazılır və toplanır.


Müəllimin nəzərinə! İki və daha çox ədədin cəmini müxtəlif üsullarla tapmaq mümkündür. 1 000 - e qədər ədədlər üçün 3-cü sinifdə öyrədilən bəzi strategiyaları (ədəd oxunda irəli sayma, toplananları müxtəlif hissələrə ayırmalı toplama, əvəzləmə üsulu) 4-cü sinifdə çoxrəqəmli ədədlər üçün təkmilləşdirilir və yeniləri öyrənilir.

Üçrəqəmli ədədlərin toplanması zamanı yeni onluğun yaranması halı ilə isə şagirdlər 3-cü sinifdə 1 000

dairəsində ədədlərin toplanması zamanı tanış olmuşlar. Eyni qayda çoxrəqəmli ədədlərə də tətbiq olunur.

Çox vaxt şagirdlər mərtəbələrdəki rəqəmləri toplayarkən yeni onluq, yüzük və s. yaranan zaman uyğun mərtəbə vahidlərinin sayına əlavə etməyi yaddan çıxarırlar. Buna görə müəllim şagirdlərə yaranan yeni mərtəbə vahidini uyğun mərtəbənin üstündə “1 yadda” ifadəsi ilə yazmayı xatırlatmalıdır. Yadda qalan 1 rəqəmi şagirdin gözü qarşısında olanda o, onluqların və ya yüzüklərin üzərinə 1 əlavə etməyi unutmur. Şagird toplama bacarıqlarını təkmilləşdirməsi üçün daha çox misallar həll etməlidir.

Mövzuya yönəltmə: Müəllim lövhəyə 845 + 134 ifadəsini yazıb cəmi hansı üsullarla tapmaq mümkün olduğunu soruşur. Mərtəbə cədvəli, kublarla, say çöpləri ilə, ədəd oxunda irəli saymaqla, yüzükləri, onluqları və təkkilikləri toplamaqla, həmçinin alt-alta yazmaqla toplama üsulları şagirdlər tərəfindən nümayiş etdirilir. Sonra müəllim 275 + 463 ifadəsini lövhəyə yazar və uşaqlardan eyni strategiyaları necə tətbiq edəcəklərini soruşur.

Yüzl.	Onl.	Təkl.
	 	 
	 	 

ARAŞDIRMA-MÜZAKİRƏ

Tapşırıqda Xızı və Siyəzən rayonun birlikdə əhalisinin sayını tapmaq tələb olunur. Tapşırıq praktik olaraq, kiçik qruplarda, yaxud bütün siniflə müəllimin nümayisi ilə lövhədə yerinə yetirilə bilər. Lövhədə mərtəbə cədvəli, hər xanada uyğun sayıda dairələr təsvir olunur (rəngli maqnitlərdən də istifadə oluna bilər) və uyğun mərtəbə qiymətləri yazılır. Sonra isə suallara cavab tapılır:

	Onminl.	Minl.	Yüzl.	Onl.	Təkl.
Xızı rayonu		 	 	 	 
Siyəzən rayonu	 	 	 	 	
Cəmi	 			 	

60 000 0 100 40 4

60 144


ÖYRƏNMƏ Alt-alta toplama qaydası təkrarlanır: çoxrəqəmli ədədlərin cəminin alt-alta tapılması üçün uyğun mərtəbədəki rəqəmlər bir-birinin altında yazılır və toplanır. Ardıcılığın gözlənilməsi vacibdir. Alınan cəm 10-a bərabər və ya böyük olduqda soldakı mərtəbəyə 1 vahid əlavə olunur. 3 və daha çox çoxrəqəmli ədədin alt-alta toplanması qaydası da təkrar edilir. Şagirdlər öncəki siniflərdə qayda ilə artıq tanışdırılar.

BƏLƏDÇİ Toplamani izah etdikdən sonra tapşırıq uyğun bacarığın tətbiqinə əsaslanır. "Öyrənmə"də olduğu kimi həll edilir.

MÜSTƏQİL İŞ 1 və 2-ci tapşırıq fərdi olaraq yerinə yetirilir. Çətinlik çəkən uşaqların işi müzakirə edilir. Misalların icrası lövhədə yarışlar şəklində də yerinə yetirilə bilər.

3. Cəm dəftərdə alt-alta yazmaqla hesablanır. Bu zaman mərtəbə vahidlərinin alt-alta yazılmamasına diqqət etmək vacibdir.

Cütlərlə oyun. Şagirdlərdən biri sağ, digəri isə sol xanalarda verilmiş ədədləri toplayırlar. Bayraq olan xanadakı ədədi birinci düz tapan oyuncu qalib gəlir.



4. Əvvəlcə ulduz işarəsinin sağ və sol tərəfində olan riyazi ifadələrin qiyməti tapılır, sonra isə bu qiymətlər müqayisə olunur. Müqayisəni $<$, $>$, $=$ işarələrinin köməyi ilə təsvir edirlər.

5. Şagirdlər dəyişənin verilmiş qiymətlərində hərfi ifadənin qiymətini hesablayırlar.

6. Boş xanalardakı rəqəmlər yazılı olaraq dəftərdə yerinə yetirilməklə müəyyən edilir. Bu tapşırığı yerinə yetirməzdən əvvəl məchul toplananın tapılması qaydasını təkrar edilir. Sonra isə müəllim boş xanalardakı rəqəmləri tapmaq üçün uşaqlara istiqamətləndirici suallar verə bilər. Məsələn:

– Hansı ədədin üzərinə 7 əlavə etdikdə sonu 5 ilə bitən ədəd alınar? (8). Bu zaman yadda neçə yazılmalıdır? (1)

Cavabı tapılmış rəqəmləri yerinə yazdıqdan sonra alınmış ədədləri bir daha toplamaqla yoxlamaq olar.

7. Ədədləri toplayan zaman şagirdlər bəzi səhvlərə yol verirlər. Məsələn, uyğun mərtəbə qiymətlərinin olaraq alt-alta yazılmaması, yadda saxlanan mərtəbə vahidinin sonrakı cəmdə nəzərə alınmaması və s. Tapşırıqda şagirdlər həmin səhvlərlə qarşılaşır və misallarda səhvləri tapıb düzgün həll edirlər.

Öyrənmə materialı. Çoxrəqəmli ədədlərin tez toplama üsullarından biri kimi belə bir üsuldan istifadə etmək olar: *Çoxrəqəmli ədədlər mərtəbə qiymətlərinə ayrıılır. Uyğun mərtəbə qiymətləri ayrı-ayrı toplanır, alınmış cavabların cəmi tapılır.*

Bu cür hesablamalar həm də şifahi hesablama bacarığını inkişaf etdirir.

Mərtəbə qiymətlərinin cəmi şəklində toplama strategiyası

$$42\ 652 + 21\ 276$$

1. Toplananlar mərtəbə qiymətlərinin cəmi şəklində göstərilir:

$$\begin{aligned} 42\ 652 &= 40\ 000 + 2\ 000 + 600 + 50 + 2 \\ 21\ 276 &= 20\ 000 + 1\ 000 + 200 + 70 + 6 \end{aligned}$$

2. Uyğun mərtəbə qiymətləri toplanır:

$$\begin{aligned} + 42\ 652 &= 40\ 000 + 2\ 000 + 600 + 50 + 2 \\ + 21\ 276 &= 20\ 000 + 1\ 000 + 200 + 70 + 6 \end{aligned}$$

Cavablar toplanır: $60\ 000 + 3\ 000 + 800 + 120 + 8$

$$63\ 928$$

Diqqət! Sonu sıfırla bitən ədədləri daha asanlıqla toplama üsulu izah olunur. Müəllim üsulu izah etmək üçün əvvəlcə ədədləri lövhəyə alt-alta yazır. Hər ədəddən eyni qədər sıfırı yapışqanlı kağız ilə örtür. Bu zaman alınan ədədləri toplamaq daha asan olacaq. Alınan ədədlərin cəmi tapılır və hər ədəddə neçə sıfırın üzəri örtülübse həmin qədər sıfır ədədin sağına əlavə olunur.

Məsələ :

$$14\ 200 + 3\ 500 = ?$$

$$\begin{array}{r} 14\ 200 \\ + 3\ 500 \\ \hline 17\ 700 \end{array}$$

Bu üsul şifahi hesablama üsulu kimi də tətbiq oluna bilər.


8. Tapşırıqda şagird uyğun bildiyi strategiyadan istifadə etməklə cəmi tapır və cavabın doğruluğu yoxlayır.

MƏSƏLƏ HƏLLİ 10. Marian Çökəkliyi və Everest zirvəsi haqqında məlumat verilmiş və onlar arasındaki hündürlüyü tapmaq tələb olunur.

Cəlbetmə. Şagirdlərə bəzi yardımçı suallar verilir:

– Marian çökəkliyinin dərinliyi nə qədərdir? Everest zirvəsi dəniz səviyyəsindən neçə km yüksəklilikdə yerləşdiyini necə tapa bilərik?

Məsələ sxematik də təsvir edilə bilər:



Məsələnin həlli:

Uyğun ədədlər toplanır.

$$11\ 034 + 8\ 848 =$$

$$\begin{array}{r}
 1\ 1\ 0\ 3\ 4 \\
 + \quad 8\ 8\ 4\ 8 \\
 \hline
 1\ 9\ 8\ 8\ 2
 \end{array}$$

Cavab. Dünyanın ən uca zirvəsi ən dərin nöqtəsindən 19 882 metr hündürdür.

11. Kartlarda verilmiş rəqəmlərdən istifadə edərək ən böyük və ən kiçik ədəd düzəldilir və bu ədədlərin fərqi tapılır. Müəllim

6 4 1 2

Müəllim çoxrəqəmli ədədlərin müqayisə qaydasını yada salır. Ən böyük ədədi düzəltmək üçün verilmiş kartlardan ən böyüyü minliklər mərtəbəsinə qoyulmalıdır. Qalan 3 kartlardan ən böyüyü yüzlülər mərtəbəsinə, yerdə qalan 2 kartdan ən böyüyü onluqla, son kart isə təkliklər mərtəbəsinə qoyulmalıdır. Beləliklə, verilən kartlardan alınan ən

böyük ədəd 6421 olacaq. Ən kiçik ədədi tapmaq üçün isə alqoritm tərsinə yerinə yetirilir: 1246.

$$6\ 421 - 1\ 246 = 7\ 667$$

$$b) 75\ 410 + 10\ 457 = 85867$$

$$c) 653\ 320 + 203\ 356 = 856\ 676$$

12. Məsələdə A binasından D binasına getmək üçün 2 maşın yolundan hansının daha qısa olduğu tapılmalıdır.

Cəlbetmə. Müəllim məsələni sxematik olaraq təsvir edə bilər.

3 km 200 950 m 2 km 870 m

1 km 780 m 5 km 900 m

Məsələnin həlli:

• A binasından D binasına aparan ilk yolun uzunluğu hesablanır.

$$3\ km\ 200\ m + 950\ m + 2\ km\ 870\ m = 3\ 200\ m + 950\ m + 2\ 870\ m = 7\ 020\ m = 7\ km\ 20\ m$$

• A binasından D binasına aparan ikinci yolun uzunluğu hesablanır.

$$1\ km\ 780\ m + 5\ km\ 900\ m = 6\ km\ 1\ 680\ m = 7\ km\ 680\ m$$

• Uzunluqlar müqayisə olunur:

$$7\ km\ 680\ m > 7\ km\ 20\ m.$$

Cavab. Mavi xətlə qeyd olunmuş yol daha qıсадır.

Müzakirə: Şagirdlərin cavabı necə hesabladıqları müzakirə oluna bilər.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Alt-alta toplamını yerinə yetirir.	Misal, məsələ	Dərslik, İD
Yeni mərtəbə vahidi yaranan hal üçün çoxrəqəmli ədədləri alt-alta yazmaqla toplayır.	Misal, oyun, məsələ	Dərslik, İD, iş vərəqləri
Üç və daha çox ədədi alt-alta toplayır.	Misal	Dərslik, İD
Toplananları açıq şəkildə göstərir və uyğun mərtəbə qiymətlərini toplamaqla onların cəmini tapır.	Misal, məsələ, tapşırıq	Dərslik, İD
Məsələ həll edərkən toplama aid misallar yazır və həll edir.	Məsələ	Dərslik, İD

Mövzu 5

Çoxrəqəmli ədədlərin çıxılması

- **Dərslik:** səh. 25
- **İş dəftəri:** səh. 18

Təlim məqsədləri

- Çoxrəqəmli ədədləri alt-alta və sətir üzrə yazmaqla çıxır (1.3.1).
- Fərqi şəfahi tapmaq üçün fərqli üsullardan istifadə edir (1.3.1).

• Çıxma əməlinin nəticəsini toplama, toplama əməlinin nəticəsini isə çıxma ilə yoxlayır (1.3.2).

Köməkçi vasitələr:

Üzərində tapşırıq yazılmış iş vərəqləri, rəngli maqnitlər.

Elektron resurslar:

<https://www.splashlearn.com/s/math-games/use-column-method-to-subtract-and-find-the-difference>

<https://www.splashlearn.com/s/math-games/identify-and-fill-the-missing-number-in-the-subtraction-solution>

<https://www.splashlearn.com/s/math-games/fill-in-the-correct-difference>

Dərsin qısa planı

1. Araşdırma-müzakirə. Fabrikdə ilin sonunda neçə ayaqqabı qaldığının tapılması.

2. Öyrənmə. Çoxrəqəmli ədədlərin alt-alta çıxılma qaydası.

3. Bələdçi. Alt-alta çıxma.

4. Müstəqil iş. Dərslik: tap. №1,2. İD: №1-3.

5. Öyrənmə materialı. Azalan sonu sıfırla qurtaran ədəd olduğu hal.

6. Müstəqil iş. Dərslik: tap. №3-7. İD: № 4-8.

7. Öyrənmə materialı. Ədədləri mərtəbə qiyamətlərinin cəmi şəklində göstərməkə çıxılması.


8. Müstəqil iş. Dərslik: tap. №8,9. İD: № 9-11.

9. Məsələ həlli. Dərslik: tap. №10-11. İD: № 12,13.

8. Formativ qiymətləndirmə.

Dərsin məzmunu. Şagirdlər 3-cü sinifdə üçrəqəmli ədədlərin çıxılma qaydasını öyrənmişlər. 4-cü sinifdə isə bu bacarıq çoxrəqəmli ədədlər üçün genişləndiriləcək. Alt-alta yazmaqla fərqli tapılma qaydası 3-cü sinifdə olduğu kimi tətbiq olunur: uyğun mərtəbədəki rəqəmlər alt-alta yazılır və çıxılır. Mərtəbə qiyamətlərinin cəmi şəklində göstərməkə fərqi tapmaq strategiyaları öyrənilir. 1 000-ə qədər ədədlər üçün 3-cü sinifdə öyrənilən bəzi strategiyaları (çıxılanı müxtalif hissələrə ayırmalı toplama, əvəzləmə üsulu) 4-cü sinifdə çoxrəqəmli ədədlər üçün təkmilləşdirilir və yeniləri öyrənilir.

Mövzuya yönəltmə: Müəllim şagirdlərlə onluğun və yüzlüyün ayrılma halını təkrar etmək məqsədilə lövhəyə bir neçə misal yazır. Məsələn,



Misalların həlli zamanı onluğun və yüzlüyün ayrılma qaydası müzakirə edilir.

ARAŞDIRMA-MÜZAKİRƏ Fabrikdə bir ildə istehsal olunan ayaqqabıların sayı müəllim tərəfindən lövhədə mərtəbə cədvəlində təsvir olunur. Hər xanada uyğun sayıda dairələr təsvir olunur. Bunun üçün rəngli maqnitlərdən də istifadə oluna bilər. Sonra isə suallara cavab tapılır:

Onminl.	Minl.	Yüzl.	Onl.	Təkl.
5	5	0	0	
9	8	2	5	
0	0	0	0	
90 000	8 000	200	50	0
98 250				

Müəllim şagirdlərə istiqamətləndirici suallar verir:
– Fabrikdə neçə ayaqqabı istehsal olunub?

– Mağazalara neçə ayaqqabı göndərilib?

– Mərtəbə cədvəlində istifadə etməklə istehsal edilən ayaqqabıların sayıdan ($98\ 250 - 8\ 000$) $90\ 250$ vahid az olan ədədi necə təsvir edə bilərik?


Bunun üçün əvvəlcə mərtəbə cədvəlinin təkliklər mərtəbəsindən başlayaraq hər mərtəbəyə uyğun xanasından çıxılanın uyğun mərtəbəsindəki rəqəmlərin sayı qədər dairə silinir.

$$98\ 250 - 8\ 000 = ?$$

Onminl.	Minl.	Yüzl.	Onl.	Təkl.
5	5	0	0	

Azalanın və çıxılanın təkliklər mərtəbəsindəki rəqəm 0-dır. Çıxılanın onluqlar mərtəbəsində “5” rəqəmi olduğu üçün mərtəbə cədvəlində azalanın uyğun mərtəbəsindən 5 dairə silinir. Yüzlük mərtəbəsində çıxılanın uyğun mərtəbəsindəki rəqəm qədər dairə olmadığı üçün minliklər mərtəbəsindən 1 minlik 10 yüzük kimi yüzlülərə əlavə edilir. Sonra isə yüzlülər mərtəbəsindən 7 dairə silinir. Minliklər mərtəbəsindən 5, onminliklər mərtəbəsindən 7 dairə silinir və xətlənməmiş dairələrə uyğun mərtəbə qiyamətləri yazılır.

Onminl.	Minl.	Yüzl.	Onl.	Təkl.
5	5	0	0	



ÖYRƏNMƏ


Müəllim “Öyrənmə” blokundakı misali lövhəyə yazır və alt-alta çıxma qaydası təkrarlanır: çoxrəqəmli ədədlərin fərqliin alt-alta tapılması üçün uyğun mərtəbədəki rəqəmlər bir-birinin altında yazılır və çıxılır. Çıxmaq mümkün olmadıqda isə soldakı mərtəbədən 1 vahid ayrıılır və həmin rəqəmə 10 vahid əlavə olunur.

BƏLƏDÇİ Çıxmayı izah etdikdən sonra tapşırıq uyğun bacarığın tətbiqinə əsaslanır. “Öyrənmə”də olduğu kimi həll edilir. Cavabin doğruluğu alt-alta toplama ilə yoxlanır.

MÜSTƏQİL İŞ 1-ci tapşırıq fərdi olaraq yerinə yetirilir. Çətinlik çəkən uşaqların işi müzakirə edilir. Misalların icrası lövhədə yarışlar şəklində də yerinə yetirilə bilər.

2-ci tapşırıqda şagirdlər misalları alt-alta hesablayırlar. Bu zaman şagirdlərə azalanın və çıxılanın uyğun mərtəbələrindəki rəqəmlərin bir-birinin altında yazılıması qaydasını xatırlatmaq vacibdir.

Cütlərlə oyun: “Piramida”. Bu oyun şagirdlərə aşağı siniflərdən tanışdır. Piramidanın hər xanasındaki ədəd aşağı mərtəbəsindəki qonşu xanalardakı ədədlərin cəminə bərabərdir. Şagirdlər piramidanın boş xanalarını doldurmmalıdır. Məsələn,



Müəyyən zaman müddətində oyunçular bütün xanaları doldurmalıdır. Müəllim xanaların sayını artırıda bilər.

Öyrənmə materialı. Azalanın rəqəmi çıxılanın uyğun mərtəbəsindəki rəqəmdən kiçik və eyni zamanda həmin mərtəbədən soldakı mərtəbədə 0 olan hala baxılır. Məsələn, $8\ 000 - 6\ 752 = ?$

Bu zaman həmin mərtəbədə 0 olduğu üçün 1 vahid ayırmak mümkün olmur. Bu hal şagirdlərin çətinlik çəkdiyi hal kimi ayrıca izah olunur.

Bu misalları həll edən zaman da eyni qaydadan istifadə olunduğu vurgulanır.

Verilmiş nümunədə minliklər mərtəbəsindən 1 vahid ayrılib yüzlüklər, yüzlüklər mərtəbəsindən bir vahid ayrılib onluqlar, onluqlar mərtəbəsindən 1 vahid ayrılib təkliklər mərtəbəsinə əlavə olunur.

Sonra alt-alta fərqli tapılır.

3. Tapşırıqdakı misallar alt-alta hesablanır.

4. Əvvəlcə ulduz işarəsinin sağ və sol tərəfində olan riyazi ifadələrin qiyməti tapılır, sonra isə bu qiymətlər müqayisə olunur.

5. Şagirdlər dəyişənin verilmiş qiymətlərində hərfi ifadənin qiymətini hesablayırlar.

6. Əvvəl verilmiş tənlikdə bərabərliyin sağ tərəfi hesablanır. Sonra tənliklər həll edilir.

7. Ədədləri çıxan zaman şagirdlər bəzi səhv'lərə yol verirlər. Məsələn, uyğun mərtəbə qiymətlərini alt-alta yazılmaması, soldakı mərtəbədən 1 vahid azaltdıqla, orada qalan mərtəbə vahidlərinin sayının nəzərə alınmaması və s. Tapşırıqda şagirdlər həmin səhv'lərlə qarşılaşırlar və misalları düzgün həll etməklə səhv'ləri düzəldirlər.

Öyrənmə materialı. Çoxrəqəmli ədədləri mərtəbə qiymətlərinə ayırmalı çıxmama.

Mərtəbə qiymətlərinin cəmi şəklində yazmaqla çıxma strategiyası

$$29\ 747 - 18\ 432$$

1. Azalan və çıxılan mərtəbə qiymətlərinin cəmi şəklində göstərilir:

$$\begin{aligned} 29\ 747 &= 20\ 000 + 9\ 000 + 700 + 40 + 7 \\ 18\ 432 &= 10\ 000 + 8\ 000 + 400 + 30 + 2 \end{aligned}$$

2. Uyğun mərtəbə qiymətləri çıxılır:

$$\begin{aligned} - 29\ 747 &= [20\ 000] + [9\ 000] + [700] + [40] + [7] \\ 18\ 432 &= [10\ 000] + [8\ 000] + [400] + [30] + [2] \end{aligned}$$


Cavablar toplanır: $[10\ 000] + [1\ 000] + [300] + [10] + [5]$

$$11\ 315$$

Diqqət! Sonu sıfırla bitən ədədlər daha asanlıqla çıxmış olar. Müəllim üsulu izah etmək üçün əvvəlcə ədədləri ləvhəyə alt-alta yazar. Hər ədəddən eyni qədər sıfır yapışqanlı kağızla örtür. Bu zaman alınan ədədləri çıxmış daha asan olacaq. Alınan ədədlərin fərqi tapılır və hər ədəddən neçə sıfır üzəri örtülübse həmin qədər sıfır cavabın sonuna əlavə olunur.

Məsələn :

$$15\ 400 - 2\ 100 = ?$$



8. Tapşırıq şəfahi yerinə yetirilir. Bunun üçün sıfırlar nəzərə alınmadan hesablanır, sonra isə sıfırlar ədədin sağına əlavə olunur.

9. Ədədlər açıq şəkildə yazmaqla çıxılır. Alt-alta çıxmışla cavab yoxlanılır.

Məsələ həlli 10. Məsələdə şagirdlərin dünya görünüşünün artırılması məqsədilə 1-ci və 2-ci dünya müharibəsi ilə bağlı məlumatlar verilir və bu müharibələrin müddətlərini tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim şagirdlərə istiqamətləndirici suallar verə bilər:

– 1-ci dünya müharibəsi nə zaman başlayıb? Nə zaman bitib? 2-ci dünya müharibəsi nə zaman başlayıb? Nə zaman bitib? Hər müharibənin neçə il davam etdiyini necə tapmaq olar?

Məsələnin həlli:

$$\begin{aligned} \bullet \quad 1\text{-ci dünya müharibəsi başlayıb : } &1914 \\ 1\text{-ci dünya müharibəsi bitib : } &1918 \\ \text{Cavab : } &4 \text{ il.} \end{aligned}$$

$$\begin{array}{r} 1918 \\ - 1914 \\ \hline 4 \end{array}$$

$$\begin{aligned} \bullet \quad 1\text{-ci dünya müharibəsi bitib : } &1918 \\ 2\text{-ci dünya müharibəsi başlayıb : } &1939 \\ \text{Cavab : } &21 \text{ il.} \end{aligned}$$

$$\begin{array}{r} 1939 \\ - 1918 \\ \hline 21 \end{array}$$

11. Məsələdə Anarın atasının maşınlardan hansını ala biləcəyini təyin etmək lazımdır.

Cəlbetmə. Müəllim istiqamətləndirici suallar verə bilər:

- Anarın atasının nə qədər pulu var? Hər maşının qiyməti nə qədərdir? Anarın atası maşınlardan hansını ala bilər?

Məsələnin həlli:



- Hər maşının qiyməti Anarın atasının bank hesabındaki pulun miqdəri ilə müqayisə edilir.

$18\ 970 > 17\ 750$ (Yaşıl maşın)

$18\ 970 < 21\ 500$ (Qırmızı maşın)

Cavab: Yaşıl maşın.

- Hesabda qalan pulu tapmaq üçün müəllim məsələni sxematik təsvir edə bilər:




Qalan pulun miqdarını tapmaq üçün misal yazılır.

$$\begin{array}{r} 18970 \\ - 1750 \\ \hline 1220 \end{array}$$

Cavab : 1 220 manat.

- Nə qədər pulun çatmadığını tapmaq üçün müəllim məsələni sxematik təsvir edə bilər:



$$\begin{array}{r} 21500 \\ - 18970 \\ \hline 2530 \end{array}$$

Cavab : 2 530 manat.

12. Məsələdə xətti diaqramda təsvir edilmiş məlumatlara əsasən suallara cavab vermək tələb olunur. Cəlbetmə. Müəllim şagirdlərə istiqamətləndirici suallar verilə bilər:

- Mavi xətt nəyi bildirir? Qırmızı xətt nəyi bildirir? Gəlir nədir? Xərc nədir? Qazanc nədir?

Məsələnin həlli:

Hər sual ayrılıqla cavablandırılır.

- Şirkətin gəliri fevral ayında yanvar ayı ilə müqayisədə artmışdır, yoxsa azalmışdır? Nə qədər? Şirkətin gəliri fevralda 110 000 man, yanvarda isə 105 000 manat olmuşdur. $105\ 000 < 110\ 000$ olduğu üçün şirkətin gəliri artıb. Nə qədər artdığını tapmaq üçün çıxmadan istifadə olunur:

$$110\ 000 - 105\ 000 = 5\ 000.$$

Nə qədər artdığını tapmaq üçün çıhma əməlindən istifadə olunur.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Yeni mərtəbə ayrılan və ayrılmayan hal üçün çoxrəqəmli ədədləri alt-alta çıxmağı yerinə yetirir.	Misal, məsələ	Dərslik, İD
Sonu sıfırlarla qurtaran ədədlərin fərqi daha asan üsulla şifahi tapır.	Misal, məsələ	Dərslik, İD
Azalanı və çıxılanı açıq şəkildə göstərir və uyğun mərtəbə qiymətlərini çıxmagaqla onların fərqi tapır.	Misal, məsələ	Dərslik, İD
Çıxmanın nəticəsini toplama ilə toplamanın isə çıhma ilə yoxlayır.	Oyun, misal, məsələ	İş vərəqləri, dərslik, İD

Məsələ və misallar

- Dərslik:** səh. 28
- İş dəftəri:** səh. 21

Dərsin məzmunu. Şagirdlər 1-ci və 2-ci mövzuda çoxrəqəmli ədədlərin yeni mərtəbə yaranan və

Cavab: 5 000 manat.

- Hansı aylarda xərc əvvəlki ayla müqayisədə artmışdır? Nə qədər?


Xərc hər bir ay üzrə əvvəlki il müqayisə olunur. Müəllim şagirdlərə xəttin istiqamətinə fikir verməyi tövsiyə edə bilər. Mar və aprel aylarında xərc əvvəlki aylara nisbətən artmışdır. Nə qədər artdığını tapmaq üçün çıhma əməlindən istifadə olunur:

$$\text{Martda: } 110\ 000 - 100\ 000 = 10\ 000$$

$$\text{Apreldə: } 115\ 000 - 110\ 000 = 5\ 000$$

- Bu şirkətin ən çox qazancı hansı ayda olmuşdur? Bunu hesablamadan necə müyyəyen etmək olar? Hesablamaqla həmin aydakı qazancı tapın.

Qazanc gəlir və xərcin fərqi bərabər olduğuna görə qrafikdə bu, iki şaquli nöqtə arasındakı parçanın uzunluğuna bərabərdir.



Qrafikdə bu parçalar qara rəngdə göstərmək olar. Onlardan ən uzunu may ayına uyğundur.

Hesablamaqla bunu tapmaq olar:

$$130\ 000 - 110\ 000 = 20\ 000$$

Cavab: Şirkətin ən çox qazancı may ayında olmuşdur? 20 000 manat.

4. Boş xanalardakı rəqəmlər yazılı olaraq dəftərdə yerinə yetirməklə müəyyən edilir. Bu tapşırığı yerinə yetirmək üçün əvvəlki mövzularda açıqlanan strategiyadan istifadə oluna bilər.


5. Məsələdə alpinistin 3 gün ərzində hər gün qət etdiyi yol haqqında məlumat verilib. Zirvəyə çatmaq üçün daha nə qədər yol getməli olduğunu tapmaq tələb olunur.

Cəlbətmə. Müəllim sxem çəkə və müxtəlif suallar verə bilər:

– Zirvəyə qədər yolu hansı hissələrə bölmək olar? Sonuncu hissənin uzunluğunu necə tapmaq olar?

Məsələnin həlli:

- Əvvəlcə alpinistin 2-ci gündə nə qədər yol getdiyi hesablanır.



$$3\ 763 \text{ m} - 678 \text{ m} = 3\ 085 \text{ m}$$

- Zirvəyə çatmaq üçün nə qədər yolu qaldığını tapmaq üçün ilk 2 gündə nə qədər yol getdiyini tapıb ümumi hündürlükdən çıxməq lazımdır.

$$3\ 763 + 3\ 085 = 6\ 848 \text{ m}$$

$$7\ 466 - 6\ 848 = 618 \text{ m}$$

Cavab: 618 m

Müzakirə. Alınan hissələri toplayıb ümumu uzunluqla müqayisə etməklə cavabın doğruluğunu yoxlamaq olar.

Mövzu 6

Toplama və çıxmanın digər üsulları

- **Dərslik:** səh. 29
- **İş dəftəri:** səh. 22

Təlim məqsədləri

- Toplama və çıxmada əvəzləmə, hissə-hissə hesablaması üsullarından istifadə edir (1.2.1).
- Fərqi şifahi tapmaq üçün fərqli üsullardan istifadə edir (1.3.1).
- Toplananlardan birini, yaxud hər ikisini daha əlverişli ədədlə əvəz etməklə cəmi təxmin edir (1.3.1).
- Azalan və ya çıxılanı daha əlverişli ədədlə əvəz etməklə fərqi təxmin edir (1.3.1).

Köməkçi vasitələr:

Üzərndə tapşırıq yazılmış kartlar, rəngli maqnitlər.

Elektron resurslar:

https://www.youtube.com/watch?v=GBtcGO44e-A&ab_channel=KhanAcademy

6. Məsələdə Qara dəniz və Xəzər dənizinin sahəsi haqqında məlumat verilib. Xəzər dənizin sahəsini tapmaq tələb olunur.

Məsələni tənlik qurmaqla həll etmək olar:

$$x + 50\ 002 = 436\ 402$$

$$x = 436\ 402 - 50\ 002$$

$$x = 386\ 400$$

Cavab. $386\ 400 \text{ m}^2$

7. Məsələdə 30 il ərzində Mingəçevir şəhərinin əhalisi sayı sxem vasitəsilə təsvir olunub. Əhalinin sayının 30 ildə necə dəyişdiyini tapmaq tələb olunur.

Cəlbətmə. Müəllim məsələnin şərtini cədvəldə əks etdirə bilər.

il	Əhali sayı
1989	85 388
1999	94 039
2009	96 304
2019	106 100

Məsələnin həlli:

- İlk sualın cavabını tapmaq üçün şagirdlər uyğun ədədlərin fərqini tapmalıdır.

$$96\ 304 - 94\ 039 = 2\ 265 \text{ nəfər.}$$

- Əhalinin sayının 30 ildə necə dəyişdiyini tapmaq üçün ilk və son illər müqayisə olunur:

$$106\ 100 - 85\ 388 = 20\ 712 \text{ nəfər.}$$

Cavab. 20 712 nəfər.

<https://www.roomrecess.com/mobile/AstroBlaster/play.html>

Dərsin qısa planı

1. Araşdırma-müzakirə. Oyun. Kalkulyator vasitəsilə misalların həll edilməsi.

2. Öyrənmə. Əvəzləmə üsulu ilə cəmin və fərqi tapılması.

3. Bələdçi. Əvəzləmə üsulu ilə toplama və çıxma.

4. Müstəqil iş. Dərslik: tap. №1. İD: № 1,2.

5. Öyrənmə materialı. Hissə-hissə toplama və çıxma.

6. Müstəqil iş. Dərslik: tap. №2. İD: № 3.

9. Öyrənmə materialı. Cəmin və fərquin təxmin edilməsi.

10. Müstəqil iş. Dərslik: tap. №3. İD: № 4,5.

11. Məsələ həlli. Dərslik: tap. №4. İD: № 6,7.

12. Formativ qiymətləndirmə.

Dərsin məzmunu. Dərsdə şagirdlərdə çoxrəqəmli ədədlərin şifahi toplama və çıxma bacarıqları formalaşdırılır. Şagirdlər cəmi və fərqi əvvəlcə əvəzləmə üsulu ilə, sonra isə uyğun ədədi açıq şəkildə yazmaqla hesablaması öyrənilər. Mövzunun sonunda şagirdlər ədədləri yuvarlaqlaşdırmaqla cəmi və fərqi təqribi hesablaması öyrənilər.

Müəllimin nəzərinə! Mövzuda çoxrəqəmli ədədləri şifahi toplama və çıxma bacarıqları təkmilləşdirilir. Əvvəlcə müəllim əvəzləmə üsulunu izah edir. Bunun üçün uyğun ədəd ən yaxın yüzlüyü və ya ən yaxın minliyə tamamlanır və cəm (fərq) tapılır. 3-cü sinifdə eyni üsul üçrəqəmli ədədlər üçün tətbiq olunduğu üçün üsul şagirdlərə tanışdır.

Mövzuya yönəltmə: Müəllim lövhəyə iki ədəd yazar. Məsələn, 283 və 615. Şagirdlərə suallar verilir:

- Ədədlərin cəmi təqribən nə qədərdir? Bunu şifahi necə tapmaq olar?
- Müəllim suallarla şagirdlərin aşağıdakı misali yazmağa istiqamətləndirir. $300 + 600 = 900$
- 615 ədədi 283 ədədindən təqribən nə qədər çoxdur? Bunu şifahi necə tapmaq olar?

$$600 - 300 = 300$$

ARAŞDIRMA-MÜZAKİRƏ Müəllim şagirdləri kalkulyatorla tanış edir. Kalkulyator haqqında verilmiş məlumat müzakirə edilir.

Müəllimin nəzərinə! Kalkulyator hesab əməliyyatlarını yerinə yetirən bir cihazdır. Ən sadə kalkulyatorlar yalnız toplama, çıxma, vurma və bölmə əməllərini yerinə yetirir. Daha mürəkkəb kalkulyatorlar isə (onlar elmi, scientific kalkulyatorlar adlanır) mürəkkəb əməliyyatlar icra edə bilir. Yuxarı siniflərdə bu kalkulyatorlardan istifadə olunaçaq. 4-cü sinifdə şagirdlər ən sadə kalkulyatorla işləməyi öyrənəcəklər. Müəllim kalkulyatorun düymələrini nümayiş etdirir və hansı düymənin necə işlədiyini izah edir.



- | | |
|---|----------------------------------------|
| + | Toplama əməlini yerinə yetirir. |
| - | Çıxma əməlini yerinə yetirir. |
| × | Vurma əməlini yerinə yetirir. |
| : | Bölmə əməlini yerinə yetirir. |
| C | Monitorda olan bütün simvolları silir. |

Müəllim kalkulyatoru izah edərkən verilmiş linkdən istifadə edib lövhədə nümayiş etdirə də bilər.

<https://www.online-calculator.com/simple-calculator/>

ÖYRƏNMƏ Toplananlardan birini (çıxılanı) yaxın yüzlüğə və ya minliyə tamamlamaqla daha asan toplamaq (çixmaq) mümkün olduğu vurgulanır. Öyrənmədə verilən 1-ci misal lövhəyə yazılır və həll edilir. Bunun üçün müəllim şagirdlərin diqqətini hər iki toplanana cəlb edir. Yaxın minliyə tamamlamaq daha asan olan toplanan seçilir. Uyğun ədəd həmin toplanandan çıxılıb digərinə əlavə olunur və cəm tapılır.

+1 +1

$$274 + 3\ 201 = 275 + 3\ 200 = 3\ 475$$

İkinci misal isə əvəzləmə üsulu ilə fərqli tapılmasına aiddir. Bu zaman şifahi hesablamığın daha asan olması üçün çıxılanı yaxın minliyə tamamlamaq daha əlverişlidir. Misalda uyğun ədəd həm çıxılana həm də azalana əlavə olunur və fərq tapılır.

+4 +4

$$49\ 400 + 8\ 996 = 49\ 404 + 9\ 000 = 40\ 404$$

BƏLƏDÇİ

Əməllər uyğun ədədi yaxın yüzlüğə və ya minliyə tamamlamaqla yerinə yetirilir. Misallar həll edilməzdən önce nümunədə verilmiş həll şagirdlərlə birlikdə müzakirə edilir. Müəllim şagirdlərdən 1-ci nümunədə niyə 1 əlavə edilib çıxdığını, 2-ci nümunədə isə niyə hər iki ədədə 3 əlavə edildiyini soruşur və bunu izah edir.

MÜSTƏQİL İŞ 1-ci tapşırıqda şagirdlərdə əvəzləmə üsulundan istifadə etməklə şifahi hesablaması inkişaf etdirilir. Cavabın doğruluğu isə kalkulyatorda hesablamaga yoxlanmalıdır.

Öyrənmə materialı. Uyğun ədədi hissələrə ayırmalı cəmin və fərqli tapılma qaydası izah olunur. Müəllim verilmiş misal lövhəyə yazar:

$$2\ 471 + 1\ 308 = ?$$

Müəllim toplananlardan birini açıq şəkildə yazmaqla cəmi daha asan tapağın mümkün olduğunu vurgulayır. Misalda $1\ 308$ ədədi $1\ 000 + 300 + 8$ cəmi ilə əvəz olunur. Uyğun misal yazılır:

$$2\ 471 + 1\ 308 = 2\ 471 + 1\ 000 + 300 + 8 = 3\ 471 + \\ + 300 + 8 = 3\ 771 + 8 = 3\ 779$$

Çıxmaya aid uyğun misal yazılır və izah edilir:

$$7\ 656 - 3\ 042 = 7\ 656 - 3\ 000 - 40 - 2 = 4\ 656 - 40 - \\ - 2 = 4\ 616 - 2 = 4\ 612.$$

2. Cəmin və fərqli daha asan tapılması üçün uyğun ədəd açıq şəkildə yazılır və hesablanır.

Öyrənmə materialı. Şagirdlər 4-cü sinifdə ədədləri yuvarlaqlaşdırmaqla cəmin və fərqli təqribi hesablanması öyrənmişlər. 4-cü sinifdə isə artıq çoxrəqəmli ədədləri yüzlülklərə və minliklərə qədər yuvarlaqlaşdırmaqla təqribi cəmi və fərqi tapmayı öyrənilir. Müəllim ədədləri yuvarlaqlaşdırmaqla hesablanmanın dəqiq deyil, təqribi hesablaması olduğunu vurgulamalıdır.

3. Ədədlər əvvəlcə yüzlülklərə sonra isə minliklərə qədər yuvarlaqlaşdırmaqla misallar həll edilir. Cavabın doğruluğu kalkulyatorda hesablamaga yoxlanmalıdır.

Oyun. Cütlərlə və ya qrup şəklində aparıla bilər.

Hər qrupa 4-6 eyni misal verilir. Müəllim cədvəli lövhəyə çəkir və izah edir.

Misal	Təqribi cavab	Kalkulyatorda hesablamaga dəqiq cavab	Təqribi cavabla dəqiq cavabın fərqi

Şagirdlər əvvəlcə misalın cavabı təqribi hesablanır. Sonra həmin misal kalkulyatorda dəqiq həll edilir. Cavablar arasındaki fərqli kalkulyator vasitəsilə hesablanır və uyğun xanaya yazılır. Ən az fərqli alınan qrupa 1 xal qazanır. Müəllim cavabların tapılması üçün müəyyən vaxt limiti da qoya bilər.

Məsələ HƏLLİ 4. Məsələdə Pxenyan və Melburn şəhərində yerləşən stadionlar haqqında məlumat verilib. İki stadionun cəmi neçə azarkeş tutduğunu tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim şagirdlərə istiqamətləndirici suallar verə bilər.

– Dünyanın ən böyük stadionu təqribən neçə azarkeş tutur? Melburn şəhərindəki stadion təqribən neçə azarkeş tutur? Hansı stadion digərindən daha çox azarkeş tutur?

Məsələnin həlli:

- Məsələdə təqribi cavab tələb olunduğu üçün ədədlər minliklərə qədər yuvarlaqlaşdırılmalıdır. Pxenyan şəhərində yerləşən stadionun azarkeşlərinin sayı yuvarlaqlaşdırmağa ehtiyac yoxdur: 114 000 nəfər.

Melburn şəhərindəki stadionun azarkeş sayı :

$$100\ 024 \approx 100\ 000.$$

Fərqli tapılır. $114\ 000 - 100\ 000 = 14\ 000$

- İki stadionun birlikdə neçə min azarkeş tutduğunu təqribi tapmaq üçün cəm tapılır.

$$114\ 000 + 100\ 000 = 214\ 000 \text{ nəfər}$$

Cavab: 214 000 nəfər.

Müzakirə. Müəllim şagirdlərə iki stadionun cəmi nə qədər azarkeş tutduğunu dəqiq hesablaması tapşırıa bilər. Sonra təqribi qiymətlə dəqiq cavablar arasında fərqli müəyyən olunur.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Əvvəzləmə üsulundan istifadə etməklə iki ədəd cəmini və fərqlini şifahi tapır.	Şifahi sual-cavab, misal, tapşırıq	İş vərəqləri, dərslik, İD
Toplama və çıxmanın daha asan yerinə yetirmək üçün ədədin birini açıq şəkildə yazımaqla hissə-hissə hesablayır.	Misal, tapşırıq	Dərslik, İD
Toplananları hesablamaq üçün daha əlverişli ədədlərlə əvəz etməklə cəmi təxmin edir.	Misal, məsələ, oyun	İş vərəqləri, dərslik, İD
Toplananları yüzlülərə qədər yuvarlaqlaşdırmaqla cəmi tapır.	Misal, tapşırıq	Dərslik, İD
Toplananları minliklərə qədər yuvarlaqlaşdırmaqla cəmi tapır.	Misal, tapşırıq	Dərslik, İD
Çıxılanı hesablamaq üçün daha əlverişli ədədlərlə əvəz etməklə fərqli təxmin edir.	Misal, məsələ, oyun	İş vərəqləri, dərslik, İD
Azalanı və çıxılanı yüzlülərə qədər yuvarlaqlaşdırmaqla fərqli tapır.	Misal, tapşırıq	Dərslik, İD
Azalanı və çıxılanı minliklərə qədər yuvarlaqlaşdırmaqla fərqli tapır.	Misal, tapşırıq	Dərslik, İD
Kalkulyatordan istifadə edərək hesablamalar aparır.	Misal, tapşırıq	Dərslik, İD

LAYİHE

Ümumiləşdirici dərs

- Dərslik: səh. 31
 - İş dəftəri: səh. 24

Dərsin məzmunu. Bölmədə öyrənilən bilik və bacarıqlar daha da möhkəmləndirilir. Bölmə üzrə keçirilən mövzuların necə mənimsənilməsi yoxlanılır. Dərsin əsas məqsədi 1 000 000 dairəsində toplama və çıxma bölməsi üzrə qazanılmış bilik və bacarıqları bir daha yoxlamaq və şagirdlərin zəif cəhətlərini aşkar etməkdən ibarətdir. Bu məqsədlə bölmədə öyrənilmiş anlayışlar ümumiləşdirilməli və bir-biri ilə əlaqələndirilərək daha da möhkəmləndirilməlidir. Burada çoxrəqəmli ədədlərin toplanmasının və çıxılmasının müxtəlif strategiyaları öyrənilir, məsələ və misallar vasitəsilə onlar daha da təkmilləşdirilir. Üçtoplananlı və daha çox ifadələrin qiymətini daha asan üsulla hesablama bacarıqları formalasdırılır. Dərsdə şagirdlər bu bacarıqlarla bağlı müxtəlif tapşırıqlar yerinə yetirirlər.


Müəllimin nəzərinə! Üçrəqəmli ədədləri toplama və çıxma bacarıqları xüsusi əhəmiyyət kəsb edir.

- Ədədləri toplamaq üçün bölmədə bu strategiyalar öyrədirilir: ədədləri alt-alta toplamaqla, toplananları mərtəbə qiymətlərini cəmi şəklində göstərməklə, toplananlardan birini hissələrə ayırmaqla, əvəzləmə (kompensasiya) üsulundan istifadə etməklə.
 - Ədədləri çıxmaq üçün isə bu strategiyalar öyrədirilir: ədədləri alt-alta çıxməqla, ədədləri mərtəbə qiymətlərini cəmi şəklində göstərməklə, çıxılanı mərtəbə qiymətlərinin cəmi şəklində göstərməklə, əvəzləmə kompensasiya üsulundan istifadə etməklə.
 - Bunlarla yanaşı, kalkulyatorda hesablama bacarıqları formalasdırılır.

Mövzuya yönəltmə. Müəllim bölmədə keçilən mövzularla bağlı ümumi sual-cavab təşkil edə bilər. Hər sual səsləndikcə, şagirdlər izahat verir, nümunələr söyləyirlər. Bu zaman bir neçə misal və ya tapşırıqlar da vermək olar. Müəllim dərslikdə uyğun mövzuları və keçilən anlayışları bir daha xatırlada bilər.

Bölmə üzrə təkrarlanan anlayışlar: Miniliklərin cəmi, onminlikarın cəmi, avazləmə, mərtəbə qiymətlərinin cəmi, çıxılanı hissələrə ayırma, alt-alta çıxmə, çoxrəqəmli ədədlər, təqribi hesablama, təxminetmə, dəqiq qiymət, təqribi qiymət.

Qrupla oyun. Müəllim şəkildə verilmiş şəkildə misallardan ibarət iş vərəqi hazırlayır. Şəkildə hər misalın cavabı yazılın yolu izləyərək növbəti misalı həll etmək lazımdır. Müəllim şagirdlərə cavabı təxmin etməklə də yolu seçməyin mümkün olduğunu qeyd edir.



TAPSIRIQLARIN HƏLLİ

1-12. Misallar dəftərdə müstəqil həll edilir. Müellim şagirdlərin çətinlik çəkdikləri məqamlara izahat verə bilər.

13. Kartlarda verilmiş rəqəmlərdən istifadə edərək ən böyük və ən kiçik ədəd düzəldilir, bu ədədlərin cəmi və fərqi tapılır. Bu tapşırığı şagirdlər əyani olaraq yerinə yetirə bilərlər. Müəllim çıxrəqəmli ədədlərin müqayisə qaydasını yada salır: ən böyük ədədi düzəltmək üçün verilmiş kartlardan ən böyüyü minliklər mərtəbəsinə qoyulmalıdır. Qalan 3 kartlardan ən böyüyü yüzlülər mərtəbəsinə, yerdə qalan 2 kartdan ən böyüyü onluqlar, son kart isə təkliklər mərtəbəsinə qoyulmalıdır.

a) $8763 + 3678 = ?$


$$8763 - 3678 = 5$$

b) $543\ 210 + 102\ 345 = ?$

$$543\ 210 - 102\ 345 = ?$$

14. Məsələdə iki çəni doldurmaq üçün cəmi neçə litr su lazımdır?

Cəlbetmə. Məsələnin sxemi çəkilir.



Məsələnin həlli:

İkinci çəni tapmaq üçün uyğun misal yazılır.

$$4\,000 - 1\,585 = 2\,415$$

- Hər iki çəni doldurmaq üçün nə qədər su lazımdır?

$$4\,000 + 2415 = 6\,415$$

Cavgb: 6 415 /


15. Məsələdə royal üçün 3-cü ay ödənməli olan pulun miqdarını tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim istiqamətləndirici suallar verə bilər:

- Pianinonun qiyməti nə qədərdir?
 - Ata hər ay nə qədər ödədi?

Məsələni aşağıdakı kimi sxematik də təsvir etmək mümkündür.

LAYİHE



Məsələnin həlli:

- 3-cü ay nə qədər pulun ödənməli olduğunu təqribi hesablamaq üçün hər ay ödənən məbləğ ən yaxın minliyə qədər yuvarlaqlaşdırılır.

$$995 + 995 \approx 1\ 000 + 1\ 000 = 2\ 000$$

3-cü ay ödənilməli olan məbləğ tapılır.

$$2\ 500 - 2\ 000 = 500 \text{ manat.}$$

Deməli, 3-cü ay təqribən 500 man ödəmək lazımdır.

- 3-cü ay ödənən məbləği dəqiqli hesablamaq üçün əvvəlcə 2 ay ödənən məbləğ hesablanır:

$$\begin{array}{r} +5 \\ -5 \end{array}$$

$$995 + 995 = 1\ 000 + 990 = 1\ 990$$

3-cü ay ödənməli olan məbləğ hesablanır.

$$\begin{array}{r} +10 \\ -10 \end{array}$$

$$2\ 500 - 1\ 990 = 2\ 510 - 2\ 000 = 510 \text{ manat}$$

Cavab: 3-cü ay 510 manat ödəmək lazımdır.


Müzakirə. Müəllim şagirdlərə məsələni ifadə yazmaqla həll etməyi tapşırıa bilər.

$$2\ 510 - 995 - 995 = 1\ 990$$

16. Məsələdə təyyarə və quş arasındaki məsafəni hesablamaq tələb olunur.

Cəlbetmə.

Məsələnin şərti sxematik təsvir oluna bilər.



Məsələnin həlli:

Təyyarə və quş arasındaki məsafəni tapmaq üçün sualtı qayıqla quş arasındaki məsafəni tapıb təyyarə və sualtı qayıq arasındaki məsafədən çıxməq lazımdır:

1. Sualtı qayıq və quş arasındaki məsafəni tapmaq üçün uyğun misal yazıılır :

$$1\ 425 + 1\ 003 = 2\ 428 \text{ m}$$

2. Quşla təyyarə arasındaki məsafənin tapılması üçün uyğun misal yazıılır.

$$11\ 025 - 2\ 428 = 8\ 597 \text{ m}$$

Cavab. 8 597 m

Müzakirə. Müəllim bir ifadə yazmaqla məsələni həll etməyi tapşırıa bilər:

$$11\ 025 - (1\ 003 + 2\ 428) = 11\ 025 - 2\ 428 = 8\ 597 \text{ m}$$

17. Təsvir olunan modellərə uyğun məsələ tərtib etmək tələb olunur. Bu tapşırıq bütün siniflə müzakirə etməklə yerinə yetirilə bilər.

LAYİHE

3-cü BÖLMƏ

Vurma və bölmə

Mövzu №	Adı	Saat	Dərslik (səh.)	İş dəftəri (səh.)
	YADA SALIN	1	34	26
Mövzu 7	Dördərəqəmli ədədin birrəqəmli ədədə vurulması	2	36	28
Mövzu 8	Çoxrəqəmli ədədin birrəqəmli ədədə vurulması	2	38	30
	Məsələ və misallar	2	40	32
Mövzu 9	Dördərəqəmli ədədin birrəqəmli ədədə bölünməsi	2	41	34
Mövzu 10	Çoxrəqəmli ədədin birrəqəmli ədədə bölünməsi	2	44	36
Mövzu 11	Ədədin bölnənləri və bölünənləri	2	46	38
Mövzu 12	Vurma və bölmənin digər üsulları	2	48	40
	Ümumiləşdirici dərs	2	50	42
	KSQ-2	1		
	BÖLMƏ ÜZRƏ ÜMUMİ SAATLAR	18		

Bölmənin qısa icmalı

Şagirdlər 3-cü bölmədə dördərəqəmli, çoxrəqəmli ədədlərin birrəqəmli ədədə vurma və bölmə, ədədin bölnən və bölünənlərinin tapılması qaydalarını öyrənəcəklər. Təqribi və şifahi hesablama üsulları ilə tanış olacaq, bu üsulların tətbiqi ilə bağlı məsələ və misallar həll edəcəklər.

Neyə diqqət etməli?

Bu bölmədə şagirdlərdə sahə modeli ilə vurma və bölmə, həmçinin natamam hasilləri toplamaqla alt-alta vurma bacarıqları formalaşdırılacaq. Bəzən şagirdlər sahə modeli ilə vurma və bölmə qaydalarını uyğunlaşdırmağa çalışırlar. Bu isə sahə modeli ilə bölmə zamanı çətinliklərin yaranmasına səbəb olur. Şagirdlərin yol verdiyi səhvlərə diqqət etmək və belə şagirdlərə əlavə tapşırıqlar vermək məqsədə uyğundur. Ədədin bölnən və bölünənlərinin tapılması zamanı şagirdlər bu anlayışları düzgün təyin etməkdə çətinlik çəkirlər. Vurma və bölmənin digər üsullarının öyrənilməsi şagirdlərdə şifahi hesablama bacarığının formalasmasına kömək edir. Bu zaman hesablama prosesini sadələşdirə biləcək uyğun üsulun seçilməsinə diqqət edilir.

Riyazi dilin inkişafı

Bölmədə natamam hasil, natamam hasilləri toplamaqla alt-alta vurma, sahə modeli ilə vurma və bölmə, ədədin bölnəni, ədədin bölünəni, sadə ədəd, 6-ya, 9-a və 10-a bölünmə əlamətləri, hasilin və qismətin təxmin edilməsi anlayışlarının mənasına görə düzgün istifadəsinə xüsusi fikir verilməlidir.

Bölmədə mənim sədilən riyazi anlayış və terminlər

Sahə modeli ilə vurma, natamam hasil, natamam hasilləri toplamaqla alt-alta vurma, sahə modeli ilə bölmə, ədədin bölnəni, ədədin bölünəni, sadə ədəd, 6-ya, 9-a və 10-a bölünmə əlamətləri

Öncədən vacib olan bilik və bacarıqlar

- Vurma cədvəli
- Alt-alta vurma
- İkirəqəmli və üçrəqəmli ədədin birrəqəmli ədədə vurma və bölmə bacarıqları
- Vurmanın xassələri
- Sütun şəklində bölmə

Fənlərarası integrasiya

Dördərəqəmli və çoxrəqəmli ədədlərin birrəqəmli ədədə vurma və bölmə bacarıqlarının formalasması şagirdlərdə müxtəlif həyati situasiyalarda daha tez hesablama vərdişlərinin yaranmasına səbəb olur.

Mövzu 7

Dördrəqəmli ədədin birrəqəmli ədədə vurulması

- Dərslik: səh. 36
- İş dəftəri: səh. 27

Təlim məqsədləri

- Dördrəqəmli ədədi birrəqəmli ədədə alt-alta vurmağı yerinə yetirir (1.2.3).
- Dördrəqəmli ədədi birrəqəmli ədədə vurmada sahə modelindən istifadə edir (1.2.1).
- Hasili natamam hasilləri toplamaqla tapır (1.2.1).
- Vuruqlardan birini cəm şəklində yazmaqla və hissə-hissə vurmaqla hasili şifahi tapır (1.3.1).

Köməkçi vasitələr: Kublar, rəngli kağızlar, müxtəlif əşyalar, ədədlər yazılmış kartlar, iş vərəqləri.

Elektron resurslar:

1. video.edu.az/video/801
2. az.khanacademy.org/math/arithmetic/arith-review-multiply-divide/arith-review-multi-digit-mult/v/4-digit-times-1-digit-example
3. www.education.com/game/all-numbers-squirrel/
4. <https://www.iknowit.com/lessons/e-multiplying-4-digit-by-1-digit-numbers.html>
5. <https://www.splashlearn.com/s/math-games/multiply-the-4-and-1-digit-number>


Dərsin qısa planı

1. **Şəkil üzrə iş.** Bölmənin 1-ci səhifəsi üzrə sualların müzakirəsi.
2. **Araşdırma-müzakirə.** Üç soyuducuda cəmi neçə dondurma olacağının müəyyən edilməsi.
3. **Öyrənmə.** Dördrəqəmli ədədin birrəqəmli ədədə vurulması.
4. **Bələdçi.** Hasilin tapılması.
5. **Müstəqil iş.** Dərslik: tap. № 1. İD: tap. № 1-4.
6. **Öyrənmə materialı.** Sahə modeli ilə vurma, natamam hasilləri toplamaqla alt-alta vurma qaydası.
7. **Müstəqil iş.** Dərslik: tap. № 2-6. İD: tap. № 5-9.
8. **Məsələ həlli.** Dərslik: tap. № 7, 8. İD: tap. № 10,11.
9. **Formativ qiymətləndirmə.**

Dərsin məzmunu. Dərsdə şagirdlər dördrəqəmli ədədi birrəqəmli ədədə alt-alta vurma qaydası ilə tanış olacaqlar. Vuruqlardan birini açıq şəkildə yazmaqla və sahə modelindən istifadə etməklə hasilin tapılma qaydalarını öyrənəcəklər. Bu qaydaların tətbiqi ilə məsələ və misallar həll edəcəklər.

Müəllimin nəzərinə! Mövzuda şagirdlər alt-alta vurma ilə yanaşı vuruqlardan birinin açıq şəkildə yazmaqla, həmçinin sahə modelindən istifadə etməklə vurma qaydaları ilə tanış olacaqlar. Aşağı sinifdə üçrəqəmli ədədi birrəqəmli ədədə alt-alta vurma və vuruqlardan birini mərtəbə qiymətlərinin cəmi şəklində göstərməklə hasili tapmaq qaydası izah olunmuşdu.

Bu sinifdə isə dördrəqəmli ədədləri birrəqəmli ədədə vurmaq üçün eyni qaydaların tətbiqi öyrəniləcək. **Mövzuya yönəltmə.** Müəllim masaya 3 ədəd yüzlük, 2 ədəd onluq və 4 ədəd təkklik kub qoyur və şagirdlərə suallar verir:



– Masada neçə kub var? Bu kubları 2 dəfə artırıq masada neçə kub olar? Bu kubları 3 dəfə artırıqda masadakı kubların sayını necə tapmaq olar?

ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırıqda üç soyuducuda neçə dondurmanın olacağını müəyyən etmək tələb olunur. Bunun üçün şagirdlər mərtəbə cədvəlindən istifadə etməlidirlər. Tapşırığı praktik yerinə yetirmək olar. Bunun üçün şagirdlərə əvvəlcədən rəngli kağızlardan dairələr kəsmək tapşırılır. Şagirdlər mərtəbə cədvəli üzərində yüzlükler mərtəbəsinə 4, onluqlar mərtəbəsinə 2, təkkiliklər mərtəbəsinə isə 5 dairə qoyur və bir soyuducuda neçə dondurma olduğunu tapmaq üçün hər mərtəbədəki dairələrin sayı 3 dəfə artırılır.

Minl.	Yüzl.	Onl.	Təkl.
4	2	5	3
425			
$\times 3 \rightarrow$			
Minl.	Yüzl.	Onl.	Təkl.
12	6	15	9
1275			

Hansı mərtəbədə 10 və daha çox dairə varsa, həmin dairələrdən 10 dənəsi ayrılib kənara qoyulur, əvəzinə soldakı mərtəbəyə uyğun rəngdə bir dairə əlavə edilir.

Minl.	Yüzl.	Onl.	Təkl.
4	2	5	3
425			
$\times 3 \rightarrow$			
Minl.	Yüzl.	Onl.	Təkl.
12	6	15	9
1275			

Mərtəbə cədvəlində alınan ədədə əsasən cəmi neçə dondurma olduğu deyilir. Uyğun misal lövhəyə yazılır.

$$425 \cdot 3 = 1275$$

ÖYRƏNMƏ Dördrəqəmli və birrəqəmli ədədləri alt-alta vurmaq üçün ümumi qaydadan istifadə olunur.

Bəzən üçrəqəmli ədədi birrəqəmli ədədə vurdurquqda dördrəqəmli ədəd alındığı qeyd edilir və nümunə əsasında izah olunur. Sonra isə dördrəqəmli ədədin birrəqəmli ədədə vurulma qaydası şagirdlərlə birlikdə müzakirə edilir. Misalı lövhədə yazmaqla əvvəlcə təkkiliklər, sonra onluqlar və yüzlükler, sonda isə minliklərin vurulma qaydası izah edilir.

Texniki imkanları olan sinifdə belə interaktiv oyunlar oynamaq olar:

www.splashlearn.com/s/math-games/choose-the-product-for-the-multiplication-questions

www.splashlearn.com/s/math-games/find-the-product-and-complete-the-solution

BƏLƏDÇİ Sağırdlərin diqqəti nümunədəki tapşırıga yönəldilir. Misallardan bir neçəsi lövhədə yazılıb həll edilir. Qalan misalları sağırdlərə sərbəst həll etməyi tapşırmaq olar.


MÜSTƏQİL İŞ 1. Alt-alta yazmaqla hasillər tapılır.

Öyrənmə materialı. Dördrəqəmli ədədi mərtəbə qiymətlərinin cəmi şəklində yazmaqla da hasili tapmaq mümkün olduğu vurgulanır. Bunun üçün əvvəlcə dördrəqəmli ədəd açıq şəkildə yazılır. Sonra isə vurmanın paylanması xassasından istifadə etməklə, toplananların hər biri ikinci vuruğa vurulur, alınan hasillər toplanır.

$$5 \cdot 1127 = 5 \cdot (1\,000 + 100 + 20 + 7) = 5 \cdot 1\,000 + 5 \cdot 100 + 5 \cdot 20 + 5 \cdot 7 = 5\,000 + 500 + 100 + 35 = 5\,635.$$

"Natamam hasil" anlayışı haqqında məlumat verilir. qeyd olunan hasillərin, yəni 5 000, 500, 100, 35-in natamam hasillər olduğu bildirilir. Müəllim sağırdlərə sahə modeli və natamam hasilləri toplamaqla alt-alta vurma əməlini yerinə yetirilmə qaydasını izah edir.

Sahə modeli ilə vurma. Zolaq çəkilir. Zolağın eninə birrəqəmli ədəd, uzunluğuna isə dördrəqəmli ədədin mərtəbə qiymətləri yazılır. Məsələn: $7 \cdot 2\,648 = ?$



Sonra hər hissənin sahəsi – natamam hasillər tapılır və daxilində qeyd edilir. Sonda bu sahələr toplanır və cavab tapılır.

$$\begin{array}{cccc} & 2\,000 & 600 & 40 & 8 \\ \hline 7 \cdot & [7 \cdot 2\,000 = 14\,000] & [7 \cdot 600 = 4\,200] & [7 \cdot 40 = 280] & [7 \cdot 8 = 56] \\ \hline & 7 \cdot 2\,648 = 14\,000 + 4\,200 + 280 + 56 = 18\,536 \end{array}$$

Natamam hasilləri toplamaqla alt-alta vurma. Vuruqlar alt-alta yazılır. Natamam hasillər tapılır, alt-alta yazılır və toplanırlar.

Müəllimin nəzərinə! Sahə modeli ilə vurma hasilin tapılma üsullarından biridir. Bu üsul hissə-hissə vurma strategiyasına əsaslanır və daha asan ədədlər üçün şifahi hesablama üsullarından biri kimi də istifadə oluna bilər. Bu zaman vuruqlardan biri daha asan hesablanan hissələrin cəmi şəklində yazılır (bu hissələr rəqəmlərin mərtəbə qiymətləri olmaya da bilər), digər vuruşa vurulur və hasillər toplanır. Məsələn, $5 \cdot 1\,127$ hasilində ikinci vuruğu hissələrə müxtəlif cür ayırmak olar.

$$\begin{array}{c} 1\,100 \quad 27 \\ \hline 5 \cdot 1\,127 = 5\,500 + 135 = 5\,635 \\ \\ 1\,000 \quad 120 \quad 7 \\ \hline 5 \cdot 1\,127 = 5\,000 + 600 + 35 = 5\,635 \end{array}$$

2-6. Tapşırıqlar hesablama bacarıqlarının formalaşdırılmasına xidmət edir.

Praktik tapşırıq. Tapşırığın qrup işi şəklində yerinə yekirilməsi məqsədə uyğundur. Müxtəlif misallar yazılış kartları üzüşaşı masaya düzülür. Hər qrup iki misal seçə bilər.

$$442 \cdot 7$$

$$815 \cdot 6$$

$$1\,305 \cdot 7$$

$$2\,132 \cdot 5$$

$$2\,084 \cdot 4$$

$$308 \cdot 9$$

$$4\,293 \cdot 3$$

Qruplar verilmiş misalları müxtəlif üsullarla həll edirlər.

1) Alt-alta yazmaqla


2) Sahə modeli ilə

3) Alt-alta yazmaqla və natamam hasilləri toplamaqla

4) Cavablar kalkulyatorda hesablamalı yoxlanılır.

Müəllimin nəzərinə! Hesablama sürətini artırmaq üçün sağırdlarda alt-alta vurma ilə misalları həll etmə vərdişini formalaşdırmaq lazımdır. Bunun üçün sağırdlər dördrəqəmli ədədlərin birrəqəmli ədədə vurulmasına aid çoxlu misal həll etməlidirlər. Yazılı hesablama bacarığını sürətləndirməklə yanaşı, şifahi hesablama bacarığına da diqqət etmək lazımdır. Şifirlə qurtaran dördrəqəmli ədədlərin birrəqəmli ədədə hasilinin tapılması ilə asan həll edilən misalları sağırdlər şifahi həll etməyi tapşırmaq olar. Çətinlik çəkən sağırdlarda də bu bacarığın tədricən formalaşdırılması vacibdir.

Oyun. Sağırdlər dairəvi formada düzülür. Müəllim sağırdlara kiçik top verir və oyunun qaydasını izah edir. İki və ya üç sıfırla bitən ədədlərin birrəqəmli ədədə vurulmasına aid misallar söyləyəcəklərini bildirir. 1-ci sağird bir misal söyləyir (məsələn, $2\,000 \cdot 3$) və topu yoldaşına atır.



Topu alan sağird 3-ə qədər sayana kimi cavab verə bilməsə, yaxud səhv cavab versə topu digər yoldaşına atır və oyundan çıxır. Topu tutan sağird oyunu davam etdirir. Bu qayda ilə 1 oyuncu qalana qədər oyun davam edir. Sona qalan oyuncu qalib gəlir.

Məsələ həlli 7. Məsələdə Sakit okeanın ən dərin yerinin Xəzər dənizinin ən dərin yerindən neçə metr dərin olduğunu müəyyən etmək tələb olunur.

Cəlbetmə. Müəllim bütün sınıfə daha asan hesablanan bir neçə misal söyləyir. Sağırdlər isə misalin cavabını şifahi söyləməlidirlər. Məsələn:

- 100-ün 2 misli neçədir? 1 000-in 4 misli neçədir?
- 1 000-in 5 mislindən 100 vahid böyük ədəd hansıdır?
- 2 000-in 2 mislindən 10 vahid böyük ədəd hansıdır?

Məsələnin qısa şərti yazılır.

Xəzər dənizinin ən dərin yeri – 1 025 m

Sakit okeanın ən dərin yeri – bunun 9 mislindən

1 809 m çoxdur.

Sakit okeanın ən dərin yeri – ? m

Məsələnin həlli:

LAHICE

- Sakit okeanın ən dərin yerinin neçə metr olduğunu tapmaq üçün uyğun misal yazılır:

$$1\ 025 \cdot 9 + 1\ 809 = 9\ 225 + 1\ 809 = 11\ 034.$$

Cavab: Sakit okeanın ən dərin yeri 11 034 metrdir.

Müzakirə. Cavabin doğruluğunu yoxlamaq üçün 11 034 ədədindən 1 809 ədədini çıxıb alınan ədədin 1 025 ədədindən 9 dəfə böyük olub-olmadığı yoxlanılır.

8. Məsələdə verilən pulun alınacaq məhsullar üçün çatacağını müəyyən etmək tələb olunur.

Cəlbetmə. Müəllim lövhəyə bir alıcı və bir satıcı rolu üçün iki şagird dəvət edir. Lövhəyə satılan əşyaların adları və qiymətləri yazılır.

Karandaş – 30 qəpik

Pozan – 50 qəpik

Xətkeş – 70 qəpik

Müəllim şagirdlərə suallar verir.

– 3 karandaş və 2 pozan almaq üçün 2 manat çatarmı?

– 2 xətkeş, 2 pozan və 2 karandaş almaq üçün 3 manat çatarmı?

Məsələnin qısa şərti yazılır.

Laboratoriya üçün nəzərdə tutuldu:

Qiyməti 1 250 manat olan mikroskop – 5 ədəd

Qiyməti 435 manat olan laboratoriya dolabı – 3 ədəd

Sual: Bunları almaq üçün 10 000 manat çatarmı?

Məsələnin həlli:

- Mikroskoplar almaq üçün lazım olan pulun məbləği hesablanır.

$$1\ 250 \cdot 5 = 6\ 250 \text{ manat.}$$

• Laboratoriya dolabları üçün lazım olan pulun məbləği hesablanır. $435 \cdot 3 = 1\ 305 \text{ manat.}$

• Bütün bunları almaq üçün lazım olan pulun ümumi məbləği hesablanır. $6\ 250 + 1\ 305 = 7\ 555 \text{ manat.}$

• Ödəmək lazım olan ümumi məbləğ $10\ 000$ ilə müqayisə olunur: $7\ 555 < 10\ 000.$

Cavab: 10 000 manat pul 5 mikroskop və 3 laboratoriya dolabı alımağa çatar.

Müzakirə. Mikroskoplar üçün lazım olan pulu 10 000-dən çıxıb qalan pulu laboratoriya dolabları üçün lazım olan pulla müqayisə etmək olar

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Çoxrəqəmli ədədlə birrəqəmli ədədin hasilini alt-alta vurmaqla tapır.	Praktik tapşırıq, misal, məsələ	İş vərəqləri, dərslik, İD
Çoxrəqəmli ədədi birrəqəmli ədədə vurduqda natamam hasilləri düzbucaqlıların sahələri kimi hesablayır və onları toplamaqla hasili tapır.	Praktik tapşırıq, misal, məsələ	İş vərəqləri, dərslik, İD
Çoxrəqəmli ədədlə birrəqəmli ədədin hasilini taparkən natamam hasilləri tapıb onları toplayır.	Sual-cavab, tapşırıq, misal, məsələ	Dərslik, İD
Çoxrəqəmli ədədi birrəqəmli ədədə vurduqda çoxrəqəmli ədədi açıq şəkildə yazar və hasillərin cəmi kimi tapır.	Misal, məsələ	Dərslik, İD

Mövzu 8

Çoxrəqəmli ədədin birrəqəmli ədədə vurulması

- Dərslik: səh. 38
- İş dəftəri: səh. 30

Təlim məqsədləri

- Çoxrəqəmli ədədi birrəqəmli ədədə alt-alta vurmanın yerinə yetirir (1.2.3).
- Çoxrəqəmli ədədi birrəqəmli ədədə vurmada sahə modelindən istifadə edir (1.2.1).
- Hasili natamam hasilləri toplamaqla tapır (1.2.1).
- Vuruqlardan birini cəm şəkildə yazmaqla və hissə-hissə vurmaqla hasili şifahi tapır (1.3.1).

Köməkçi vasitələr: kublar, rəngli kağızlar, müxtəlif əşyalar, ədədlər yazılmış kartlar, iş vərəqləri.

Elektron resurslar:

1. https://www.math-drills.com/multiplication2/multiplication_long_no_t_separator_0501_001.php

Dərsin qısa planı

1. Araşdırma-müzakirə. Ustanın aldığı şurupların sayının tapılması.

2. Öyrənmə. Çoxrəqəmli ədədin birrəqəmli ədədə vurulması.

3. Bələdçi. Hasilin tapılması.

4. Müstəqil iş. Dərslik: tap. № 1-4. İD: tap. № 1-7.


5. Məsələ həlli. Dərslik: tap. № 5-7. İD: tap. № 8-10.

6. Formativ qiymətləndirmə.

Dərsin məzmunu. Dərsdə şagirdlər çoxrəqəmli ədədin birrəqəmli ədədə vurulma qaydası ilə, həmçinin vuruqlardan birini açıq şəkildə yazmaqla hasilin tapılması üsulu ilə tanış olacaqlar. Bu qaydaların tətbiqi ilə məsələ və misallar həll edəcəklər.

Mövzuya yönəltmə. Müəllim masaya 3 ədəd minlik, 1 ədəd yüzlük və 5 ədəd təklik kub qoyur və sagirdlərə suallar verir:

- Masada neçə kub var? Bu kubları 3 dəfə artırısaq masada neçə kub alınar? Masadakı kubların sayını 4 dəfə artırısaq onların sayını necə tapmaq olar?



ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırıqda ustanın cəmi neçə şurup aldığına tapmaq tələb olunur. Bunun üçün şagirdlər mərtəbə cədvəlindən istifadə etməlidirlər. Əvvəlki mövzuya uyğun olaraq mərtəbə cədvəlini lövhədə təsvir edib tamamlamaq olar. Mərtəbə cədvəlində alınan ədədə əsasən ustanın neçə şurup aldığı müyyəyen edilir. Lövhəyə uyğun misal yazılır.

$$3\ 500 \cdot 4 = 14\ 000$$

ÖYRƏNMƏ Alt-alta yazımaqla çoxrəqəmli ədədlə birrəqəmli ədədin hasilini tapmaq üçün ümumi qay-dadan istifadə olunduğu vurgulanır. Dərslikdə verilən misal addımlarla izah edilir.

"Fikirləş" rubrikasında verilən tapşırıqda diqqət yetirilir. Şagirdlərə vuruqlardan birini açıq şəkildə göstərməklə hasılın tapılması qaydası tanışdır. Şagirdlərdən biri misalı lövhədə yaza bilər.

$$\begin{aligned}34\,128 \cdot 6 &= (30\,000 + 4\,000 + 100 + 20 + 8) \cdot 6 = \\&= 30\,000 \cdot 6 + 4\,000 \cdot 6 + 100 \cdot 6 + 20 \cdot 6 + 8 \cdot 6 = \\&= 180\,000 + 24\,000 + 600 + 120 + 48 = 204\,768\end{aligned}$$

Cavab sahə modelindən istifadə etməklə yoxlanılır. Şagirdlər 34 128 ədədini müxtəlif hissələrə ayırmalı (34 000 + 128, 30 000 + 4 128, 30 000 + 4 000 + 128 və s.) fərqli sahə modellərindən istifadə edib tapşırığı yerinə yetirə bilərlər.

$$5 \quad \boxed{34\ 000 \cdot 6 = 204\ 000} \quad \boxed{128 \cdot 6 = 768}$$

$$34\,128 \cdot 6 = 204\,000 + 768 = 204\,768$$

$$30\,000 \quad 4\,128$$

5 $30\,000 \cdot 6 = 180\,000$ $4\,128 \cdot 6 = 24\,768$

$$34\,128 \cdot 6 = 180\,000 + 24\,768 = 204\,768$$

Texniki imkanları olan sinifdə belə interaktiv oyunlar oynamaq olar:

<https://www.splashlearn.com/s/math-games/choose-the-product-for-the-multiplication-questions>

<https://www.splashlearn.com/s/math-games/find-the-product-and-complete-the-solution>


Misalın həllini siniflə müzakirə etdikdən sonra əlavə bir neçə misali şagirdlərə bu qayda ilə yerinə yetirməyi tapşırmaq olar.

BƏLƏDÇİ Alt-alta vurma qaydasına əsasən hasillər hesablanır.

MÜSTEQİL İŞ 1. Alt-alta yazmaqla hasillər tapılır.
2. Vuruqlardan biri açıq şəkildə yazılır, vurmanın paylaşma xassasından istifadə etməklə hasillər tapılır.

Mülliimin nəzərinə! Coxrqəmli ədədlərlə hesablaşma bacarıqları xüsusi əhəmiyyət kəsb edir. Bu bacarıqların formalasdırılması coxrqəmli ədədlərin birraqəmli ədədə vurulmasından başlayır. Ona görə də şagirdlərin bu bacarıqlara aid çoxlu misal həll etməsi məqsədə uyğundur. Yazılı hesablaşma bacarıqlarını təkmilləşdirməklə yanaşı, şifahi hesablaşma bacarıqlarının da formalasdırılması vacibdir. Məsələn, sıfırla qurtaran ədədlərin birraqəmli ədədə hasilinin şifahi tapılması bu bacarıqları daha da inkişaf etdirir. Çətinlik çəkən şagirdlərdə bu bacarıqlar tədricən formalasacaqdır. Bu bacarıqların təkmilləşməsi gələcəkdə ikirəqəmli və üçrəqəmli ədədlərə vurma mövzularının da yaxşı mənimşənilməsi üçün əhəmiyyətlidir.

Oyun. Misallar yazılmış stikerlər lövhəyə yapışdırılır.



12 078 · 3 25 108 · 4 30 676 · 8

44 094 · 6	74 208 · 9	50 823 · 7
------------	------------	------------

120 224 · 4 116 011 · 5 130 135 · 6

agirdlər hər birində 3 nəfər olmaqla 3 qrupa b

nür. Lövhə qrupların sayına uyğun sütlənlər ayrırlar. Hər qrupdan bir şagird lövhəyə çıxır və bir misal seçilir. Alt-alta yazımaqla hesablayır, növbə eyni qrupdakı digər şagirdə keçir. Hər qrup 3 misal yerinə yetirməlidir. Misalları ən tez və doğru yanan qrup qalib elan edilir. Oyunu bir neçə dəfə təkrar etmək olar. Qrupların və misalların sayını dəyişmək olar.

3. Əvvəlcə bərabərliyin sağ tərəfindəki ifadələr hesablanır. Sonra isə tənliklər həll olunur.

4. Misallar həll edilir və cavabın doğruluğu kalkulyatorla yoxlanılır. 2-ci sətirdə verilən misallarda əmələrlə ardıcılığına diqqət edilir.

Müəllimin nəzərinə! Bəzi şagirdlər çoxəməlli ifadələrin qiymətini hesablayarkən əməllər ardıcılığını düzgün yerinə yetirmirlər. Belə şagirdlərlə bənzər tapşırıqlardan daha çox vermək məqsədə uyğundur.

Məsələ HƏLLİ Məsələdə kosmik stansiyanın 2 dövrü neçə saatə başa vuracağını və bu vaxt ərzində neçə kilometr yol qət edəcəyini tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim məsələni sxematik təsvir edir.

1-ci dövr: 1 saat 30 dəq

2-ci dövr: 1 saat 30 dəq

1 saatə qət edir:

$27\,615 \text{ km} \approx 28\,000 \text{ km}$



Məsələnin həlli:

- Kosmik stansiyanın 2 dövrü neçə saatə başa vurduğu müəyyən edilir.

$$1 \text{ saat } 30 \text{ dəq} + 1 \text{ saat } 30 \text{ dəq} = 2 \text{ saat } 60 \text{ dəq} = 3 \text{ saat.}$$

- Bu vaxt ərzində təqribən neçə kilometr yol qət etdiyi tapılır: $28\,000 \text{ km} \cdot 3 = 84\,000 \text{ km.}$


Cavab: Kosmik stansiya bu vaxt ərzində təqribən 84 000 km yol qət edir.

Müzakirə. Kosmik stansiyanın 3 saat ərzində qət etdiyi məsafə dəqiq hesablanır və təqribi qiymətlə müqayisə edilir.

$$\begin{array}{r} 27615 \\ \times \quad 3 \\ \hline 82845 \end{array}$$

6. Məsələdə Lalənin və Anarın fikrində tutduğu ədədləri tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim şagirdlərə kub, konus və piramidadan istifadə etməklə müxtəlif ədədlər düzəltməyi tapşırır. Bu zaman hər mövqədə uyğun figurun təpələrinin sayını göstərən rəqəm yazılır.



Müəllim fiqurlarla kodlaşdırılmış müxtəlif misallar da verə bilər. Məsələn:

$$\begin{array}{c} \text{Blue cube} \times \text{Green cone} \text{ Blue cube} \text{ Orange pyramid} \text{ Orange pyramid} = ? \\ \text{Empty box} \quad \text{Empty box} \quad \text{Empty box} \quad \text{Empty box} \end{array}$$

Məsələnin həlli:

Mərtəbə cədvəli, altında uyğun fiqurların şəkilləri çəkilir.

• Əvvəlcə Lalənin fikrində tutduğu ədəd tapılır. Bunu üçün verilən fiqurlara diqqət yetirilir. Hər fiqura uyğun təpələrin sayı müəyyən olunur, mərtəbə cədvəlində hər mərtəbəyə uyğun fiqurun təpələrinin sayı qeyd olunur.

Onminl.	Minl.	Yüzl.	Onl.	Təkl.
4	1	0	6	5

Lalənin fikrində tutduğu ədəd 41 065-ə bərabərdir.

• Anarın fikrində tutduğu ədəd hesablanır.

Cavab: Anarın fikrində tutduğu ədəd 123 195-dir.

$$\begin{array}{r} 41065 \\ \times \quad 3 \\ \hline 123195 \end{array}$$

7. Məsələdə dəniz tısbağı dəniz filindən neçə saniyə çox suyun altında qala bildiyini tapmaq tələb olunur. Məsələni ifadə yazmaqla həll etmək lazımdır. Çətinlik çəkən şagirdlər əvvəlcə dəniz filinin və dəniz tısbağasının suyun altında nə qədər müddət nəfəs almadan qaldığını tapıb sonra ifadə yaza bilərlər.

Məsələnin həlli:

- Dəniz tısbağı dəniz filindən neçə saniyə çox suyun altında üzdüyüni tapmaq üçün ifadə yazılır.

$$1200 \cdot 8 - 1200 \cdot 6 = 1200 \cdot (8 - 6) = 1200 \cdot 2 = 2400$$

Cavab: Dəniz tısbağı dəniz filindən 2 400 saniyə çox suyun altında üzə bilər.

Müzakirə. Məsələni fərqli üsullarla həll edən şagirdlərin fikirləri müzakirə edilir. Məsələn, əvvəlcə dəniz filinin suyun altında nəfəs almadan qaldığı müddət hesablanır $1\,200 \cdot 6 = 7\,200$ saniyə. Sonra dəniz tısbağasının suyun altında nəfəs almadan qaldığı müddət tapılır $1\,200 \cdot 8 = 9\,600$ saniyə. Sonra fərqli hesablanır: $9\,600 - 7\,200 = 2\,400$. Alınan cavablar müqayisə edilir.

Müəllimin nəzərinə. Bəzən şagirdlər bu cür ifadələri yazarkən cavabı daha asan tapma üsullarını istifadə edirlər. Bu üsullardan istifadə etməyən şagirdlər üçün həmin üsulları yada salmaq məqsədə uyğundur. Belə ki, $1\,200 \cdot 8 - 1\,200 \cdot 6$ ifadəsinin cavabını tapmaq üçün şagirdlər 2 dəfə vurma və bir dəfə çıxma əməlini yerinə yetirə bilərlər. Bununla yanışı, vurmanın paylama xassəsindən istifadə etməklə cavabı daha tez tapmaq olar. $1200 \cdot (8 - 6) = 1200 \cdot 2 = 2\,400$

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Çoxrəqəmlı ədədlə birrəqəmlı ədədin hasilini alt-alta vurmaqla tapır.	Oyun, misal, məsələ	İş vərəqləri, dərslik, İD
Çoxrəqəmlı ədədi birrəqəmlı ədədə vurduqda çoxrəqəmlı ədədi açıq şəkildə yazır və hasilərin cəmi kimi tapır.	Misal, məsələ	Dərslik, İD


Məsələ və misallar

- Dərslik: səh. 40
- İş dəftəri: səh. 32

Müəllimin nəzərinə! Dərsdə şagirdlərə tapşırıqları sərbəst yerinə yetirmələri üçün daha çox imkan yaratmaq lazımdır. Səhvlər üzrə işə ciddi fikir verilməlidir. Onlar misal və məsələləri müxtəlif üsullarla həll edə bilərlər. Məsələ həllinə daha yaradıcı yanaşmaları üçün onlara istiqamətləndirici suallar vermək olar. Çətinlik çəkən şagirdlər üçün məsələləri sxematik təsvir etməklə həll etməyə yönəltmək məqsədə uyğundur.

TAPŞIRIQLARIN HƏLLİ

1. Sahə modelindən istifadə etməklə natamam hasillər tapılır və cavab hesablanır.
2. Alt-alta vurma əməli yerinə yetirilir.
3. Boş xanalara uyğun rəqəmlər müəyyən olunur. Bu cür tapşırıqların həlli zamanı bəzi şagirdlər məchul ədədi tapmaqda çətinlik çəkə bilərlər. Həmin şagirdlərə məchul vuruq, məchul bölünən və məchul bölgənin tapılma qaydalarını xatırlatmaq lazımdır. Bəzən şagirdlər yadda qalan mərtəbədəki vahidi unudurlar. Bu isə cavabın səhv alınmasına gətirib çıxarır.
4. Texniki imkanları olan sinifdə interaktiv oyun oynamaq olar:
<https://www.splashlearn.com/s/math-games/multiply-4-digit-number-by-1-digit-number-and-find-the-missing-number>
5. Tapşırığı yerinə yetirmək üçün əvvəlcə robotun icra alqoritmi blok-sxemlə lövhədə qeyd olunur.



Tapşırıq oyun, yaxud yarış şəklinde yerinə yetirilə bilər. Hər misali yerinə yetirmək üçün şagirdlər arasından bir "robot" təyin edilir. "Robot" lövhədə alqoritmi yerinə yetirir. Şagirdlər isə yerlərində hesablayıb "robotun" cavabını yoxlayırlar.



Ədədlər bir-bir "robota" verilir. Alqoritm icra olunur.

Məsələn: Girişə 4 540 ədədi verilir.

İlk şərt yoxlanılır: $4\ 540 \leq 7\ 000$ -dən kiçik olduğu üçün şərtin sol budağı ilə gedilir: $4\ 540 \cdot 7 = 31\ 780$. Deməli, Girişə 4 540 ədədi verildikdə, Çıxışda 31 780 ədədi alınır.


Sonra Girişə 14 256 ədədi verilir. İlk şərt yoxlanılır: $14\ 256 \leq 7\ 000$ -dən kiçik olmadığı üçün şərtin sağ budağı ilə gedilir. Sağ budaqda ikinci şərt var: $14\ 256 \leq 12\ 000$ ilə müqayisə olunur. $14\ 256 > 12\ 000$ -dən kiçik olmadığı üçün ikinci şərtin sağ budağı üzrə gedilir: $14\ 256 \cdot 3 = 42\ 768$.

Deməli, Girişə 14 256 ədədi verildikdə, Çıxışda 42 768 ədədi alınır.

Bələcə, digər ədədlər də "robota" verilir və çıxışda olacaq ədədlər tapılır.

6. Məsələdə filin 1 gündə və 1 həftədə yeməyə necə dəqiqə vaxt sərf etdiyini tapmaq tələb olunur.

Çəlbetmə. Müəllim lövhəyə aşağıdakı kimi sxem çəkir və sınıfə müraciət edir.



– 1 gün necə saatdır? 1 saat necə dəqiqədir? 1 günün necə dəqiqə olduğunu necə tapmaq olar? Cavabı daha asan necə hesablaşmaq olar?

Şagirdlər sualları cavablandırıqca lövhədə boş xanalara uyğun ədədlər yazılır.

Məsələnin qısa şərti yazılır.

Fil qidalanmaya sərf edir – günün $\frac{3}{4}$ hissəsinə

Fil bir gündə qidalanmaya sərf edir - ? dəqiqə

Fil bir həftədə qidalanmaya sərf edir - ? dəqiqə

Məsələnin həlli:

• 1 günün $\frac{3}{4}$ hissəsinin necə saat olduğu tapılır.

$$24 : 4 \cdot 3 = 18 \text{ saat.}$$

• Bu vaxtin necə dəqiqə olduğu tapılır:

$$18 \cdot 60 = 1\ 080 \text{ dəq.}$$

• Filin bir həftə ərzində yeməyə necə dəqiqə vaxt sərf etdiyi tapılır. $1\ 080 \cdot 7 = 7\ 560 \text{ dəqiqə}$.

Cavab: Fil həftə ərzində qidalanmaya $7\ 560$ dəqiqə sərf edir.

Müzakirə. Məsələni fərqli üsullarla həll edən şagirdlərin həll üsulları müzakirə edilə bilər.

7. Məsələdə Günəş enerjisi əldə etmək üçün 125 paneldəki kiçik kvadratların sayını tapmaq tələb olunur.

LAYİHƏ

Cəlbetmə. Müəllim bir panel üçün belə bir sxem çəkir və sual verir:

- 1 paneldə neçə element var? Bunu necə tapmaq olar?



Məsələnin həlli:

- 1 paneldə neçə element olduğunu müəyyən edilir.
 $6 \cdot 10 = 60$.
- 125 belə paneldə neçə element olduğu müəyyən edilir. $125 \cdot 60 = 7\,500$.

Cavab: 125 belə paneldə 7 500 element var.


Müzakirə. Məsələni ifadə qurmaqla da həll etmək olar. Şagirdlər elementlərin ümumi sayını tapmaq üçün ifadə yaza və ifadənin qiymətini asan üsullarla hesablaya bilərlər.

$$6 \cdot 10 \cdot 125 = 6 \cdot 1\,250 = 7\,500.$$

8. Məsələdə gəminin neçə sərnişin tutduğunu tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim şagirdlərə belə bir məsələ verir:

- Poçt məntəqəsinə cəmi 10 bağlama qutusu gətirdilər. Onlardan ikisi 3 kq-lıq, üçü 3 kq-lıq, qalanı isə 2 kq-lıq qutulardır. Poçt məntəqəsində gətirilən bağlamaların ümumi kütləsini necə tapmaq olar?



Şagirdlərə suallar verilir.

- Kütləsi 2 kq olan neçə qutu var? Qutuların ümumi kütləsini necə tapmaq olar?

Şagirdlər bunu hissə-hissə hesablamaqla tapa bilərlər. Məsələn, əvvəl 2 kq-lıq qutuların sayını tapırlar.

Sonra isə ümumi kütləni hesablayırlar. Müəllim ümumi bir ifadə yaza bilər:

$$2 \cdot 8 + 3 \cdot 3 + (10 - 3 - 2) \cdot 2 = 16 + 9 + 10 = 35 \text{ kq}.$$

Məsələnin qısa şərti yazılır.

Gəminin kutularının ümumi sayı – 2747

8 nəfərlik kayutlar – 48

6 nəfərlik kayutlar – 102

4 nəfərlik kayutlar – 574

3 nəfərlik kayutlar – 315

2 nəfərlik kayutlar – ?

Gəmi cəmi tutur – ? sərnişin

Məsələnin həlli:

- Əvvəlcə 2 nəfərlik kayutların sayı tapılır:

$$2\,747 - (48 + 102 + 574 + 315) = 2\,747 - 1\,039 = 1\,708$$

- Sərnişinlərin ümumi sayını tapmaq üçün ifadə yazılır:

$$\begin{aligned}48 \cdot 8 + 102 \cdot 6 + 574 \cdot 4 + 315 \cdot 3 + 1\,708 \cdot 2 = \\= 384 + 612 + 2\,296 + 945 + 3\,416 = 7\,653\end{aligned}$$

Cavab: Gəmi 7 657 sərnişin tutur.

Müzakirə. Müəllim lövhədə ümumi bir ifadə də yaza bilər:

$$\begin{aligned}48 \cdot 8 + 102 \cdot 6 + 574 \cdot 4 + 315 \cdot 3 + (2\,747 - 48 - 102 - 574 - 315) \cdot 2 = \\= 384 + 612 + 2\,296 + 945 + 1\,708 \cdot 2 = 7\,653.\end{aligned}$$

Məsələ çoxaddımlı olduğundan hər bir addıma nəzər salmaqla cavabın doğruluğunu yoxlamaq olar.

- Əvvəlcə 8 nəfərlik kayutlarda neçə nəfərin yerləşdiyi müəyyən edilir.

$$8 \cdot 48 = 384$$

- 6 nəfərlik kayutlarının neçə nəfər sərnişin tutduğunu müəyyən edilir. $6 \cdot 102 = 612$

- 4 nəfərlik kayutlarının neçə nəfər olduğu müəyyən edilir. $4 \cdot 574 = 2\,296$

- 3 nəfərlik kayutlarının neçə nəfər tutduğunu müəyyən edilir. $3 \cdot 315 = 945$

- Qalan kayutlarının sayının 2 nəfərlik kayut olduğunu nəzərə alaraq, bu kayutların sayı tapılır.

$$2\,747 - (48 + 102 + 574 + 315) = 1\,708$$

- 2 nəfərlik kayutlarının neçə nəfər tutduğunu müəyyən edilir. $1\,708 \cdot 2 = 3\,416$

- Cəmi sərnişin sayını tapmaq üçün alınan ədədlər toplanır.

$$384 + 612 + 2\,296 + 945 + 3\,416 = 7\,653$$

Mövzu 9

Dördraqəmli ədədin birraqəmli ədədə bölünməsi

- Dərslik: səh. 41
- İş dəftəri: səh. 28

Təlim məqsədləri

- Dördraqəmli ədədin birraqəmli ədədə sütun üzrə bölünməsini yerinə yetirir (1.2.3).
- Bölünən sıfırla qurtaran ədəd olduqda qisməti daha asan üsulla tapır (1.3.1).

- Bölmədə sahə modelindən istifadə edir (1.2.1).

- Dördraqəmli ədədi birraqəmli ədədə sütun şəklində böldükdə qalığı tapır (1.2.4).

Köməkçi vasitələr: kublar, rəngli kağızlar, müxtəlif əşyalar, iş vərəqləri.

Elektron resurslar:

1. www.math-play.com/Division-Millionaire/division-millionaire-game_html5.html

2. www.youtube.com/watch?v=WHaAKVYmrZ

Dərsin qısa planı

1. Araşdırma-müzakirə. Topları yiğmaq üçün qabaların ümumi sayının tapılması.

2. Öyrənmə. Dördrəqəmli ədədin birrəqəmli ədədə sütun üzrə bölünməsi. Sahə modeli ilə bölmə.

3. Bələdçi. Bölmə əməlinin yerinə yetirilməsi.

4. Müstəqil iş. Dərslik: tap. № 1-5. İD: tap. №.1-3.

5. Öyrənma materialı. Qalıqlı bölmə.


6. Müstəqil iş. Dərslik: tap. № 6-10. İD: tap. №.4-7.

7. Məsələ həlli. Dərslik: tap. № 11,12. İD: tap. № 8,9.

8. Formativ qiymatləndirmə.

Dərsin məzmunu. Dərsdə şagirdlər dördrəqəmli ədədin birrəqəmli ədədə bölünməsi, sahə modeli ilə qismətin tapılması qaydaları ilə tanış olacaqlar. Sıfırla qurtaran ədədlərin birrəqəmli ədədə bölünmə qaydasını öyrənəcəklər. Bu qaydaların tətbiqi ilə məsələ və misallar həll edəcəklər.

Mövzuya yönəltmə. Müəllim masaya 2 ədəd minlik, 3 ədəd yüzlük və 4 ədəd onluq kub qoyur və şagirdlər suallar verir:




– Masada neçə kub var? Bu kubları 2 dəfə azaltsaq masada neçə kub olar? Bu kubları 4 dəfə azaltsaq masada olan kubların ümumi sayını necə tapmaq olar?

ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırıqda şagirdlər idman malları anbarındakı tennis toplarının yerləşməsi üçün neçə qab lazım olduğunu müəyyən etməlidirlər. Bunun üçün mərtəbə cədvəlindən istifadə edilir. Mərtəbə cədvəlində verilən ədədlərin 3-ə bölməklə lazım olan qabların sayı müəyyən edilir. Hər mərtəbədə olan rəqəm 3-ə tam böldündüyüündən şagirdlər cavabı rahatlıqla tapırlar.


Minl.	Yüzl.	Onl.	Təkl.
3 630	3	6	3

$$3 630 : 3 = 1 210$$

Sonra isə şagirdlər topları hərəsində 5 ədəd olmaqla qablara yiğidiqda neçə qabın alındığını müəyyən edirlər. Cavabı tapmaq üçün sahə modelindən istifadə edilir. Dərslikdə təsvir olunan sahə modeli lövhəyə çəkilir, sahə modelinin köməyi ilə məsələnin həlli şagirdlərlə müzakirə edilir. Sahə modelinin mənası ondadır ki, bölünən düzbucaqlının sahəsi, bölgən isə onun bir tərəfi qəbul edilir. Bu halda qismət düzbucaqlının digər tərəfinə bərabər olacaq. Düzbucaqlını müxtəlif hissələrə bölməklə qisməti daha asan tapmaq olar.



Bunun üçün kiçik düzbucaqlıların tərəfləri tapılıb toplanır.



$$3 500 : 5 = 700 \quad 100 : 5 = 20 \quad 30 : 5 = 6$$


$$700 + 20 + 6 = 726$$

Beləliklə,

$$3 630 : 5 = 726$$


ÖYRƏNMƏ

Dördrəqəmli ədədi birrəqəmli ədədə sütun şəklində bölmək üçün ümumi qaydadan istifadə edildiyi vurgulanır. Müəllim dərslikdə verilən nümunəni lövhədə yazıb, addımlarla bölmə qaydasını izah edir. Şagirdlər eyni misali sahə modeli ilə necə təsvir etmək mümkün olduğuna diqqət edirlər.



$$5 384 : 4 = 1 000 + 300 + 40 + 6 = 1 384$$

Müəllimin nəzərinə! *Sahə modeli* bölmə strategiyalarından biridir. Düzbucaqlının tam sahəsi bölünən, bir tərəfi bölgən qəbul edilib digər tərəfi – qisməti tapmaq tələb olunur.



Sahə modeli ilə bölmə. Bölmədə sahə modeli vurma tətbiq olunan sahə modelindən fərqlənir. Əslində, bölmədə sahə modeli vurmadağının tərsidir. Vurmada kiçik düzbucaqlıların tərəfləri vuruqlardan birinin mərtəbə qiymətləri olur. Bölmədə isə ümumi sahə daha əlverişli kiçik sahələrə – düzbucaqlılara ayrılır. Bölünən – ümumi düzbucaqlının sahəsi, bölgə isə – tərəflərdən biri qəbul edilir. Hər hissənin naməlum tərəfi tapıldığca (bu – natamam qismətdir) bölünəndən həmin sahə çıxılır. Proses qalan sahə ilə təkrar yerinə yetirilir. Sonra bütün natamam qismətlər toplanır və tam qismət tapılır. Bunu cəmin ədədə bölünməsi düsturu ilə belə ifadə etmək olar:

$$a : b = (c + d + e) : b = c:b + d:b + e:b$$


Bu bölmə strategiyası hissə-hissə bölməyə əsaslanır. Sahə modeli ilə bölmə əməli bu alqoritmlə yerinə yetirilir.

- Bölünəndən bölünməsi rahat olan ən böyük ədəd ayrılır. Ayrılan ədəd bölgənə bölünür. Alınan qismət uyğun düzbucaqlının tərəfinin üzərinə yazılır.

- Bölünən qalan hissəsindən rahat bölgənə növbəti böyük ədəd ayrılır. Ayrılan ədəd bölgənə bölünür. Alınan qismət uyğun düzbucaqlının tərəfinin üzərinə yazılır.


- Bölmə əməli eyni qaydada qalıq bölgəndən kiçik olana qədər davam edir.

Hər hissəni böldükdən sonra qalan hissə ilə eyni qaydada bölmə əməli yerinə yetirilir. Bunu sxematik belə təsvir etmək olar.



$$\text{Tam qismət} = \text{NQ1} + \text{NQ2} + \text{NQ3} + \dots$$

Bunu konkret nümunədə belə göstərmək olar:



$$5\ 384 : 5 = 1\ 000 + 300 + 40 + 6 = 1\ 346$$

Müəllim sahə modeli ilə bölmə strategiyasını lövhəyə düzbucaqlı çəkib mərhələlərlə izah edə bilər.

Müəllim ümumi düzbucaqlını müxtəlif cür hissələrlə ayırmağın mümkün olduğunu qeyd edə bilər. Məsələn, fərqli bir sahə modelləri çəkmək olar.

500	500	300	40	6
5 384	3 384	1 384	184	24
-2 000	-2 000	-1 200	-160	-24
3 384	1 384	184	24	0

$$5\ 384 : 4 = 500 + 500 + 300 + 40 + 6 = 1\ 384$$

Yaxud,

500	800	40	6
5 384	3 384	184	24
-2 000	-3 200	-160	-24
3 384	184	24	0

$$5\ 384 : 4 = 500 + 800 + 40 + 6 = 1\ 384$$

Beləliklə, sahə modeli ilə bölmə strategiyasında bölünən elə hissələrə ayrılır ki, bu ədədləri bölnən daha asan bölmək mümkün olsun. Sonda alınan natamam qismətlər toplanır və tam qismət tapılır.

Texniki imkanları olan sinifdə belə video izahı nümayiş etdirmək olar:

<https://www.youtube.com/watch?v=dqLkDI3eVpQ>
“Fikirləş” rubrikasındaki təlim materialı sıfırla qurtaran ədədləri bölmə qaydasına əsaslanır.

BƏLƏDÇİ Bölmə əməlləri yerinə yetirilir. Cavablardan bir neçəsinin doğruluğu sahə modeli ilə yoxlanılır.

Məsələn, 7 911 : 9 misalını sahə modeli ilə belə həll etmək olar:

800	70	9
7 200	630	81

$$7\ 911 : 9 = 800 + 70 + 9 = 879$$

MÜSTƏQİL İŞ 1. Misallar həll olunur. Cavablar vurma əməli ilə yoxlanılır.

2. Qismət şifahi tapılır. Bunun üçün şagirdlər “Fikirləş” rubrikasındaki tapşırıqdan istifadə edə bilərlər.

3. Məchul tapılır. “Fikirləş” rubrikasındaki qanuna uyğunluğa əsasən cavablar asanlıqla tapılır.

4. a , b , c dəyişənlərinin verilmiş qiymətləri üçün ifadələrin qiyməti hesablanır.

5. Sahə modelindən istifadə etməklə kiçik sahələrin tərafıları tapılır. Sonra tapılan ədədləri toplamaqla qismət hesablanır.

LAYİHD

	1 000	400	50	
3 {	3 000	1 200	150	?

$$4\ 362 - 3\ 000 - 1\ 200 - 150 = 12$$

	1 000	400	50	4
3 {	3 000	1 200	150	12

$$4\ 362 : 3 = 1\ 000 + 400 + 50 + 4 = 1\ 454$$

	1 000	200		
7 {	7 000	1 400	?	?

$$8\ 897 - 7\ 000 - 1\ 400 = 497$$

	1 000	200	70	1
7 {	7 000	1 400	490	7

$$8\ 897 : 7 = 1\ 000 + 200 + 70 + 1 = 1\ 271$$

Öyrənmə materialı. Dördəqəmli ədəd birrəqəmli ədədə tam bölünmədiyi hal üçün qalıqlı bölmə izah olunur.

6. Qalıqlı bölmə əməli yerinə yetirilir. Cavabın doğruluğu yoxlanılır.

7. Verilən ədədlər arasında həm 2-yə, həm 3-ə, həm də 5-ə qalıqsız bölünən ədədlər tapılır. Qalan ədədlər əvvəlcə 2-yə, sonra 3-ə, sonra isə 5-ə bölməklə qismət və qalıq müəyyən olunur. Şagirdlər ədədləri dəftərə köçürür, şərti işarələrlə 2-yə, 3-ə və 5-ə bölünən ədədlər işarələyir. Məsələn:

1) Ədədlər arasında 2-yə bölünən ədədlərin altından kiçik "2" rəqəmi yazılır.

2) Ədədlər arasında 3-ə bölünən ədədlərin altından kiçik "3" rəqəmi yazılır. Altında "2" rəqəmi yazılın ədədlərdə isə "2"-nin altından yazılır.

3) Ədədlər arasında 5-ə bölünən ədədlərin altından kiçik "5" rəqəmi yazılır. Altında "2" və "3" rəqəmləri yazılın ədədlərdə isə bu rəqəmlərin altından yazılır.

4) Altında "2", "3" və "5" rəqəmləri yazılın ədədlər haşiyəyə alınır.

5) Yerdə qalan ədədlər 2-yə, 3-ə və 5-ə bölünməklə qismət və qalıq tapılır.

Müəllimin nəzərinə! Bəzən şagirdlər dördəqəmli ədədi birrəqəmli ədədə sütun şəklində böldükdə qismətin yüzlük və onluq mərtəbəsində 0 olan halda səhvələrə yol verirlər. Məsələn, $4\ 024 : 4$, $6\ 012 : 3$. Belə səhvələrə yol verən şagirdlərlə səhvələr üzərində işi təşkil etmək lazımdır.

8-10. Tapşırıqlar yerinə yetirilir.

Qruplarla oyun. Sınıf qruplara bölünür. Qruplara cədvəllər çəkilmiş iş vərəqləri paylanılır. Cədvəlin hər xanasında uyğun sətir və sütununun başlanğıcındakı ədədlərin hasili yazılımalıdır. Hasilə və bir vuruğa görə digər vuruğu, verilmiş iki vuruğa görə hasili tapıb cədvəli doldurmaq tələb olunur. Cədvəlli daha tez və düzgün dolduran komanda qalib gəlir.

X			
3	3 135		
4		174	
7			1 456

X	8	5	
		48	
		840	
2 232			45

Diferensial təlim

Dəstək. Müəllim lövhəyə iki şagird dəvət edir və hər birinə dördəqəmli ədədi birrəqəmli ədədə bölmə əməlinə aid bir misal verir. Şagirdlər misalları həll etdikdən sonra yerlərini dəyişir və bir-birinin misalını yoxlayırlar. Səhvlər varsa, yoldaşına izah edirlər.

Dərinlaşma. Müəllim lövhəyə iki şagird çıxarır. Şagirdlər bir-birinə dördəqəmli ədədi birrəqəmli ədədə bölməyə aid misallar verirlər. Şagirdlər misalları həll etdikdən sonra yerlərini dəyişir və bir-birinin misalını yoxlayırlar. Səhvlər varsa, yoldaşına izah edirlər.

Məsələ həlli 11. Məsələdə bir paltaryuyan maşının qiymətini tapmaq tələb olunur.

Cəlbətmə. Müəllim belə bir sxem çəkir. Eyni rəngli zolaqların uzunluğu bərabərdir. O, "?" işarələrinin yerinə hansı ədədlər olduğunu sorur.

6 200				
1 100	1 100	?	?	?


Məsələnin qısa şərti yazılır və uyğun sxem çəkilir.

Bir televizorun qiyməti – 786 manat

Satıldı – 6 televizor və 8 paltaryuyan maşın

Əldə olunan gəlir – 9 732 manat

Bir paltaryuyan maşının qiyməti – ?



786	786	786	786	786	786	?	?	?	?	?	?	?
-----	-----	-----	-----	-----	-----	---	---	---	---	---	---	---

Məsələnin həlli:

- 6 televizorun satışından əldə olunan gəlir müəyyən olunur.

$$6 \cdot 786 = 4\,716 \text{ manat}$$

- Paltaryuyan maşınların satışından əldə olunan gəlir müəyyən olunur.

$$9\,732 - 4\,716 = 5\,016 \text{ manat}$$

- Bir paltaryuyan maşının qiyməti müəyyən olunur.

$$5\,016 : 8 = 627 \text{ manat}$$

Cavab: Bir paltaryuyan maşının qiyməti 627 manatdır.

Müzakirə. 6 televizor və 8 paltaryuyan maşının satışından əldə edilən gəlir hesablanması və 9 732 ilə müqayisə olunur.

12. Məsələdə bostanın ümumi uzunluğunu tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim lövhəyə düzbucaqlı çəkir və şəkildəki kimi 2 hissəyə böllür.

?	?
2	100

Sahə modelini xatırladılır və "?" işarələrinin yerinə hansı ədədlər olduğu soruşur. Tam düzbucaqlının uzunluğunu necə tapmaq mümkün olduğu müzakirə edilir.

Məsələnin həlli:

Şagirdlərin diqqəti verilən təsvirə yönəldilir. Təsvirdə badımcان, pomidor, xiyar və kələm sahələri təsvir edilib.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Dördrəqəmli ədədi birrəqəmli ədədə sütun üzrə (qalıqsız) böllür.	Misal, məsələ, oyun	İş vərəqləri, dərslik, İD
Dördrəqəmli ədədi birrəqəmli ədədə sütun üzrə (qalıqlı) böllür.	Misal, məsələ	Dərslik, İD
Bölünən sıfırla qurtaran ədəd olduqda bölməni daha asan yerinə yetirir.	Misal, məsələ	Dərslik, İD
Dördrəqəmli ədədi birrəqəmli ədədə sahə modelindən istifadə etməklə böllür.	Misal, məsələ	Dərslik, İD

Məsələ iki üsulla həll edilir.

I üsul. Hər tərəvəz sahəsinin uzunluğu müəyyən edilir. Sonra isə onlar toplanır və bostanın ümumi uzunluğu tapılır.

- Badımcan əkilən sahənin uzunluğu tapılır.

$$1\,500 : 3 = 500 \text{ m}$$

- Pomidor əkilən sahənin uzunluğu tapılır.

$$600 : 3 = 200 \text{ m}$$

- Xiyar əkilən sahənin uzunluğu tapılır.

$$90 : 3 = 30 \text{ m}$$

- Kələm əkilən sahənin uzunluğu tapılır.

$$9 : 3 = 3 \text{ m}$$

Bostanın ümumi uzunluğu tapılır.

$$500 + 200 + 30 + 3 = 733 \text{ m}$$

Məsələni həll etmək üçün bir ifadə də yazmaq olar:

$$1\,500 : 3 + 600 : 3 + 90 : 3 + 9 : 3 = 500 + 200 + 30 + 3 = 733.$$

II üsul. Verilən sahələr toplanır. Ümumi sahə düzbucaqlının eninə bolunu və qismət tapılır.

- Sahələr toplanır.

$$1\,500 + 600 + 90 + 9 = 2\,199$$

- Alınan ədəd bostanın eninə uyğun ədədə bölünür.

$$2\,199 : 3 = 733 \text{ m}$$

Cavab: Bostanın ümumi uzunluğu 733 metrdir.

Müzakirə. Məsələni başqa cür həll edən şagirdlərin fikirləri müzakirə edilir. Kiçik düzbucaqlıların hər tərəfin uzunluğu bostanın eninə vurmaqla alınan ədədləri toplayıb cavabın bostanın sahəsinə bərabər olub olmadığı yoxlanıla bilər.

LAYİHE

Mövzu 10

Çoxrəqəmli ədədin birrəqəmli ədədə bölünməsi

- Dərslik: səh.44
- İş dəftəri: səh. 36

Təlim məqsədləri

- Çoxrəqəmli ədədin birrəqəmli ədədə sütun üzrə bölünməsini yerinə yetirir (1.2.3).
- Bölmədə sahə modelindən istifadə edir (1.2.1).
- Çoxrəqəmli ədədi birrəqəmli ədədə sütun şəklində böldükdə qalığı təpır (1.2.4).

Köməkçi vasitələr: kublar, rəngli kağızlar, müxtəlif əşyalar, Rəqəmlər yazılmış kartlar, iş vərəqləri.

Elektron resurslar:

1. www.math-play.com/Division-Millionaire/division-millionaire-game_html5.html
2. www.youtube.com/watch?v=WHaAKVYmrZ

Dərsin qısa planı



- Araşdırma-müzakirə.** Hər elevatorda nə qədər bugda olduğunu tapılması.
- Öyrənmə.** Çoxrəqəmli ədədin birrəqəmli ədədə bölünməsi.
- Bələdçi.** Bölmə əməlinin yerinə yetirilməsi. Bir neçə cavabın doğruluğunu sahə modeli ilə yoxlanılması.
- Müstəqil iş.** Dərslik: tap. № 1-6. İD: tap. № 1-6.
- Məsələ həlli.** Dərslik: tap. № 7-9. İD: tap. № 7-9.
- Formativ qiymatləndirmə.**

Dərsin məzmunu. Dərsdə şagirdlər çoxrəqəmli ədədin birrəqəmli ədədə bölünməsi, sahə modeli ilə qismətin tapılması qaydaları ilə tanış olacaqlar. Bu qaydaların tətbiqi ilə məsələ və misallar həll edəcəklər.

Mövzuya yönəltmə. Müəllim lövhəyə belə bir mərtəbə cədvəli çəkir və şagirdlərə suallar verir:
 – Cədvəldə hansı ədəd təsvir edilib? Bu ədədi 2-yə bölsək neçə alınar? Bunu mərtəbə cədvəlindən istifadə etməklə necə tapmaq olar? Bu ədədi 3-ə böldükdə alınacaq qisməti necə tapmaq olar?

Minl.	Yüzl.	Onl.	Təkl.
• •	• • •	• • • •	• • • •

ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırıqda şagirdlər hər elevatorda nə qədər bugda olduğunu tapmalıdır. Bunun üçün mərtəbə cədvəlindən istifadə edilir. Şagirdlər dərslikdə verilən mərtəbə cədvəlini dəftərdə və ya lövhədə çəkməklə tapşırığı yerinə yetirir, ümumi müzakirə təşkil edilir.



$$36 723 : 3 = 12 241$$

ÖYRƏNMƏ Çoxrəqəmli ədədi birrəqəmli ədədə sütun şəklində bölmək üçün ümumi qaydadan istifadə edildiyi vurgulanır. Müəllim dərslikdə verilən nümunəni lövhədə yazıb, addımlarla həll qaydasını izah edir. Sonra isə sahə modeli ilə qismətin alınmasını şərh edir.

6 000	500	11
3 { 18 000	1 500	33

$$19 533 : 3 = 6 000 + 500 + 11 = 6 511$$

?
19 533


6 000
19 533
- 18 000
1 533

6 000	500	11
19 533	- 18 000	1 533
1 533	- 1 500	33
33		0

6 000	500	11
19 533	- 18 000	1 533
1 533	- 1 500	33
33		0

$$19 533 : 3 = 6 000 + 500 + 11 = 6 511$$

Müəllim bölmə əməlini sahə modeli ilə müxtəlif cür həll etmək mümkün olduğunu vurgulayıb. O, dərslikdə verilən nümunədən fərqli sahə modeli ilə həlli yolunu lövhədə izah edə bilər. Bu zaman tam düzbucaqlı fərqli hissələrə bölünür. Məsələn:



5 000	1 000	500	11
19 533	4 533	1 533	33
3	- 15 000	- 1 500	33
	4 533	33	0

$$19\ 533 : 3 = 5\ 000 + 1\ 000 + 500 + 11 = 6\ 511$$

BƏLƏDÇİ Bölmə əməli yerinə yetirilir. Bir neçə cavabın doğruluğu sahə modeli ilə yoxlanılır.

Müəllimin nəzərinə! Çoxrəqəmli ədədlərin birləşməli ədədə bölmənməsi zamanı bəzən şagirdlər mərtəbələrdə sıfır yazılın halda səhvə yol verirlər. Bu cür səhvələrə yol verən şagirdlərlə səhvələr üzərində işin təşkili məqsədəyəyğundur. Sahə modeli ilə bölmə əməli şagirdlər üçün yeni bacarıqdır. Bu bacarığın düzgün mənimmsənilməsi üçün bir neçə nümunənin sahə modeli üzərində təsvir etmək məqsədəyəyğundur.

MÜSTƏQİL İŞ 1. Qismət tapılır, bir neçə cavabın doğruluğu sahə modeli ilə yoxlanılır.

2. Qalıqlı bölmə əməli yerinə yetirilir, cavabın doğruluğu yoxlanılır.

Müəllimin nəzərinə! Bəzən şagirdlər qalıqlı bölmə əməlinin yerinə yetirilməsi zamanı $51\ 483 : 6$, $27\ 901 : 9$ kimi misallarda qismətin sonundakı sıfırların sayını düzgün müəyyən etməkdə çətinlik çəkirlər. Belə şagirdlərlə oxşar misallardan daha çox verib səhvələr üzərində işi təşkil etmək lazımdır.

4. Bölmə əməllərinin yerinə yetirilir, cavabın doğruluğu yoxlanılır.

Müəllimin nəzərinə! Hesablama tapşırıqlarında cavabın doğruluğunu müxtəlif üsullarla yoxlamaq olar. Eyni bir misal müxtəlif üsullarla hesablanmasıyla, yaxud nəticədən ilkin verilənləri almaqla. Başqa sözlə, bölmə əməlini yoxlamaq üçün bölməni sütun üzrə, hissələrə ayırmalı və digər strategiyalarla yerinə yetirmək olar. Bəzi tapşırıqlarda isə kalkulyatorda hesablanmasıyla da cavabı yoxlamaq olar. Qisməti bölənə vurmaqla hasilin bölünənə bərabər olub-olmadığını yoxlamaqla da hesablamanın düzgünlüyünü müəyyən etmək olar.

5. Bu cür misalların həlli zamanı şagirdlər əməllər ardıcılığına diqqət yetirməlidirlər. Mötərizəli və mötərizəsiz ifadələrdə əməllərin hansı ardıcılılıqda yerinə yetirildiyini şagirdlərlə bir daha təkrar etmək məqsədəyəyğundur. Tapşırıq yerinə yetirildikdən sonra şagirdlər kalyulyatorda cavabların doğruluğunu yoxlayırlar.

6. Hər robot dəyişənin verilmiş qiymətində uyğun ifadənin qiymətini hesablayır. Hansı robotun səhv, hansının düz işlədiyini müəyyən etmək tələb olunur. Tapşırıq yerinə yetirmək üçün şagirdlər hər robot üçün girişə verilən ədədləri dəyişənin yerinə yazırlar. Uyğun ifadələr yazılır və dəyişənin verilən qiymətində ifadələrin qiyməti hesablanır. Ifadənin qiyməti çıxışdakı qiymətlə üst-üstə düşürsə, deməli robot düzgün işləyir. Öks halda robot səhv işləyir.

$$a : 7 + 81\ 767 \quad 48\ 807 : (c + 5) - 5\ 023 \quad 85\ 099 : b - (8\ 157 + 4\ 000)$$



$$20\ 125 : 7 + 81\ 767 = 84\ 642 \quad \text{-- Düz işləyir.}$$

$$48\ 807 : (4 + 5) - 5\ 023 = 400 \quad \text{-- Səhv işləyir.}$$

$$85\ 099 : 7 - (8\ 157 + 4\ 000) = 0 \quad \text{-- Düz işləyir.}$$

Cavab: 2-ci robot səhv, 1-ci və 3-cü robotlar isə düz işləyir.

Cütlərlə oyun. Rəqəmlər yazılmış kartlar masanın bir tərəfinə, tapşırıqlar yazılmış kartlar isə digər tərəfinə üzüaşağı düzülür. Əvvəlcə birinci oyunçu tapşırıq yazılmış bir kartı açır. Kartdakı tapşırıq uyğun sayıda rəqəm kartlarını açır və tapşırığı yerinə yetirilir. Tapşırığın həlli və cavab tapşırıq kartının arxasında yazılır. Sonra ədədlər yazılmış kartları üzüaşağı çevirib yerinə qoyur və növbə ikinci oyunçuya keçir. Hər oyunçu 3 tapşırıq kartı açır. Hər tapşırıq 2 bal ilə qiymətləndirilir – 1 bal ədədin düzgün yazılışına, 1 bal misalın düzgün həllinə. Ən çox bal toplayan oyunçu qalib gəlir.



5 kart aç. Mümkün ən böyük beşrəqəmli ədədi düzəlt və 3-ə böl.

6 kart aç. Mümkün ən kiçik altırəqəmli ədədi düzəlt və 6-ya böl.

6 kart aç. Mümkün ən kiçik beşrəqəmli ədədi düzəlt və 4-ə böl.

7 kart aç. Mümkün ən kiçik altırəqəmli ədədi düzəlt və 8-ə böl.

3 kart aç. Mümkün ən böyük ədədi düzəlt, bu ədədi yanaşı iki dəfə yazımaqla alınan ədədi 7-yə böl.

2 kart aç. Mümkün ən kiçik ədədi düzəlt, bu ədədi yanaşı üç dəfə yazımaqla alınan ədədi 7-yə böl.


Diferensial təlim

Dəstək. Müəllim lövhəyə iki şagird dəvət edir və hər birinə çoxrəqəmli ədədi birrəqəmli ədədə bölmə əməlinə aid bir misal verir. Şagirdlər misalları həll etdikdən sonra yerlərini dəyişir və bir-birinin misalını yoxlayırlar. Səhvələr varsa, yoldaşına izah edirlər.

Dərinləşmə. Müəllim lövhəyə iki şagird dəvət edir. Şagirdlər bir-birinə çoxrəqəmli ədədi birrəqəmli ədədə bölməyə aid misallar verirlər. Şagirdlər misalları həll etdikdən sonra yerlərini dəyişir və bir-birinin misalını yoxlayırlar. Səhvələr varsa, yoldaşına izah edirlər.

Məsələ Həlli 7. Məsələdə müştərinin hər il nə qədər pul ödəməli olduğunu tapmaq tələb olunur.

Cəlbətma. Müəllim belə bir sxem çəkir. Eyni rəngli zolaqların uzunluğu bərabərdir. O, "?" işarələrinin yerinə hansı ədədlər olduğunu soruşur.




Məsələnin qısa şərti yazılır və uyğun sxem çəkilir.

Avtomobilin qiyməti – 31 250 manat

İllkin olaraq ödədi – 5 750 manat

Pulun qalan hissəsi – ödəniləcək 3 il

Hər il ödəniləcək - ? manat



Məsələnin həlli:

- Qalan pulun nə qədər olduğu hesablanır.

$$31\,250 - 5\,750 = 25\,500$$

- Müştərinin hər il nə qədər pul ödəyəcəyini tapmaq üçün bölmə əməlinə aid misal yazılır.


$$25\,500 : 3 = 8\,500$$

Cavab: Müştəri hər il 8 500 manat pul ödəməlidir.

Müzakirə. Cavabın doğruluğunu yoxlamaq üçün 8 500-in 3 misli ilə 5 750-in cəmi tapılır və 31 250 ilə müqayisə olunur.

8. Hansı yük maşınının hər reysdə daha çox kərpic daşıdığını və nə qədər çox daşıdığını tapmaq tələb olunur.

Cəlbətma. Müəllim iki qab çəkir. Tutumu 18 l olan akvariumu doldurmaq üçün 1-ci qabla 6 dəfə su tökmək lazımdır. Eyni tutumu doldurmaq üçün isə 2-ci qabla 9 dəfə su tökmək lazımdır. Hər qabın tutumu neçə litrdir? 1-ci qab 2-cidən neçə litr çox su tutur?



Məsələnin qısa şərti yazılır və uyğun sxem çəkilir.

Yük maşınının hər biri daşıdı – 5 040 kərpic

Birinci yük maşını daşıdı – 6 dəfəyə


Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Çoxrəqəmli ədədi birrəqəmli ədədə sütun üzrə (qalıqsız) bölür.	Misal, məsələ, oyun	İş vərəqləri, dərslik, İD
Çoxrəqəmli ədədi birrəqəmli ədədə sütun üzrə (qalıqli) bölür.	Misal, məsələ, oyun	İş vərəqləri, dərslik, İD
Dördrəqəmli ədədi birrəqəmli ədədə sahə modelindən istifadə etməklə bölür.	Misal, məsələ	Dərslik, İD

İkinci yük maşını daşıdı – 8 dəfəyə

Hansı yük maşını 1 reysdə daha çox kərpic daşıdı?

5 040



Məsələnin həlli:

- Birinci yük maşınının hər reysdə neçə kərpic daşıdığı müəyyən olunur.

$$5\,040 : 6 = 840$$

- İkinci yük maşınının hər reysdə daşıdığı kərpic müəyyən olunur.

$$5\,040 : 8 = 630$$

- Hansı yük maşınınının nə qədər çox kərpic daşıdığı müəyyən olunur.

$$840 - 630 = 210$$

Cavab: Birinci maşın hər reysdə ikinci maşınınından 210 kərpic çox daşıdı.

Müzakirə. Cavabın doğruluğunu yoxlamaq üçün ikinci yük maşınının hər reysdə daşıdığı kərpiclərin sayına 210 əlavə olunur və 6-ya vurulur. Hasil 5040 ilə müqayisə olunur.

9. Məsələdə sonuncu bağlamani tamamlamaq üçün neçə sabun lazım olduğu soruşular.

Məsələnin həlli:

- Tam bağlamaların sayını tapmaq üçün misal yazılır.

$$11\,866 : 6 = 1\,977 \text{ (q 4)}$$

- Sonuncu bağlamani tamamlamaq üçün neçə sabun çatmadığı müəyyən olunur. Bunun üçün qalıq 6-ya tamamlanmalıdır. Qalıq 4 olduğundan 6-ya tamamlamaq üçün 2 sabun tələb olunur.

Cavab: Sonuncu bağlamani tamamlamaq üçün 2 sabun çatmir.

Müzakirə. Müəllim əlavə olaraq suallar verə bilər. Məsələn, neçə bağlama alındı. Sonuncunu da tamamlaşdırıdan sonra neçə bağlama alınacaq? Cavabın doğruluğu qalıqli bölmənin yoxlanılma qaydasına əsasən müəyyən edə bilərlər.

Mövzu 11

Ədədin bölgənləri və bölgünənləri

- Dərslik: səh. 46
- İş dəftəri: səh. 38

Təlim məqsədləri

- Ədədin bölgənlərini və bölgünənlərini tapır (1.2.3).
- Bölgünmə əlamətlərinə görə ədədin 2, 3, 5, 6, 9 və 10-a qalıqsız bölgünüb-bölgünmədiyini müəyyən edir (1.3.1).

Köməkçi vasitələr: kublar, rəngli kağızlar, müxtəlif əşyalar, rəqəmlər yazılmış kartlar, iş vərəqləri.

Elektron resurslar:

- 1.qpfbou1jef.execute-api.us-east-1.amazonaws.com/Resource/Subscription/FTUXEFUQLS
2. www.mathgames.com/skill/7.83-divisibility-rules
- 3.www.mathswithmum.com/finding-prime-numbers-to-100/
- 4.mrnussbaum.com/factorization-forest-online-game


Dərsin qısa planı

- Araşdırma-müzakirə.** Xalçaların tərəflərinin və sahələrinin təyin edilməsi.
- Öyrənmə.** Ədədin bölgəni. Sadə ədədlər.
- Bələdçi.** Ədədin bölgənlərinin tapılması.
- Müstəqil iş.** Dərslik: tap. № 1-3. İD: tap. №.1-3.
- Öyrənmə materialı.** Ədədin bölgünəni.
- Müstəqil iş.** Dərslik: tap. № 4. İD: tap. №.4-8.
- Məsələ həlli.** Dərslik: tap. № 5-7. İD: tap. № 9.
- Formativ qiymətləndirmə.**

Dərsin məzmunu. Dərsdə şagirdlər “ədədin bölgəni”, “ədədin bölgünəni”, “sadə ədəd” anlayışları ilə tanış olacaqlar. 6, 9, 10 ədədlərinə bölgünmə əlamətlərini öyrənəcəklər. Öyrəndikləri qaydaları tətbiq etməklə məsələ və misallar həll edəcəklər.

Mövzuya yönəltmə. Müəllim masaya 20 ədəd karandaş qoyur və şagirdlərə suallar verir: bu karandaşları hərəyə eyni sayıda olmaqla neçə nəfərə paylamaq olar? Belə şagirdlərin sayı 2, 3, 4, 5 və ya 6 ola bilərmi? Cavabınızı necə izah edə bilərsiniz? Belə şagirdlərin sayı daha neçə ola bilər?

ARAŞDIRMA-MÜZAKİRƏ Şagirdlər Lalənin gördüyü xalça məmulatlarının tərəflərinin uzunluğunun neçə metr olduğunu müəyyən etməlidirlər. Bunun üçün müəllim sxemdən istifadə edə bilər.




Müəllim şagirdlərə istiqamətləndirici suallar verir:

- Dözbucuqlının sahəsi necə müəyyən olunur? Sahəsi 24 m^2 olan dözbucuqlının tərəfləri neçə metr ola bilər?

Şagirdlər bir neçə variant söyləyirlər. Məsələn, 4 və 6, 3 və 8 ədədləri şagirdlərin söyləyəcəyi ilk variantlar ola bilər. Müəllim uyğun suallarla şagirdləri 2 və 12, 1 və 24 cavablarına da istiqamətləndirə bilər. Söhbət xalça və palaz məmulatlarından getdiyi üçün 1 və 24 ölçüsündə belə məmulatların olmadığı fikri yarana bilər. Lakin tapşırıqda məqsəd hasili 24-ə bərabər olan ədədlərin tapılmasıdır.

Növbəti tapşırığı yerinə yetirmək üçün müəllim uyğun sxem çəkib şagirdlərə bir neçə variant söyləməyi tapşırıbilər.



Müəllim şagirdlərə istiqamətləndirici suallar verir:

- Belə xalcanın sahəsi 15 m^2 , 18 m^2 , 20 m^2 ola bilərmi? Bu zaman şagirdlər cavablarını əsaslandırmaqla izah edirlər.

ÖYRƏNMƏ “Ədədin bölgəni” anlayışı izah olunur. Daha çox nümunə göstərmək məqsədə uyğundur. “Diqqət” rubrikasında 1 ədədin bütün ədədlərin bölgəni olduğu qeyd edilmişdir. Bu məlumat şagirdlərlə müzakirə edilir. 1-ə bölmə qaydası yada salınır.

BƏLƏDÇİ Vurma cədvəlindən istifadə etməklə verilən ədədlərin bölgənləri tapılır.

MÜƏLLİMİN NƏZƏRİNƏ! Ədədin bölgənlərini tapmaq üçün şagirdlər hasili verilən ədədə bərabər olan ədədləri müəyyən edirlər. Vuruqlar təkrarlanana qədər misallar ardıcıl yazılır. 1 və ədədin özünün həmin ədədin bölgəni olduğu qeyd edilir. Məsələn, 24 ədədinin bölgənlərini belə tapmaq olar.

- 1 istenilən ədədin bölgənidir.
- 2 ədədi 24-ün bölgənidir. $2 \cdot 12 = 24$
- 3 ədədi 24-ün bölgənidir. $3 \cdot 8 = 24$
- 4 ədədi 24-ün bölgənidir. $4 \cdot 6 = 24$
- 5 ədədi 24-ün bölgəni deyil.
- 6 ədədi 24-ün bölgənidir. $6 \cdot 4 = 24$

6-nın bölgə olduğunu yoxladığda görünür ki, vuruqlar təkrarlanır. Ədədin özü də yəni 24 ədədi də özünün bölgəni olduğundan artıq bütün bölgənlər tapılmışdır. Deməli, 24 ədədinin bölgənləri 1, 2, 3, 4, 6, 12 və 24 ədədləridir.

MÜSTƏQEİL İŞ 1. Verilmiş ədədlər arasında dairədəki ədədin bölgənlərini tapmaq tələb olunur. Şagirdlər dairədəki ədədin onun altındakı ədədlərdən hansına bölgündüyünü diqqət edirlər. Məsələn, 32 ədədi verilmiş 4, 5, 6, 7, 8 ədədlərindən yalnız 4 və 8

ədədlərinə bölünür. Bu isə o deməkdir ki, 4 və 8 ədədləri 32-nin bölnənləridir. Eyni qayda ilə digər ədədlərin bölnənləri tapılır.

2. Vurma cədvəlindən istifadə etməklə verilmiş ədədlərin bir neçə bölnəni tapılır.

Diferensial təlim

Dəstək. Müəllim lövhəyə iki şagird dəvət edir və hər birinə 50-yə qədər bir ədəd söyləyir. Şagirdlər əvvəl ədədləri, altında isə onun bölnənlərini yazırlar.

Dərinlaşdırma. Müəllim lövhəyə iki şagird dəvət edir. Lövhəyə 50-dən böyük bir ikirəqəmli ədəd yazılır. Şagirdlər sira ilə bu ədədin bölnənlərini lövhəyə yazılırlar. Ədədin bütün bölnənlərinin yazılıması məqsədə uyğundur.

Yadda saxla! Yalnız 2 bölnəni olanı ədədlər sadə ədədlərdir. Bu bölnənlər 1 və ədədin özüdür. Məsələn, 7 sadə ədəddir.

3. Verilən ədədlər arasında sadə ədədlər müəyyən olunur.


Müəllimin nəzərinə! Sadə ədədlərin tapılması üçün müxtəlif qaydalar var. İş dəftərində Eratosfen üsulu haqqında məlumat verilmişdir. Şagirdlər ardıcılıqla əməl etməklə 100-ə qədər sadə ədədləri tapa bilərlər. Bu ədədləri cədvəl şəklində də şagirdlərə təqdim etmək olar.

1	2	3	4	5	6	7	8	9	10
11	12	13	14	15	16	17	18	19	20
21	22	23	24	25	26	27	28	29	30
31	32	33	34	35	36	37	38	39	40
41	42	43	44	45	46	47	48	49	50
51	52	53	54	55	56	57	58	59	60
61	62	63	64	65	66	67	68	69	70
71	72	73	74	75	76	77	78	79	80
81	82	83	84	85	86	87	88	89	90
91	92	93	94	95	96	97	98	99	100

Bu sinifdə şagirdlərin sadə ədədlərlə yalnız ilkin tənşşiliyi nəzərdə tutulur. Verilən ixtiyarı ədədin sadə olub-olmadığını müəyyən etmək kifayət qədər mürrəkkəb olduğu üçün tapşırıqlar arasında belə mürəkkəb tapşırıqlar yoxdur. Sadə ədədləri sahəsi bu ədədə bərabər olan müxtəlif düzbucaqlılarının sayı ilə izah etmək kifayətdir: *verilən ədəd sadə adaddırsa, sahəsi bu ədədə bərabər olan yalnız bir düzbucaqlı çəkmək mümkündür* (bu halda, düzbucaqlının eni və uzunluğunun yerini dəyişmək əhəmiyyət kəsb etmir). Əgər sahəsi verilən ədədə bərabər olan bir neçə fərqli düzbucaqlı çəkmək mümkün dursa, deməli verilən ədəd sadə ədəd deyil.


Məsələn, bu qayda ilə 13, 15 ədədlərin sadə olub olmadığını belə göstərmək olar.

Sahəsi 13 vahid kvadrat olan bir düzbucaqlı çəkmək olar. Deməli 13 sadə ədəddir.




$$1 \cdot 13 = 13$$

Sahəsi 15 vahid kvadrat olan iki düzbucaqlı çəkmək olar. Deməli 15 sadə ədəd deyil.



$$1 \cdot 15 = 15$$



$$3 \cdot 5 = 15$$

Öyrənmə materialı. “Ədədin bölnənləri” anlayışı izah edilir. Ədədin bölnənlərini müəyyən etmək üçün şagirdlər ədədin misllərini müəyyən etməlidirlər.

Dərsdə şagirdlər 6, 9 və 10 ədədlərinə bölmə əlamətləri ilə də tanış olurlar. 6-ya bölnmə əlamətinə diqqət yetirilir. 6 ədədi 2 və 3 ədədlərinin hasilinə bərabərdir. Deməli, həm 2, həm də 3-ə bölnən ədədlər 6-ya bölnür.

“Fikirləş” rubrikasındaki tapşırıq yerinə yetirilir. “9-a tam bölnən ədədlər 3-ə də tam bölnür” fikri müzakirə olunur. Şagirdlər bir neçə nümunə göstərməklə də bu fikri əsaslandırma bilərlər. Bu fikri müxtəlif cür izah etmək mümkündür. Şagirdlər istiqamətləndirici suallar verməklə onları fərqli izahlar verməsinə yönəltmək olar:


– 9-a bölnmə qaydası necədir? 3-ə bölnmə qaydası necədir? Bu qaydalara diqqət etsək, qeyd olunan fikrin doğruluğunu necə izah etmək olar?

Digər tərəfdən, $9 = 3 \cdot 3$ olduğundan 9-a bölnən ədədlər mütləq 3-ə də tam bölnəcəkdir.

4. Venn diaqramının orta hissəsinə uyğun əlamət tapılır. Diaqramın hissələrində hansı ədədlər olacağı müəyyən olunur. Birinci diaqramda orta hissəyə həm 2, həm də 9-un bölnənləri, ikinci diaqramda orta hissəyə həm 6, həm də 10-un bölnənləri qeyd olunur. Ədədlər uyğun hissələrə yerləşdirilir.

Məsələ Həlli 29 şagirdin komandalara bərabər paylana bildiyini tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim 12 maqnit dairəni lövhəyə yapışdırır (imkanı olmayan siniflərdə lövhədə sadəcə dairələr çəkmək də olar). 12 dairəni hər birində əvvəl 2 dairə olmaqla 6 qrupa böldür. Sonra hər birində 3 dairə olmaqla 4 qrupa, hər birində 4 dairə olmaqla 3 qrupa və nəhayət, hər birində 6 dairə olmaqla 2 qrupa böldür.



Müəllim 13 dairəni necə bölmə mümkün olduğunu soruşur. 13 sadə ədəd olduğu üçün yalnız hər birində 1 və 13 olmaqla bölnə bilir.

Məsələnin həlli:

- Əvvəlcə hasılı 29-a bərabər olan ədədlər müəyyən edilir. Şagirdlər axtardıqda görəcəklər ki, vurma cədvəlində belə bir ədəd yoxdur.

- Şagirdlər 1 ədədinin bütün ədədlərin bölgəni olduğunu bilirlər. Deməli, 29 ədədini yalnız 1 və 29 ədədlərinin hasili kimi göstərmək mümkünündür.

Cavab: Hər birində eyni sayıda olmaqla 29 şagirdi komandalara bölmək mümkün deyil.

Müzakirə. 29 ədədinin sadə ədəd olduğundan 1 və özündən başqa heç bir ədədin hasilinə bərabər olmadığı ilə bağlı müzakirə təşkil etmək olar.


6. Bağban 18 alma ağacını hər cərgədə eyni sayıda olmaqla əldi. Bu cərgələrin sayının a) 3, b) 4, c) 6, d) 9 ola biləcəyin mümkünüünü tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim masaya 6 yaşıl və 9 qırmızı karandaş qoyur. Şagirdlərə suallar verir:

– Bu karandaşları hər rəngdən eyni sayıda olmaqla 2 qutuya bərabər paylamaq olarmı? Bu karandaşları hər rəngdən eyni sayıda olmaqla 3 qutuya bərabər paylamaq olarmı? Bunu necə müəyyən etmək olar? Məsələni praktik olaraq yerinə yetirmək məqsədəyindür. Bunun üçün kağızdan 18 qırmızı (alma ağacı) və 12 sarı (armud ağacı) dairə kəsilir.

Məsələnin həlli:

- 18 qırmızı dairəni hər cərgədə eyni sayıda olmaqla düzülmə variantlarına baxılır.



Hər cərgədə 1 və 18 dairə variantları trivial hal olduğundan bu hallara baxılmır.

Göründüyü kimi cərgələrin sayı 4 ola bilməz. Çünkü, 18 ədədi 4-ə bölünmür.

Hər bir hal üçün 12 sarı dairəni hər cərgəyə bərabər paylamaq mümkün olub-olmadığı yoxlanılır.


1-ci hal üçün 12 ədədi 2-yə bölünür. Deməli, ağaclar əkilən cərgələrin sayı 2 ola bilər.



2-ci hal – cərgələrin sayı 3-dür.



3-cü hal – cərgələrin sayı 6-dır.



Beləliklə, 18 alma və 12 armud ağaclarını hər cərgədə eyni sayıda olmaqla 2, 3 və 6 cərgədə əkmək olar.

Cavab variantlarda 2 cərgə verilməmişdir.

Cavab: a) 3 və c) 6 cərgə ola bilər.

Müzakirə. Məsələni fərqli üsulla həll edən şagirdlərin fikirləri müzakirə olunur. Məsələdə, riyazi dillə desək, 18 və 12 ədədlərinin ortaq bölgələrini tapmaq tələb olunur. Bu məsələni başqa cür də həll etmək olar. Əvvəl 18, sonra isə 12 ədədinin bölgələri yazılırlar. Ortaq bölgələr seçilir:

$$18 - 2, 3, 6, 9$$

$$12 - 2, 3, 4, 6$$

2, 3 və 6 ədədləri həm 18-in, həm də 12-nin bölgələridir.

7. Şagirdlər məktəbin həyatında hər cərgədə eyni sayıda olmaqla düzülürler. Veirlən məlumatə əsasən məktəbin həyatında cəmi neçə şagird olduğunu tapmaq tələb olunur.

Məsələnin həlli:

- Məktəbin həyatında hər cərgədə eyni sayıda olmaqla əvvəl 6, sonra 7 cərgəyə şagirdlər düzüldiyindən bu ədəd 6 və 7 ədədlərinin hər ikisinin bölgələrini olmalıdır. 6 və 7 ədədlərinin hər ikisinin bölgələrləri 42, 84, 126 və s. ədədləridir. Deməli, həm 6, həm də 7 cərgəyə düzənmək mümkün olan ədəd 42-nin mislləridir.

- Şagirdlərin sayı 70-dən çox, 90-dan az olduğuna görə həyatdakı şagirdlərin sayı 84-ə bərabərdir.

Cavab: Məktəbin həyatında 84 şagird var.

Müzakirə. 84 ədədinin 70 və 90 ədədləri arasında olduğunu, həmçinin 6 və 7 ədədlərinin bölgələrini olduğunu göstərməklə cavabın doğruluğunu yoxlamaq olar.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Verilmiş ədədlər arasından ədədin bölgələrini tapır.	Tapşırıq, məsələ	Dərslik, İD
Vurma cədvəlinə görə ədədin bölgələrini tapır.	Tapşırıq, məsələ	Dərslik, İD
Verilmiş ədədlər arasından ədədin bölgələrini tapır.	Tapşırıq, məsələ	Dərslik, İD
Bölmə əlamətinə görə verilmiş ədədin 2,3,5,6,9 və 10-a bölgündüyü müəyyən edir.	Tapşırıq, məsələ	Dərslik, İD

Mövzu 12

Vurma və bölmənin digər üsulları

- Dərslik: səh. 48
- İş dəftəri: səh. 40

Təlim məqsədləri

- Vurmanın paylama və qruplaşdırma xassələrindən hesablamalarda istifadə edir (1.2.1).
- Əməllər arasındaki qarşılıqlı əlaqədən istifadə edərək hesablamalarda silinmiş rəqəmləri bərpa edir (1.3.2).
- Ədədləri tələb olunan mərtəbəyə qədər yuvarlaşdırmaqla təqribi hasili və qisməti tapır (1.3.6).
- Bölnən və ya böləni daha əlverişli ədədlə əvəz etməklə qisməti təxmin edir (1.3.1).
- Vuruqlardan birini cəm şəklində yazmaqla və hissə-hissə vurmaqla hasili şifahi tapır (1.3.1).
- Vuruqlardan birini, hər ikisini daha əlverişli ədədlə əvəz etməklə hasili təxmin edir (1.3.1).

Köməkçi vasitələr: kublar, rəngli kağızlar, müxtəlif əşyalar, rəqəmlər yazılmış kartlar, iş vərəqləri.

Elektron resurslar:

1.

Dərsin qısa planı

- Araşdırma-müzakirə.** Misalda silinmiş rəqəmlərin bərpa edilməsi.
- Öyrənmə.** Vurmanın xassələrindən istifadə etmək-lə hasilin tapılması.
- Bələdçi.** Vuruqlardan birinin iki ədədin cəmi və ya fərqi şəklində göstərməklə hasilin tapılması.
- Müstəqil iş.** Dərslik: tap. № 1,2. İD: tap. № 1,2.
- Öyrənmə materialı.** Bölünəni iki uyğun ədədin cəmi və ya fərqi şəklində göstərməklə qismətin tapılması.
- Müstəqil iş.** Dərslik: tap. № 3-5. İD: tap. № 3,4.
- Öyrənmə materialı.** Hasilin və ya qismətin təxmin edilməsi.
- Müstəqil iş.** Dərslik: tap. № 6,7. İD: tap. № 5-9.
- Məsələ həlli.** Dərslik: tap. № 8-10. İD: tap. № 10,11.
- Formativ qiymətləndirmə.**

Dərsin məzmunu. Dərsdə şagirdlər vurmanın xassələrindən istifadə etməklə hasilin, bölnənin iki uyğun ədədin cəmi və ya fərqi şəklində göstərməklə qismətin daha asan tapılması üsullarını, hasilin və ya qismətin təxmin edilməsi qaydalarını öyrənəcəklər. Öyrəndikləri qaydaların tətbiqi ilə bağlı məsələ və misallar həll edəcəklər.

Müəllimin nəzərinə! Bu mövzuda bəhs olunan qaydalar şagirdlərdə şifahi hesablama vərdişlərini təkmilləşdirməyə xidmət edir. Şagirdlər iki ədədin hasilini ədədlərdən birini iki ədədin cəmi və ya fərqi şəklində göstərməklə daha asan tapırlar. Bu qaydalarla şagirdlər 3-cü sinifdən tanışdırırlar. Burada şagirdlər öyrəndikləri qaydalarдан istifadə etməklə çoxrəqəmli ədədin birrəqəmli ədədə vurulması və ya bölnəməsi

zamanı cavabı daha asan tapmağa çalışacaqlar. Əvəz olunan ədədin hansı iki ədədin cəmi və ya fərqi şəklində yazımağı şagird özü müəyyən etməlidir. Bunun üçün müəyyən hesablama təcrübəsi lazımdır. Çalışmaq lazımdır ki, iki ədədin cəmi, yaxud fərqi şəklində göstərdikdə bu ədədlərdən biri 10-nun və ya 100-ün misllərinə bərabər olsun.

Mövzuya yönəltmə. Lövhədə $1\ 998 \cdot 2$, $7\ 021 : 7$ misalları yazılır və şagirdlərə suallar verilir:

- Bu iki misalda birinci vuruq və ya bölünən hansı ədəd yaxındır? Sizcə, $1\ 998$ və $7\ 021$ ədədlərinin hansı ədədlərin cəmi və ya fərqi şəklində göstərməklə cavabı daha asan tapmaq olar? Müəllim hər misal üçün belə bir sxem çəkir:


$$\begin{array}{cccc} 2\ 000 - 2 & 1\ 990 + 8 & 8\ 000 - 79 & 7\ 000 + 21 \\ \downarrow & \downarrow & \downarrow & \downarrow \\ \underline{1\ 998} \cdot 2 & & & \underline{7\ 021} : 7 \end{array}$$

Şagirdlərin fikirləri müzakirə olunur və asan hesablaması üçün müəyyən edilən ifadə ilə ədəd birləşdirilir. Lövhəyə uyğun misal yazılır və cavab tapılır.

$$1\ 998 \cdot 2 = (2\ 000 - 2) \cdot 2 = 4\ 000 - 4 = 3\ 996$$

$$7\ 021 : 7 = (7\ 000 + 21) : 7 = 1\ 000 + 3 = 1\ 003$$

ARAŞDIRMA-MÜZAKİRƏ Samir bir sarı kubun kütləsini şifahi olaraq təqribən 1 000 qram olduğunu tapdı. Onun bunu necə hesabladığını müəyyən etmək, dəqiq hesablamada silinmiş ədədləri bərpa etmək tələb olunur.



Bir boz kubun kütləsi 495 qramdır. Bu, təqribən 500 qramdır. Deməli, 3 boz kubun ümumi kütləsi təqribən 1 500 qramdır. Bu zaman tərəzinin gözlərinin bərabərliyinə əsasən 1 mavi kubun kütləsi təqribən 1 500 qrama bərabər olacaq. Digər tərəzidə 2 mavi kubun 3 sarı kuba bərabər olduğu görünür. 2 mavi kub birlikdə təqribən 3 000 qramdır. 3 sarı kubun 3 000 qrama bərabər olduğunu nəzərə alsaq, 1 sarı kubun təqribən 1 000 qram olduğunu tapmaq olar.

Şagirdlər 3-cü sinifdə "Vurma və bölmənin digər üsulları" mövzusunda öyrəndikləri qaydalardan istifadə etməklə silinmiş ədədləri bərpa edirlər.

$$3 \cdot 495 = 3 \cdot (\underline{500} - 5) = 3 \cdot 500 - 3 \cdot 5 = \underline{1\ 500} - 15 = 1\ 485$$

$$2 \cdot 1\ 485 = 2 \cdot (\underline{1\ 400} + 85) = 2 \cdot 1\ 400 + 2 \cdot 85 = \underline{2\ 800} + 170 = 2\ 970$$

$$2\ 970 : 3 = (\underline{3\ 000} - 30) : 3 = 3\ 000 : 3 - 30 : 3 = \underline{1\ 000} - 10 = 990$$

ÖYRƏNMƏ Vurmanın xassələrindən istifadə etməklə hasili daha asan tapmaq mümkün olduğu və nümunələr izah olunur.

Şagirdlər bu qaydalarla 3-cü sinifdən tanışdırırlar. Bu mövzuda isə şagirdlər uyğun xassələri çoxrəqəmli ədədlərin vurulmasında istifadə edəcəklər.

BƏLƏDÇİ Vuruqlardan birini uyğun ədədlərin cəmi və ya fərqi şəklində göstərməklə hasil tapılır.

Nümunə tapşırığı şagirdlərlə birlikdə müzakirə olunur. Tapşırıqların bir neçəsi lövhədə yazılıb siniflə birlikdə həll edilir. Digərlərini şagirdlərə sərbəst iş kimi tapşırmaq olar.

MÜSTƏQİL İŞ 1. Vuruqlardan biri uyğun ədədlərin hasili şəklində göstərməklə cavab tapılır. Məsələn:

$$125 \cdot 8 = 125 \cdot 4 \cdot 2 = 500 \cdot 2 = 1\,000$$

$$460 \cdot 5 = 230 \cdot 2 \cdot 5 = 230 \cdot 10 = 2\,300$$

$$6\,420 \cdot 5 = 3\,210 \cdot 2 \cdot 5 = 32\,100$$

2. Vurmanın paylama xassəsindən istifadə etməklə ifadələrin qiyməti hesablanır. Nümunəyə uyğun olaraq cavablar tapılır.

Müəllimin nəzərinə! Şagirdlər vurmanın paylama xassəsinin istifadə edərkən mötərizənin açılması ilə bağlı misallar həll etmişlər. Bu mövzuda isə vurmanın paylama xassəsinə əsasən ortaq vuruğu mötərizə xaricinə çıxartmaqla ifadənin qiymətini hesablamaq üsulunu öyrənirlər.

Öyrənmə materialı. Bölünəni uyğun ədədlərin cəmi və ya fərqli şəklində göstərməklə qismətin tapılması izah olunur. Şagirdlər 3-cü sinifdə cəmin və fərquin ədədə bölünməsi qaydası ilə də tanışdırırlar. Bu mövzuda isə uyğun xassəni çoxrəqəmli ədədlərə tətbiq edəcəklər.

3. Bölünən uyğun ədədlərin cəmi və ya fərqli şəkildə göstərilməklə qismət tapılır. Bu misallardan bir neçəsi lövhədə yazılır, şagirdlərlə birlikdə müzakirə edilərək həll edilir, qalan misalları sərbəst tapşırıq kimi şagirdlərə həll etməyi tapşırmaq olar.

$$2\,788 : 4 = (2\,800 - 12) : 4 = 700 - 3 = 697$$

Eyni misalı iki üsulla həll etmək olar. Məsələn:

$$3\,990 : 7 = (4\,200 - 210) : 7 = 600 - 30 = 570$$

$$3\,990 : 7 = (3\,500 + 490) : 7 = 500 + 700 = 570$$

Diferensial təlim

Dəstək. Müəllim misalları bir üsulla həll etməyi tapşırır.

Dərinlaşma. Müəllim misalları iki üsulla həll etməyi tapşırır. Şagirdlər misalı lövhəyə yazılə həll edirlər.

4. Nümunəyə uyğun olaraq ifadələrin qiymətini tapmaq üçün bölünən mötərizə xaricinə çıxarılır.

Öyrənmə materialı. Hesablama zamanı ədədləri onlara yaxın daha rahat ədədlərlə əvəz etməklə cavab təxmin etmək mümkün olduğu vurgulanır. Şagirdlər ikirəqəmli və üçrəqəmli ədədlər üzərində hasilin və qismətin təxmin edilməsi qaydalarını 3-cü sinifdə öyrənmişlər. Bu mövzuda isə şagirdlər uyğun üsulu çoxrəqəmli ədədlərə tətbiq edirlər.

6. Cavab təxmin edilir.

$$178 \cdot 9 \approx 178 \cdot 10 = 1\,780$$

$$7\,964 : 8 \approx 8\,000 : 8 = 1\,000$$

7. Hasil və ya qisməti təxmin etməklə verilən ifadələr müqayisə olunur.

Diferensial təlim.

Dəstək. Müəllim hasili və qisməti təxmin etməyə aid müxtəlif sadə misallar verir. Bu zaman şagirdlər cavabı təxmin edirlər.

Dərinlaşma. Müəllim hasili və qisməti təxmin etməyə aid müxtəlif misallar verir. Şagirdlər misalları əvvəl təxmin etməklə, sonra isə dəqiq hesablayırlar. Sonra təqribi cavabın dəqiq cavaba nə qədər yaxın olduğu müzakirə edilir.

Məsələ HƏLLİ Məsələdə iki həftə ərzində fabrikdə neçə uşaq ayaqqabısı istehsal olunduğuunu tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim masaya bir qələm, bir dəftər və bir pozan qoyur. Dəftərin qiymətinin 80 qəpik, qələmin qiymətinin 55 qəpik, pozanın qiymətinin isə qələm və dəftərin qiymətləri cəmindən 3 dəfə ucuz olduğunu bildirir. Şagirdlərə suallar verilir:

– Pozanın qiymətini tapmaq üçün hansı ifadəni yazmaq olar? Cavabı hansı üsullarla tapmaq olar?
Məsələnin qısa şartı yazılır.

Ayaqqabı fabrikində hər həftə istehsal olunur:

Qadın ayaqqabısı – 2 250 ədəd

Kişi ayaqqabısı – 2 130 ədəd

Uşaq ayaqqabısı – qadın və kişi ayaqqabılarının ümumi sayından 4 dəfə az

İki həftə ərzində istehsal olunur – ? uşaq ayaqqabısı

Məsələnin həlli:

• Ayaqqabı fabrikində bir həftədə istehsal olunan uşaq ayaqqabılarının sayı tapılır.

$$(2\,250 + 2\,130) : 4 = 4\,380 : 4 = (4\,400 - 20) : 4 = 1\,100 - 5 = 1\,095.$$

• İki həftə ərzində fabrikdə neçə uşaq ayaqqabısı istehsal olunduğu müəyyən olunur.

$$1\,095 \cdot 2 = (1\,100 - 5) \cdot 2 = 2\,200 - 10 = 2\,190.$$

Cavab: İki həftə ərzində fabrikdə 2 190 uşaq ayaqqabısı istehsal olunur.

Müzakirə. İki həftə ərzində istehsal olunan uşaq ayaqqabılarının sayını 4-ə vurub alınan ədədlə qadın ayaqqabılarının sayının fərqi ilə kişi ayaqqabılarının sayı müqayisə olunur.

9. Bakıya gələn turistlərin 1 təyyarə biletinin təxminən neçə manat olduğunu tapmaq tələb olunur.

Məsələnin həlli:

• 1 biletin təxminən neçə manat olduğu tapılır.

$$3\,950 : 4 \approx 4000 : 4 = 1\,000$$

Cavab: 1 biletin qiyməti təxminən 1000 manatdır.

10. İdmançının 1 ildə təxminən neçə stəkan su içdiyi ni tapmaq tələb olunur.

Məsələnin həlli:

• 3 butulka suyun neçə stəkana bərabər olduğu müəyyən olunur. $3 \cdot 3 = 9$.

• Bu qayda ilə idmançının bir ildə təxminən neçə stəkan su içdiyi müəyyən olunur.

$$9 \cdot 365 \approx 10 \cdot 370 \approx 3\,700.$$

Cavab: Bu qayda ilə idmançı bir ildə təxminən 3 700 stəkan su içər.

Müzakirə. Müxtəlif cavablar tapan şagirdlərin yazdığı həllər müqayisə olunur. Şagirdlər dəqiq cavabı tapıb ona ən yaxın olan təxmini cavabı müəyyən edirlər.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Hesablamları sadələşdirmək üçün vurmanın paylama və qruplaşdırma xassələrindən istifadə edir.	Misal, məsələ	Dərslik, İD
Hesab əməlləri arasındaki əlaqədən istifadə edərək ədədləri bərpa edir.	Misal, məsələ	Dərslik, İD
Hesablamlar zamanı ədədləri daha asan hesablanan ədədlərlə əvəz edir.	Misal, məsələ	Dərslik, İD
Vurmanın xassələrindən istifadə etməklə hasılı şifahi tapır.	Misal, məsələ	Dərslik, İD

Ümumiləşdirici dərs

- Dərslik: səh. 17
- İş dəftəri: səh. 42

Köməkçi vasitələr: kublar, rəngli kağızlar, müxtəlif əşyalar, rəqəmlər yazılmış kartlar, iş vərəqləri.

Dərsin məzmunu. Bölmədə öyrənilən bilik və bacarıqlar daha da möhkəmləndirilir. Bölmə üzrə keçirilən mövzuların necə mənimsənilməsi yoxlanılır.

Müəllimin nəzərinə! Dərsdə bölmə üzrə "natamam hasil", "sahə modeli", "ədədin böləni", "ədədin bölünəni", "sadə ədəd", "bölmə əlamətləri", hasilin və ya qismətin təxmin edilməsi və s. bacarıqlarla bağlı çətinlik çəkən şagirdlər müəyyən edilir. Belə şagirdlərlə fərdi iş aparılır. Dərslikdəki və iş dəftərindəki tapşırıqların sərbəst yerinə yetirilməsi məqsədəyənqandur. Çətinlik çəkən şagirdlərə müəllim istiqamət verə bilər.

Mövzuya yönəltmə. Müəllim bölmədə keçilən mövzularla bağlı ümumi sual-cavab təşkil edə bilər.
 – Natamam hasil nədir? Sahə modeli ilə vurma əməli necə yerinə yetirilir? Sahə modeli ilə bölmə əməli necə yerinə yetirilir? Ədədin bölənini necə tapmaq olar? Ədədin bölünənini necə tapmaq olar? Sadə ədəd hansı ədədə deyilir? Bölmə əlamətlərinin köməyiylə ədədin bölənini və ya bölünənini necə müəyyən etmək olar?

Hər sual səsləndikcə, şagirdlər izahat verir, nümunələr söyləyirlər. Bu zaman bir neçə misal və ya tapşırıqlar da vermək məqsədəyənqandur. Müəllim dərslikdə uyğun mövzuları və keçilən anlayışları bir daha xatırlada bilər.

Bölmə üzrə təkrarlanan anlayışlar: sahə modeli ilə vurma, natamam hasil, natamam hasiləri topla-maqla alt-alta vurma, sahə modeli ilə bölmə, ədədin böləni, ədədin bölünəni, sadə ədəd, 6-ya, 9-a və 10-a bölmə əlamətləri

TAPŞIRIQLARIN HƏLLİ

1-6 tapşırıqları şagirdlərdə bölmə üzrə formalaşdır-dıqları hesablama bacarıqlarını daha da təkmilləşdir-məyə xidmət edir.

7. Məsələdə amfiteatrda neçə tamaşaçı əyləşdiyini müəyyən etmək tələb olunur və ədədin hissəsinin tapılması qaydasına əsasən həll edilir.

Məsələnin həlli:

Amfiteatrda neçə tamaşaçı əyləşdiyini tapmaq üçün misal yazılır.

$$7\ 500 : 5 \cdot 2 = 3\ 000$$

Cavab: Amfiteatrda 3 000 tamaşaçı əyləşmişdi.

8. Məsələdə "Mirvari" gəzinti gəmisinin 1 həftədə gəzintiyə ən çox neçə sərnişin çıxara bildiyini tapmaq tələb olunur. Cavab əvvəlcə təxmin etməklə, sonra isə dəqiq hesablamaqla tapılır.

Məsələnin həlli:

• Gün ərzində gəminin təxminən neçə sərnişin gəzin-tiyə çıxdığı müəyyən olunur. Təqribi hesablamaları müxtəlif cür aparmaq olar. Məsələn:

$$646 \cdot 8 \approx 600 \cdot 8 = 4\ 800$$

• Bir həftə ərzində ən çoxu təxminən neçə sərnişin gəzintiyə çıxdığı müəyyən olunur.

$$4\ 800 \cdot 7 \approx 5\ 000 \cdot 7 = 35\ 000$$

Məsələ dəqiq hesablamaqla da yerinə yetirilir.

• Gün ərzində gəminin neçə sərnişin gəzintiyə çıxdığı müəyyən olunur.

$$646 \cdot 8 = 5\ 168$$

• Bir həftə ərzində ən çoxu neçə sərnişin gəzintiyə çıxdığı müəyyən olunur.

$$5\ 168 \cdot 7 = 36\ 176$$

Cavab: Bir həftə ərzində gəmi ən çoxu təxminən 35 000, dəqiq isə 36 176 sərnişin gəzintiyə çıxara bilər.

Müzakirə. Şagirdlər təqribi hesablamalarda müxtəlif cavablar ala bilərlər. Bu, onların hasılı təxminetmə bacarıqlarından irəli gəlir. Məsələn, gün ərzində gəminin təxminən neçə sərnişin apardığını başqa cür də müəyyən etmək olar:

$$1) 646 \cdot 8 \approx 646 \cdot 10 = 6\ 460$$

$$2) 646 \cdot 8 \approx 650 \cdot 8 = (600 + 50) \cdot 8 = 4\ 800 + 400 = 5\ 200$$

Sonrakı addımlar ilkin variant üçün təqdim edildiyi qaydaya uyğun yerinə yetirilir. Şagirdlərə izah edilir ki, təqribi hesablamlar zaman elə strategiya seçmək lazımdır ki, alınmış cavab dəqiq cavaba yaxın olsun.

9. Məsələdə hər mağazaya ayrıraqda neçə yumurta gətirildiyini tapmaq tələb olunur. Sxemə əsasən əvvəl təxmin etməklə, sonra dəqiq hesablamaqla məsələ həll edilir.



Sxem məsələni daha aydın təsəvvür etməyə imkan verir. Burada düzbucaqlı 1-ci mağazaya gətirilən yumurtaların sayını təsvir edir. Sxemdə 2-ci mağazaya gətirilən yumurtaların sayı 1-cidən 2 dəfə çox təsvir edilib. Burada 3 eyni düzbucaqlı olduğundan şagirdlər 1 düzbucaqlıya uyğun sayı tapmaq üçün verilən ədədi 3-ə böölürler.

$$1\,224 : 3 \approx 1200 : 3 = 400.$$


Deməli, 1-ci mağazaya təqribən 400 yumurta gətirilib. 2-ci mağazaya gətirilən yumurtaların sayı bundan 2 dəfə çox olduğundan 2-ci mağazaya təqribən 800 yumurta gətirilmişdir.

Dəqiq hesablamlarla məsələnin cavabı müəyyən olunur.

$$1\,224 : 3 = 408 \quad 408 \cdot 2 = 816$$

Cavab: 1-ci mağazaya 408, 2-ci mağazaya 816 yumurta gətirildi.

Müzakirə. Oxşar sxemlərdən istifadə etməklə şagirdlərə bənzər məsələlər qurub həll etməyi tapşırmaq olar.



4-cü BÖLMƏ

RİYAZİ İFADƏLƏR. TƏNLİK

Mövzu №	Adı	Saat	Dərslik (səh.)	İş dəftəri (səh.)
Mövzu 13	Ədədi ifadələr	2	52	44
Mövzu 14	Dəyişəni olan ifadələr	2	54	47
Mövzu 15	Tənlük	2	56	49
Mövzu 16	Tənlük qurmaqla məsələ həlli	2	58	58
Mövzu 17	Riyazi qanunauyğunluq	2	60	54
	Ümumiləşdirici dərs	2	62	56
BÖLMƏ ÜZRƏ UMUMİ SAATLAR		12		

Bölmənin qısa icmalı

Bölmədə şagirdlər iki və daha çox mötərizəli, həmçinin mötərizə daxilində bir neçə əməl olan ifadələrin qiymətinin hesablanması, iki dəyişəni olan ifadələr, vurma və bölməyə aid tənliliklərin həlli, tənlük qurmaqla məsələ həlli və riyazi qanunauyğunluqlarla tanış olurlar.

Nəyə diqqət yetirməli?

Ədədi ifadələrin qiymətini hesablayarkən ilkin olaraq mötərizələrin olub-olmamasına baxılır. 4-cü sinifdə şagirdlər nisbətən mürəkkəb ədədi ifadələrlə işləyirlər. 3-cü sinifdən fərqli olaraq bir mötərizə daxilində bir neçə əməl verilir. Bir neçə mötərizəli ifadələrdən qiymətini hesablayarkən əvvəlcə mötərizələrin qiyməti hesablanır, sonra isə ümumi qayda ilə ədədi ifadənin qiyməti tapılır.

Dəyişənlərin verilmiş qiymətlərində ifadələrin qiymətini tapmaq üçün əvvəlcə dəyişənlərin qiymətləri yerinə yazılır. Sonra isə alınan ədədi ifadənin qiyməti hesablanır.

4-cü sinifdə daha mürəkkəb məsələləri həll etmək üçün vurma və bölməyə aid tənliliklərdən istifadə olunur. Bu zaman məchul vuruğun, məchul bölünənin və məchul bölənin tapılması qaydası yada salınmalıdır. Məsələni tənlük qurmaqla həll etmək üçün axtarılan kəmiyyət məchul kimi qəbul edilir və şərtə uyğun tənlük qurulur. Cavabın doğruluğunu yoxlamaq üçün alınan ədəd tənlilikdə məchulun yerinə qoyulur və alınan bərabərliyin doğruluğu yoxlanılır.

Riyazi dilin inkişafı

Yazılmış riyazi ifadələrin əməllər ardıcılığına görə düzgün oxunuşu və söylənilən ifadənin riyazi simvollarla yazılışı zamanı mötərizələrin düzgün yazılımasına diqqət verilməlidir. Riyazi qanunauyğunluqları müəyyən edərkən qaydaların alqoritm kimi yazılması çox vacibdir.

Bölmədə mənimsədilən riyazi anlayış və terminlər

Əməllər ardıcılığı, ədədi ifadə, dəyişən, dəyişənin qiyməti, ifadənin qiyməti, bərabərlik, tənlük, məchul, qanunauyğunluq, düzülüş qaydası, giriş, çıxış.

Öncədən vacib olan bilik və bacarıqlar

- Ədədi ifadə
- Mötərizəli ifadə
- Dəyişəni olan ifadə
- Tənlük
- Məchul vuruq
- Məchul bölünən
- Məchul bölən
- Qanunauyğunluq

Fənlərarası integrasiya

Ifadələrin qiymətinin hesablanması və tənliliklər həyatı situasiyalarda rast gəlinən məsələlərin həlli zamanı tez-tez tətbiq olunur. Qanunauyğunluğun müəyyən edilməsi və onun tətbiq edilməsi şagirdlərdə ətraf alımdəki proseslərin səbəb-nəticə əlaqələrinin qurulmasında və bu qanunauyğunluqların davam etdirilməsində xüsusi əhəmiyyət kəsb edir.

Mövzu 13

Ədədi ifadələr

- Dərslik: səh. 52
- İş dəftəri: səh. 44

Təlim məqsədləri

- Əməlləri düzgün ardıcılıqla yerinə yetirməklə ifadənin qiymətini tapır (2.1.1).
- İki və daha çox mötərizəli ifadələrdə əməllər ardıcılığını müəyyən edir (2.1.1).
- Mötərizə daxilində bir neçə əməl olan ifadələrdə əməllər ardıcılığını müəyyən etməklə ifadənin qiymətini tapır (2.1.1).
- Məsələ həlli zamanı uyğun riyazi ifadələri yazır və qiymətini hesablayır (2.1.3).
- Bərabərliyin doğruluğunu təmin etmək üçün mötərizələrin yerini müəyyən edir (2.1.2).
- Bir neçə addımlı məsələni şərtə uyğun ifadə yazmaqla həll edir (1.3.4).

Köməkçi vasitələr: riyazi ifadələr yazılmış kartlar

Elektron resurslar:

Dərsin qısa planı

1. **Şəkil üzrə iş.** Bölmənin 1-ci səhifəsi üzrə sualların müzakirəsi.
2. **Araşdırma-müzakirə.** Mötərizəli ifadələrin qiymətinin robotlar tərəfindən fərqli şəkildə tapılması.
3. **Öyrənmə.** Əməllər ardıcılığına görə bir və ya daha çox mötərizəli ifadələrin qiymətinin hesablanması.
4. **Bələdçi.** Əməllər ardıcılığının müəyyən etməklə ifadələrin qiymətinin tapılması.
5. **Müstəqil iş.** Dərslik: tap. №1-4. İD: № 1-6.
6. **Məsələ həlli.** Dərslik: tap. №5- 9. İD: № 7, 8.
7. **Formativ qiymətləndirmə.**

Dərsin məzmunu. Şagirdlər 3-cü sinifdə toplama, çıxma, vurma və bölmə əməllərindən ibarət mötərizəsiz və mötərizəli ifadələrdə əməllərin hansı ardıcılıqla yerinə yetirildiyini öyrəniblər. Lakin onlar mötərizə daxilində yalnız bir əməl olan ifadələrin qiymətini hesablamaşılar. Bu dərsdə mötərizə daxilində bir neçə əməl olduqda və ifadələrdə bir neçə mötərizə olan hallarda əməllərin hansı ardıcılıqla necə yerinə yetirildiyini öyrənilər.

Müəllimin nəzərinə! Əməllər ardıcılığının müəyyən edilməsi ifadələrin qiymətinin hesablanmasında əsas amildir. 4-cü sinifdə şagirdlər daha mürkkəb ifadələrin qiymətini hesablama bacarıqlarına yiylənəcəklər. Bu dərsdə şagirdlərdə formalasdırılan bacarıqların təməli 2-ci və 3-cü siniflərdə qoyulub. 4-cü sinifdə həmin bacarıqlar daha da möhkəmləndirilir və inkişaf etdirilir. Ifadələrdə əməllər ardıcılığı pozulan zaman ifadənin qiymətinin səhv hesablanmasına dair müxtəlif nümunələr göstərmək olar. Əməllər ardıcılığında səhvlərə yol verən şagirdləri diqqət mərkəzində

saxlamalı və onlarla əlavə tapşırıqlar yerinə yetirilməlidir. Belə şagirdlərə ilk vaxtlar əməllərin üstündə onların yerinə yetirilmə nömrələrini yazmaq tapşırılır. Bu bacarıq tədricən vərdiş halına keçidkə əməllərin nömrələrini yazmağa ehtiyac qalmır.

Hesablama bacarıqları yüksək olan şagirdlər “=” işarəsindən sonra bəzi əməllərin nəticəsini dərhal yazır. Belə şagirdləri geri çəkib hesablama addımlarını ayrı yazmalarını tələb etmək məqsədə uyğun deyil.

Mövzuya yönəltmə. Müəllim lövhəyə bəzi ifadələr yazır və onların qiymətlərini səhv hesablayır. O, şagirdlərdən səhvləri tapmağı xahiş edir:

$$28 - 8 \cdot 2 = 20 \cdot 2 = 40$$

$$8 \cdot (12 + 18) = 96 + 18 = 114$$

Sonra müəllim belə ifadələr yazıb qiymətini tapmağı xahiş edir:

$$2 \cdot 23 - 3 \cdot 7 = ? \quad 17 - 2 \cdot 6 = ?$$

Bu iki ifadənin daxil olduğu belə bir ifadə yazır:

$$(2 \cdot 23 - 3 \cdot 7) : (17 - 2 \cdot 6) = ?$$

Sonuncu ifadənin qiymətini necə tapmaq mümkün olduğu müzakirə edilir.

ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırıqda A və B robotlarının eyni misalları müxtəlif cür həll edib, fərqli cavablar alındığı qeyd olunur. Tapşırıq praktik olaraq yerinə yetirilə bilər. Bu zaman iki “robot” seçilir. Robotlar misallar həll edib, səhvi göstərirlər. Tapşırıq bütün siniflə də yerinə yetirilə bilər. Müəllim şagirdlərdən misalların necə həll ediləcəyi soruşur. Ifadələr lövhəyə yazılır.

$$2 \cdot (6 + 9) = ? \quad (6 + 4) \cdot (20 - 5) = ?$$

Müəllim sonra eyni misalları mötərizələri zəif görünməklə yazır:

$$2 \cdot (6 + 9) = 12 + 9 = 21$$

$$(6 + 4) \cdot (20 - 5) = 6 + 4 \cdot 20 - 5 = 6 + 80 - 5 = 81$$

Beləliklə, B robotunun mötərizələri nəzərə almadığı müəyyən edilir.

ÖYRƏNMƏ Əvvəlcə mötərizə daxilində bir neçə əməl olan hala baxılır. Mötərizə daxilindəki əməllər ümumi qayda ilə yerinə yetirilir.

Sonra ifadələrdə bir neçə mötərizə olan hala baxılır. Bu zaman riyazi ifadələrdə mötərizələrin üstün olduğu bir daha qeyd edilir. Hesablama ardıcılığı izah olunur və nümunələr göstərilir.

Müəllim əməllər ardıcılığı ilə ifadənin qiymətinin tapılmasını bu alqoritmlə izah edə bilər:

- 1) Əməllərin icra olunacaq ardıcılılığı onların üstündə yazılır.
- 2) əməllər nömrələnməyə uyğun ardıcılıqla icra olunur və ayrıca sətirdə alt-alta yazılır.
- 3) Hesablanmış qiymətlər ifadədə yerinə yazılır və bütün ifadənin qiyməti tapılır.

Hesablama bacarıqları zəif olan şagirdlər ilk vaxtlarda bu ardıcılıqlardan istifadə edə bilər. Sonradan isə bu bacarıqlar təkmilləşdikcə, bəzi mərhələlərə ləğv

etmək olar. Hesablama bacarıqları yüksək olan şagirdlərin bütün bu addımların yerinə yetirmələrinə ehtiyac yoxdur.

BƏLƏDÇİ Nümunə tapşırığı yazı taxtasında yazılır, əməllər ardıcılığına uyğun addımlarla yerinə yetirilir. Misallar arasında həm birmötərizli, həm də ikimötərizli misallar verilib. Digər misallar nümunə tapşırığına uyğun olaraq yerinə yetirilir.

MÜSTƏQİL İŞ 1. Tapşırıq yarış kimi də icra oluna bilər. "Kim daha tez və düzgün" adı ilə şagirdlərin hazırlıq səviyyəsindən asılı olaraq müəyyən vaxt ərzində yazılı olaraq yerinə yetirilir. Misallar dəftərə köçürürlər, əməllər ardıcılığında səhv yaşıl rəngli qələmlə düzəldilir. Aşağıda isə misalın əməllər ardıcılığına uyğun hesablanması aparılır. Bu, hazır olan tapşırıqları daha tez yoxlamağa imkan yaratır.

$$\begin{array}{ccccccc} 2 & 1 & 3 & 3 & 1 & 2 & 4 \\ 26 + 6 \cdot 2 - 18 & 30 - (24 + 15) : 3 + 7 & (12 + 32) : (16 \cdot 2 - 28) \end{array}$$

2. Tapşırıq cütlərlə yerinə yetirilə bilər. Hər bənd bir cütə verilir. Cütlər bir-birinin işini yoxlayır, səhv'ləri müzakirə edir və ehtiyac olduqda düzəldirlər.

3-cü tapşırıq “**” işarəsinin hər iki tərəfindəki ifadənin qiyməti tapılır, sonra isə müqayisə olunur.

4-cü tapşırıq da 1-ci tapşırıq kimi "Kim daha tez və düzgün" oyunu ilə yerinə yetirilə bilər.

Müəllimin nəzərinə! Bu tipli tapşırıqlarda şagirdlərdə həvəsi, sürəti, diqqəti artırmaq üçün müxtəlif iş formalarından və yarışlardan istifadə etmək olar. Belə iş zamanı müəllim şagirdləri nizam-intizama və vaxta riayət etməyə, bir-birini dinləməyə, sakitliyi gözləməyə çağırmalıdır. İş prosesində müəllim müşahidə əsasında şagirdlərin çətinlik çəkdiyi məqamları qeyd etməli, dərsin sonunda isə bu məqamlara aydınlıq gətirməlidir.

Zəncirvari oyun (sıralararası oyun). Hər sıraya eyni ədədi ifadə yazılan misal təqdim olunur. Şagirdlər cərgə üzrə misalın bir mərhələsini həll edib arxadakı yoldaşına ötürür. Məsələn, 1-ci partada əyləşən cütlük əməllər ardıcılığını nömrələyir. 2-ci partada əyləşənlər ilk əməli yerinə yetirir. 3-cü partadakı cüt 2-ci əməli və yerinə yetirir və s. Sonuncu cütlük ifadənin qiymətini tapdıqdan sonra təqdimat üçün irəli çıxır və öz vərəqlərini lövhəyə yapışdırır. Bütün sıralarda eyni cavab alınırsa, deməli sıralar düzgün həll etmişlər. Fərqli cavablar olarsa, səhv'lər tapılır, izah edilir. Zəncirvari oyunun bir xüsusiyyəti də odur ki, şagirdlərdən biri səhv edərsə, ifadənin qiyməti də səhv alınacaq. Vaxt qalarsa, müəllim sıralara başqa misal verə bilər.


$$\begin{aligned} 245 : 7 + 4 \cdot (2800 : 700 + 196) : 8 \\ (56 - 6) \cdot (17 + 3) - (600 : 3 : 5) : 8 \end{aligned}$$

MƏSƏLƏ HƏLLİ Verilən məsələləri yalnız bir ifadə yazıqla həll etmək vacib deyil. Çətinlik yaranarsa məsələ addım-addım həll olunur, sonda isə yekun ifadə yazılır.

5. Məsələdə Novruz şənliyində hər xonçada 5 şəkərbura, 4 paxlava və 2 qoğal qoyulduğunu bilərək,

4 belə xonçada bütün şirniyyatların sayını tapmaq tələb olunur.

Cəlbetmə. Məsələnin şərti müzakirə edilir. Müəllim çətinlik çəkən şagirdlər üçün məsələni sxematik olaraq təsvir edə bilər.



Məsələnin həlli:

- Bir xonçadakı şirniyyatların ümumi sayı: $(5 + 4 + 2)$ ifadəsi ilə hesablanır.
- 4 xonçadakı şirniyyatların ümumi sayı yuxarıdakı ifadənin 4 mislinə bərabərdir:

$$4 \cdot (5 + 4 + 2) = 44$$


Cavab. 4 xonçada 44 şirniyyat var.

Müzakirə. Məsələni başqa üsulla həll edərək yoxla- maq olar: 4 xonçadakı şəkərburaların, paxlavaların, qoğalların sayı ayrı-ayrı tapılaraq cəmlənir:

$$4 \cdot 5 + 4 \cdot 4 + 4 \cdot 2 = 9 + 16 + 8 = 44$$

6. Məsələdə piktoqramda tamaşaya satılan biletlərin sayını və tamaşa zalının 250 tamaşaçı tutduğunu bilərək, neçə bilet satılmadığını tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim belə bir sxem çəkib tamaşa zalının yerlərin adını təxminən qeyd edir.



Məsələnin həlli:

- Piktoqramda bir bilet şəkli 8 biletə uyğun olduğuna görə parterə, amfiteatra, lojaya satılan biletləri topla- yib 8-ə vurmaqla satılan biletlərin sayını tapmaq olar:

$$8 \cdot (11 + 9 + 5) = 200 \text{ (bilet)}$$

- Tamaşaçı zalı 250 nəfər tutur, lakin 200 bilet satılıb. Satılmayan biletlərin sayı tapılır:

$$250 - 200 = 50 \text{ (bilet)}$$

Cavab. 50 bilet satılmayıb.

Müzakirə. Müəllim zalın hər yeri üçün satılıb biletlərin sayını soruşur:

- Parterə neçə bilet satılıb? $8 \cdot 11 = 88$ (bilet)
- Amfiteatra neçə bilet satılıb? $8 \cdot 9 = 72$ (bilet)
- Lojaya neçə bilet satılıb? $8 \cdot 5 = 40$ (bilet)
- Cəmi neçə bilet satılıb? $88 + 72 + 40 = 200$ (bilet)
- Neçə bilet satılmayıb? $250 - 200 = 50$ (bilet)

Bir ifadə şəklində belə yazmaq olar:

$$250 - (8 \cdot 11 + 8 \cdot 9 + 8 \cdot 5) = 50 \text{ (bilet)}$$

7. Məsələdə ad gününə 42 qonağın gəldiyi, onların bir hissəsinin 8 nəfərlik 3 masaya, qalanlarının isə 6 nəfərlik masaya əyləşdilini bilərək, qonaqların neçə 6 nəfərlik masada əyləşdiyini tapmaq tələb olunur.

Cəlbətmə. Müəllim belə bir sual verir:

- 10 kq şəkər tozunu çəkmək üçün 3 kq və 2 kq-lıq daşlardan ən az sayda necə istifadə etmək olar?



Məsələnin həlli:

- 6 nəfərlik masalarda əyləşən qonaqların sayı tapılır.
 $42 - 8 \cdot 3 = 42 - 24 = 18$

- Masaların sayımi tapmaq üçün misal yazılır.

$$18 : 6 = 3$$

Cavab. 6 nəfərlik masa sayı 3-dür.

Müzakirə. Məsələni 1 ifadə yazmaqla belə həll etmək olar.

$$(42 - 8 \cdot 3) : 6 = (42 - 24) : 6 = 18 : 6 = 3$$

8. Məsələdə birinci bağlamada 3 paket, digərində isə bundan iki dəfə çox yağ paketi olduğu məlumdur. Bir yağ paketinin kütləsinin 200 q olduğunu bilərək, iki bağlamada cəmi neçə qram yağı olduğunu tapmaq tələb olunur.

Cəlbətmə. Müəllim sinfə sual verir:

- Samir uzunluğu 3 sm olan iki ədəd, Lalə isə eyni uzunluqda, lakin bundan dörd dəfə çox zolaq kəsdi. Uşaqların kəsdiyi zolaqların ümumi uzunluğu nə qədərdir?

O, belə bir sxem çəkir:

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Verilmiş ədədi ifadədə əməllər ardıcılılığını müəyyən edir və ifadənin qiymətini tapır.	Misal, oyun, məsələ	Dərslik, iş vərəqləri, İD
Üç və daha çox əməllər daxil olan mötərizəli ifadələrdə əvvəlcə mötərizə daxilindəki əməlləri, sonra isə digər əməlləri yerinə yetirir.	Misal, məsələ	Dərslik, İD
İki və daha çox mötərizə olan ifadələrdə əvvəl mötərizələrin qiymətini tapır, sonra isə ifadənin qiymətini hesablayır.	Misal, məsələ	Dərslik, İD
Məsələnin şərtinə uyğun ifadə yazar və qiyməti hesablayır.	Misal, məsələ	Dərslik, İD
Bərabərliyi təmin edən ədədləri və əməlləri müəyyən edir.	Misal	Dərslik, İD
Çoxaddımlı məsələnin şərtinə görə hər addıma uyğun ifadə yazar və onları bir ifadədə birləşdirməklə qiymətini hesablayır.	Məsələ	Dərslik, İD



- Şərtə əsasən neçə zolaq kəsilmişdir?

$$2 + 4 \cdot 2 = 10$$

- Zolaqların birinin uzunluğu 3 sm olarsa, zolaqların ümumi uzunluğunu necə tapmaq olar?

$$10 \cdot 3 = 30$$

- Bir ifadə ilə bunu necə yazmaq olar?

$$(2 + 4 \cdot 2) \cdot 3 = 10 \cdot 3 = 30$$

Məsələnin həlli:

- Şərtə görə 2-ci bağlamada 1-cidən 2 dəfə çox yağ paketi var.



• Paketlərin sayını hesablamaq üçün ifadə yazılır:

$$3 + 2 \cdot 3 = 9$$

- 1 paketdə 200 q olarsa, 9 paketdə yağın kütləsini belə hesablamaq olar:

$$9 \cdot 200 \text{ q} = 1800 \text{ q}$$

- Bir ifadə ilə bunu belə yazmaq olar:

$$(3 + 2 \cdot 3) \cdot 200 \text{ q} = (3 + 6) \cdot 200 \text{ q} = 9 \cdot 200 \text{ q} = 1800 \text{ q}$$

Cavab. İki paketdə cəmi 1800 q yağ var.

Müzakirə. Məsələ addımlarla həll edilə bilər:

$$1) 2 \cdot 3 = 6 \quad (2\text{-ci paketdəki yağ bağlamalarının sayı})$$

$$2) 3 + 6 = 9 \quad (\text{iki paketdəki yağ bağlamalarının sayı})$$

$$3) 9 \cdot 200 = 1800 \quad (2\text{ paketdəki yağın kütləsi})$$

9. Verilmiş ifadələrə uyğun məsələ qurmaq üçün müxtəlif kəmiyyətlərdən istifadə etmək olar. Uzunluq, kütlə, tutum, vaxt kimi kəmiyyətlərlə bağlı müxtəlif məsələlər qurmağı təklif etmək olar.

LAYİHE

Mövzu 14

Dəyişəni olan ifadələr

- Dərslik: səh. 54
- İş dəftəri: səh. 47

Təlim məqsədləri

- Əməllər ardıcılığına uyğun olaraq ifadənin qiymətini tapır (2.1.1).
- Dəyişənin verilmiş qiymətlərində ifadənin qiymətini tapır (2.3.1).
- Dəyişənlərin verilmiş qiymətlərinə əsasən ikidəyişənlər ifadənin qiymətini hesablayır (2.3.1).
- Məsələ həlli zamanı uyğun riyazi ifadələri yazır və qiymətini hesablayır (2.1.3).
- Düzbucaqlının perimetr və sahəsinin onun tərəflərinin uzunluqlarından asılılığını düsturla ifadə edir (2.3.4).
- Düsturda düzbucaqlının tərəflərinin uzunluğunu yerinə yazmaqla onun perimetrini və sahəsini hesablayır (2.3.4).

Köməkçi vasitələr: iş vərəqləri, misallar üçün rəngli kağızlar.

Elektron resurslar:

Dərsin qısa planı

1. Araşdırma-müzakirə. Böyük və kiçik qutulardaki karandaşların sayının tapılması.
2. Öyrənmə. İkidəyişənlər ifadələr.
3. Bələdçi. Hərfi ifadənin qiymətinin tapılması.
4. Müstəqil iş. Dərslik: tap.Nº 1,2. İD: tap.Nº1-7.
5. Diqqət! Ədəd ilə dəyişənin hasili.
6. Müstəqil iş. Dərslik: tap.Nº 3,4. İD: tap.Nº8,9.
7. Məsələ həlli. Dərslik: tap.Nº 5-8. İD: tap.Nº 10.
8. Formativ qiymətləndirmə.

Dərsin məzmunu. Şagirdlər dəyişəni olan ifadələrlə 3-cü sinifdən tanışdırırlar və dəyişənin verilən qiymətlərində ifadənin qiymətini tapmağı bacarırlar. Dərsdə şagirdlər bir neçə dəyişəni olan ifadələrlə tanış olacaq, dəyişəndən asılı olaraq ifadələrin qiymətini hesablayacaqlar. Ədədin dəyişəna vurulmasının mənasını öyrənəcək və çalışmaların həllində tətbiq edəcəklər.

Müəllimin nəzərinə! “Dəyişən”, “hərf”, “məchul” anlayışlarının mənasını fərqləndirmək vacibdir. Çox zaman şagirdlər bu anlayışları qarışdırıldığda uyğun riyazi ifadələrin mənasını da anlamaqda çətinlik çəkirələr. Riyazi ifadələrdəki hər bir hərf dəyişən deyil. Məsələn, yuxarı siniflərdə müxtəlif tənlik və funksiyaları keçdiğdə şagirdlər bəzi hərflərin sabit – constant olduğunu öyrənəcəklər. Məchul isə axtarılan kəmiyyətdir. Riyazi ifadələrdə məchulu çox zaman hərflərlə işarə edirlər. Lakin bəzi hallarda məchulu həndəsi fiqurlar və müxtəlif işaretlərlə (*, ?) də qeyd etmək olar. Müxtəlif suallar verməklə adları çəkilən anlayışları xatırlatmaqla olar. Şagirdlər dəyişəni olan ifadə ilə ədədi ifadəni qarşıdırıbmamalıdırıllar.

Mövzuya yönəltmə. Müəllim yazı lövhəsində bir

dəyişəni olan ifadə yazır və sual verir: $6 \cdot a + 5$ ifadəsinin qiymətini $a = 3$ olduqda necə tapmaq olar? Şagirdlər bu suala asanlıqla cavab verirlər. Müəllim ifadəni azca dəyişir: $6 \cdot a + 5 - b$ ifadəsinin qiymətini $a = 3$ və $b = 2$ olduqda necə tapmaq olar?

Şagirdlər eyni qayda ilə hərflərin yerinə onların qiymətini qo'yub hesablayırlar.

ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırığı yerinə yetirmək üçün müəllim şagirdlərə suallar verir:

– Rəfdə neçə kiçik karandaş qutusu var? Rəfdə neçə böyük karandaş qutusu var? Rəfdə neçə tək karandaş var?

Şagirdlərin cavabları səsləndikdən sonra:

– Bir kiçik qutuda n sayıda karandaş olarsa, 4 qutuda neçə karandaş olar? $4 \cdot n$

– Bir böyük qutuda m sayıda karandaş olarsa, 3 qutuda neçə karandaş olar? $3 \cdot m$

– 4 kiçik və 3 böyük qutularda cəmi neçə karandaş var?

$$4 \cdot n + 3 \cdot m$$

– Qutudakı karandaşlara tək karandaşları da əlavə etsək rəfdəki bütün karandaşların sayını tapmaq üçün hansı ifadəni yazmaq olar?

$$4 \cdot n + 3 \cdot m + 8$$

Müəllim n və m dəyişənlərinin müxtəlif qiymətlərin də rəfdəki karandaşların sayını soruşa bilər.

– Bir kiçik qutuda 6, böyükdə 8 karandaş olarsa, rəfdəki karandaşların sayı nə qədər olar?

$$4 \cdot 6 + 3 \cdot 8 + 8 = 56$$

– Bir kiçik qutuda 4, böyükdə 10 karandaş olarsa, rəfdəki karandaşların sayı nə qədər olar?

$$4 \cdot 4 + 3 \cdot 10 + 8 = 54$$

Deməli, dəyişənlərin aldığı qiymətdən asılı olaraq ifadələrin də qiyməti dəyişir və dəyişənin hər qiyməti üçün ifadənin qiymətini tapmaq olar. Bunu cədvəl formasında da yazmaq olar.

n – (kiçik qutularda karandaşların sayı)	6	4	5	4	8
m – (kiçik qutularda karandaşların sayı)	8	10	10	8	12
$4 \cdot n + 3 \cdot m + 8$ (rəfdəki karandaşların sayı)	56	54			

Cədvəlin digər xanalarını şagirdlərlə birlikdə tamamlamaq olar.

ÖYRƏNMƏ İkidəyişənlər ifadələr izah olunur.

Dəyişənlərin müxtəlif qiymətlərində ifadələrin qiyməti hesablanır. Müxtəlif nümunələr yazılıb izah edilir.

Müəllimin nəzərinə! Ifadənin qiymətinin dəyişənlərin qiymətlərindən asılı olaraq dəyişməsini daha aşkar göstərmək üçün cədvəldən istifadə etmək məqsədəyəğundur. Yuxarı siniflərdə funksiyanın qrafikini qurarkən bu asılılıq əvvəlcə cədvəllə təsvir ediləcək, sonra isə qrafik qurulacaq. Şagirdlərin indidən buna alışması məqsədəyəğundur.

BƏLƏDÇİ Tapşırıqda dəyişənlərin verilmiş qiymətlərində ifadənin qiymətini təpib cədvəli tamamlamaq tələb olunur.

Qruplarla iş. Lövhədə cədvəl çəkilir və hər qrupa tapşırıq verilir. Qruplar əvvəlcə yerlərində ifadələrin qiymətini hesablayır, sonra isə cavabı lövhədə uyğun xanalaşdırırlar.

	I qrup	II qrup	III qrup	IV qrup
a	18	28	52	102
b	48	567	381	864
$a + b : 2$				
$650 - (156 - a) : 2 + b$				

Digər qruplar isə yerlərində hesablayıb səhvləri müəyyən edirlər

MÜSTƏQİL İŞ 1-ci tapşırıq sıralalarası yarış şəklində yerinə yetirilə bilər. Hər sıradakı partaların sayına görə tapşırıqdakı cədvəlin sütunlarının sayı (dəyişənlərin qiymətləri) artırıla bilər. Hər sıranın 1-ci, 2-ci, 3-cü və s. partalarında əyləşən şagirdlər dəyişənlərin verilən qiymətlərində $6 \cdot a + b : 3 - 14$ ifadəsinin qiymətini hesablayıb vərəqlərdə yazırlar.

	1-ci sıra	2-ci sıra	3-cü sıra
1-ci partalar $a = 5, b = 6$			
2-ci partalar $a = 14, b = 12$			
3-cü partalar $a = 23, b = 48$			
4-cü partalar $a = 52, b = 96$			
5-ci partalar $a = 78, b = 414$			
6-ci partalar $a = 113, b = 2451$			

Müəyyən vaxtdan sonra iş dayandırılır. Müəllim düzgün cavabları lövhəyə yazar.

1-ci parta $a = 5, b = 6$	18
2-ci parta $a = 14, b = 12$	74
3-cü parta $a = 23, b = 48$	140
4-cü parta $a = 52, b = 96$	330
5-ci parta $a = 78, b = 414$	592
6-ci parta $a = 113, b = 2451$	1 481

Uyğun partalarda əyləşən şagirdlər öz vərəqlərini qaldırır və cavabları yoxlayırlar.

2-ci tapşırıqda dəyişənlərin verilmiş qiymətlərində ifadələrin qiyməti tapılır.

“Diqqət!” rubrikasındaki məlumatı izah edərkən vurmanın təkrar toplama xassəsi yada salınır. Müəllim ədədi ifadə üzərində nümunə göstərməkədə hərfi ifadələrə keçə bilər. Məsələn:

$$4 \cdot 5 = 5 + 5 + 5 + 5$$

olduğu məlumudur. Eyni qayda ilə ədəd ilə hərfin hasilini yazmaq olar:

$$4 \cdot x = x + x + x + x$$

Bunu sxematik olaraq izah etmək məqsədəyəğundur. 3-cü və 4-cü tapşırıq yerinə yetirilir. Çətinlik çəkən şagirdlər üçün qayda xatırladılır.

MƏSƏLƏ HƏLLİ 5. Məsələdə üçbucağın tərəflərinin uzunluqları a, b, c santimetr olduğu verilir, perimetrini tapmaq üçün hərfi ifadə yazmaq, dəyişənlərin verilmiş qiymətlərində üçbucağın perimetrini hesablaməq tələb olunur.

Müəllimin nəzərinə! Yuxarı siniflərdə çoxbucaqlıların tərəfləri sadəcə, $a, b, c, d \dots$ hərfləri ilə işarələnir. Onların uzunluq vahidləri eyni qəbul edilir və yazılır. Bu məsələdə aydınlıq üçün tərəflərin uzunluqları santimetrlə verilmişdir. Şagirdlər izah etmək lazımdır ki, hərflərlə işarələnmiş kəmiyyətləri yazanda çox zaman onların yanında vahidlər yazılır.

Cəlbetmə. Müəllim perimetri anlayışını yada salmaq məqsədilə suallar verir:

– Çoxbucaqlının perimetri necə hesablanır? Üçbucağın neçə tərəfi var? Onun perimetrini necə tapmaq olar?

Məsələnin həlli:

- Perimetr tərəflərin uzunluqları cəmi olduğu üçün bu tərəflərin cəmini göstərən ifadə yazılır.

$$\text{Perimetr} = a + b + c$$

Çox zaman isə “Perimetr” sözünün yerinə sadəcə, P hərfi yazılır:

$$P = a + b + c$$

6. Məsələdə düzbucaqlının eninin a , uzunluğunun isə b santimetr olduğunu bilərək, perimetrini və sahəsini hesablamaya ifadələr yazmaq tələb olunur.

Cəlbetmə. Müəllim düzbucaqlının perimetrinin və sahəsinin tapılması qaydalarını yada salır.

Məsələnin həlli:

- Əvvəlki məsələyə uyğun olaraq yazılır:

$$P = a + b + a + b$$

Toplamanın yerdəyişmə xassəsinə və “Diqqət!” rubrikasındaki qaydaya əsasən belə yazmaq olar:

$$P = 2 \cdot a + 2 \cdot b$$

Vurmanın paylama xassəsinə görə isə belə də yazmaq olar:

$$P = 2 \cdot (a + b)$$

Sonra isə sahənin tapılması ilə bağlı ifadə yazılır:

$$\text{Sahə} = a \cdot b$$

Çox zaman “Sahə” sözünün yerinə sadəcə, S hərfi yazılır:

$$S = a \cdot b$$

Cavab: tərəfləri a və b santimetr olan düzbucaqlının perimetri və sahəsini hesablamaya ifadələr istifadə olunur.

$$P = 2 \cdot (a + b)$$

$$S = a \cdot b$$

Müəllim belə bərabərliklərin riyaziyyatda “düstur” adlandırılıldığını qeyd edə bilər.

7. Məsələdə oxatma yarısında ox qırmızı hissəyə düşəndə 2 xal, mavi hissəyə düşəndə isə 5 xal hesablandığı verilir.

- a) Ox x dəfə qırmızı, y dəfə mavi hissəyə düşdükdə idmançının qazandığı xalı tapmaq tələb olunur. Dəyişənlərin verilən qiymətində xallar hesablanır.
 b) Cəmi n dəfə ox atan idmançının toplaya bildiyi ən böyük xalı tapmaq tələb olunur.

Çəlbətma. Müəllim oxatma yarış-larındakı hədəfi nümayiş etdirir və sual verir:

- Oxatma yarışında ən çox xal qazanmaq üçün oxu hara vurmaq la-zımdır? Nə üçün ox bu hissəyə düşəndə daha çox xal verilir? Ən çətin düşmək mümkün olan hissə hansıdır?



Məsələnin həlli:

- a) Xalı hesablamaq üçün dəyişəni olan ifadə yazılır:

$$2 \cdot x + 5 \cdot y$$

$x = 7$ və $y = 3$ olduqda hesablanır: $2 \cdot 7 + 5 \cdot 3 = 29$ xal
 $x = 5$ və $y = 5$ olduqda hesablanır: $2 \cdot 5 + 5 \cdot 5 = 35$ xal

- b) İdmançının atdığı ox göy hissəyə düşəndə o, daha çox xal qazanır. Buna görə n dəfə ox atan idmançı ən çox $5 \cdot n$ xal toplaya bilər.

Cavab. a) 29 xal; 35 xal. b) $5 \cdot n$

Müzakirə. Məsələni müxtəlif üsullarla həll edən şagirdlərin fikirləri müzakirə edilir. Məsələnin a) bəndində idmançıların cəmi neçə dəfə ox atıldığı soruşula bilər. $7 + 3 = 10$ və $5 + 5 = 10$.

Müəllim 10 dəfə ox atan idmançının toplaya biləcəyi ən çox xalı soruşur: $5 \cdot 10 = 50$.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
İfadənin qiymətini hesablayarkən əməllər ardıcılığına əməl edir.	Müşahidə, misal, məsələ	Dərslik, İD
Dəyişənlərin qiymətini yerinə yazmaq hərfi ifadənin qiymətini tapır.	Misal, tapşırıq, məsələ	Dərslik, iş vərəqləri, İD
Məsələni həll edərkən uyğun hərfi ifadəni yazıır və dəyişənin qiymətində ifadənin qiymətini tapır.	Məsələ	Dərslik, İD
Düzbucağının perimetri və sahəsini hesablamaq üçün tərəflərin uzunluqlarından asılı olaraq hərfi ifadə yazır.	Məsələ	Dərslik
Düsturda tərəflərin uzunluqlarını yerinə yazmaqla düzbucağının perimetrini və sahəsini hesablayır.	Məsələ	Dərslik

Mövzu 15

Tənlik

- **Dərslik:** səh. 56
- **İş dəftəri:** səh. 49

Təlim məqsədləri

- Verilmiş sadə tənliyi sözlərlə ifadə edir və məchulu tapır (2.2.2).
- Tənlikdə məchul vuruğu ümumi qaydaya əsasən tapmaqla tənliyi həll edir (2.2.2).

Şagirdlərə $n = 15$ və $n = 20$ olduqda idmançının topla-ya biləcəyi ən çox xalı tapmağı tapşırmaq olar.

8. Məsələdə bir gözünə kütləsi eyni olan iki torba qo-yulmuş tərəzinin tarazlıqdə olduğu verilir. Bir torba-nın kütləsini hesablamaq üçün hərfi ifadəni seçmək tələb olunur. a və b dəyişənlərinin konkret qiymət-lərində bir torbanın kütləsi hesablanır.

Müəllim hərfi işarələnmiş kəmiyyətlərin yanında onların vahidlərinin yazılımadığını xatırladır. Bu vahid-lərin şərti olaraq qram kimi qəbul oluna bilər.

Məsələnin həlli:

- Tərəzinin sağ gözündəki kuboidlərin kütləsi onların üstündə yazılımışdır. Onların ümumi kütləsi tapmaq üçün ifadə yazılır:

$$a + a + b + b + b = 2 \cdot a + 3 \cdot b$$

Bu ifadə 2 torbanın kütləsinə bərabərdir. Deməli, 1 torbanın kütləsini göstərən hərfi ifadə belədir:

$$(2 \cdot a + 3 \cdot b) : 2$$

- $a = 150$ q, $b = 250$ q olduqda bir torbanın kütləsi hesablanır:

$$(2 \cdot 150 + 3 \cdot 250) : 2 = 1\,050 : 2 = 522 \text{ q}$$

Cavab. $a = 150$ q, $b = 250$ q olduqda bir torbanın kütləsi 522 q olar.

Müzakirə. Məsələni müxtəlif üsullarla həll edən şagirdlərin fikirləri müzakirə edilir. Müəllim a və b -yə müxtəlif qiymətlər verib bir torbanın kütləsini tapmağı tapşırıb ilər.

Köməkçi vasitələr: iş vərəqləri, lent, yaxud kağız zolaqlar.

Elektron resurslar:

Dərsin qısa planı

- Araşdırma-müzakirə.** Tənliyin təsvirə uyğunluğu.
- Öyrənmə.** Vurma əməlinə aid tənliklər.
- Bələdçi.** Tənliklərin həll edilməsi.
- Müstəqil iş.** Dərslik: tap.Nö 1 İD: tap.Nö 1-3.
- Öyrənmə materialı.** Bölmə əməlinə aid tənliklər.
- Müstəqil iş.** Dərslik: tap.Nö 2-4. İD: tap.Nö 4-6.
- Məsələ həlli.** Dərslik: tap.Nö 5-7. İD: tap.Nö 7.
- Formativ qiymətləndirmə.**

Dərsin məzmunu. Şagirdlər dərsdə vurma və bölmə əməlinə aid tənliklərlə tanış olacaq, məsələləri tənlik qurmaqla həll edəcəklər. Mövzu iki hissədən ibarətdir. 1-ci hissədə vurma ilə bağlı, 2-ci hissədə isə bölmə ilə bağlı tənliklər izah olunur. Bu zaman şagirdlərin 3-cü sinifdə keçdikləri məchul vuruşun, məchul bölünənin və məchul bölənin tapılma qaydalarından istifadə olunur.



Müəllimin nəzərinə! Şagirdlər 3-cü sinifdə toplama və çıxma əməlinə aid tənliklərlə tanış olmuşlar və bu cür tənliklərin həll qaydalarını öyrənmişlər. Onlar həmçinin, tənlik qurmaqla sadə məsələləri həll etməyi bacarırlar. Bu mövzu 3-cü sinifdəki “Tənlik” mövzusunun davamıdır. Dərsdə vurma və bölməyə aid tənliklərin həll qaydaları izah edilir. Çox vaxt şagirdlər məchul böləni, yaxud bölünəni tapanda səhvə yol verirlər. Buna görə onlar uyğun qaydaları yadda saxlamalıdır. Tənliyin həllini yoxlamaq qaydasına düzgün əməl etmək lazımdır. Bəzən şagirdlər asanlıq naminə bərabərliyin sağ tərəfindəki ədədi sol tərəfə köçürüb onların arasına sadəcə, bərabərlik işaretini qoyurlar. Bu halda yoxlama zamanı məchul üzərində aparılan bütün əməllərin düzgün yerinə yetirilməsinə fikir vermək lazımdır.

Mövzuya yönəltmə. Müəllim 3-cü sinifdə tənliklə bağlı şagirdlərin öyrəndiklərini yada salmaq üçün suallar verir:

- “Məchul” sözünü necə başa düşürsünüz? Tənlik nədir? Məchul toplanan, məchul azalan, məchul çıxılan necə tapılır? Məchul vuruşu, məchul bölünəni, məchul böləni necə tapmaq olar?
- Dəyişəni olan ifadə ilə tənliyin hansı fərqi var?

Müəllim sinfi qruplara bölür və hər qrupa iş vərəqi paylayır.

Eyni rəngdə olan qutuların kütləsi eynidir. Tənlik qurmaqla onların kütləsini necə tapmaq olar?



ARAŞDIRMA-MÜZAKİRƏ

Tapşırıq praktik olaraq yerinə yetirilə bilər. Lent əvəzinə kağız zolaqlardan istifadə etmək məqsədə uyğundur.

Hər zolağın uzunluğu x sm olarsa, 4 zolağın uzunluğu $4 \cdot x$ olar. Bu uzunluq 80 sm-ə bərabərdir. Uyğun bərabərlik yazılır:

$$4 \cdot x = 80$$

Məchul vuruşun tapılması qaydasına əsasən yazılır:

$$x = 80 : 4$$

$$x = 20$$

ÖYRƏNMƏ Material izah olunur. Bu zaman sxematik təsvirdən də istifadə etmək olar:



BƏLƏDÇİ

Tapşırıqda tənlikləri həll edib, cavabın doğruluğunu yoxlamaq tələb olunur. Bəzi tənliklərin sağ tərəfində də ifadə verilmişdir. Tənliyi adı hala salmaq üçün əvvəlcə bərabərliyin sağ tərəfindəki ifadənin qiyməti tapılır.

Müəllimin nəzərinə! 4-cü sinifdə öyrədilən bütün tənliklərdə bərabərliyin məchul olan tərəfində (sol tərəfində) yalnız bir əməlli ifadələr verilir. Bərbərliyin məchul olan tərəfində bir neçə əməldən ibarət ifadələrin verilməsi isə yuxarı siniflərdə nəzərdə tutulur.

MÜSTƏQİL İŞ 1-ci tapşırıq yerinə yetirilir.

Öyrənmə materialı. Mövzunun 2-ci hissəsi bölmə əməli ilə bağlı tənliklərə həsr edilir. Müəllim məchul bölünəni və məchul böləni tapmaq qaydalarını soruşur. Sonra bəzi nümunələr göstərilir.

2-ci və 3-cü tapşırıqlarda tənliklər həll edilir.


4-cü tapşırıq riyazi imla şəklində yerinə yetirilə bilər.

Oyun. “Cəld və düzgün” Oyunu 2 komanda arasında keçirmək olar. Oyunda nizam-intizama, bir-birini dinləmək və növbəsi çatanda cavab vermək kimi qaydaları riayət olunmalıdır. Komandalar üz-üzə əyləşirlər. Püşk atmaqla oyuna 1-ci başlayan komanda müəyyən olunur. 1-ci komanda sözlərlə ifadə olunmuş tənlik deyir. Rəqib komanda bu tənliyi lövhədə yazar və həll edir. Tənliyi düzgün həll edən komanda 1 xal qazanır və növbə həmin komandaya keçir. Tənliyi düzgün həll etmədikdə sual verən komanda 1 xal qazanır və növbə yenə həmin komandada qalır. Oyun vaxtla, yaxud 5 suala qədər davam etdirilə bilər. Ən çox xal toplayan komanda qalib gəlir. Şagirdlər aşağıdakı kimi suallar verə bilərlər:

- Hansı ədədin 8 misli 720-yə bərabərdir?
- 36-nı hansı ədədə böldükdə 4 alınar?

MƏSƏLƏ HƏLLİ 5. Məsələdə hər birində eyni sayıda düymə olan 5 qutuda cəmi 75 düymə olduğunu bilərək, hər qutudakı düymələrin sayını tapmaq lazımdır.

Cəlbetmə. Məsələnin şərtinə uyğun sxem çəkilir:



Məsələnin həlli:

- Hər qutuda olan düymələrin sayını məchul qəbul edib x ilə işaret olunur. Onda 5 qutuda $5 \cdot x$ sayıda düymə olar. Tənlik yazılır:

$$5 \cdot x = 75$$

$$x = 75 : 5$$

$$x = 15$$


Cavab: Hər qutuda 15 düymə var.

Müzakirə. Tənlikdə məchulun yerinə 15 yazılınca məsələnin cavabı yoxlanılır:

$$5 \cdot 15 = 75$$

6. Məsələdə bidondakı 18 l südü Əsmər nənənin bir neçə qaba bərabər paylaşıldan sonra hər qabda 3 l süd olduğunu bilərək, nənənin bidondakı südü neçə qaba paylaşıdı soruşulur.

Cəlbetmə. Məsələnin şərtinə uyğun sxem çəkilir.



Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Verilmiş sadə tənlikdə məchulun tapılması sözlərlə ifadə edir və məchulu tapır.	Tapşırıq, oyun, riyazi imla	İş vərəqləri, dərslik, İD
Vurma və bölməyə aid tənlikləri məchulun tapılması qaydasına əsasən həll edir.	Müşahidə, tənlik, məsələ	Dərslik, İD
Tənliyi həll etmək üçün əvvəl bərabərliyin sağ tərəfindəki ifadənin qiymətini tapır, sonra ümumi qayda ilə tənliyi həll edir.	Tənlik, məsələ	Dərslik, İD
Məsələni həll etmək üçün tapmaq tələb olunan kəmiyyəti məchul qəbul edir, tənlik qurur və həll edir.	Müşahidə, məsələ	Dərslik, İD

Məsələnin həlli:

- Qabların sayı məchul qəbul edilib a ilə işaret olunur. Əsmər nənə bidondakı südü a sayıda qaba boşaltdıqda hər qabda 3 litr süd olur. Belə tənlik yazmaq olar:

$$18 : a = 3$$

$$a = 18 : 3$$


$$a = 6$$

Cavab. Əsmər nənə bidondakı südü 6 qaba paylayıb.

Müzakirə. Tənlikdə məchulun qiymətini yerinə yazış bərabərliyin doğruluğu yoxlanılır.

7. Məsələdə Elxanın anası bişirdiyi qatabları 4 boşqaba bərabər paylaşı, hər boşqabda 8 qatab olduğunu bilərək ananın neçə qatab bişirdiyini tapmaq tələb olunur.

Cəlbetmə. Məsələnin şərtinə uyğun sxem çəkilir:



Məsələnin həlli:

- Qatabların sayı məchul qəbul edilib b ilə işaret olunur və uyğun tənlik yazılır:

$$b : 4 = 8$$

$$b = 8 \cdot 4$$

$$b = 32$$

Cavab. Ana 32 qatab bişirib.

Müzakirə. Məsələnin cavabının doğruluğu yoxlamaq üçün tənlikdə məchulun yerinə 32 yazılıb hesablanır:

$$32 : 4 = 8$$

LAYİHE

Mövzu 16

Tənlik qurmaqla məsələ həlli

- Dərslik: səh. 58
- İş dəftəri: səh. 51

Təlim məqsədləri

- Tənlikdə məchul vuruğu ümumi qaydaya əsasən tapmaqla tənliyi həll edir (2.2.2).
 - Tənlikdə məchul bölnəni ümumi qaydaya əsasən tapmaqla tənliyi həll edir (2.2.2).
 - Tənlikdə məchul bölünəni ümumi qaydaya əsasən tapmaqla tənliyi həll edir (2.2.2).
 - Bərabərliyin sağ tərəfində ədədi ifadə olan tənlikləri həll etmək üçün əvvəlcə ifadənin qiymətini tapır sonra isə tənliyi həll edir (2.2.2).
 - Sözlə verilmiş məsələdə tapmaq tələb olunan kəmiyyəti məchul qəbul edib tənlik qurur (2.2.3).
 - Məsələnin şərtinə əsasən hərfi ifadə yazır və dəyişənin bərabərliyin təmin edən qiymətini tapır (2.1.3).
- Dərsin məzmunu.** Mövzu tənliklərdən istifadə etməklə vurma və bölmə əməllərinə aid məsələlərin həll edilməsinə həsr olunur. Əvvəlki mövzularda da məsələ həllərində sadə tənliklərdən istifadə olunurdu. Bu mövzuda isə məsələləri həll etmək üçün bərabərliyin sağında müəyyən ifadələr yazılmış tənliklər qurmaq tələb olunur.

Müəllimin nəzərinə! Tənlik qurmaqla məsələ həlli geniş yayılan üsullardan biridir. Bu üsulun məqsədi sözlərlə verilmiş məsələnin şərtini riyazi simvollarla modelləşdirmək və alınan riyazi modeli – tənliyi müxtalif üsullarla həll etməkdir.

Müşahidələr göstərir ki, məsələyə uyğun tənlik qurmaqdə çəkən şagirdlərin əksəriyyəti əsasən, məsələni oxuyub anlamaqdə çətinlik çəkirlər. Belə şagirdlər üçün məsələnin şərтini ifadəli şəkildə oxuya yanda onlar məsələni başa düşür və daha rahat həll edə bilirlər. Bu şagirdlərə məsələnin şərтini öz sözləri ilə nəql etməyi tapşırmaq faydalıdır. Çətinlik çəkdikdə məsələni bir daha oxumaq məsləhət görülür. Beləliklə, məsələni anlamaqdə çətinlik çəkən şagirdlərə məsələni təkrar oxumağı tövsiyə etmək lazımdır.


3-cü sinifdə şagirdlər toplama-çıxmaya aid tənlik qurmaqla məsələ həll etməyi öyrənmişlər. 4-cü sinifdə bu bacarıqlar daha da təkmilləşdirilərək vurma və bölməyə aid məsələlərə tətbiq ediləcəkdir. Bəzi məsələlərə tənlik qurarkən bərabərliyin sağ tərəfində tək ədəd deyil, ifadə yazıla bilər.

Əvvəlcə dərslikdə verilmiş nümunələr müzakirə olunur, sonra isə məsələlər həll olunur.

Mövzuya yönəltmə. Dərslikdə verilmiş 1-ci məsələ həll olunur. Bu məsələ üçün qurulan tənlikdə bərabərliyin solunda toplama əməli, sağında isə vurma əməli iştirak edir.

Müəllim şagirdlərdən verilənləri və nəyin axtarıldığı soruşur. Qabdakı qutabların sayını x qəbul edib,

tənlik qurulur. Məsələni həll etmək üçün belə bir sxem çəkmək olar.



$$x + 5 = 4 \cdot 3$$

$$x + 5 = 12$$

$$x = 12 - 5$$

$$x = 7$$

Deməli, qabda 7 qutab var idi. Tənlikdə məchulun yerinə 7 qoyub, cavabın doğruluğunu yoxlamaq olar:

$$7 + 5 = 4 \cdot 3 \quad 12 = 12.$$

Vurmaya aid tənlik qurmaqla məsələ nümunəsinin həlli izah edilir. Nümunədə tənliyin sağ tərəfində ifadəyə xüsusi diqqət yetirilir.

Sonra 2-ci məsələ oxunur, tənlik qurmaqla həll edilir. Müəllim suallar verir:


- Vurmaya aid tənliklərdə məchul necə adlanır?
- Məchul vuruq necə tapılır?

Bölməyə aid tənlik qurmaqla məsələ nümunəsinin həlli izah edilir, yaranan suallar müzakirə olunur.

3-cü və 4-cü məsələlər bölməyə aid tənlik qurmaqla həll edilir.

5. Məsələdə Samirin 3 şokolad qutusunu açıb 14 qız, 12 oğlan dostuna verməklə, sonuncu şokoladı özü yediyi qeyd edilir. 1 qutudakı şokoladların sayını tapmaq tələb olunur.

Cəlbetmə. Məsələnin şərtinə uyğun sxem çəkilir:



Məsələnin həlli:

Sxemi çəkdikdən sonra belə tənlik quraq olar:

$$3 \cdot x = 14 + 12 + 1$$

$$3 \cdot x = 27$$

$$x = 27 : 3$$


$$x = 9$$

Tənlikdə məchulun yerinə 9 qoyub, cavabın doğruluğunu yoxlamaq olar:

$$3 \cdot 9 = 14 + 12 + 1 \quad 27 = 27$$

6. Məsələdə şagirdlərin 6 nəfərdən ibarət qruplara bölündüyü verilib. Sonra isə onlar hər birində 8 nəfər olmaqla 3 qrupa bölündülərsə, əvvəlcə neçə qrupa bölündüklərini tapmaq soruşturur. Məsələnin şərtinə uyğun tənliyi seçmək lazımdır. Təlim nəticələri yüksək olan şagirdlərə ifadələrə baxmadan məsələyə uyğun tənlik qurmağı tapşırmaq olar.

Cəlbetmə. Hər birində 6 nəfər olan qrupların sayı x ilə işarə edilir. $x \cdot 6$ hasili şagirdlərin sayını göstərir ki, bu da $3 \cdot 8$ hasilinə bərabərdir. Məsələnin şərtinə uyğun sxem çəkmək olar:



Məsələnin həlli:

Məsələnin şərtinə və sxemə uyğun tənlik müəyyən olunur:

$$x \cdot 6 = 3 \cdot 8$$

Tənlik həll olunur:

$$x \cdot 6 = 3 \cdot 8$$

$$x \cdot 6 = 24$$

$$x = 24 : 6$$

$$x = 4$$

Cavab: Şagirdlər əvvəl 4 qrupa bölündülər.

Müzakirə: Tənlikdə məchulun yerinə 4 yazıb, cavabın doğruluğunu yoxlamaq olar:

$$4 \cdot 6 = 3 \cdot 8 \quad 24 = 24$$

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Vurmaya aid məsələni həll etmək üçün tənlik qurur və məchul vuruşun tapılması qaydasına əsasən tənliyi həll edir.	Məsələ	Dərslik, İD
Bölməyə aid məsələni həll etmək üçün tənlik qurur, məchul bölünənin və məchul bölənin tapılması qaydasına əsasən tənliyi həll edir.	Məsələ	Dərslik, İD
Tənliyi həll etmək üçün əvvəl bərabərliyin sağ tərəfindəki ifadənin qiymətini tapır, sonra ümumi qayda ilə tənliyi həll edir.	Tənlik, məsələ	Dərslik, İD
Məsələni həll etmək üçün tapmaq tələb olunan kəmiyyəti məchul qəbul edir, tənlik qurur və həll edir.	Müşahidə, məsələ	Dərslik, İD

Mövzu 17

Riyazi qanunaugunluq

- Dərslik: səh. 60
- İş dəftəri: səh. 54

Təlim məqsədləri

- Ədədlərin düzülüşündəki qanunaugunluğa əsasən növbəti ədədin əvvəlki ədəddən alınması üçün ədədi ifadə tərtib edir (2.1.3).
- Ədədlər və fiqurlar sırasındaki qanunaugunluğu müəyyən edir və davam etdirir (2.3.1).
- Ədədlər, fiqurlar və hadisələr arasında qanunaugunluğu müəyyən edir (2.3.2).
- Eyni qanunaugunluğu müxtəlif obyektlərə tətbiq edir (2.3.2).

Köməkçi vasitələr: kublar, zərflər, iş vərəqləri

Elektron resurslar:

Dərsin qısa planı

1. Araşdırma-müzakirə. Maşınlarının hesablama qaydasının müəyyən edilməsi və cədvəldə silinən ədədlərin tapılması.
2. Öyrənmə. Ədədlərin düzülüş qanunaugunluğu.
3. Bələdçi. Verilən qaydalara əsasən cədvəllərin təmamlanması.
4. Müstəqil iş. Dərslik: tap.Nº1,2. İD: tap.Nº1-5.

5. Öyrənmə materialı. Əşya və ya fiqurların düzülüyündə qanunaugunluğun müəyyən edilməsi.

6. Müstəqil iş. Dərslik: tap.Nº3. İD: tap.Nº 6-7.

7. Məsələ həlli. Dərslik: tap.Nº4,5. İD: tap.Nº 8-10.


8. Formativ qiymətləndirmə.

Dərsin məzmunu. Dərsdə şagirdlərdə ədədi ardıcılıqlıda və fiqurların düzülüşündəki qanunaugunluqları müəyyən etmək bacarıqları formalasdırılır. Aşağı siniflərdə şagirdlər oxşar tapşırıqlarla rastlaşmışlar. Bu dərsdə hər növbəti ədəd və fiqurun yerindən asılı olaraq, yaxud əvvəlkildən alınması alqoritmələri ilə tanış olacaq, bu qaydaya görə onları davam etdirəcəklər. Dərs iki hissədən ibarətdir: birinci hissədə ədədi qanunaugunluqlar, ikinci hissədə isə əşya və fiqurların düzülüş qanunaugunluqları izah olunur.

Müəllimin nəzərinə! Qanunaugunluqlara çox yerdə rast gəlmək olar. Məsələn, günlərin, həftələrin, ayların, illərin dəyişməsi qanunaugunluqla baş verir. Olimpiya oyunları, yaxud dünya futbol çempionatları hər 4 ildən bir keçirilir. Bu qaydaya görə növbəti yarışların vaxtını müəyyən etmək olar. Qanunaugunluqlara riyaziyyatın bütün sahələrində rast gəlmək olar. Qanunaugunluğu aşkar etmək, tətbiq etmək, genişləndirmək cəbri təfəkkürün əsasını təşkil edir. Bu biliklər yuxarı siniflərdə “funksiya” anlayışını öyrənmək üçün baza təşkil edir.

Qanunaugunluqları izah edərkən iki halı fərqləndirmək lazımdır:

- Hər sonrakı element özündən əvvəlkindən alınır.
 - Hər element giriş verilənlərdən alınır.
- Qanunauyğunluqlar cədvəl şəklində verildikdə çıxışdakı ədədlərin giriş verilənlərində asılılığı daha aşkar görünür.
- Mövzuya yönəltmə.** Müəllim müxtəlif məntiqi suallar verə bilər. Məsələn:
- Sual işarəsinin yerində hansı ədəd olmalıdır? Bunu necə müəyyən etmək olar?



ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırıqda hesablama məşinlarının işi müzakirə olunur. Əvvəlcə hər maşının yerinə yetirdiyi əməl tapılır.

1-ci maşın üçün belə tənlik yazmaq olar:

$$2 \cdot x = 6$$

$$x = 6 : 2$$

$$x = 3$$

Deməli, 1-ci maşın Girişdəki ədədi 3-ə vurur. 2-ci maşının yerinə yetirdiyi əməli tapmaq üçün başqa bir tənlik yazılırlar:

$$6 + a = 8$$

$$a = 8 - 6$$

$$a = 2$$

Beləliklə, 2-ci maşın Girişdəki ədədin üzərinə 2 əlavə edir. Cədvəli açıq şəkildə belə tərtib etmək olar.

1-ci maşın			2-ci maşın		
GİRİŞ	Əməl $\times 3 =$	ÇIXIŞ	GİRİŞ	Əməl $+ 2 =$	ÇIXIŞ
2	$\times 3 =$	6	6	$+ 2 =$	8
4	$\times 3 =$	12	12	$+ 2 =$	14
5	$\times 3 =$	15	15	$+ 2 =$	17
6	$\times 3 =$	18	18	$+ 2 =$	20

Bunu hər maşın üçün düstur şəklində də yazmaq olar:

1-ci maşın $\mathcal{G} = G \cdot 3$

2-ci maşın $\mathcal{G} = G + 2$

Tapşırıq yerinə yetirildikdən sonra müəllim sual verir:

- Cədvəlin silinmiş ədədlərini hansı qaydaya əsasən tapdırınız?

ÖYRƏNMƏ Qanunauyğunluq izah olunur. Nümunədə qaydalar verilsə də, müəllim bu qaydaların şagirdlərin özlərinin müəyyən etməsini tapşırıb. Çıxışın aldığı qiymətlərin Girişdən asılılığını göstərmək üçün ən uyğun üsullardan biri onları cədvəl şəklində təsvir edtməkdir. Nümunədə verilmiş cədvəl izah olunur. Müəllim bu asılılığı şərti hərflərlə yaza bilər:

$$G = S \cdot 3$$

BƏLƏDÇİ Nümunəyə uyğun olaraq verilən qaydaya əsasən cədvəlin boş xanaları tamamlanır. Müəllim qaydaları düstur şəklində yaza bilər:

$$\mathcal{G} = G \cdot 2 + 5$$

Girişə verilən ədəddən asılı olaraq çıxışdakı qiymət hesablanır. Cədvəlin sonuncu xanası üçün isə belə bir ifadə yazmaq olar: $a \cdot 2 + 5$

Eyni qayda ilə ikinci tapşırıq yerinə yetirilir. Uyğun düstur yazılırlar:

$$\mathcal{G} = G : 4 - 3$$

Sonuncu xanada belə bir ifadə olacaq. $c : 4 - 3$

MÜSTƏQİL İŞ 1-ci tapşırıq dəftərdə müstəqil yerinə yetirilir.

2-ci tapşırıq qrup işi şəklində yarış kimi də yerinə yetirilə bilər. Ehtiyac olarsa müəllim tapşırıqların sayını artırıb ilə.

Hər qrupa tapşırığın bir bəndi verilir. Müəyyən vaxt ərzində şagirdlər tapşırığı yazıb təqdimat edirlər. Növbəti 3 ədədi tapmaq üçün şagirdlər ədədlərin düzülüş qaydasını yazır, sonra isə ardıcılılığı davam etdirirlər.

a) *Qayda: 12 əlavə et.* 20, 32, 44, 56, 68, 70.

b) *Qayda: 7 çix.* 60, 53, 46, 39, 32, 25.

c) *Qayda: 2-yə vur.* 12, 24, 48, 96, 192, 384.

d) *Qayda: 2-ya vur və 1 əlavə et.*

$$2, 5, 11, 23, 47, 95, 191.$$

Öyrənmə materialı. Əşyaların, yaxud fiqurların düzülüşündə olan qanunauyğunluqlar izah olunur. Bu qanunauyğunluqları həm özündən əvvəlki fiqura, həm də yerinə görə müəyyən etmək olar.

3. Tapşırıqda qanunauyğunluğu müəyyən etmək, 8-ci fiqurda neçə kub olacağını tapmaq lazımdır. Bunun üçün əvvəlcə qayda müəyyən edilir. Tapşırığı yerinə yetirmək üçün cədvəldən istifadə etmək olar.

a) *Qayda: sıra nömrəsi + 1*

Sıra nömrəsi	1	2	3	4	5	6	7	8
Kubların sayı	2	3	4	5	6	7	8	9

b) *Qayda: sıra nömrəsi × 3*

Sıra nömrəsi	1	2	3	4	5	6	7	8
Kubların sayı	3	6	9	12	15	18	21	24

c) *Qayda: sıra nömrəsi + 3*

Sıra nömrəsi	1	2	3	4	5	6	7	8
Kubların sayı	4	5	6	7	8	9	10	11

Müəllimin nəzərinə! “Riyazi qanunauyğunluq” mövzusunu şagirdlərin ən çox sevdiyi dərslərdəndir. Mövzu ilə bağlı tapşırıqlar daha çox məntiqi təfəkkürün inkişafına əsaslandığından şagirdlər üçün daha çox məraq kəsb edir. Buna görə müəllimin qanunauyğunluqla bağlı müxtəlif yarışlar, oyunlar keçirməsi məqsədən uyğundur.

Məsələ HƏLLİ 4. Məsələdə Lalənin və Elxanın söylədikləri ədədlər arasındaki əlaqəni tapmaq tələb olunur. Məsələni cədvəlin köməyi ilə həll etmək tövsiyə olunur.

Məsələnin həlli:

- Əvvəlcə Lalə və Elxanın söylədikləri ədədlər yazılır və qayda müəyyən olunur.

Qayda: 7-yə vur və 1 əlavə et.

Lala	3	5	9			
Elxan	22	36	64			

• Cədvəl tamamlanır.

Lala	3	5	9	...	a
Elxan	22	36	64	...	$a \cdot 7 + 1$

5. Məsələdə şəkillərə əsasən qanunauyğunluğu tapmaq və cədvəlləri tamamlamaq tələb olunur.

Məsələnin həlli:

• Cədvəl çəkilir və qayda müəyyən olunur:

Hər mövqedə yerləşən çoxbucaqlının bucaqlarının sayı bu fiqurun sıra nömrəsindən 2 vahid çoxdur.

Qayda: sıra nömrəsinə 2 əlavə et.

Fiqurun sıra nömrəsi	1	2	3	4	5	6
Bucaqların sayı	3	4	5	6	7	8

• Növbəti cədvələ uyğun qayda müəyyən olunur və cədvəl tamamlanır:

Qayda: sıra nömrəsini 2-yə vur.

Fiqurun sıra nömrəsi	1	2	3	4	5	6	7
Kubların sayı	2	4	6	8	10	12	14

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Verilmiş ədədlər ardıcılılığında növbəti elementi ədədi ifadənin qiymətini hesablamaqla müəyyən edir.	Müşahidə, tapşırıq, məsələ	Dərslik, İD
Bir neçə elementi verilmiş ədədi ardıcılığı, yaxud fiqurlarla verilmiş qanunauyğunluğu davam etdirir.	Tapşırıq, məsələ	Dərslik, İD
Müəyyən qayda ilə sıralanmış ədədlər, fiqurlar və ya hadisələr ardıcılığında qanunauyğunluğu müəyyən edir.	Sual-cavab, tapşırıq, məsələ	Dərslik, İD
Bir sıra üçün verilmiş qanunauyğunluğu müxtəlif obyektlərə tətbiq edir.	Tapşırıq, məsələ	Dərslik, İD

Ümumiləşdirici dərs

- Dərslik: səh. 62
- İş dəftəri: səh. 56

Dərsin məzmunu. Dərsdə bölmədə nəzərdə tutulmuş bacarıqlar üzrə çətinlik çəkən şagirdlərlə əlavə iş aparılır. Tapşırıqları asan yerinə yetirən və köməyə az ehtiyacı olan şagirdlərlə də onların sürətli inkişafı üçün fərdi iş aparılmalıdır. Belə şagirdlərə çətinliyi artırılmış tapşırıqlar vermək və yerinə yetirmələrinə nəzarət etmək lazımdır.

Mövzuya yönəltmə. Bölmə üzrə öyrənilən bacarıq və anlayışlar müəllim tərəfindən şagirdlərə xatırladılır. Hər anlayış səsləndikcə şagirdlər onun məzmununu nümunələrlə şərh edirlər.

Bölmə üzrə təkrarlanan anlayışlar: əməllər ardıcılılığı, ədədi ifadə, dəyişən, dəyişənin qiyməti, ifadənin qiyməti, bərabərlik, tənlik, məchul, qanunauyğunluq, düzülüş qaydası.

TAPŞIRIQLARIN HƏLLİ

1-4 tapşırıqları yerinə yetirilir.

5. Şəkillərə əsasən qanunauyğunluq müəyyən edilir və cədvəllər tamamlanır.

a) Qayda: sıra nömrəsini özünə vur.

Fiqurun sıra nömrəsi	1	2	3	4	5	6
Kvadratların sayı	1	4	9	16	25	36

b) Qayda: sıra nömrəsini 2-yə vur və 1 əlavə et.


Fiqurun sıra nömrəsi	1	2	3	4	5	6
Üçbucaqların sayı	3	5	7	9	11	13

6. Məsələdə ilkin hündürlüyü 120 sm olan ağacın illər üzrə hündürlüyü xətti diaqramda təsvir edilib. Diaqrama əsasən cədvəli dəftərdə tamamlamaq və suallara cavab vermək lazımdır.

Cəlbetmə. Məsələni daha aydın başa düşmək üçün əvvəlcə xətti diaqramla bağlı suallar verilir:

– Diaqramdakı xətt nə üçün 120-dən başlayır? Üfüqi xətlər arasındaki bölgünün qiyməti nə qədərdir?

Diaqrama əsasən 5 ildən sonra ağacın hündürlüyünü necə bilmək olar?



Məsələnin həlli:

- Diaqrama əsasən cədvəl tamamlanır. Sonra isə suallara cavab verilir.

İllər	1	2	3	4	5	...	n
Ağacın hündürlüyü (sm)	160	200	240	280	320		$120 + n \cdot 40$

- a) Cədvələ əsasən hər növbəti il ağacın boyu əvvəlki ildən 40 sm böyükdür.
 b) n ildən sonra bu ağacın boyu $120 + n \cdot 40$ sm olar.
 c) 8 ildən sonra ağacın hündürlüyü $120 + 8 \cdot 40 = 440$ sm olacaq. Müəllim 440 sm-i metrlə ifadə etməyi tapşırıa bilər.


d) Bunun üçün tənlik yazılır:

$$120 + n \cdot 40 = 400$$

Bu tip tənliklər həll etmədikləri üçün şagirdlər suala müxtəlif üsullarla cavab verə bilərlər.

Məsələn:

- 1) Boyu 400 sm olması üçün ağac $400 - 120 = 280$ sm boy atmalıdır. Ağac hər il 40 sm böyüdüyü üçün $280 : 40 = 7$
- 2) Müəllim diaqramı vizual olaraq davam etdirməyi tapşırır.



400 bölgüsü ilə xəttin kəsişmə nöqtəsi 7 nöqtəsinə uyğun gəlir.

Cavab: 7 ildən sonra ağacın hündürlüyü 400 sm olar.

Müzakirə: Cavabının doğruluğunu yoxlamaq üçün $n = 7$ olduqda $120 + n \cdot 40$ ifadəsinin qiyməti hesablanır.

LAYİHE

5-ci BÖLMƏ

VURMA VƏ BÖLMƏ

Mövzu №	Adı	Saat	Dərslik (səh.)	İş dəftəri (səh.)
Mövzu 18	İkirəqəmli ədədə vurma	3	63	57
Mövzu 19	Üçrəqəmli ədədə vurma	2	66	60
	Məsələ və misallar	1	68	62
Mövzu 20	İkirəqəmli ədədin ikirəqəmli ədədə bölünməsi	2	69	64
Mövzu 21	Çoxrəqəmli ədədin ikirəqəmli ədədə bölünməsi	2	71	66
	Ümumiləşdirici tapşırıqlar	2	73	68
BÖLMƏ ÜZRƏ UMUMİ SAATLAR		12		

Bölmənin qısa icmalı

Şagirdlər 3-cü bölmədə çoxrəqəmli ədədləri birrəqəmli ədədə vurma və bölmə, hasilin və qismətin təxmin edilməsi qaydalarını, 2-yə, 3-ə, 5-ə, 6-ya, 9-a və 10-a bölünmə əlamətlərini öyrəndilər. Bu bölmədə şagirdlər ikirəqəmli, üçrəqəmli ədədə vurma və ikirəqəmli ədədə bölmə qaydalarını öyrənəcəklər. Bu qaydaların tətbiqi ilə məsələ və misallar həll edəcəklər.

Nəyə diqqət etməli?

Şagirdlər bu bölmədə sahə modeli və natamam hasilləri toplamaqla alt-alta vurma, sahə modeli ilə bölmə qaydalarını öyrənəcək, qismətin inandırıcı olub-olmadığını müəyyən edəcəklər. Bəzən şagirdlər ikirəqəmli və üçrəqəmli ədədə alt-alta vurma zamanı natamam hasillərin toplanmasında səhvlərə yol verirlər. Buna onluq mərtəbəsində sıfır rəqəmi olan üçrəqəmli ədədə vurma zamanı daha çox rast gəlinir. Belə şagirdlərə bənzər misallardan daha çox vermək tövsiyə olunur. Bəzən şagirdlər hasilin və ya qismətin inandırıcı olub-olmadığını müəyyən edərkən təqribi hesablama zamanı əvəzlənəcək ədədlərin səhv seçimi cavabın yanlış tapılmasına gətirib çıxarır. Çalışmaq lazımdır ki, hasilin təxmin edərkən vuruqlardan birini artırıqda digərini azaltmaqla yuvarlaqlaşdırılsın. Bölməni təxmin edərkən isə bölünən və bölənin hər ikisini ya artırmaq, ya da azaltmaqla yuvarlaqlaşdırma hallarına üstünlük vermək lazımdır. Bu halda təqribi cavabda daha az xətaya yol verilir. Vuruqların hər ikisini artırıqda və ya azladıqda, həmçinin bölünən və böləndən birini artırıb digərini azaltıqda təqribi cavabda daha çox xəta alınacaq. Hesablama zamanı ədədlərin seçimində qeyd olunan hala diqqət edilməsi məqsədə uyğundur.

Bölmədə mənimsədilən riyazi anlayış və terminlər

İkirəqəmli ədədə alt-alta vurma, üçrəqəmli ədədə alt-alta vurma, hasilin inandırıcı olması, qismətin inandırıcı olması, sıfırla qurtaran ədədlərə vurma, sıfırla qurtaran ədədlərə bölmə.

Öncədən vacib olan bilik və bacarıqlar

- Alt-alta vurma
- Vurmanın xassələri
- Çoxrəqəmli ədədi birrəqəmli ədədə vurma və bölmə bacarıqları
- Sütun şəklində bölmə
- Kalkulyatorda hesablama
- Hasil və qismətin təxmin edilməsi

Fənlərarası integrasiya

İkirəqəmli və üçrəqəmli ədədə vurma, ikirəqəmli ədədə bölmə bacarıqlarının formalaşması şagirdlərdə müxtəlif həyatı situasiyalarda hesablama vərdişlərinin yaranmasına səbəb olur. Bu bacarıqlar gündəlik həyatda müxtəlif məsələləri həll edərkən daim istifadə olunur. Yuxarı siniflərdə demək olar bütün təbiət fənlərində, həmçinin coğrafiya, texnologiya və digər fənlərdə böyük ədədlərlə hesablama bacarıqları xüsusi əhəmiyyət kəsb edir.

Mövzu 18

İkirəqəmli ədədə vurma

- Dərslik: səh. 63
- İş dəftəri: səh. 57

Təlim məqsədləri

- Coxrəqəmli ədədi ikirəqəmli ədədə alt-alta vurmanın yerinə yetirir (1.2.3).
- Coxrəqəmli ədədi ikirəqəmli ədədə vurmada sahə modelindən istifadə edir (1.2.1).
- Hasili natamam hasilləri toplamaqla tapır (1.2.1).
- Əməllər arasındaki qarşılıqlı əlaqədən istifadə edərək hesablamalarda silinmiş rəqəmləri bərpa edir (1.3.2).
- Ədədləri hesablamaq üçün daha rahat ədədlə əvəz etməklə hasili və qisməti təxmin edir (1.3.6).
- Hesablamaqla tapdıgı cavabın inandırıcı olub-olmadığını təqribi cavabla müqayisə etməklə tapır (1.3.1).
- Vuruqlardan biri sıfırla qurtaran ədəd olduqda hasili daha asan üsulla tapır (1.3.1).

Köməkçi vasitələr: Karton qutu, qalın kağızlar, iş vərəqləri.

Elektron resurslar:

www.splashlearn.com/math-skills/fourth-grade/multiplication/2-digit-x-2-digit-numbers-up-to-40

Dərsin qısa planı

- 1. Araşdırma-müzakirə.** Düzbucaqlı şəklində bostanın sahəsinin hesablanması.
- 2. Öyrənmə.** Sıfırla qurtaran ikirəqəmli ədədlərin hasili. İkirəqəmli ədədlərin hasili.
- 3. Bələdçi.** Hasillərin tapılması.
- 4. Müstəqil iş.** Dərslik: tap. № 1-3. İD: tap. № 1-4.
- 5. Öyrənmə materialı.** Coxrəqəmli ədədin ikirəqəmli ədədə vurulması.
- 6. Müstəqil iş.** Dərslik: tap. № 4-6. İD: tap. № 5-7.
- 7. Öyrənmə materialı.** Hesablamanın inandırıcı olub-olmadığının müəyyən edilməsi.
- 8. Müstəqil iş.** Dərslik: tap. № 7,8. İD: tap. № 8,9.
- 9. Məsələ həlli.** Dərslik: tap. № 9-11. İD: tap. № 10-13.
- 10. Formativ qiymətləndirmə.**

Dərsin məzmunu. Dərsdə şagirdlər ikirəqəmli ədədləri vurma qaydası ilə tanış olurlar. Əvvəlcə sıfırla qurtaran ədədlərin ikirəqəmli ədədə hasilinin, sonra ixtiyari ikirəqəmli ədədin ikirəqəmli ədədə hasilinin, sonra isə coxrəqəmli ədədin ikirəqəmli ədədə hasilinin tapılması qaydaları öyrənilir. Mövzuda hesablama nəticəsində tapılmış cavabın inandırıcı olub-olmadığını müəyyən etmək bacarıqları formalaşdırılır.

Müəllimin nəzərinə! Mövzuda ikirəqəmli ədədə alt-alta vurma ilə yanaşı vuruqlardan birinin açıq şəkildə yazmaqla və sahə modeli ilə vurma, həmçinin, natamam hasilləri toplamaqla hasilin tapılma qaydası öyrənilir. Bu qaydaların yaxşı mənimşənilməsi vurma bacarıqlarının təkmilləşdirilməsi üçün çox əhəmiyyətlidir.

Mövzuya yönəltmə. Müəllim lövhəyə iki misal yazar. Hər misal iki üsulla həll edilməlidir.

$$\begin{array}{r} \begin{array}{r} 24 \\ \times 2 \\ \hline \end{array} & \begin{array}{r} 24 \\ \times 12 \\ \hline \end{array} \end{array}$$

Şagirdlər istiqamətləndirici suallar verilir:

- 1-ci misalı alt-alta vurma ilə necə həll etmək olar?
- 1-ci misalı natamam hasilləri toplamaqla necə həll etmək olar? Şagirdlər 1-ci misalı həll edirlər. 2-ci misalın cavabını hansı üsullarla tapmaq mümkün olduğu müzakirə edilir.

ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırıqda əsas məqsəd sahə modeli əsasında ikirəqəmli ədədləri vurma qaydası ilə tanışlıqdır. Şagirdlər coxrəqəmli ədədləri birrəqəmli ədədlərə vurma qaydalarını öyrənərkən sahə modelindən istifadə etmişlər. Bu tapşırıqda isə əvvəlki biliklər əsasən sahə modeli ilə ikirəqəmli ədədə vurma qaydası ilə tanış olurlar.

Müəllim şagirdlərə istiqamətləndirici suallar verir:

- Səbinə bostanın sahəsini necə hesabladı? O, bostanın enini və uzunluğunu hansı hissələrə böldü? Sizcə, Səbinə niyə bu hissələrə böldü?
- Anar bostanın sahəsini necə hesabladı? Onun alt-alta vurma zamanı yazdığı ədədlər nəyi ifadə edir? O, buna əsasən hasili necə tapdı?

ÖYRƏNMƏ “Yada salın” hissəsində şagirdlər ədədi 10-un misillərinə vurma qaydasını yada salırlar. Şagirdlər sətin üzrə bu cür hesablama qaydası ilə əvvəlki dərslərdə tanış olublar. Lakin bu hesablamayı alt-alta vurma zamanı verilmə şəkli fərqlidir. Müəllim alt-alta vurma ilə verilmiş tapşırıq nümunələrini lövhədə yazıb, nə üçün bu şəkildə verildiyini şagirdlərlə müzakirə edə bilər.

$16 \cdot 20 = (16 \cdot 2) \cdot 10 = 320$	$\frac{16}{16 \cdot 20} = \frac{16}{320}$	$246 \cdot 40 = (246 \cdot 4) \cdot 10 = 9840$	$\frac{246}{246 \cdot 40} = \frac{246}{9840}$
$16 \cdot 2 \text{ onl.} = 32 \text{ onl.}$		$246 \cdot 4 \text{ onl.} = 984 \text{ onl.}$	

İkirəqəmli ədədləri alt-alta vurma qaydası izah olunur.

Öyrənmə materialının növbəti hissəsində vuruqlardan birini açıq şəkildə yazmaqla ikirəqəmli ədədlərin vurulması qaydası izah olunur. Bu strategiya da şagirdlərə tanışdır. Öyrənmə materialının sonunda sahə modeli ilə vurma qaydası müzakirə olunur. Dərslikdə verilən təsviri lövhədə çəkməklə və müzakirə təşkil etməklə izah etmək məqsədə uyğundur.

$16 \cdot 27 = 200 + 70 + 120 + 42 = 432$ $10 \cdot 6 + 20 \cdot 7 = 60 + 140 = 200$	$20 \cdot 7 = 10 \cdot 20 + 10 \cdot 7 = 200 + 70 = 270$ $6 \cdot 20 + 6 \cdot 7 = 120 + 42 = 162$
-----------------------------------------------------------------------------------------	-------------------------------------------------------------------------------------------------------

Texniki imkanları olan sinifdə belə interaktiv oyunlar oynamaq olar:

www.splashlearn.com/math-skills/fourth-grade/multiplication/2-digit-x-2-digit-numbers-up-to-40

Müəllimin nəzərinə! İkirəqəmli ədədə vurma üçün müxtəlif üsullardan istifadə etmək olar. Bu üsullardan biri də Yapon üsuludur. Şagirdlər bu üsul ilə 3-cü sinifdə tanış olublar. Həmin üsul şagirdlərlə yada salınır. **Yapon vurma üsulu.** Bu üsul daha çox ikirəqəmli ədədə vurma zamanı istifadə olunur. Şagirdlər hər iki vuruğun mərtəbə vahidlərinin sayı qədər çapraz xətlər çəkir. Bu xətlərin kəsişmə nöqtələrinin sayına əsasən hasilin uyğun mərtəbə vahidlərinin sayı müəyəyən edilir.

Şagirdlərə bir neçə misal verib hasilini bu üsulla tapmağı tapşırmaq olar. Bu linklərdən üsul haqqında daha ətraflı öyrənmək olar:

<https://www.youtube.com/watch?v=gngvWShRgX4>

<https://www.youtube.com/watch?v=VJf8XAhC550>

BƏLƏDÇİ Hasillər tapılır. Şagirdlərin diqqəti nümunədəki tapşırığa yönəldilir. Vuruqlardan biri açıq şəkildə yazılmışla bir neçə cavabın doğruluğu yoxlanılır. Misallardan bir neçəsi lövhədə yazılıb həll edilir. Qalan misalları şagirdlərə sərbəst həll etməyi tapşırmaq olar.


MÜSTƏQİL İŞ 1. Misalların şifahi həllinə üstünlük verilir.

2. Sahə modelində boş xanalara uyğun ədədlər və sahələr tapılır. Sonra isə ikirəqəmli ədədlərin hasilini hesablanır. Sahə modeli ilə vurma şagirdlərə məlum alqoritmlə yerinə yetirilir. Məsələn, $27 \cdot 14 = ?$


- Hər iki vuruq rəqəmlərin mərtəbə qiymətləri cəmi şəklində göstərilir:

$$27 \cdot 14 = (20 + 7) \cdot (10 + 4)$$

- Hər iki ədədin rəqəmlərinin mərtəbə qiymətləri kiçik düzbucuqluların tərəfi kimi qəbul olunur.



- Kiçik düzbucuqluların sahələri sonu sıfırla qurtaran ədədlərə vurma qaydasına görə asan hesablanır.



- Kiçik düzbucuqluların sahələri toplanır. Alınan cəm axtarılan hasilə bərabərdir.

$$27 \cdot 14 = 200 + 80 + 70 + 28 = 350 + 28 = 378$$

3. Alt-alta yazmaqla hasil tapılır, bir neçə cavabın doğruluğu sahə modeli ilə yoxlanılır.

Praktik tapşırıq. Tapşırıq qrup şəklində yerinə yetirilə bilər. Müxtəlif misallar yazılmış kartlar masaya üzüşaşığı düzülür. Hər qrup iki misal seçir. Şagirdlər verilmiş misalları müxtəlif üsullarla həll edirlər.

1) Alt-alta yazmaqla

2) Sahə modeli ilə

3) Vurmanın paylama xassasından istifadə etməklə

4) Xətt və nöqtələrdən istifadə etməklə (Yapon üsulu)
Məsələn:


$$26 \cdot 12 = ?$$

$$\begin{array}{r} 26 \\ \times 12 \\ \hline 52 \\ 26 \\ \hline 312 \end{array}$$

		10	2
20	200	40	
6	60	12	

$$26 \cdot 12 = 200 + 40 + 60 + 12 = 300 + 12 = 312$$

$$3) \quad 26 \cdot 12 = (20 + 6) \cdot 12 = \\ = 20 \cdot 12 + 6 \cdot 12 = 140 + 72 = 312$$



Öyrənmə materialı. Çoxrəqəmli ədədi ikrəqəmli ədədə vurma qaydası izah olunur.

Vuruqlardan birini açıq şəkildə yazımaqla hasilin tapılması qaydası şagirdlərə tanışdır. Bu qaydanın istifadə etməklə çoxrəqəmli ədədlərin ikrəqəmli ədədlərə hasilinin tapılma qaydası şərh edilir.

“Fikirləş” rubrikasında verilmiş tapşırıq sahə modelindən istifadə etməklə üçrəqəmli ədədin ikrəqəmli ədədə hasilinin tapılmasına aiddir. Şagirdlər sahə modelini tətbiq etmək üçün vuruqları müxtəlif cür hissələrə ayırmalı hasilini tapa bilərlər. Amma ən sadə üsul vuruqları rəqəmlərin mərtəbə qiymətlərinin cəmi şəklində təsvir etməklə tapılmasıdır.

$$245 \cdot 46 = (200 + 40 + 5) \cdot (40 + 6)$$

Hasili tapmaq üçün sahələri toplama zamanı da şifahi hesablamada qruplaşdırma və yerdəyişmə xassasından istifadə etmək olar:

	40	6
200	8000	1200
40	1600	240
5	200	30

$$245 \cdot 46 = 8000 + 1200 + 1600 + 240 + 200 + 30 = \\ = 8000 + 2800 + 200 + 270 = 8000 + 3000 + 270 = \\ = 11270$$

4. Alt-alta yazmaqla hasillər tapılır, bir neçə cavabın doğruluğu yoxlanılır.

6. Vuruqları daha əlverişli ədədlərlə əvəz etməklə hasil təxmin edilir. Şagirdlər nümunəyə əsasən tapşırığı yerinə yetirə bilərlər.

Müəllimin nəzərinə! Şagirdlər vuruqları əlverişli ədədlərlə əvəz etməklə hasilin tapılması qaydası ilə bərrəqəmli ədədə vurma qaydalarını öyrənərkən tanış olmuşlar. Burada da eyni qaydadan istifadə olunur. “Əlverişli ədəd” dedikdə adətən, çıx vaxt sıfırlarla qurtaran ədədlər qəbul olunur. Belə ədədlərə vurma daha asan olsa da, bu həmişə özünü doğrultmur. Məsələn, $26 \cdot 42$ hasilini tapmaq üçün vuruqları 30 və 40 ədədləri ilə əvəz etməklə yanaşı, 25 və 40 ədədləri ilə də əvəz etmək olar.

Hasili təxmin edərkən xətanı azaltmaq məqsədi ilə vuruqlardan birini artırıldıqda, digərini azaltmaq lazımdır. Məsələn:

$$137 \cdot 18 \approx 135 \cdot 20 = 2700$$

Qisməti təxmin edərkən isə, xətanı azaltmaq məqsədi ilə hər iki komponenti (bölnən və bölən) ya artırmaq, ya da azaltmaq lazımdır.

Öyrənmə materialı. Hesablama nəticəsində alınan cavabın doğruluğunu təqribi hesablamagaqla da yoxlamaq mümkündür. Bu riyaziyyatda “cavabın inandırıcılığı” adlanır.

Müəllimin nəzərinə! Şagirdlər hesablama nəticəsində alınan cavabın doğruluğunu müxtəlif üsullarla yoxlanma qaydaları ilə tanışdırırlar. Məsələn, əməllər arasında qarşılıqlı əlaqədən istifadə etməklə (toplamaçıxma, vurma-bölmə), yaxud eyni hesablamamı müxtəlif üsullarla yerinə yetirib alınan cavabları müqayisə etməklə hesablamaların düzgünlüyünü yoxlamaq olar. 4-cü sinifdə şagirdlər cavabın düzgünlüyünü başqa bir üsulla da yoxlamağı öyrənəcəklər.

Riyaziyyatda “inandırıcılıq” (rusca разумность, ingiliscə reasonableness) ölçmə, hesablama və ya məsələ həllində alınan cavabların nə qədər düzgün olub-olmadığını müəyyən etməkdir.

Aldığımız cavabın inandırıcı olub-olmaması müxtəlif meyarlar üzrə təyin oluna bilər. Məsələn, hesablamanın nəticəsinin mənfi və ya müsbət olması ilə,

cavabda alınan ədədin tərtibi ilə, yaxud da cavabın təxmin edilməsi ilə əvvəl aldığımız cavabın nə dərəcədə inandırıcı olduğunu müəyyən etmək olar.

Bəzən, aldığımız cavabın doğruluğunu yoxlamaq üçün şifahi olaraq cavabı təqribi hesablayıb onun hansı intervalda ola biləcəyini təxmin etmək olar. Məsələn, 29 və 68 ədədlərinin cəmini tapdıqda dəqiq cavabın 100 -ə yaxın olacağını təxmin edə bilirik. Çünkü, 30 və 70 -in cəmi 100 -ə bərabərdir. İbtidai siniflərdə alınan cavabın inandırıcı olub-olmadığı daha çox cavabı təxmin etməklə müəyyən olunur.

Başqa bir üsul isə Fermi qiymətləndirməsi adlanır. Bu üsul verilən kəmiyyətlərin qiymətlərinə görə alınan cavabın tərtibinin inandırıcı olub-olmadığının müəyyən edilməsinə əsaslanır. Məsələn, bərrəqəmli və ikirəqəmli ədədlərin hasilini ən çoxu üçrəqəmli ədəd ola bilər. Cavab dördərəqəmli ədəd alınarsa, deməli hesablama düz deyil. Eləcə də, iki ikirəqəmli ədədin hasilini ən çoxu dördərəqəmli ədəd ola bilər. Hasıl beşrəqəmli ədəd alınarsa, deməli hesablama düzgün aparılmayıb. Bu üsulla şagirdlər yuxarı siniflərdə tanış olacaqlar.

Dərslikdə verilən nümunələr şagirdlərlə birlikdə müzakirə olunur. Qeyd edildiyi kimi hesablamalar nəticəsində alınan cavab təqribi hesablamagaqla alınan cavabla müqayisə olunur. Bu zaman ədədlər elə əlverişli ədədlərlə əvəz olunur ki, alınan hasillər dəqiq cavabdan çox uzaq olmasın. Şagirdlər təxminini hasilin tapılması ilə cavabın inandırıcı olub-olmadığını yoxlayırlar.

7. Hasili təqribi hesablamagaqla bərabərliyin inandırıcı olub-olmadığı yoxlanılır. Məsələn:

$$48 \cdot 8 = ?$$

$$48 \cdot 8 \approx 50 \cdot 8 = 400$$

$4\,384$ ədədi 400 ədədi arasında fərq çox olduğu üçün cavab inandırıcı deyil. Fermi qiymətləndirməsinə görə isə, bərrəqəmli və ikirəqəmli ədədlərin hasilini ən çox üçrəqəmli ədəd ola bilər.

Digər hasilləri də təqribi hesablamagaqla cavabların inandırıcı olub-olmadığı yoxlanılır.

8. Hasıl tapılır. Təqribi hesablamagaqla aldığımız cavabın inandırıcı olub-olmadığı yoxlanılır.

Məsələ Həlli 9. Məsələdə məşqçinin qiyməti 25 manat olan 11 köynək aldığı və satıcıya üç 100 manatlıq verdiyini bilərək, qalığı tapmaq tələb olunur.

Məsələnin həlli:

- Alınan köynəklərin ümumi məbləği hesablanır.
 $25 \cdot 11 = 275$ manat.
- Satıcıya verilən pulun ümumi məbləği hesablanır.
 $3 \cdot 100 = 300$ manat.
- Satıcının neçə manat qaytarmalı olduğu hesablanır.
 $300 - 275 = 25$ manat.

Cavab: Satıcı məşqçiyə 25 manat qaytarmalıdır.


Müzakirə. Satıcının məşqçiyə qaytarmalı olduğu pulun üzərinə köynəklərin ümumi məbləğini əlavə

etdikdə alınan məbləğin 300 manata bərabər olub-olmadığı yoxlanılır.

10. Məsələdə təkrar emal edilən kağız üçün neçə belə ağacın kəsilməsinin qarşısı almaq mümkün olduğunu tapmaq tələb olunur. Məsələdə verilənlər şərti xarakter daşıyır. Məsələnin məzmunu riyazi bacarıqlarla yanaşı, şagirdlərdə təbiətə qayğı və ekoloji mədəniyyətin formalasdırılmasına xidmət edir.

Cəlbətmə. Müəllim bir qutu və 4 karton vərəq nümayiş etdirir. O, 1 qutunu hazırlamaq üçün 4 belə və-rəqdən istifadə olunduğunu bildirir. Sonra şagirdlərə suallar verir:

– 2 belə qutunun, 5 belə qutunun hazırlanması üçün neçə karton istifadə olunar? Bunu necə tapmaq olar?



Məsələnin həlli:

- 150 t kağızin neçə belə ağacın kəsilməsinin qarşısını aldığı müəyyən etmək üçün hasil tapılır.

$$150 \cdot 17 = 2\,550$$

Cavab: Təkrar emal edilən 150 t kağız 2 550 ağacın kəsilməsinin qarşısını alar.

11. Məsələdə koala ayısının 1 ildə yatdığı saatların sayı ilə bağlı Elxanın fikri yoxlanılır. Cavabı təqribi hesablamaqla tapmaq lazımdır.

Cəlbətmə. Müəllim şagirdlərdən birinə bir mətn verib 1 dəqiqə ərzində oxumağı xahiş edir. O, 1 dəqiqənin tamamında şagirdi dayandırır və oxuduğu mətnəkəti sözlərin sayını mətnən sayımaqla müəyyən edir. Sonra müəllim şagirdlərə suallar verir:

– Yoldaşınız bu sürətlə oxuyarsa, 10 dəqiqədə təxminən 500 söz oxuya bilərmi? O, 1 saat ərzində təxminən neçə söz oxuya bilər?

Məsələnin həlli:

- 1 ildə 365 gün olduğu qeyd olunur. Koala ayısının il ərzində neçə saat yatdığı təxminən hesablanır.

$$365 \cdot 21 \approx 370 \cdot 20 = 7\,400$$

- Tapılan cavab 20 000 ədədi ilə müqayisə olunur və ədədlər arasında fərqli çox olduğu görünür. Deməli, Elxanın cavabı inandırıcı deyil.

Cavab: Elxanın fikri doğru ola bilməz.

Layihə. Müəllim şagirdlərə araştırma aparmaqla 11-ci məsələyə bənzər bəzi heyvanların 1 gündə, sonra isə 1 ildə neçə saat yatdığını müəyyən etməyi tapşırı bilər. Şagirdlər tapşırığı yerinə yetirmək üçün cədvəldən istifadə edirlər. Şagirdlərin nəticələrini siniflə birlikdə müzakirə etmək olar. Müzakirə zamanı hesablamaların doğrulu təqribi hesablamaqla yoxlanılır.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
İkirəqəmli ədədi ikirəqəmli ədədə müxtəlif üsullarla vurur.	Tapşırıq, məsələ, misal	İş vərəqləri, dərslik, İD
Çoxrəqəmli ədədi ikirəqəmli ədədə müxtəlif üsullarla vurur.	Müşahidə, tapşırıq, məsələ, misal	İş vərəqləri, dərslik, İD
Bir üsulla tapdıgı hasili başqa üsulla hesablamaqla cavabı yoxlaysın.	Tapşırıq, məsələ, misal	Dərslik, İD
Vuruqları daha rahat ədədlərlə əvəz etməklə hasili təxmin edir.	Məsələ, misal	Dərslik, İD
Tapılmış hasilin inandırıcı olub-olmadığını yoxlamaq üçün onu təxminini cavabla müqayisə edir.	Tapşırıq, məsələ, misal	Dərslik, İD

Mövzu 19

Üçrəqəmli ədədə vurma

- **Dərslik:** səh.66
- **İş dəftəri:** səh. 60

Təlim məqsədləri

- Çoxrəqəmli ədədi ikirəqəmli ədədə alt-alta vurmanın yerinə yetirir (1.2.3).
- Çoxrəqəmli ədədi ikirəqəmli ədədə vurmada sahə modelindən istifadə edir (1.2.1).
- Hasili natamam hasilləri toplamaqla tapır (1.2.1).

- Əməllər arasındaki qarşılıqlı əlaqədən istifadə edərək hesablamalarda silinmiş rəqəmləri bərpa edir (1.3.2).
- Ədədləri hesablamaq üçün daha rahat ədədlə əvəz etməklə hasil və qisməti təxmin edir (1.3.6).
- Hesablamaqla tapdıgı cavabin inandırıcı olub-olmadığını təqribi cavabla müqayisə etməklə tapır (1.3.1).
- Vuruqlardan biri sıfırla qurtaran ədəd olduqda hasilin daha asan üsulla tapır (1.3.1).

Köməkçi vasitələr: misal yazılmış kartlar, iş vərəqləri.

Elektron resurslar:

Dərsin qısa planı

1. Araşdırma-müzakirə. Yaşayış kompleksinin sahəsinin təqribi və dəqiq hesablanması.

2. Öyrənmə. Sıfırla qurtaran üçrəqəmli ədədlərin hasili. Üçrəqəmli ədədə vurma.

3. Bələdçi. Hasilin tapılması.

4. Müstəqil iş. Dərslik: tap. № 1-3. İD: tap. №.1-5.

5. Öyrənmə materialı. Onluqları sıfır bərabər olan üçrəqəmli ədədə alt-alta vurma.

6. Müstəqil iş. Dərslik: tap. № 4. İD: tap. №.6-8.

7. Məsələ həlli. Dərslik: tap. № 5,6. İD: tap. № 9.

8. Formativ qiymətləndirmə.

Dərsin məzmunu. Dərsdə şagirdlər sıfırlarla qurtaran üçrəqəmli ədədə vurulma qaydası, üçrəqəmli ədədə alt-alta vurma, onluqları sıfır bərabər olan üçrəqəmli ədədə alt-alta vurma qaydaları ilə tanış olacaqlar. Bu qaydaların tətbiqi ilə məsələ və misallar həll edəcəklər. **Müəllimin nəzərinə!** Mövzuda üçrəqəmli ədədə alt-alta vurma ilə yanaşı sıfırlarla qurtaran ədədlərin vurulması, onluqları sıfır bərabər olan üçrəqəmli ədədə vurma qaydaları verilmişdir. Bu qaydaların yaxşı mənimsənilməsi şagirdlərdə vurma bacarıqlarının təkmilləşdirilməsi və sürətli hesablama bacarıqlarının inkişafına kömək edir. Alt-alta vurma zamanı natamam hasillərin düzgün qaydada yazılışına diqqət etmək vacibdir.

Mövzuya yönəltmə. Müəllim lövhəyə üç misal yazır. Hər misal iki üsulla həll edilməlidir.

Three multiplication examples for 135 by 3, 135 by 13, and 135 by 113. Each example has arrows pointing from the factors to boxes where students can write their answers.

Şagirdlərə istiqamətləndirici suallar verilir.

– 1-ci və 2-ci misalı alt-alta vurma ilə necə həll etmək olar? 1-ci misalı natamam hasilləri toplamaqla necə həll etmək olar?

Şagirdlər ilk 2 misalı həll edirlər. 3-cü misalın cavabını hansı üsullarla tapmaq mümkün olduğu şagirdlərlə müzakirə edilir.

ARAŞDIRMA-MÜZAKİRƏ Şagirdlər verilən sualların hər birini şəkli baxmaqla cavablandırmağa çalışırlar. Düzbucaklı formasında olan yerin sahəsini tapmaq üçün şagirdlər tərəflərin uzunluqlarını göstərən üçrəqəmli ədədləri bir-birinə vurmalıdır. Müəllim istiqamətləndirici suallar verir:

– Bu yerin sahəsini təqribi necə hesablamaq olar? Bunun üçün hansı qaydadan istifadə etmək lazımdır? Müəllim istiqamətləndirici suallarla lövhədə belə bir misal yazır:

$$215 \cdot 102 \approx 215 \cdot 100 = 21\,500$$

Dəqiq hesablamaq üçün müxtəlif üsullardan istifadə etmək olar. İstiqamətləndirici suallar verilir:

– Verilən ədədlərdən birini mərtəbə qiymətlərinin cəmi şəklində yazımaqla hasili dəqiq necə tapmaq olar? Hansı ədədi mərtəbə qiymətlərinin cəmi şəklində yazısaq dəqiq cavabı daha asan tapa bilərik?

Müəllim ikinci vuruğu mərtəbə qiymətlərinə ayırmalı hasilin hesablanması müzakirə edə bilər:

$$215 \cdot 102 = 215 \cdot (100 + 2) = 215 \cdot 100 + 215 \cdot 2 = \\ = 21\,500 + 430 = 21\,930$$

– Sahə modelindən istifadə etməklə dəqiq cavabı necə tapmaq olar? Müəllim lövhəyə bir neçə şagird çağırıb məsələyə uyğun bir neçə sahə modeli çəkməyi tapşırır. Şagirdlər bənzər sahə modelləri çəkə bilər.

200	10	5	200	15
100			100	
2			2	

Fərqli sahə modelindən istifadə edən şagirdlərin fikirləri dinlənilir və ümumi müzakirə təşkil olunur.

ÖYRƏNMƏ “Yada salın” hissəsində şagirdlər ədədi 100-ün misillərinə vurduqda ədədi yüzlüklerin sayına vurub hasili sağına iki sıfır əlavə etmək qaydasını təkrarlayırlar.

Şagirdlər ikirəqəmli ədədə vurma dərsində 10-un misillərinə vurma qaydasını öyrəndilər. 100-ün misillərinə vurmanın da eyni qayda ilə öyrənirələr.

Sonra şagirdlərlə birlikdə sıfırlarla qurtaran ədədləri bir-birinə vurmaq qaydası müzakirə olunur. Bu zaman müxtəlif nümunələr yazmaq məqsədəyəğundur.

Hər iki üsul üçrəqəmli ədədə vurmanın öyrənmək üçün hazırlıq xarakteri daşıyır. Bundan sonra üçrəqəmli ədədə alt-alta vurma qaydası izah olunur.

Çoxrəqəmli ədədləri üçrəqəmli ədədlərə vurma qaydası da bir neçə nümunə ilə izah olunur.

BƏLƏDÇİ Hasillər tapılır. Misallardan bir neçəsi lövhədə yazılıb həll edilir. Qalan misalları şagirdlərə sərbəst həll etməyi tapşırmaq olar.

MÜSTƏQİL İŞ 1. Verilən misallar şifahi, yaxud alt-alta yazmaqla hesablanır. Bu zaman şifahi hesablamalara üstünlük verilir.

3. Hasili təqribi hesablamaqla bərabərliyin inandırıcı olub-olmadığı yoxlanılır. Hasilin inandırıcı olub-olmamasını yoxlanılması qaydası ilə şagirdlər əvvəlki dərsdə tanış oldular. Eyni qaydadan istifadə etməklə şagirdlər burada da verilən hasilin inandırıcı olub-olmadığını yoxlaya bilərlər. Məsələn:

$$35 \cdot 815 \approx 35 \cdot 800 = 30 \cdot 800 + 5 \cdot 800 = 28\,000$$

Təxmini hasil 28 000 qəbul etmək olar. İki ədəd bir-birinə yaxındır, deməli hasilin 28 525 olması inandırıcıdır.

$$128 \cdot 296 \approx 130 \cdot 300 = 39\,000$$

65 888 və 39 000 çox fərqləndiyi üçün hasilin 65 888 olması inandırıcı deyil.

$$2\,012 \cdot 111 \approx 2\,000 \cdot 100 = 200\,000$$

300 332 və 200 000 çox fərqləndiyi üçün hasilin 300 332 olması inandırıcı deyil.

Öyrənmə materialı. Bəzən üçrəqəmli ədədlərin onluqları sıfır bərabər olur. Bu halda həmin ədədi alt-alta vurma zamanı onluqlara uyğun sətirdə ancaq

sıfırlar alındığı üçün həmin sətrin yazılmadığı vurğulanır və nümunə üzərində izah olunur

Müəllimin nəzərinə! Bəzən şagirdlər onluqları sıfır bərabər olan üçrəqəmli ədədə vurma zamanı natamam hasilin hansı mərtəbədən başlayaraq yazıldığına diqqət etmirlər, nəticədə hasil səhv hesablanır. Belə səhv'lərə yol verən şagirdlərə tapdıqları cavabın inandırıcı olub-olmadığını yoxlamağı tapşırmaq olar. Cavabın inandırıcı olmadığını gördükdən sonra şagirdləri səhv'ləri sərbəst tapmağa yönəltmək lazımdır.

4. Hasil tapılır, təqribi hesablamaqla cavabın inandırıcı olub-olmadığını yoxlanılır.

Diferensial təlim

Dəstək. Yanaşı əyləşən şagirdlər bir-birinə üçrəqəmli ədədə vurma ilə bağlı sadə misallar söyləyir. Onların hər ikisi hər iki misalı həll edir, həm dəqiq cavabı tapır, həm də hasili təxmin edirlər. Sonra isə cavabın inandırıcı olub-olmadığını yoxlayırlar.

Dərinlaşdırma. Yanaşı əyləşən şagirdlər bir-birinə dörd-rəqəmli ədədə vurma ilə bağlı sada misallar söyləyir. Onların hər ikisi hər iki misalı həll edir, həm dəqiq cavabı tapır, həm də hasili təxmin edirlər. Sonra isə cavabın inandırıcı olub-olmadığını yoxlayırlar.

Məsələ Həlli 5. Anar və Səbinənin tapacağı ədədlərdən hansının daha böyük olduğunu müəyyən etmək tələb olunur.

Cəlbetmə. Müəllim masaya fərqli tapşırıqlar yazılmış bir neçə kiçik vərəqlər qoyur. İki şagird lövhəyə çıxır, hər biri bir vərəq seçilir. Yazılan tapşırığı yerinə yetirib uyğun ədədi tapır. Sonra hansı şagirdin taplığı ədədin böyük olduğunu müəyyən edilir.

Ən kiçik ikirəqəmli ədəd və ən böyük birrəqəmli ədədin hasili

40 ilə 30 ədədlərinin fərqi və 12 ilə 8 ədədlərinin cəminin hasili

Ən böyük üçrəqəmli ədədlə 500 ədədinin fərqi

Ən kiçik ikirəqəmli ədədlə 20 ədədinin hasili

Məsələnin həlli:

- Əvvəlcə Anarın fikrində tutduğu ədəd müəyyən olunur. Ən böyük üçrəqəmli cüt ədəd – 998 ilə ən kiçik üçrəqəmli tək ədədin – 101 hasili tapılır.

$$998 \cdot 101 = 100\,798$$

- Səbinənin fikrində tutduğu ədəd müəyyən olunur.

Uyğun ifadə yazıları və qiyməti hesablanması:

$$(859 + 612) \cdot (1\,000 - 932) = 1\,471 \cdot 68 = 100\,028.$$

- Uşaqların taplığı ədədlər müqayisə olunur.

$$100\,798 > 100\,028$$

Cavab: Anarın taplığı ədəd daha böyük olacaq.

6. Məsələdə gün ərzində daşınan suyun planlaşdırılan qədər olub-olmadığını müəyyən etmək tələb olunur.

Məsələnin həlli:

- Gün ərzində zavodun yük maşınlarının neçə litr su daşıdıqları müəyyən olunur.

$$235 \cdot 108 = 25\,380.$$

- Tapılan ədəd ilə 30 000 ədədi müqayisə olunur.

$$25\,380 < 30\,000$$

Cavab: Gün ərzində daşınan su planlaşdırıldıqından az oldu.

Müzakirə. Şagirdlər məsələni hasili təxmin etməklə də həll edə bilərlər. Hər iki vuruğu ondan daha böyük ədədlə əvəz edib hasili belə hesablamaq olar:

$$\begin{aligned} 235 \cdot 108 &\approx 250 \cdot 110 = 250 \cdot 100 + 250 \cdot 10 = \\ &= 25\,000 + 2\,500 = 27\,500 < 30\,000. \end{aligned}$$

Başqa sözlə:

$$235 \cdot 108 < 250 \cdot 110 = 27\,500 < 30\,000.$$

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Sıfırla qurtaran ədədlərin hasilini tapmaq üçün ümumi qaydadadan istifadə edir.	Tapşırıq, misal	Dərslik, İD
Üçrəqəmli ədədi üçrəqəmli ədədə müxtəlif üsullarla vurur.	Tapşırıq, məsələ, misal	İş vərəqləri, dərslik, İD
Çoxrəqəmli ədədi üçrəqəmli ədədə müxtəlif üsullarla vurur.	Tapşırıq, məsələ, misal	İş vərəqləri, dərslik, İD
Bir üsulla taplığı hasili başqa üsulla hesablamaqla cavabı yoxlayır.	Tapşırıq, məsələ, misal	Dərslik, İD
Vuruqları daha rahat ədədlərlə əvəz etməklə hasili təxmin edir.	Məsələ, misal	Dərslik, İD
Tapılmış hasilin inandırıcı olub-olmadığını yoxlamaq üçün onu təxmini cavabla müqayisə edir.	Tapşırıq, məsələ, misal	Dərslik, İD

LAYİHƏ


Məsələ və misallar

- Dərslik:** səh. 68
- İş dəftəri:** səh. 62


Müəllimin nəzərinə! Dərədə şagirdlərə tapşırıqları sərbəst yerinə yetirmələri üçün daha çox imkan yaratmaq lazımdır. Səhvələr üzrə işə ciddi fikir verilməlidir. Şagirdlər misal və məsələləri müxtəlif üssüllərlə həll edə bilərlər. Məsələ həllinə daha yaradıcı yanaşmaları üçün onlara istiqamətləndirici suallar vermək olar. Çətinlik çəkən şagirdlər üçün məsələləri sxematik təsvir etməklə həll etməyə yönəltmək məqsədə uyğundur.

TAPŞIRIQLARIN HƏLLİ

1. Sahə modelində boş xanalara uyğun ədədlər və sahələr müəyyən olunur. Sonra isə hasil hesablanır.



$$42 \cdot 507 = 20\,000 + 280 + 1\,000 + 14 = 21\,294$$



3. Hasili təqribi hesablamaqla cavabları inandırıcı olub-olmadığını yoxlanılır.

$$423 \cdot 102 \approx 400 \cdot 100 = 40\,000 \text{ (inandırıcıdır)}$$

$$1\,289 \cdot 132 \approx 1\,300 \cdot 100 = 130\,000 \text{ (inandırıcı deyil)}$$

4. m və n dəyişənlərinin verilmiş qiymətlərində ifadələrin qiyməti hesablanır.

5. Tapşırıqda ifadələrin qiymətini hesablayarkən sıfır vurma qaydasından, vurmanın müxtəlif xassələrindən istifadə edilir. Verilən misalları həll edərkən hansı qaydalardan istifadə olunduğu şagirdlərə birləşdə müzakirə edilə bilər. Zehində bu üsüllərdən istifadə olunur:

$$112 \cdot 35 \cdot 0 + 218 = 0 + 218 = 218$$

$$12 \cdot 50 \cdot 2 - 100 = 12 \cdot 100 - 100 = 11 \cdot 100 = 1\,100$$

$$(2 + 99 \cdot 2) \cdot 40 = 100 \cdot 2 \cdot 40 = 100 \cdot 80 = 8\,000$$

$$2 \cdot 10 \cdot 5 \cdot 15 \cdot 4 = 10 \cdot 10 \cdot 15 \cdot 4 = 100 \cdot 60 = 6\,000$$

6. Kimin fikrində tutduğu ədədin böyük olduğunu müəyyən olunur.

Məsələnin həlli:

• Əvvəlcə Elxanın fikrində tutduğu ədəd tapılır. 76 və 108 ədədləri arasında yerləşən sonu 4 ilə qurtaran ədədlərin cəmi tapılır və 46-ya vurulur.

$$84 + 94 + 104 = 282$$

$$282 \cdot 46 = 12\,972.$$

• Səbinənin fikrində tutduğu ədəd tapılır. 136 və 158 ədədləri arasında yerləşən sonu 7 ilə qurtaran ədədlərin cəmi tapılır və 25 vurulur.

$$137 + 147 + 157 = 441$$

$$441 \cdot 25 = 11\,025.$$


• Kimin fikrində tutduğu ədədin böyük olduğunu tapmaq üçün ədədlər müqayisə edilir.

$$12\,972 > 11\,025$$

Cavab: Elxanın fikrində tutduğu ədəd böyükdür.

Müzakirə. Uşaqların fikrində tutduğu ədədləri tapmaq üçün şagirdlər uyğun riyazi ifadələr yaza bilərlər. Məsələn, Elxanın fikrində tutduğu ədədi tapmaq üçün $(84 + 94 + 104) \cdot 46$, Səbinənin fikrində tutduğu ədədi tapmaq üçün isə $(137 + 147 + 157) \cdot 25$ ifadəsini yazmaq olar.

7. Tapşırıqda şagirdlər 2-ci şirkətin dekabr ayındakı gəlirinin neçə manat olduğunu müəyyən etməlidirlər.



Məsələnin həlli:

• Birinci şirkətin ilin hər bir ayında gəliri 20 000 manatdır. Şirkətin illik gəliri hesablanır.

$$12 \cdot 20\,000 = 240\,000 \text{ manat.}$$

• İkinci şirkətin verilən aylardakı gəliri hesablanır. Xətti diaqrama əsasən yanvar-noyabr aylarında ikinci şirkətin gəliri hesablanır.

Yanvar – Aprel ayları:

$$4 \cdot 10\,000 = 40\,000 \text{ manat}$$

May – iyul ayları:

$$3 \cdot 15\,000 = 45\,000 \text{ manat}$$

Avqust – Noyabr ayları:

$$4 \cdot 30\,000 = 120\,000 \text{ manat}$$

İlin 11 ayı ərzində şirkətin gəliri:

$$40\,000 + 45\,000 + 120\,000 = 205\,000 \text{ manat.}$$

• Hər iki şirkətin il ərzində gəlirləri bərabər olması üçün ikinci şirkətin dekabrda əldə etdiyi gəlir tapılır:

$$240\,000 - 205\,000 = 35\,000 \text{ manat.}$$

Cavab: Hər iki şirkətin illik gəlirlərinin bərabər olması üçün dekabr ayında ikinci şirkətin gəliri 35 000 manat olmalıdır.

8. Məsələdə parkın yaşlılıq hissəsinin sahəsinin nə qədər olduğunu tapmaq tələb olunur.

Məsələnin qısa şərti yazılır.

Parkın ümumi uzunluğu – 128 m

Parkın ümumi eni – 36 m

Futbol meydançasının uzunluğu – 24 m

Futbol meydançasının eni – 12 m

Asfalt çığırlarının sahəsi – 628 m²

Parkın yaşlılıq sahəsi – ? m²

LAYİHD

Məsələnin həlli:

- Parkın ümumi sahəsi tapılır.
 $128 \text{ m} \cdot 36 \text{ m} = 4\,608 \text{ m}^2$
- Futbol meydançasının sahəsi tapılır.
 $24 \cdot 12 = 288 \text{ m}^2$
- Parkın yaşlılıq sahəsi tapılır.

$$4\,608 - (288 + 628) = 3\,692 \text{ m}^2$$

Cavab: Parkın yaşlılıq sahəsi $3\,692 \text{ m}^2$ -dir.

Müzakirə. Cavabın doğruluğunu yoxlamaq üçün yaşlılıq hissənin, futbol meydançasının və asfalt cığırının sahələri toplanır. Alınan ədədlə parkın ümumi sahəsi müqayisə olunur.

Mövzu 20

İkirəqəmlı ədədin ikirəqəmlı ədədə bölünməsi

- Dərslik: səh. 69
- İş dəftəri: səh. 64

Təlim məqsədləri

- Bölünən və ya böləni daha əlverişli ədədlə əvəz etməklə qisməti təxmin edir (1.3.1).
- İkirəqəmlı ədədin ikirəqəmlı ədədə sütun üzrə bölünməsini yerinə yetirir (1.2.3).
- Sıfırla qurtaran ədədlərlə bölmə əməllərini yerinə yetirir (1.2.3).
- İkirəqəmlı ədədi ikirəqəmlı ədədə sütun şəklində böldükdə qalığı tapır (1.2.4).
- Qalıqlı bölmə zamanı qismətin və qalığın doğruluğunu yoxlayır (1.3.2).

Köməkçi vasitələr: İş vərəqləri.

Elektron resurslar:

Dərsin qısa planı


- Araşdırma-müzakirə.** Sıfırla qurtaran ədədlərin bölmə qaydasından istifadə etməklə məsələ həllinin izahı.
- Öyrənmə.** İkirəqəmlı ədədin ikirəqəmlı ədədə bölünməsi.
- Bələdçi.** Bölmə əməlinin yerinə yetirilməsi. Cavabın doğruluğunun yoxlanılması.
- Müstəqil iş.** Dərslik: tap. № 1-6. İD: tap. № 1-8.
- Məsələ həlli.** Dərslik: tap. № 7-9. İD: tap. № 9,10.
- Formativ qiymətləndirmə.**

Dərsin məzmunu. Dərsdə şagirdlər ikirəqəmlı ədədi ikirəqəmlı ədədə bölmə qaydası ilə tanış olacaqlar. Bu qaydanın tətbiqi ilə məsələ və misallar həll edəcəklər. **Müəllimin nəzərinə!** Bəzən şagirdlər ikirəqəmlı ədədi ikirəqəmlı ədədə böldükdə qismətin təxminin edilməsi zamanı səhv'lərə yol verirlər. Qisməti təxmin etmək üçün bölünən və bölən daha rahat ədədlərlə əvəz olunmalıdır. Şagirdlərdə bu bacarıqları inkişaf etdirmək üçün onlara əlavə tapşırıqlar verilməsi məqsədə uyğundur.

Mövzuya yönəltmə. Müəllim lövhəyə $36 : 12$ misalını yazar. Qisməti necə tapmaq mümkün olduğu barədə şagirdlərə sual verir:

- Vurma və bölmənin əlaqəsindən istifadə etməklə bu bölmə əməlini necə yerinə yetirmək olar? Bölünəni uyğun ədədlərin cəmi şəklində yazmaqla cavabı necə tapmaq olar?

ARAŞDIRMA-MÜZAKİRƏ Verilən qayda şagirdlərlə müzakirə olunur. Sabinə və Samir lövhədə verilən məsələni iki fərqli üsulla həll etmişlər. Onlardan kimin verilən qaydadan istifadə etdiyi müzakirə olunur.



Müəllim şagirdlərə istiqamətləndirici suallar verir:

- Sabinə cavabı tapmaq üçün hansı üsuldan istifadə etdi? Samir cavabı tapmaq üçün hansı üsuldan istifadə etdi? Yazılmış misalın həllində kim verilən qaydadan istifadə etdi?

Şagirdlərin fikirləri dinlənilir. Samir cavabı tapmaq üçün 80 və 20 ədədlərinin sonundakı sıfırları atdı və nəticədə 4 cavabını aldı. Bu isə verilən qaydaya uyğundur.

Müəllim lövhədə bənzər bir neçə misal yaza və həllərini şagirdlərlə birlikdə müzakirə edə bilər.

ÖYRƏNMƏ İkirəqəmlı ədədlərin sütun üzrə bölünmə qaydası izah olunur. Bu üsul əsas etibarilə qisməti təxmin etmək bacarıqları üzərində qurulub. Ona görə də şagirdlərin qisməti təxmin etmək bacarıqları diqqət mərkəzində saxlanılır. Ehtiyac olduğu halda bu bacarığı daha da möhkəmləndirmək üçün əlavə tapşırıqlar verilir.

İkirəqəmlı ədədləri sütun üzrə bölmək üçün əvvəlcə qismət təxmin edilir, sonra isə dəqiqələşdirilir. Bu zaman iki hala baxılır: 1) təxmin edilən qismət dəqiq qismətdən böyük olduqda və 2) təxmin edilən qismət dəqiq qismətdən kiçik olduqda. Verilən nümunə lövhədə yazılıb izah olunur.

Müəllimin nəzərinə! Ümumiyyətlə, sütun üzrə bölmə zamanı qisməti tapana qədər ardıcıl olaraq bu addımlar icra edilir: bölmə → vurma → çıxma → növbəti mərtəbəni aşağı sürüşdürmə. Bölünənin rəqəmləri çox olduqca, bu ardıcıl addımların da dövr sayı çox olur.

Əslində, şagirdlər bu sxemlə 3-cü sinifdən tanışdırırlar. Bu mövzuda qismət birrəqəmlı ədəd alındığın-dan sxem bölmə → vurma → çıxma addımları ilə yenikunlaşır və növbəti mərtəbəni aşağı sürüşdürməyə ehtiyac qalmır. Çoxrəqəmlı ədədləri ikirəqəmlı ədədlərə sütun üzrə böldükdə əvvəl qeyd olunan əməllər ardıcılılığı davam etdiriləcək və ehtiyac olarsa, bir neçə dəfə təkrarlanacaq.

$$\begin{array}{c} \text{Bölmə} \rightarrow \text{Vurma} \rightarrow \text{Çıxma} \\ \begin{array}{ccc} 75 & | & 12 \\ & | & 6 \\ & 72 & | & 12 \\ & & | & 6 \\ & 72 & | & 12 \\ & & | & 3 \end{array} \end{array}$$


$75 : 12$ $6 \cdot 12$ $75 - 72$

$75 : 12 = 6 \text{ (q 3)}$

BƏLƏDÇİ Bölmə əməli yerinə yetirilir. Cavabın doğruluğu yoxlanılır.
MÜSTƏQİL İŞ 1-6 tapşırıqları yerinə yetirilir.

MƏSƏLƏ HƏLLİ 7. Məsələdə 40 qız və ondan 4 nəfər çox oğlan olduğunu və hər birində 12 şagird olmaqla qruplara bölündüyü bildirilir. Alınan qrupların sayı soruşulur.

Cəlbətmə. Müəllim rəngli kağızdan kəsilmiş 4 qırmızı və 5 mavi dairə nümayiş etdirir.




O, şagirdlərə suallar verir:

– Bu dairələri 3 qrupa necə bölmək olar? Hər qrupda necə dairə olar? Bunu necə etmək olar?

Şagirdlər dairələri müxtəlif cür düzəmklə qruplara bölmək və hər qrupda necə dairə olduğunu söyləyir. Sonra isə uyğun misal yazılır.

$$(4 + 5) : 3 = 3$$

Bu zaman hər qrupda necə qırmızı və necə göy dairənin olması vacib deyil. Məsələn:



Məsələnin qısa şartı yazılır.
 Qrup müzakirəsində iştirak edirdi:

Qız – 40 nəfər

Oğlan – bundan 4 nəfər çox

Uşaqlar bölündülər – hər birində 12 nəfər olan qruplara
Qrupların sayı – ?

Məsələnin həlli:

- Qrup müzakirəsində iştirak edən oğlanların sayı təpilir. $40 + 4 = 44$.
- Qrup müzakirəsində iştirak edən uşaqların ümumi sayı təpilir. $40 + 44 = 84$.
- Necə qrup alındığı müəyyən olunur. $84 : 12 = 7$.

Cavab: 7 qrup alındı.

Müzakirə. Alınan qrupların sayını hər qrupda olan şagirdlərin sayına vurmaqla uşaqların ümumi sayı təpilir. Alınan ədəddən oğlanların sayını çıxıb alınan ədədlə qızların sayı müqayisə olunur.

8. Məsələdə düzbucaqlı formasında bostan sahəsi və onun bir tərəfi verilir. Samirin bacısının digər tərəfin uzunluğunun düzgün təpib-tapmadığı soruşulur.

Cəlbətmə. Müəllim lövhəyə bir neçə misal yazır və şagirdləri suallar verir: Hansı cavab sahvdır? Bunu necə müəyyən etmək olar?

Səhv	Doğru
$\begin{array}{r} 84 \\ 65 \\ \hline 19 \end{array}$	$\begin{array}{r} 84 \\ 78 \\ \hline 6 \end{array}$
$\begin{array}{r} 13 \\ \hline 6 \end{array}$	

$$66 : 33 = 22 \quad 84 : 4 = 21 \quad 48 : 12 = 44$$

Məsələnin qısa şartı yazılır.

Bostanın sahəsi – 88 m^2

Bostanın bir tərəfinin uzunluğu – 22 m

Bostanın digər tərəfi 44 m ola bilərmi?

Məsələnin həlli:

- Cavabın inandırıcı olub-olmadığı yoxlanılır.

$$88 : 22 \approx 80 : 20 = 4.$$

- 4 və 44 ədədləri çox fərqləndiyi üçün Samirin kiçik bacısının söylədiyi fikir inandırıcı ola bilməz.

Cavab: Samirin kiçik bacısının fikri inandırıcı deyil.

Müzakirə. Bostanın digər tərəfinin uzunluğunu dəqiq hesablamalı cavabın doğruluğunu yoxlamaq olar.

$$88 : 22 = 4.$$

Cavabın doğruluğunu 44 və 22 ədədinin hasilini təpib 88 ilə müqayisə etməklə də yoxlamaq olar.

9. Məsələdə verilən şərtlər daxilində mağazada bazar günü satılan düyünlərin şənbə günü satılan düyüdən necə kilogram çox olduğunu tapmaq tələb olunur.

Məsələnin həlli:

- Şənbə günü satılan düyüdən əldə olunan gəlirə əsasən 1 kq düyüünün qiyməti təpilir.

$$80 : 20 = 4$$

- Bazar günü eyni düyünlərin satışından 128 manat gəlir əldə olunduğu gərə satılan düyünlərin kütləsi təpilir.

$$128 : 4 = 32$$

- Mağazada bazar günü satılan düyünlərin şənbə günü satılan düyüdən nə qədər çox olduğu təpilir.

$$32 - 20 = 12$$

Cavab: Mağazada bazar günü şənbə günündən 12 kq çox düyü satıldı.

Müzakirə. Cavabın doğruluğunu yoxlamaq üçün şənbə günü satılan düyünlərin üzərinə 12 kq əlavə edib bazar günü satılan düyünlərin kütləsini tapmaq olar.

$$12 + 20 = 32$$

Sonra bazar günü əldə olunan gəliri düyünlərin kütləsinə bölib 1 kq düyünen qiyməti təpilir:

$$128 : 32 = 4$$

1 kq düyünen qiymətini 20 kq-a vurub şənbə günü satılan düyünlərin kütləsi ilə müqayisə etmək olar.

$$4 \cdot 20 = 80$$

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Sıfırla qurtaran ədədləri qaydaya əsasən böлür.	Tapşırıq, misal	Dərslik, İD
Qisməti təxmin edir.	Tapşırıq, misal	Dərslik, İD
İkirəqəmli ədədi ikirəqəmli ədədə sütun üzrə böлür.	Müşahidə, məsələ, misal	Dərslik, İD
İkirəqəmli ədədi ikirəqəmli ədədə qalıqlı bölməni yerinə yetirir.	Tapşırıq, məsələ, misal	Dərslik, İD
Qalıqlı bölmə zamanı cavabın doğruluğunu Qismət · Bölən + Qalıq = Bölünən düsturu ilə yoxlayır.	Tapşırıq, misal	Dərslik, İD

Mövzu 21

Çoxrəqəmli ədədin ikirəqəmli ədədə böлünməsi

- Dərslik: səh.71
- İş dəftəri: səh. 66

Təlim məqsədləri

- Bölünən və ya böləni daha əlverişli ədədlə əvəz etməklə qisməti təxmin edir (1.3.1).
- Çoxrəqəmli ədədi ikirəqəmli ədədə sütun şəklində böldükdə qalığı tapır (1.2.4).
- Çoxrəqəmli ədədin ikirəqəmli ədədə sütun üzrə böлünməsini yerinə yetirir (1.2.3).
- Sıfırla qurtaran ədədlərlə bölmə əməllərini yerinə yetirir (1.2.3).
- Sütun üzrə bölmə zamanı natamam qismətləri tapır (1.3.2).

Köməkçi vasitələr: Rəngli kağızlar, müxtəlif ədədlər yazılmış kartlar, iş vərəqləri.

Elektron resurslar:

Dərsin qısa planı

1. Araşdırma-müzakirə. Səbinənin misalları necə həll etdiyinin müəyyən olunması.
2. Öyrənmə. Üçrəqəmli ədədin ikirəqəmli ədədə böлünməsi.
3. Bələdçi. Bölmə əməlinin yerinə yetirilməsi.
4. Müstəqil iş. Dərslik: tap. № 1-6. İD: tap. № 1-7.
5. Məsələ həlli. Dərslik: tap. № 7-9. İD: tap. № 8-10.
6. Formativ qiymətləndirmə.

Dərsin məzmunu. Dərsdə şagirdlər əvvəlcə üçrəqəmli ədədi ikirəqəmli ədədə böldükdə qismətin təxmin edilməsi, sütun üzrə üçrəqəmli ədədin ikirəqəmli ədədə bölmə qaydası ilə tanış olacaqlar. Sonra isə eyni qayda ilə dörd və daha çoxrəqəmli ədədlərin ikirəqəmli ədədə bölmə qaydası ilə tanış olacaqlar. Bu qaydaların tətbiqi ilə məsələ və misallar həll edəcəklər.

Mövzuya yönəltmə. Müəllim ləvhəyə belə bir misal yazır və qisməti necə tapmaq mümkün olduğunu soruşur:

$$200 : 20 = ?$$


– Vurma və bölmənin əlaqəsindən istifadə etməklə bu bölmə əməlini necə yerinə yetirmək olar? Sıfirlarla qurtaran ədədlərin böлünməsi qaydası ilə cavabı necə tapmaq olar?

ARAŞDIRMA-MÜZAKİRƏ Şagirdlər əvvəlk mövzuda sıfirlarla qurtaran ədədlərin böлünməsi qaydası ilə tanış oldular. Bu qaydaya əsasən misalların necə həll olunduğu müzakirə edilir. Həmin qaydadan istifadə etməklə verilən misallar həll edilir.

ÖYRƏNMƏ Çoxrəqəmli ədədi ikirəqəmli ədədə bölmək üçün əvvəlk mövzuda olduğu kimi əvvəl qisməti təxmin edilir. Sonra isə dəqiqləşdirilir. İlkin olaraq üçrəqəmli ədədin ikirəqəmli ədədə böлünməsindən başlanılır. Dərsin ikinci hissəsində şagirdlərə dörd və daha çox rəqəmli ədədləri də ikirəqəmli ədədlərə eyni qayda ilə bölmə mümkün olduğu nümunələrlə izah olunur.

Müəllimin nəzərinə! Əvvəlk mövzuda olduğu kimi bu mövzuda da sütun üzrə bölmə zamanı qisməti tapana qədər ardıcıl olaraq bu addımların icra edildiyi vurgulanır: bölmə → vurma → çıxma → növbəti mərtəbəni aşağı sürüşdurmə. Bölünənin rəqəmləri çox olduqca, bu ardıcıl addımların da dövr sayı çox olur.

Aşağı →
Bölmə → Vurma → Çıxma → sürüsdürmə



LAYİHE

→ Bölme → Vurma → Çıxma

$$\begin{array}{r} 390 \\ \underline{-30} \\ 90 \end{array} \quad \begin{array}{r} 390 \\ \underline{-30} \\ 90 \end{array} \quad \begin{array}{r} 390 \\ \underline{-30} \\ 90 \end{array}$$

15 **15** **15**
26 **26** **26**
90 **90** **90**
0

90 : 15 **6 · 15** **90 – 90**

390 : 15 = 26

BƏLƏDÇİ Bölme əməli yerinə yetirilir. Cavabın doğruluğu yoxlanılır.

MÜSTƏQİL İŞ 1. Tapşırığın şifahi həllinə üstünlük verilir. Bəzi misalları isə şagirdlər şifahi həll etməkdə çətinlik çəkə bilirlər. Belə olduğu halda müəllim şagirdləri hesablama əməlini yazılı olaraq yerinə yetirməyə yönəldə bilər.

2. Qismət təxmin edilir.

3. Bölme əməli sütun şəklində yerinə yetirilir.

Müəllimin nəzərinə! Bölme zamanı bəzən rəqəmi aşağı sürüsdükdə alınan yeni bölünən bölgəndən kiçik olur. Bu halda ikinci rəqəmi aşağı sürüsdürərkən bəzi şagirdlər qismətin uyğun mərtəbəsinə sıfır yazmayı unudurlar. Neticədə qismət doğru tapılmır. Belə sahvlərə yol verən şagirdlərlə sahvlər üzərində işin təşkili məqsədə uyğundur. Məsələn:

Bölmə → Vurma → Çıxma → Aşağı sürüsdürmə

$$\begin{array}{r} 1836 \\ \underline{-18} \\ 18 \end{array} \quad \begin{array}{r} 1836 \\ \underline{-18} \\ 1 \end{array} \quad \begin{array}{r} 1836 \\ \underline{-18} \\ 1 \end{array} \quad \begin{array}{r} 1836 \\ \underline{-18} \\ 10 \end{array}$$

18 : 18 **1 · 18** **18 – 18**

→ Bölme → Vurma → Çıxma

$$\begin{array}{r} 1836 \\ \underline{-18} \\ 102 \end{array} \quad \begin{array}{r} 1836 \\ \underline{-18} \\ 102 \end{array} \quad \begin{array}{r} 1836 \\ \underline{-18} \\ 102 \end{array}$$

18 : 18 **18 : 18** **18 : 18**
36 **36** **36**
0

36 : 18 **2 · 18** **36 – 36**

1836 : 18 = 102

4. Bölünəni iki uyğun ədədin cəmi və ya fərqli şəklində göstərməklə qismət tapılır. Müəllim cəmin və fərqi ədədə bölmə qaydasını yada salır. Bu üsul qisməti daha asan (bəzən isə şifahi) tapmaq üçün istifadə oluna bilər. Nümunədə verilən misallara diqqət edilir. Digər misallar da uyğun qaydada yerinə yetirilir. Məsələn:

$2678 : 13 = (2600 + 78) : 13 = 200 + 6 = 206$

5. Hər düzbucaqlının sahəsi daxilində yazılıb. Sahə modelində boş xanalara uyğun ədədləri tapıb onları toplamaqla qisməti tapmaq tələb olunur. Şagirdlər sahə modeli ilə bölmə əməlini əvvəlki dərslərdən

öyrəniblər. Boş xanalara uyğun ədədlər müəyyən olunur və onları toplamaqla qismət tapılır.

6. Tənliklər həll edilir və cavab yoxlanılır. Məchulun tapılma qaydası yada salınır.

Diferensial təlim

Dastak. Yanaşı əyləşən şagirdlər bir-birinə üçrəqəmli ədədin ikirəqəmli ədədə bölmə ilə bağlı sadə misallar söyləyirlər. Ədədlərin tam bölünməsi vacib deyil, qalıq alına da bilər. Onların hər ikisi hər iki misalı həll edir, həm də qalıq cavabı tapır, həm də qisməti təxmin edirlər. Sonra isə cavabın inandırıcı olub-olmadığını yoxlayırlar.

Dərinləşmə. Yanaşı əyləşən şagirdlər bir-birinə dörd-rəqəmli ədədin ikirəqəmli ədəd bölmə ilə bağlı misallar söyləyir. Cavab qalıqla da alına bilər. Onların hər ikisi hər iki misalı həll edir, həm də qalıq cavabı tapır, həm də qisməti təxmin edirlər. Sonra isə cavabın inandırıcı olub-olmadığını yoxlayırlar.

Məsələ Həlli 7. Kompüter siçanlarını aldıdan sonra neçə manat artıq qaldığını tapmaq tələb olunur.

Məsələnin həlli:

- Neçə kompüter siçanı alındığı və neçə manat artıq qaldığı bölmə əməli ilə müəyyən olunur.

$1250 : 32 = 39$ (q 2).

Cavab: 1250 manata 39 belə kompüter siçanı almaq olar, 2 manat artıq qalar.

Müzakirə. Cavabı yoxlamaq üçün qalıqlı bölməni yoxlama qaydasından istifadə etmək olar.

$39 \cdot 32 + 2 = 1250$

8. Verilən kalkulyatorun 4 yazılın düymə işləmir. Bu kalkulyatordan istifadə etməklə $624 : 12$ misalinin cavabını tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim lövhəyə bir neçə misal yazır və bu misalları kalkulyatorda hesablaması tapşırır.

$10 : 2 \quad 30 : 3 \quad 20 : 4 \quad 20 : 5 \quad 240 : 6$

Müəllim kalkulyatorun 0 yazılın düyməsindən istifadə etmədən bu misalların cavabını necə tapmaq mümkün olduğunu soruşur. Müəllim istiqamətverici suallar verə bilər:

– $10 : 2$ qismətini tapmaq üçün 10 ədədini hansı ədədlərin cəmi və ya fərqi şəklində göstərmək olar?

$10 : 2 = (8 + 2) : 2 = 4 + 1 = 5$

Sonra isə $10 : 2$ qismətini tapmaq üçün düymələri bu ardıcılıqla basılır:

$8 : 2 + 1 =$

$10 : 2$ qismətini başqa üsulla da tapmaq olar.

Bunun üçün 10 ədədi başqa ədədlərin cəmi və ya fərqi şəklində göstərilə bilər. Məsələn:

$10 : 2 = (6 + 4) : 2 = 3 + 2 = 5$

$6 : 2 + 2 =$


$10 : 2 = (12 - 2) : 2 = 6 - 1 = 5$

$12 : 2 - 1 =$

$10 : 2 = (14 - 4) : 2 = 7 - 2 = 5$

$8 : 2 + 1 =$

Eyni qayda ilə digər misalları da həll etmək olar.



Məsələnin həlli:

- 624 ədədi iki ədədin cəmi və ya fərqi şəklində göstərməklə qismət tapılır. 624 ədədini 612 və 12 ədədlərinin cəmi kimi göstərmək olar.

$$624 : 12 = (612 + 12) : 12 = 612 : 12 + 1 = 52$$

Bu halda kalkulyatorun düymələrini bu ardıcılıqla basmaq lazımdır:

$$6 \quad 1 \quad 2 \quad : \quad 1 \quad 2 \quad + \quad 1 \quad =$$

Yaxud,

$$624 : 12 = (636 - 12) : 12 = 636 : 12 - 1 = 52$$

Bu halda kalkulyatorun düymələrini bu ardıcılıqla basmaq lazımdır:

$$6 \quad 3 \quad 6 \quad : \quad 1 \quad 2 \quad - \quad 1 \quad =$$

Cavab:

$$6 \quad 1 \quad 2 \quad : \quad 1 \quad 2 \quad + \quad 1 \quad = 52$$


$$6 \quad 3 \quad 6 \quad : \quad 1 \quad 2 \quad - \quad 1 \quad = 52$$

Müzakirə. Məsələni fərqli üsullarla yerinə yetirən şagirdlərin fikirləri müzakirə edilir. Məsələn, 624 ədədini 4 rəqəmi olmayan başqa ədədlərin cəmi və ya fərqi kimi göstərmək olar.

9. Məsələdə hər əkin sahəsinin ölçülərinin neçə metr olduğunu tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim lövhəyə uyğun sxem çəkir və şagirdlərə suallar verir.

- Qırmızı sahə və bir tərəfi məlumdursa, verilməyən tərəfinin uzunluğunu necə tapmaq olar? Verilən tam figur kvadratdırsa, yaşıl sahənin verilməyən tərəfinin uzunluğu neçəyə bərabər olar?




Məsələnin həlli:

- Pomidor əkilən torpaq sahəsinin uzunluğu hesablanır.


$$a = 448 : 16 = 28$$

- Sxemdə a -nin yerinə uyğun ədəd yazılır:



- Xiyar əkilən torpaq sahəsinin eni müəyyən olunur və sxemdə uyğun yera yazılır.

$$28 - 16 = 12$$



Cavab: Pomidor əkilən torpaq sahələrin ölçüləri 16 m və 28 m, xiyar əkilən torpaq sahəsinin ölçüləri isə 12 m və 28 metrdir.

Müzakirə. Ümumi torpaq sahəsi tapılır:

$$28 \cdot 28 = 784$$

Xiyar əkilən torpaq sahəsi tapılır:

$$12 \cdot 28 = 336$$

Ümumi sahədən xiyar əkilən sahə çıxılır və pomidor sahəsi ilə müqayisə olunur:

$$784 - 336 = 448.$$

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Sıfırla qurtaran ədədləri qaydaya əsasən bölmə.	Tapşırıq, misal	Dərslik, İD
Qisməti təxmin edir.	Tapşırıq, misal	Dərslik, İD
Çoxrəqəmli ədədi ikirəqəmli ədədə sütun üzrə bölmə.	Müşahidə, məsələ, misal	Dərslik, İD
Çoxrəqəmli ədədi ikirəqəmli ədədə qalıqlı bölməni yerinə yetirir.	Tapşırıq, məsələ, misal	Dərslik, İD
Qalıqlı bölmə zamanı cavabın doğruluğunu Qismət · Bölən + Qalıq = Bölünən düsturu ilə yoxlayır.	Tapşırıq, misal	Dərslik, İD

LAYİHƏ

Ümumiləşdirici dərs

• Dərslik: səh. 73

• İş dəftəri: səh. 68

Dərsin məzmunu. Ümumiləşdirici dərsə qədər öyrənilən biliklər bu dərsdə daha da möhkəmləndirilir. Bölmə üzrə keçirilən mövzuların necə mənimmsənilməsi yoxlanılır.

Müəllimin nəzərinə! Dərsdə bölmə üzrə natamam hasilin tapılması, sahə modeli ilə vurma və bölmə, 10-un misillərinə vurma, 100-ün misillərinə vurma, sıfırlarla qurtaran ədədləri bölmə, hasilin və ya qismətin təxminin edilməsi, hasilin və ya qismətin inandırıcı olub-olmadığının müəyyən edilməsi və s. bacarıqlarla bağlı çətinlik çəkən şagirdlər müəyyən edilir. Belə şagirdlərlə fərdi iş aparmaq tövsiyə olunur. Dərslikdəki və iş dəftərindəki tapşırıqların sərbəst yerinə yetirilməsi məqsədə uyğundur. Müəllim çətinlik çəkən şagirdlərə istiqamət verə bilər.

Mövzuya yönəltmə. Müəllim bölmədə diqqət yetirilən və yadda saxlanmalı olan anlayış və qaydaları xatırladır. Məsələn:

– 10-un misillərinə vurma zamanı hasili daha asan necə tapmaq olar? Natamam hasilləri toplamaqla ədədin ikirəqəmli və ya üçrəqəmli ədədə hasili necə tapılır? İkirəqəmli və ya üçrəqəmli ədədə vurma əməli sahə modeli ilə necə yerinə yetirilir? Hasili və ya qisməti necə təxmin etmək olar? Hasilin və ya qismətin inandırıcı olmasını necə göstərmək olar?

Şagirdlər suallara izahat verir, nümunələr söyləyirlər. Müəllim dərslikdə uyğun mövzuları və keçilən anlayışları bir daha xatırlada bilər.

Bölmə üzrə təkrarlanan anlayışlar: natamam hasil, sahə modeli, 10 - un misillərinə vurma, 100 - ün misillərinə vurma, sonu sıfırlarla qurtaran ədədlərin bölmənməsi, hasilin təxminin edilməsi, qismətin təxminin edilməsi, hasilin inandırıcı olması, qismətin inandırıcı olması

TAPŞIRIQLARIN HƏLLİ

- Boş xanalara uyğun ədədlər müəyyən edilir. Bunun üçün şagirdlər vurma və bölmənin əlaqəsindən istifadə edirlər.
- Əvvəlcə dəqiq hesablamاقla cavablar tapılır. Sonra isə hasili təqribi hesablamاقla alınmış cavabın inandırıcı olub-olmadığı müəyyən edilir.
- Verilən ifadələr hesablanır və müqayisə edilir.
- Elxanın səhvərini tapmaq üçün hər misal ayrıca həll edilir. Sonra isə Elxanın harada səhvə yol verdiyi müəyyənləşdirilir.
- Verilən rəqəmlər boş xanalara düzgün yerləşdirilir. Həm boş xanalardakı rəqəmləri müəyyən etmək üçün, həm də cavabları yoxlamaq üçün vurma və bölmənin əlaqəsindən istifadə olunur.

a) $\boxed{6} \ \boxed{2} \ \boxed{5}$ b) $\boxed{4} \ \boxed{7} \ \boxed{8}$ c) $\boxed{1} \ \boxed{3} \ \boxed{6}$ d) $\boxed{6} \ \boxed{2} \ \boxed{7}$ e) $\boxed{5} \ \boxed{3} \ \boxed{9}$ f) $\boxed{1} \ \boxed{6} \ \boxed{8}$

$\begin{array}{r} 26 \\ \times 12 \\ \hline 312 \end{array}$	$\begin{array}{r} 41 \\ \times 18 \\ \hline 738 \end{array}$	$\begin{array}{r} 113 \\ \times 21 \\ \hline 2373 \end{array}$	$\begin{array}{r} 80 \\ \times 12 \\ \hline 8 \end{array}$	$\begin{array}{r} 224 \\ \times 65 \\ \hline 1953 \end{array}$	$\begin{array}{r} 838 \\ \times 52 \\ \hline 3186 \end{array}$
--------------------------------------------------------------	--------------------------------------------------------------	----------------------------------------------------------------	------------------------------------------------------------	----------------------------------------------------------------	----------------------------------------------------------------

Müəllimin nəzərinə! İş vərəqlərində 5-ci tapşırıq bənzər tapşırıqlar hazırlayıb şagirdlərə qrup işi kimi paylamaq olar.

6. Mötərizələr elə qoyulur ki, doğru bərabərlik alınsın. Şagirdlər tapşırığı yerinə yetirərkən kalkulyatordan istifadə etmirlər. Yalnız cavabların doğruluğunu yoxlamaq üçün kalkulyatordan istifadə etmək olar.

$$7\ 600 + 566 \cdot (135 - 135) = 7\ 600$$

$$(777 + 23) \cdot (412 - 12) = 320\ 000$$

$$30 \cdot (10 \cdot 146 + 12) = 44\ 160$$

7. Suallar cavab vermək üçün müəllim aşağıdakı bərabərlikləri xatırladır.

$$\text{Bölnən : Bölnən} = \text{Qismət} (\text{Qalıq})$$

$$\text{Qismət} \cdot \text{Bölnən} + \text{Qalıq} = \text{Bölnən}$$

$$\text{Bölnən} = \text{Qismət} \cdot \text{Bölnən} + \text{Qalıq}$$

$$\text{Bölnən} = (\text{Bölnən} - \text{Qalıq}) : \text{Qismət}$$

Əvvəlcə məchulun yerinə müxtalif hərflər yazmaqla ifadələr riyazi dilə çevrilir. Məsələn:

a) $x : 39 = 12$ (q 6)

b) $998 : 48$ misalında, qismət + qalıq = ?

c) $902 : x = 15$ (q 2)

Bölnən, Bölnən, Qismət və Qalıq arasındakı əlaqəyə əsasən misallar yazılır.

a) $x = 12 \cdot 39 + 6 = 474$

b) $998 : 48 = 20$ (q 38) olduğu üçün $20 + 38 = 58$.

c) $x = (902 - 2) : 15 = 60$

Bu cür suallara uyğun misallar yazımaqdə çətinlik çəkən şagirdlərə müəllim ədədləri kiçitməklə bənzər tapşırıqlar verə bilər.

8. a və b-nin verilmiş qiymətlərində ifadələrin qiyməti hesablanır.

9. a və b dəyişənlərin şərtə uyğun qiymətləri seçilməsi tələb olunur.

a) Qismətin ən böyük olması üçün bölnən mümkün ən böyük, bölnən isə ən kiçik ədəd olmalıdır. Bu qaydaya əsasən bölnənin ən böyük qiyməti – 1 512, bölnən isə ən kiçik qiyməti – 12 götürülür və cavab hesablanır.

$$1\ 512 : 12 = 126$$

b) Qismətin ən kiçik olması üçün bölnən mümkün ən kiçik – 504, bölnən isə ən böyük – 42 götürülür və cavab hesablanır.

$$504 : 42 = 12.$$

Ən böyük və ən kiçik hasilin tapılması üçün vuruqların necə seçilməsi şagirdlərə müzakirə olunur. Şagirdlər cavabın doğruluğunu yoxlamaq üçün mümkün olan bir neçə bölmə və vurma əməlini yaza bilərlər.

10. 768 şəkli yapışdırmaq üçün neçə albom lazımdır olduğunu tapmaq tələb olunur.

Məsələnin həlli:

- Şagirdlər 1 alboma neçə şəkil yapışdırıldığını müəyyən edirlər. $6 \cdot 16 = 96$.

- 768 şəkil üçün lazım olan albomların sayı müəyyən olunur. $768 : 96 = 8$.

Cavab: 768 şəkil yapışdırmaq üçün 8 albom lazımdır. Müzakirə. 8 alboma yapışdırılan şəkillərin sayı hesablanması və 768 ilə müqayisə olunur.

11. Sonuncu masada neçə boş yer qaldığını tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim lövhəyə 5 şagird dəvət edib hər partada 2 nəfər olmaqla əyləşməyi xahiş edir. Sonra şagirdlərə suallar verir:

- Neçə parta doldu? Sonuncu partada neçə yer boş qaldı?

Məsələnin həlli:

- Neçə masa lazım olduğu tapılmaq üçün misal yazıılır.

$$128 : 12 = 10 \text{ (q 8).}$$

- Sonuncu masada neçə boş yer qaldığını müəyyən etmək üçün fərq tapılır. $12 - 8 = 4$.

Cavab: Sonuncu masada 4 yer boş qaldı.

Müzakirə. 12 masada əyləşən qonaqların sayı ilə 4 ədədi toplanır və qonaqların sayı ilə müqayisə olunur.

12. Məsələdə yeni çəkilən

Füzuli – Şuşa yolunun uzunuşunu tapmaq tələb olunur.



Cəlbetmə. Müəllim lövhəyə üç şagird dəvət edir və onları şəkildəki kimi müəyyən aralıqla lövhə qarşısında düzür.



Sonra şagirdlərə suallar verir.

- 1-ci şagirdlə 2-ci şagird arasındaki məsafə 160 santimetrdür. 2-ci şagirdlə 3-cü şagird arasındaki məsafə isə bunun $\frac{3}{4}$ hissəsi qədərdir. 2-ci və 3-cü şagird arasında məsafə nə qədərdir? Bunu necə tapmaq olar?

Məsələnin həlli:

- Füzuli – Şuşa yolunun uzunuşunu tapmaq üçün əvvəlcə yolun $\frac{3}{11}$ hissəsinin uzunuşunu tapılır:

$$363 : 11 \cdot 3 = 99 \text{ km.}$$

- Sonra bu məsafənin üzərinə 2 km əlavə olunur:

$$99 + 2 = 101 \text{ km}$$

Cavab: Yeni çəkilən Füzuli – Şuşa yolunun uzunuşu 101 km-dir.

13. Zaman vahidləri arasında əlaqədən istifadə etməklə suallara cavab verilir.

14. Məsələdə mağazaya gətirilən süd qutularının neçə rəfə yığıldığını tapmaq tələb olunur. Şagirdlər məsələni tənlik qurmaqla həll edirlər.

$$x \cdot 35 = 175$$

$$x = 175 : 35$$

$$x = 5$$

Cavab: Mağazaya gətirilən 175 süd qutusu 5 rəfə yığıldı.


Müzakirə. Tənliyin həllinin yoxlanılması ilə cavabın doğruluğu müəyyən edilir. Bununla yanaşı məsələni

fərqli üsullarla həll edən şagirdlərin fikirləri müzakirə edilə bilər.

15. Məsələdə bir kiçik paketdə neçə qram un olduğuunu tapmaq tələb olunur.

Cəlbetmə. Lövhəyə 12 dairəcikdən ibarət belə bir sxem çəkilir. Müəllim sual verir:

- Eyni rəngli çərçivələrdə bərabər sayda dairəciklər olmaqla, sual işarələrinin yerinə neçə dairə olmalıdır?



Məsələnin həlli:

- 35 ədəd 1 kq-lıq paketə cəmi neçə kilogram un yığıldığı tapılır. $1 \cdot 35 = 35 \text{ kq.}$

- 35 kq tam çuvalın yarısı olduğuna görə digər yarısı da 35 kq bərabər olacağı qeyd olunur.

- Digər yarı, yəni 35 kq un 50 kiçik paketə yığılmışdır. 35 kq qramla ifadə edilir.


$$35 \text{ kq} = 35\,000 \text{ q.}$$

- Bir kiçik paketdə neçə qram un olduğu tapılır.

$$35\,000 : 50 = 700 \text{ q.}$$

Cavab: Bir kiçik paketdə 700 q un oldu.

Müzakirə. Müəllim 1 çuvalda neçə kilogram un olduğunu soruşa bilər. Bunun üçün belə bir sxem çəkilir:



Hesablamalıqla sual işarələrinin yerinə uyğun ədədlər yazılır.

16. Məsələdə uşaqların neçə yaşıl lent kəsdiklərini tapmaq tələb olunur.

Məsələnin həlli:

- Kəsilən qırmızı lentin ümumi uzunluğu tapılır.

$$45 \cdot 24 = 1\,080 \text{ sm.}$$

- İstifadə olunan yaşıl lentin ümumi uzunluğu müəyyən yən olunur.

$$20 \text{ m} - 1\,080 \text{ sm} = 2\,000 \text{ sm} - 1\,080 \text{ sm} = 920 \text{ sm.}$$

- Kəsilən bir yaşıl lentin uzunluğu müəyyən olunur.


$$45 - 22 = 23 \text{ sm.}$$

- Uşaqların neçə yaşıl lent kəsdiyi müəyyən olunur.

$$920 : 23 = 40.$$

Cavab: Uşaqlar 40 yaşıl lent kəsdiłər.

Müzakirə. Müəllim əvvəlki məsələdə olduğu kimi belə bir sxem çəkə bilər:



Uzunluq vahidləri arasındaki əlaqələrdən istifadə olunraq qırmızı və yaşıl lendlərin ümumi uzunluqları tapılır. Sonra isə məsələnin şərtində verilmiş ədədlə müqayisə olunur.

Mövzu №	Adı	Saat	Dərslik (səh.)	İş dəftəri (səh.)
Mövzu 21	Yada salın	1	76	70
Mövzu 22	Sadə həndəsi fiqurlar. Çevrə	2	78	72
Mövzu 23	Bucaq. Bucağın ölçüsü	2	81	74
Mövzu 24	Bucağın ölçülməsi. Transportir	2	83	76
Mövzu 25	Koordinat şabəkəsi	2	86	79
Mövzu 26	Həndəsi ornamentlər	1	89	82
	Məsələlər	1	91	84
Mövzu 27	Fəza füqurlarının açılışı	2	92	85
Mövzu 28	Fəza fiqurlarının müxtəlif tərəflərdən görünüşləri	2	94	87
	Ümumiləşdirici tapşırıqlar	2	96	89
	KSQ	1		
BÖLMƏ ÜZRƏ ÜMUMİ SAATLAR		18		

Bölmənin qısa icmalı

Bölmədə şagirdlər süa, çevrə, bucaq, bucağın ölçüsü, koordinat şabəkəsi, hərəkət, həndəsi ornamentlərin düzəldilməsi, fəza füqurlarının açılışı, fəza fiqurlarının müxtəlif tərəflərdən görünüşləri kimi anlayışlarla tanış olur. İti, düz, kor bucaqlarla aşağı siniflərdən tanış olsalar da, şagirdlər bu bölmədə açıq bucağı öyrənəcəklər. Bucağın dərəcə ölçüsü izah olunacaq, transportirlə ölçmə və qurma bacarıqları formalaşdırılacaq.

Neyə diqqət yetirməli?

Bucaqları ölçərkən, yaxud qurarkən transportirdən düzgün istifadə olunmasına diqqət yetirmək lazımdır. Pərgar vasitəsilə çevrəni çəkərkən şagirdlər pərgarın iti ucu ilə karandaş olan ucları arasındaki məsafəni düzgün qoymalıdır. Koordinat şabəkəsində nöqtələrin koordinatlarını qurarkən, yaxud müəyyən edərkən x və y oxlarına nəzərən düzgün oriyentasiya götürmək lazımdır. Fəza fiqurlarının açılışını və onların müxtəlif tərəflərdən görünüşünü müəyyən etməkdə çətinlik çəkən şagirdlər üçün əyanılıyi təmin etmək məqsədə uyğundur.

Riyazi dilin inkişafı

Bölmədə fiqurları adlandırmak onların təpə nöqtələrini və tərəflərini düzgün müəyyən etmək lazımdır. Məsələn, şüanı adlandırmak başlangıç nöqtəsini ilk olaraq, bucaqları söylənən zaman isə təpə nöqtəsini ortada söyləmək lazımdır. Bucağın ölçüsünü söyləyərkən “dərəcə” anlayışının düzgün istifadə olunmasına diqqət yetirilir.

Bölmədə məniməsədilən riyazi anlayış və terminlər


Nöqtə, şüa, çevrə, çevrənin mərkəzi, radius, diametr, pərgar, dairə, bucaq, bucağın tərəfi və təpə nöqtəsi, açıq bucaq, dərəcə, transportir, şkala, koordinat, koordinat şabəkəsi, koordinat başlanğıcı, koordinat oxları, yerdəyişmə, dönmə, naxış, həndəsi ornament, fəza fiqurunun açılışı, fiqurun müxtəlif tərəflərdən görünüşü, plan

Öncədən vacib olan bilik və bacarıqlar

- Fəza və müstəvi fiqurlar
- Nöqtə, düz xətt, parça, əyri xətt
- Bucaq, düz bucaq, iti bucaq, kor bucaq
- Yerdəyişmə, güzgü əksi
- Üz, təpə, til
- Fiqurun müxtəlif tərəflərdən görünüşü

Fənlərarası integrasiya

Həndəsi bacarıqlar gündəlik həyatda müxtəlik məsələlərin həlli zamanı böyük əhəmiyyət daşıyır. Dairə və çevrə, bucaq və onların ölçülməsi təsviri incəsənət, həyat bilgisi, texnologiya fənlərində daim istifadə olunur. Əşya və cisimlərin yeninin müəyyən edilməsi və ya koordinatlara görə yerləşdirilməsi yuxarı siniflərdə demək olar ki, bütün təbiət fənlərində rast gəlinir.



Mövzu 21

Sadə həndəsi fiqurlar.

Çevrə

- Dərslik: səh.78
- İş dəftəri: səh.72

Təlim məqsədləri

- Şuanı bir nöqtədən çıxan yarım düz xətt kimi izah edir və adlandırır (3.2.2).
- Çevrə və dairəni fərqləndirir (3.2.2).
- Pərgardan istifadə etməklə verilmiş radiuslu çevrə çəkir (3.2.2).
- Məsələlərin həllində düz xətt, çevrə, düzbucaqlı və digər sadə fiqurlardan istifadə edir (3.2.3).

Köməkçi vasitələr: bölmənin ilk səhifəsində verilmiş xəritə nümunəsindən bir neçə nüsxə, xətkəş, karan-daş, pərgar, iş vərəqləri.

Elektron resurslar:

<https://>

Dərsin qısa planı

1. **Şəkil üzrə iş.** Bölmənin 1-ci səhifəsi üzrə sualların müzakirəsi.
2. **Araşdırma-müzakirə.** Əlamətlərini söyləməklə üçbucaq, düzbucaqlı və dairənin çəkilməsi.
3. **Öyrənmə.** Nöqtə, şüa.
4. **Bələdçi.** Şəkildə təsvir olunan şuların yazılması.
5. **Müstəqil iş.** Dərslik: tap. №1. İD: tap. №1-4.
6. **Öyrənmə materialı.** Çevrə və dairə. Çevrənin pərgarla çəkilməsi.
7. **Müstəqil iş.** Dərslik: tap. №2-8. İD: tap. № 5-8.
8. **Məsələ həlli.** Dərslik: tap. №9-13. İD: tap. №9-10.
9. **Formativ qiymətləndirmə.**

Dərsin məzmunu. Şagirdlərə müxtəlif müstəvi fiqurları çəkmək üçün ən sadə həndəsi fiqurlardan (nöqtə, düz xətt, parça) istifadə olunduğu xatırladılır. Nöqtənin mənası izah olunur və şagirdlər şüa ilə tanış olurlar. Şuanın çəkilməsi və adlandırılması izah olunur. Müstəvi fiqur olan çevrənin və dairənin tərifi verilir. Radius və diametr arasında asılılıq göstərilir. Çevrənin pərgarla çəkilməsi alqoritmi praktik olaraq nümayiş etdirilir. Çevrə və dairənin oxşar və fərqli xüsusiyyətləri açıqlanır. Sadə həndəsi fiqurlarla bağlı məsələlər həll olunur.

Şagirdlər aşağı siniflərdən sadə həndəsi fiqurların əksəriyyəti ilə artıq tanışdırırlar. Onları dəftərdə çəkə, latın hərfəri ilə adlandıra bilirlər. Kəsişən, paralel, perpendikulyar düz xətləri fərqləndirməyi, çəkməyi bacarırlar. Bu dərsdə digər həndəsi fiqurlarla – şüa və çevrə ilə tanış olurlar.

Dərsdə şagirdlər pərgarla ilk dəfə tanış olduqları üçün əvvəl onun hissələri nümayiş etdirilməlidir. Pərgardan istifadə zamanı isə təhlükəsizlik qaydalarına ciddi əməl edilməli və pərgarın iti ucunun deşici olduğu şagirdlərin diqqətinə çatdırılmalıdır.

Müəllimin nəzərinə! Həndəsə əsas həndəsi fiqurların öyrənilməsindən başlayır. Əsas həndəsi fiqurlar

nöqtə, düz xətt və müstəvidir. Şagirdlər “müstəvi” anlayışı ilə yuxarı siniflərdə tanış olacaqlar. İbtidai siniflərdə isə ən sada fiqurlar və onların bəzi xassələrini öyrənməklə məhdudlaşır. İlkin olaraq şagirdlərə istənilən fiqurun nöqtələrdən ibarət olduğu izah edilir. Fiqurlar qabarıq və çökük, qapalı və açıq ola bilər. İbtidai siniflərdə əsasən, qapalı və qabarıq fiqurlardan danışılır.

Məktəbdə öyrənilən həndəsə kursu “Evklid həndəsəsi” adlanır. Həndəsə öyrənilən fiqurların neçə ölçülü olmasına görə (ikiölçülü və ya üçölçülü) planimetriya və stereometriyaya bölünür. Həndəsənin öyrənilməsi aksiomlardan – isbat edilməyən və həqiqət kimi qəbul edilən qaydalardan başlanır. Bütün həndəsi nəzəriyyələr aksiomlar üzərində qurulmuş teoremlərdən ibarətdir. Şagirdlər yuxarı siniflərdə bəzi teoremlər və onların isbatı ilə tanış olacaqlar.

Mövzuya yönəltmə. Müəllim sınıfə suallar verir:

– Sizcə, fiqur nədir? Onu necə çəklirlər? Fiqurları hansı sadə hissələrə ayırmak olar?

Şəkil üzrə qruplarla iş. Bölmənin ilk səhifəsində verilən xəritə və yazı bir neçə nüsxədə surəti çıxarılır və qruplara təqdim olunur. Qruplar sualları cavablandırırlar. Təyin olunmuş vaxt bitdikdən sonra qrupların işləri təqdim olunur və müzakirələr aparılır.

ARAŞDIRMA-MÜZAKİRƏ Bu tapşırığı cütlərlə yerinə yetirmək olar.

Cütlərlə praktik tapşırıq. Robot. Əvvəlcə bir şagird “robot” olur və digərinin göstərişlərini yerinə yetirir. Göstərişlər elə verilməlidir ki, “robot” üçbucaq, düzbucaqlı və dairə çəkə bilsin. Bu zaman fiqurların əlamətlərindən istifadə olunmalıdır. Məsələn:

1. Üç müxtəlif nöqtə qoy.
2. Bu nöqtələri iki-iki parçalarla birləşdir.

Dairəni çəkmək üçün isə daxilində çevrə olan xətkəş,

yaxud dairəvi əşyadan istifadə etmək olar.

ÖYRƏNMƏ Müəllim yazı taxtasında nöqtə, düz xətt, parça, əyri xətt, bucaq çəkir və bunların sadə həndəsi fiqur olduğunu bildirir. Həndəsədə nöqtənin tərifi verilmədiyi üçün sadəcə, izahatı verilir. “Şüa” anlayışı və onun necə adlandırılması izah olunur. Şagirdlərə nöqtənin düz xətt 2 hissəyə ayırdığı deyilir və çəkərək göstərilir. Bu hissələr şüa, yaxud yarım düz xətt adlanır. Sonra isə müəllim başlangıç nöqtəsi fərqli olan bir neçə şüa çəkir və adlandırır.

Müəllim belə bir sual vera bilər:


– Nə üçün Günəş işığına Günəş şuları da deyilir? Şagirdlər Günəşin nöqtəyə, işığın isə bu nöqtədən çıxan düz xəttə bənzədiyini söyləyirlər.

Müəllimin nəzərinə! Şuanın əsas xassələrindən biri onun bir tərəfinin sonsuz olmasıdır. Nümunələr göstərilərkən bu xassəyə fikir vermək lazımdır. Çok zaman şagirdlər şüanı adlandıran zaman onu parça ilə qarışdırırlar. Parça düz xəttin iki tərəfdən məhdud-

lanmış hissəsidir. Şüanı 3 əlamətə görə müəyyən etmək olar: başlanğıc nöqtəsi, istiqaməti və bir tərəfə sonsuz olaraq uzanması. Məsələn, 1-ci şəkildə AB parçadır. Çünkü hər iki tərəfdən məhduddur. 2-ci şəkildə isə AB fiquruna həm parça, həm də şüa kimi baxmaq olar. Çünkü, parçadan kanara çıxaraq bir istiqamətə sonsuz olaraq uzanır.




Şəkil 1



Şəkil 2

Başlanğıc nöqtəsi və istiqaməti eyni olan şüalar üst-üstə düşür.




Burada AD və AC şüalarının başlanğıc nöqtələri eyni olsa da istiqamətləri fərqli olduğundan bu şüalar fərqlidir. AC və BC şüalarının istiqaməti eyni olsa da başlanğıc nöqtələri fərqli olduğundan bu şüalar fərqlidir. AB və AC şüalarının isə həm başlanğıc nöqtələri, həm də istiqamətləri eyni olduğu üçün onlar üst-üstə düşür.

BƏLƏDÇİ Tapşırıq nümunə üzərində izah edilir. Şəkildə bir neçə sadə həndəsi fiqurlar təsvir olunsa da, şagirdlərin diqqəti şüalara yönəldilməlidir. Şüaları müəyyən etdiyikdən sonra onları düzgün adlandırmak lazımdır. Cavab: a) OB, OC, OD b) İJ, JH c) VS, SR, SQ. Tapşırığın icrasından sonra aşağıdakı oyunu keçirmək məqsədə uyğun olardı.

1. Tapşırıq oyun kimi də yerinə yetirilə bilər.

Oyun "Şüanı kim düzgün tapar?" Müəllim yazı lövhəsində bir neçə nöqtə qoyub adlandırır və nöqtələri müxtəlif cür birləşdirir. Şagirdlərə başa salır ki, o, hərflərlə həndəsi fiqurun adını deyiləcək. Əgər bu fiqur şüa olacaqsa, onlar oturduqları yerdə durmalıdır. Şüa olmayıacaqsa, oturduqları yerdə qalacaqlar. Səhv edən oyuncu oyundan çıxır. Oyunun əsas məqsədi şüaları fərqləndirmək olduğundan müəllim fiqurların adlarını sürətlə səsləndirir. Məsələn:



MÜSTƏQİL İŞ 1. Tapşırığın hər bəndi bir qrupa təqdim olunur. Təqdimatlarda səhvələr olarsa, müzakirələr aparılır, düzəllişlər izah edilir. Cavab: a) B və A nöqtələri, BA şüası, BA parçası; b) O, K, N nöqtələri, OK və ON parçaları, ON şüası; c) D, S, K nöqtələri, SD və SK parçaları, SD və SK şüaları; d) M, N, L nöqtələri, MN və ML parçaları, MN və ML şüaları.

Öyrənmə materialı. Şagirdlər aşağı sinifdən dairə ilə tanışdırırlar. Dairə fiqurunu çəkmək üçün isə əvvəlcə çevrə çəkilir. Çevrənin mərkəzi, radiusu və diametri izah olunur. Pərgar nümayiş etdirilir və hissələri

adlandırılır. Müəllim çevrənin çəkilməsini addımlarla nümayiş etdirir. Adətən, şagirdlər ilk dövrlərdə pərgardan istifadə edərkən çətinlik çəkirələr. Buna görə müəllim onlara fərdi yanaşmalı, çətinlik çəkən şagirdlərə bir daha izah etməli, lazıim gələrsə, şagirdlə birlikdə dəftardə çevrə çəkməyə köməklik etməlidir.

MÜSTƏQİL İŞ 2-ci və 3-cü tapşırıqları şagirdlər müstəqil olaraq yerinə yetirirlər.

4-cü və 5-ci tapşırıqlar çevrənin radiusu ilə diametri arasında əlaqəni daha yaxşı başa düşməyə imkan verir.


6-ci tapşırıq müstəqil olaraq yerinə yetirilir. Müəllim əvvəlcə, çevrələrin təsvir olunan radius və diametrərini hərflərlə yazmağı tapşırır. Sonra radius və diametri ölçməklə onlar arasındaki əlaqəni tapa bilərlər.

7-ci tapşırıq fərdi şəkildə yerinə yetirilir. Yanaşı oturan cütlər bir-birlərini qiymətləndirir və səhvələri müzakirə edirlər.

8. Tapşırıqda təsvirlərə görə verilən parçaların uzunluğu təpilir. Parçalar üzərində sadə əməllər aparmaq üçün dərsliyin 77-ci səhifəsindəki 2 və 3-cü tapşırıqları yada salmaq məqsədə uyğundur.


Diferensial təlim

Dəstək. Müəllim çətinlik çəkən şagirdlər üçün lövhədə radius və diametrərini belə təsvir edə bilər.



Cavab. a) $OC = r + r = 4 \text{ sm}$; b) $AB = r = 2 \text{ sm}$; c) $MN = r + d = 6 \text{ sm}$.

Dərinləşdirmə. Müəllim təlim nəticələri yüksək olan şagirdlərə əlavə tapşırıq da verə bilər.



$$KL = r + d + r = 8 \text{ sm}$$

Praktik fəaliyyət. "Pərgarsız çevrə çəkmək olarmı?"

Vərəqin mərkəzində karandaşla nöqtə qoyulur. Bu nöqtədən eyni uzunluqda olan nöqtələr qoyulur. Məsələn, xətkəşin başlanğıcını – "0" göstərişini nöqtə üzərinə qoyub ondan 10 sm məsafədə bir nöqtə qoyulur. Sonra xətkəşin ucunu tərpətmədən 10 sm məsafədə başqa bir nöqtə qoyulur. Beləcə, xətkəşin digər ucunu yavaş-yavaş fırlatmaqla mərkəzdən 10 sm məsafədə çoxlu nöqtələr almaq olar. Bu nöqtələrin sayını çoxaltdıqda çevrəyə yaxın fiqur alınır. Belə bir fəaliyyət

çevrənin tərifini daha aydın başa düşmək üçün çox əhəmiyyətlidir.

Müəllimin nəzərinə! Həndəsi məsələlərin əksəriyyəti

Şəkil çəkməklə həll edilir. Bu üsul verilənlər arasında əlaqəni daha aşkar görməyə imkan verir. Ona görə də məsələləri həll edərkən şagirdlərin özlərinin şərtə uyğun şəkil çəkməyə istiqamətləndirmək faydalıdır.

Məsələ Həlli 9. Məsələdə başlanğıçı B və D nöqtələrində olan şüaları müəyyən edib sayını tapmaq tələb olunur.

Cəlbətmə. Müəllim suallar verir:

– İxtiyari düz xətt üzərindəki nöqtə düz xətti neçə şüaya ayır? Bu şüaları necə işaretləmək olar?

Məsələnin həlli:

- B nöqtəsi AE düz xəttini BE və BA şüalarına ayırrı. Şagirdlər BE şüasını BC, BD kimi də adlandırma bilərlər. BC və BD şüaları ilə BE şüası üst-üstə düşdüyü üçün bu cavablar da düzgün hesab edilə bilər. BC və BD parça kimi görünə də C və D nöqtələrinə başlanğıçı B nöqtəsində olan şüanın istiqamətini bildirən nöqtələr kimi baxılır.

- D nöqtəsi AE düz xəttini iki şüaya ayırrı: DA və DE. Bu halda da şagirdlər DA ilə yanaşı, DC və ya DB şüalarını da söyləyə bilərlər. DC və DB parça kimi görünə də C və B nöqtələrinə başlanğıçı D nöqtəsində olan şüanın istiqamətini bildirən nöqtələr kimi baxılır.

Cavab. Cəmi 4 şüa alındı.

Müzakirə. Müəllim məsələni daha da mürəkkəbləşdirmək üçün şəkildəki şüaların hamisini söyləməyi tapşırı bilər.

10. Məsələdə AOC üçbucağının bərabəryanlı olduğunu əsaslandırməq lazımdır.

Cəlbətmə. Müəllim şagirdlərə suallar verə bilər:

– Radius nədir? Eyni çəvrənin müxtəlif uzunluqlu radiusu ola bilərmi?

Məsələnin həlli:

- A və C nöqtələri mərkəzi O nöqtəsində olan çəvrə üzərindədir.
- Çəvrənin tərifinə görə çəvrə üzərində olan ixtiyari nöqtə onun mərkəzindən eyni məsafədə yerləşir. Deməli, $OA = OC$ və AOC üçbucağı bərabəryanlı üçbucaqdır.

Cavab. A və C nöqtələri eyni çəvrənin üzərində olduğu üçün AOC üçbucağı bərabəryanlı üçbucaqdır.

Müzakirə. **Müəllimin nəzərinə!** İsbat etməklə bağlı həndəsa məsələlərində “əksini fərz etmək” üsulundan geniş istifadə olunur. Bu üsulun mahiyyəti ondan ibarətdir ki, isbat etmək tələb olunan fakt səhv kimi qəbul edilir və bu səhvin verilmiş şərtlə, yaxud hər hansı məlum qaydaya zidd olduğu göstərilir. Məsələn, bu məsələdə cavabın doğruluğunu belə isbat etmək olar:

- Fərz edək ki, AOC üçbucağı bərabərtərəfli deyil. Başqa sözlə,

$$OA \neq OC$$

OA və OC parçaları mərkəzi O nöqtəsində olan çəvrənin radiusları olduğu üçün bu bərabərsizlikdən belə çıxır ki, eyni çəvrənin 2 müxtəlif radiusu var. Bu isə çəvrənin tərifinə ziddir.

11. Məsələdə şəklə əsasən çəvrələrin radiuslarının 3 sm və 5 sm olduğunu bilərək, ABCD dördbucaqlısının perimetrini tapmaq tələb olunur.

Cəlbətmə. Müəllim suallar verir:

– Dördbucaqlının perimetri necə tapılır? ABCD dördbucaqlısının tərəflərinin uzunluqlarını necə tapmaq olar? Eyni çəvrənin radiusları müxtəlif ola bilərmi?

Məsələnin həlli:

- Kiçik çəvrənin radiusu 3 sm olduğundan AD və AB tərəflərinin uzunluğu 3 sm-dir. Böyük çəvrənin radiusu 5 sm olduğundan BC və CD tərəflərinin uzunluğu 5 sm-dir. Onda ABCD dördbucaqlısının perimetrini belə tapmaq olar:

$$P = AD + AB + BC + CD = 3 + 3 + 5 + 5 = 16 \text{ sm.}$$

Cavab. ABCD dördbucaqlısının perimetri 16 sm-dir.

Müzakirə. Məsələni bir qədər dəyişmək olar:

- Hər iki çəvrənin radiusları bərbər olsayı, ABCD dördbucaqlısı hansı fiqur olardı?

- Hər iki çəvrənin radiusu a) 3 sm; b) 5 sm olsayı, ABCD düzbucaqlısının perimetri nə qədər olardı?

12. Böyük çəvrənin diametrinin 20 sm, bunun kiçik çəvrənin diametrindən 6 sm böyük olduğunu bilərək, kiçik çəvrənin radiusunu tapmaq tələb olunur.

Cəlbətmə. Müəllim şagirdlərə suallar verir:

– Radius və diametr arasında hansı əlaqə var? Çəvrənin radiusu verilibsə, onun diametrini necə tapmaq olar? Əksinə, diametr verilibsə, çəvrənin radiusunu necə tapmaq olar?

Məsələnin həlli:

- Kiçik çəvrənin diametri tapılır:

$$20 - 6 = 14 \text{ sm}$$

- Kiçik çəvrənin radiusu hesablanır:

$$14 : 2 = 7 \text{ sm}$$


Cavab. Kiçik çəvrənin radiusu 7 sm-dir.

13. Məsələdə radiusları 5 sm və 2 sm olan çəvrələrin yalnız bir nöqtədə kəsişdiyi verilir və bu çəvrələrin mərkəzləri arasındaki məsafəni tapmaq tələb olunur.

Cəlbətmə. 8-ci tapşırığın

a) bəndində çəvrələrin neçə kəsişmə nöqtəsi var? Bu tapşırıqda kəsişmə nöqtəsini qeyd edək. Hər iki çəvrənin radiusu bərabərdirse, $OM = CM$ olduğunu necə izah etmək olar? $OC = OM + MC$ doğruluğunu necə əsaslandırmək olar?

a) Uğun şəkil çəkilir, nöqtələr adlandırılır və qısa şərt yazılır:



$$OM = 5 \text{ sm}$$

$$CM = 2 \text{ sm}$$


$$OC = ?$$

Məsələnin həlli:

$$OC = OM + MC = 5 \text{ sm} + 2 \text{ sm} = 7 \text{ sm}$$

Cavab. a) 7 sm;

a) Uğun şəkil çəkilir, nöqtələr adlandırılır və qısa şərt yazılır:



$$OC = 5 \text{ sm}$$

$$KC = 2 \text{ sm}$$

$$OK = ?$$

Məsələnin həlli:

$$OK = OC - KC = 5 \text{ sm} - 2 \text{ sm} = 3 \text{ sm}$$

Cavab. b) 3 sm.

Müzakirə. Müəllim parçalarla bağlı müxtəlif əməllər verə bilər. Parçaların toplanması və çıxılması, düz xətt üzərində verilmiş bir neçə nöqtəyə görə müxtəlif parçaların uzunluğunun tapılması və s.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Şüanız izah edir, verilmiş bir neçə fiqurdan şüanız seçilir və adlandırılır.	Oyun, sual-cavab, tapşırıq, məsələ	İş vərəqləri, dərslik, İD
Çevrə ilə dairənin oxşar və fərqli xüsusiyyətlərini sadalayır.	Sual-cavab, tapşırıq, məsələ	Dərslik, İD
Pərgardan istifadə etməklə verilmiş radiuslu çevrə çəkir.	Tapşırıq, məsələ	Dərslik, İD
Məsələləri həll edərkən müxtəlif fiqurlardan istifadə edir.	Məsələ	Dərslik, İD

Mövzu 23

Bucaq. Bucağın ölçüsü

- Dərslik: səh. 81
- İş dəftəri: səh. 74

Təlim məqsədləri

- Bucağı iki şüa arasındaki fiqur kimi izah edir (3.2.2).
- Dərəcə ölçüsünə görə bucağın növünü təyin edir (3.2.2).
- İti, kor, düz və açıq bucaqları fərqləndirir (3.2.2).
- Bucağın dərəcə ölçü vahidini izah edir (4.2.1).
- Bucağın dərəcə ölçüsü ilə bağlı müxtəlif məsələlər həll edir (4.2.5).

Köməkçi vasitələr: xətəş, günyə, sadə karandaş, bir neçə ədəd 2 m uzunluqlu lənt, yaxud ip, karton üzərində çəkilmiş və kəsilmiş çevrə, məftil, saat siferbləti.

Elektron resurslar:

www.youtube.com/watch?v=xzAGoErwAsg

www.youtube.com/watch?v=9RTM418qfdI

www.youtube.com/watch?v=DGKwdHMiqCg

Dərsin qısa planı

1. Araşdırma-müzakirə. Meteoritləri məhv etmək üçün lazer qurğularının yerinin müəyyən edilməsi.
2. Öyrənmə. Bucaq, bucağın işaretisi və adlandırılması, açıq bucaq.
3. Bələdçi. Bucaqların adlandırılması və növünün müəyyən edilməsi.

4. Müstəqil iş. Dərslik: tap. №1,2. İD: tap. №1-4.

5. Öyrənmə materialı. Bucağın dərəcə ölçüsü. Bucaq növlərinin dərəcə ölçüləri. Çevrə radiusunun dönmə bucağı.

6. Müstəqil iş. Dərslik: tap. №3-5. İD: tap. №5-7.

7. Məsələ həlli. Dərslik: tap. №6. İD: tap. №8-9.

8. Formativ qiymətləndirmə.

Dərsin məzmunu. Dərsdə şagirdlər şüanızın tərifi ilə tanış olurlar, bucağı adlandırmağı və işaretəlməyi öyrənirlər. Bucağın ölçüsü ilə tanış olacaq, dərəcə ölçüsünə görə bucaqların növünü müəyyən edəcəklər. Çevrə radiusunun dönmə bucağını tapacaq və dairənin hissəsinə görə radiusun dönmə bucağını müəyyən edəcəklər.

Müəllimin nəzərinə! Aşağı siniflərdə bucaq çoxbucaqlılarının tərəfləri ilə izah edildi. Belə ki, şagirdlərə məlum olan sadə çoxbucaqlıların qonşu tərəflərinin bucaq əmələ gətirdiyi qeyd olunmuşdu. Bu fikir bucağın tərifi yox, sadəcə izahıdır. 4-cü sinifdə isə bucağın ciddi tərifi iki şüanız əmələ gətirdiyi fiqur kimi verilir. Bucaqların da ölçü vahidi var. Biz aşağı siniflərdə bucağın ancaq dərəcə ölçüsü ilə tanış olacaq. Yuxarı siniflərdə isə bucağın radianla da ölçüldüyü izah olunacaq. Dərsdə 1° -nin tərifi tam dövrün $\frac{1}{360}$ hissəsi kimi verilir.

Mövzuya yönəltmə. Oyun. "Kimin yanına çatdin?" Şagirdlərdən biri lövhə qarşısına çağırılır. Ona bir

neçə dəqiqə ərzində ətrafına diqqətlə nəzər salmaq tapşırılır. Sonra gözləri yaylıqla bağlanır. Müəllim şagirdə müxtəlif komandalar verir. Məsələn:


– 3 addım irəli get, hərəkət istiqamətinlə iti bucaq əmələ gətirməklə sola dön, 1 addım irəli get. Kimin yanına çatdır?

Sonra başqa şagird dəvət olunur. Ona də fərqli komandalar verilir:

– 1 addım irəli get, düz bucaq altında sağa dön, 2 addım irəli get. Kimin yanına çatdır?

Yoldasını düz tapan şagirdlər rəğbətləndirilir.

ARAŞDIRMA-MÜZAKİRƏ Müəllim tapşırığı şərti olaraq lövhəyə çəkə bilər. Meteoritləri nömrələməklə lazer şüaları qırıq xətlərlə uzadılır.



Müəllim suallar verir:

– A, B, C və D qurğularından çıxan şüalar / şüası ilə hansı bucaqlar əmələ gətirir? Hər qurğudan çıxan şüa ilə hansı meteoritləri məhv etmək olar?

Şərtə görə hər qurğu yalnız bir dəfə atəş açır və hər qurğu ilə yalnız bir meteorit məhv edilə bilər.

B və D qurğularından çıxan şüaların istiqamətinə görə 2 meteoriti məhv etmək olar. Müəllim sual verir:

– B qurğusundan çıxan şüa ilə 3-cü meteoriti məhv etsək, 4-cü meteoriti digər qurğularla məhv edə bilərikmi?

Şagirdlər məntiqi olaraq C qurğusu ilə əvvəlcə 3-cü meteoriti məhv etmək lazımlığını söyləyirlər. Bundan sonra isə B qurğusu ilə 4-cü meteoriti məhv etmək olar. Eyni qayda ilə əvvəlcə A qurğusu ilə 2-ci meteorit məhv edilir. Sonra isə D qurğusu ilə 1-ci meteorit məhv edilir.


Cavab: A – 2, D – 1, C – 3, B – 4.

ÖYRƏNMƏ Müəllim şagirdlərə bucağın tərifini izah edir. Bucağın təpə nöqtəsi və tərəfləri nümayiş etdirilir. Müəllim şagirdlərdən hansı bucaqları tanıdırıqlarını soruşur və açıq bucağı izah edir. Əşyalar üzərində bucaqlar göstərilir, növləri təyin edilir.



Müəllim iki xətkəsdən istifadə etməklə müxtəlif bucaqları nümayiş etdirə bilər. O, xətkəsin birini tərpənməz saxlayır, o birini isə yavaş-yavaş açır.

Müəllim iki xətkəş arasındakı bucağı saat əqrəbinin əksinə istiqamətində açdıqca şagirdlər alınan bucağın növünü söyləyirlər. Məsələn:



BƏLƏDÇİ

Nümunədə verilən tapşırığın izahından sonra müəllimin nəzarəti ilə digər bəndlərdə təsvir olunan bucaqlar adlandırılır, növləri müəyyən olunur.


Müəllimin nəzərinə! Çox zaman bucaq təsvirlərində düz bucağı göstərmək üçün \angle işarəsindən istifadə olunur. Bu işarə olan bucaqları ölçmədən, düz bucaqlaraq qəbul etmək lazımdır.

MÜSTƏQİL İŞ

1. Xətkəş və sadə karandaşdan istifadə edilməklə verilən bucaqlar çəkilir. Düz bucağı günüyə vasitəsilə, yaxud damalı dəftərdə çəkmək olar.


2. Tapşırığa keçməzdən əvvəl müəllim sual verir:

– Sizcə, bir nöqtədən keçən neçə düz xətt çəkmək olar? (sonsuz sayda) Bu nöqtə həmin düz xətlər üçün hansı nöqtə adlanır? (kəsişmə nöqtəsi) Şərtə görə yalnız 2 düz xətt çəkilir.



Şagirdlər tapşırığı oyun kimi də yerinə yetirə bilər. Müəllim şəkildə təsvir olunan bütün bucaqları yazmağı tapşırır və sayını soruşur. Ən çox sayıda bucaq yazan şagird qalib gəlir. Şəkildə 8 bucaq var: BOD, DOA, BOA, AOC, COB, AOB, DOC, COD.

Müəllimin nəzərinə! BOA və AOB açıq bucaqları fərqlidir. Belə bucaqlara qarşılıqlı bucaqlar deyilir. Başqa sözlə, AB düz xəttinin yarıya böldüyü müstəvinin yuxarı və aşağı hissələrinə aid olan bucaqlardır.




Eyni qayda ilə DOC və COD bucaqları da qarşılıqlı açıq bucaqlardır.

Oyun. Bu oyunu məktəbin həyətində, yaxud geniş bir sahədə keçirmək olar. Uşaqlar üç-üç qruplara ayrırlar və hər qrupa lent verilir. Üç şagirddən biri bucağın təpə nöqtəsi, digər ikisi isə tərəflərin nöqtələri rolunda çıxış edirlər. Müəllim birinci üçlükdən bir şagirdi "təpə nöqtəsi" təyin edir və lentin ortasından

tutmağı xahiş edir. "Təpə nöqtəsi" tərpənməz olaraq qalmalı, digər iki şagird isə lentin uclarından tutmaqla müəllimin komandalarına uyğun bucaqlar təsvir etməlidirlər. Məsələn:

– İti bucaq qurun, kor bucaq qurun və s.



Öyrənmə materialı. Şagirdlər uzunluğun, kütłənin, tutumun, zamanın, temperaturun ölçü vahidləri ilə tanışdırırlar. Bu dərsdə isə bucağın ölçü vahidi – dərəcə ($^{\circ}$) ilə tanış olurlar. Müəllim qeyd edə bilər ki, temperaturun ölçü vahidi və bucağın ölçü vahidlərinin adları eyni olsa da onlar fərqli vahidlərdir. Şagirdlərə bucağın növlərinin hansı dərəcə aralığında olduğu izah olunur. 1° -lik bucağın tərifi verilir. Şagirdlərin 1 m , 1 q , 1 kq , 1 l , 1 saat kimi vahidlər haqqında təsəvvürləri aşağı sinifdən formalaşdırılıb. 1° haqqında təsəvvür formalaşdırmaq üçün onun tam dövrün $\frac{1}{360}$ hissəsi olduğu qeyd edilir. Bucağın dərəcə ölçüsü haqqında tam təsəvvür yaratmaq üçün 90° , 180° və 270° bucaqları radiusun dönməsi ilə izah edilir.

4. Uyğunluğu müəyyən etmək üçün əvvəlcə dərəcə ölçülərinə görə bucaqların növü müəyyən edilir. Sonra isə təsvirlər arasında həmin növ bucaq seçilir. Məsələn, 75° və 15° bucaqlar iti bucaqlar olduğu üçün təsvirlər arasında iti bucaqlar tapılır: KLM və NOP. Bunlardan böyük olan KLM 75° bucağı, NOP isə 15° bucağı uyğundur.

Digər bucaqlar da analoji qaydada tapılır.

$$\angle ABC = 160^{\circ}, \angle RST = 100^{\circ},$$

$$\angle KLM = 75^{\circ}, \angle NOP = 15^{\circ}$$

5. Şagirdlər radiusun tam dövrünün 360° olduğunu biliirlər. Bu məlumatə əsasən çevrənin qeyd olunan bucağının dərəcə ölçüsü nümunədə göstərildiyi kimi hesablama aparmaqla tapılır.

- a) $360^{\circ} : 3 \cdot 1 = 120^{\circ} \cdot 1 = 120^{\circ}$
- b) $360^{\circ} : 8 \cdot 3 = 45^{\circ} \cdot 3 = 135^{\circ}$
- c) $360^{\circ} : 12 \cdot 2 = 30^{\circ} \cdot 2 = 60^{\circ}$
- d) $360^{\circ} : 12 \cdot 5 = 30^{\circ} \cdot 5 = 150^{\circ}$

Məsələ HƏLLİ

5. Məsələdə 8 bərabər hissəyə bölündükləri pitsanın $\frac{2}{8}$ hissəsini Lalənin, 135° bucağa uyğun hissəsini Elxanın yediyi deyilir və kimin daha çox pitsa yediyini tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim şagirdlərə müxtəlif vaxtları göstərən 2 saat şəkli nümayiş etdirir və soruşur:



– Hansı saatda əqrəblərin əmələ gətirdiyi bucaq daha böyükdür?

Məsələnin həlli:

- Dairə formasında olan pitcanın $\frac{2}{8}$ hissəsinə uyğun bucağın dərəcə ölçüsü tapılır:


$$360^{\circ} : 8 \cdot 2 = 45^{\circ} \cdot 2 = 90^{\circ}$$

- Müqayisə aparılır:

$$90^{\circ} < 135^{\circ}$$

Cavab. Elxan çox pitsa yeyib.

Müzakirə. Şəkil çəkib məsələnin düzgün yerinə yetirildiyini yoxlamaq olar.



Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Bucağı iki şuanın əmələ gətirdiyi fiqur kimi izah edir.	Sual-cavab, oyun, tapşırıq	Dərslik, İD
Verilmiş dərəcə ölçüsünə görə bucağın iti, düz, kor və açıq bucaq olduğunu müəyyən edir.	Tapşırıq, sual-cavab	Dərslik, İD
İti, kor, düz və açıq bucaqları təsvirinə görə fərqləndirir.	Tapşırıq, sual-cavab	Dərslik, İD
Məsələləri həll edərkən bucağın dərəcə ölçü vahidlərindən istifadə edir.	Məsələ	Dərslik, İD

LAYİHE

Mövzu 24

Bucağın ölçüməsi.

Transportir

- Dərslik: səh. 83
- İş dəftəri: səh. 76

Təlim məqsədləri

- Bucağı transportir vasitəsilə ölçür (4.2.1).
- Dərəcə qiyməti verilmiş bucağı transportirlə qurur (4.2.1).
- Dərəcə qiymətləri verilmiş bucaqların cəmini tapır və uyğun bucağı təsvir edir (4.2.5).
- Dərəcə qiymətləri verilmiş bucaqların fərqini tapır və uyğun bucağı təsvir edir (4.2.5).
- Dərəcə qiymətinə və təsvirinə görə bucağın növünü təyin edir (3.2.2).

Köməkçi vasitələr: transportir, günüə, karandaş, iş vərəqləri.

Elektron resurslar:

- 1.<https://www.mathplayground.com/measuringangles.html>
- 2.https://www.mathplayground.com/rocket_angles.html
- 3.<https://www.mathplayground.com/alienangles.html>
- 4.<https://www.free-training-tutorial.com/angles/playground/playground.html>

Dərsin qısa planı

1. Araşdırma-müzakirə. Əqrəbin vəziyyətinə görə çəndəki yanacağın miqdarının tapılması.
2. Öyrənmə. Transportir. Transportirlə bucağın ölçüməsi.
3. Bələdçi. Bucaqların transportir vasitəsilə ölçüməsi.
4. Müstəqil iş. Dərslik: tap. №1. İD: tap. №1 – 2 .
5. Öyrənmə materialı. Bucağın transportirlə qurulması.
6. Müstəqil iş. Dərslik: tap. №2. İD: tap. №3 – 5 .
7. Öyrənmə materialı. Bucaqların dərəcə ölçüləri ilə bağlı hesablamaların aparılması.
8. Müstəqil iş. Dərslik: tap. №3. İD: tap. №6 – 7 .
9. Məsələ həlli. Dərslik: tap. №4-8. İD: tap. №8 – 10.
10. Formativ qiymətləndirmə.

Dərsin məzmunu. Dərsdə transportirdən istifadə etməklə bucağın dərəcə ölçüsünü müəyyən etmək və dərəcə ölçüsü verilmiş bucağı qurmaq bacarıqları formalasdırılır. Şagirdlər həmçinin, transportirin quruluşu ilə də tanış olurlar, daxili və xarici şkalalar haqqında məlumat alırlar. Dərəcə ölçüləri verilmiş bucaqların cəminin və fərqiñin tapılması, onların təsvir edilməsi şagirdlərin indiyədək qazandıqları bilik və bacarıqlara əsaslanır.

Müəllimin nəzərinə! Mövzunu şərti olaraq 3 hissəyə ayırmak olar: 1) transportirlə tanışlıq və transportir-

dən istifadə etməklə bucağın dərəcə ölçüsünü müəyyən etmək; 2) dərəcə ölçüsü verilmiş bucağı transportirlə qurmaq; 3) dərəcə ölçüləri ilə bağlı hesablamalar aparmaq. Satışda müxtəlif transportirlər olsa da yaxşı olardı ki, müəllim şagirdlərə əvvəlcədən ən sadə transportirlərdən birini əldə etməyi tapşırınsın. Şagirdlər transportirlə ilk tanışlıq zamanı ondan istifadə edəndə çatınlıq çəkə bilərlər. Bu baxımdan müəllimin hər şagirdə fərdi yanaşması, yeni bacarıqların formalasdırılmasında yardımçı olması vacibdir. Müəllimin diqqət yetirdiyi məqamlardan biri də şagirdlərin daxili və ya xarici şkalalardan düzgün istifadə etməsidir. Məsələn, tutaq ki, şagird 50° -lik bucağı ölçüb 130° yazarsa, bu onun şkaladan düzgün istifadə etmədiyini göstərir. Bu zaman müəllim aşağıdakı suallarla səhvi düzəldə bilər:

– Təsvirinə görə verilən bucağın növü hansıdır? (*İti bucaq*)

– İti bucağın ölçüsü hansı aralıqda olmalıdır? (0° - 90° arasında)

– Sən isə 130° yazmışsan. Transportirlə ölçəndə hansı səhvə yol vermişən?

Mövzuya yönəltmə. Müəllim şagirdlərə bir-birindən az fərqlənən bir neçə bucaq şəkli göstərir və sual verir:



– Verilən bucaqlardan hansı düz bucağa daha yaxındır? Sizcə, verilən sualın dəqiq cavabını necə tapmaq olar?

ARAŞDIRMA-MÜZAKİRƏ Müəllim avtomobilə bağlı şagirdlərə bir neçə sual verir:


– Nə üçün avtomobili vaxtaşırı benzindoldurma məntəqəsinə aparmaq lazımdır? Sürücülər avtomobilin çənində yanacağın qurtardığını, yaxud azaldığını necə təyin edə bilərlər?

Cavablardan sonra tapşırığın şərti izah olunur və ilk sual oxunur. Yarımçevrə formalı cihaz 6 bərabər hissəyə bölünüb, əqrəb 4-cü bölgünün üzərindədir. Bakın tutumu 60 litrdir. Əqrəb isə bakın $\frac{4}{6}$ hissəsini göstərir. 60-in uyğun hissəsi tapılır.

$$60 \text{ l} : 6 \cdot 4 = 40 \text{ l}$$

Avtomobilin bakında 40 l yanacaq var.

2-ci suali izah edərkən qeyd etmək lazımdır ki, burada 2 bucaqdan söhbət gedə bilər.




Hər iki bucağı tapmaq olar. Açıq bucaq 180° olduğunu əqrəbin göstəricisində əsasən 180° -nın uyğun olaraq, $\frac{4}{6}$ və ya bakın $\frac{2}{6}$ hissəsini tapmaq lazımdır.

$$180^\circ : 6 \cdot 4 = 30^\circ \cdot 4 = 120^\circ$$

$$180^\circ : 6 \cdot 2 = 30^\circ \cdot 2 = 60^\circ$$

6 hissədən ibarət şkala tam olaraq 60 l göstərir. Deməli, 1 bölgü $60 l : 6 = 10 l$ göstərir. Çəndə 20 l qalanda cihazın göstəricisi belə olar:



Hazırda çəndə 40 l yanacaq var, əqrəb 120° göstərir, 20 l qaldıqda isə əqrəblər 60° və 120° bucaqları göstərəcək.

ÖYRƏNMƏ Transportir nümayiş etdirilir, daxili və xarici şkalalar, transportirin mərkəzi göstərilir. Müəllim transportirdə göstərdikcə şagirdlər də öz transportirlərində paralel olaraq təkrarlayırlar. Sonra o, yazı taxtasında transportirlə bucağın dərəcə ölçüsünü tapmağın alqoritmini izah edir. Texniki imkanları olan siniflərdə bu resursdan istifadə etmək olar:
https://www.mathplayground.com/measuringangle_s.html


BƏLƏDÇİ Tapşırıq praktik yerinə yetirilir. Müəllim bir bucağın ölçüsünün tapılması nümunəsinə göstərir. Digər tapşırıqlar isə fərdi olaraq yerinə yetirilir.

MÜSTƏQİL İŞ 1. Tapşırıq "Bələdçi" də olduğu kimi yerinə yetirilir.

Diferensial təlim

Dəstək. Şagirdlər dəftərə istədikləri bucağı çəkir, adlandırır, növünü söyləyir, sonra isə transportirlə ölçüb neçə dərəcə olduğunu yazılırlar.

Dərinləşdirmə. Müəllim belə bucaqlar çəkilmiş iş və rəqləri paylayır. Şagirdlər bucaqları ölçür və adlarını yazmaqla dərəcə ölçülərini qeyd edirlər. Bu zaman bucaqların bir tərəfinin OA olması vacib deyil. Müxtəlif tərəflər də götürüle bilər. Məsələn EOD, FOC, GOB.



Öyrənmə materialı. Dərəcə ölçüsü verilmiş bucağı transportirdən istifadə etməklə qurma alqoritmi izah edilir. Müəllim alqoritmi izah etdikcə lövhədə nümayiş etdirir. Şagirdlər dəftərdə müəllimlə birlidə həmin işi təkrar edirlər. Sonda müəllim cütlərə bir-birlərinin çəkdikləri bucaqları transportirlə ölçməyi tapşırır. Nəticəsi fərqli olan bir neçə şagirdin səhvi müzakirə edilir.

2. Tapşırıq hər birinə 2 bənd təqdim olunmaqla cütlərlə yerinə yetirilə bilər.

Öyrənmə materialı. Bucaqların dərəcə ölçüləri ilə bağlı toplama və çıxmaya aid nümunələr izah edilir.

3. a) $\angle AOB = 30^\circ + 50^\circ = 80^\circ$

b) $\angle AOB = 20^\circ + 90^\circ = 110^\circ$

c) $\angle KOP = 90^\circ - 18^\circ = 72^\circ$


d) $\angle KOL = 180^\circ - 55^\circ = 125^\circ$

e) $\angle TSZ = 180^\circ - (75^\circ + 60^\circ) = 45^\circ$

Diferensial təlim.

Dəstək. İki bucağı toplamaqla bağlı sadə tapşırıqlar verilir.

Dərinləşmə. Təlim nəticələri yüksək olan şagirdlərə belə tapşırıqlar vermək olar.




$$\angle DAF = 38^\circ$$

$$\angle CAE = 19^\circ$$

$$\angle EAB = 26^\circ$$


$$\angle FAC = ?$$



$$\angle CRG = 48^\circ$$

$$\angle PRK = 32^\circ$$


$$\angle GRP = ?$$



$$\angle QZY = 13^\circ$$

$$\angle TZY = 33^\circ$$

$$\angle XZT = ?$$



$$\angle SHJ = 29^\circ$$

$$\angle JHN = 55^\circ$$

$$\angle NHM = 37^\circ$$

$$\angle SHM = ?$$

Çətinlik çəkən şagirdlər bucaqları təsvir üzərində rəngli qövslərlə təsvir edə bilərlər.

MƏSƏLƏ HƏLLİ 4. Məsələdə yol xəritəsində göstərilən iki yoluun 60° bucaq altında kəsişməsindən hansı bucaqlar əmələ gəldiyi, ölçülərinin nə qədər olduğunu tapmaq tələb olunur.

Cəlbetmə. Əvvəlki mövzunun 2-ci tapşırığı bir daha xatırladılır. Suallar verilir:

– İki düz xəttin kəsişməsindən hansı bucaqlar alınır?

Məsələnin həlli:

• AD və BC yollarının kəsişməsindən alınan bucaqlar aşağıdakılardır: AOB, AOC, DOC, DOB. Burada açıq bucaqların özlərini nəzərə almamaq olar.

• BOC açıq bucağına görə $\angle AOB = 180^\circ - 60^\circ = 120^\circ$

• AOD açıq bucağına görə $\angle DOB = 180^\circ - 120^\circ = 60^\circ$

• $\angle DOC = 180^\circ - 60^\circ = 120^\circ$

Cavab. $\angle AOB = 120^\circ$, $\angle DOB = 60^\circ$, $\angle DOC = 120^\circ$.

Müzakirə. Açıq bucaq təşkil edən bucaqları toplayıb 180° ilə müqayisə etmək olar.

5. Məsələdə şəkildəki pilləkənin əmələ gətirdiyi bucaqdan 15° kiçik olan bucağı tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim bir neçə pilləkən şəkli nümayiş etdirir və suallar verir:




– Hansı pilləkənlə yuxarı qalxmaq, aşağı enmek daha rahat və təhlükəsiz olar?

Məsələnin həlli:

- Transportirlə şəkildəki bucaq ölçülür: 45° .
 - 45° -dən 15° az bucağı tapmaq üçün çıxılır:

$$45^\circ - 15^\circ = 30^\circ$$
- Cavab. Tikiləcək pilləkən 30° -lik bucaq əmələ gətirilməlidir.
6. Məsələdə bilyard stolunda şarın hərəkətinin əmələ gətirdiyi CDB və EDA bucaqlarının dərəcə ölçülərini tapmaq tələb olunur.
- Cəlbetmə. Şəklə əsasən suallar verilir:
- Açıq bucaq neçə dərəcədir? COD bucağının dərəcə ölçüsünü necə tapmaq olar?



Məsələnin həlli:

- Bilyard stolunun şəklinde ADB bucağı düz bucaq, CDE bucağı açıq bucaq olduğu üçün CDB və EDA bucaqlarının dərəcə ölçülərinin cəmini belə tapmaq olar:

$$CDB + EDA = 180^\circ - 90^\circ = 90^\circ$$

- CDB və EDA bucaqları bərabər olduğu üçün hə birinin dərəcə ölçüsü tapılır:

$$CDB = EDA = 90^\circ : 2 = 45^\circ$$

Cavab. CDB və EDA bucaqlarının hə biri 45° -dir.

Müzakirə. Cavabın doğruluğunu yoxlamaq üçün bucaqların dərəcə ölçülərini toplamaq olar:

$$45^\circ + 90^\circ + 45^\circ = 180^\circ$$

7. Məsələdə səhv fikri tapmaq tələb olunur. Riyaziyyatda fikrin səhvliyini isbat etmək üçün bir əks nümunə kifayət edir. Uşaqların fikirləri bir-bir müzakirə olunur.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Transportirdən istifadə etməklə verilən bucağın dərəcə ölçüsünü müəyyən edir.	Tapşırıq, sual-cavab	Dərslik, İD
Transportirdən istifadə etməklə dərəcə ölçüsü verilən bucağı qurur.	Tapşırıq, sual-cavab	Dərslik, İD
İki bucağın cəmini və fərqini tapır.	Tapşırıq, məsələ	Dərslik, İD
Verilmiş bucağın dərəcə qiymətinə görə növünü müəyyən edir.	Tapşırıq, sual-cavab	Dərslik, İD

Anar: Kor bucaqdan kiçik olan bütün bucaqlar iti bucaqdır. Düz bucaq kor bucaqdan kiçikdir, amma iti bucaq deyil. Deməli, Ananın fikri səhvdir.

Səbinə: Kor bucağın yarısı iti bucaqdır. İxtiyari kor bucaq 180° -dən kiçik 90° -dən isə böyükdür. Onda kor bucağın yarısı 90° -dən kiçik 45° -dən böyükdür. Bu aralıqda olan ixtiyari bucaq isə doğurdanda iti bucaqdır. Fikir düzdür.


Lalə: İki iti bucağın cəmi həmişə kor bucaqdır. 30° və 15° iti bucaqlar olsa da onların cəmi olan 45° kor bucaq deyil. Deməli, Lalənin fikri səhvdir.

Elxan: İti bucaqla düz bucağın cəmi həmişə kor bucaqdır. İxtiyari iti bucaq 0° -dən böyük, 90° -dən kiçikdir. Deməli, ixtiyari iti bucaqla düz bucağın cəmi 90° -dən böyük, 180° -dən isə kiçikdir. Bu da kor bucaqdır. Deməli, Elxanın fikri doğrudur.

Cavab. Anar və Lalənin fikirləri səhv, Səbinə və Elxanın fikirləri isə doğrudur.

8. Məsələdə KNL bucağının LNP bucağından 3 dəfə böyük, sonuncunun 20° -yə bərabər olduğunu bilməklə, KNP bucağının dərəcə ölçüsünü tapmaq tələb olunur.

Məsələnin həlli:



$$\angle KNL = 3 \cdot 20^\circ = 60^\circ$$

$$\angle KNP = 60^\circ + 20^\circ = 80^\circ$$

Cavab. $\angle KNP = 80^\circ$

Müzakirə. Məsələni transportirlə uyğun bucaqları çəkməklə yoxlamaq olar.

LAJİHƏ

Koordinat şəbəkəsi

Mövzu 25

- Dərslik: səh. 86
- İş dəftəri: səh. 79

Təlim məqsədləri

- Koordinat şəbəkəsində əşya və ya nöqtənin koordinatlarını müəyyən edir (3.1.1.)
- Koordinat şəbəkəsində koordinatlarına görə nöqtəni müəyyən edir (3.1.1.)
- Koordinat şəbəkəsində verilmiş xətti diaqrama əsasən bir kəmiyyətin digərindən asılılığını izah edir (2.3.1).
- Gedilən yolu zamandan asılılığını koordinat şəbəkəsində təsvir olunan xətti diaqrama əsasən izah edir (2.3.3.).
- Müxtəlif kəmiyyətlərin asılılığını koordinat şəbəkəsində təsvir olunan xətti diaqrama əsasən izah edir (2.3.3.).

Köməkçi vasitələr: şahmat oyunu, 6x6 ölçülü kvadrat vərəqlər, üzərində koordinat şəbəkəsi təsvir olunmuş kağızlar, uşaqlar üçün hədiyyəli şokoladlardan çıxan sürpriz oyuncاقlar – it, pişik, siçan, pendir, boşqab, sümük və s., “Dəniz döyüşü” oyunu üçün lazım olan damalı vərəqlər.

Elektron resurslar:

1. <https://www.boxuk.com/battleships/>
2. www.mathsisfun.com/games/battleship.html
3. <http://en.battleship-game.org>
4. <https://www.battlehiponline.org>

Dərsin qısa planı

1. Araşdırma-müzakirə. Şahmat taxtası üzərindəki fiqurların yerinin təyin edilməsi.
2. Öyrənmə. Koordinat şəbəkəsi. Nöqtənin koordinatları. Koordinat oxları üzərində olan nöqtənin koordinatları.
3. Bələdçi. Koordinat şəbəkəsində nöqtələrin koordinatlarının və verilmiş koordinatlara görə nöqtələrin müəyyən edilməsi.
4. Müstəqil iş. Dərslik: tap. №1-2. İD: tap. №1–6.
5. Öyrənmə materialı. Məlumatların xətti diaqramlarda koordinat şəbəkəsində təsviri.
6. Məsələ həlli. Dərslik: tap. № 3, 4. İD: tap. №7,8.
7. Oyun “Dəniz döyüşü”
8. Formativ qiymətləndirmə.

Dərsin məzmunu. Şagirdlər aşağı siniflərdə əşyaların yerini tapmaq üçün ədəd oxundan, kvadrat xanılı şəbəkədən istifadə ediblər. Bu zaman “vahid sağa”, “vahid sola”, “vahid yuxarı”, “vahid aşağı” ifadələrdən istifadə edərək əşyaların yerini dəyişmiş, yaxud onların bir-birinə nəzərən yerini müəyyən etmişlər. Bu dərsdə isə şagirdlər koordinat şəbəkəsi ilə tanış olacaqlar, koordinat şəbəkəsində nöqtənin koordinatlarını tapacaqlar, verilmiş koordinatlara görə nöqtəni müəyyən edəcəklər, məlumatların xətti diaqramlarda təsviri üçün koordinat şəbəkəsindən istifadə

üçün cədvəl quracaqlar. Bu zaman cədvəldə x və y dəyişənlərinin qiymətləri uyğun koordinatlar kimi qəbul ediləcək.

Müəllimin nəzərinə! Dərsi mövzunun adının izahından başlamaq olar. Bu, yeni anlayışın daha yaxşı yadda qalmasına yardım edir. “Koordinat” sözünün mənasını belə izah etmək olar: *ko* – birlikdə, *ordinat* isə nizamlama deməkdir. Yəni, “koordinat” sözü – *birgə nizamlamaq* mənasını verir. Başqa sözlə, obyekti yerini nizamlamaq üçün koordinat şəbəkəsindən istifadə olunur.

Riyaziyyatda əsasən, “koordinat müstəvisi”, “De-kart koordinat sistemi” anlayışlarından istifadə olunur. Müstəvi üzərində hər bir nöqtə 2 koordinatla, fəzada isə 3 koordinatla qarşılıqlı birqiyətli təyin olunur. Başqa sözlə, müstəvi üzərində hər bir nöqtəyə yalnız bir koordinat cütü uyğun gəlir və hər koordinat cütünə isə yalnız bir nöqtə uyğundur.

Koordinat şəbəkəsini şagirdlərə öyrədilməsi 2 mərhələdə aparılır. Əvvəlcə koordinat şəbəkəsində verilmiş nöqtənin koordinatlarını tapmaq qaydası öyrədilir. Sonra isə verilmiş koordinatlara uyğun nöqtənin tapılması izah olunur.

Dərslikdə və iş dəftərindəki tapşırıqlarda koordinat şəbəkəsini çəkməyə ehtiyac olmasa da, şagirdlərin özləri tərəfindən dəftərdə çəkdikləri koordinat şəbəkəsində bölgüləri qoyub, nöqtəyə görə koordinatlarını və yaxud əksinə, koordinatlarına görə nöqtələri təsvir bacarıqlarını inkişaf etdirmək məqsədə uyğundur.

Mövzuya yönəltmə. Müəllim suallar verir:

- Sınıfdə hər kəs oturduğu partanın yerini 2 ədədə necə söyləyə bilər?

Məsələn, 3-cü sırada 2-ci partada oturubsa (3; 2) demək kifayətdir.

ARAŞDIRMA-MÜZAKİRƏ Müəllim şagirdlərdən kimin şahmat oynaya bildiyini soruşur. Həmin şagirddən şahmat oyunu haqqında məlumat verməyi xahiş edir. Texniki imkanı olan siniflərdə şahmat taxtası və üzərindəki fiqurların ekranə verilməsi məqsədə uyğundur. Tapşırıqda məqsəd şahmat oyununu öyrətmək olmasa da, tapşırığın izahından əvvəl şahmat oyunu haqqında qısa məlumat vermək faydalı olardı. Şagirdləri şahmata həvəsləndirmək onların əqli inkişafı üçün çox vacibdir. Bunun üçün müəllim sınıfda sadə şahmat oyununu nümayiş etdirə bilər.

ÖYRƏNMƏ Koordinat şəbəkəsi haqqında məlumat verilir. Koordinat başlangıcı, nöqtənin koordinatları, x və y oxlarının izahından sonra koordinat şəbəkəsində iş bacarıqları formalşdırılır:

- 1) Koordinat şəbəkəsində nöqtənin koordinatlarının təyin edilməsi. Adətən, əvvəlcə x oxu üzərində koordinat müəyyən edilir. Bunun üçün nöqtədən y oxuna paralel (yaxud x onuna perpendikulyar) qırıq xətt çəkilir və x oxu ilə kəsişmə nöqtəsi qeyd olunur. Bu, 1-ci koordinatdır. Sonra isə nöqtədən x oxuna paralel (yaxud y


onuna perpendikulyar) qırıq xətt çəkilir və y oxu ilə kəsişmə nöqtəsi qeyd olunur. Bu isə 2-ci koordinatdır. 2) Koordinat şabəkəsində koordinatına görə nöqtənin təyin edilməsi. Verilmiş koordinat cütündən 1-ci koordinat x oxu üzərində, 2-ci koordinat isə y oxu üzərindəki koordinatlardır. Nöqtənin yerini tapmaq üçün əvvəl x oxu üzərində 1-ci koordinat təpilir və həmin nöqtədən y oxuna paralel (yaxud x onuna perpendikulyar) qırıq xətt qaldırılır. Sonra isə y oxu üzərində 2-ci koordinat təpilir və x oxuna paralel (yaxud y onuna perpendikulyar) qırıq xətt çəkilir. Bu iki qırıq xəttin kəsişdiyi nöqtə qeyd edilir. Bu nöqtə koordinatları verilmiş nöqtədir.

“Fikirləş!” rubrikasındaki sual koordinat cütündəki hər bir koordinatın əhəmiyyətini nümayiş etdirir. Koordinat cütündə koordinatların yerinin tərs yazılması ciddi səhvdir. Buna görə də koordinat cütünə bəzən “nizamlanmış cütlük” də deyilir.

BƏLƏDÇİ Tapşırıqda nöqtələrin koordinatlarını və koordinatlarına görə nöqtələri tapmaq tələb olunur. Şagirdlər bu tapşırığı başa düşüb yerinə yetirdikdən sonra növbəti tapşırıqların icrası asanlaşır. Ona görə müəllim “Bələdçi” tapşırığında çətinlik çəkən şagirdlər xüsusi diqqət yetirməli və lazımı köməkliyi göstərməlidir. Əks halda növbəti tapşırıqların yerinə yetirilməsində çətinlik yaranı bilər.

Diferensial təlim

Dəstək. Koordinat şabəkəsində verilən meyvələrin koordinatlarını müəyyən edin.



Dərinləşmə. Koordinat şabəkəsində mətbəx əşyaları göstərilmişdir. Şəklə əsasən tapşırıqlar yerinə yetirilir.

- Mətbəx əşyalarının koordinatlarını yazın.
- (3, 4) koordinatında hansı əşyadır?
- Hansı əşyaların a) 1-ci; b) 2-ci koordinatları eynidir?
- Hansı əşyanın yeri 6 vahid sola, 4 vahid yuxarı dəyişilərsə tavanın koordinatları ilə eyni olar?



MÜSTƏQİL İŞ 1. Tapşırıqda uşaqlar fiqurların adını söyləyir, onların təpə nöqtələrini hərflərlə işarələyir və hər nöqtənin koordinatını yazırlar.

“Yadda saxla”. Şagirdlər çox zaman koordinat oxlarıının birinin üzərində olan nöqtənin koordinatlarını müəyyən etməkdə çətinlik çəkirər. Koordinatın sıfır olması onun yoxluğu demək deyil. 1-ci (x oxu üzərindəki) koordinatın sıfır olması nöqtənin y oxu üzərində olması deməkdir. 2-ci (y oxu üzərindəki) koordinatın sıfır olması isə nöqtənin x oxu üzərində olması deməkdir. Hər iki koordinatın sıfır olması nöqtənin koordinat başlangıcında olması deməkdir.

2. Tapşırıqda obyektlərin koordinatlarını yazmaq tələb olunur. Bunun üçün əvvəlcə evin koordinatları yazılırlar: A (0; 3). A nöqtəsindən 4 vahid sağda və 3 vahid yuxarıda yerləşən marketin koordinatları yazılırlar: C (4; 6). C nöqtəsindən 1 vahid sağda və 4 vahid aşağıda yerləşən aptekin koordinatları təpilir: E (5; 2). E nöqtəsindən 5 vahid solda və 2 vahid aşağıda yerləşən kitab mağazasının koordinatları yazılırlar: O (0; 0). Bu nöqtədən 2 vahid sağda yerləşən dayanacağın koordinatları yazılırlar: M (0; 2).

Öyrənmə materialı. Şagirdlər bu dərsdə məlumatların xətti diaqram vasitəsilə koordinat şabəkəsində təsvir olunduğunu da öyrənəcəklər. Xətti diaqram, yaxud qrafik kəmiyyətlərin bir-birindən asılı olaraq necə dəyişdiyini vizual olaraq göstərir. Xətti diaqram və qrafik qurmaq üçün əvvəlcə verilənlər cədvəldə yazılırlar. Cədvəldə x və y dəyişənlərinin qiymətləri uyğun koordinatlar kimi qəbul edilir. Koordinat şabəkəsində bu koordinatlara görə nöqtələr qoyulur və nöqtələr parçalarla birləşdirilir.

“Fikirləş!” rubrikasındaki tapşırıqda x və y dəyişənləri arasında qanunauyğunluq həm xətti diaqrama, həm də cədvələ əsasən müəyyən oluna bilər. Göründüyü kimi y -in qiyməti x -in qiymətindən 2 dəfə çoxdur.

Müəllimin nəzərinə! Koordinat şabəkəsində təsvir olunan xətti diaqrama əsasən bir sıra suallara cavab vermək olar. Ən başlıcası, bir kəmiyyətin dəyişməsi digərinə necə təsir etdiyini müəyyənləşdirmək olur. Şagirdlər diaqrama görə x və y dəyişənləri arasında asılılığı sadə sözlərə ifadə etməyi bacarmalıdır. Bu bacarıq yuxarı siniflərdə daha da təkmilləşdiriləcək. İbtidai siniflərdə isə ilk bacarıqların əsası qoyulur.

Praktiki tapşırıq. Tapşırıq cütlərlə yerinə yetirilir. Hər cütün qarşısında koordinat şabəkəsi təsvir olunmuş kağız, obyektlərin koordinatlarını yazmaq üçün vərəq və hədiyyəli şokoladlardan çıxan sürpriz oyuncaq it, pişik, boşqab, sümük qoyulur. Müəllim göstərişlər verdikcə cütlər oyuncaqları yerləşdirir, yaxud yerini dəyişdirir. Sonra isə vərəqdə onların durdugu yerin koordinatlarını yazırlar.

- 1) It koordinat başlangıcından 2 vahid sağda, 3 vahid yuxarıda dayanmalıdır. İti uyğun nöqtəyə yerləşdirin və koordinatını yazın.


2) Pişik koordinat başlangıcından 3 vahid sağda və 8 vahid yuxarıda dayanmalıdır. Pişiyi uyğun nöqtəyə yerləşdirin və koordinatını yazın.

3) It sümüyü götürmək üçün durduğu yerdən 5 vahid yuxarı və 6 vahid sağa getdi. Sümüyü uyğun nöqtəyə yerləşdirin və koordinatını yazın.

4) Pişik durduğu yerdən 4 vahid sağa və 4 vahid aşağı getdi ki, qabdakı südü içsin. Südü uyğun nöqtəyə yerləşdirin və koordinatını yazın.

5) Pişik və it yeyəndən sonra yuvalarına getdilər. Pişik 4 vahid sola və 3 vahid aşağıya, it isə 5 vahid sola, 3 vahid aşağı getdi. Heyvanların yuvalarının koordinatlarını yazın.

Hamı işi bitirdikdən sonda müəllim düzgün cavabları yazır və hamı cavablarını yoxlayır.



Məsələ Həlli: 3. Məsələdə Samirin oxuduğu səhifələrin sayının cədvəldə göstərildiyini bilərək, xətti diaqramda cədvələ uyğun nöqtələri tapmaq tələb olunur.


Cəlbetmə. Müəllim şagirdlərdən cədvələ baxıb hansı qanuna uyğunluğu gördükələrini soruşur.

x	0	1	2	3	4
y	0	6	12	18	24

– Samir 1 gündə neçə səhifə oxuyur? Bunu neçə tapmaq olar?

Məsələnin həlli:

- Dəftərdə koordinat şəbəkəsi çəkilir. Cədvələ əsasən x və y koordinatlarına uyğun nöqtələr qoyulur. Nöqtələr parçalarla birləşdirilərək xətti diaqram çəkilir.




- (4; 24) koordinatları Samirin 4 gün ərzində 24 səhifə oxuduğunu bildirir.

- Belə davam edərsə, Samirin 6 günə oxuduğu səhifə sayını cədvələ əsasən qanuna uyğunluğu tapıb belə davam etdirmək olar.


x	0	1	2	3	4	5	6
y	0	6	12	18	24	30	36

- Diaqramı davam etdirmək üçün Samirin 5 və 6 gündə oxuduğu səhifə sayı qeyd edilməlidir. Başqa sözlə koordinatları (5; 30) və (6; 36) olan nöqtələr qeyd edilir və parça davam etdirilir.

Cavab. Samir 6 gündə 36 səhifə oxuyar.




Müzakirə. Müəllim məsələni bir qədər dayışdırıa bilər. Samir 1 gündə 12 səhifə oxuyarsa, xətti diaqram neçə dəyişər?



- 4. Məsələdə koordinat şəbəkəsində gül bağçasının eskizinin yarısı təsvir olunub. Gül bağçasının təpə nöqtələrinin koordinatlarını tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim koordinat şəbəkəsində 2 nöqtə çəkir. Bu nöqtələrin koordinatlarını soruşur. Sonra həmin nöqtələrin göstərilən oxa nəzərən simmetrik necə köçürmək mümkün olduğunu soruşur və alınan nöqtələrin koordinatları tapılır.



Məsələnin həlli:


- Koordinatları (2; 7) olan A nöqtəsi simmetriya oxundan 2 vahid soldadır. Bu nöqtəyə simmetrik nöqtə simmetriya oxundan 2 vahid sağda olmalıdır. Həmin nöqtənin koordinatları (6; 7) olacaq.
- Koordinatları (2; 4) olan B nöqtəsi də simmetriya oxundan 2 vahid soldadır. Onda B nöqtəsinə simmetrik nöqtənin koordinatları (6; 4) olacaq.
- y oxu üzərində yerləşən, koordinatları (0; 4) olan C nöqtəsi simmetriya oxundan 4 vahid soldadır. Bu nöqtəyə simmetrik nöqtə simmetriya oxundan 4

vahid sağda yerləşən, koordinatları (8; 4) olan nöqtə olmalıdır.

- y oxu üzərində yerləşən, koordinatları (0; 1) olan D nöqtəsi də simmetriya oxundan 4 vahid soldadır. Onda bu nöqtəyə simmetrik nöqtənin koordinatları (8; 1) olacaq.

- Dəftərdə koordinatlarına görə nöqtələri birləşdirib gül bağçasının tam şəklini çəkmək olar.

Cavab. Gül bağçasının təpə nöqtələrinin koordinatları belədir: A (2; 7), B (2; 4), C (0; 4), D (0; 1), H (8; 1), F (8; 4), G (6; 4), E (6; 7).



Müzakirə. Kağızda koordinat şəbəkəsini və koordinatlarına görə nöqtələri çəkib birləşdirək. Alınan fiquru

(gül bağçasını) simmetriya oxuna görə qatlayanda təpə nöqtələrinin üst-üstə düşər.

“Dəniz döyüyü” oyunu cütlərlə keçirilir. Bu oyun düşündürəcü və inkişafetdirici olduğu üçün dərsdə, yaxud dərsdən sonraki vaxtlarda bu oyunu daim oynamaq olar. Oyunun müxtəlif versiyaları olsa da dərslikdə klassik versiya verilmişdir. Vərəqdə gəmilər elə çəkiləlidir ki, onlar arasında ən azı 1 dama boş yer qalsın. Gəmilər yalnız ya şaquli, ya da üfüqi vəziyyətdə olmalıdır. Gəmilərin bütün hissələri yalnız bir xətt boyunca ya şaquli, ya da üfüqi vəziyyətdə yerləşməlidir. Bu oyunun interaktiv versiyası da mövcuddur. Texniki imkanı olanlar oyunu oynamaq üçün bu saytdan istifadə edə bilərlər:

<http://en.battleship-game.org/>

Müəllim sıralar arası gəzməklə oyunun gedişinə nəzarət edə bilər. Oyunçular qalib gəldikcə alqışlanır. Cüt-lərdə oyun bitdikdən sonra müəllim sual verir:

– Rəqib donanmanın gəmilərinin yerini necə müəyyən etdiniz?

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Koordinat şəbəkəsində x və y oxuna nəzərən nöqtənin koordinatlarını müəyyən edir.	Tapşırıq, sual-cavab, oyun, məsələ	Dərslik, İD, iş dəftəri
Koordinatlara görə nöqtəni müəyyən edir.	Tapşırıq, sual-cavab, məsələ	Dərslik, İD
Xətti diaqrama əsasən bir kəmiyyətin digərindən asılı olaraq necə dəyişdiyini sadə sözlərlə şərh edir.	Tapşırıq, məsələ	Dərslik, İD
Koordinat şəbəkəsində x və y dəyişənlərinin cədvəl üzrə qiymətlərinə əsasən diaqramı izah edir.	Tapşırıq, sual-cavab	Dərslik, İD

Mövzu 26

Həndəsi ornamentlər

- Dərslik: səh. 89
- İş dəftəri: səh. 82

Təlim məqsədləri

- Əşya və fiqurların sadə yerdəyişmələrini müəyyən edir (3.1.1).
- Fiqurların güzgü əksini müəyyən edir müəyyən edir (3.1.1).
- Fiqurların dönəməsini müəyyən edir (3.1.1).
- Əşya və fiqurların verilmiş qaydada yerdəyişmələrini həyata keçirir (3.1.1).
- Sadə fiqurların verilmiş düz xəttə nəzərən güzgü əksini alır (3.1.1).
- Sadə fiqurların müəyyən qayda ilə yerdəyişmə, güzgü əksi, dönəmə və rənglənməsinə görə həndəsi ornamentlər düzəldir (3.1.1).
- Verilmiş ornamentin hansı fiqurların hansı hərəkətlərindən alındığını müəyyən edir (3.1.1).

Köməkçi vasitələr: rəngli kağız, güzgü, şəbəkə təsvirli şəkillər.

Dərsin qısa planı

1. Araşdırma-müzakirə. Şəbəkədə istifadə olunan fiqurların təyin edilməsi. Naxışın davam etdirilməsi.

2. Öyrənmə. Bir fiqurdan alınan ornament.

3. Bələdçi. Ornamentlərin quruluşunun müəyyən edilməsi.

4. Müstəqil iş. Dərslik: tap. №1,2. İD: tap. №1-5.

5. Öyrənmə materialı. Bir neçə fiqurdan alınan ornament.

6. Müstəqil iş. Dərslik: tap. №3. İD: tap. №6.

7. Məsələ həlli. Dərslik: tap. №4-6. İD: tap. 7-8.

8. Formativ qiymətləndirmə.

Dərsin məzmunu. Mövzu həndəsi fiqurların müxtəlif hərəkətlərindən ornamentlərin alınmasına həsr olunur. Dərsdə fiqurların 3 cür hərəkəti öyrənilir, bu hərəkətlər nəticəsində ornamentlərin necə alındığı izah olunur. Şagirdlər 3-cü sinifdən simmetriya və yerdəyişmə ilə tanışdırırlar. Fiqurların bu hərəkatlarından naxış və ornamentlərin alınmasını isə 4-cü sinifdə

öyrənəcəklər. Dərs iki hissədən ibarətdir: 1) bir fiqurdan yaranan ornamentlər; 2) bir neçə fiqurdan yaranan ornamentlər.

Müəllimin nəzərinə! Öyrənilən mövzu “döşəmə”, “mozaika” anlayışlarına (rusca – *замощение*, ingiliscə – *tessellation*) yaxındır. Bu anlayışların mənası bir və ya bir neçə fiqurun boşluq buraxmadan və üst-üstə düşmədən təkrarlanmasıdır. Çoxbucaqlını müxtəlif hərəkətlər etdirməklə (yerdəyişmə, güzgü əksi və dönmə) ornamentlər almaq olar. Fiqurun hər hansı qaydada yerini dəyişdikdə onun ixtiyarı iki nöqtəsi arasındaki məsafəsi dəyişmirsə, riyaziyyatda buna hərəkət deyilir. Başqa sözlə, *fiqurun yerdəyişməsi, güzgü əksi və dönməsi zamanı forma və ölçüləri dəyişmir*.


Cox zaman şagirdlər fiqurların hərəkətində, xüsusilə də dönməsində çətinlik çəkirərlər. Bunun üçün müəllim kağızdan fiqur kəsib, onun yerdəyişməsini, güzgü əksini və dönməsini nümayiş etdirə bilər. Bu anlayışlarla şagirdlər yuxarı siniflərdə daha yaxından tanış olacaqlar. Bu dərsdə yalnız qeyd olunan hərəkətlər nəticəsində ornamentlərin düzəldilməsi izah olunur.

Mövzuya yönəltmə. Müəllim naxışlar haqqında şagirdlərə müxtəlif suallar verir:

– Naxış nədir? Naxışlara harada rast gəlmisiniz? Naxış çəkmisinimi?

Müəllim şagirdlərə istədikləri bir neçə naxış çəkməyi tapşırı bilər.

ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırığın praktik olaraq qrup işi kimi yerinə yetirilməsi məqsədə uyğundur. Müəllim qruplara şəbəkə təsviri olan şəkillər paylaya bilər. Hər qrup dərslikdə olan sualları cavablandırır. Şagirdlər fiqurların sayını, necə alındığını, necə rəngləndiyini söyləyirlər. Onlar iş vərəqlərində şəbəkəni bir neçə dəfə təkrarlaya və rəngləyə bilərlər.



ÖYRƏNMƏ Öyrənmə materialı iki hissədən ibarətdir. Birinci hissədə fiqurların yerdəyişmə, güzgü əksi, dönməsi ilə hərəkəti öyrədirilir.

Dönmə fiqurların hər hansı nöqtə ətrafında müəyyən bucaq altında fırlanması, dönməsidir. Bu nöqtə dönmə mərkəzi adlanır. Dönmə mərkəzi fiqurdan kənarda və ya fiqurun daxilində ola bilər. Dərslikdə fiqurdan kənarda olan nöqtə ətrafında və fiqurun bir təpəsi ətrafında dönmə təsvir olunub.

İkinci hissədə isə fiqurları hərəkət etdirməklə və onları rəngləməklə alınan naxışlar haqqında məlumat verilir.

BƏLƏDÇİ

Tapşırıq qruplarla yerinə yetirilə bilər. Hər qrupa bir ornament ilə işləmək tapşırılır. Birinci ornament altibucaqlının yerdəyişməsindən alınır. Rəng – yuxarıdan aşağı mavi və sarı rənglər bir-birini əvəz edir. İkinci ornament üçbucağın yerdəyişməsi və dönməsindən alınır. Rəng – soldan sağa yaşıl və mavi rənglər bir-birini əvəz edir. Üçüncü ornament rombun güzgü əksi və yerdəyişməsindən alınır. Rəng – yuxarıdan aşağı bir sıradə sarı, digər sıradə isə qırmızı rənglər bir-birini əvəz edir.

MÜSTƏQİL İŞ

1. Tapşırıq yerinə yetirilir. Şagirdlərə fikirlərini əsaslandırmayı tapşırmaq məqsədə uyğundur. a) və d) bəndlərindəki fiqurlar pərakəndədir. Onlar müəyyən bir qayda ilə təkrarlanır. b) bəndindəki ornament düzbucaqlı üçbucaqlardan alınır. Burada güzgü əksi, yerdəyişmə və dönmə hərəkətlərindən istifadə olunub. Üçbucaqlar cüt-cüt sarı və qırmızı rənglərlə boyanmışdır. c) ornamenti ʃəkilli fiqurun dönməsi və yerdəyişməsindən alınır. Onlar sarı və yaşıl rənglərlə boyanmışdır.

2. Şəkildəki ornament rombların dönmə, güzgü əksi və yerdəyişməsindən düzəldilib. Hər naxışda 12 romb var, ornament 8 naxışın təkrarlanmasıdan alındığı üçün bu ornamentdə rombların sayı $8 \cdot 12 = 96$ əddədir.

ÖYRƏNMƏ MATERIALI. Əvvəlki öyrənmə materialında ornamentin bir fiqurun hərəkətlərindən alındığı izah olundu. Ornamentlər cox zaman bir neçə fiqurdan da alınır. Nümunələrin hər hansı fiqurlardan və onların hər hansı hərəkətlərindən alındığı müzakira edilir.

“Fikirləş” rubrikasındaki sual səsləndirilir. Şagirdlər qədim əşyalar üzərində, tarixi binaların divarlarında, evlərin tavan və döşəməsində, masaların üzərində, məişət əşyalarının bəzəklərində və başqa nümunələr göstərə bilərlər.

3. Tapşırıq frontal sual-cavabla yerinə yetirilə bilər. Əvvəl tapşırığın şərti oxunur, sonra isə hər bəndə aid suallar verilir:

– Ornamentdə hər hansı fiqurlar istifadə olunub? (*a bəndində kvadrat, üçbucaq*)

– Ornament bu fiqurların hər hansı hərəkətlərindən alınır? (*a bəndində güzgü əksi, yerdəyişmə*)

– Fiqurlar necə rənglənib?

b) ornamenti səkkizbucaqlı və kvadratdan, onların yerdəyişməsindən alınır.

c) ornamenti romb və dördbucaqlıdan, onların dönmə və yerdəyişməsindən düzəldilib.

MƏSƏLƏ HƏLLİ 4. Məsələdə Eşerin təqdim olunan əsərlərində fiqurların hər hansı hərəkətləri nəticəsində alındığı soruşulur.

Çəlbətma. Müəllim bir neçə ornament şəkli göstərir və soruşur:

– Şəkildəki ornamentdirmi? Bunu necə təyin etdiniz? Ornamentlər hər hansı fiqurlardan və onların hər hansı hərəkətlərindən düzəldilib?



Mästänin hälli:

Mästələ qrup işi kimi həll edilə bilər. Hər qrupa bir şəkil verilir. Qrupların sayı çox olarsa, Eşerin işləri olan internet mənbələrdən əlavə şəkillər götürmək olar.

<https://mcescher.com/gallery/symmetry/>

<https://mcescher.com/gallery/most-popular/>

<https://mcescher.com/gallery/watercolor/>

a) Təqdim olunan əsər at şəkillərinin yerdəyişməsi nəticəsində alınmışdır. Burada iki rəngdən istifadə olunmuşdur: ağ və açıq qəhvəyi.

b) 2-ci əsər balıq şəkillərinin güzgü əksi və yerdəyişməsi nəticəsində alınmışdır. Ağ və qara rəngli balıqlar çəkilmişdir.

c) 3-cü əsər ağ və qəhvəyi rəngli balıqların müxtəlif dönmə və yerdəyişməsi nəticəsində alınmışdır.

5. Mästələdə Samirin şəkildəki kimi naxış düzəldib onu bir neçə dəfə təkrarlamaq istədiyi bildirilir və 20 sarı kvadrat kəsdiyinə görə digər fiqurların sayını tapmaq tələb olunur.

Cəlbətmə. Müəllim naxışın şəklini göstərib suallar verir:

– Bu naxışda hansı fiqurlardan neçə dənə var? (1 romb, 4 sarı kvadrat, 2 narıncı üçbucaq, 2 mavi üçbucaq, 4 yaşıl üçbucaq). Bu naxışdan 2 ədəd düzəldilsə hansı fiqurdan neçəsi lazım olar? Bunu cədvəldə necə göstərmək olar?



Mästänin hälli:

• Cədvəl tərtib edib tamamlanır.

Naxışların sayı	1	2	3	4	5	6
Romb	1	2	3	4	5	6
Sarı kvadrat	4	8	12	16	20	24
Narıncı üçbucaq	2	4	6	8	10	12
Mavi üçbucaq	2	4	6	8	10	12
Yaşıl üçbucaq	4	8	12	16	20	24

• Cədvələ əsasən 20 sarı kvadrat 5 naxışa çatar.

• 5 naxış üçün lazım olan fiqurların sayı cədvəlin 5-ci sütunduda yazılıb.

Cavab. 5 naxış üçün 5 romb, 20 sarı kvadrat, 10 narıncı üçbucaq; 10 mavi üçbucaq və 20 yaşıl üçbucaq kəsilməlidir.

Müzakirə. Müəllim naxışların sayı çoxaldıqca lazım olan fiqurların sayını cədvəldən necə tapmaq mümkün olduğunu soruşur. O, belə bir sual verə bilər:

– Samir 30 sarı kvadrat kəsərsə, bu neçə naxışa çatar?

6. Mästələdə Lalənin şəkildəki naxışlardan düzəltmək istədiyi verilib. Onun 7 kvadrat, 26 üçbucaq və 9 səkkizbucaqlıdan neçə belə naxış düzəldə biləcəyi sorulur.

Cəlbətmə. Müəllim naxışlar üçün olan fiqurların sayını əks etdirən cədvəl çəkməyi və 3 fiqura qədər tamamlamağı tapşırır.

Naxışların sayı	1	2	3
Kvadrat	1	2	3
Üçbucaq	4	8	12
Səkkizbucaqlı	1	2	3

Mästänin hälli:

• Cədvəl 7 və ya 8-ci naxışa qədər tamamlanır.

Naxışların sayı	1	2	3	4	5	6	7
Kvadrat	1	2	3	4	5	6	7
Üçbucaq	4	8	12	16	20	24	28
Səkkizbucaqlı	1	2	3	4	5	6	7

Cədvələ əsasən Lalənin kəsdiyi 7 kvadrat, 26 üçbucaq və 9 səkkizbucaqlı 7 naxışa çatmayacaq. Deməli, 6 naxışa çatacaq.

Naxışların sayı	1	2	3	4	5	6
Kvadrat	1	2	3	4	5	6
Üçbucaq	4	8	12	16	20	24
Səkkizbucaqlı	1	2	3	4	5	6

• Artıq qalan fiqurları hesablayaq:

$$\text{Kvadrat} \quad 7 - 6 = 1$$

$$\text{Üçbucaq} \quad 26 - 24 = 2$$

$$\text{Səkkizbucaqlı} \quad 9 - 6 = 3$$

Cavab. Lalə 6 naxış düzəldəcək. 1 kvadrat, 2 üçbucaq və 3 səkkizbucaqlı artıq qalacaq.

Müzakirə. Mästələnin cavabını yoxlamaq üçün artıq fiqurları kənarə qoyub qalan fiqurlarla neçə naxış düzəltmək mümkün olduğu tapılır. Hər üç qismət bir-birinə bərabərdirsa, deməli cavab doğrudur.

$$\text{Kvadratlar} \quad \rightarrow \quad (7 - 1) : 1 = 6 \text{ (naxış)}$$

$$\text{Üçbucaqlar} \quad \rightarrow \quad (26 - 2) : 4 = 6 \text{ (naxış)}$$

$$\text{Səkkizbucaqlılar} \quad \rightarrow \quad 9 - 3) : 1 = 6 \text{ (naxış)}$$

LAYİHE

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Fiqurun başqa bir fiqurun yerdəyişməsindən alındığını izah edir.	Tapşırıq, sual-cavab, məsələ	Dərslik, İD
Fiqurun başqa bir fiqurun güzgü əksindən alındığını izah edir.	Tapşırıq, sual-cavab, məsələ	Dərslik, İD
Fiqurun başqa bir fiqurun dönməsindən alındığını izah edir.	Tapşırıq, sual-cavab, məsələ	Dərslik, İD
Əşya və ya fiqurun göstərişə uyğun hərəkət etdirir və tələb olunan fiquru alır.	Tapşırıq, sual-cavab, məsələ	İş vərəqləri, dərslik, İD,
Verilmiş ornamentin hansı fiqurların hansı hərəkətlərindən alındığını müəyyən edir.	Tapşırıq, sual-cavab, məsələ	İş vərəqləri, dərslik, İD,
Verilmiş fiqurlardan ornamentlər düzəldir.	Tapşırıq, məsələ	İş vərəqləri, dərslik, İD,

Məsələ həlli

- Dərslik: səh. 91
- İş dəftəri: səh. 84


Müəllimin nəzərinə! Bu dərs “Həndəsə” bölməsinin 5 mövzusunda reallaşdırılan bacarıqları daha da təkmilləşmək məqsədi daşıyır. Şagirdlər pərgarla çevrə çəkməyi, transportirin köməyi ilə bucağı ölçməyi və qurmağı, koordinat şəbəkəsində nöqtənin koordinatlarını təyin etməyi, koordinat şəbəkəsində koordinatları verilən nöqtəni çəkməyi, ornamentdəki fiqurların hansı hərəkət nəticəsində alındığını müəyyənləşdirməyi bacarırlar. Bu və ya digər məsələlərin həlliində çətinlik çəkən şagirdlərdə bu dərsdə həll edilən məsələlər, izahlar onlarda nəzərdə tutulan bacarıqların təkmilləşməsinə imkan yaradacaqdır. Müəllim şagirdlərin pərgar və transportirlə necə işlədiklərinə daim diqqət yetirməlidir. Şagirdlərin damalı dəftərdə koordinat şəbəkəsi çəkmək bacarıqları tədricən vərdişən çevrilməlidir.

Mövzuya yönəltmə. Hər şagirdə bir damalı kağız verilir. Tapşırığın şərti elan edilir:

– Otağınızın döşəmə və tavanında görmək istədiyiniz naxış çəkin, rəngləyin, çoxaltmaqla ornament yaradin.

Şagirdlərin çəkdiyi ornamentlər nümayiş olunur və ən yaxşılırı sinif guşəsi lövhəsində asılır. Vaxt məhdudiyyəti olarsa, müəllim bu tapşırığı bir gün əvvəl ev tapşırığı kimi də verə bilər.

1. Şəkli dəftərə, yaxud lövhəyə çəkib üzərində qeydlər edilir.



ABCD düzbucaqlısının eni (AB və CD) çevrənin radiusuna, uzunluğu isə radiusun ikiqatına bərabərdir. ABCD düzbucaqlısının perimetri tapılır:

$$P = 2 \cdot 3 + 2 \cdot 6 = 18 \text{ sm.}$$

$$2. \text{ Cavab. } \angle TSP = 30^\circ + 45^\circ = 75^\circ$$

$$\angle FKE = 90^\circ - 30^\circ = 60^\circ$$

$$\angle LMN = 180^\circ - (28^\circ + 34^\circ) = 118^\circ$$

$$\angle RSH = 180^\circ - (90^\circ + 75^\circ) = 15^\circ.$$

3. Məsələdə dairəvi suvarma qurğusunun 1 saat ərzində dairə formali sahənin $\frac{1}{3}$ hissəsini suvardığı qeyd edilir və neçə dərəcə döndüyünü tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim saat modelini nümayiş etdirib əqrəblərin əmələ gətirdikləri bucağı soruşur. Riyaziyyatda bucağın müsbət istiqaməti saat əqrəbi əks istiqamətdə qəbul olunur. Bu nümunədə fırlanma istiqaməti əhəmiyyət daşımadığı üçün saatdan istifadə etmək olar.



– Əqrəblər arasındaki bucaq nə qədərdir? Dəqiqə əqrəbi 3 rəqəminin üzərində olması üçün dairənin hansı hissəsini fırlanmalıdır?

Məsələnin həlli:

- Dairə 360° -dir, onun $\frac{1}{3}$ hissəsi tapılır.

$$360^\circ : 3 \cdot 1 = 120^\circ \cdot 1 = 120^\circ$$

Cavab. Qurğu 120° döndü.

Müzakirə. Məsələni müzakirəsi zamanı müəllim suallar verə bilər:

– Sahənin hansı hissəsi suvarılmayıb? Qurğu sahəni tam suvarmaq üçün daha neçə dərəcə fırlanmalıdır?

Diferensial təlim

Dəstək. Müəllim şərti daha da sadələşdirə bilər. Məsələn, qurğu 1 saat ərzində $\frac{1}{4}$ hissəni suvarmış olsa bu neçə dərəcə edər? Tam sahəni suvarmaq üçün neçə saat lazımdır?

Dərinləşdirmə. Məsələnin şərtini belə dəyişdirmək olar:

- 1) Qurğu tam sahəni neçə saatda suvarıb qurtarar?
- 2) Qurğu gün ərzində 8 saat işləyərsə, sahəni tam olaraq neçə dəfə suvarmış olar?

$$4. \text{ Cavab. } \angle KMN = 360^\circ : 15 \cdot 1 = 24^\circ \cdot 1 = 24^\circ, \\ \angle NMS = 180^\circ - 24^\circ = 156^\circ.$$

5. Məsələdə fiqurların verilmiş tərəflərinə görə təpə nöqtələrini tapmaq və koordinatlarını yazmaq tələb olunur.

Cəlbetmə. Müəllim suallar verir:

- Hansı fiqur kvadrat adlanır?
- Düzbucaqlının hansı əlamətləri var?
- Rombun kvadrata oxşar və fərqli əlamətləri hansılardır?

Məsələnin həlli: Dəftərdə koordinat şəbəkələri çəkilir və axtarılan təpə nöqtələrini qoymaqla koordinatları yazılır.



Rombun digər iki təpə nöqtəsini qurmaq üçün simmetriklilik xassasından istifadə olunur.

6. Məsələdə verilmiş ornamenti qurmaq üçün balıq fiqurunun hərəkətlərini tapmaq tələb olunur. Lalənin kəsdiyi fiqurlardan neçə balıq fiquru düzəldə bildiyi soruşturulur.

Məsələnin həlli:

- Ornament Eşerin məşhur əsərlərinə uyğun olaraq cavab belədir. Hərəkətlər: güzgü əksi və yerdəyişmə. Bir balıq fiquru düzəltmək üçün 1 kvadrat, 1 üçbucaq, 1 dairə və 2 trapesiyadan istifadə olunub.

I üsul

- Kəsilmış fiqurlardan neçə balıq fiquru düzəltmək mümkün olduğu tapılır:

Mövzu 27

Fəza fiqurlarının açılışı

- Dərslik: səh. 92
- İş dəftəri: səh. 85

Təlim məqsədləri

- Verilmiş açılış şəkillərinin hansı fəza fiquruna aid olduğu müəyyən edir (3.1.2).
- Verilmiş fəza fiqurlarının açılış şəkillərini müəyyən edir (3.1.2).
- Bir fəza fiqurunun bir neçə fərqli açılış şəklinin mümkün olduğunu nümunələr əsasında izah edir (3.1.2).

Dərsin qısa planı

1. Araşdırma-müzakirə. Qutunun düzəldilməsi.
 2. Öyrənmə. Kub, kuboid, üçbucaqlı prizma, üçbucaqlı piramida və dördbucaqlı piramidanın açılış şəkilləri.
 3. Bələdçi. Fəza fiqurlarının açılış şəkllərinin müəyyən edilməsi.
 4. Müstəqil iş. Dərslik: tap. №1,2. İD: tap. №1.
 5. Öyrənmə materialı. Silindr və konusun açılış şəkilləri.
 6. Müstəqil iş. Dərslik: tap. № 3. İD: tap. №2, 3.
 7. Məsələ həlli. Dərslik: tap. №4-. İD: tap. №4 – 8.
 8. Formativ qiymətləndirmə.
- Köməkçi vasitələr:** rəngli kağız, xətkeş, karandaş, yapışqanlı lent, qayçı, kuboidin, üçbucaqlı prizmanın, üçbucaqlı piramidanın, dördbucaqlı piramidanın,

26 kvadrat → $26 : 1 = 26$ (balıq fiquru)

30 Üçbucaqlar → $30 : 1 = 30$ (balıq fiquru)

24 dairə → $24 : 1 = 24$ (balıq fiquru)

45 trapesiya → $45 : 2 = 22$ (balıq fiquru) + 1 qalıq

Qismətlər arasında ən kiçiyi seçilir. Deməli Lalənin kəsdiyi fiqurlar 22 balıq fiquru düzəltməyə imkan verər.

II üsul

- Cədvəl qurmaqla qanunauyğunluq tapılır.

Balıq fiqur- larının sayı	1	2	...	21	22	23	24
Kvadrat	1	2		21	22	23	24
Üçbucaq	1	2		21	22	23	24
Dairə	1	2		21	22	23	24
Trapesiya	2	4		42	44	46	48

• Artıq qalan fiqurları hesablayaqla:

Kvadrat $26 - 22 = 4$

Üçbucaq $30 - 22 = 8$

Dairə $24 - 22 = 2$

Trapesiya $45 - 22 \cdot 2 = 1$

Cavab. Lalə 22 naxış düzəldəcək. 4 kvadrat, 8 üçbucaq, 2 dairə və 1 trapesiya artıq qalacaq.

silindrin, konusun nazik kartonda çəkilib kəsilmiş açılışları, kubun müxtəlif açılışları, birdəfəlik stəkanlar, iş vərəqləri və s.

Elektron resurslar:

1. www.youtube.com/watch?v=jVIFsmpZe6o
2. www.youtube.com/watch?v=l7FWQKA1Qyc
3. www.youtube.com/watch?v=2MwB0XzhqRQ
4. www.youtube.com/watch?v=TFshYzrrlZI

Dərsin məzmunu. Şagirdlər 3-cü sinifdə “Fəza və müstəvə fiqurların əlaqəsi” mövzusunda fəza fiqurlarının müxtəlif tərəflərdən görünüşü haqqında ilkin məlumat verilmişdir. Bu dərsdə isə onlar fəza fiqurlarının müstəvə fiqurlardan necə düzəldilməsi ilə tanış olacaqlar. Şagirdlər texnologiya dərsində də bu mövzunu davam etdirə bilərlər. Fəza təsəvvürlerinin daha da inkişaf etdirilməsi üçün şagirdlərin müstəqil olaraq işləməsi çox vacibdir. Bir fəza fiqurunun müxtəlif açılış şəkilləri ola bilər. Buna görə də dərsdə qazanılan bacarıqlardan biri şagirdlərin müxtəlif açılışlara görə fəza fiqurunu müəyyən etməkdir.

Müəllimin nəzərinə! Müəllim bu mövzunu keçməzdən bir neçə dərs əvvəl texnologiya dərsində fəza fiqurlarının açılışını şagirdlərə başa salıb, kağızda çəkdirə, sonra isə qatlamaqla birləşdirməyi başa sala bilər. Şagirdlərə fəza fiqurlarının maketini hazırlamaq təşəvvürlər bilər. Fəza təsəvvürleri nisbətən zəif olan şagirdlər bu mövzuda bir qədər çətinlik çəkə bilər. Belə şagirdlərə daha

çox praktik tapşırıqlar verilməlidir. Belə şagirdlər praktik tapşırıqları nə qədər çox yerinə yetirərlərsə, fəza fiqurlarını öz təxəyyüllərində də bir o qədər aydın canlandırma bilərlər.

Araşdırma-müzakirə rubrikasındaki praktik tapşırığı qısa zamanda yerinə yetirmək üçün müəllim bir neçə gün əvvəldən verilən ölçüdə kağızı kəsib sinfə hazır şəkildə gətirməyi tapşırı bilər. Mövzu fəza fiqurları ilə iş üzərində qurulduğu üçün maketlərdən daha çox istifadə etmək faydalı olar.

Mövzuya yönəltmə. Müəllim kartondan hazırlanmış hər hansı bir qutunu nümayiş etdirir. O, qutunu açaraq müstəvi fiqura çevirir və sual verir:

– Sizcə, mağazalarda satılan əşyaları qoymaq üçün istifadə edilən qutuları nə üçün müstəvi fiqurlardan düzəldirlər? (*onların adı vəziyyətdə çox yer tutmaması üçün açıb üst-üstə yığırlar*).

ARAŞDIRMA-MÜZAKİRƏ Hər şagird kağızı qırıq xətlər üzərə qatlayır, yapışqanlı lentlə yapışdırır və qutunu hazırlayırlar. Bu tapşırığı hər bir şagirdin fərdi yerinə yetirməsi məqsədə uyğundur.

Müəllim suallar verir:

– Kağızda qırıq xətlərlə ayırdığınız fiqurlar hansı fiqurlardır? Onlar neçə dənədir? Düzəldiyiniz fiqurun adı nədir?

Müəllim müxtəlif suallarla şagirdləri “Fəza fiqurlarını müstəvi fiqurlardan düzəltmək olar” fikrinə istiqamətləndirir.

ÖYRƏNMƏ Müəllim praktik tapşırığın davamı olaraq izahı daha da genişləndirir. Əvvəlcədən hazırlanmış kuboidin, piramidanın, prizmanın da açılışlarını şagirdlərə nümayiş etdirmək məqsədə uyğundur. Bu zaman şagirdlərin diqqətinə qırıq xətlərlə qeyd edilmiş qatlanma xətləri xüsusi olaraq çatdırılır.

BƏLƏDÇİ Tapşırıqda hər fəza fiqurunun düzgün açılış şəkillərini müəyyən etmək tələb olunur. Bu tapşırığı yerinə yetirmək üçün fəza fiqurlarının bəzi xassələrini tətbiq etmək lazımdır. Nümunə tapşırığında altibucaqlı prizmaya uyğun açılış şəkli xətlə birləşdirilib. Müəllim soruşur:

– Bunu necə əsaslandırma bilərsiniz?

Şagirdlərin cavabları qənaətbəxş olmazsa, müəllim özü nümunəni əsaslandırma bilər:

– Altibucaqlı prizmanın oturacaqları hansı fiqurlardır? O, şagirdlərin diqqətinə aşağıdakı məlumatları çatdırıbilsə.

Müəllimin nəzərinə! Verilmiş açılış şəklinin fəza fiquruna uyğunluğunu bir neçə əlamətə görə müəyyən etmək mümkündür:


1) Açılaşdakı fiqurların sayına görə. Oturacaqlar və yan üzlərinin sayına diqqət yetirmək lazımdır.

2) Açıılış şəkiliindəki fiqurların formalarına görə. İlk olaraq fəza fiqurunun oturacaqlarındakı fiqurların formasına diqqət yetirilir. Sonra isə fəza fiqurunun yan üzlərin formaları ilə açılışdakı müstəvi fiqurların oxşarlığı yoxlanılır.


3) Birləşmə qaydasına görə. Təxəyyüldə müstəvi fiquru qatlanma xətləri üzrə qatlayıb birləşmənin düzgünlüyü yoxlamaq lazımdır. Bunun üçün açılış şəklində fəza fiqurunun oturacaqlarının bitişik olmaması və yan üzlərdən müxtəlif tərəflərdə olmasına diqqət yetirilir. Fəza fiqurunun qarşı üzləri açılış şəklində bitiş olmamalı və aralarında ən azı bir fiqur olmalıdır.

“Bələdçi” rubrikasındaki tapşırığı yerinə yetirmə üçün yuxarıdakı 3 əlamətin hər biri yoxlanılmalıdır.


Birinci şəkildə sağdakı variantların hər ikisində açılış fiqurlarının sayı düzəndir: üçbucaqlı prizmanın 5 üzü var və açılış şəkillərinin hər ikisində 5 fiqur var. Üçbucaqlı prizmanın oturacaqları üçbucaqlardır və onun açılışı 3 düzbucaqlı və 2 üçbucaqdan ibarət olmalıdır. Açılış şəkillərindən yalnız soldakı bu əlamətə uyğundur.



İkinci şəkildə sağdakı variantların yalnız birində açılış fiqurlarının sayı düzəndir: beşbucaqlı piramida onun oturacığını təşkil edən 1 beşbucaqlıdan və yan üzlərini təşkil edən 5 üçbucaqdan ibarətdir. Açılış şəkillərindən isə yalnız soldakı bu əlamətə uyğundur.



Üçüncü şəkil nisbətən mürəkkəbdür. Bunu praktik olaraq yerinə yetirmək daha məqsədə uyğun olardı. Burada açılış şəkiliindəki fiqurların sayı və onların formaları düzəndir. Bu şəkillər birləşmə qaydasına görə fərqlənirlər. Sağdakı şəkildə kubun oturacaqları yan üzlərindən bir tərəfdədir. Bu isə o deməkdir ki, xətlər üzrə onları qatlaşdırıqda yuxarıdakı iki kvadrat üst-üstə düşəcək, lakin kubun bir oturacağı isə boş qalacaq. Deməli, düzgün cavab soldakıdır.



MÜSTƏQİL İŞ 1. Tapşırıqda beşbucaqlı prizmanın açılış şəklini müəyyən etmək tələb olunur.

İusul. Hər açılış variantı üçün yuxarıda qeyd edilən 3 əlamət yoxlanılır. 1-ci əlaməti yoxlamaq üçün beşbucaqlı prizmanın üzlərinin sayı təpilir – 7 fiqur. Açılış variantlarından a) və c) bəndlərində 7, b) bəndləndə isə 6 fiqur var. Deməli, b) variantı düzgün cavab ola bilmez. 2-ci əlamət yoxlanılır: a) və c) bəndlərindəki fiqurların formaları beşbucaqlı prizmanın üzlərinin formalarına uyğundur. Sonuncu, 3-cü əlamət yoxlanılır: a) variantında oturacaqlar yan üzlərdən eyni tərəfdədir. Deməli, a) variantı doğru cavab deyil. Beşbucaqlı prizmanın açılış şəkli c) variantıdır.

II üsul. Beşbucaqlı prizmanın 2 oturacağı və 5 yan üzü var. Açılış şəkillərində bu şərti yoxlayaq: b) bəndi bu şərti ödəmir, çünki açılış şəklində 2 oturacaq və 4 yan üz təsvir olunub. a) və c) bəndlərində yuxarıdakı şərt ödənir. Lakin a) bəndində oturacaqlar yan üzlərdən eyni tərəfdədir. Buna görə də a) bəndindəki fiquru qatlaşdırda oturacaqda olmalı beşbucaqlar yan üzlərdən eyni tərəfə düşəcək. Deməli, a) bəndi də beşbucaqlı prizmanın açılış şəkli deyil.

Cavab. Beşbucaqlı prizmanın açılış şəkli c) bəndidir.
 2. Tapşırıqda açılış şəkillərinə görə fəza fiqurlarını müəyyən etmək lazımdır. 2 açılış şəkli və 3 fəza fiquru verilib. 1-ci açılış şəklində 2 oturacaq (üçbucaq) və 3 yan üz (düzbucaqlı) təsvir olunub. Bu, üçbucaqlı prizmanın açılışıdır. 2-ci açılış şəklində 1 oturacaq (kvadrat) və 4 yan üz (üçbucaq) təsvir olunub. Bu isə təsvir olunan fəza fiqurlarından ancaq dördbucaqlı piramidanın açılışıdır.

Öyrənmə materialı. Şagirdlər bu dərsdə silindr və konusun da açılış şəkilləri ilə tanış olurlar. Müəllim əvvəlcədən kağızdan hazırladığı fiqurları açmaqla əyani olaraq nümayiş etdir bilər.

Texniki imkanları olan siniflərdə müəllim bu mənbədən istifadə edə bilər.


<https://www.geogebra.org/m/pvjjawmc#material/rCxXxFhE>

<https://www.geogebra.org/m/pvjjawmc#material/yzGzrUxs>

Silindrin açılışını belə nümayiş etdirməklə daha aydın izah etmək olar.



Eyni qayda ilə konusun açılışını nümayiş etdirmək olar:




3. Tapşırıqda konus və silindrin açılış şəkillərini müəyyən etmək lazımdır. Şagirdlər "öyrənmə materialı"nda bu fiqurların açılışlarını görmüşlər və uyğun hissələri birləşdirməklə fəza fiqurlarının necə yarandığını bilirlər. Ona görə də hər bir variant ayrı-ayrilıqda təhlil edilir və düzgün cavab tapılır.

Cavab. Konusun açılış şəkli c) bəndi, silindrin açılış şəkli isə d) bəndidir.

Müzakirə. Müəllim cavabların doğruluğunu praktik olaraq nümayiş etdirə bilər. Bunun üçün bütün bəndlərdəki şəkillər vərəqə çəkilir və xətlər üzrə kəsilir. Kəsilmiş hissələrdən müvafiq fəza fiqurları düzəltməyə cəhd edilir.

Praktik tapşırıq. Cütərlə iş. Müəllim şagirdlərə kubun müxtəlif açılışlarının mümkün olduğunu söyləyib şəkilləri nümayiş etdirir. O izah edir ki, kubun 11 müxtəlif açılış şəkli mümkündür. Hər cüt bir nümunə seçib kağız üzərində əvvəlcə uyğun açılışı


çəkir, sonra isə onu kəsərək kub düzəldir. Sonra düzəldilmiş kublar nümayiş etdirilir.




Texniki imkanları olan siniflərdə bu resurslardan istifadə etməklə kubun açılış formalarını interaktiv olaraq nümayiş etdirmək olar:

<https://www.geogebra.org/m/pvjjawmc#material/RrknfdZz>

<https://www.geogebra.org/m/CPYuTsXh>



Məsələ həlli 4. Məsələdə hansı xətlər üzrə qatlaşdırda qapaqsız kubşəkilli qutu alındığını tapmaq tələb olunur. Məsələni praktik olaraq da yerinə yetirmək olar.



Cəlbetmə. Müəllim kub formalı hədiyyə qutusunu qatlama xətləri boyunca açır və soruşur:

– Qutunun açılışında neçə kvadrat üz var?

Yenidən qutunu qatlama xətləri boyunca bərkidir və üst üzünü kəsir və soruşur:


– İndi bu qutunu qatlama xətləri boyunca açsam, açılışında neçə üz olacaq?

Məsələnin həlli:

Məsələni bir neçə üsulla həll etmək olar.

• I üsul. Şəkildəki kubun bir üzü olmadığı üçün bu kubun açılış şəkillərində də tam kubun açılış şəkilləri ilə müqayisədə 1 kvadrat az olmalıdır. Müəllim kubun bütün açılışları olan vərəq nümayiş etdirir və sual verir:

– Məsələdə verilən açılış şəkilləri ilə kubun bütün açılış şəkillərini (11 variant) müqayisə edin. Hansı açılış şəklində 1 kvadrat əlavə etdikdə tam kubun açılış şəkillərinə uyğun olar?



Göründüyü kimi b) bəndindəki şəklinə 1 kvadrat artırıqda 11-ci açılış şəkli alınır. c) bəndinə isə 1 kvadrat artırıqda 6-ci açılış şəkli alınır. Deməli, düzgün cavab b) və c) bəndləridir.

• II üsul. Hər bir bənd təhlil edilir:

a) bəndindəki şəkildən kub fiquru alınmaz, çünki oturacaq üz yoxdur, yalnız yan üzlərin təsviri verilib.
b) və c) bəndlərinən şəkildən kub fiquru alınar, çünki oturacaq üzə 4 yan üz birləşir.

d) bəndindəki şəkildən kub fiquru alınmaz, çünki bu şəkli necə qatlasan 2 üz üst-üstə düşər.

• III üsul. Hər bir açılış şəkli kağıza çekilir və qatlamaqla yoxlanılır.

Cavab. b) və c) bəndlərindəki açılışlardan qapaqsız kub düzəltmək olar.

Müzakirə. Cavabı kağızdan kəsib qatlamaqla yoxlamaq olar.

5. Məsələdə şəkildəki üçbucaları xətlər üzrə qatladiqda yandakı fəza fiqurunun alına biləcəyi sorusulur. Şagirdlər bu məsələnin həllini üzlərin sayına görə mümkün olmadığını söyləyə bilərlər. Belə ki, fiqurun 8 üçbucaq üzü olduğu halda açılışda 7 üçbucaq var.

Cavab. Alınmaz.

Cavabı kağızdan kəsib qatlamaqla yoxlamaq olar.

6. Məsələdə göstərilən zərin açılışına uyğun şəkli tapmaq tələb olunur.

Məsələnin həlli:


• I üsul. Zərin şəklindən görə 6 xal olan üzün solunda 5 xal, qarşısında isə 3 xal olmalıdır. Hər bir bənd təhlil edilir.

a) bəndindəki şəkil zərin açılışı deyil. Çünkü, zərin 6 üzü olduğu halda, 5 üz təsvir olunub.

b) bəndindəki şəkil zərin açılışı deyil. Çünkü, zərin şəklindən görə 5 xal olan üz 6 xal olan üzlə 3 xal olan üzün arasında ola bilməz.

c) bəndindəki şəkil zərin açılışı deyil. Çünkü, zərin şəklindən görə yenə də 5 xal olan üz 6 xal olan üzlə 3 xal olan üzün arasında ola bilməz.

d) bəndindəki şəkil zərin açılışıdır. Çünkü, açılış şəklini təxəyyüldə azca fırlatmaqla uyğunluğu müəyyən etmək olar.



II üsul. Zərin qarşı üzlərindəki xalların cəmi 7-yə bərabərdir. Bu qayda yalnız d) bəndindəki şəkildə gözlənilmişdir.

Cavab. d)

Müzakirə. Müəllim kağızdan zər düzəldib onu d) bəndindəki qayda üzrə açır.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Açıılış şəklindən görə fəza fiqurunu müəyyən edir.	Tapşırıq, sual-cavab, məsələ	Dərslik, İD
Fəza fiqurlarının açılış şəklini müəyyən edir.	Praktik tapşırıq, sual-cavab, məsələ	Kub maketi, dərslik, İD
Fərqli açılış şəkillərinə görə eyni kubu düzəldir.	Tapşırıq, məsələ	Dərslik, İD

LAYİHE

Mövzu 28

Fiqurların müxtəlif tərəflərdən görünüşü

- Dərslik: səh. 94
- İş dəftəri: səh. 87

Təlim məqsədləri

- Verilmiş görünüşün kublardan düzəldilmiş hansı fəza fiquruna aid olduğunu müəyyən edir (3.1.3).
- Kublardan düzəldilmiş fəza fiqurunun üstdən, öndən və yandan görünüşlərini müəyyən edir (3.1.3).
- Kublardan düzəldilmiş fəza fiqurunun planını qurur (3.1.3).
- Görünüşlərinə və plana görə fəza fiqurunu qurur (3.1.3).

Köməkçi vasitələr: kiçik kublar, izometrik kağızlar.

Dərsin qısa planı

- Araşdırma-müzakirə.** Kublardan düzəldilmiş fiqurun müxtəlif tərəflərdən görünüşlərinin vərəqdə təsviri.
- Öyrənmə.** Kublardan düzəldilmiş fəza fiqurunun müxtəlif tərəflərdən görünüşləri.
- Bələdçi.** Fiqurlara uyğun görünüşlərin müəyyən edilməsi.
- Müstəqil iş.** Dərslik: tap. №1,2. İD: tap. №1 – 4.
- Öyrənmə materialı.** Plan.
- Müstəqil iş.** Dərslik: tap. №3. İD: tap. №5 – 7.
- Məsələ həlli.** Dərslik: tap. №4,5. İD: tap. №8.
- Formativ qiymətləndirmə.**

Dərsin məzmunu. Şagirdlər fəza fiqurlarının səthinin müstəvi fiqur olduğunu bilirlər. Onlar 3-cü sinifdə “Müstəvi və fəza fiqurların əlaqəsi” mövzusunu keçərkən fəza fiqurlarının müxtəlif tərəflərdən görünüşləri ilə tanış olmuşlar. Bu dərsdə şagirdlər kublardan düzəldilmiş fəza fiqurunun üstdən, öndən və yandan görünüşlərini təsvir edəcəklər. Fiqurun planını quracaq və plana görə fiquru müəyyən edəcəkdir.

Müəllimin nəzərinə! Şagirdlərə fəza fiqurlarının müxtəlif tərəflərdən görünüşünü daha yaxşı izah etmək üçün əvvəldən kublardan bir neçə fiqur düzəldib sınıfə gətirmək məqsəd uyğundur. Kublardan düzəldilmiş fəza fiqurlarını daha yaxşı təsəvvür etmək üçün izometrik kağızdan istifadə olunur. Izometrik kağızı printerdən çıxardıb şagirdlərə paylamaq olar.


Mövzuya yönəltmə. Müəllim kublardan bəzi fiqurlar düzəldir. Onları bir-birinə yapışdırı, yaxud yapışqanlı lentlə bağlaya bilər. Müəllim şagirdlərə bu fiqurları müxtəlif tərəflərdən nümayiş etdirir və onların görünüşlərini çəkməyi xahiş edir.

ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırıq qruplarla yerinə yetirilə bilər. Qruplar növbə ilə işlərini təqdim edirlər. Nəticələr müzakirə edilir.


ÖYRƏNMƏ Bir neçə kubdan düzəldilmiş fəza fiquru həm əyani şəkildə, həm də izometrik kağız üzərində təsvirin proyektorla ekrana verilməsi ilə nümayiş etdirilə bilər. Fiqura üstdən, öndən, yandan baxdıqda fərqli müstəvi fiqurlar göründüyü izah

edilir. Şagirdlərdən bir neçəsi qarşıya çıxarılır, hərəsi fiqura müxtəlif tərəfdən baxmaqla gördükleri müstəvi fiqurları yazı taxtasına çəkirərlər. Müəllim kublardan düzəldilmiş fəza fiqurlarını izometrik kağız üzərində daha asan çəkmək mümkün olduğunu anladır.


Müəllimin nəzərinə! Adətən, fəza fiqurlarının görünüşləri öndən, arxadan, sağdan, soldan, üstdən və altdan olmaqla 6 növə bölünür. İbtidai siniflərdə şagirdlər yalnız 3 növ görünüşlə – öndən, üstdən və yandan görünüşlərlə tanış olacaqlar.



Fiqura üstdən də müxtəlif istiqamətlərdə baxmaq mümkündür. Üstdən görünüş əsas görünüşə (öndən) nəzərən qəbul olunur. Başqa sözlə, öndən baxılan istiqamətdə şaquli yuxarı qalxıb üstdən aşağı perpendikulyar baxılır. Məsələn, şəkildəki fiqura üstdən müxtəlif istiqamətlərdə baxdıqda görünüşləri fərqli olur. Öndən şaquli yuxarı qalxıb üstdən baxmaqla görünüş isə çərçivəyə alınmış fiqurdur.



Müxtəlif istiqamətlərdə baxmaqla üstdən görünüş




BƏLƏDÇİ Tapşırıqda fiqurlara uyğun görünüşləri müəyyən etmək tələb olunur. Nümunə tapşırığı izah edilir. Müzakirə əsasında fiqurların üstdən, öndən, yandan görünüşlər dəftərə çəkilir.

Cavab. a-2; b-3; c-1.


Şagirdlərin çətinlik çəkdikləri tapşırıqları daha aydın təsəvvür etməkləri üçün müəllim bu uyğun fiqurları kiçik kublardan düzəldib nümayiş etdirə bilər.

MÜSTƏQİL İŞ 1. Tapşırıq qruplarla yerinə yetirilə bilər. Bu zaman müəllim əvvəlcə nümunəni izah edir, sonra isə hər qrupa bir bənd verilir. Sonda qrupların işləri müzakirə olunur.



Müəllimin nəzərinə. Qrup təqdimatlarının müzakirəsi digər qrup üzvlərinin də həmin tapşırıga diqqətini artırır. İzahı dinlədikcə görünüşlərin doğru və ya səhv çəkildiyini şagirdlər özləri də müəyyən edə bilirlər. Bu isə tapşırığın bütün bəndlərinin birlikdə başa düşülməsinə yardım edir.

2. Tapşırıqda fiqurlara uyğun görünüşlərdəki səhvləri müəyyən etmək lazımdır. Bütün siniflə səhvlər müzakirə olunur və düzgün görünüşlər çəkilir.




Öyrənmə materialı. Kublardan düzəldilən fiqurun planı izah olunur. Müəllim bir neçə nümunə göstərə bilər.

"Fikirləş!" rubrikasındaki sual bütün siniflə müzakirə olunur. Hər sütundakı kubların sayını topladıqda fiquru təşkil edən bütün kubların sayına bərabər olar.


3. Tapşırıq qruplarda yerinə yetirilə bilər.

Cavab.



MƏSƏLƏ HƏLLİ 4. Məsələdə Lalənin kublardan düzəltdiyi fiqurun öndən, yandan və üstdən görünüşü verilib. Kublardan istifadə etməklə həmin fiquru düzəltmək, fiqurun planını qurmaq tələb olunur.

Cəlbetmə. Müəllimin verdiyi tapşırığı şagirdlər praktik olaraq yerinə yetirmələri məqsədəuyğundur. O, sadə bir neçə plan çəkir.



Müəllim şagirdlərə sual verir:


- Planları verilmiş fiqurlarda neçə kub var? Plana görə fiquru düzəldin.

Məsələnin həlli:

Məsələni praktik həll etmək məqsədəuyğundur.

- Bu zaman məntiqi mühakimələrdən də istifadə etmək olar:

– Kubun öndən görüşündə 4 kub varsa deməli fiqurun hündürlüyü və eni 2 kuba bərabərdir. Üstdən və yandan görünüşlərinə görə fiqurun dərinliyi də 1 kubdan ibarətdir. Deməli, fiqur belə olmalıdır.




Müzakirə. Fiquru kublardan fiqur onun görünüşlərini yoxlamaq olar. Kubları başqa cür yiğib alınan fiqurun görünüşlərini diqqət yetirilir. Heç bir başqa variantda alınan fiqurun görünüşləri dərslikdəki kimi alınmır.

5. Məsələdə Samirin oturacağı kvadrat formasında olan kublardan fiqur düzəltmək istədiyi deyilir. Onun əvvəlcə hər sıraya 3 kub düzdüyü, sonra isə oturacağın düz ortasındakı kubun üzərinə 4 kub qoyduğu qeyd olunur. Samirin cəmi neçə kubdan istifadə etdiyini tapmaq və fiqurun planını qurmaq tələb olunur.

Məsələnin həlli:

Məsələni praktik həll etmək məqsədəuyğundur. Məntiqi mühakimələr yürütməklə də məsələni həll etmək mümkündür.

Cavab.




Kubların ümumi sayını tapmaq üçün oturacaqdakı kubların sayına qüllədəki kublar əlavə olunur:

$$9 + 4 = 13.$$

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Görünüşünə görə fiquru müəyyən edir.	Tapşırıq, sual-cavab, məsələ	Dərslik, İD
Kublardan düzəldilmiş fiqurun müxtəlif tərəflərdən görünüşünü çəkir.	Praktik tapşırıq, sual-cavab, məsələ	Dərslik, İD
Verilmişisi fəza fiqurunun planını qurur.	Tapşırıq, məsələ	Dərslik, İD
Görünüşünə və planına görə kublardan düzəldilmiş fiquru qurur	Praktik tapşırıq, məsələ	Kublardan düzəldilmiş fiqurlar, dərslik, İD

İzometrik vərəq



LAYIHƏ

Ümumiləşdirici dərs

- Dərslik: səh. 18
- İş dəftəri: səh. 14

Köməkçi vasitələr: fəza fiqurlarının modelləri, kublar, pərgar, transportir, xətkeş.

Dərsin məzmunu. "Həndəsi fiqurlar" bölməsində formalasdırılan bacarıqlar bu dərsdə daha da möhkəmləndirilir. Sadə həndəsi fiqurlar – nöqtə, düz xətt, parça, şüa, çevrə haqqında biliklər yada salınır, çevrənin çəkilməsi, bucağın ölçülməsi və qurulması, koordinat şəbəkəsi, nöqtənin koordinatları bir daha təkrarlanır. Fəza fiqurlarının açılışı və kublardan düzəldilmiş fiqurun müxtəlif tərəflərdən görünüşü ilə bağlı suallar verilir, nümunələr üzərində cavablar yoxlanılır.


Müəllimin nəzərinə! Şagirdlər pərgarla və transportirlə işləyən vaxt təhlükəsizlik qaydalarına əməl olunmalıdır. Bu alətlərlə işləməkdə çətinlik çəkən şagirdlər xüsusi diqqət yetirmək və diferensial yanaşmaqla onların zəif cəhatlərini aradan qaldırmaq lazımdır.

Mövzuya yönəltmə. Şagirdlərə bölmə üzrə öyrənilən bütün açar sözlər xatırladılır. Hər anlayış səsləndikcə şagirdlərlə birlikdə məzmunu müzakirə edilir, nümunələr söylənilir. Müəllim dərslikdə uyğun mövzuları vərəqləyərək şagirdlərə keçilən anlayışları bir daha xatırlada bilər. Şagirdlər anlayışları əyani şəkildə də təsvir edə bilərlər.

Bölmə üzrə təkrarlanan anlayışlar: nöqtə, şüa, çevrə, çevrənin mərkəzi, radius, diametr, pərgar, dairə, bucaq, bucağın tərəfi və təpə nöqtəsi, açıq bucaq, dərəcə, transportir, şkala, koordinat, koordinat şəbəkəsi, koordinat başlanğıcı, koordinat oxları, yerdəyişmə, dönmə, naxış, həndəsi ornament, fəza fiqurunun açılışı, fiqurun müxtəlif tərəflərdən görünüşü, plan.

TAPŞIRIQLARIN HƏLLİ

1. Cavab. Mərkəzi A nöqtəsində olan çevrənin diametri 16 sm-dir.



2. Məsələni həll etmək üçün dəftərdə uyğun şəkil çəkib üzərində ölçülər göstərilir. Şəklə əsasən parçalar üzərində əməllər yerinə yetirilir.

I üsul.

$$AB = AO + OK + KC + CB$$

$$AB = 4 + (OM - KM) + 4 + 4$$



$$AB = 12 + (4 - 1) = 15 \text{ sm}$$

II üsul.

$$AB = AK + KB$$

$$AB = AK + 8$$

$$AK = AM - KM = 8 \text{ sm} - 1 \text{ sm} = 7 \text{ sm}$$



$$AB = 7 \text{ sm} + 8 \text{ sm} = 15 \text{ sm}$$

Cavab. AB = 15 sm


$$4. Həlli. 360^\circ : 5 \cdot 1 = 72^\circ. \text{ Cavab. } \angle LMN = 72^\circ$$

6. Həlli: Romblar çevrəni 6 bərabər hissəyə böldüyü üçün:

$$360^\circ : 6 \cdot 1 = 60^\circ$$


Cavab. 60°

7.




8. Dəftərdə cədvəl və diaqram tamamlanır.

- Ən yüksək temperatur yanvarın 1-də olub.
- Havanın temperaturu belə davam edərsə, yanvarın 8-də temperatur azalar.



10.



11. Bütün cavab variantları bir-bir yoxlanılır.

- A) variantında mavi ilə sarı üzvlər qonşudur. Açılış şəklinə görə isə onlar qonşu ola bilməz. Deməli, A deyil.




- B) variantında qara və qırmızı üzvlər qonşudur. Açılışda isə onlar qarşı tərəflərdən qonşudur. Deməli, B deyil.



- D) variantında bənövşəyi və çəhrayı üzvlər qonşudur. Açılış şəklinə isə onlar qarşı üzvlərdən qonşudur. Deməli, D deyil.

Cavab. C variantıdır.

12. Cavab. Samir şəkildəki sonuncu fiquru düzəlddi.



7-ci BÖLMƏ

Adı və onluq kəsrlər

Mövzu №	Adı	Saat	Dərslik (səh.)	İş dəftəri (səh.)
	Yada salın	2	6	
Mövzu 29	Bərabər kəsrlər	2	8	
Mövzu 30	Kəsrlərin müqayisəsi	2	11	
Mövzu 31	Məxrəcləri bərabər olan kəsrlərin toplanması və çıxılması	2	13	
Mövzu 32	Qarışiq ədədlər	3	16	
	Məsələ və misallar	2	18	
Mövzu 11	Onluq kəsrlər	2	19	
Mövzu 12	Onluq kəsrlərin müqayisəsi	2	22	
	Onluq kəsrlərin toplanması və çıxılması	2	24	
	Ümumiləşdirici tapşırıqlar	2	26	
	KSQ-5	1		
	cəmi	18		

Bölmənin qısa icmalı

Şagirdlər 3-cü sinifdə kəsr anlayışı ilə tanış olublar. Məxrəcləri bərabər olan kəsrlərin müqayisəsi, kəsr zolaqlarından istifadə etməklə bərabər kəsrləri müəyyən etməyi öyrənmişlər. Bu bölmədə şagirdlər kəsrin əsas xassəsini, bu xassədən istifadə etməklə verilən kəsrə bərabər kəsrin tapılması, məxrəcləri bir-birinin misli olan və surətləri bərabər olan iki kəsrin müqayisə qaydası öyrədilir. Bölmədə onluq kəsrlərə aid 3 mövzu – onluq kəsrlər haqqında ilkin təsəvvürlər, onların müqayisəsi və yeni mərtəbə yaranmayan hal üçün toplama və çıxma. Bu qaydaların tətbiqi ilə məsələ və misallar həll edəcəklər.

Neyə diqqət etməli?

Şagirdlər bu bölmədə kəsrin əsas xassəsindən istifadə etməklə bərabər kəsrlər yazacaq, verilən kəsrlərin bərabər olub olmadığını müəyyən edəcək. Bəzən şagirdlər kəsrin əsas xassəsini tətbiq edərkən surət və məxrəci eyni ədədə vurmaq və ya bölmək əvəzinə fərqli ədədlərə vururlar, kəsrin ixtisarı zamanı da yol verilən belə səhvlərə görə hesablama zamanı çətinlik yaranır. Surətləri bərabər olan kəsrlərin müqayisəsi zamanı bəzən şagirdlər məxrəclərin bərabər olan kəsrlərdəki kimi müqayisə edirlər. Belə səhvlərə yol verən şagirdlərə kəsr zolaqlar üzərində səhvlərini izah etmək olar.

Riyazi dilin inkişafı

Bölmədə kəsrin ixtisarı, ixtisar olunmayan kəsr, məxrəcləri bərabər olan kəsrlərin toplanması və çıxılması, cəmi 1-ə bərabər olan kəsrlər, qarışiq ədədlər, onluq kəsrlər, ondabırlar, yüzdəbirlər mərtəbəsi onluq kəsrlərin müqayisəsi anlayışlarının mənasına görə düzgün istifadəsinə xüsusi fikir verilməlidir.

Bölmədə mənimsədilən riyazi anlayış və terminlər

Bərabər kəsrlər, kəsrin ixtisar edilməsi, ixtisar olunmayan kəsr, qarışiq ədəd, qarışiq ədədin tam və kəsr hissəsi, adı kəsr, onluq kəsr, ondabırlar, yüzdəbirlər mərtəbəsi

Öncədən vacib olan bilik və bacarıqlar

- Kəsr
- Kəsrin surət və məxrəci
- Kəsr zolaqları
- Bərabər kəsrlər
- Kəsrlərin müqayisəsi
- Mərtəbə vahisləri

Fənlərarası integrasiya

Gündəlik həyatda daha çox dəqiqliyin tələb olunduğu hallara rast gəlinir. Bəzən bunu tam ədədlərlə təmin etmək çətin olur. Bu hallarda adı və onluq kəsrlərdən istifadə olunur. Məsələn, tərəzidə hər hansı bir kütləni dəqiqliklə kilogramla ifadə etmək üçün, yaxud malların qiymətini göstərmək üçün onluq kəsrlərdən istifadə olunur.

Mövzu 29

Bərabər kəsrlər

- Dərslik: səh. 8
- İş dəftəri: səh. 4

Təlim məqsədləri

- Kəsrləri konkret əşya vasitəsilə modelləşdirir (1.1.6).
- Kəsrləri ədəd oxunda təsvir edir (1.1.6).
- Kəsrin surət və məxrəcini eyni ədədə vurmaqla bu kəsrə bərabər kəsrləri tapır (1.1.7).
- Kəsrin surət və məxrəcinin ortaq böləni varsa, hər iksini bu bölənə bölməklə ilkin kəsrə bərabər kəsri tapır (1.1.7).
- Uzunluğu adı və onluq kəsrlərdən istifadə etməklə ifadə edir (1.1.8).
- İki əşya qrupunun kəsrə ifadə olunan hissələrini müqayisə edir (1.3.3).

Köməkçi vasitələr: Kublar, rəngli kağızlar, kəsr zolaqları, ədəd oxu çəkilmiş vərəqlər, iş vərəqləri.

Elektron resurslar:

<https://www.mathwarehouse.com/fractions/manipulatives/visual-fractions.php>

<https://www.nctm.org/Classroom-Resources/Illuminations/Interactives/Fraction-Models/>

Dərsin qısa planı

1. **Şəkil üzrə iş.** Bölmənin 1-ci səhifəsi üzrə sualların müzakirəsi.
2. **Araşdırma-müzakirə.** Verilən kəsrlərin dairənin hansı hissəsini ifadə etdiyinin müəyyən edilməsi.
3. **Öyrənmə.** Kəsrin surət və məxrəcinin eyni ədədə vurulması və bölünməsi.
4. **Bələdçi.** Verilən kəsrlərə bərabər kəsrlərin yazılıması.
5. **Müstəqil iş.** Dərslik: tap. № 1-6. İD: tap. № 1-7.
6. **Öyrənmə materialı.** Kəsrin ixtisar edilməsi, ixtisar olunmayan kəsrlər.
7. **Müstəqil iş.** Dərslik: tap. № 7-11. İD: tap. № 8-11.
8. **Məsələ həlli.** Dərslik: tap. № 12-14. İD: tap. № 12-15.
9. **Formativ qiymətləndirmə.**

Dərsin məzmunu. Dərsdə şagirdlər kəsrin surət və məxrəcinin eyni ədədə vurmaqla və ya bölməklə verilən kəsrə bərabər olan kəsri tapmaq qaydasını öyrənəcəklər. Kəsrin ixtisarı, ixtisar olunmayan kəsr anlayışları ilə tanış olacaqlar. Uyğun qaydaların tətbiqi ilə məsələ və misallar həll edəcəklər.

Müəllimin nəzərinə! Mövzuda şagirdlər bərabər kəsrlərin müəyyən edilməsi, eləcə də verilmiş kəsrə bərabər olan kəsrin tapılması qaydasını öyrənəcəklər. Şagirdlər 3-cü sinifdə kəsr zolaqlarından istifadə etməklə bərabər kəsrləri müəyyən etməyi öyrənioblər. Bu dərsdə kəsrin əsas xassəsinə əsasən verilən kəsrə bərabər olan kəsri müəyyən etməyi də öyrənəcəklər. Çətinlik çəkən şagirdlər kəsr zolaqlarından istifadə


edə bilərlər. Kəsrin başqa ədədlərdən fərqi ondadır ki, bir kəsrə bərabər olan sonsuz sayıda kəsr var. Kəsrin bu xüsusiyyəti onu başqa ədədlərdən fərqləndirir. **Mövzuya yönəltmə.** Müəllim lövhəyə eyni uzunluqlu üç zolaq çəkir. Zolaqlardan birini 2, digərini 4, üçüncüünü isə 8 bərabər hissəyə bölür.



Müəllim şagirdlərə istiqamətləndirici suallar verir:

- 1-ci zolağın hansı hissəsi rənglənib? 2-ci zolağın hansı hissəsi rənglənib? 3-cü zolağın hansı hissəsi rənglənib? Bu hissələri bir-birinə bərabərdirmi? Bu bərabərliyi kəsrlərlə necə yazmaq olar?

ARAŞDIRMA-MÜZAKİRƏ Dairənin rənglənmiş hissələri müxtalif kəsrlərlə ifadə olunub. Bu kəsrlərin dairənin hansı hissəsini ifadə etdiyini tapmaq tələb olunur. Bu zaman şagirdlər dairələrin rənglənmiş hissələrinə uyğun kəsrlərə diqqət yetirirlər. Hər hissəyə uyğun dairə üzərində rənglənmiş hissələr müqayisə olunur. Bu hissələrin dairənin bərabər hissəsini ifadə edən kəsrlər olduğu qeyd olunur. Bu qayda ilə dairəni 10 bərabər hissəyə bölib, 5-ini rəngləməklə bərabər kəsr alınacağı müəyyən edilir.



Müəllim şagirdlərə istiqamətləndirici suallar verə bilər:

- 1-ci təsvirdə dairənin hansı hissəsi rənglənib? 2-ci, 3-cü, 4-cü təsvirlərdə dairənin hansı hissəsi rənglənib? Bu hissələrin dairənin yarısına bərabər olduğunu necə izah etmək olar? Dairənin yarısını ifadə edən başqa hansı kəsrləri yazmaq olar? Məxrəci 10 olan hansı kəsr yazsaq dairənin yarısına uyğun hissəni göstərər?

Müəllim əlavə suallar da verə bilər:

- Təsvirlərə uyğun kəsrlər arasında hansı əlaqə var?
- Şagirdlər hər bir kəsrin $\frac{1}{2}$ -in surət və məxrəcinin eyni bir ədədə hasilindən alındığını söyləyirlər.

$$\frac{1}{2} = \frac{1 \cdot 2}{2 \cdot 2} = \frac{2}{4}, \frac{1}{2} = \frac{1 \cdot 3}{2 \cdot 3} = \frac{3}{6}, \frac{1}{2} = \frac{1 \cdot 4}{2 \cdot 4} = \frac{4}{8}, \frac{1}{2} = \frac{1 \cdot 5}{2 \cdot 5} = \frac{5}{10}$$

Müəllimin nəzərinə! Texniki imkanı olan siniflərdə müxtalif web alətlərin köməyiylə dairənin, kvadratın hissələrini ifadə edən kəsrləri göstərmək olar.

<https://www.nctm.org/Classroom-Resources/Illuminations/Interactives/Fraction-Models/>

Pitsa dilimləri üzərində kəsrlərin təsviri üçün aşağıdakı linkdən istifadə etmək olar.

ÖYRƏNMƏ Kəsrin surət və məxrəcini sıfırdan fərqli eyni ədədə vurulması və ya böldükdə həmin kəsrə bərabər kəsr alındığı qeyd olunur.


Kəsrin surət və məxrəcini eyni ədədə vurulması ilə bağlı nümunə lövhədə yazılır və izah edilir.



Eyni qayda ilə kəsrin surət və məxrəcini eyni ədədə bölməsi ilə bağlı nümunə lövhədə yazılır və izah edilir.



Fikirləş tapşırığı səsləndirilir. Şagirdlər $\frac{12}{18}$ kəsrinə bərabər olan müxtəlif kəslər söyləyirlər. Müəllim şagirdləri istiqamətləndirmək üçün lövhədə belə bir sxem çəkə bilər.



Müəllimin nəzərinə! Şagirdlərə kəsrin əsas xassəsi haqqında məlumat verərkən surət və məxrəcin eyni ədədə vurulması və ya bölməsini xüsusi qeyd etmək lazımdır. Bəzən şagirdlər bərabər kəslərləri yazarkən surət və məxrəci fərqli ədədlərə vurur və ya böülürlər. Belə şagirdlərlə səhvlər üzərində işin təşkili zamanı onlara bərabər hesab etdikləri kəslərləri kəsr zolaqlarında, yaxud ədəd oxunda təsvir etməyi tapşırmaq olar.

BƏLƏDÇİ Boş xanalara uyğun ədədlər müəyyən edilir və verilən kəslərlə bərabər kəslərlər yazılır.

MÜSTƏQİL İŞ 1. Təsvirlərə uyğun kəslərlər yazılır. Bu kəslərin bərabər olub-olmadığı müəyyən edilir.

Müəllimin nəzərinə! Bu tipli tapşırıqları iki üsulla həll etmək olar. Birinci üsulda təsvirlərin rəngli hissələri müqayisə olunur: tapşırıqda yalnız a) bəndindəki fiqurun rənglənmiş hissələri bərabərdir. Sonra isə tər təsvirin rənglənmiş hissəsi kəslərlə ifadə olunur.

$$a) \frac{6}{9} = \frac{2}{3}$$

İkinci üsul isə hər təsvirə uyğun kəslərlər yazılır və onların bərabərliyi müəyyən olunur.

$$a) \frac{6}{9} * \frac{2}{3} \quad b) \frac{2}{8} * \frac{2}{4} \quad a) \frac{5}{12} * \frac{1}{3}$$

Bu kəslərdən yalnız a) bəndində surət və məxrəci 3-ə böldükdə ikinci kəsr alınır.

$$a) \frac{6:3}{9:3} = \frac{2}{3}$$

Müəllim belə şagirdlərə istiqamətləndirici suallar verməklə onları yönləndirə bilər:

– Təsvirlərə uyğun rənglənmiş hissə hansı kəslə ifadə olunur? Hansı təsvirdə rənglənmiş hissələr bərabərdir?

2. Ədəd oxunda verilən nöqtələrə uyğun bərabər kəslərlər yazılır.

3. Boş xanalara uyğun ədədlər yazılır.

4. Şagirdlər tapşırığı kəsrin əsas xassəsindən istifadə etməklə yerinə yetirirlər. Məsələn:

$$\frac{1}{2} * \frac{4}{6} \rightarrow \frac{1 \cdot 3}{2 \cdot 3} = \frac{3}{6} \rightarrow \frac{3}{6} \neq \frac{4}{6} \rightarrow \frac{1}{2} \neq \frac{4}{6}$$

$$\frac{1}{3} * \frac{3}{9} \rightarrow \frac{1 \cdot 3}{3 \cdot 3} = \frac{3}{9} \rightarrow \frac{1}{3} = \frac{3}{9}$$

Müəllimin nəzərinə! Bəzən şagirdlər iki kəsrin bərabər olub-olmadığını müəyyən etmək üçün bu kəslərlə müqayisə etməyə çalışırlar. Lakin kəslərin bərabər olub-olmadığını yoxlamaq üçün onları müqayisə etməyə ehtiyac yoxdur. İki ədədi müqayisə etmək onlar arasında münasibəti müəyyən etmək deməkdir. Yəni, hansının böyük və kiçik olduğunu, yaxud onların bərabər olduğunu tapmaq deməkdir. Burada kəsrin əsas xassəsindən istifadə etməklə onların bərabər olub-olmadığını göstərmək yetərlidir. Şagirdlər kəslərin müqayisə qaydası ilə növbəti mövzuda tanış ola-caqlar.

5. Verilən kəslərlər arasında digər ikisə bərabər olmayan kəsr müəyyən olunur.

$$\frac{6}{10} \frac{1}{6} \frac{3}{5} \rightarrow \frac{6:2}{10:2} \frac{1}{6} \frac{3}{5} \rightarrow \frac{3}{5} \frac{1}{6} \frac{3}{5} \rightarrow \frac{1}{6}$$

6. Verilmiş hər kəsrə bərabər 3 kəsr yazılır.

Müəllimin nəzərinə! Tapşırığı yarış şəklində yerinə yetirmək olar. Müəllim müəyyən zaman ərzində şagirdlərə verilən kəsrə bərabər olan kəslər yazmağı tapşırır. Vaxt bitdikdən sonra hər şagird parti yoldaşının cavabını yoxlayır. Düzgün və daha çox kəsr yanan şagirdlər müəyyən edilir.

Öyrənmə materialı. Kəsrin surət və məxrəcini eyni ədədə bölməsi *kəsrin ixtisar* edilməsi adlanır. Kəsrin ixtisar etməklə onun surət və məxrəcini daha kiçik ədədlər olan kəslərlə əvəz etmək mümkün olduğu qeyd olunur. Əgər kəsrin ixtisar etmək mümkün deyilsə buna *ixtisar olunmayan kəsr* deyilir.

Kəsləri, adətən, ixtisar olunmayan kəsr şəklində yazılırlar. Bunun üçün verilmiş kəsr ixtisar edilir. Kəsrin ixtisar edilməsində əsas məqsəd hesablama zamanı daha kiçik ədədlərlə işləməkdir. Bəzən kəsrin

ixtisar olunmayan kəsr alınana qədər ardıcıl olaraq bir neçə dəfə ixtisar etmək lazım olur.

Müəllimin nəzərinə! Kəsrin ixtisarı zamanı şagirdlər bölmənmə əlamətlərindən istifadə etməklə kəsrin daha tez ixtisar edə bilərlər. Bunun üçün 2-yə, 3-ə, 5-ə, 6-ya, 9-a və 10-a bölmənmə əlamətləri yada salmaq olar.. Məsələn, müəllim lövhəyə bir neçə kəsr yazır: $\frac{6}{9}; \frac{16}{18}; \frac{35}{45}$. Şagirdlərə istiqamətləndirici suallar verilir: – 6 və 9 ədədləri hər ikisi hansı ədədə bölünür? 16 və 18 ədədlərinin hər ikisi hansı ədədə bölünür? Bunu necə müəyyən etdiniz? Kəsrin ixtisar etdikdə hansı kəsr alınır?

Şagirdlər kəsrin surət və məxrəcini eyni ədədə bölməklə, bir neçə dəfə ixtisar edirlər. Buna ardıcıl ixtisar deyilir. Yuxarı siniflərdə şagirdlər ən böyük ortaq bölmənən (ƏBOB) anlayışı ilə tanış olduqdan sonra kəsləri ixtisar olunmayan kəsr şəklində daha asan yazımaq qaydasını öyrənəcəklər.

Kəsrin ixtisar edilmədiyini müəyyən etmək üçün surət və məxrəcin böldündüyü eyni ədədin olmadığını müəyyən etmək lazımdır. Məsələn, müəllim lövhəyə bir neçə kəsr yaza bilər. $\frac{3}{5}; \frac{7}{10}; \frac{16}{21}$ və s. Şagirdlərə istiqamətləndirici suallar verilir.

– 3 və 5 ədədlərinin hər ikisinin böldündüyü ədəd var mı? 7 və 10 ədədlərinin hər ikisinin böldündüyü ədəd var mı?

7. Boş xanalara uyğun ədədlər tapılır.

8. Kəslər ixtisar edilir.

9. Ixtisar olunmayan kəslər müəyyən edilir.

10. Kəslər ardıcıl ixtisar edilir.

11. Qanunauyğunluğu davam etdirilməklə, növbəti kəslər tapılır. Alınan kəsləri ixtisar etmək mümkün dursa qanunauyğunluq davam etdirilir.

Diferensial təlim

Dəstək. Müəllim lövhəyə bir kəsr yazır. Şagirdlər bu kəsrə bərabər 3 kəsr yazmayı tapşırır.

Dərinlaşma. Lövhəyə iki şagird çıxarılır. Müəllim şagirdlərin hər birinə ixtisar oluna bilən kəsr söyləməyi tapşırır. Bir şagirdin söylədiyi kəsrin digər şagird ixtisar edir.

Oyun. Masaya üzərində kəslər yazılmış rəngli kartlar və uyğun rəngdə dairə 3 masaya düzülür. 4 oyunçu hərə bir rəng seçir. Həmin rəngdəki kəsləri və dairələri götürür. Müəyyən vaxt ərzində dairələri kartdakı kəsrə bərabər olan kəslərinin üzərinə qoyur. Daha çox bərabər kəsr tapan oyunçu 1 xal qazanır.

$\frac{3}{8}$	$\frac{1}{4}$	$\frac{4}{6}$	$\frac{12}{16}$
Blue	Red	Green	Yellow
Blue	Red	Green	Yellow
Blue	Red	Green	Yellow

$\frac{3}{12}$	$\frac{9}{24}$	$\frac{2}{3}$	$\frac{6}{8}$
$\frac{6}{16}$	$\frac{24}{32}$	$\frac{5}{20}$	$\frac{8}{12}$
$\frac{6}{9}$	$\frac{12}{32}$	$\frac{2}{8}$	$\frac{3}{4}$

Məsələ Həlli 12. Məsələdə Səbinənin kəsdiyi sarı və qırmızı lənlərin uzunluqlarının bərabər, yoxsa fərqli olduğunu tapmaq tələb olunur.

Cəlbetmə. Lövhəyə iki şagird çıxarılır. Müəllim şagirdlərin hər birini eyni uzunluqlu (məsələn, 20 sm) lənt verir. Bu lənlərdən birini 2 hissəyə qatlayır və kəsir. Digər lenti isə 2 hissəyə qatlayır, həmin hissələri də iki hissəyə qatlayır. Alınan 4 hissədən 3-ünü götürmək üçün lənt kəsilir. Birinci lentin yarısı ilə ikinci lentin $\frac{3}{4}$ hissəsini qarşılaşdırılır və bərabər olub olmadığı müəyyən edilir. Uyğun kəslərlə lövhədə yazılır və bərabər olub olmadığı qeyd edilir.



Məsələnin həlli:

$\frac{3}{4} \text{ ilə } \frac{9}{12}$ kəslərinin bir-birinə bərabər olub olmadığı yoxlanılır.

$$\frac{3}{4} * \frac{8}{12} \rightarrow \frac{3 \cdot 3}{4 \cdot 3} * \frac{8}{12} \rightarrow \frac{9}{12} \neq \frac{8}{12}$$

Cavab. Bu hissələrin uzunluqları fərqlidir.

Müzakirə. Məsələni fərqli üsulla həll edən şagirdlərin fikirləri müzakirə edilə bilər.

13. Məsələdə velosipedçilərin qət etdikləri məsafələr bərabər olub olmadığı müəyyən etmək və onlar arasındaki məsafənin neçə kilometr olduğunu tapmaq tələb olunur.


Cəlbetmə. Müəllim lövhədə düz xətt çəkir və 5 hissəyə böllür.



Şagirdlərə istiqamətləndirici suallar verilir.

– Anar yolun $\frac{1}{4}$ hissəsini gedərsə, o hansı nöqtədə olacaq? Samir yolun $\frac{2}{4}$ hissəsini qət etdikdə hansı nöqtədə olacaq? Anar və Samir arasında məsafə yolun hansı hissəsi olar? Yolun uzunluğu 4 m olarsa bu məsafələri necə tapmaq olar?


Alınan təsvir lövhədə çəkilir.



Sinifdə tapşırığı şagirdlərlə əyani şəkildə də yerinə yetirmək olar.

Məsələnin sxemi çəkilir.





Məsələnin həlli:

- Velosipedçilərin qət etdiyi yolların uzunluqlarının bərabər yoxsa fərqli olduğu müəyyən olunur.

$$\frac{1}{3} * \frac{5}{12} \rightarrow \frac{4}{12} \neq \frac{5}{12}$$

Deməli, velosipedçilərin qət etdiyi yolların uzunluqları fərqlidir.

- Qəsəbələr arasındaki məsafənin 24 km olduğunu nəzərə alaraq, həmin anda velosipedçilərin getdikləri yolun uzunluqları tapılır.

1-ci velosipedçi $\Rightarrow 24 : 3 \cdot 1 = 8$ km.

2-ci velosipedçi $\Rightarrow 24 : 12 \cdot 5 = 10$ km.

- Velosipedçilər arasında qalan məsafənin müəyyən olunması üçün qəsəbələr arasındaki məsafədən velosipedçinin getdiyi yolların cəmi çıxılır.

$$24 - (8 + 10) = 6 \text{ km.}$$

Cavab: Həmin anda velosipedçilər arasında məsafə 6 km olar.


Müzakirə. Velosipedçilər arasında qalan məsafəni tapmaq üçün sxem üzərində qalan hissənin $\frac{3}{12}$ -ə bərabər olduğu, 24 ədədinin $\frac{3}{12}$ hissəsinin 6 km olduğunu müəyyən etmək olar.

14. Məsələdə Lalənin dostları ilə pitsanın neçə dilimi bölməli olduğunu tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim masaya rəngli kağızdan kəsilmiş eyni ölçülü iki dairə qoyur.



Sonra dairələrdən birini 4 hissəyə bölüb, onlardan ikisini götürür. Digər dairəni isə 2 hissəyə bölür.





Şagirdlərə suallar verilir:

- Bu dairənin neçə hissəsini götürsək, əvvəlki dairənin $\frac{2}{4}$ hissəsinə bərabər olar? Bunu necə müəyyən etmək olar?

Məsələnin həlli:

Məsələnin sxemi çəkilir. Dairə 8 bərabər hissəyə bölnür. Onlardan 6-sı rənglənir və uyğun kəsr yazıılır. Digər dairə isə 16 yera bölünür.



$$\frac{6}{8} = \frac{6 \cdot 2}{8 \cdot 2} = \frac{12}{16}$$

İkinci dairənin uyğun hissəsi rənglənir və uyğun kəsrin surət və məxrəci 2-yə vurulur.

Cavab: Gətirilən dostları ilə pitsanın 12 dilimini bölüşəcək.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Kəsrləri əşyaların və həndəsi fiqurların hissələri ilə modelləşdirir.	Şifahi sual-cavab, tapşırıq	Kəsr zolaqları, dərslik, İD
Verilmiş kəsrin yerini ədəd oxunda müəyyən edir.	Tapşırıq, məsələ	Ədəd oxu çəkilmiş vərəqlər, dərslik, İD
Verilmiş kəsrin surət və məxrəcini eyni ədədə vurmaqla ona bərabər kəsri alır.	Tapşırıq, misal, məsələ, oyun	Dərslik, İD, iş vərəqləri
Verilmiş kəsrin surət və məxrəcini eyni ədədə bölməklə ona bərabər kəsri alır.	Tapşırıq, misal, məsələ, oyun	Dərslik, İD, iş vərəqləri
Bütün yolun hissəsini adı kəsrlərlə ifadə edir.	Məsələ	Dərslik, İD
Əşyalar qrupunun verilmiş kəsrlərə uyğun hissələrini müqayisə edir.	Məsələ	Dərslik, İD

LAVİHƏ

Mövzu 30

Kəsrlerin müqayisəsi

- Dərslik: səh. 10
- İş dəftəri: səh. 7

Təlim məqsədləri

- Kəsrleri ədəd oxunda təsvir etməklə müqayisə edir (1.1.6).
- Ədəd oxundan istifadə etməklə kəsrleri sıralayır (1.1.7).
- Məxrəcləri eyni olan kəsrleri surətlərinə görə müqayisə edir (1.1.7).
- Birinin məxrəci digərinin misli olan iki kəsr müqayisə edir (1.1.8).
- Surətləri eyni olan kəsrleri məxrəclərinə görə müqayisə edir (1.1.7).
- Eyni məxrəcli kəsrleri surətlərinə görə sıralayır (1.1.7).
- İki əşya qrupunun kəsrə ifadə olunan hissələrini müqayisə edir (1.3.3).

Köməkçi vasitələr: Kublar, rəngli kağızlar, kəsr zolaqları, ədəd oxu çəkilmış iş vərəqləri.

Elektron resurslar:


<https://www.splashlearn.com/math/comparing-fractions-using-benchmark-fractions-games>
<https://www.splashlearn.com/s/math-games/comparing-unit-fractions-using-real-world-models>

Dərsin qısa planı

- Araşdırma-müzakirə.** Kütləsinə görə meyvələrin müqayisəsi.
- Öyrənmə.** Birinin məxrəci digərinin misli olan iki kəsrin müqayisəsi.
- Bələdçi.** Kəsrlerin müqayisəsi.
- Müstəqil iş.** Dərslik: tap. № 1-3. İD: tap. №.1-6.
- Öyrənmə materialı.** Surətləri bərabər olan kəsrlerin müqayisəsi.
- Müstəqil iş.** Dərslik: tap. № 4-6. İD: tap. №.7,8.
- Məsələ həlli.** Dərslik: tap. № 7,8. İD: tap. № 9-10.
- Formativ qiymətləndirmə.**

Dərsin məzmunu. Dərsdə şagirdlər birinin məxrəci digərinin mislinə bərabər olan, surətləri bərabər olan kəsrlerin müqayisə qaydalarını öyrənəcəklər. Bu qaydaların köməyiylə ilə məsələ və misallar həll edəcəklər.

Mövzuya yönəltmə. Müəllim şagirdlərin 3-cü sinifdə məxrəcləri bərabər olan iki kəsrin müqayisə qaydasını yada salır, bununla əlaqədar sual və tapşırıqlar verir. Bunu kəsr zolaqları ilə, yaxud eyni fiqurun hissələri ilə təsvir etmək olar.



$$\frac{2}{5} < \frac{4}{5}$$




ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırığı yerinə yetirmək üçün şagirdlər bir neçə üsuldan istifadə edə bilərlər. $\frac{1}{2}$ tondan az və ya çox olan meyvəni müəyyən etmək üçün şagirdlər tonla verilən kütlələri kiloqramla ifadə edə bilər. Bu zaman $\frac{1}{4} \text{ t} = 250 \text{ kq}$, $\frac{5}{8} \text{ t} = 625 \text{ kq}$ alınacaq. Deməli, armud 250 kq, alma isə 625 kq-dır. İkinci üsulun mahiyyəti isə belədir. $\frac{1}{2}$ tonun 500 kq-a bərabər olduğunu şagirdlər 3-cü sinifdə bilirlər. Əvvəl 500 kq və 250 kq, sonra 500 kq və 625 kq müqayisə olunur. 250 kq 500 kq-dan az olduğundan, armud $\frac{1}{2}$ tondan az olacaq. Eyni qayda ilə almanın $\frac{1}{2}$ tondan çox olduğunu göstərmək olar.

ÖYRƏNMƏ Bəzən iki kəsrin birinin məxrəci digərinin məxrəcinin mislinə bərabər olur. Bu halda kəsrleri məxrəcləri bərabər olan kəsr şəklində yazımaqla müqayisə etmək mümkün olduğu vurgulanır. Müəllim dərslikdə verilən nümunə tapşırığı lövhədə yazıb şagirdlərlə birlikdə müzakirə edir.

Müəllim şagirdlərin diqqətini fikirləş tapşırığına yönəldir. Şagirdlər $\frac{1}{2}$ kəsrindən istifadə etməklə $\frac{2}{6}$ və $\frac{3}{4}$ kəsrlerini müqayisə etməlidirlər. Bunu iki üsulla etmək olar.

- Kəsr zolaqlarından istifadə etməklə.

- $\frac{2}{6}$ və $\frac{3}{4}$ kəsrlerinin hərbi



ayrı-ayrılıqda $\frac{1}{2}$ ilə müqayisə edilir.

$\frac{2}{6}$ və $\frac{1}{2}$ kəsrlerini müqayisə etmək üçün $\frac{1}{2}$ kəsrinin surət və məxrəci 3-ə vurulur:

$$\frac{2}{6} * \frac{1}{2} \rightarrow \frac{2}{6} * \frac{1 \cdot 3}{2 \cdot 3} \rightarrow \frac{2}{6} < \frac{3}{6} \quad \text{Deməli, } \frac{2}{6} < \frac{1}{2}$$

$\frac{1}{2}$ və $\frac{3}{4}$ kəsrlerini müqayisə etmək üçün $\frac{1}{2}$ kəsrinin surət və məxrəci 2-yə vurulur:

$$\frac{1}{2} * \frac{3}{4} \rightarrow \frac{1 \cdot 2}{2 \cdot 2} * \frac{3}{4} \rightarrow \frac{2}{4} < \frac{3}{4} \quad \text{Deməli, } \frac{1}{2} < \frac{3}{4}$$

Buradan isə $\frac{2}{6} < \frac{1}{2} < \frac{3}{4}$

Müəllim araştırma tapşırığına bir daha qayida bilər. Bunun üçün kəsrleri belə müqayisə etmək olar:

$$\frac{1}{4} * \frac{1}{2} \rightarrow \frac{1}{4} * \frac{1 \cdot 2}{2 \cdot 2} \rightarrow \frac{1}{4} < \frac{2}{4} \quad \text{Deməli, } \frac{1}{4} < \frac{1}{2}$$

$$\frac{1}{2} * \frac{5}{8} \rightarrow \frac{1 \cdot 4}{2 \cdot 4} * \frac{5}{8} \rightarrow \frac{4}{8} < \frac{5}{8} \quad \text{Deməli, } \frac{1}{2} < \frac{5}{8}$$

Buradan isə $\frac{1}{4} < \frac{1}{2} < \frac{5}{8}$

Müəllimin nəzərinə! İxtiyari iki kəsr müqayisəsi zamanı $\frac{1}{2}$ kəsrindən “etalon” kimi istifadə edilməsi qaydası çox əlverişlidir. Bu zaman kəsrleri ortaq məxrəcə gətirməyə ehtiyac qalmır. Verilən iki kəsrin hər biri “etalon” ilə, yəni $\frac{1}{2}$ ilə müqayisə olunur. $\frac{1}{2}$ -dən kiçik

kəsr kiçik, $\frac{1}{2}$ -dən böyük kəsr isə böyükdür. Müəllim bu üsulla kəsrlərin müqayisəsinə aid bir neçə tapşırıq verə bilər. Yaxud, dərslikdəki bəzi tapşırıqları etalon-dan istifadə etməklə müqayisə etməyi tapşırıa bilər. Texniki imkanlar olan siniflərdə belə interaktiv oyunlar oynamamaq olar.

<https://www.splashlearn.com/math/comparing-fractions-using-benchmark-fractions-games>

BƏLƏDÇİ Təsvirə uyğun kəsrlər yazılır və müqayisə olunur.

MÜSTƏQİL İŞ 1. Kəsrlər müqayisə edilir.
2. Boş xanalara uyğun bir neçə ədəd müəyyən edilir.
3. Verilən kəsrlər dairədəki kəsrlə müqayisə edilir.

Hər biri müqayisəyə uyğun nümunə yazılır.

Öyrənmə materialı. Surətləri bərabər olan iki kəsrin müqayisə qaydası izah olunur.

Texniki imkanlar olan siniflərdə belə interaktiv oyunlar oynamamaq olar.

<https://www.splashlearn.com/math-games/comparing-unit-fractions-using-real-world-models>


4. Kəsrlər müqayisə edilir.
5. Boş xanaxa hansı hərfə uyğun kəsrin yazılıcağını tapmaq tələb olunur. Bunun üçün əvvəlcə kəsrin ədəd oxu üzərindəki yeri müəyyən olunur.

Birinci tapşırıqda ədəd oxunda vahid 6 yerə bölündüyü üçün kəsr də məxrəci 6 olan kəsrlə ifadə edilir.

$$\frac{2}{3} = \frac{2 \cdot 2}{3 \cdot 2} = \frac{4}{6}$$

Hər hərfə uyğun kəsr yazılır.

$$A = \frac{1}{6} \quad B = \frac{4}{6} \quad C = \frac{5}{6}$$



Verilən kəsr B nöqtəsinə uyğundur. Ondan kiçik isə A nöqtəsidir.


$$A = \frac{1}{6}$$

İkinci tapşırıqda ədəd oxunda vahid 8 yerə bölündüyü üçün kəsr də məxrəci 8 olan kəsrlə ifadə edilir.

$$\frac{10}{16} = \frac{10:2}{16:2} = \frac{5}{8}$$

Hər hərfə uyğun kəsr yazılır.

$$D = \frac{3}{8} \quad E = \frac{6}{8} \quad F = \frac{7}{8}$$



Verilən kəsr D və B nöqtələrinin arasında yerləşir. Bu kəsrdən böyük E və F nöqtələridir.

$$E = \frac{6}{8} \quad F = \frac{7}{8}$$

Yadda saxla. Üsul surətləri bərabərləşdirməklə kəsr-lərin müqayisəsinə əsaslanır.


Müəllimin nəzərinə! Əvvəlki təlim materialında şagirdlər kəsrləri məxrəcləri bərabərləşdirməklə müqayisə edirdilər. Bu qaydadan istifadə etməklə isə şagirdlər kəsrləri surətlərini bərabərləşdirməklə müqayisə edirlər. Müəllim bir daha fərqi izah edə bilər. Məxrəcləri bərabər olan kəsrlərdən surəti böyük olan kəsr böyükdür. Surətləri bərabər olan kəsrlərdən isə məxrəci kiçik olan kəsr böyükdür. Bu xassələrin izahını şagirdlər yuxarı siniflərdə kəsr bölmə kimi izah olunduqda öyrənəcəklər.

6. Surətləri bərabərləşdirməklə kəsrlər müqayisə edilir.

Praktik tapşırıq. Şagirdlərə iş vərəqləri paylanır. Kartlar masaya üzüsağı düzülür. Hər şagird iki fərqli rəngdə kart seçir və boş çərçivələrə yerləşdirir, müqayisə edib uyğun işarəni yazar. Kəsrləri ədəd oxunda təsvir etməklə cavabin doğruluğu yoxlanılır. Kartları açıb ədədləri müqayisə etdikdən sonra kartlar yerinə qoyulur və qarışdırılır. Sonra növbəti şagird 2 fərqli rəngli kartı açır. Kartların sayını artırmaq olar.



Şagirdin adı: _____





Diferensial təlim

Dəstək. Müəllim lövhədə hər hansı bir kəsr yazır. O, əvvəlcə məxrəci bu kəsrlərlə eyni olan, bu kəsrdən böyük və kiçik kəsrlər yazımayı tapşırır. Sonra isə surəti bu kəsrə bərabər olan, bu kəsrdən böyük və kiçik kəsr yazmayı xahiş edir.

Dərinlaşdırma. Müəllim lövhəyə iki kəsr yazır. Şagirdlər bu kəsrlər arasında olan bir kəsr yazır. Sonra bu üç kəsri artan, yaxud azalan sıra ilə düzürlər.



Məsələ Həlli 7. Ustanın hansı buruqdan istifadə etdiyini tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim belə bir sxem çəkir və şərti izah edir. Qələm qabının hündürlüyü $\frac{8}{10}$ dm-dir. Uzunluqları 9 sm və 7 sm olan karandaşların hansı qələm qabına tam olaraq yerləşər?



Müəllim əvvəlcə qabin hündürlüyü santimetrlə ifadə etməyi tapşırır, sonra isə hansı karandaşın bu qaba tam yerləşdiyini müəyyən etməyi tapşırır.


Dərslikdəki məsələnin şərətini izah edərkən müəllim qeyd edir ki, hər burğu öz uzunluğu qədər deşik aça bilər. Başqa sözlə, divarda lazım olan uzunluqlu deşik açmaq üçün elə burğu seçmək lazımdır ki, onun uzunluğu açmaq lazım olan deşiyin uzunluğuna ya bərabər olsun, ya da ondan uzun olsun.




Məsələnin həlli:

- Buruqların uzunluğu divarda açılacaq deşiyin dərinliyi ilə müqayisə edilir. Bununla yanaşı uyğun uzunluqlu xətlər çəkməklə deşiyin dərinliyi ilə buruqların uzunluqları müqayisə edilir.

$$\frac{1}{10} * \frac{9}{100} \Leftrightarrow \frac{10}{100} > \frac{9}{100} \Leftrightarrow \frac{1}{10} > \frac{9}{100}$$



$$\frac{1}{10} * \frac{11}{100} \Leftrightarrow \frac{10}{100} < \frac{11}{100} \Leftrightarrow \frac{1}{10} < \frac{11}{100}$$



Ustanın hansı buruqdan istifadə etdiyini müəyyən etmək üçün şagirdlər uyğun ölçüdə deşik açmaq üçün lazım olan buruğun uzunluğunun bu deşiyin uzunluğuna bərabər yaxud ondan böyük olmasının vacib olduğunu bilməlidirlər. Belə ki, buruğun uzunluğu la-

zım olan deşikdən qısa olarsa, o zaman lazımı dərinlikdə deşik açmaq mümkün olmayıcaq. Buna əsasən şagirdlər $\frac{11}{100}$ m uzunluqlu buruğun da ustanın istifadə edə biləcəyini söyləyirlər.

Cavab: Usta divarda dərinliyi verilmiş deşik açmaq üçün $\frac{11}{100}$ m olan burğudan istifadə edə bilər.

Müzakirə. Şagirdlər verilən uzunluqları santimetrlə ifadə edib müqayisə etməklə cavabin doğruluğunu yoxlaya bilər.


8. Məsələdə uşaqları oxuduqları hissələrə görə çoxdan aza doğru sıralamaq tələb olunur.

Cəlbetmə. Müəllim lövhəyə uzunluqları $\frac{1}{2}$ dm, $\frac{1}{4}$ dm və $\frac{3}{4}$ dm olan üç zolağı qarşıq formada çəkir. Uzunluqları üzərlərində yazmadan şagirdlərdən soruşur:

– Bu zolaqların uzunluqları $\frac{1}{4}$ dm, $\frac{3}{4}$ dm və $\frac{1}{2}$ dm-dir. Hansı zolağın uzunluğu nə qədərdir?

Məsələnin həlli:

- Uşaqların bir həftədə oxuduğu hissələr ədəd oxunda təsvir edilir.



• Təsvirə əsasən ədədlər çoxdan aza doğru sıralanır. Uyğun uşaqların adları qeyd olunur.

$\frac{3}{4}$	$\frac{1}{2}$	$\frac{1}{4}$
Səbinə	Lalə	Samir

Cavab: Səbinə ən çox hissə, Lalə isə ən az hissə oxudu.

Müzakirə. Hər kəsr məxrəci 5-ə bərabər olan kəsr şəklində yazılıb surətlərinə görə müqayisə etmək olar.

$\frac{3}{4}$	$\frac{2}{4}$	$\frac{1}{4}$
Səbinə	Lalə	Samir

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Kəsləri ədəd oxunda təsvir edir və yerlərinə görə müqayisə edir.	Şifahi sual-cavab, praktik tapşırıq, məsələ	Kəsr zolaqları, dərslik, İD, iş vərəqləri
Kəsləri ədəd oxunda qeyd etməklə onları sıralayır.	Tapşırıq, məsələ	Ədəd oxu çəkilmiş vərəqlər, dərslik, İD
Birinin məxrəci digərinin misli olan iki kəsr eyni məxrəcə gəyirməklə müqayisə edir.	Praktik tapşırıq, misal, məsələ	Dərslik, İD, iş vərəqləri
Surətləri bərabər olan iki kəsr məxrəclərinə görə müqayisə edir.	Praktik tapşırıq, misal, məsələ	Dərslik, İD, iş vərəqləri
Kəsləri əşya qruplarının sayı kimi modelləşdirir və müqayisə edir.	Məsələ	Dərslik, İD

Mövzu 31

Məxrəcləri bərabər olan kəsrlərin toplanması və çıxılması

- Dərslik: səh. 13
- İş dəftəri: səh. 9

Təlim məqsədləri

- Kəsr zolaqları ilə kəsrlərin toplanma və çıxılmasını modelləşdirir (1.1.6).
- Ədəd oxunda kəsrlərin toplanma və çıxılmasını modelləşdirir (1.1.6).
- Verilən eyni məxrəcli kəsrlərdən cəmi 1-ə bərabər olan kəsrləri müəyyən edir (1.1.7).
- İstənilən kəsri surətləri 1-ə bərabər olan kəsrlərin cəmi şəklində yazır (1.1.8).
- Məxrəcləri eyni olan kəsrləri toplayır və çıxır (1.1.8).
- Məxrəcləri bərabər və cəmi 1-ə bərabər olan kəsrləri toplayır (1.1.8).
- 1 ilə kəsrin fərqini tapır (1.1.8).
- Ədədin iki müxtəlif hissəsini tapır, onların cəminini və fərqini hesablayır (1.3.3).

Köməkçi vasitələr: Rəngli kağızlar, kəsr zolaqları, domino daşları, iş vərəqləri.

Elektron resurslar:

https://www.abcyo.com/games/adding_fractions
<https://mrnussbaum.com/fractions-adding-fractions-with-like-denominators-online>


Dərsin qısa planı

- Araşdırma-müzakirə.** Çiçəklər əkilən hissələrin müəyyən edilməsi.
- Öyrənmə.** Məxrəcləri bərabər olan kəsrlərin toplanması.
- Bələdçi.** Təsvirlərə uyğun kəsrlərin cəminin tapılması.
- Müstəqil iş.** Dərslik: tap. № 1-5. İD: tap. № 1-6.
- Öyrənmə materialı.** Məxrəcləri bərabər olan kəsrlərin çıxılması.
- Müstəqil iş.** Dərslik: tap. № 6. İD: tap. № 7,8.
- Öyrənmə materialı.** Məxrəcləri bərabər olan kəsrlərin çıxılması.
- Müstəqil iş.** Dərslik: tap. № 7-10. İD: tap. № 8-11.
- 10. Məsələ həlli.** Dərslik: tap. № 11-14. İD: tap. № 12-14.
- 11. Formativ qiymətləndirmə.**

Dərsin məzmunu. Dərsdə şagirdlər istənilən kəsri surətləri 1-ə bərabər olan kəsrlərin cəmi şəklində göstərməyi öyrənəcəklər. Məxrəcləri bərabər olan kəsrləri toplama-çıxma bacarıqlarına yiyələnəcəklər. Cəmi 1-ə bərabər olan kəsrləri müəyyən edəcək, 1-dən hər hansı kəsrin çıxılması qaydasını öyrənəcəklər. Bu qaydaların köməyi ilə məsələ və misallar həll edəcəklər. **Müəllimin nəzərinə!** Şagirdlər məxrəcləri bərabər olan kəsrlərin cəmi və fərqini taparkən bəzən məxrəcləri də toplayır və ya çıxırlar. Belə səhvlərə yol verən şagirdlərlə kəsrlərin toplanması və çıxılması ilə

bağlı bir neçə tapşırığın təsvirlərlə izah edilməsi məqsədə uyğundur.

Mövzuya yönəltmə. Müəllim 4 dilimə bölünmüş almanın 1 dilimini bir boşqaba 3 dilimini digər boşqabda olmaqla masaya qoyur.




4 dilimi birləşdirib 1 bütöv alma alındığını şagirdlərə göstərir. Şagirdlərə sual verir:


– Hər boşqabda almanın hansı hissəsi var? Bu hissələrin hamısını bir qaba nə qədər alma olar? Bunu məsal ilə necə yazmaq olar?

ARAŞDIRMA-MÜZAKİRƏ Şagirdlər güllərin əkilən hissələrini tapmalıdır. Müəllim lövhəyə dairə çəkir. Sonra isə bu figur 8 bərabər hissəyə bölünür. Müəllim şagirdlərə bu hissələrdən 3-nü qırmızı, 2-ni isə yaşıl rəngləməyi tapşırır. Bağın hansı hissəsində qızılıgül və yasəmən əkildiyi bu qayda ilə təsvir olunur. Şagirdlərə istiqamətləndirici suallar verə bilər:

– Şəkildə qızılıgül əkilən sahə nə qədərdir? Yasəmən əkilən sahə nə qədərdir? Qızılıgül və yasəmən əkilən sahə ümumilikdə neçə hissədir? Nərgiz əkilməsi üçün nə qədər yer qaldı?



ÖYRƏNMƏ İstənilən kəsri surəti 1-ə, məxrəci isə həmin kəsrin məxrəcini bərabər olan kəsrlərin cəmi şəklində göstərmək olar. Dərslikdə verilən nümunə tapşırığı lövhədə yazılıb, izah olunur. Bir neçə əlavə nümunələr şagirdlərlə müzakirə olunur.



Bundan sonra isə məxrəcləri bərabər olan kəsrlərin toplanma qaydası izah olunur.

Texniki imkanları olan siniflərdə belə interaktiv oyunlar oynamaq olar.

https://www.abcyo.com/games/adding_fractions
<https://mrnussbaum.com/fractions-adding-fractions-with-like-denominators-online>

Bələdçi Təsvirlərə uyğun kəsrlər yazılır və cəmi tapılır.

MÜSTƏQİL İŞ 1. Kəsrlər toplanılır. Məsələn:

$$\frac{1}{5} + \frac{3}{5} = \frac{1+3}{5} = \frac{4}{5}$$

2. Cəm tapılır və ixtisar olunmayan kəsr şəklində yazılır.

LAHDE

3. Boş xanalara elə ədədlər yazılır ki, bərabərlik doğru olsun. Bu tipli tapşırıqları yerinə yetirərkən ilk növbədə kəsrlərin məxrəclərinə diqqət yetirilir. Kəsrlərin məxrəcləri bərabər olduğu üçün yalnız surətlərinə diqqət yetirilir. Məxrəc olduğu kimi saxlanılır və surət adı ədədlərlə olduğu kimi həll edilir.

4. Cəmi 1-ə bərabər olan kəsrlər müəyyən edilir və uyğun misallar yazılır. Bu tapşırıqda da ilk növbədə kəsrlərin məxrəclərinə diqqət yetirilir. Müəllim bir daha xatırlada bilər: *kəsrin 1-ə bərabər olması üçün onun surət və məxrəci bərabər olmalıdır.*

Məsələn, a) bəndi belə həll edilə bilər.

$$1 = \frac{7}{7} = \frac{2}{7} + \frac{1}{7} + \frac{4}{7}$$

$$1 = \frac{7}{7} = \frac{3}{7} + \frac{4}{7}$$

$$1 = \frac{7}{7} = \frac{1}{7} + \frac{6}{7}$$

Öyrənmə materialı. Məxrəcləri bərabər olan kəsrləri çıxma qaydası izah olunur.

6. Kəsrlərin fərqi tapılır.

Öyrənmə materialı. 1-dən hər hansı bir kəsrin çıxılma qaydası şagirdlərə izah olunur. Dərslikdə verilən nümunə tapşırıq və bu tapşırığın yerinə yetirilməsi zamanı 1 tamın neçə vahid hissəyə bölündüyüünü vacibliyi şagirdlərə izah edilir. Dərslikdə verilən nümunə tapşırığı lövhədə yazılıb izah olunur.

7. Fərq tapılır. Bir neçəsi ədəd oxunda təsvir edilir.

Məsələn:

$$1 - \frac{1}{4} = \frac{4}{4} - \frac{1}{4} = \frac{4-1}{4} = \frac{3}{4}$$

8. Verilən misallar həll edilir.

$$\frac{5}{8} - \frac{1}{8} = \frac{5-1}{8} = \frac{4}{8} = \frac{4:4}{8:4} = \frac{1}{2}$$

9. Tapşırıq 3-cü tapşırıq kimi yerinə yetirilir.

10. Tapşırıqda kəsrləri toplama-çıxma qaydaları, həmçinin müqayisə qaydası istifadə olunur. Bu zaman bəzi kəsrlər surətlərin bərabərliyinə, bəzi kəsrlər isə məxrəclərin birinin digərinin misli olduğunu əsasən müqayisə edilir. Müqayisə zamanı şagirdlər hansı qaydadan istifadə edəcəklərini sərbəst qərarlaşdırırlar. Bunun üçün əvvəlcə bərabərsizliyin hər iki tərəfi hesablanır, sonra isə müqayisə olunur. Məsələn:

$$\begin{aligned} & \frac{3}{8} + \frac{1}{8} * \frac{2}{4} + \frac{1}{4} \\ & \frac{3}{8} + \frac{1}{8} = \frac{3+1}{8} = \frac{4}{8} \\ & \frac{2}{4} + \frac{1}{4} = \frac{3}{4} \end{aligned}$$

Kəsrlər yerinə yazılır və müqayisə edilir:

$$\frac{4}{8} * \frac{3}{4} \rightarrow \frac{4}{8} * \frac{6}{8} \rightarrow \frac{4}{8} < \frac{6}{8}$$

Diferensial təlim


Dəstək. Müəllim lövhəyə verilən misallar yazır.

$$\frac{1}{5} + \frac{1}{5} = \frac{5}{6} - \frac{1}{6} = \frac{1}{4} + \frac{2}{4} =$$


$$\frac{6}{8} - \frac{3}{8} = \frac{3}{8} + \frac{5}{8} = 1 - \frac{2}{10} =$$

Dərinlaşdırma. Lövhəyə iki şagird çıxarılır. Şagirdlərdən biri lövhədə bərabər məxrəcli kəsrləri toplanmasına, digəri isə çıxılmasına aid misallar yazırlar. Şagirdlər bir-birinin yazdığı misalları həll edir və cavablarını yoxlayırlar.

Məsələ Həlli 11. Məsələdə Ananın yoxsa Aynurun fikrinin doğru olduğunu tapmaq tələb olunur.



$$\frac{2}{5} + \frac{1}{5} = \frac{3}{10}$$




$$\frac{2}{5} + \frac{1}{5} = \frac{3}{5}$$

Cəlbetmə. Müəllim lövhəyə 6 bərabər hissəyə bölünmüş dairə çəkir. O, əvvəl 2 hissəsini yaşıl rənglə, sonra isə 1 hissəsini sarı ilə rəngləyir. O, şagirdlərə suallar verir:


– Dairənin hansı hissəsi qırmızı ilə rənglənib? Dairənin hansı hissəsi sarı ilə rənglənib? Dairənin hansı hissəsi rənglənib? Uyğun misalı necə yazmaq olar? Yazılmış misallardan hansı düzdür? Bunu şəkil üzrə necə əsaslandırmaq olar?

$$\frac{2}{6} + \frac{1}{6} = \frac{2+1}{6+6} = \frac{3}{12} \quad \frac{2}{6} + \frac{1}{6} = \frac{2+1}{6} = \frac{3}{6}$$



Məsələnin həlli:

• Hər iki fikri yoxlamaq üçün zolaq çəkilir, 5 hissəyə bölünür və uyğun hissələr rənglənir. Uyğun misal yazılsın.



$\frac{1}{5}$ və $\frac{2}{5}$ kəsrlərinin cəmi $\frac{3}{10}$ -ə deyil, $\frac{3}{5}$ -ə bərabərdir.

Cavab: Aynurun fikri doğrudur.

Müzakirə. Düzbucaklı 10 bərabər hissəyə bölüb 3 hissəsini rəngləmək və verilən cəmə uyğun təsvirin düzgün olmadığını göstərməklə Ananın fikrinin doğru olmadığını yoxlamaq olar.

12. Səbinə piroqun $\frac{4}{5}$ hissəsini iki dostu arasında bölmək istədi. Onun bunu müxtəlif cür necə edə biləcəyini tapmaq tələb olunur.



Cəlbetmə. Müəllim lövhəyə aşağıdakı sxemi çəkir və şagirdlərə suallar verir: Boş xanalara hansı ədədləri yazmaq olar? Hər şagird gəlib bir nümunə yazar və uyğun hissələri mavi və sarı rəngləyir.

$$\frac{\square}{6} + \frac{\square}{6} = \frac{4}{6}$$

$$\frac{\square}{6} + \frac{\square}{6} = \frac{4}{6}$$


$$\frac{\square}{6} + \frac{\square}{6} = \frac{4}{6}$$

Piroqun hissəsini göstərmək üçün düzbucaqlı çəkilir, uyğun misallar yazılır.

$$\frac{1}{5} + \frac{3}{5} = \frac{4}{5}$$



$$\frac{2}{5} + \frac{2}{5} = \frac{4}{5}$$




$$\frac{3}{5} + \frac{1}{5} = \frac{4}{5}$$



12. Məsələdə maşının yolun tamamlamaq üçün daha hansı hissəsinin getməli olduğunu tapmaq tələb olunur.

Calbetmə. Lövhədə düz xətt parçası çəkilir. Parça 6 bərabər hissəyə bölündür.



Şagirdlərdən $\frac{2}{6}$ hissəni, digəri isə $\frac{1}{6}$ hissəni rəngləyir.

Müəllim şagirdlərə suallar verir:

- Hansı hissə rəngləndi? Hansı hissə rənglənməmiş qaldı? Bunu necə tapmaq olar?

Məsələnin həlli:

- Maşının getdiyi ümumi yolun neçə hissə olduğu tapılır: $\frac{2}{7} + \frac{3}{7} = \frac{5}{7}$
- Maşının yolun tamamlamaq üçün daha hansı hissəsinin getməli olduğunu tapılır: $1 - \frac{5}{7} = \frac{2}{7}$

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Həndəsi fiqurlardan istifadə etməklə kəsrlerin toplanma və çıxılmasını modelləşdirir.	Misal, praktik tapşırıq, məsələ	Kəsr zolaqları, dairələr, dərslik, İD, iş vərəqləri
Kəsrlerin toplanma və çıxılmasını ədəd oxunda modelləşdirir.	Misal, praktik tapşırıq, məsələ	Ədəd oxu çəkilmiş vərəqlər, dərslik, İD
Verilmiş kəsr 1-ə tamamlamaq üçün başqa bir kəsr müəyyən edir.	Misal, məsələ	Dərslik, İD, iş vərəqləri
İstənilən kəsr surətləri 1-ə bərabər olan kəsrlerin cəmi şəklində yazır.	Misal, məsələ	Dərslik, İD
Məxrəcləri eyni olan kəsrleri toplayır və çıxır.	Misal, məsələ	Dərslik, İD
Verilmiş kəsr 1-dən kəsr çıxır.	Misal, məsələ	Dərslik, İD
Ədədin müxtəlif hissələrini toplayır və çıxır.	Misal, məsələ	Dərslik, İD

Cavab: Maşın yolun tamamlamaq üçün yolun daha $\frac{2}{7}$ hissəsini getməlidir.

Müzakirə. Mələnin şartınə uyğun bərabərlik yazılır və boş xanaya uyğun ədəd tapılır.

$$\frac{2}{7} + \frac{3}{7} + \frac{\square}{7} = 1$$

14. Elxan məxrəcləri bərabər, surətləri isə 6 və 7 olan iki kəsrini toplayır və cavabı 1-ə bərabər olduğunu tapır. Məsələdə hansı kəsrlerin toplanıldığını tapmaq tələb olunur.

Çəlbetmə. Müəllim lövhədə aşağıdakı misalları yazır və hər bir misal üçün boş xanadakı ədədləri tapmağı tapşırır.

$$\frac{1}{\square} = \frac{2}{4}$$

$$\frac{1}{5} + \frac{\square}{5} = \frac{4}{5}$$

$$\frac{1}{5} + \frac{\square}{5} = 1$$

$$\frac{\square}{7} + \frac{\square}{7} = 1$$

$$\frac{3}{7} + \frac{4}{\square} = 1$$

$$\frac{5}{\square} + \frac{4}{\square} = 1$$

Məsələnin həlli:

- Surət və məxrəci bərabər kəsrin qiyməti 1-ə bərabər olduğu qeyd olunur.

- Surətlərin cəmi 13-ə bərabər olduğu üçün məxrəc də 13-ə bərabərdir.

Cavab: Elxan $\frac{6}{13}$ və $\frac{7}{13}$ kəsrlerini topladı.

Müzakirə: Hər iki kəsrin məxrəclərinin bərabər olduğunu qeyd etməklə uyğun misal yazılır:

$$\frac{6}{\square} + \frac{7}{\square} = \frac{6+7}{\square} = \frac{13}{\square} = 1 = \frac{13}{13}$$

$$\square = 13$$

LAYİHƏ

Mövzu 32

Qarışiq ədədlər

- Dərslik: səh.16
- İş dəftəri: səh. 12

Təlim məqsədləri

- Qarışiq ədədi ədəd oxunda təsvir edir (1.1.6).
- Qarışiq ədədləri müqayisə edir (1.1.7).
- Qarışiq ədədləri müqayisə işarələrinin köməyi ilə müqayisə edir (1.1.7).
- Qarışiq ədədləri sıralayır (1.1.7).

Köməkçi vasitələr: Rəngli kağızlar, kəsr zolaqları, meyvə dilimləri, iş vərəqləri.

Elektron resurslar:

https://phet.colorado.edu/sims/html/fractions-mixed-numbers/latest/fractions-mixed-numbers_en.html

<https://www.splashlearn.com/s/math-games/place-the-mixed-number-on-the-number-line>

Dərsin qısa planı

- Araşdırma-müzakirə.** Yeyilməyən pitsanın miqdərinin müəyyən edilməsi.
- Öyrənmə.** Qarışiq ədəd anlayışı
- Bələdçi.** Təsvirə uyğun qarışiq ədədlərin yazılıması.
- Müstəqil iş.** Dərslik: tap. № 1,2. İD: tap. №.1-4.
- Öyrənmə materialı.** Qarışiq ədədlərin müqayisəsi.
- Müstəqil iş.** Dərslik: tap. № 3-6. İD: tap. №.5-8.
- Məsələ həlli.** Dərslik: tap. № 7. İD: tap. № 9-10.
- 11. Formativ qiymətləndirmə.**

Dərsin məzmunu. Dərsdə şagirdlər “qarışiq ədəd” anlayışı ilə tanış olacaqlar, qarışiq ədədlərin tam və kəsr hissələrinin müəyyən edəcəklər, qarışiq ədədləri müqayisə qaydalarını öyrənəcəklər. Bu qaydaların köməyi ləməsələ və misallar həll edəcəklər.

Mövzuya yönəltmə. Müəllim masaya 1 tam, 1 almanın $\frac{3}{4}$ hissəsini qoyur.



Şagirdlərə suallar verilir:

– Masada neçə tam alma var? Masada əlavə neçə dilim alma var. 4 belə dilim tam alma olduğu şagirdlərə göstərilir və əlavə sual verilir. Bu dilimlər tam almanın hansı hissəsidir? Masada olan almaların 1 tam və $\frac{3}{4}$ hissədən ibarət olduğu vurğulanır.

ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırıqda iki eyni pitsanın hər birini 6 bərabər hissəyə bölündüyü qeyd olunur.



Uşaqlar qalan pitsanın neçə tam və neçə hissədən ibarət olduğunu tapmalıdır. Müəllim şagirdlərə istiqamətləndirici suallar verir:

– Əvvəl neçə tam pitsa var idi? Uşaqlar pitsanın hansı hissəsini yedilər? Neçə tam pitsa və neçə hissə qaldı? Bunu toplama əməli ilə necə ifadə etmək olar?

ÖYRƏNMƏ

Qarışiq ədədlər haqqında məlumat verilir. Müəllim belə ədədlərin oxunuşunu izah edir. Əlavə bir neçə nümunə göstərilir. Qarışiq ədədlərin ədəd oxunda təsvir edilməsi çox vacibdir. Bu zaman ədəd oxunda bölgülərin qiymətləri izah edilir. Tam ədədlər arasında daha kiçik bölgülər kəsrləri bildirir. Texniki imkanları olan siniflərdə qarışiq ədədlərin təsviri ilə bağlı elektron resurslar siyahısındaki interaktiv tapşırıqlardan istifadə etmək olar.

Qarışiq ədədlərin ədəd oxunda yerini təsəvvür etmək şagirdlər üçün təməl bacarıqlardan biridir. Şagirdlərdə bu bacarıqları formalaşdırmaq üçün belə interaktiv tapşırıqlarla istifadə etmək olar.

<https://www.splashlearn.com/s/math-games/place-the-mixed-number-on-the-number-line>

BƏLƏDÇİ

Təsvirlərə uyğun qarışiq ədədlər yazılır və oxunur.

MÜSTƏQİL İŞ

1. Ədəd oxunda təsvirə uyğun qarışiq ədədlər yazılır.

2. Verilən qarışiq ədədlərin tam və kəsr hissələri müəyyən edilir. Ədəd oxunda bir neçə qarışiq ədəd göstərilir.

Öyrənmə materialı. Qarışiq ədədlərin müqayisə etmək qaydası izah edilir.

3. Ədədlər müqayisə edilir.

Şagirdlər bəzən tam hissələri bərabər olan qarışiq ədədlərin müqayisəsində çətinlik çəkirlər. Belə şagirdlərlə adı kəsrlərin müqayisə qaydalarını təkrarlaması və adı kəsrlərin müqayisəsinə aid bir neçə nümunə xatırlatma tövsiyə olunur. Sonra şagirdlərə bir daha izah olunur ki, qarışiq ədədləri müqayisə edərkən onların tam hissəsi bərabərdirsə, yalnız kəsr hissələri müqayisə etmək lazımdır.

4. Hər boş xanaya 4 nümunə göstərilir.

Müəllimin nəzərinə! Bəzən şagirdlər qarışiq ədədin ədəd oxunda yerini, bu ədəddən kiçik və böyük ədədləri tapmaqdə çətinlik çəkirlər. Bu halda əvvəlcə ədəd oxunda verilən qarışiq ədədin yeri müəyyən olunur, sonra ondan kiçik (soldakı) və böyük (sağdağı) ədədlər qeyd edilir.



5. Verilən qarışiq ədədlər arasında şərtə uyğun olanlar tapılır.


6. Verilən ədədlər artan və sıra ilə düzülür. Çətinlik çəkən şagirdlər ədəd oxu üzərində sxematik təsvir etməklə tapşırığı yerinə yetirə bilərlər.

Diferensial təlim


Dəstək. Lövhəyə iki şagird çıxarılır. Şagirdlərdən biri lövhəyə bir qarışiq ədəd yazar. Digər şagird bu ədəddən böyük, yaxud kiçik bir neçə qarışiq ədəd yazar.

Dərinləşmə. Müəllim lövhəyə iki qarışq ədəd yazar. Şagirdlər bu ədədlər arasında olan iki qarışq ədəd yazarlar. Sonra alınan ədədləri artan və azalan sıra ilə düzürlər.

Praktik tapşırıq. Şagirdlərə iş vərəqləri paylanır. Kartlar masaya üzüşağı düzülür. Hər şagird iki fərqli rəngdə kart seçir və boş çərçivələrə yerləşdirir, müqayisə edib uyğun işaretəni yazar. Kəsrəri ədəd oxunda təsvir etməklə cavabın doğruluğu yoxlanılır. Kartları açıb ədədləri müqayisə etdikdən sonra kartlar yerinə qoyulur və qarışdırılır. Sonra növbəti şagird 2 fərqli rəngli kartı açır. Kartların sayını artırmaq olar.



Şagirdin adı: _____



Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Verilmiş qarışq ədədin yerini ədəd oxunda müəyyən edir.	Misal, praktik tapşırıq,	Dərslik, İD, iş vərəqləri
Qarışq ədədləri tam və kəsr hissələrinə görə müqayisə edir.	Misal, praktik tapşırıq, məsələ	Dərslik, İD, iş vərəqləri
Qarışq ədədləri arasındaki münasibətləri müqayisə işaretərinin köməyi ilə yazar.	Misal, praktik tapşırıq, məsələ	Dərslik, İD, iş vərəqləri
Verilmiş qarışq ədədləri sıralayır.	Misal, məsələ	Dərslik, İD

Məsələ və misallar

- Dərslik: səh. 18
- İş dəftəri: səh. XX

Dərsin məzmunu. Şagirdlər əvvəlki dərslərdə bərabər kəsrər, kəsrin surət və məxrəcinin ədədə vurulması və bölünməsi qaydasını, kəsrərin müqayisəsi, bərabər məxrəclə kəsrərin toplanması və çıxılması, qarışq ədədlər, qarışq ədədlərin müqayisəsi qaydasını öyrəndilər. Bu dərsdə şagirdlər adı kəsrərlə bağlı öyrəndikləri qaydaları möhkəmləndirmək üçün müxtəlif məsələ və misallar həll edəcəklər.

Müəllimin nəzərinə! Tapşırıqları sərbəst yerinə yetirmələri üçün şagirdlərə şərait yaratmaq lazımdır. Səhvər üzrə işə ciddi fikir verilməlidir. Onlar misal və məsələləri müxtəlif üsullarla həll edə bilərlər. Məsələ həllinə daha yaradıcı yanaşmaları üçün onlara istiqamətləndirici suallar vermək olar. Çətinlik çəkən

Məsələ həlli 7. Məsələdə kimin parkda daha çox vaxt keçirdiyini, Səbinənin sıralamada kimdən sonra gəldiğini müəyyən etməlidirlər.

Cəlbetmə. Müəllim lövhəyə bir neçə qarışq ədəd yazar və onları artan sıra ilə düzəməyi xahiş edir.

$$1\frac{1}{4} \quad 2\frac{5}{8} \quad 1\frac{2}{4} \quad 1\frac{3}{4}$$

Məsələnin həlli:

- Kimin parkda daha çox vaxt keçirdiyi müəyyən olunur. Ən çox vaxt $2\frac{1}{3}$ saat olduğundan Anar parkda daha çox vaxt keçirdi.

- Uşaqların parkda keçirdikləri vaxt azdan çoxa doğru sıralanır. Uyğun adlar vaxtların altında yazılır.

$$1\frac{1}{6} \quad 1\frac{4}{6} \quad 1\frac{5}{6} \quad 2\frac{1}{3}$$

Lalə Samir Səbinə Anar

- Adların sıralanmasına əsasən Səbinənin Samirdən sonra gəldiyi müəyyən edilir.

Cavab: Səbinə sıralamada Samirdən sonra gəldi.

Müzakirə. Parkda keçirilən vaxtları dəqiqə ilə ifadə etməklə sıralamanın doğruluğunu yoxlamaq olar.

şagirdlər üçün məsələləri sxematik təsvir etməklə həll etməyə yönəltmək olar.

TAPŞIRIQLARIN HƏLLİ

1. Kəsrər ixtisar edilir.
2. Boş xanalara uyğun bir neçə ədəd müəyyən edilir.
3. Məxrəcləri və ya surətləri bərabərləşdirməklə kəsr-lər müqayisə olunur. Əvvəlcə nümunədə məxrəclərin, yoxsa surətlərin bərabərləşdirilməsinin daha asan olduğu müəyyən etmək lazımdır. Bunun üçün ilk növbədə məxrəclərdən biri digərinin misli olub-olmadığı müəyyən edilir. Bunu etmək mümkün olmadıqda surətlər müqayisə olunur. Çəkən şagirdlərə istiqamətləndirici suallar vermək olar:

– Məxrəci, yoxsa surəti bərabərləşdirmək daha asandır? Bunu necə müəyyən etmək olar?


Texniki imkanları olan sinifdə interaktiv oyunlar oynamaq olar:

<https://www.splashlearn.com/s/math-games/compare-fractions-with-like-numerators>

4. Cəm və ya fərq tapılır. Cavab ixtisar olunmayan kəsr şəklində yazılır.


5. Hesablama aparılır və müqayisə edilir.

Komanda oyunu. Sınıf 4 şagirddən ibarət komandala bölünür. Hər komandaya iş vərəqi və marker verilir. Oyun sari rəngli xanadan başlanır. Komanda üzvləri misalı həll edir, doğru cavaba uyğun yolla növbəti misala keçir. Hər düzgün misala 1 xal verilir. Finiş tez çatan komandaya isə əlavə olaraq 2 xal verilir.



6. Boş xanalara uyğun ədədlər yazılır. Hər biri üçün 4 nümunə göstərilir.

7. Verilən kəsrərdən 1-ə daha yaxın olan kəsr seçilir. Bu tapşırığın mənası 1 ilə fərqi daha kiçik olan kəsri müəyyən etməkdir. Bu tapşırığı ədəd oxunda təsvir etməklə daha asan həll etmək olar. 1-dən kiçik kəsrler arasından 1-ə yaxın olan kəsri müəyyən etmək üçün ən böyük kəsri tapmaq kifayətdir.



8. Məsələdə kətənin hansı hissəsinin yeyilməmiş qaldığını tapmaq tələb olunur.

Cəlbətmə. Müəllim lövhəyə aşağıdakı kimi təsvir çəkir və şagirdlərə suallar verir.



– Düzbucaqlının hansı hissəsi yaşıl rəngdədir? Hansı hissəsi sarı rəngdədir? Rənglənməmiş hissəsini necə tapmaq olar? Uyğun misali necə yazmaq olar?

Məsələnin həlli:

• Lalənin kətənin hansı hissəsini yediyi tapılır.

$$\frac{2}{6} + \frac{1}{6} = \frac{3}{6}$$

• Kətənin ümumi yeyilmiş hissəsi tapılır.

$$\frac{2}{6} + \frac{3}{6} = \frac{5}{6}$$

• Kətənin yeyilməmiş hissəsini tapmaq üçün misal yazıılır.

$$1 - \frac{5}{6} = \frac{1}{6}$$

Cavab: Kətənin $\frac{1}{6}$ hissəsi yeyilməmiş qaldı.


Müzakirə. Mələnin şərtinə uyğun bərabərlik yazılır və boş xanaya uyğun ədəd tapılır.

$$\frac{2}{6} + \frac{2}{6} + \frac{1}{6} + \frac{1}{6} = 1$$

Kətənin yeyilməmiş və yeyilmiş hissələri cəmlənir və cəmin 1-ə bərabər olduğu yoxlanılır.

9. Məsələdə kitabxana və ev arasında məsafənin neçə kilometr olduğunu tapmaq tələb olunur.

Cəlbətmə. Müəllim lövhədə belə bir sxem çəkir. Anar A nöqtəsindədir. Anarla Samir arasındaki məsafə 12 m, Lalə ilə isə 8 metrdir.



Müəllim suallar verilir:


– B nöqtəsində dayanan kimdir? C nöqtəsində kim dayanıb? B və C nöqtələri arasındaki məsafə nə qədərdir?

Məsələnin həlli:

• Ev və kitabxana arasında məsafə ilə ev və mağaza arasındaki məsafə müqayisə edilir.

$$\frac{7}{10} > \frac{2}{10}$$

• Hissələrin uzunluğuna əsasən mağaza və kitabxananın yeri müəyyən edilir.



• Mağaza və kitabxana arasında məsafənin neçə kilometr olduğu tapılır.

$$\frac{7}{10} - \frac{2}{10} = \frac{5}{10} \text{ km}$$

Cavab: Mağaza və kitabxana arasındaki məsafə $\frac{5}{10}$ kilometrə bərabərdir.

Müzakirə. Mağaza və kitabxana arasında məsafə ilə ev və mağaza arasındaki məsafələr cəminin evlə kitabxana arasında məsafəyə bərabər olduğu yoxlanır.

$$\frac{5}{10} + \frac{2}{10} = \frac{7}{10} \text{ km}$$

LAYİHD

Mövzu 33

Onluq kəsrlər

- Dərslik: səh. 19
- İş dəftəri: səh. 16

Təlim məqsədləri

- Onluq kəsrini müxtəlif təsvirlərlə modelləşdirir (1.1.9).
- Onluq kəsrini pullarla (manat və qəpiklərlə) modelləşdirir (1.1.9).
- Onluq kəsrini ədəd oxunda təsvir edir (1.1.9).
- Ondabirlər və yüzdəbirlər mərtəbələrindəki rəqəmlərin mənasını izah edir (1.1.9).

Köməkçi vasitələr: Rəngli kağızlar, kəsr zolaqları, onluq və yüzlük kartları, iş vərəqləri.

Elektron resurslar:


- www.splashlearn.com/decimal-games
- ictgames.com/mobilePage/decimalDemonstrator/
- www.mathplayground.com/interactive_decimal_charts.html
- [https://www.mathplayground.com/treasure_quest_decimal_chart.html](http://www.mathplayground.com/treasure_quest_decimal_chart.html)
- [https://www.turtlediary.com/game/decimal-place-value.html](http://www.turtlediary.com/game/decimal-place-value.html)

Dərsin qısa planı

- Araşdırma-müzakirə.** Kvadratların rənglənmiş hissələrinin bərabər olduğunu izah etmək.
- Öyrənmə.** Onluq və adi kəsrlər arasında əlaqə, ondabirlər mərtəbəsi.
- Bələdçi.** Təsvirə uyğun ədədlərin qarşıq ədədlə və onluq kəsrlə ifadə etməsi.
- Müstəqil iş.** Dərslik: tap. № 1,2. İD: tap. №.1-7
- Öyrənmə materialı.** Yüzdəbirlər mərtəbəsi.
- Müstəqil iş.** Dərslik: tap. № 3-6. İD: tap. №.8-15
- Öyrənmə materialı.** Yüzdəbirlər mərtəbəsi.
- Müstəqil iş.** Dərslik: tap. № 7,8. İD: tap. №.16-18.
- Məsələ həlli.** Dərslik: tap. № 9-11. İD: tap.№ 19,20.
- 10. Formativ qiymatləndirmə.**

Dərsin məzmunu. Dərsdə şagirdlər onluq kəsrlə tanış olacaqlar. Bunun üçün əvvəlcə adi kəsr, sonra isə onluq kəsr anlayışları izah edilir. Ondabirlər və yüzdəbirlər mərtəbəsi, onluq kəsrin mərtəbə cədvəlində təsvir edilməsi qaydalarını öyrənəcəklər. Bu qaydaların köməyiylə ilə məsələ və misallar həll edəcəklər.

Müəllimin nəzərinə! Onluq kəsrləri daha yaxşı izah etmək üçün onluq və yüzlük kartlardan istifadə etmək məqsədəyğindur.



Onluq kəsrlər adi kəsrlərə nisbətən daha asan qavranılır. Onluq vergül nəzərə alınmasa, bütün əməliyyatlar adı ədədlərlə olduğu kimiidir. Ona görə də bəzi xarici dərsliklərdə onluq kəsrləri daha aşağı siniflərdə öyrədilir.


Mövzuya yönəltmə. Müəllim ləvhədə belə bir təsvir çəkir. Düzbucuqlının $\frac{4}{10}$ hissəsini rəngləyir.



Şagirdlərə suallar verilir:

– Düzbucuqlının hansı hissəsi rənglənib? Rənglənmiş hissəni necə ifadə etmək olar?


ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırıqda hər uşağın kvadratın hansı hissəsini rənglədiyini tapmaq və bu hissələrin bərabər olduğunu izah etmək tələb olunur. Tapşırıq cütlərlə yerinə yetirilə bilər. Şagirdlərdən biri Lalənin, digəri isə Samirin rənglədiyi hissələri rəngləyir. Şagirdlər rənglədikləri hissələrə uyğun kəsrləri yazır, müqayisə etməklə rənglənən hissələrin bərabər olduğunu görürler.



Müəllim şagirdlərə istiqamətləndirici suallar verir:


– Lalənin rənglədiyi hissəyə uyğun kəsr necə ixtisar etmək olar? Bu kəsrin surət və məxrəcini hansı ədədə bölməklə kəsrlərin bərabər olduğunu göstərmək olar?

ÖYRƏNMƏ Məxrəci 10-un mislləri olan adi kəsrləri onluq kəsr şəklində yazmaq izah olunur. Şagirdlər kartlarda $\frac{1}{10}$ hissəni rəngləyirlər. Müəllim ləvhədə uyğun təsviri çəkir, əvvəlcə adi kəsrlə, sonra isə onluq kəsrlə ifadə edir. Onluq kəsrlərin yazılıma qaydası izah edilir. Onluq kəsrlərin sözlə yazılışı və oxunuşu şagirdlərə izah edilir. Eni qayda ilə şagirdlər onluq kartlar 0,4 kəsrini təsvir edirlər.



Sifir tam onda bir Sifir tam onda dörd


Ləvhədə ədəd oxu çəkilir. Ədəd oxu üzərində ya-





ayrınlığı bildirilir. Onluq kəsrlərin tam və kəsr hissələrinin vergüllə

ayrınlığı bildirilir. Şagirdlərin bu vaxta qədər öyrəndikləri kəsrlər kəsr xətti ilə yazıldığı və belə kəsrlərin adı kəsrlər adı landırıldığı qeyd olunur. Vergüllə yazılılan kəsrlər isə onluq kəsrlər olduğu bildirilir.

Ondabirlər mərtəbəsi haqqında məlumat verilir və vergüldən sonrakı birinci mərtəbə olduğu qeyd olunur. Onluq kəsrlərin mərtəbə cədvəlində yazılıma qaydası izah edilir. Bir neçə nümunə göstərilir.




“Fikirləş” rubrikasındaki tapşırıqda 1 ədədinin neçə 0,1-ə bərabər olduğunu tapmaq tələb olunur. Müəllim lövhədə düzbucaqlı çəkib 10 hissəyə böllür. Hər hissə həm adı kəsr, həm də onluq kəsrə ifadə olunur. Bu qayda ilə 1 ədədinin on 0,1 ədədinə bərabər olduğu göstərilir.





$$\frac{1}{10} + \dots + \frac{1}{10} = \frac{10}{10} = 1$$

Cavabı ədəd oxunda təsvir etməklə tapmağı şagirdlərə tapşırmaq olar.




Eyni qayda ilə 0,4 ədədinin dörd 0,1-ə bərabər olduğu izah edilir.



$$\frac{1}{10} + \dots + \frac{1}{10} = \frac{4}{10} = 0,4$$

Yenə də cavabı ədəd oxunda təsvir etməklə tapmağı şagirdlərə tapşırmaq olar.



BƏLƏDÇİ Təsvirlərə uyğun ədəd əvvəlcə qarışq ədədlə, sonra isə onluq kəsr şəklində yazılır. Ədədlər oxunur və ədəd oxunda təsvir edilir.


MÜSTƏQİL İŞ

1. Oxunuşuna əsasən ədədlər onluq kəsr şəklində yazılır. Bir neçəsi ədəd oxunda göstərilir.
2. Verilən kəslər onluq kəsr şəklində yazılır və ədəd oxunda təsvir edilir. Bu zaman “Öyrənmə” rubrikasında olduğu kimi, qarışq ədədlər ədəd oxunun üstündən, onluq kəslər isə altından yazıla bilər.


Öyrənmə materialı. Onluq kəslərin yazılışında vergüldən sonrakı ikinci mərtəbənin yüzdəbirələ olduğu vurğulanır. Verilən nümunə lövhədə yazılır, ədədin rəqəmlərlə və sözlərlə yazılışı, mərtəbə cədvəlində təsviri, tam və kəsr hissəsinin müəyyən edilməsi ilə bağlı şagirdlərə izahat verilir.

“Fikirləş” rubrikasındaki tapşırıqda 1 ədədinin neçə 0,01-ə bərabər olduğunu tapmaq tələb olunur. 1 ədədinin neçə 0,1-ə bərabər olduğu yada salınır. Yüzlük kartda 0,01 hissə rənglənir. Müəllim şagirdlərə istiqamətləndirici suallar verir:

– Təsvirdə neçə kiçik kvadrat var? Hər kiçik kvadrat tamın hansı hissəsidir? 1 ədədi neçə 0,01-din ibarətdir?




$$\frac{1}{100} = 0,01$$




$$\frac{1}{100} + \dots + \frac{1}{100} = \frac{100}{100} = 1$$

0,1 ədədi təsvir edilir və on 0,01-ə bərabər olduğu izah edilir.



$$\frac{1}{10} = 0,1$$



$$\frac{1}{100} + \dots + \frac{1}{100} = \frac{10}{100} = \frac{1}{10} = 0,1$$

3. Mərtəbə cədvəlinə uyğun ədədlər yazılır və oxunur.

4. Sözlərlə verilmiş onluq kəslər rəqəmlərlə yazılır.

Müəllimin nəzərinə! Bəzi şagirdlər mərtəbə cədvəldə təsvir olunmuş, yaxud sözlərlə yazılmış onluq kəsr rəqəmlərlə yazarkən ondabirlər mərtəbəsində sıfır, yüzdəbirələr mərtəbəsində sıfırdan fərqli ədəd olduqda ondabirlər mərtəbəsinə sıfır yazmayı unudurlar. Belə şagirdlərlə səhvələ üzərində işin təşkili zamanı səhv yazıqları ədədi mərtəbə cədvəlində təsvir etməklə, yaxud sözlərlə yazımaqla cavablarını yoxlamağı tapşırmaq məqsədəyənqundur. Bu üsulla şagirdlər səhvələrini aşkar edə bilərlər.

5. Təsvirlərə uyğun adı və onluq kəslər yazılır. Bir neçəsi ədəd oxunda göstərilir.

6. Verilən kəslər onluq kəsr şəklində yazılır.

Diferensial təlim

Dəstak. Müəllim lövhəyə bir neçə onluq kəsr yazar. Şagirdlər bu ədədi mərtəbə cədvəlində təsvir edir, oxuyur və ədəd oxunda təsvir edirlər.

Dərinləşmə. Lövhəyə iki şagird çıxarılır. Hər şagird lövhədə iki mərtəbə cədvəli çəkir və hər mərtəbə cədvəlində bir onluq kəsr təsvir edir. Şagirdlər yerini dəyişir və uyğun ədədləri onluq kəsr şəklində yazar, oxuyur və ədəd oxunda təsvir edirlər.

Öyrənmə materialı. Onluq kəsrin kəsr hissəsinin sonuna sıfır yazılıqla və ya sonundakı sıfırı sildikdə həmin kəsrə bərabər kəsr alındığı vurğulanır. Dərslik-

də verilmiş nümunə lövhədə yazılır və şagirdlərlə müzakirə edilir. Müəllim şagirdlərə istiqamətləndirici suallar verə bilir:

– Sol təsvirdə tamın hansı hissəsi rənglənib? Sağ tərəfdə tamın hansı hissəsi rənglənib? Bu hissələrin bərabərliyini surət və məxrəcini eyni ədədə vurulması və ya bölünməsi ilə necə izah etmək olar?



“Fikirləş” rubrikasındaki tapşırığı həll etmək üçün onluq kəsrin sonuna sıfır artırmaq uyğun adı kəsrin surət və məxrəcini 10-a vurmaq olduğu vurgulanır. Uyğun misallar lövhədə yazılıb şagirdlərlə müzakirə edilir.

$$0,2 = \frac{2}{10} = \frac{2 \cdot 10}{10 \cdot 10} = \frac{20}{100} = 0,20$$

Eyni qayda ilə onluq kəsrin sonundakı sıfırı silmək uyğun adı kəsrin surət və məxrəcini 10-a bölmək olduğu qeyd edilir.

$$0,20 = \frac{20}{100} = \frac{20 : 10}{100 : 10} = \frac{2}{10} = 0,2$$


7. Verilmiş onluq kəsrə bərabər onluq kəslər yazılsın.

8. Onluq kəslər adı kəslərlə ifadə olunur.

Praktik tapşırıq. Şagirdlərə iş vərəqləri paylanır. Kartlar masaya üzüsağı düzülür. Şagirdlər bir kart seçir və boş çərçivələrə yerləşdirir. Kartda yazılın ədədi mərtəbə cədvəlində, ədəd oxunda və onluq və ya yüzlük kartlarda təsvir edir, kartda yazılın onluq kəsrə bərabər bir neçə ədəd yazır.


0,83	2,1	1,05	5,7	12,1	15,23
<p>Şagirdin adı: _____</p> <p>Mərtəbə cədvəlində təsvir</p> <p>Uyğun modellə təsvir</p> <p>Ədəd oxunda təsvir</p> <p>Bərabər ədəd</p>					

Məsələ Həlli 9. Məsələdə kimin fikrinin təsvirə uyğun olduğunu tapmaq tələb olunur.




Məsələnin həlli:

- Təsvirə uyğun onluq kəsr yazılsın.



- Bu onluq kəsrə bərabər onluq kəsr yazılsın.



Yazılan ədədlərlə uşaqların cavabları müqayisə edilir.

Cavab: Aynurun fikri doğrudur.

Müzakirə. 0,06 ədədinə uyğun təsvir çəkməklə cavabın doğruluğunu yoxlamaq olar.

10. Digər üçünə bərabər olmayan kəsrin müəyyən olunması tələb olunur.

$$\frac{20}{100} \quad \frac{2}{10} \quad 0,02 \quad 0,20$$

Məsələnin həlli:

- Adı kəslərlə onluq kəsr şəklində ifadə olunur.

$$\frac{20}{100} = 0,20 \quad \frac{2}{10} = 0,2$$

- Kəslərlə uyğun ardıcılıqla yazılsın.

$$0,20 \quad 0,2 \quad 0,02 \quad 0,20$$

- Onluq kəslərin bərabərliyinə əsasən bərabər kəslərlə müəyyən olunur.

$$0,20 \quad 0,2 \quad 0,02 \quad 0,20$$

$$0,20 = 0,2$$

Cavab: Digərlərindən fərqli olan onluq kəsr 0,02-dir.

11. Məsələdə uşaqlardan hansı kitabı kimin aldığına tapmaq tələb olunur.



Məsələnin həlli:

- Verilən qarışiq ədədlər onluq kəsr şəklində yazılsın.

$$5\frac{3}{10} = 5,3 \quad 7\frac{5}{100} = 7,05$$

- Alınan ədədlərin hansı kitabların qiyməti olduğu müəyyən edilir.

Cavab: Samir 2-ci, Lalə isə 1-ci kitabı aldı.

Müzakirə. Digər kitabların qiymətinin $5\frac{3}{10}$ və $7\frac{5}{100}$ ədədlərinə bərabər olub-olmadığını yoxlamaqla cavabın doğruluğunu müəyyən etmək olar.

LAYHE

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Onluq kəsləri onluq və yüzlük kartlarla, ədəd oxunda, mərtəbə cədvəlində modelləşdirir.	Şifahi sual-cavab, praktik tapşırıq, misal, məsələ	İş vərəqləri, dərslik, İD
Onluq kəsləri manat və qəpiklərlə modelləşdirir.	Məsələ	Dərslik, İD
Ondabirlər və yüzdəbirər mərtəbələrin-dəki rəqəmləri tamın uyğun hissələri kimi izah edir.	Tapşırıq, misal, məsələ	Dərslik, İD

Mövzu 34

Onluq kəslərin müqayisəsi

- Dərslik: səh.22
- İş dəftəri: səh. 19

Təlim məqsədləri

- Onluq kəsləri müqayisə edir (1.1.3).
- Uzunluğu onluq kəslərdən istifadə etməklə ifadə edir (1.1.8).
- Onluq kəsrini təsvirlər vasitəsilə modelləşdirir (1.1.9*).

Köməkçi vasitələr: Kağızdan düzəldilmiş kublar, kəsr zolaqları, onluq və yüzlük kəsr kartları, iş vərəqləri.

Elektron resurslar:

- <https://byjus.com/comparing-decimals-calculator/>
- <https://www.splashlearn.com/s/math-games/comparing-decimals-using-number-line>
- <https://www.mathgames.com/skill/5.27-compare-decimal-numbers-up-to-4-places>
- https://www.abcyo.com/games/comparing_number_values

Dərsin qısa planı

1. Araşdırma-müzakirə. Uzunluğa tullanma yarışında 1-ci, 2-ci, 3-cü yerləri tutan şagirdlərin müəyyən edilməsi.

2. Öyrənmə. Onluq kəslərin müqayisəsi.

3. Bələdçi. Ədəd oxundan istifadə etməklə onluq kəslərin müqayisəsi.

4. Müstəqil iş. Dərslik: tap. № 1,2. İD: tap. №.1-4

5. Öyrənmə materialı. Vergüldən sonrakı rəqəmlərin sayının fərqli olduğu onluq kəslərin müqayisəsi.

6. Müstəqil iş. Dərslik: tap. № 3-6. İD: tap. №.5-10

7. Məsələ həlli. Dərslik: tap. № 7-9. İD: tap.№ 11.

8. Formativ qiymətləndirmə.

Dərsin məzmunu. Dərsdə şagirdlər onluq kəslərin müqayisəsi qaydası ilə tanış olacaqlar. Bu qaydaların köməyiylə ilə məsələ və misallar həll edəcəklər.

Müəllimin nəzərinə! Bəzən şagirdlər onluq kəsləri müqayisə edərkən tam hissələr bərabər olduqda vergüldən sonrakı rəqəmlərə diqqət etmirler. Daha kiçik mərtəbələri müqayisə etməkdə çətinlik çəkən şagirdlərə vergüldən sonrakı rəqəmlərin sayını sıfırlar yazmaqla bərabərləşdirmək üsulunu izah etmək məqsədə uyğundur. Şagirdlərə bu üsulla müqayisə etmək

nisbətən asandır. Bir qədər təcrübə topladıqdan sonra onluq kəsləri müqayisə edərkən bu qaydadan istifadə etmək olar:

- 1) Tam hissəsi böyük olan onluq kəsr böyükdür.
- 2) Tam hissəsi eyni olduqda onluq kəslərin kəsr hissələri müqayisə olunur. Ondabirlər mərtəbəsindən başlamaqla sağa doğru uyğun mərtəbədəki rəqəmlər müqayisə edilir. Uyğun mərtəbədəki rəqəmi böyük olan onluq kəsr böyükdür.


2,42

Ondabirlər mərtəbəsi

2,5

$2,42 < 2,5$

Mövzuya yönəltmə. Müəllim yüzlük kəsr kartında 0,14 və onluq kartda isə 0,1 hissə rəngləyir.



Şagirdlərə suallar verilir:

- Hər kvadratin hansı hissəsi rənglənib? Hansı fiqurun daha çox hissəsi rənglənib? Müqayisəni onluq kəslərlə necə yazmaq olar?

ARAŞDIRMA-MÜZAKİRƏ Cədvəldə oğlanlar arasında uzunluğa tullanma üzrə ən yaxşı 3 nəticə qeyd olunub. Bu nəticələrə əsasən 1-ci, 2-ci və 3-cü yer tutan şagirdlər müəyyən edilməsi tələb olunur.



Şagirdlər verilən ölçülərə uyğun uzunluqları onluq kəslərlə ifadə edirlər. Əlavə sütun artırmaqla cavabları cədvəldə yazmaq olar.

Adı	Nəticə	Onluq kəsrə
Samir	2 m 50 sm	2,50
Anar	2 m 35 sm	2,35
Elxan	3 m 3 sm	3,03

Müəllim şagirdlərə istiqamətləndirici suallar verir:

- Kim ən uzağa tullandı? Bunu necə müəyyən etmək olar?

Bunu ədəd oxundan istifadə etməklə daha aydın izah etmək olar.

ÖYRƏNMƏ Onluq kəsrlərin müqayisə qaydası şagirdlərə izah olunur. Ədəd oxunda müqayisə qaydalarını yada salmaq üçün şagirdlərə istiqamətləndirici suallar vermək olar:

– Ədəd oxunda ədədlər necə yerləşir? Ədədləri ədəd oxunda necə müqayisə etmək olar?

BƏLƏDÇİ Ədəd oxundan istifadə etməklə onluq kəsrlər müqayisə edilir.

MÜSTƏQİL İŞ

1. Onluq kəsrlər müqayisə olunur.

2. Boş xananın yerinə hər hansı ədədin ola biləcəyi müəyyən olunur. Hər birinə uyğun bir neçə nümunə göstərilir.

Öyrənmə materialı. Bəzən onluq kəsrlərdə vergüldən sonra rəqəmlərin sayı fərqli olur. Bu halda, sıfırlar əlavə etməklə vergüldən sonrakı rəqəmlərin sayı bərabərləşdirilir. Dərslikdə verilən nümunə lövhədə yazılır və onluq kəsrlər müqayisə olunur.

3-5 tapşırıqları yerinə yetirilir.

6. Verilən ədədlər arasında yerləşən bir neçə onluq kəsr yazılır. Ədəd oxu üzərində verilən ədədlər müəyyən olunur.


Müəllimin nəzərinə! Şagirdlər onluq kəsrlərin müqayisəsi üçün ədəd oxundan və ümumi qaydadan istifadə edə bilərlər.

Diferensial təlim

Dəstək. Müəllim lövhəyə bir neçə onluq kəsr yazar. Şagirdlər əvvəlcə bu ədədlərdən böyük, sonra isə kiçik ədədlər yazırlar. Bu ədədləri mərtəbə cədvəli və ədəd oxundan istifadə etməklə müqayisə edirlər.

Dərinləşmə. Lövhəyə iki şagird çıxarılır. Şagirdlərdən biri lövhədə iki onluq kəsr yazar. Digər şagird yazılın onluq kəsrlər arasında yerləşən iki onluq kəsr yazar. və uyğun onluq kəsrləri mərtəbə cədvəlində və ədəd oxunda təsvir etməklə doğruluğunu göstərir. Sonra şagirdlər yerini dəyişib tapşırığı yerinə yetirir.

Cütlərlə oyun. Oyun cütlərlə yerini yetirilir. Kağızdan kubların açılış şəkilləri hazırlanır və hər üzə bir onluq kəsr yazılır. Kağızlar qatlanıb kub düzəldilir. Şagirdlər hərə bir rəngdə kub seçir. Onlar kubları eyni zamanda atır və üst tərəfinə düşən ədədləri müqayisə edirlər. Ədədi böyük olan oyunçu qalib gəlir.



Məsələ Həlli 7. Rəqəmlər yazılmış kartlar elə yerləşdirilməlidir ki, alınan ədəd ən böyük və ən kiçik olsun.

Məsələnin həlli:

• Ən böyük ədəd müəyyən edilir.

2, 1 0

• Ən kiçik ədəd müəyyən edilir.

0, 1 2

Cavab: Ən böyük ədəd 2,1 və ən kiçik ədəd isə 0,12 olacaq.

Müzakirə. Kartları bir-bir düzəmkələ alınmış cavabı yoxlamaq olar.

8. Samirin fikrində hansı ədədin tutduğunu müəyyən etmək tələb olunur.

Cəlbətmə. Müəllim bir ədəd yazılmış stikeri ədəd görünməmək şərtlə lövhəyə yapışdırır. Şagirdlər suallar verir:

– Bu ədəd 20 və 30 arasında yerləşdir. Bu ədədin onluqlarının sayı təkliklərinin sayına bərabərdir. Bu hansı ədəddir?

Şagirdlər sualı cavablandırıldıqdan sonra ədəd şagirdlərə göstərilir.

Məsələnin həlli:

• 0,93-dən böyük 1-dən kiçik vergüldən sonra iki rəqəm olan ədədlər qeyd olunur:

0,94 0,95 0,96 0,97 0,98 0,99

Bu ədədlər arasında ondabirləri və yüzdəbirləri bərabər olan ədəd müəyyən olunur.

0,94 0,95 0,96 0,97 0,98 0,99

Cavab: Samir fikrində 0,99 ədədini tutmuşdur.

Müzakirə. 0,99 ədədinin ondabirlərə yüzdəbirlərə bərabər olduğu və bu ədədin 0,93 və 1 ədədlər arasında yerləşdiyi yoxlanılır.

9. 2021-ci ildə Yaponiyada keçirilən Yay Olimpiya oyunlarında kişilər arasında nizəatma yarışlarının nəticəsi qeyd olunub. Verilən məlumatə əsasən qızıl, gümüş və bürünc medal qazanan idmançıları müəyyənləşdirmək tələb olunur.

Cəlbətmə. Müəllim lövhəyə cədvəl çəkir. Masaya bir neçə kitab qoyulur və hər kitabın səhifə sayını cədvəldə qeyd edir.

Kitabın adı	Səhifə sayı

Müəllim şagirdlərə istiqamətləndirici suallar verir:

– Hansı kitab daha qalın olduğunu necə müəyyən etmək olar? Kitabları qalından naziyyə sıralasaq, ortada hansı kitab olar?

Məsələnin həlli:

• Nəticələrə görə idmançıların sıralanır.

İdmançıların adları nəticələrini çoxdan aza sıralanmaqla cədvələ ardıcıl yazılır.

İdmançı	Nəticə(m)
Niray Çopra	87,58
Yakub Badleyx	86,67
Vinetslav Veseli	85,44
Yulian Veber	85,3
Arşal Nadim	84,62

- Nəticələrə əsasən 1-ci idmançı qızıl, 2-ci gümüş, 3-cü isə bürünc medal qazanan idmançıdır.
- Cavab:* Qızıl medalı Niray Çopra, gümüş medalı Yakub Badleyx, bürünc medalı isə Yakub Badleyx qazandı.

Müzakirə. Cavabı müxtəlif üsullarla tapan şagirdlərin fikirləri müzakirə olunur.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Onluq kəsləri tam və kəsr hissələrinə görə müqayisə edir.	Oyun, misal, məsələ	İş vərəqləri, dərslik, İD
Metr və santimetrlə verilmiş uzunluğu onluq kəsrə və əksinə çevirir.	Məsələ	Dərslik, İD
Onluq kəsləri ədəd oxunda, müxtəlif təsvirlərdən istifadə etməklə müqayisə edir.	Tapşırıq, misal, məsələ	Dərslik, İD

Mövzu 35

Onluq kəslərin toplanması və çıxılması

- Dərslik:** səh.24
- İş dəftəri:** səh. 21

Təlim məqsədləri

- Əşyaların həndəsi ölçülərini adı və onluq kəslərdən istifadə etməklə ifadə edir (1.1.8).
- Onluq kəsləri yeni təklik və ondabirlər yaranmayan hal üçün toplayır (1.1.9).
- Onluq kəsləri təklik və ondabirlər ayrılmayan hal üçün çıxır (1.1.9).

Köməkçi vasitələr: Onluq və yüzlük kəsr kartları, iş vərəqləri.

Elektron resurslar:

<https://www.omnicalculator.com/math/decimal#adding-decimals-calculator>
https://www.mathplayground.com/ASB_Hungry_Puppies_Decimals.html
<https://www.iknowit.com/lessons/e-addition-3-digits-and-decimals.html>
<https://www.splashlearn.com/math-skills/fifth-grade/decimal-arithmetic/add-decimals>


Dərsin qısa planı

- Araşdırma-müzakirə.** Tortun qalan hissəsinin onluq kəslə ifadə olunması.
- Öyrənmə.** Onluq kəslərin toplanması.
- Bələdçi.** Onluq kəslərin cəminin tapılması.
- Müstəqil iş.** Dərslik: tap. № 1,2. İD: tap. №.1-4
- Öyrənmə materialı.** Onluq kəslərin çıxılması.
- Müstəqil iş.** Dərslik: tap. № 3-5. İD: tap. №.5-8
- Məsələ həlli.** Dərslik: tap. № 6,7. İD: tap.№ 9,10
- Formativ qiymətləndirmə.**

Dərsin məzmunu. Dərsdə şagirdlər onluq kəslərin toplanması və çıxılması qaydası ilə tanış olacaqlar. Bu qaydaların köməyi ilə məsələ və misallar həll edəcəklər.

Müəllimin nəzərinə. Onluq kəslərin alt-alta toplanması qaydası adı ədədlərdə olduğu kimdir. Çoxrəqəmli ədədləri alt-alta yazarkən təkliklər mərtəbəsin-dən başlamaqla uyğun mərtəbələri alt-alta yazmaq tələb olunurdu. Onluq kəslərin toplanmasında isə toplananların onluq vergüllərinin alt-alta düşməsinə diqqət etmək lazımdır. Digər mərtəbələr uyğun ola-raq alt-alta yazılır və tam ədədlərdə olduğu kimi toplanır. Bəzən şagirdlər onluq kəsləri topladıqda, ya-xud çıxdıqda mərtəbələri alt-alta yazarkən səhvə yol verirlər. Bu da cavabın səhv tapılmasına getirir. Belə şagirdlərə mərtəbələrin alt-alta yazılışının vacibliyini vurğulamaq lazımdır. Bununla yanaşı cavabı yoxlamaqla səhvlerini tapmağa şərait yaratmaq məq-sədəuyğundur.

Mövzuya yönəltmə. Müəllim lövhəyə misal yazır və şagirdlərə yüzlük kəsr kartında 0,1 hissəni yaşıl rəngləməyi tapşırır.




Şagirdlərə suallar verilir:

– Yüzlük kartda 0,1 hissəni necə rəngləmək olar? Bu kartda əlavə 0,12 hissəni də sarı rəngləsək, ümumi neçə hissə rənglənmiş olar?

ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırıqda şagirdlər tortun hansı hissəsinin yeyildiyini, hansı hissəsinin qaldığını müəyyən etməlidirlər. Təsvirə uyğun olaraq kartın $\frac{50}{100}$ hissəsi, sonra isə $\frac{17}{100}$ hissəsinin rənglənilir. Yerdə tortun $\frac{33}{100}$ hissəsinin qaldığı müəyyən edilir.





Şagirdlər adı kəsri onluq kəsrə ifadə etməyi əvvəlki dərslərdə öyrənmişlər. Qalan hissə də onluq kəsrə ifadə olunur. Müəllim şagirdlərə istiqamətləndirici suallar verə bilər:

– Tortun hansı hissəsi yeyildi? Tortun hansı hissəsi qaldı? Tortun qalan hissəsini onluq kəsrə necə göstərmək olar?

ÖYRƏNMƏ İki onluq kəsri toplayarkən çoxrəqəmli ədədlərdə olduğu kimi uyğun mərtəbədəki rəqəmlərin bir-birinin altında yazılışı qeyd olunur. Bu zaman onluq vergüllərin alt-alta düşməsi vacibdir. Hesablama ən sağdakı mərtəbədən başlamaqla yerinə yetirilir. Dərslikdə verilən nümunə tapşırıq lövhəyə yazılır izah olunur.

Vergüldən sonra rəqəmlərin sayı bərabər olmadıqda bu cür misalların həll qaydası şagirdlərə izah edilir. Bunun üçün vergüldən sonrakı rəqəmlərin sayını bərabərləşdirmək olar. İlk vaxtlarda şagirdlər sıfırlar yazımaqla bunu edirlər. Sonralar bir qədər təcrübə topladıqdan sonra sıfırlar yazmadan da uyğun əməliyyatları yerinə yetirə biləcəklər.

$$\begin{array}{r} + 5,4 \\ \hline - 2,27 \\ \hline 7,67 \end{array} \quad \begin{array}{r} + 5,40 \\ \hline - 2,27 \\ \hline 7,67 \end{array}$$

BƏLƏDÇİ Onluq kəsrərin cəmi tapılır.

MÜSTƏQİL iş 1-2 tapşırıqları yerinə yetirilir.

Öyrənmə materialı. İki onluq kəsrin fərqini taparkən çoxrəqəmli ədədlərdə olduğu kimi uyğun mərtəbədəki rəqəmlər bir-birinin altına yazılır və ən sağdakı mərtəbədən başlamaqla çıxma əməlini yerinə yetirildiyi vurğulanır. Onluq kəsrəri alt-alta yazarkən onluq vergüllərin bir-birinin altına düşməsi vacibdir. Dərslikdəki nümunə tapşırıq lövhəyə yazılır və izah olunur.

1 Uyğun mərtəbədəki rəqəmlər və vergüllər alt-alta yazılırlar.

$$\begin{array}{r} \text{Təkl.} \quad \text{Ondəbirl.} \\ - 5,26 \\ \hline - 3,14 \end{array}$$

2 Vergül nəzərə alınmadan alt-alta çıxılın və vergüllərin altında vergül yazılırlar.

$$5,26 - 3,14 = 2,12$$

$$\begin{array}{r} \text{Təkl.} \quad \text{Ondəbirl.} \\ - 5,26 \\ \hline - 3,14 \\ \hline 2,12 \end{array}$$

Vergüldən sonrakı rəqəmlərin sayı bərabər olmadıqda sıfırları artırmaqla vergüldən sonrakı rəqəmlərin sayını bərabərləşdirmək izah olunur. Uyğun nümunə tapşırıq şagirdlərlə birlikdə müzakirə olunaraq həll edilir.

$$\begin{array}{r} - 6,29 \\ \hline - 2,1 \\ \hline 4,19 \end{array} \quad \begin{array}{r} - 6,29 \\ \hline - 2,10 \\ \hline 4,19 \end{array}$$

3-5 tapşırıqları yerinə yetirilir.

Praktik tapşırıq. Tapşırıq cütlərlə yerini yetirilir. Şagirdlər şəkildəki kimi cədvəllər olan iş vərəqləri paylanır. Uyğun ədədləri toplamaqla və ya çıxmaga cədvəlləri doldururlar.

+	6,4	2,13
2,5		
3		
0,16		

-	6,36	7,55
1,3		
4,2		
6		

MƏSƏLƏ HƏLLİ 7. Məsələdə Xefren piramidasının hündürlüyünü tapmaq tələb olunur.



Xeops piramidası

Xefren piramidası

Cəlbetmə. Müəllim masaya 2 karandaş qoyur. Karandaşlardan birinin uzunluğunun 15 sm olduğunu və bunun 2-ci karandaşın uzunluğundan 1,5 sm qısa olduğunu deyir. Şagirdlərə suallar verilir:

– 2-ci karandaş 1-ci karandaşdan uzun yoxsa qıсадır?
2-ci karandaşın uzunuğu nə qədərdir? Bunu necə tapmaq olar?

Məsələnin qısa şərti yazılır.

Xeops – 138,75 m

Bu, Xefrendən 2,35 m çox

Xefren – ? m.

Məsələnin həlli:

- Xefren piramidasının hündürlüyü tapılır:
 $138,75 \text{ m} - 2,35 \text{ m} = 136,4 \text{ m}$.

Cavab: Xefren piramidasının hündürlüyü 136,4 metrdir.

Müzakirə. Xefren piramidasının hündürlüyünün üzərinə 2,35 m əlavə edib alınan ədədin Xeops piramidasının hündürlüğünə bərabər olub-olmadığı yoxlanılır.

7. Qaçaraq üç addıma tullanma yarışında hər addımın nəticəsinə görə idmançıları sıralamaq tələb olunur.

Adı	1-ci təkan (m)	2-ci təkan (m)	3-cü təkan (m)
Samir	2,1	1,56	2,32
Səbinə	2	1,34	2,12
Lalə	2,05	1,42	2,5
Elxan	2,1	1,45	2
Anar	2,12	1,52	2,3

Məsələnin həlli:

- Hər şagirdin ümumilikdə hansı uzunluğa tullandığı tapılır. Bu hesablamlar alt-alta hesablanır.

Samir: $2,1 + 1,56 + 2,32 = 5,98 \text{ m}$

Səbinə: $2 + 1,34 + 2,12 = 5,46 \text{ m}$

Lalə: $2,05 + 1,42 + 2,5 = 5,97 \text{ m}$

Elxan: $2,1 + 1,45 + 2 = 5,55 \text{ m}$

Anar: $2,12 + 1,52 + 2,3 = 5,94 \text{ m}$

- Cədvələ əlavə bir sütun çəkilib həmin sütunda cəmlər yazılı bilər.

LAZYHED

Adı	1-ci təkan (m)	2-ci təkan (m)	3-cü təkan (m)	Nəticə (m)
Samir	2,1	1,56	2,32	5,98
Səbinə	2	1,34	2,12	5,46
Lalə	2,05	1,42	2,5	5,97
Elxan	2,1	1,45	2	5,55
Anar	2,12	1,52	2,3	5,94

- Alınan ədədlər müqayisə olunur. Müqayisəyə əsasən 1-ci yeri Samir, 2-ci yeri Lalə, 3-cü yeri isə Anarın tutduğu müəyyən olunur.

Cavab: 1-ci yeri Samir, 2-ci yeri Lalə, 3-cü yeri isə Anar tutdu.

Müzakirə. Şagirdlər cədvəli çoxdan aza sıralamaqla cavabın doğruluğunu yoxlaya bilərlər.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Tamın hissələrini və kəmiyyətləri onluq kəsrlərlə ifadə edib hesablamalar aparır.	Praktik tapşırıq, misal, məsələ	İş vərəqləri, dərslik, İD
Onluq kəsrləri yeni təklik və ondabirlər yaranmayan hal üçün toplayır.	Tapşırıq, misal, məsələ	Dərslik, İD
Onluq kəsrləri təklik və ondabirlər ayrılmayan hal üçün çıxır.	Tapşırıq, misal, məsələ	Dərslik, İD

Ümumiləşdirici dərs

- Dərslik:** səh.26
- İş dəftəri:** səh. 23

Köməkçi vasitələr: kublar, rəngli kağızlar, müxtəlif əşyalar, rəqəmlər yazılmış kartlar, iş vərəqləri.

Dərsin məzmunu. Ümumiləşdirici dərsə qədər öyrənilən biliklər bu dərsdə daha da möhkəmləndirilir. Bölmə üzrə keçirilən mövzuların necə mənimmsənilməsi yoxlanılır.

Müəllimin nəzərinə! Dərsdə bölmə üzrə "bərabər kəsrlər", "kəsrin ixtisar edilməsi", "ixtisar olunmayan kəsrlər", "qarışq ədədlər", "adi və onluq kəsrlər", ondabirlər mərtəbəsi", "yüzdəbirlər mərtəbəsi" və s. anlayışlarla bağlı çətinlik çəkən şagirdlər müəyyən edilir. Belə şagirdlərlə fərdi iş aparılır. Dərslikdəki və iş dəftərindəki tapşırıqların sərbəst yerinə yetirilməsi məqsədə uyğunudur. Çətinlik çəkən şagirdlərə müəllim istiqamət verə bilər.

Mövzuya yönəltmə. Oyun. "Kim çox tapar?" Müəllim sinfi bir neçə qrupa ayırır. Hər qrupa nümunədəki cədvəl və təsvir çəkilmiş iş vərəqləri paylayır. Qruplar növbə ilə kartları bir-birinə ötürür. Hər qrup karda yazılmış ədədə uyğun xananı kartın rənginə uyğun rəngləyir. Oyun vaxt bitənə qədər eyni qaydada davam etdirilir. Sonda hər qrup iş vərəqlərindəki cavabları yoxlayır. Düz rənglənmiş xanaların sayı müəyyən edilir. Ən çox düzgün xana rənglənmiş komanda qalib olur.

Müəllim bölmədə diqqət yetirilən və yadda saxlanmalı olan anlayış və qaydaları xatırladır:

– Bərabər kəsrlər necə müəyyən olunur? Kəsrin ixtisar edilmədi nəyə deyilir? Hansı kəsrlərə ixtisar olunmayan kəsrlər deyilir? Məxrəclərdən biri digərinin misli olan kəsrləri necə müqayisə etmək olar? Surətlərdən biri digərinin misli olan kəsrləri

necə müqayisə etmək olar? Məxrəcləri bərabər olan hansı kəsrləri topladıqda cəm 1-ə bərabər olar? 1-dən onun hissəsini ifadə edən kəsr necə çıxməq olar? Hansı ədədlər qarışq ədədlər adlanır? Qarışq ədədlərin tam və kəsr hissəsi necə müəyyən olunur? Qarışq ədədləri necə müqayisə etmək olar? Hansı kəsrlər onluq kəsrlər adlanır? Adı kəsrlər hansı kəsrlərdir? Ondabirlər və yüzdəbirlər mərtəbəsi necə müəyyən edilir? Onluq kəsrləri necə müqayisə etmək olar? Onluq kəsrlərin cəmini və fərqini tapanda nəyə diqqət etmək lazımdır?

$2,64 - 1,5$	$1 - \frac{2}{6}$	$0,45 - 0,2$	$\frac{3}{100}$
$1\frac{14}{100}$			$0,1 + 1,04$
	$1\frac{4}{10}$	$0,4 + 2,1$	$\frac{1}{6} + \frac{4}{6}$
	$\frac{10}{12}$		$1 + \frac{2}{7}$

1,14	0,25	$\frac{5}{6}$	$1\frac{2}{7}$
------	------	---------------	----------------


Hər sual səsləndikcə, şagirdlər izahat verir, nümunələr söyləyirlər. Müəllim dərslikdə uyğun mövzuları və keçilən anlayışları bir daha xatırlada bilər.

Bölmə üzrə təkrarlanan anlayışlar: Bərabər kəsrlər, kəsrin ixtisar edilməsi, ixtisar olunmayan kəsrlər, qarışq ədədlər, tam və kəsr hissə, adı və onluq kəsrlər, ondabirlər mərtəbəsi, yüzdəbirlər mərtəbəsi.

TAPŞIRIQLARIN HƏLLİ

1-2 tapşırıqları yerinə yetirilir.

3. Hər kəsrə uyğun nöqtə müəyyən edilir. Hansı kəsrin ədəd oxunda təsvir olunmadığı tapılır.



$$\frac{13}{100} \quad 3\frac{12}{100} \quad 2\frac{81}{100} \quad 3\frac{4}{10} \quad \frac{3}{100} \quad \frac{3}{9}{\color{red}\circlearrowleft} \frac{98}{100} \quad 3\frac{80}{100}$$

4-6 tapşırıqları yerinə yetirilir.

7. Sıranı pozan ədədlər müəyyən edilir. Həmin ədədin yerini dəyişməklə sıra yenidən düzəldilir.

a) Ədədlər artan sırada düzülüb.

$$2,3 \quad 2,35 \quad 3,25 {\color{red}\circlearrowleft} \quad 2,25 \quad 3,26 \quad 4$$

$$2,3 \quad 2,35 \quad 2,25 \quad 3,25 \quad 3,26 \quad 4$$

b) Ədədlər azalan sırada düzülüb.

$$5,41 \quad 5,4 {\color{red}\circlearrowleft} \quad 5 \quad 4,5 \quad 5,18 {\color{red}\circlearrowleft} \quad 4,05$$

$$5,41 \quad 5,4 \quad 5,18 \quad 5 \quad 4,5 \quad 4,05$$

12. Məsələdə 3 arı pətəyində cəmi neçə kilogram bal olduğunu tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim masaya 3 qutu qoyur. Qutulardan birində 2 karandaş olduğunu, digərində bundan 2 dənə çox, 3-cü qutuda isə iki qutudakı karandaşların cəmindən 2 dənə az karandaş olduğunu deyir. Şagirdlərə suallar verilir:

– 2-ci qutuda neçə karandaş var? 3-cü qutudakı karandaşların sayını necə tapmaq olar? Üç qutuda cəmi neçə karandaş var?



Məsələnin həlli:

- 2-ci arı pətəyində nə qədər bal toplandığı müəyyən olunur.

$$2,2 \text{ kq} + 0,3 \text{ kq} = 2,5 \text{ kq}.$$

- 3-cü arı pətəyindən nə qədər bal toplandığı müəyyən olunur?

$$2,2 \text{ kq} + 2,5 \text{ kq} - 1,7 \text{ kq} = 3 \text{ kq}.$$

- 3-cü arı pətəyindən daha çox bal toplandığı müəyyən olunur.

- Üç pətəkdən cəmi nə qədər bal toplandığı tapılır:

$$2,2 \text{ kq} + 2,5 \text{ kq} + 3 \text{ kq} = 7,7 \text{ kq}.$$

Cavab: Üç pətəkdən cəmi 7,7 kq bal toplandı.

Müzakirə. Şagirdlər üç pətəkdən toplanan balın kütləsindən 1-ci pətəkdəki balın kütləsini çıxmaqla alınan kütləyə əsasən 2-ci və 3-cü pətəkdəki balın kütləsinin doğru olduğunu yoxlaya bilərlər.

13. Məsələdə fermer badımcان sahəsinə nə qədər gübrə istifadə etdiyini tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim əvvəlki məsələdə istifadə etdiyi cəlb etmə tapşırığından şagirdlər nümunə göstərə bilər.

Məsələnin həlli:

- Pomidor sahəsi üçün lazım olan gübrənin miqdarı müəyyən olunur.

$$9,2 + \frac{3}{10} = 9,2 + 0,3 = 9,5 \text{ kisə}$$

- Xiyar və pomidor əkilən sahəyə ümumi nə qədər gübrə istifadə edildiyi müəyyən edilir.

$$9,2 + 9,5 = 18,7 \text{ kisə}$$

- Badımcan sahəsi üçün lazım olan gübrənin miqdarı müəyyən olunur.

$$28,8 - 18,7 = 10,1 \text{ kisə}$$

Cavab: Badımcan sahəsi üçün 10,1 kisə gübrə istifadə edildi.

Müzakirə. Badımcan əkilən sahəyə nə qədər gübrə verildiyini ifadə qurmaqla da tapmaq olar.

14. Cədvəldə verilən məlumatlara əsasən şagirdlərən kimin ümumi balının daha çox olduğunu müəyyən etmək tələb olunur. Bundan əlavə şagirdlər cədvələ əsasən bir neçə sual tərtib edib onlara cavab verməlidirlər.

Fənn	Azərbaycan dilü	Riyaziyyat	İngilis dili
Şagirdlər			
Lalə	8,2	9,12	7,3
Samir	9,2	8,4	8,35
Səbinə	7,33	9,2	6,4

Məsələnin həlli:

- Riyaziyyatdan kimin daha çox bal topladığı müəyyən olunur. Ədədlər müqayisə olunur. Səbinə riyaziyyatdan daha çox bal topladı.

- Kimin ümumi balının daha çox olduğunu tapmaq üçün hər bir şagirdin ümumi balı hesablanır.

$$\text{Lalə: } 8,2 + 9,12 + 7,3 = 24,64$$

$$\text{Samir: } 9,2 + 8,4 + 8,35 = 25,96$$

$$\text{Səbinə: } 7,33 + 9,2 + 6,4 = 22,93$$

Ümumi balları cədvələ sütun əlavə edib yazmaq olar.

Samirin ümumi balı daha çox oldu. Cədvələ əsasən əlavə bir neçə sual tərtib edilir.

15. Xəzinəyə çatmaq üçün ən qısa yolu müəyyən etmək tələb olunur.

Məsələnin həlli:

- Xəzinəyə ən qısa yolu tapmaq üçün verilən ədədləri toplayırlar. Bir neçə yoluun uzunluğunu təpdiqdən sonra məntiqi əsaslandırmıqla cavabın 8,1 km, 1,1 km və 3,05 km olan yol olduğunu görəcəklər.

$$8,1 \text{ km} + 1,1 \text{ km} + 3,05 \text{ km} = 12,25 \text{ km}$$

$$8,1 \text{ km} + 1,2 \text{ km} + 3,03 \text{ km} = 12,33 \text{ km}$$

$$8,05 \text{ km} + 4,5 \text{ km} = 12,55 \text{ km}$$

Cavab: Xəzinəyə çatmaq üçün ən qısa yoluun uzunluğu 12,25 kilometrə bərabərdir.

Müzakirə. Məsələni müxtəlif üsullarla həll edən şagirdlərin fikirləri dinlənilir.

LAYHE

Məsələ həllinin bəzi üsulları

- Dərslik: səh.28
- İş dəftəri: səh. 25

Dərsin məzmunu. Dərsdə məsələ həllinin bəzi strategiyaları öyrənilir. İndiyə qədər şagirdlər bu üsullardan istifadə edərək bəzi məsələləri həll etmişlər. Bu dərsdə isə Həmin üsulların adı və istifadə qaydaları izah olunacaq. Bu üsullardan istifadə etməklə məsələlər həll olunacaq. Ümumiyyətlə, hər bir məsələni bir neçə üsulla həll etmək mümkündür. Bu mövzuda məsələlər nəzərdə tutulan üsullarla həll edilməlidir. Dərsdə əsas məqsəd üsulun mahiyyətini izah etməkdir. Məsələləri nəzərdə tutulmuş üsulla həll etdikdən sonra digər üsullarla da həll edib cavabları müqayisə etmək olar.

ŞƏKİL ÇƏKMƏK LƏ MƏSƏLƏ HƏLLİ Bəzi məsələlərin həllində hadisə və ya əlaqələri modelləşdirmək, məsələni daha yaxşı anlamaq üçün diaqram, şəkil və ya sxem çəkmək çox faydalı olur. Bu strateziya verilənlərlə tapılması tələb olunan elementlər arasında əlaqələri əyni şəkildə təsvir etməyə kömək edir. Məsələnin şəklini çəkmək onu təsvirə çevirmək deməkdir. Başqa sözlə, mətnlə verilmiş məsələ şəkillə verilmiş məsələyə çevirilir. Məsələni vizual olaraq təsvir edərkən şagirdlər verilənlər və tələb olunanlar arasındaki əlaqəni bir daha müəyyən edirlər. Bu isə məsələni anlamağa kömək edir.

Nümunə. Məsələdə avtomobilin hündürlünü tapmaq tələb olunur. Şəkildən istifadə etməklə məsələ həll edilir.




Şəkildən görünür ki, avtomobilin hündürlünü tapmaq üçün ağacın hündürlünü tapmaq lazımdır. Ağacın hündürlünü tapmaq üçün isə əvvəlcə evin hündürlünü tapmaq lazımdır.

Məsələnin həlli:


- Küçə dirəyinin hündürlüğünə əsasən evin hündürlüyü tapılır.

$$3 \cdot 4 = 12 \text{ m.}$$




- Evin hündürlüğünə əsasən çinar ağacının hündürlüyü tapılır.

$$12 : 3 = 4 \text{ m.}$$



- Ağacın hündürlüyüne əsasən avtomobilin hündürlüyü tapılır.

$$4 : 2 \cdot 1 = 2 \text{ m.}$$



Cavab: Avtomobilin hündürlüyü 2 metrdir.

MƏSƏLƏLƏRİN HƏLLİ

1. Məsələdə uşaqların növbədə hansı ardıcılıqla dayandıqlarını tapmaq tələb olunur.

Məsələnin həlli:

Verilən məlumatlara əsasən məsələyə uyğun şəkil çəkilir:

- Lalə Anarla Səbinənin arasında dayandı.



Və ya



- Sonuncu dayanan Samir isə Aynurdan sonra dayanmışdı və Anar növbədə 1-ci deyil.




Cavab: Uşaqlar növbədə Səbinə-Lalə-Anar-Aynur-Samir ardıcılılığı ilə dayandılar.

2. Məsələdə A və D şəhərləri arasındaki məsafənin tapılması tələb olunur.

Məsələnin həlli:

Verilən məlumatlara əsasən məsələyə uyğun şəkil çəkilir:



- B və C şəhərləri arasında məsafə tapılır.

$$120 \text{ km} + 60 \text{ km} = 180 \text{ km.}$$

- C və D şəhərləri arasında məsafə tapılır.

$$120 \text{ km} - 40 \text{ km} = 80 \text{ km.}$$

- A şəhərindən çıxan avtomobilin şəhərinə qədər nə qədər yol getdiyi tapılır.


$$120 \text{ km} + 180 \text{ km} + 80 \text{ km} = 380 \text{ km.}$$

Cavab: A şəhərindən çıxan avtomobil D şəhərinə qədər 320 km yol gedər.

3. Məsələdə yol kənarında əkilən birinci və sonuncu ağaclar arasında məsafəni tapmaq tələb olunur.

Məsələnin həlli:

Uyğun şəkil çəkilir və verilənlər qeyd olunur.



- Birinci və sonuncu ağac arasındaki məsafə tapılır. Şəkildən görünür ki, 8 ağac əkmək üçün 7 aralıq qoyulmalıdır.

$$6 \cdot 7 = 42 \text{ m.}$$

Cavab: Birinci və sonuncu ağac arasındaki məsafə 42 metrdir.


TƏNLİK QURMAQLA MƏSƏLƏ HƏLLİ

Şagirdlər bu üsulla tanışdırırlar. Əvvəlki dərslərdə üsuldan istifadə etməklə məsələ həll etmişlər. Tənlük qurmaqla məsələləri qeyd olunan ardıcılıqla həll etmək olar.

- Məsələdə məlum olan və məlum olmayan kəmiyyətlər müəyyən edilir.
- Tapılması tələb olunan kəmiyyət (və ya məlum olmayan kəmiyyətlərdən biri) məchul kimi qəbul edilir.
- Məsələnin şərtinə uyğun olaraq tənlük qurulur və həll edilir.

Nümunə. Məsələdə Lalənin daha nə qədər pitsa yesə, Elxanın yediyi qədər pitsa yemiş olduğunu tapmaq tələb olunur.

Tənliyin necə qurulduğu izah olunur və həll tamamlanır.



$$\begin{aligned} \frac{3}{6} + x &= \frac{5}{6} \\ x &= \frac{5}{6} - \frac{3}{6} \\ x &= \frac{2}{6} \end{aligned}$$

Şagirdlər adı kəsrlerlə verilmiş tənliliklərlə ilk dəfə rastlaşırlar. Bu zaman qeyd etmək lazımdır ki, kəsrler də ədəd olduğu üçün tam ədədlərlə tənlük qurmaq və həll etmək üsulu kəsr dədələr üçün də doğrudur.

Cavab: Lalə pitsasının $\frac{2}{6}$ hissəsini də yesə, Elxanın yediyi qədər olar.

MƏSƏLƏLƏRİN HƏLLİ

- Məsələdə xalcanın eninin nə qədər olduğunu tapmaq tələb olunur. Axtarılan kəmiyyət, yəni xalcanın eni x ilə işarə olunur, uyğun tənlük yazılır və həll olunur:

$$4 \cdot x = 8$$

$$x = 8 : 4$$

$$\frac{x}{4} = 2$$

$$8 = 8$$

Cavab: Xalcanın eni 2 metrdir.

- Məsələdə rəsm müsabiqəsi üçün neçə rəngli karandaş alındığını tapmaq tələb olunur. Alınan rəngli karandaşların sayı x ilə işarə olunur, uyğun tənlük yazılır və həll olunur:

$$x : 30 = 3$$

$$x = 30 \cdot 3$$

$$x = 90$$

$$90 : 30 = 3$$

$$3 = 3$$

Cavab: Rəsm müsabiqəsi üçün 90 karandaş alınmışdı.

- Məsələdə Samirin anasının neçə kitab aldığı tapmaq tələb olunur. Kitabların sayı x ilə işarə olunur, uyğun tənlük yazılır və həll olunur:

$$5 \cdot x = 2 \cdot 10 + 5$$

$$5 \cdot x = 25$$

$$x = 25 : 5$$

$$x = 5$$

$$5 \cdot 5 = 25$$

$$25 = 25$$

Cavab: Samirin anası 5 kitab aldı.

CƏDVƏL QURMAQLA VƏ QANUNAUYĞUNLUĞU MÜƏYYƏN ETMƏKLƏ MƏSƏLƏ HƏLLİ

Bəzi məsələlərin həllində verilənlər arasında qanuna uyğunluğu müəyyən etmək üçün cədvəl qurulur. Belə cədvəldə dəyişənin qiyməti dəyişikcə ondan asılı olan kəmiyyətin də qiymətinin necə dəyişdiyi aşkar görünür. Bu strategiya şagirdlərə verilənləri cədvəldə yazmaqla onlar arasında əlaqəni qurmaq və qanuna uyğunluğu müəyyən etməyə kömək edir.

Nümunə. Məsələdə ornamenti tamamlamaq üçün Səbinin nəçə mavi üçbucaq kəsdiyini tapmaq tələb olunur.

	Dairələrin sayı	4	8	12		
		3	6			
	Üçbucaqların sayı					

Cədvəl tamamlanır və cavab tapılır.

Dairələrin sayı	4	8	12	16	20	24
	3	6	9	12	15	18
Üçbucaqların sayı						

Cavab: Səbinə ornamenti tamamlamaq üçün 18 üçbucaq kəsməlidir.

MƏSƏLƏLƏRİN HƏLLİ

- Məsələdə neçə pitsa satıldığıni tapmaq tələb olunur.

Məsələnin həlli:

- Cədvəl qurulur və verilən məlumatlar cədvələ yazılır.
- Qanuna uyğunluq müəyyən edilir. Cədvəlin xanaları ayranın miqdarı 1 500 ml olana qədər tamamlanır.

Pitsa	2	4	6	8	9	10
Ayran (ml)	250	500	750	1 000	1 250	1 500

Cavab: 10 pitsa satıldı.

- 2. Məsələdə böyük printerin neçə səhifə çap edəcəyini tapmaq tələb olunur.

Məsələnin həlli:

Hər iki printer üçün cədvəl qurulur və verilən məlumatlar cədvələ yazılır.

Kiçik printerdə səhifə sayı	1		
Çap müddəti	12		

Böyük printerdə səhifə sayı	3		
Çap müddəti	20		

- Cədvəldən istifadə etməklə kiçik printerin 5 səhifəni çap etməyə sərf etdiyi müddət tapılır.

Kiçik printerdə səhifə sayı	1	2	3	4	5
Çap müddəti	12	24	36	48	60

Bunu vurma ilə də tapmaq olar:

$$5 \cdot 12 = 60 \text{ san.}$$

- Cədvəldən istifadə etməklə böyük printerin 60 saniyəyə neçə səhifə çap etdiyi tapılır.

Böyük printerdə səhifə sayı	3	6	9
Çap müddəti	20	40	60

Cavab: Kiçik printer 5 səhifə çap etdiyi müddətdə böyük printer 9 səhifə çap etdi.

- 3. Məsələdə aşpazın neçə kartof və neçə xiyar istifadə etdiyini tapaq tələb olunur.

Məsələnin həlli:

- Cədvəl qurulur və verilən məlumatlar cədvələ yazılır.

Sayı	1			
Kök	6			
Xiyar	4			
Kartof	3			

- Qanuna uyğunluq müəyyən edilir. Cədvəlin xanaları istifadə olunan köklərin sayı 24 olana qədər doldurulur.

Sayı	1	2	3	4
Kök	6	12	18	24
Xiyar	4	8	12	16
Kartof	3	6	9	12

Cavab: Aşpaz salatlara 16 xiyar və 12 kartof istifadə etdi.


MƏNTİQİ ƏSASLANDIRMAQLA MƏSƏLƏ HƏLLİ

Bəzi məsələlər məntiqi düşünmə və əsaslandırmaqla həll edilir. Məntiqi əsaslandırmaqla bir neçə fikirdən nəticə çıxarılır, çıxarılan nəticə ilə məsələ həlli davam etdirilir. Bu da ikinci nəticəyə gətirib çıxarı və s.

Məsələ həll olunana qədər məntiqi proses davam

etdirilir. Məsələdə səbəb-nəticə əlaqələrini qurmaq üçün sxemlərdən istifadə etmək olar.

Nümunə. Məsələdə kimin qalib olduğunu tapmaq tələb olunur. Fikirlər əsaslandırılmaqla yarışın qalibi tapılır.



Cavab: Yarışın qalibi Aynur oldu.

MƏSƏLƏLƏRİN HƏLLİ

1. Məsələdə Elxan və Samirin hansı dərnəklərə yazıldığını tapmaq tələb olunur.

Məsələnin həlli:

Uşaqların hər fikrinə uyğun mühakimələr bu ardıcılıqla aparılır:

- Anar:



- Elxan:



- Samir:



Cavab: Elxan şahmata, Samir isə futbolu yazdı.

2. 1, 2, 3, 4 rəqəmləri boş xanalara elə yerləşdirilir ki, hər sətir və ya hər sütunda fərqli rəqəmlər olsun.

1	4	2	3
2	3	1	4
3	2	4	1
4	1	3	2

3. Məsələdə tutumları 5 l olan dolçadan və 3 l olan balondan istifadə etməklə 6 l südü necə əldə etmə mümkün olduğunu tapmaq tələb olunur.


Məsələnin həlli:

- 1-ci addım. 8 litrlik qazandakı süd 5 litrlik dolçaya tökülr.



- 2-ci addım. 5 litrlik dolçadakı süd 3 litrlik balona tökülr.

LAYİHE



3-cü addım. Balondakı 3 litrlik süd qazana boşaldılır.
Qazanda 6 / süd olur.



MƏLUMATLARI TƏHLİL ETMƏKLƏ MƏSƏLƏ HƏLLİ

Bəzən məsələni bütün mümkün halları yoxlamaqla həll etmək lazım gəlir. Bu zaman məlumatlar təhlil edilir və mümkün hallar müəyyən olunur. Sonra isə bir-bir hallar yoxlanılır. Bəzən, məntiqə əsasən, cavaba uyğun olmayan hallara baxmamaq da olar. Məsələdə verilənləri təhlil etməkdə çətinlik çəkən şagirdlər verilənləri siyahı, cədvəl şəklində yazıb yoxlama prosesini yerinə yetirə bilərlər.

Nümunə. Məsələdə Samirin nə aldığıni tapmaq tələb olunur.

Çay – 50 qəp	Qutab – 70 qəp
Kofe – 1 rə 20 qəp	Kurassan – 2 rə
Ayran – 40 qəp	Pitsa – 3 rə 50 qəp
Şirə – 1 rə	Tort – 4 rə 20 qəp

Bir-bir toplamaqla cəm 4 man 50 qəpiklə müqayisə olunur.

$$1 \text{ man} + 3 \text{ man } 50 \text{ qəp} = 4 \text{ man } 50 \text{ qəp.}$$

Cavab: Samir içməyə şirə, yeməyə pitsa aldı.

Yoxlama prosesində məntiqə əsasən qiymətləri kiçik olan ərzaqları yoxlamamaq da olar.

MƏSƏLƏLƏRİN HƏLLİ

1. Məsələdə alıcının marketdən hansı üç mal aldığıni tapmaq tələb olunur.



Məsələnin həlli:

- Alıcının aldığı mallara 20 manat ödədiyi və satıcının ona 9 manat qaytardığı üçün o, mallara 11 manat ödədi. Malların qiymətini bir-bir toplamaqla alıcının hansı 3 malı aldığı tapılır.

$$1 \text{ man} + 2 \text{ man} + 3 \text{ man} = 6 \text{ man}$$

Deməli, alıcı duz, çay, süd almışdır.

- Yoxlama davam etdirilir və alıcının çay, şeker və un aldığı tapılır.


$$2 \text{ man} + 4 \text{ man} + 5 \text{ man} = 11 \text{ man}$$

Cavab: Alıcı marketdən çay, şeker və un aldı.

2. Məsələdə həyətdə neçə toyuq və neçə qoyun olduğunu tapmaq tələb olunur.

Məsələnin həlli:

- Toyuq və qoyunların cəmi 5 başının və 14 ayağının olduğu məlumdur. Yoxlamaqla düzgün cavab tapılır. Bunu sxematik də təsvir etmək olar.



Cavab: Həyətdə 3 toyuq və 2 qoyun var.

3. Məsələdə Aynurun və Səbinənin hər birində neçə karandaş olduğunu tapmaq tələb olunur.

Məsələnin həlli:

- Yoxlamani aparmaqla Səbinənin 3, Aynurun 5 karandaşı olduğu müəyyən olunur.

Səbinənin karandaşları: $3 - 1 = 2$

Aynurun karandaşları: $5 + 1 = 6$

Cavab: Səbinənin 3, Aynurun isə 5 karandaşı var.

TAM-HİSSƏ MODELİ İLƏ MƏSƏLƏ HƏLLİ

Ümumi qiymət tam kimi qəbul edilir və onun hissələri tapılır. Adətən, tam-hissə modeli ilə məsələ həll edərkən düzbucaqlı təsvirlərdən istifadə olunur.

MƏSƏLƏLƏRİN HƏLLİ

1. Məsələdə sinifdə neçə oğlan və neçə qız olduğunu tapmaq tələb olunur.



Məsələnin həlli:

- Şagirdlərin ümumi sayından 3 vahid çıxılır.

$$25 - 3 = 22.$$



- 1 hissəni tapmaq üçün 22 ədədi 2-yə bölünür.

$$22 : 2 = 11$$


Deməli, 1 hissə 11-ə bərabərdir.

Oğlanların sayı: 11

Qızların sayı: $11 + 2 = 13$

Cavab: Sinifdə 11 oğlan, 14 qız var.

2. Məsələdə ananın hər keksdən neçə ədəd bişirdiyini tapmaq tələb olunur.



Məsələnin həlli:

- 1 hissəni tapmaq üçün şagirdlərin ümumi sayı bərabər hissələrin ümumi sayına, yəni 3-ə bölünür.

$$18 : 3 = 6.$$

- Kişmişli kekslər 2 hissə olduğundan alınan ədədi 2-yə vurmaqla kişmişli kekslərin sayı tapılır.

$$6 \cdot 2 = 12$$

Deməli,


Şokoladlı və kişmişli kekslərin sayı: 6

Şokoladlı və kişmişli kekslərin sayı: 12

Cavab: Aynurun anası 6 şokoladlı və 12 kişmişli keks bışirdı.

3. Məsələdə hər mağazaya neçə kilogram tərəvəz gətirildiyini tapmaq tələb olunur.

Məsələyə uyğun tam-hissi modeli çəkilir.



Məsələnin həlli:

- 1 hissəni tapmaq üçün iki mağazaya gətirilən tərəvəzin ümumi kütləsi bərabər hissələrin ümumi sayına, yəni 4-ə bölünür.

$$120 : 4 = 30.$$

- 2-ci mağazaya gətirilən tərəvəzin kütləsi tapılır.

$$30 \cdot 3 = 90$$

Deməli,

1-ci mağazaya gətirilən tərəvəz: 90 kq

2-ci mağazaya gətirilən tərəvəz: 30 kq

Cavab: 1-ci mağazaya 90 kq, 2-ci mağazaya 30 kq tərəvəz gətirildi.

OXŞAR DAHA SADƏ MƏSƏLƏ HƏLL ETMƏKLƏ

Bəzi məsələləri şagirdlər oxuyub anlamaqdə çətinlik çəkirlər. Belə məsələlərin şərtindəki verilənlər məsələni həll edərkən müəyyən çətinliyə səbəb olur. Bu halda, məsələ oxşar daha sadə məsələ ilə əvəz olunur. Əvvəlcə, sadə məsələ həll olunur. Sonra isə uyğun üsulu tətbiq etməklə ilkin məsələ həll edilir. Hazırkı metodik vəsaitdə hər bir dərs üzrə məsələ həllinə aid tövsiyələrdə *calbetmə* mərhələsində bu yanaşmadan istifadə olunur.

Nümunə. Məsələdə Səbinənin müxtəlif ölçülü neçə qutu aldığıni tapmaq tələb olunur.



Göstərişə əsasən məsələ 1 böyük qutu üçün həll edilir. 1 böyük qutu üçün 7 qutu lazımdır.

Cavab: Səbinə 3 böyük qutu üçün müxtəlif ölçülü 21 qutu aldı.

MƏSƏLƏLƏRİN HƏLLİ

1. Məsələdə taxta parçasını 7 hissəyə bölməyə neçə dəqiqə vaxt sərf edildiyini tapmaq tələb olunur.

Göstərişə əsasən taxta parçasını 3 hissəyə bölmək üçün 2 dəfə, 4 hissəyə bölmək üçün isə 3 dəfə kəsmək lazımdır.

- Taxta parçasının 7 hissəyə bölünməsi üçün 6 dəfə kəsildiyi müəyyən olunur.

6 dəfə kəsmək üçün lazım olan vaxt tapılır.


$$3 \cdot 6 = 18.$$

Cavab: Dulgər taxta parçasını 7 hissəyə ayırmağa 18 dəqiqə vaxt sərf etdi.


2. Məsələdə finalçılardın sayı a) 4 b) 5 olarsa, görüşlərin sayını tapmaq tələb olunur.

Məsələnin həlli:


- Finala 3 oyuncu çıxdıqda finalda 3 oyun keçirildiyi tapılır.




a) Finala 4 oyuncu çıxdıqda qaydalara uyğun finalda 6 oyun keçirildiyi tapılır.




b) Finala 5 oyuncu çıxdıqda qaydalara uyğun finalda 10 oyun keçirildiyi tapılır.



5 oyuncu hali sxematik olaraq belə təsvir etmək olar. Burada xətlər görüşləri təsvir edir.



3. Məsələdə Elxanın ağ kubları rənglədikdən sonra ayırdıqda neçə üzünün rənglənməmiş qaldığını tapmaq tələb olunur.



Məsələnin həlli:

- Məsələ əvvəlcə 3 kub üçün həll edilir. Hər kubun 6 üzü var. Kubların sayı 3 olduqda kənardakı kubların 1 üzü, ortadakı kubun isə 2 üzü rənglənmiş olar.

$$1 + 2 + 1 = 4$$

Beləliklə, kubların sayı 3 olduqda 4 üz rənglənməmiş olar.

$$3 \cdot 6 - 4 = 14$$

Rənglənmiş üzlərin sayı isə belə hesablanır:

$$3 \cdot 6 - 4 = 14$$

LAYİHƏ

- Eyni üsul 9 kuba tətbiq edilir. Ortada olan 7 kubun 2 üzü, kənarlardakı kubların isə 1 üzü rənglənməmiş olar.



Beləliklə, rənglənləmiş üzlərin sayını belə tapmaq olar:

$$1 + 7 \cdot 2 + 1 = 16$$

Deməli, kubların sayı 9 olduqda rənglənməmiş üzlərin sayı 16-dır. Rənglənmiş üzlərin sayı isə belə hesablanır:

$$9 \cdot 6 - 16 = 38$$

Rənglənmiş üzlərin sayını tapmaq üçün ümumi qanunuşunuğu belə yazmaq olar.



→

$$10$$

2 ·

$$4 + 2 = 10$$



→

$$14$$

3 ·

$$4 + 2 = 14$$



→

$$18$$

4 ·

$$4 + 2 = 18$$

...




9 ·

$$4 + 2 = 38$$

Cavab: Kubların cəmi 38 üzü rəngləndi və 16 üzü isə rənglənməmiş qaldı.

SONDAN ƏVVƏLƏ QAYITMAQLA MƏSƏLƏ HƏLLİ

Öyrədilən bu üsul vasitəsilə şagirdlər sondan əvvələ qayıtmaqla məsələ həll etməyi öyrənəcəklər. Bu üsul tənlik qurmaqla məsələ həllinə bənzərdir. Lakin, tənlik bir mərhələdə həll olunurdusa, bu üsulla tələb olunan kəmiyyət bir neçə mərhələyə tapılı bilər.
Nümunə. Tapşırıqda düzgün cavabın neçə olduğunu tapmaq tələb olunur. Verilən ədədi bildikdən sonra düzgün cavab tapılır.



MƏSƏLƏLƏRİN HƏLLİ

1. Səbinənin fikrində tutduğu ədədi tapmaq tələb olunur.

Məsələnin həlli:

- Sondan əvvələ qayıtmaqla Səbinənin fikrində tutduğu ədəd tapılır.

$$\boxed{\square} : 5 - 3 = 12$$

$12 + 3 = 15$

$15 \cdot 5 = 75$

Cavab: Səbinə fikrində 75 ədədini tutdu.

2. Məsələdə Elxanın neçə yaşı olduğunu tapmaq tələb olunur.

Məsələnin həlli:

- Sondan əvvələ qayıtmaqla Elxanın yaşı tapılır.


$$\boxed{\square} \cdot 4 + 6 = 38$$

$$38 - 6 = 32$$

$$32 : 4 = 8$$

Cavab: Elxanın 8 yaşı var.

3. Məsələdə vərəqi açdıqda hansı fiqur alınacağını tapmaq tələb olunur.



A



B



C



D



- Fiquru kağızdan kəsib geri qayıtmalı doğru cavabı tapmaq olar.



Cavab: Vərəqi açdıqda C bəndindəki fiqur alınır.

4. Məsələdə Lalənin evdən neçədə çıxmış olduğunu tapmaq tələb olunur.

Məsələnin həlli üçün uyğun sxem çəkilə bilər.



Məsələ sondan əvvələ qayıtmaqla həll edilir.

Məsələnin həlli:

Dərsin başlamasına 15 dəqiqə qalmış məktəbdə olması üçün Lalə məktəbdə neçədə olduğu müəyyən olunur.




Evdən məktəbə 35 dəqiqəyə çatdığı üçün evdən saat neçədə çıxmış olduğu müəyyən olunur.



Cavab: Lalə evdə saat 07 : 40 -da çıxmalıdır.

5. Məsələdə uşaqların birlikdə neçə stikeri olduğunu tapmaq tələb olunur.

Məsələnin həlli üçün uyğun sxem çəkilə bilər.



Məsələnin həlli:

- Anarın stikerlərinin sayı tapılır.

$$22 + 4 = 26$$

- Aynurun stikerlərinin sayı tapılır.

$$26 \cdot 2 = 52$$

- Uşaqların ümumi stikerlərinin sayı tapılır.

$$22 + 26 + 52 = 100$$

Cavab: Uşaqların ümumi 100 stikeri var.

LAYİHƏ

Mövzu №	Adı	Saat	Dərslik (səh.)	İş dəftəri (səh.)
Mövzu 36	Pullar və onluq kəsrlər	2	36	44
Mövzu 37	Pullarla hesablamalar	2	38	46
Mövzu 38	Dəyişən və dəyişməyən xərclər	2	40	48
	Ümumiləşdirici dərs	2	43	50
	KSQ-6	1		
	CƏMİ	9		

Bölmənin qısa icmali

Bölmənin ilk mövzusu pullara aiddir. Pullar mövzusunun onluq kəsrlərlə tanışlıqdan sonra öyrədilməsi pulları onluq kəsrlərlə ifadə etməyə imkan verir. Pullarla iş bu mərhələlər üzrə qurulmuşdur: verilmiş pulların onluq kəsrlərlə ifadə edilməsi, pulların müqayisə edilməsi, onluq kəsrlərlə ifadə edilmiş pulları bir neçə üsulla düzəltmək, məsələlərdə onluq kəsrlərlə riyazi hesablamalardan istifadə etmək. Bölmənin üçüncü mövzusu dəyişən və dəyişməyən xərclər, borc və kredit anlayışları ilə tanışlığa həsr olunmuşdur. Yuxarı siniflərdə maliyyə savadlılığı ilə bağlı bacarıqlar daha da inkişaf etdiriləcəkdir.

Nəyə diqqət etməli?

Manat və qəpiklər vasitəsilə onluq kəsr təsəvvürleri daha da təkmilləşdirilir. Şagirdlərə izah etmək lazımdır ki, manat dedikdə tam, qəpik dedikdə isə yüzdəbirlər başa düşülür. Manat-qəpik əlaqəsindən istifadə edərkən qəpikləri manata çevirmək üçün yüz-yüz saymadan, manatı qəpiyə çevirmək üçün 100-ə vurma qaydası yada salınır. Qazanc, gəlir və xərc arasında asılılıq, həmçinin miqdar, qiymət və məbləğin hesablanması düsturlarını yadda saxlamaq lazımdır.

Riyazi dilin inkişafı

Gəlir, xərc, qazanc və yiğim anlayışlarını düzgün istifadəsinə diqqət yetirmək lazımdır. Şagirdlər qazanc və yiğim anlayışlarını səhv sala bilərlər. Xatırlatmaq lazımdır ki, qazanc hər hansı bir işdən əldə olunur, yiğim isə şəxsi gəlirdən formalaşır. Dəyişən və dəyişməyən xərcləri bir-birindən fərqləndirmək lazımdır.

Bölmədə məniməsədilən riyazi anlayış və terminlər

Onluq kəsr, ondabirlər, yüzdəbirlər, miqdar, qiymət, məbləğ, gəlir, xərc, qazanc, yiğim, dəyişən və dəyişməyən xərclər, borc, kredit.

Öncədən vacib olan bilik və bacarıqlar

- Manat, qəpik
- Onluq kəsrlərin oxunuş və yazılış qaydaları
- Onluq kəsrlərin müqayisəsi
- Onluq kəsrlərin toplama-çıxma bacarıqları
- Məbləğ, miqdar, qiymət
- Gəlir, xərc, qazanc

Fənlərarası integrasiya

Aliş-veriş məsələləri üçün texnologiya fənnində kağız pul və qəpik modelləri hazırlamaqla, həyat bilgisi fənlərində isə pullarla bağlı yiğim, xərc, borc, kredit ailə büdcəsi kimi mətnlərlə six integrasiya oluna bilər.

LAVAH

Mövzu 36

Pullar və onluq kəsrlər

- **Dərslik:** səh. 36
- **İş dəftəri:** səh. 33

Təlim məqsədləri

- Manat və qəpikləri adı və onluq kəsrlərdən istifadə etməklə ifadə edir (1.1.8).
- Pullarla hesablamalarda əməllər arasındaki əlaqədən istifadə edir (1.2.2).
- Onluq kəsri pullarla (manat və qəpiklərlə) modelləşdirir (1.1.9).
- Məbləğləri onluq kəsrlərlə yazır (1.1.9).
- Manat və qəpiklərlə ifadə olunan məbləğləri onluq kəsrlərə çevirməklə hesablamalar aparır (4.2.4).

Köməkçi vasitələr: kağızdan kəsilmiş qəpik və manat pul modelləri, iş vərəqləri, içərisində məbləğlər yazılır qablar, yüzlük kublar.

Elektron resurslar:

<https://s3-us-west-2.amazonaws.com/oervm/DecimalSquares/DecimalSquaresV2.html>
<https://www.acuteach.com/lessons/blank-base-ten-hundreds-frame-pdf/>

Dərsin qısa planı

- Şəkil üzrə iş.** Bölmənin 1-ci səhifəsi üzrə sualların müzakirəsi.
- Araşdırma-müzakirə.** Kitabların qiymətinin və ümumi məbləğin tapılması.
- Öyrənmə.** Qarışq verilmiş məbləğlərin (manat və qəpiklə) adı və onluq kəsrlə ifadə edilməsi.
- Bələdçi.** Müxtəlif formalarda verilmiş məbləğlərin manat və qəpiklərlə, adı və onluq kəsrlərlə və yüzlük kubda təsvir edilməsi.
- Müstəqil iş.** Dərslik: tap. № 1. İD: tap. № 1, 2.
- Öyrənmə materialı.** Qarışq məbləğləri manat və qəpiklərlə, onluq kəsrlərlə ifadə edilməsi və mərtəbə cədvəlində təsvir edilməsi.
- Müstəqil iş.** Dərslik: tap. № 2-4. İD: tap. № 3-6.
- Məsələ həlli.** Dərslik: tap. № 5,6. İD: tap. № 7, 8.
- Formativ qiymətləndirmə.**

Dərsin məzmunu. Dərsdə şagirdlər qarışq verilmiş (manat və qəpiklə) verilmiş məbləğləri adı və onluq kəsrlərlə ifadə edirlər. Manat tam hissəni, qəpik isə kəsr hissəni ifadə edir.

Müəllimin nəzərinə! Pullarla hesablamalar şagirdlər-də hesablama vərdişlərini təkmilləşdirir, mücərrəd anlayışları konkretləşdirir. 4-cü sinifdə pullarla bağlı mövzuların verilməsində əsas məqsəd şagirdlərdə maliyyə savadlılığını formalasdırmaqla yanaşı, adı və onluq kəsrlərdə hesablama vərdişlərinin təkmilləşdirməkdir. Bu bacarıqlar yuxarı siniflərdə daha da təkmilləşdiriləcək.

Mövzuya yönəltmə. Gruplarla oyun. Müəllim uşaqlara əvvəlcədən kağızdan kağız pul və qəpik modellərini hazırlamağı tapşırır. Şagirdlər hazırladıqları pul

modellərindən 3 kağız pul, iki qəpik modeli seçməlidirlər. Əvvəl şagirdlər seçdikləri ümumi məbləği manat və qəpiklə ifadə edirlər. Sonra isə manat – qəpik çevirilməsi təkrar edilir. Müəllim şagirdlərə 1 manatin 100 qəp olduğunu xatırladır. Şagirdlər həm manat hə qəpiklə verilmiş pulları qəpiklə ifadə edirlər.

ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırıq rollu oyunla yerinə yetirilə bilər. Müəllim istiqamətləndirici suallar verə bilər:

- “Heyvanlar aləmi” kitabının qiyməti nə qədərdir?
- “Şəkilli təcrübələr” kitabının qiyməti nə qədərdir?

Adı hesablama ilə də kitabların qiymətini tapmaq olar:

$$3 \cdot 100 \text{ qəp} + 25 \text{ qəp} = 325 \text{ qəp}$$

$$5 \cdot 100 \text{ qəp} + 20 \text{ qəp} = 520 \text{ qəp}$$

Ümumi məbləği tapmaq üçün müəllim iki üsuldan istifadə edə bilər:

1-ci üsul

Qəpiklə yazılmış məbləğlər alt-alta toplanır:

$\begin{array}{r} 325 \\ + 520 \\ \hline 845 \end{array}$	845 qəp = 8 man 45 qəp = 8,45 man
-----------------------------------------------------------	-----------------------------------

2-ci üsul

Hər iki məbləğ manat və qəpiklərlə yazılır, manatlar bir, qəpiklər isə bir toplanır.

$\begin{array}{r} 3 \text{ man } 25 \text{ qəp} \\ + 5 \text{ man } 20 \text{ qəp} \\ \hline 8 \text{ man } 45 \text{ qəp} \end{array}$

ÖYRƏNMƏ Şagirdlər 1 manatin 100 qəpik olduğunu artıq bilirlər. 1 qəpik manatın $\frac{1}{100}$ hissəsi olduğunu qeyd edilir. Şagirdlərə 1 manat on 10 qəpiklik olduğunu bir 10 qəpikliyin manatın $\frac{1}{10}$ hissəsi olduğu izah edilir. 1 qəpik və 10 qəpik yüzlük kubda da təsvir edilib adı kəsrlə yazıla bilər. Şagirdlər adı kəsrlə verilmiş ədədləri onluq kəsr şəklində yazmayı öncəki mövzulardan bilirlər. Adı kəsrlə yazılmış məbləğ onluq kəsrlə ifadə olunduqda vergüldən əvvəlki ədəd manatları, ədəd isə qəpikləri ifadə edir.

BƏLƏDÇİ Nümunə araşdırılır və izah olunur. Növbəti tapşırıqlar nümunədə izah edilmiş adıçılıqla həll edilir.

MÜSTƏQİL İŞ 1. Şagirdlər əvvəlcə pulqabında olan məbləğ manat və qəpiklə qeyd edirlər. Verilmiş yekun məbləğ onluq kəsrlə ifadə olunur.

ÖYRƏNMƏ MATERIALI. Təlim materialında pulların mərtəbə cədvəlində təsvir olunması izah olunur. Şagirdlər onluq kəsrlərin mərtəbə cədvəlində təsvir olunmasını əvvəlki mövzularda öyrənmişlər. Pullar mövzusunda onluq kəsrlərlə ifadə olunmuş məbləğ mərtəbə cədvəlində təsvir olunur. Bu zaman manatlar onluq kəsrin tam hissəsini, qəpiklər isə kəsr hissəsini ifadə edir.

2. Tapşırıq dəftərdə yerinə yetirilir. Verilmiş məbləğlər öyrənmə materialında öyrədildiyi kimi mərtəbə cədvəlində təsvir olunur.

4. Məbləğlər üzərində müxtəlif hesablamalar aparmaq üçün manat-qəpik çevirmə bacarıqları çox əhəmiyyətlidir. Onluq kəsrin tam hissəsi manatı kəsr hissəsi isə qəpiyi ifadə edir.

$$0,25 \text{ r} = 0 \text{ man} + 25 \text{ qəp} = 25 \text{ qəp}$$

$$0,04 \text{ r} = 0 \text{ man} + 4 \text{ qəp} = 4 \text{ qəp}$$

$$0,60 \text{ r} = 0 \text{ man} + 60 \text{ qəp} = 60 \text{ qəp}$$

$$1,22 \text{ r} = 1 \text{ man} + 22 \text{ qəp} = 100 \text{ qəp} + 22 \text{ qəp} = 122 \text{ qəp}$$

$$0,9 \text{ r} = 0 \text{ man} + 90 \text{ qəp} = 90 \text{ qəp}$$

$$10,01 \text{ r} = 10 \text{ man qəp} + 1 \text{ qəp} = 10 \cdot 100 \text{ qəp} + 1 \text{ qəp}$$

$$= 1001 \text{ qəp}$$

$$20 \text{ r} = 20 \cdot 100 \text{ qəp} + 0 = 2000 \text{ qəp}$$

Diferensial təlim

Dəstək. 1 manatdan kiçik məbləğlər verildikdə şagirdlər məbləği onluq kəsrlərlə ifadə etməkdə çətinlik çəkirlər. Bu zaman müəllim şagirdlərlə 3 man, 30 qəp və 3 qəp fərqini müzakirə edə bilər. Mərtəbə cədvəlində təsvir etməklə bu fərqi daha aydın təsvir etmək olar.

Dərinlaşdırma. Müəllim şagirdə bir məbləğ deyib ondan bu məbləğin müxtəlif pullarla düzəltməsini xahiş edə bilər.

Məsələ Həlli 5. Məsələnin şərtinə görə malların qiymətlərinin azdan çoxa sıralanması tələb olunur.

Müəllimin nəzərinə! Pullarla bağlı mövzular onluq kəsrlərlə işləmə bacarıqlarının təkmilləşdirilməsi ilə əlaqəli olduğu üçün verilmiş məbləğlər qəpiklə ifadə edilmədən müqayisə olunmalıdır.

Cəlbetmə. Məsələni əyani olaraq səhnələşdirmək olar. Müəllim masaya 5 müxtəlif əşya qoyub üzərinə verilmiş qiymətlər yazılmış stikerlər yapışdırır.

Müəllim istiqamətləndirici suallar da verə bilər:

– Ən ucuz mal hansıdır? Ən bahə mal hansıdır?

Məsələnin həlli:

Müəllim məbləğləri azdan çoxa sıralamağı tapşırır.

Azdan çoxa:

3,15 man 3,90 man 6 man 6,08 man 6,80 man

Cavab: 3-cü yerdə jilet olacaq.

Müzakirə: Müəllim əlavə suallar verə bilər:

– Pulları azdan çoxa sıraladıqda 2-ci yerdə hansı geyim olar?

Ədədləri daha hansı yolla sıralaya bilərik?

6. Məsələdə hansı uşağın daha çox pulu olduğunu tapmaq tələb olunur.

Cəlbetmə. Məsələni əyani olaraq səhnələşdirmək olar. Müəllim suallar verir:

– Eyni qəpikdən bir neçə ədəd olduqda məbləğ necə hesablanır?

Məsələnin həlli:

Şagirdlər hər uşağın daxılında nə qədər pul olduğunu hesablayıb onluq kəsrlər vasitəsilə manatla ifadə etməlidirlər.

Məsələni həll etmək üçün əvvəlcə daxilda nə qədər pulun olduğu manat və qəpiklərlə ifadə edilə bilər.

Samir

$$1 \cdot 5 \text{ man} + 4 \cdot 1 \text{ man} + 5 \cdot 10 \text{ qəp} + 2 \cdot 3 \text{ qəp} + 7 \cdot 1 \text{ qəp} = 9 \text{ man} 63 \text{ qəp} = 9,63 \text{ man}$$

Lalə

$$8 \cdot 1 \text{ man} + 4 \cdot 10 \text{ qəp} + 5 \cdot 3 \text{ qəp} + 12 \cdot 1 \text{ qəp} = 8 \text{ man} 67 \text{ qəp} = 8,67 \text{ man}$$

Elxan

$$2 \cdot 5 \text{ man} + 2 \cdot 3 \text{ qəp} + 2 \cdot 1 \text{ qəp} = 10 \text{ man} 8 \text{ qəp} = 10,08 \text{ man}$$

Aynur

$$1 \cdot 5 \text{ man} + 4 \cdot 1 \text{ man} + 3 \cdot 10 \text{ qəp} + 5 \cdot 1 \text{ qəp} = 9 \text{ man} 35 \text{ qəp} = 9,35 \text{ man}$$

Cədvələ bir sütun da artırıb belə bir cədvəl tərtib etmək olar.

Pullar Adlar	5 man	1 man	10 qəp	3 qəp	1 qəp	Cəmi
Samir	1	4	5	2	7	9,63
Lalə		8	4	5	12	8,67
Elxan	2			2	2	10,08
Aynur	1	4	3		5	9,35

Kimin pulunun daha çox olduğunu tapmaq üçün müəllim şagirdlərə məbləğləri azdan çoxa və ya çoxdan aza sıralamağı tapşırıa bilər.

Azdan çoxa : 8,67 man 9,35 man 9,63 man 10,08 man

Çoxdan aza : 10,08 man 9,63 man 9,35 man 8,67 man

Cavab: 10,08 man – Elxan.

Müzakirə : Müəllim əlavə suallar verə bilər:

– Kimin pulu ən azdır? Elxanın pulu Lalənin pulundan nə qədər çox olduğunu necə tapmaq olar?

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Müxtəlif məbləğləri adı və onluq kəsrlərlə ifadə edir.	Şifahi sual-cavab, praktik tapşırıq, misal, məsələ	Dərslik, İD
Müxtəlif məbləğləri toplayır və çıxır.	Misal, məsələ	Dərslik, İD
Verilmiş onluq kəsti manat və qəpiklə modelləşdirir.	Misal, məsələ	Dərslik, İD
Məbləğləri hesablamaq üçün onları onluq kəsrlərə çevirir və onluq kəsrlərlə əməllər aparır.	Misal, məsələ	Dərslik, İD

Mövzu 37

Pullarla hesablamalar

- **Dərslik:** səh. 38
- **İş dəftəri:** səh. 35

Təlim məqsədləri

- Pullarla hesablamalarda əməllər arasındaki əlaqədən istifadə edir (1.2.2).
- Manat və qəpikləri adı və onluq kəsrərdən istifadə etməklə ifadə edir (1.1.8).
- Məbləğ, qiymət və miqdar kəmiyyətlərindən ikisi verildikdə onlar arasındaki asılılığa görə üçüncüü tapır (2.3.3).
- Manat və qəpiklərlə ifadə olunan məbləğləri onluq kəsrərə çevirməklə hesablamalar aparır (4.2.4).

Köməkçi vasitələr:

Kartondan kəsilmiş pullar və qəpiklər, zərlər.

Elektron resurslar:

https://www.topmarks.co.uk/Flash.aspx?f=PriceList_sv5

<https://www.mathgames.com/money>

Dərsin qısa planı

- Araşdırma-müzakirə.** Mağazadan alınan mallara ödənən yekun məbləğin tapılması.
- Öyrənmə.** Qarışq verilmiş məbləğləri (manat və qəpiklə) hesablamaq üçün məbləği onluq kəsrə ifadə edib onluq kəsrər kimi hesablama üsulu.
- Bələdçi.** Qarışq məbləğlər üzərində toplama və çıxma.
- Müstəqil iş.** Dərslik: tap. № 1,2. İD: tap. № 1-3.
- Öyrənmə materialı. Bir neçə malı alarkən ümumi məbləğin hesablanması.
- Müstəqil iş. Dərslik: tap. № 3,4. İD: tap. № 4,5.
- Məsələ həlli. Dərslik: tap. № 5,6. İD: tap. № 6,7.

8. Formativ qiymətləndirmə.

Dərsin məzmunu. Dərsdə şagirdlər qarışq verilmiş (manat və qəpiklə) məbləğlərlə hesablamalar aparmaqlar. Məbləğ, miqdar və qiymət arasında əlaqədən istifadə etməklə ikisi verildikdə, digərini tapmaq qaydasını öyrənirlər.

Müəllimin nəzərinə! Dərsdə pullarla hesablamaların iki üsulu öyrədilir. 1) manat və qəpikləri qruplaşdırmaqla; 2) məbləğləri onluq kəsrərlə yazmaqla.

1-ci üsulla şagirdlər 3-cü sinifdən tanışdırırlar. 2-ci üsulla hesablama qaydası onluq kəsrərlə əlaqəli olduğu üçün bu bacarıq onluq kəsrərlə hesablama bacarıqlarını daha da təkmilləşdirir.

Mövzuya yönəltmə. Müəllim masaya üzərində qiymət yapışdırılmış qələm və dəftər qoyur, şagirdlərə sual verir.

– Əşyaların qiymətləri nə qədərdir? Hər iki əşyanı almaq üçün nə qədər ödəmək lazımdır? Dəftər qələm-dən nə qədər bahadır?

ARAŞDIRMA-MÜZAKİRƏ Müəllim əvvəlcə şəkildə verilmiş məlumatları şagirdlərlə müzakirə edə bilər. O, istiqamətləndirici suallar verir:

– Mağazadan hansı mallar alınır? Hər maldan nə qədər alınır? Samirin anası har mala nə qədər ödəniş edib? Samirin anasının ödədiyi ümumi məbləğ nə qədərdir? Pozulmuş ədədlərlə sol tərəfdəki ədədlər arasında hansı əlaqə var?

Satış çekindəki 1-ci satır buradaki ədədlər arasında qanuna uyğunluğu müəyyən etməyə imkan verir. 1-ci satırda çörəyin miqdarı 2 olduğu üçün 1,25 ədədini 2 dəfə toplamaq lazımdır.

$$1,25 \text{ ₦} + 1,25 \text{ ₦} = 2,5 \text{ ₦}$$

Adı hesablama ilə də un və çayın qiymətini tapmaq olar:

$$\text{Un } 1 \text{ } 1 \text{ ₦ } 1 \text{ ₦}$$

$$\text{Çay } 1 \text{ } 14 \text{ ₦ } 14 \text{ ₦}$$

Ümumi məbləği tapmaq üçün müəllim iki üsuldan istifadə edə bilər:

1-ci üsul

Manat ayrı qəpik ayrı toplanır:

$$+ 2 \text{ man } 50 \text{ qəp}$$

$$1 \text{ man } 00 \text{ qəp}$$

$$\underline{14 \text{ man } 00 \text{ qəp}}$$

$$17 \text{ man } 50 \text{ qəp}$$

2-ci üsul

Hər iki məbləğ qəpiklərlə ifadə olunub, hesablanır.

$$+ 1400 \text{ qəp}$$

$$250 \text{ qəp}$$

$$100 \text{ qəp}$$

$$\underline{1725 \text{ qəp}}$$

$$1725 \text{ qəp} = 17 \text{ man } 25 \text{ qəp}$$

ÖYRƏNMƏ Materialda araştırma tapşırığındaki suali cavablandırmaq üçün yeni 1 üsul da öyrədilir. Mal-ların qiymətləri cəmini tapmaq üçün verilmiş məbləğləri onluq kəsrə ifadə edib cəmi tapa bilərlər. Müəllim eyni üsuldan istifadə edərək məbləğlərin fərqinin tapılmasına da izah edir.

BƏLƏDÇİ Nümunə araşdırılır və izah olunur.

MÜSTƏQİL İŞ 1-2 tapşırıqları yerinə yetirilir.

Öyrənmə materialı. Alış-veriş məsələlərinin həll edilməsi şagirdlərin hesablama bacarıqlarının təkmilləşdirilməsində xüsusi əhəmiyyət kəsb edir. Məsələn, eyni maldan bir neçə adəd alan zaman ümumi məbləği tapmaq üçün bu düsturdan istifadə edilir.

$$\text{Məbləğ} = \text{Miqdard} \cdot \text{Qiymət}$$

Bu düstura əsasən verilmiş iki komponentə görə üçüncü kəmiyyət tapılır.

$$\text{Qiymət} = \text{Məbləğ} : \text{Miqdard}$$

$$\text{Miqdard} = \text{Məbləğ} : \text{Qiymət}$$

3. Tapşırıq dəftərdə yerinə yetirilir. Cədvəldə verilmiş komponentlərə əsasən öyrənmə materialında öyrədilən düsturu tətbiq etməklə məchul komponent tapılır.

DİQQƏT! Şagirdlər onluq kəsrlerin ədədə vurulmasını yuxarı siniflərdə öyrənəcəklər. Qiyməti onluq kəsrə verilmiş maldan bir neçə ədəd alıqda ödəniləcək ümumi məbləği hesablayarkən şagirdlər təkrar toplamadan istifadə edə bilərlər.

4. Uyğun misallar yazılır:

- $3 \cdot 9 \text{ man} = 27 \text{ man}$
- $80 : 40 = 2 \text{ çörək}$
- $8 : 4 = 2 \text{ man}$
- Tapşırığı etmək üçün əvvəl şagirdlər 1 kq balın qiymətini tapmalıdır:

$$72 : 3 = 24 \text{ man}$$

$$5 \text{ kq bal} - 5 \cdot 24 = 120 \text{ man}$$

Bunu bir ifadə ilə də yazmaq olar:

$$72 : 3 \cdot 5 = 120 \text{ man}$$

Məsələ Həlli 5. Məsələdə şokoladları alıqdan sonra satıcının Samira nə qədər pul qaytarmalı olduğunu hesablamaq tələb olunur.

Cəlbetmə. Məsələni əyani olaraq səhnələdirmək olar. Müəllim suallar verir:

- Südlü şokoladın qiyməti nə qədərdir? 2 südlü şokolad almaq üçün nə qədər ödəniş etmək lazımdır?
- Müəllim məsələni sxem çəkməklə də izah edə bilər:



Məsələnin həlli:

- Uyğun misal yazılır.
- $$3,95 - 2,40 = 1,55 \text{ man}$$
- Məsələni tənlik qurmaqla da həll etmək olar.
- $$x + 2,40 = 3,95$$
- $$x = 3,95 - 2,40$$
- $$x = 1,55 \text{ man}$$
- Hansı şokoladın baha olduğunu tapmaq üçün şokoladların qiyməti müqayisə edilir.
- $1,55 > 1,20$ (Tünd şokolad)
- Nə qədər baha olduğunu tapmaq üçün isə şokoladların qiymətləri fərqini hesablamaq lazımdır.

$$\begin{array}{r} 1,55 \\ - 1,20 \\ \hline 0,35 \end{array}$$

- Sonuncu sualda satıcının qaytarmalı olduğu məbləğin tapılması tələb olunur.

Müəllimin nəzərinə. Şagirdlər onluq kəsrlerin fərqini tapan zaman mərtəbə ayrılan həl yuxarı siniflərdə öyrənəcəklər. Məsələnin sonuncu sualına 2 üsulla cavab vermək olar.

I üsul.

Şagirdlər onluq kəsrə ifadə olunmuş məbləği qəpiyə çevirir və fərqi.

$$3,95 \text{ man} = 395 \text{ qəp}$$

$$4 \text{ man} = 400 \text{ qəp}$$

$$400 - 395 = 5 \text{ qəp}$$

II üsul.

Şagirdlər qəpiklə verilmiş məbləği manata tamamla-maq qaydasını öyrənmişlər. Bu üsulla satıcının qaytarmalı olduğu məbləği tapmaq olar.

Cavab: 5 qəpik.

Müzakirə. Məsələni müxtəlif üsullarla həll edən şagirdlərin fikirləri müzakirə olunur.

6. Məsələdə ikinci alıcıının ödəməli olduğu məbləği tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim bu düsturu xatırladır.

Miqdar · Qiymət = Məbləğ

Müəllim bu düsturla bağlı şagirdlərə bir neçə sual verə bilər:

- 1 kq alma 3 manatdır, 4 kq alma üçün nə qədər ödəmək olar? 2 kq pendir üçün 6 manat ödəmək lazımdırsa, 1 kq pendirin qiyməti nə qədərdir?

Məsələnin həlli:

Məsələ iki mərhələdə həll edilir:

- 1) Əvvəl 1 kq yağın qiyməti tapılır;
- 2) Sonra isə 2-ci alıcıının ödədiyi pul müəyyən edilir. Şərtlər bir daha qeyd edilir və məsələ mərhələlər üzrə həll edilir.

1) Şagirdlər 1 kq yağın neçə manat olduğunu tapırlar:

$$2 \text{ ədəd xama } 2 \cdot 2 \text{ man} = 4 \text{ man}$$

$$2 \text{ ədəd süd } 2 \cdot 1 \text{ man} = 2 \text{ man}$$

$$1 \text{ kg yağı üçün ödənən pul} - x$$

$$x + 4,00 + 2,00 = 18,20$$

$$x + 6,00 = 18,20$$

$$x = 18,20 - 6,00$$

$$x = 12,20 \text{ man}$$

1 kg yağın qiyməti 12,20 manatdır.

- 2) Yağın qiymətini tapdıqdan sonra ikinci alıcıının ödədiyi ümumi məbləği hesablanır.

$$2 \text{ kq yağı} - 12,20 + 12,20 = 24,20 \text{ man}$$


$$3 \text{ ədəd 1 l-lük süd} - 3 \cdot 1 \text{ man} = 3 \text{ man}$$

$$24,20 \text{ man} + 3 \text{ man} = 27,20 \text{ man}$$

Cavab: İkinci alıcı 27,20 man ödədi.

Müzakirə. Müəllim əlavə suallar verə bilər:

- 4kq yağı və 2 ədəd 1 l-lük süd üçün alıcı nə qədər ödəməlidir?



Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Müxtəlif şəkillərdə verilən pulları toplayır və çıxır.	Şifahi sual-cavab, praktik tapşırıq, misal, məsələ	Dərslik, İD
Adı və onluq kəsrlərlə verilmiş pulları manat və qəpiklə ifadə edir.	Misal, məsələ	Dərslik, İD
Miqdar və qiymətə görə ümumi məbləği tapır.	Sual, məsələ	Dərslik, İD
Məbləğ və qiymətə görə miqdarı tapır.	Sual, məsələ	Dərslik, İD
Manat və qəpikləri onluq kəsrlərlə ifadə etməklə hesablamalar aparır.	Misal, məsələ	Dərslik, İD

Mövzu 38

Dəyişən və dəyişməyən xərclər

- Dərslik: səh. 40
- İş dəftəri: səh. 37

Təlim məqsədləri

- Sadə borc və kredit hesablamalarında əməllər arasındaki əlaqədən istifadə edir (1.2.2).
- Qaytarılan krediti ilkin məbləğ və onun əlavəsinin cəmi kimi hesablayır (2.3.1).
- Ümumi xərcləri dəyişən və dəyişməyən xərclərin cəmi kimi tapır (2.3.3).
- Müəyyən müddət ərzində dəyişən və dəyişməyən xərcləri hesablayır (4.2.4).

Köməkçi vasitələr: Üzərində müxtəlif xərclər, "dəyişən xərc" və "dəyişməyən xərc" qeyd olunan kartlar.

Elektron resurslar:

<https://www.creditclash.com/>

Dərsin qısa planı

1. Araşdırma-müzakirə. Ailə xərcləri haqqında məlumatların təqdim olunması. Növbəti ayda dəyişməyən xərclərin müəyyən edilməsi.
2. Öyrənmə. Dəyişən və dəyişməyən xərclər.
3. Bələdçi. Dəyişən və dəyişməyən xərclərin müəyyən edilməsi.
4. Müstəqil iş. Dərslik: tap. № 1. İD: tap. № 1-3.
5. Öyrənmə materialı. Kredit və əlavə ödəniş.
6. Müstəqil iş. Dərslik: tap. № 2. İD: tap. № 4.
7. Məsələ həlli. Dərslik: tap. № 3-7. İD: tap. № 5-7.
8. Formativ qiymətləndirmə.

Dərsin məzmunu. Dərsdə şagirdlər dəyişən və dəyişməyən xərclərlə tanış olacaqlar. Həni xərclərin dəyişən, hansı xərclərin dəyişməyən olduğunu müəyyən edib aylar üzrə müqayisələr aparacaqlar. Şagirdlər dərsdə həmçinin, "borc" və "kredit" anlayışları ilə də tanış olacaqlar.

Müəllimin nəzərinə! Aila büdcəsini tərtib edərkən dəyişən və dəyişməyən xərcləri bütçəyə necə daxil ediləcəyini bilmək vacibdir.

Dəyişməyən xərc dedikdə müəyyən müddət ərzində (məsələn, bir neçə ay ərzində) miqdardı dəyişməyən xərclər başa düşülür. Məsələn:

- İcarə və ya ipoteka ödənişləri
- Kirayaçının siğortası və ya ev sahibinin siğortası
- Aylıq mobil telefon abunəsi
- Aylıq internet xidməti
- Sağlamlıq, əllilik və ya həyat siğortası təqaüdü
- Əmlak vergiləri
- Uşaq baxımı xərcləri
- Tələbə krediti və ya avtomobil krediti ödənişləri
- Təlim kursları

Dəyişən və dəyişməyən xərclər müəyyən müddət ərzində doğrudur. Məsələn, təlim kurslarının aylıq xərci bir müddət dəyişməsə də, başqa kursa keçəndə, yaxud təlimlərin sayı artanda dəyişə bilər. İnsan iş eyni marşrut və eyni nəqliyyatda getdikdə onun xərcləri dəyişmir, lakin marşrutu və ya nəqliyyatı dəyişdikdə xərc də dəyişir.

Dəyişən xərclər dəyişməyən xərclərin əksidir. Dəyişən xərclər aydan aya təkrarlana bilər, ancaq hər hansı bir ayda ödədiyiniz məbləğ əvvəlki ödənişlərdən və ya gələcək ödənişlərdən fərqlidir.

Dəyişən xərclər altında bütçəyə daxil olanlar bir şəxsən digərinə dəyişir. Ancaq ödəyə biləcəyiniz ən ümumi dəyişən xərclərdən bəziləri bunlardır:

- Kommunal xərclər
- Parkinq
- Ərzaq alış-verisi
- Geyim
- Səhiyyə xərcləri
- Ev təmizliyi və təmir
- Əyləncə
- Hobbi və istirahət

Dəyişən xərcləri də müəyyən müddət nəzarətdə saxlamaqla onu dəyişməz xərclərə daxil etmək olar. Məsələn, aylıq geyim xərclərinə limit qoymaqla bu xərcləri sabitləşdirmək olar.

Mövzuya yönəltmə. Müəllim "gəlir", "xərc", "qazanc" və "yığım" anlayışlarını təkrar edə bilər.

Şagirdlər aylıq xərclərini qeyd edib müqayisə edə bilərlər.

ARAŞDIRMA-MÜZAKİRƏ Müəllim əvvəlcə cədvəldə verilmiş məlumatları müzakirə edə bilər. O, istiqamətləndirici suallar verə bilər:

- Ailənin aylıq xərcləri hansılardır?
- Hansı xərclər hər ay eyni qalır?
- Hansı xərclər növbəti ay müxtəlif ola bilər?
- Cədvəldə qeyd olunmayan daha hansı xərclər ola bilər?

Müzakirə zamanı müəllim cədvəli lövhəyə çəkir. O, son suala verilən cavabları qeyd etmək üçün boş xanalar da əlavə edə bilər.

ÖYRƏNMƏ Materialda şagirdlər dəyişən və dəyişməyən xərclərlə tanış olurlar.

BƏLƏDÇİ Nümunə araşdırılır və izah olunur. Hər sual ətrafında müzakirə keçirmək məqsədəyindür. Şagirdlərin maliyyə savadlıqlarını artırmaq üçün bu çox əhəmiyyətlidir.

MÜŞTƏQİL İŞ 1. Tapşırıq “Bələdçi” rubrikasında verilmiş cədvələ əsasən həll edilir.

Aylar üzrə dəyişən və dəyişməyən xərclər ayrılıqda müəyyən olunur və ümumi məbləğ hesablanır.

Müəllim cədvəl çəkib məlumatları əlavə edə bilər.

Dəyişən xərclər

Dəyişən xərclər	Yanvar	Fevral	Mart	Aprel
Ərzəq	320	330	380	300
Kommunal xərclər	110	115	103	95
Mobil telefon (danışq)	27	30	32	28
Geyim, ayaqqabı, aksessuarlar	100	80	130	110
Digər xərclər (istirahət, nəqliyyat, təmir, müalicə və s.)	330	365	405	327
Cəm	887	920	1 050	860

Dəyişməyən xərclər

Dəyişməyən xərclər	Yanvar	Fevral	Mart	Aprel
Şəhər telefon(aylıq)	3	3	3	3
İnternet xərci	30	30	30	30
Məşğəl və dərnəklər	50	50	50	50
Cəm	83	83	83	83

• Müəllim əvvəlki cədvəllərdən istifadə edərək sualı ümumiləşdirə bilər:

Xərc	Yanvar	Fevral	Mart	Aprel
Dəyişən xərc	887	920	1 050	860
Dəyişməyən xərc	83	83	83	83
Cəm	970	1 003	1 133	943

• 3-cü suala cavab vermək üçün əvvəlcə 4 ay ərzində xərcin ümumi miqdarı tapılmalıdır.

$$970 + 1 003 + 1 133 + 943 = 4 049 \text{ man}$$

Aylıq gəliri 1 900 manat olan ailənin 4 ay ərzində ümumi gəliri hesablanır:

$$1 900 \cdot 4 = 7 600 \text{ man}$$

Yığımı hesablamaq üçün isə gəlir və xərcin fərqi tapılır: $7 600 - 4 049 = 3 551 \text{ man}$

Cavab: Ailənin 4 ay ərzində yığımı 3 551 manatdır.

• 4-cü suala cavab vermək üçün müəllim əvvəlcə ilin qalan müddəti ərzindəki xərclər tapılır:

$$4 049 \cdot 2 = 8 098 \text{ man}$$

İllik xərc isə $4 049 + 8 098 = 12 147 \text{ man}$

Ailənin illik gəliri:

$$1 900 \cdot 12 = 22 800 \text{ man}$$

Ailənin illik yığımı:

$$22 800 \text{ man} - 12 147 \text{ man} = 10653 \text{ man.}$$

Beləliklə, ailənin illik yığımı 10 653 manatdır.

$10 653 > 10 000$ olduğu üçün ailə maşını ala bilər.

Müəllim müzakirə üçün maşın aldıqdan sonra ailənin nə qədər pulunun qalacağı hesablaması tapşırı bilər. **Öyrenmə materialı.** “Kredit” anlayışı və əlavə ödənişin hesablanması qaydası izah edilir.

2. İlk suala cavab vermək üçün müəllim istiqamətləndirici suallar verə bilər:

– İş adamı nə qədər kredit götürdü? O, məbləği nə qədər müddətə qaytarmalıdır? Əlavə ödənişi necə hesablamaq olar?

Əlavə ödəniş hesablamaq üçün $9 000 \text{ adədinin } \frac{15}{100} \text{ hissəsi tapılmalıdır:}$

$$9 000 : 100 \cdot 15 = 1 350 \text{ man}$$

• İkinci sualda şagirdlər əlavə ödəniş tapdıqdan sonra ümumi məbləği tapmaq üçün əlavə ödənişlə kredit miqdarının cəmini də tapmalıdır:

$$630 : 6 \cdot 1 = 105 \text{ man}$$

$$630 + 105 = 735 \text{ man}$$

Məsələ Həlli 3. *Cəlbatma.* Müəllim istiqamətləndirici suallar verə bilər:

– Otbiçən maşının qiyməti nə qədərdir? Fermerin 4 ay ərzində hər ay nə qədər ödəniş etməlidir?

Məsələnin həlli:

Əvvəlcə kreditin ümumi miqdarı hesablanır:

$$4 \cdot 216 = 846 \text{ man}$$

Əlavə ödəniş tapmaq üçün kreditin miqdarından otbiçən maşının qiyməti çıxılır:

$$846 - 800 = 46 \text{ man}$$

Cavab: Fermer cəmi 846 manat ödəməlidir. Əlavə ödəniş 46 manat olacaq.

Müzakirə. Müəllim şagirdlərə əlavə suallar verə bilər.

– Fermer həmin krediti 6 ay ərzində hər ay eyni miqdarda ödəyərsə, aylıq ödəniş nə qədər olar?

4. Məsələdə Samir bacısına borcu neçə həftəyə qaytaracağı tapmaq tələb olunur.

Məsələnin həlli:

• Samir bacısından nə qədər borc aldığı tapmaq üçün uyğun misal yazılır.

$$25,60 - 13,60 = 12 \text{ man}$$

Samir hər həftə 3 manat qaytarmayı planlaşdırırsa, müddəti tapmaq üçün misal yazılır:

$$12 : 3 = 4 \text{ həftə}$$

Cavab: Sanir borcu 4 həftəyə qaytardı.

Müzakirə. Müəllim şagirdlərə əlavə suallar verə bilər:

– Samir pulu daha tez qaytarmaq üçün həftəlik ödənişi azaltmalıdır, yoxsa artırmalıdır?

5. Məsələdə Aynurun dayısının kompüter üçün 1 ayda nə qədər pul ödəyəcəyini tapmaq tələb olunur.

Cəlbetmə. Məsələnin qısa şərti yazılı bilər:

Kompüterin qiyməti – 1 100 man

Kreditin əlavə ödənişi – 166 man

Ödəniş müddəti – 6 ay

Aylıq ödəniş – ?

Məsələnin həlli:

• Ödənməli ümumi məbləği tapılır:

$$1\ 100 + 166 = 1\ 266 \text{ man}$$

• Hər ay ödənməli məbləği hesablamaq üçün uyğun misal yazılır:

$$1\ 266 : 6 = 211 \text{ man}$$

Cavab: Hər ay 211 manat ödəmək lazımdır.

Müzakirə. Müəllim məsələni daha da mürəkkəbləşdirə bilər:

– Əlavə ödəniş məbləğinin $\frac{1}{5}$ hissəsi qədər olsaydı, aylıq ödəniş nə qədər olardı?

6. Verilənlərə əsasən suallar cavablandırılır.

Cəlbetmə. Müəllim istiqamətləndirici suallar verə bilər:

Məsələnin həlli:

• Ailənin aylıq yiğimini tapmaq üçün gəlirdən xərci çıxməq lazımdır. Bunun üçün əvvəl aylıq xərc hesabları:

$$420 + 125 + 25 + 200 + 150 + 280 = 1\ 200 \text{ man}$$

Ailənin aylıq yiğimi hesabları:

$$2\ 600 - 1\ 200 = 1\ 400 \text{ man}$$

• Banka qaytarılacaq əlavə məbləğ tapılır:

$$14\ 000 : 100 \cdot 14 = 1\ 960 \text{ man}$$

Banka əlavə ödəniş 1 960 man təşkil edir.

• Banka qaytarılacaq ümumi məbləğ hesabları:

$$14\ 000 + 1\ 960 = 15\ 960 \text{ man}$$

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Borc və kredit anlayışlarını fərqləndirir və sadə hesablamalar aparır.	Sual, məsələ	Dərslik, İD
Kredit məbləğinin əlavəsini tapır və qaytarılacaq ümumi məbləği hesablayır.	Sual, məsələ	Dərslik, İD
Verilmiş siyahıdan dəyişən və dəyişməyən xərclər haqqında fikir yürüdür və onları toplamaqla ümum xərci tapır.	Sual, məsələ	Dərslik, İD
Cədvəldən dəyişən və dəyişməyən xərcləri hesablayır.	Sual, məsələ	Dərslik, İD

Ümumiləşdirici dərs

- **Dərslik:** səh. 43
- **İş dəftəri:** səh. 39

Dərsin məzmunu. Dərsdə manat və qəpiklə verilmiş pulların onluq kəsrlər vasitəsilə manatla ifadə olunması, manat-qəpik çevirilmələri, pullarla hesablaşmalar, gəlir, xərc, qazanc və yiğimin tapılması, dəyişən

Elxangil banka cəmi 15 960 man ödəməlidirlər.

• Sonuncu suala cavab vermək üçün ailənin il ərzində yiğimi hesablanır və banka qaytarılacaq məbləğlə müqayisə edilir.

Ailənin illik yiğimi $1\ 400 \cdot 12 = 16\ 800 \text{ man}$

$$16\ 800 > 15\ 960$$

Cavab: Elxangil 1 il ərzində krediti qaytara bilərlə.

Müzakirə. Şagirdlərin həll zamanı istifadə etdikləri üsullar müzakirə olunur.

7. Məsələdə şirkətin götürdüyü krediti ödəyə bilib-bilməyəcəyi soruşular.

Cəlbetmə. Şagirdlərlə gəlir, xərc və qazanc anlayışları təkrar olunur. Müəllim istiqamətləndirici suallar verə bilər:

– Şirkət nə qədər kredit götürüb? Şirkətin illik qazancını necə hesablamaq olar?

Məsələnin həlli:

• Şirkətin qazancını tapmaq üçün onun il ərzində gəlir və xərci tapılıb onların fərqi hesablanır:

Gəlir:

$$20\ 000 \cdot 4 + 30\ 000 \cdot 4 + 35\ 000 \cdot 4 = 340\ 000 \text{ man}$$

Xərc:

$$15\ 000 \cdot 4 + 20\ 000 \cdot 4 + 35\ 000 + 30\ 000 \cdot 3 = 265\ 000 \text{ man}$$

Qazanc:

$$340\ 000 - 275\ 000 = 75\ 000 \text{ man}$$

• Şirkətin banka qaytaracağı pul hesablanır. Bunun üçün kredit məbləği və əlavə ödəniş tapılır və toplanır:

$$65\ 000 : 100 \cdot 14 = 9\ 100 \text{ man}$$

$$65\ 000 + 9\ 100 = 74\ 100 \text{ man}$$

• Şirkətin qazancı ilə qaytaracağı pul müqayisə olunur:

$$75\ 000 > 74\ 100$$

Cavab: Şirkət krediti ödəyə bilər.

və dəyişməyən xərclər, sadə kreditin hesablanması ilə bağlı bacarıqlar daha da təkmilləşdirilir. Dərs bölmənin hər mövzusunda qarşıya qoyulan təlim məqsədlərinə necə nail olunduğunu bir daha yoxlamağa imkan verir.

Müəllimin nəzərinə! Dərsdə bölmənin hər hansı mövzusu üzrə çətinlik çəkən şagirdlər müəyyənləşdirilir. Onlarla əlavə fərdi iş aparılır. Bölmənin tapşırıqlarını asan mənimsəyən, köməyə ehtiyacı olmayan şagird-

lərlə də onların sürətli inkişafı üçün fərdi iş aparılmalıdır. Belə şagirdlərə çətinliyi artırılmış tapşırıqlar vermək və yerinə yetirmələrinə nəzarət etmək lazımdır.

Mövzuya yönəltmə. Bölmədə diqqət yetirilən və yadda saxlanılmalı olan anlayış və biliklər yada salınır. Hər anlayış səsləndikcə şagirdlər onun izahını verir, nümunələr göstərirlər.

Bölmə üzrə təkrarlanan anlayışlar: Onluq kəsr, ondabirlər, yüzdəbirlər, miqdar, qiymət, məbləğ, galır, xərc, qazanc, yiğim, dəyişən və dəyişməyən xərclər, borc, kredit.

TAPŞIRIQLARIN HƏLLİ

1. Tapşırıqda verilmiş məbləğ onluq kəsrlə manatla ifadə olunmalıdır. Bunun üçün əvvəl verilmiş məbləğ adı kəsrlərlə ifadə edilir, sonra isə onluq kəsrlər şəklində yazılır. Məsələn,

$$5 + 1 + \frac{50}{100} + \frac{50}{100} + \frac{20}{100} + \frac{5}{100} = 5 + 1 + \frac{50+50}{100} + \frac{20+5}{100} = 7 + \frac{25}{100} = 7 \frac{50}{100} = 7,5 \text{ man}$$

2. Verilən məbləği pullarla düzəltmək tələb olunur. Şagirdlər verilmiş məbləği bir neçə üsulla düzəldə bilər, lakin tapşırıqda ən az sayda pullarla istifadə edərək düzəltmək tələb olunur. Şagirdlər tapşırığı həll etmək üçün onluq kəsrlə manatla ifadə olunan pulu qəpiyə çevirə bilərlər.

$$0,75 = 0,50 + 0,20 + 0,05$$

$$0,75 = 0,50 + 0,10 + 0,10 + 0,05$$

$$0,75 = 0,20 + 0,20 + 0,20 + 0,10 + 0,05$$

Ən az sayda pulla: $0,75 = 0,50 + 0,20 + 0,05$

3. Şagirdlər əvvəl verilmiş məbləğləri onluq kəsrlə manatla ifadə etməli, sonra isə cəmi və fərqi tapmalıdırılar.

a) 6 man 30 qəp = 6,20 ₼

3 man 10 qəp = 3,10 ₼

$\begin{array}{r} 6,20 \\ + 3,10 \\ \hline 9,30 \end{array}$	$\begin{array}{r} 6,20 \\ - 3,10 \\ \hline 3,10 \end{array}$
--------------------------------------------------------------	--------------------------------------------------------------

$\begin{array}{r} 6,20 \\ + 3,10 \\ \hline 9,30 \end{array}$	$\begin{array}{r} 6,20 \\ - 3,10 \\ \hline 3,10 \end{array}$
--------------------------------------------------------------	--------------------------------------------------------------

b) 25 man 40 qəp = 25,40 ₼

20 man 10 qəp = 20,10 ₼

$\begin{array}{r} 25,40 \text{ ₼} \\ + 20,10 \text{ ₼} \\ \hline 45,50 \text{ ₼} \end{array}$	$\begin{array}{r} 25,40 \text{ ₼} \\ - 20,10 \text{ ₼} \\ \hline 5,30 \text{ ₼} \end{array}$
-----------------------------------------------------------------------------------------------	----------------------------------------------------------------------------------------------

$\begin{array}{r} 25,40 \text{ ₼} \\ + 20,10 \text{ ₼} \\ \hline 45,50 \text{ ₼} \end{array}$	$\begin{array}{r} 25,40 \text{ ₼} \\ - 20,10 \text{ ₼} \\ \hline 5,30 \text{ ₼} \end{array}$
-----------------------------------------------------------------------------------------------	----------------------------------------------------------------------------------------------

c) 12 man 20 qəp = 12,20 ₼

13 man 50 qəp = 13,50 ₼

$\begin{array}{r} 13,50 \text{ ₼} \\ + 12,20 \text{ ₼} \\ \hline 25,70 \text{ ₼} \end{array}$	$\begin{array}{r} 13,50 \text{ ₼} \\ - 12,20 \text{ ₼} \\ \hline 1,30 \text{ ₼} \end{array}$
-----------------------------------------------------------------------------------------------	----------------------------------------------------------------------------------------------

$\begin{array}{r} 13,50 \text{ ₼} \\ + 12,20 \text{ ₼} \\ \hline 25,70 \text{ ₼} \end{array}$	$\begin{array}{r} 13,50 \text{ ₼} \\ - 12,20 \text{ ₼} \\ \hline 1,30 \text{ ₼} \end{array}$
-----------------------------------------------------------------------------------------------	----------------------------------------------------------------------------------------------

4. Manat və qəpiklərlə verilmiş pulları onluq kəsrlərlə ifadə edib uyğun hesablamaq aparmaq tələb olunur. Məsələn:

$$50 \text{ qəp} + 2 \text{ man } 10 \text{ qəp} = 0,50 \text{ ₼} + 2,10 \text{ ₼} = 2,70 \text{ ₼}$$

$$7 \text{ qəp} + 5 \text{ man } 50 \text{ qəp} = 0,07 \text{ ₼} + 5,50 \text{ ₼} = 5,57 \text{ ₼}$$

$$90 \text{ qəp} - 70 \text{ qəp} = 0,90 \text{ ₼} - 0,70 \text{ ₼} = 0,20 \text{ ₼}$$

$$65 \text{ qəp} - 22 \text{ qəp} = 0,65 \text{ ₼} - 0,22 \text{ ₼} = 0,43 \text{ ₼}$$

$$10 \text{ man } 55 \text{ qəp} + 1 \text{ man } 40 \text{ qəp} = 10,55 \text{ ₼} + 1,40 \text{ ₼} = 11,95 \text{ ₼}$$

$$3 \text{ man } 42 \text{ qəp} + 1 \text{ man } 34 \text{ qəp} = 3,42 \text{ ₼} + 1,34 \text{ ₼} = 4,76 \text{ ₼}$$

$$1 \text{ man } 18 \text{ qəp} - 10 \text{ qəp} = 1,18 \text{ ₼} - 0,10 \text{ ₼} = 1,08 \text{ ₼}$$

$$4 \text{ man } 44 \text{ qəp} - 14 \text{ qəp} = 4,44 \text{ ₼} - 0,14 \text{ ₼} = 4,30 \text{ ₼}$$

$$5 \text{ man } 5 \text{ qəp} - 5 \text{ man } 3 \text{ qəp} = 5,05 \text{ ₼} - 5,03 \text{ ₼} = 0,02 \text{ ₼}$$

$$7 \text{ man } 8 \text{ qəp} - 2 \text{ man } 5 \text{ qəp} = 7,08 \text{ ₼} - 2,05 \text{ ₼} = 5,03 \text{ ₼}$$

5. Tapşırıq Miqdar · Qiymət = Məbləğ düsturunu tətbiq etməklə yerinə yetirilir.

6. Tapşırıqda verilmiş malların miqdarına uyğun ödəniləcək məbləği hesablamaq tələb olunur. Şagirdlər onluq kəsrlərin vurulması qaydasını yuxarı siniflərdə öyrənəcəklər. Burada isə vurma əməli əvəzinə təkrar toplamadan istifadə etmək olar.

Qiymət: 1,03 ₼ Miqdar: 2 ədəd

$$\text{Məbləğ} = 1,03 + 1,03 = 2,06 \text{ ₼}$$

Qiymət: 3 ₼ Miqdar: 5 kq

$$\text{Məbləğ} = 5 \cdot 3 = 15 \text{ ₼}$$

Qiymət: 1,20 ₼ Miqdar: 3 /

$$\text{Məbləğ: } 1,20 + 1,20 + 1,20 = 3,60 \text{ ₼}$$

7. Məsələnin həlli:

- 2 qələm və 3 dəftərə ödəniləcək pul tapılır.

$$0,20 \text{ ₼} + 0,20 \text{ ₼} + 0,5 \text{ ₼} + 0,5 \text{ ₼} + 0,5 \text{ ₼} = 1,90 \text{ ₼}$$

Lalənin verdiyi məbləği hesablamaq üçün 1 man çıxılır:

$$1,90 \text{ ₼} - 1 \text{ ₼} = 0,90 \text{ ₼}$$


Cavab: Lalə Səbinəyə 90 qəpik verməlidir.

Müzakirə. Müəllim şagirdlərə əlavə suallar verə bilər:

– Səbinə 3 qələm 2 dəftər alsayıdı, Lalə ona nə qədər pul verərdi?

8. Məsələdə 1 dondurmanın qiymətini tapmaq tələb olunur.

Cəlbətma. Müəllim məsələnin sxemini çəkir:



Məsələnin həlli:

- Dondurmanın qiymətini hesablamaq üçün qaytarılan məbləğ ödənilən məbləğdən çıxılır:

$$100 \text{ qəp} - 20 \text{ qəp} = 80 \text{ qəp}$$

$$80 \text{ qəp} : 2 = 40 \text{ qəp}$$

Cavab: Bir dondurmanın qiyməti 40 qəpikdir.

Müzakirə. Müəllim başqa sual verə bilər:

- Dondurmanın qiyməti 25 qəpik olsaydı, satıcı nə qədər qaytarmalı idi?

9. Müəllim pul modellərindən istifadə edərək tapşırığı əyani olaraq yerinə yetirə bilər.

$$1,70 \text{ ₼} = 170 \text{ qəp} = 50 \text{ qəp} + 50\text{qəp} + 50\text{qəp} + 20 \text{ qəp}$$

10. Məsələdə çekdə silinmiş ədədləri bərpa etmək tələb olunur.

Məsələnin həlli:

- Unun qiymətini tapmaq üçün uyğun misal yazılır.

$$6 : 2 = 3 \text{ ₼}$$

Südün miqdarını tapmaq üçün uyğun misal yazılır.

$$2 : 1 = 2 \text{ l}$$

Yağ üçün ödənən ümumi məbləğ tapılır:

$$18 \text{ ₼} - 2 \text{ ₼} - 6 \text{ ₼} - 2 \text{ ₼} = 8 \text{ ₼}$$

Yağın miqdarını hesablamaq üçün ödənən məbləğ qiymətə bölünür:

$$8 \text{ ₼} : 4 \text{ ₼} = 2 \text{ paket}$$

Müzakirə. Müəllim qiyməti və ya miqdarı məlum olan ərzaqlar əlavə edib ödənəcək ümumi məbləği hesablaması tapşırı bilər.

11. Sualı cavab vermək üçün pul qabındaki məbləğ tapılır və onluq kəsrə ifadə olunur.

$$3 \text{ man } 20 \text{ qəp} = 3,20 \text{ ₼}$$

- Şərtə görə verilmiş üç maldan yalnız iki malı almaq mümkündür. Şagirdlər 3 maldan hansı ikisinin qiymətinin pul qabındaki məbləğdən kiçik olduğunu tapşırırlar.

Bunun üçün bütün mümkün hallara baxmaq lazımdır.

$$\text{Dəftər} + \text{Karandaş} \rightarrow 1,20 \text{ ₼} + 2,15 \text{ ₼} = 3,35 \text{ ₼}$$

$$\text{Dəftər} + \text{Transportir} \rightarrow 1,20 \text{ ₼} + 1,50 \text{ ₼} = 2,70 \text{ ₼}$$

$$\text{Karandaş} + \text{Transportir} \rightarrow 2,15 \text{ ₼} + 1,50 \text{ ₼} = 3,65 \text{ ₼}$$

Pul qabındaki məbləğ hər üç ədədlə müqayisə olunur:
 $3,20 \text{ ₼} < 3,35$
 $3,20 \text{ ₼} < 3,65$

$$3,20 \text{ ₼} > 2,70 \text{ ₼}$$

Deməli, pul qabındaki pul dəftər və transportir almağa çatar.

Əlavə olaraq karandaş da almaq üçün lazım olan məbləğ tapılır:

$$1,20 + 2,15 + 1,50 - 3,20 = 4,85 - 3,20 = 1,65 \text{ ₼}$$

12. Məsələdə Elxanın atasının banka ödədiyi məbləği hesablamaq tələb olunur.

Cəlbətmə. Müəllim şagirdlərə istiqamətləndirici suallar verə bilər:

- Bankdan nə qədər kredit götürdüyüünü necə tapmaq olar? Banka qaytarılan məbləğ necə hesablanır?

Məsələnin həlli:

- Kreditin miqdarını hesablamaq üçün əvvəlcə maşının qiymətinin yarısı tapılır:

$$18\,000 : 2 = 9\,000 \text{ ₼}$$

- 1 il ərzində ödənməli olan ümumi məbləği hesablamaq üçün bankdan götürülən məbləğlə əlavə ödəniş toplanır:

$$9\,000 : 100 \cdot 20 = 1\,800 \text{ ₼}$$

Ümumi məbləğ:

$$9\,000 \text{ ₼} + 1\,800 \text{ ₼} = 10\,800 \text{ ₼}$$

Cavab: Elxanın atası banka 10 800 ₼ ödəməlidir.

Müzakirə. Müəllim hər ay nə qədər ödənməli olduğunu hesablaması tapşırı bilər.

13. Məsələdə iş adamının götürdüyü krediti 1 il ərzində ödəyə biləcəyini müəyyən etmək tələb olunur.

Cəlbətmə. Müəllim sinf suallar verir:

- İş adamının aylıq gəliri və xərci nə qədərdir? Onun illik qazancını necə tapmaq olar?

Məsələnin həlli:

- İş adamının aylıq qazancı hesablanır:

$$15\,000 - 10\,000 = 5\,000 \text{ ₼}$$

- 1 il ərzində qazanc hesablanır:

$$12 \cdot 5\,000 = 60\,000 \text{ ₼}$$

- İş adamının banka ödəməli olduğu ümumi məbləğ hesablamaq üçün əlavə ödəniş tapılır və kredit məbləği ilə toplanır:

$$50\,000 : 100 \cdot 18 = 9\,000 \text{ ₼}$$

$$50\,000 + 9\,000 = 59\,000 \text{ ₼}$$

- Illik qazanc kredit məbləği ilə müqayisə olunur:

$$60\,000 > 59\,000$$

Cavab. İş adımı bankdan götürdüyü krediti 1 il ərzində qaytara bilər.

LAYİHE

9-cu BÖLMƏ

Ölçmə

Mövzu №	Adı	Saat	Dərslik (səh.)	İş dəftəri (səh.)
Mövzu 39	Uzunluq	2	46	41
Mövzu 40	Perimetr	2	48	43
Mövzu 41	Sahə	2	50	45
Mövzu 42	Kütlə və tutum	3	52	47
Mövzu 43	Həcm	2	55	49
	Məsələ həlli	2	57	51
Mövzu 44	Zaman	2	58	53
Mövzu 45	Sürət	2	61	55
	Ümumiləşdirici dərs	2	63	57
	cəmi	19		

Bölmənin qısa icmali

Bölmədə uzunluq, kütlə, tutum, zaman kəmiyyətlərini ölçmə, həmçinin onları müxtəlif vahidlərlə ifadə etmək bacarıqları formalaşdırılır. Şagirdlər 4-cü sinifdə ölçü vahidləri arasında əlaqədən istifadə etməklə bir vahidi başqa vahidlə ifadə etməyi, adı kəsrlərlə verilmiş ölçüləri daha kiçik vahidə çevirməyi, sadə çevrilmələrdə onluq kəsrlərdən istifadə etməyi öyrənirlər. Düzbucaqlılardan təşkil olunmuş fiqurların sahəsini düzbucaqlılara ayırmaqla və ya düzbucaqlıya tamamlamaqla tapılması qaydası ilə tanış olacaqlar. Həcm, sürət anlayışları ilə tanış olurlar. İki hadisə arasında vaxt aralığını müəyyən edirlər. Vaxt aralığı, başlama və bitmə vaxtı arasında əlaqədən, gedilən yol, sürət və zaman arasında əlaqədən istifadə etməklə müxtəlif tapşırıqları yerinə yetirilər.

Nəyə diqqət etməli?

Müxtəlif vahidlərlə aparılan hesablamalarda şagirdlərə ölçüləri eyni vahidlə ifadə etməyin vacib olduğu qeyd edilir. Bunun üçün bütün ölçülər eyni vahidə gətirilməli, sonra isə hesablamalar aparılmalıdır.

Şagirdlər bəzən ölçü vahidlərini bir-biri ilə ifadə edərkən cavab onluq kəsrlə alındıqda, eyni vahidlə ifadə olunmağa diqqət etmədikdə səhvlərə yol verirlər. Bu cür tapşırıqların həllinə diqqət yetirmək məqsədə uyğundur. Bölmədə şagirdlər adı və onluq kəsrlərlə ifadə olunan ölçülərə rast gələcəklər. 3-cü sinifdə şagirdlər tamın $\frac{1}{2}$ hissəsinin onun yarısı olduğu öyrəniblər. Həmin biliklər yada salına bilər.

Riyazi dilin inkişafı

Bölmədə şagirdlər həcm və sürət vahidləri ilə tanış olacaqlar. Kəmiyyətlərin uyğun vahidlərini yazarkən, yaxud onları səsləndirərkən düzgün tələffüzə diqqət vermək lazımdır.

Bölmədə məniməsədilən riyazi anlayış və terminlər

Həcm, vahid kub, kub vahidləri, sm³, m³, sürət, m/san, km/saat, əsr.

Öncədən vacib olan bilik və bacarıqlar

- Santimetr, desimetr, metr, kilometr, qram, kilogram, litr, millilitr
- Toplama və çıxma bacarıqları.
- Vurma və bölmə bacarıqları.
- İl, fəsil, ay, həftə, gün, saat, vaxt aralığı
- Əqrəbli və rəqəmsal saat.

Fənlərarası integrasiya

Ölçmə müxtəlif fənlər arasında əlaqəni təmin edir. Ölçmə və dəyərləndirmə müxtəlif fənlərdə, o cümlədən bədən tərbiyəsi, təsviri incəsənat, texnologiyada, musiqi və həyat bilgisi fənlərində istifadə edilir.

Mövzu 39

Uzunluq

- Dərslik: səh. 56
- İş dəftəri: səh. 41

Təlim məqsədləri

- Eyni kəmiyyətləri müqayisə etmək üçün onları eyni vahidə çevirir (2.2.4).
- Müxtəlif vahidlərlə verilmiş iki əşyanın uzunluğunu müqayisə edir (4.1.1).
- Əşyanın uzunluğunu ölçmək üçün uyğun vahidi müəyyən edir (4.2.1).
- Bir vahidlə verilmiş uzunluğu digər vahidlərə çevirir (4.2.2).
- Kiçik ölçü vahidi ilə verilən uzunluğu onluq kəsrlərlə ifadə etməklə böyük ölçü vahidinə çevirir (4.2.5).
- Ölçü vahidləri arasında çevrilmələrdən istifadə edərək məsələləri həll edir (4.2.5).

Köməkçi vasitələr: zolaqlar, xətkeş, ölçmə lövhəsi, metrə, müxtəlif əşyalar, iş vərəqləri

Elektron resurslar:

<https://www.splashlearn.com/math/conversion-of-measurement-units-games>
<https://www.iknowit.com/lessons/d-length-conversions-metric.html>
<https://www.splashlearn.com/measurement-games-for-4th-graders>

Dərsin qısa planı

1. **Şəkil üzrə iş.** Bölmənin 1-ci səhifəsi üzrə sualların müzakirəsi.
2. **Araşdırma-müzakirə.** Yaşıl zolağın uzunluğunun tapılması.
3. **Öyrənmə.** Uzunluq vahidləri arasında əlaqə. Böyük vahidi kiçik vahidə çevirirmə.
4. **Bələdçi.** Boş xanalara uyğun ədədlərin müəyyən edilməsi.
5. **Müstəqil iş.** Dərslik: tap. №1,2. İD: № 1-7.
6. **Öyrənmə materialı.** Kiçik vahidlə verilən ölçünün böyük vahidə çevriləməsi.
7. **Müstəqil iş.** Dərslik: tap. №3. İD: № 7,8
8. **Öyrənmə materialı.** Millimetrlə verilmiş ölçünün onluq kəsrlər vasitəsilə santimetrlə ifadə olunması.
9. **Müstəqil iş.** Dərslik: tap. №4,5. İD: № 9.
10. **Məsələ həlli.** Dərslik: tap. № 6,7. İD: tap. № 10,11.
11. **Formativ qiymatləndirmə.**

Dərsin məzmunu. Dərsdə şagirdlər ölçü vahidləri arasında əlaqəni, adi kəsrlə verilən ölçüləri daha kiçik vahidlərlə, kiçik vahidlərlə verilmiş ölçüləri böyük vahidlərlə, millimetrlə verilmiş ölçüləri onluq kəsrlərdən istifadə etməklə santimetrlə ifadə etməyi öyrənəcəklər. Bu qaydaların tətbiqi ilə müxtəlif əşyaların uzunluqlarını ölçəcək, bir uzunluq vahidini digəri ilə ifadə edəcək, məsələ və misallar həll edəcəklər.

Mövzuya yönəltmə. Müəllim lövhəyə üç parça çəkir və eyni uzunluqlu parçaları müxtəlif formalarda (düz, maili) dəftərdə çəkməyi və mm, sm və mümkündürəsə

dm ilə ifadə etməyi şagirdlərə tapşırır.



Lövhəyə üç şagird dəvət edilir. Hər şagird bir düz xəttin uzunluğunu ölçür və altında yazır. Müəllim uzunluqları fərqli vahidlərlə ifadə edir. Sonra şagirdlər eyni uzunluqlu parçaları dəftərdə çəkirlər. Hər şagird çəkdiyi parçaları parta yoldaşının çəkdiyi parçalarla müqayisə edir. Çevrilmə zamanı cavabların doğruluğu yoxlanılır.

Müxtəlif vahidlərlə aparılan hesablamalarda şagirdlər ölçüləri eyni vahidlə ifadə etməyin vacib olduğunu qeyd edilir. Bunun üçün bütün ölçülər eyni vahidə gətirilməli, sonra isə hesablamalar aparılmalıdır.

ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırıqda yaşıl zolağın neçə millimetr olduğunu tapmaq tələb olunur.



Əvvəlcə mavi zolağın uzunluğu müəyyən edilir. Müəllim şagirdlərin diqqətini xatkeş üzərində bölgülərə yönəldir. Şagirdlər verilən zolağın uzunluğunun 7 sm olduğunu müəyyən edirlər. Yaşıl zolağın uzunluğu mavi zolağın uzunluğunun $\frac{5}{7}$ hissəsinə bərabər olduğu qeyd olunur və yaşıl zolağın uzunluğu tapılır. Müəllim eyni uzunluqlu mavi və yaşıl zolaqları dəftərdə çəkməyi şagirdlərə tapşırıb ilər.

$$\begin{aligned}1 \text{ km} &= 1\,000 \text{ m} \\1 \text{ m} &= 100 \text{ sm} \\1 \text{ sm} &= 10 \text{ mm} \\1 \text{ m} &= 1\,000 \text{ mm}\end{aligned}$$

ÖYRƏNMƏ Ölçü vahidləri arasında əlaqədən istifadə etməklə bir vahidi başqa bir vahidlə ifadə etmək mümkün olduğu vurğulanır. Verilən ölçü vahidləri arasında çevrilmələr lövhəyə yazılır.

Böyük vahidlə verilmiş ölçünü kiçik vahidə çevirdikdə ölçünün qiyməti vahidin uyğun qiymətinə vurulur. Dərslikdə verilən çevrilmələr və nümunələr lövhədə yazılır və şagirdlərə izah edilir.

$$\begin{aligned} \text{km} &\xrightarrow{\times 1\,000} \text{m} & 3 \text{ km} = 3 \cdot 1\,000 \text{ m} &= 3\,000 \text{ m} \\ \text{m} &\xrightarrow{\times 100} \text{sm} & 15 \text{ m} = 15 \cdot 100 \text{ sm} &= 1\,500 \text{ sm} \\ \text{sm} &\xrightarrow{\times 10} \text{mm} & 12 \text{ sm} = 12 \cdot 10 \text{ mm} &= 120 \text{ mm} \end{aligned}$$

Uzunluq müxtəlif vahidlərlə verildikdə onu eyni vahidə çevirmək mümkün olduğu vurğulanır. Nümunə tapşırıq lövhədə yazılır.

$$2 \text{ km } 235 \text{ m} = 2 \cdot 1\,000 \text{ m} + 235 \text{ m} = 2\,235 \text{ m}$$

Adi kəsrlərlə verilmiş ölçüləri daha kiçik vahidlərlə ifadə etmək qaydası izah olunur.

$$\begin{aligned} \frac{3}{5} \text{ kilometri metrlə ifadə etmək üçün kilometr metrə} \\ \text{çevrilir, } 1\,000 \text{ metrin } \frac{3}{5} \text{ hissəsi tapılır və metrlə yazılır.} \\ \frac{3}{5} \text{ km} = 1\,000 \text{ m} : 5 \cdot 3 = 600 \text{ m} \end{aligned}$$

Modellərlə adi kəsrlərlə verilmiş ölçülərin kiçik vahidlərlə ifadə etmək qaydası izah olunur.

$$\begin{aligned} \frac{3}{5} \text{ km} &= 600 \text{ m} \\ [200 \text{ m}] [200 \text{ m}] [200 \text{ m}] [200 \text{ m}] [200 \text{ m}] \\ 1 \text{ km} &= 1\,000 \text{ m} \end{aligned}$$

Qarışq ədədlə verilmiş ölçülərin daha kiçik vahidlə ifadə olunması ilə bağlı nümunə lövhədə yazılır və izah edilir.

$$1\frac{3}{5} \text{ km} = 1 \text{ km} + \frac{3}{5} \text{ km} = 1000 \text{ m} + 600 \text{ m} = 1600 \text{ m}$$


Əlavə bir neçə nümunə lövhədə yazılıb şagirdlərlə çevrilmə qaydası müzakirə olunur.

Fikirləş rubrikasında verilən sual səsləndirilir. Şagirdlərin fikirləri dinlənilir. Müxtəlif fikirlərə uyğun çevrilmələr lövhədə yazılır və şagirdlərlə müzakirə edilir. Müəllim şagirdlərə istiqamətləndirici suallar verə bilər:

– 1 km neçə metrdir? 1 m neçə santimetrdir? Buna əsasən 1 kilometrin neçə santimetr olduğunu necə tapmaq olar?

Müəllimin nəzərinə! Bəzən şagirdlər ölçü vahidləri arasında əlaqədən istifadə etməklə çevrilmələr zamanı çətinlik çəkirlər. Ölçü vahidləri arasında əlaqəni öyrətməyin müxtəlif üsullarından istifadə etmək olar.

Bu üsullardan biri də əl üsuludur. Şagirdlər barmaqlarını şəkildəki kimi tutub hər barmağa uyğun ölçü vahidi ilə adlandırırlar. Şəhadət barmağı və baş barmaq arasında məsafə çox olduğundan onu 1000 dəfə çox kimi qəbul edirlər. Bu *m* və *km* arasında əlaqəni ifadə edir. Digər qonşu barmaqlar arası məsafə az olduğundan onu 10 dəfə çox kimi qəbul edirlər, bu isə *mm* və *sm*, *sm* və *dm*, *dm* və *m* arasında çevrilməyə uyğundur. Ölçü vahidləri arasında əlaqəni yadda saxlamağa çətinlik çəkən şagirdlər bu üsulla çevrilmələri daha asan yeri-nə yetirə bilərlər.



Bələdçi Nümunədəki tapşırıq müzakirə olunur. Uyğun qaydada boş xanalara uyğun ədədlər müəyyən edilir.

MÜSTƏQİL İŞ 1. Verilən ölçülər uyğun vahidlərlə ifadə olunur.

2. Müqayisə edilir. Müəllim ölçüləri eyni vahidlə ifadə etməyi şagirdlərə xatirlatması məqsədəyənəqəndur.

Öyrənmə materialı. Kiçik vahidlə verilmiş ölçünü böyük vahidə çevirdikdə vahidin uyğun qiymətinə bölündüyü vurğulanır. Dərslikdə verilən çevrilmələr və nümunələr lövhədə yazılır, şagirdlərə izah edilir.

$\text{mm} \xrightarrow{10} \text{sm}$ $60 \text{ mm} = 60 : 10 = 6 \text{ sm}$	$\text{sm} \xrightarrow{100} \text{m}$ $200 \text{ sm} = 200 : 100 = 2 \text{ m}$	$\text{m} \xrightarrow{1000} \text{km}$ $5000 \text{ m} = 5000 : 1000 = 5 \text{ km}$
------------------------------------------------------------------------------------	--------------------------------------------------------------------------------------	------------------------------------------------------------------------------------------

Nümunə tapşırıq yazmaqla ədəd tam bölünmədikdə qarışq ədədlər istifadə olunduğu qeyd olunur.

4 350 ədədi 1 000-a tam bölünmür. $4350 : 1000 = 4$ (q 350)

$4350 \text{ m} = 4000 \text{ m} + 350 \text{ m} = 4 \text{ km } 350 \text{ m}$


Əlavə bir neçə çevrilmənin şagirdlərlə müzakirə edərək lövhədə yazılıması məqsədəyənəqəndur.

3. Boş xanalara uyğun ədədlər müəyyən edilir.

Öyrənmə materialı. Kiçik uzunluq vahidlərinin böyük vahidlərə çevirilməsi izah olunur.

4. Boş xanalara uyğun ədədlər müəyyən edilir.

5. Bərabər uzunluqlar müəyyən olunur.



$$3000 \text{ m} = 3 \text{ km}$$

$$7 \text{ sm} = 0,7 \text{ dm} = \frac{7}{100} \text{ m}$$

$$162 \text{ sm} = 1 \text{ m } 62 \text{ sm}$$

$$\frac{4}{5} \text{ km} = 800 \text{ m}$$

Müəllimin nəzərinə! Uzunluq vahidləri arasında çevrilmə şagirdlərin çətinlik çəkdiyi mövzulardan biridir. Müəllimin çevrilmələrlə əlaqəli şagirdlərlə müxtəlif fəaliyyətlər təşkil edə bilər.

Oyun. Şagirdlərlə dairədə şər oyunu təşkil etmək olar. Şagirdlər dairə formasında düzülür. Müəllim şifahi söylənə bilən sadə çevrilmə nümunələri söyləyir və şarı atır. Hansı şagirdə düşərsə, o cavab verir sonra şarı müəllimə qaytarır. Müəllim cavab doğrudursa həmin şagirdi dairədə saxlayır və növbəti çevrilənə deyib şarı atır, cavab səhvdirse, şagird dairədən çıxarılır. Beləliklə, oyun sonda 1 şagird qalana qədər davam etdirilir.

Diferensial təlim

Dəstək. Müəllim lövhəyə 3-cü və 4-cü tapşırıqda uyğun çevrilmə ilə bağlı bir neçə misal yazır. Şagirdlər cavabı tapır və necə tapdığını izah edir.

Dərinləşmə. Müəllim şagirdlərə 5-ci tapşırıqda uyğun misallar verir. Şagirdlər cavabı tapır və necə tapdığını izah edir.

Praktik iş. Tapşırıq qrup şəklində yerinə yetirilir. Sınıf hər birində 4-5 şagird olmaqla qruplara bölünür. Müəllim şagirdlərə cədvəl təsvir olunmuş iş vərəqləri paylayır və sinifdə bir neçə əşyanın uzunluğunu ölçüb cədvələ yazmağı və mümkün bir neçə vahidə ifadə etməyi tapşırır. Şagirdlər cədvəlin yuxarısında vahidləri yazır və uyğun ölçüləri xanalara əlavə edirlər.

Əşyaların adları və parametri (en, uzunluq, hündürlük, qalınlıq)	Ölçüsü (vahidi –)	Ölçüsü (vahidi –)	Ölçüsü (vahidi –)


Məsələ həlli 6. Məsələdə zolaqların uzunluğunun neçə santimetredə olduğunu tapmaq tələb olunur.



Cəlbətma. Müəllim lövhəyə bir parça çəkir və uşaqlara uzunluğunu müəyyən etməyi tapşırır. Şagirdlərə istiqamətləndirici suallar verilir: Parçanın uzunluğunu necə müəyyən etmək olar? Əgər parçanın başlangıcı sıfır bölgüsü üzərində deyil, 5 mm və ya 1 sm bölgüsü üzərində olarsa, onun uzunluğunu necə tapmaq olar?

Məsələnin həlli:

- Hər zolaq üçün xətkeş üzərində başlangıç və sona uyğun bölgülər müəyyən edilir.
- Hər zolağın uzunluğu təpilir.



- Zolaqların uzunluqları cəminin neçə santimetr olduğu hesablanır.

$$3,5 \text{ sm} + 3 \text{ sm} + 4 \text{ sm} = 10,5 \text{ sm}$$

- Cavab millimetrlə ifadə olunur.

$$10,5 \text{ sm} = 105 \text{ mm}$$

Cavab: Zolaqların uzunluqları cəmi 105 millimetrə bərabərdir.

Müzakirə: Verilən uzunluqda zolaqların uc-ucu birləşdirməklə dəftərdə çəkib ümumi uzunluğunun 105 mm olduğunu yoxlamaq olar.

7. Məsələdə Bakıdan Qusara qədər məsafənin neçə metr olduğunu tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim lövhəyə üç şagird çıxarıır. Şagirdlər bir-birindən müəyyən məsafələrdə lövhə qarşısında düzülür.



Müəllim 1-ci və 2-ci şagird arasında məsafənin 2 m olduğunu və 2-ci şagirddən 3-cü şagirdə qədər isə 1

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Müxtəlif vahidlərlə verilmiş iki əşyanın uzunluğunu müqayisə edir.	Şifahi sual-cavab, tapşırıq	Kəsr zolaqları, dərslik, İD
Bir vahidə verilmiş uzunluğu digər vahidlərə çevirir.	Tapşırıq, məsələ, oyun	Dərslik, İD
Kiçik ölçü vahidi ilə verilən uzunluğu onluq kəsrlərlə ifadə etməklə böyük ölçü vahidinə çevirir.	Tapşırıq, məsələ	Dərslik, İD
Ölçü vahidləri arasında çevrilməldən istifadə edərək məsələləri həll edir.	Tapşırıq, misal, məsələ, Layihə	Dərslik, İD, iş vərəqləri

m olduğunu söyləyir. Şagirdlər 1-ci və 3-cü şagird arasında məsafəni neçə tapmaq lazım olduğunu müzakirə edirlər.

Məsələnin qısa şərti yazılır:

Bakıdan Qubaya qədər məsafə – 167 km 900 m

Qubadan Qusara qədər məsafə – $13\frac{1}{4}$ km

Bakıdan Qusara qədər – ? m

Məsələnin həlli:

- Bakıdan Qubaya qədər yolun neçə metr olduğu müəyyən olunur.

$$167 \text{ km} = 167 \text{ 900 m}$$

- Qubadan Qusara qədər yolun neçə metr olduğu müəyyən olunur.

$$13\frac{1}{4} \text{ km} = 13 \text{ km} + \frac{1}{4} \text{ km} = 13 \text{ 000} + 250 \text{ m} = 13 \text{ 250 m}$$

- Bakıdan Qusara qədər yolun uzunluğunu təpilir.

$$167 \text{ 900 m} + 13 \text{ 250 m} = 181 \text{ 150 m}$$

Cavab: Bakıdan Qusara qədər məsafə 181 150 metrdir.

Müzakirə: Bakıdan Qusara qədər məsafədən Qubadan Qusara qədər məsafəni çıxıb qalan yolun Bakıdan Qubaya qədər yolun uzunluğuna bərabər olub olmadığını yoxlanılır.

Layihə. Müxtəlif ölkələrdə fərqli ölçü vahidlərində istifadə olunur. Bu ölçü vahidlərinə inç, mil, yard, fut və s. aiddir. Şagirdlərə bu ölçü vahidləri arasında çevrilmələrlə bağlı məlumat toplamağı və təqdimat hazırlanması tapşırımaq olar. Burada məqsəd şagirdlərin dərsdə öyrəndikləri uzunluq vahidləri ilə yanaşı, digər vahidlər arasında əlaqələr haqqında məlumatların olmasıdır.

LAYİHE

Mövzu 40

Perimetri

- Dərslik: səh. 48
- İş dəftəri: səh. 43

Təlim məqsədləri

- Dəyişənin verilmiş qiymətlərində ifadənin qiymətini tapır (2.3.1).
- Düzbucaqlının perimetrinin onun tərəflərinin uzunluqlarından asılılığını düsturla ifadə edir (2.3.4).
- Düsturda düzbucaqlının tərəflərinin uzunluğunu yenrə yazmaqla onun perimetrini hesablayır (2.3.4).
- Düsturdan istifadə etməklə tərəfləri bərabər olan çoxbucaqlının perimetrini tapır (3.2.1).
- Perimetrinə görə fiqurun verilməyən tərəfini tapır (3.2.1).
- Ölçüleri müxtəlif vahidlərlə verilmiş iki fiqurun perimetrini müqayisə edir (4.1.1).
- Fiqurun perimetrini ölçmək üçün uyğun vahidi müəyyən edir (4.2.1).

Köməkçi vasitələr: zolaqlar, xətkəş, ölçmə lövhəsi, metrə, müxtəlif əşyalar, iş vərəqləri

Elektron resurslar:

<https://toytheater.com/perimeter-climber/>
<https://www.splashlearn.com/area-and-perimeter-games-for-4th-graders>
<https://www.geogebra.org/m/Yr8kxmtU>

Dərsin qısa planı

1. Araşdırma-müzakirə. Nərgiz və lalə əkilən sahələrin perimetrinin tapılması.

2. Öyrənmə. Düzbucaqlının perimetri.

3. Bələdçi. Düsturdan istifadə etməklə düzbucaqlıların perimetrinin hesablanması.

4. Müstəqil iş. Dərslik: tap. №1, 2. İD: № 1-4.

5. Öyrənmə materialı. Tərəfləri bərabər olan çoxbucaqlıların perimetri.

6. Müstəqil iş. Dərslik: tap. №3, 4. İD: № 5-7.

7. Məsələ həlli. Dərslik: tap. № 5-7. İD: tap. № 8.

8. Formativ qiymətləndirmə.

Dərsin məzmunu. Dərsdə şagirdlər düzbucaqlının perimetrinin tapma düsturu ilə tanış olacaqlar. Tərəfləri bərabər olan fiqurların perimetrini hesablama düsturlarını müəyyən edəcəklər. Bu düsturlardan istifadə etməklə müxtəlif tapşırıqlar yerinə yetirəcək, məsələlər həll edəcəklər.

Mövzuya yönəltmə. Müəllim şagirdlərə dəftərdə tərəflərinin uzunluğu 4 sm və 2 sm olan düzbucaqlı çəkməyi və bu düzbucaqlının perimetrini müxtəlif üsullarla tapmağı tapşırır.



Şagirdlərə istiqamətləndirici suallar verilir:


- Perimetr necə tapılır? Düzbucaqlının perimetrini necə tapmaq olar? Düzbucaqlının xassələrindən istifadə etməklə perimetrini daha asan necə tapmaq olar?

Şagirdlər perimetri müxtəlif üsullarla tapır və cavabları müqayisə edirlər.

ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırıqda nərgiz və lalə əkilən sahələrin perimetrinin tapılması tələb olunur.

Müəllim şagirdlərə istiqamətləndirici suallar verir:

- Nərgiz əkilən sahələrinin eni və uzunluğu nə qədərdir? Bu sahənin perimetri nə qədər olar? Lalə əkilən sahənin ölçülərini necə tapmaq olar? Bu sahənin perimetri nə qədər olar? Tapşırığı qeyd olunan ardıcılıqla yerinə yetirilir.
- Nərgiz əkilən sahələrin eni və uzunluğuna əsasən perimetri tapılır.



$$4 \text{ m} + 6 \text{ m} + 4 \text{ m} + 6 \text{ m} = 20 \text{ m}$$

- Bağcanın kvadrat formasında olmasına əsasən lalə əkilən sahənin eni və uzunluğu tapılır.

Uzunluq: 6 sm

En: 6 m – 4 m = 2 m.

- Lalə əkilən sahənin perimetri hesablanır.

$$2 \text{ m} + 6 \text{ m} + 2 \text{ m} + 6 \text{ m} = 16 \text{ m}.$$

- Bağcanın ümumi perimetri tapılır.

$$6 \text{ m} + 6 \text{ m} + 6 \text{ m} + 6 \text{ m} = 24 \text{ m}$$


- Bu sahələrin perimetrləri toplanır və bağcanın perimetri ilə müqayisə olunur. Bu perimetrlərin bərabər olmadığı göstərilir.

$$20 \text{ m} + 16 \text{ m} \neq 24 \text{ m}$$

ÖYRƏNMƏ Fiqurun perimetrinin tərəflərinin uzunluqları cəminə bərabər olduğu qeyd olunur. Tərəflərinin uzunluqları a və b olan düzbucaqlının perimetrinin tapılması düsturu yazılır.

$$P = a + b + a + b \quad \text{Burada}$$

P – düzbucaqlının perimetri, a – uzunluğu, b – eni olduğu vurğulanır.



Düzbucaqlının qarşı tərəflərinin bərabərliyi xassəsindən istifadə etməklə perimetrin tapılması üçün digər düsturlar yazılır.

$$P = 2 \cdot a + 2 \cdot b \quad \text{yaxud} \quad P = 2 \cdot (a + b)$$

Hesablama zamanı bütün ölçülər eyni vahidlərlə ifadə olunmalı olduğu vurgulanır.

Tərəfinin uzunluğu a olan kvadratın perimetrinin hansı düsturla hesablaması mümkün olduğu müzakirə olunur. Müəllim şagirdlərin diqqətini kvadratın tərəflərinin bərabərliyinə yönəldə bilər.



$$P = 4 \cdot a$$

Müəllim nəzərinə! Müxtəlif vahidlərlə aparılan hesablamalarda şagirdlərə ölçüləri eyni vahidlə ifadə etməyin vacib olduğu qeyd edilir. Bunu üçün bütün ölçülər eyni vahidə gətirilməli, sonra isə hesablamalar aparılmalıdır.

BƏLƏDÇİ Düsturdan istifadə etməklə düzbucaqlıların perimetri hesablanır.

MÜSTƏQİL İŞ 1. Düzbucaqlıların uzunluğu və eni ölçülür, düsturdan istifadə etməklə perimetr hesablanır.
2. Düsturdan istifadə etməklə perimetrişifahi hesablanır.

Öyrənmə materialı. Tərəfləri bərabər olan çoxbucaqlıların perimetrinə tapmaq üçün onun bir tərəfinin uzunluğunu tərəflərin(bucaqların) sayına vurmaq lazımlı olduğu vurgulanır.

$$P = a + a + a + a \text{ yaxud } P = 4 \cdot a$$

Diqqət fikirləş tapşırığına yönəldilir. Tərəfi b olan bərabərtərəfli üçbucağın perimetrinə tapılması üçün düsturu necə yazmaq mümkün olduğu müzakirə olunur. Müəllim şagirdlərin diqqətini bərabərtərəfli üçbucağın bütün tərəflərinin bərabərlik xassəsinə yönəldir. Düstur yazıılır. $P = 3 \cdot a$


3. Bütün tərəflərinin uzunluğu a olan beşbucaqlı və altıbucaqlının perimetrləri tapılması üçün düsturlar yazıılır.

Beşbucaqlının perimetri: $P = 5 \cdot a$


Altıbucaqlının perimetri: $P = 6 \cdot a$

Perimetrlər hesablanır.


4. Düzbucaqlılardan düzəldilmiş hər fiqurun verilməyən tərəflərinin uzunluğu tapılır, sonra perimetrləri hesablanır.



$$P = 3 \text{ sm} + 5 \text{ sm} + 2 \text{ sm} + 1 \text{ sm} + 5 \text{ sm} + 6 \text{ sm} = 22 \text{ sm}$$



$$P = 6 \text{ sm} + 2 \text{ sm} + 2 \text{ sm} + 4 \text{ sm} + 2 \text{ sm} + 4 \text{ sm} + 2 \text{ sm} + 10 \text{ sm} = 32 \text{ sm}$$




$$P = 2 \text{ sm} + 2 \text{ sm} + 2 \text{ sm} + 0,4 \text{ sm} + 4 \text{ sm} + 2,4 \text{ sm} = 12,8 \text{ sm}$$

Diferensial təlim. *Dəstək.* Müəllim lövhəyə düzbucaqlı və ya bərabərtərəfli fiqur çəkir. Şagirdlər perimetri müxtəlif üsullarla tapır və necə tapdıqlarını izah edirlər.

Dərinlaşdırma. Müəllim şagirdlərə perimetri və tərəflərindən biri məlum olan fiqurun digər tərəfinin tapılması ilə bağlı tapşırıqlar verir. Şagirdlər cavabı tapır və necə tapdıqlarını izah edir.

Məsələ Həlli 5. Məsələdə altıbucaqlının və digər fiqurların tərəflərinin uzunluqlarını tapmaq tələb olunur.



Calbetmə. Müəllim lövhəyə bir bərabərtərəfli üçbucaq çəkir və tərəfinin 12 sm olduğunu deyir. Şagirdlərə perimetri üçbucağın perimetrinə bərabər olan kvadrat çəkməyi tapşırır. Müəllim şagirdlərə istiqamətləndirici suallar verə bilər:

– Üçbucağın perimetrinə necə tapmaq olar? Perimetri üçbucağın perimetrinə bərabər olan kvadratın tərəfinin uzunluğu nə qədər olar? Bunu necə müəyyən etmək olar?

Məsələnin həlli:

- Altıbucaqlının tərəfinin uzunluğu müəyyən olunur.

$$3,5 \text{ sm} - 1,5 \text{ sm} = 2 \text{ sm}$$


- Altıbucaqlının perimetri tapılır.

$$2 \text{ sm} \cdot 6 = 12 \text{ sm}$$

- Üçbucağın və kvadratın tərəfi tapılır.

$$12 \text{ sm} : 3 = 4 \text{ sm}$$

$$12 \text{ sm} : 4 = 3 \text{ sm}$$




Cavab. Üçbucağın tərəfi 4 sm, kvadratın tərəfi 3 santimetrə bərabərdir.

Müzakirə. Hər üç fiqurun perimetri hesablanır və bərabər olduğu yoxlanılır.

6. Məsələdə düzbucaqlı formasında olan əkin sahəsinin eninin neçə metr olacağını tapmaq tələb olunur.

Calbetmə. Müəllim lövhədə düzbucaqlı çəkir və altında perimetrinə yazır və tərəflərindən birinin 4 sm olduğunu düzbucaqlının enini necə tapmaq mümkün olduğunu soruşur. Şagirdləri cavabları dinlənilir və müzakirə edilir. Sonra müəllim $4 \text{ sm} = \frac{2}{5} \text{ dm}$ əlaqəsinə görə şəkil üzərində belə qeyd edir.



$$P = 20 \text{ sm}$$

Məsələnin həlli:

- Düzbucaqlı formasında fiqur çəkilir, perimetrinin 1500 m və uzunluğunun $\frac{1}{2}$ km olduğu qeyd olunur.
- Uzunluq metrlə ifadə olunur.

$$\frac{1}{2} \text{ km} = 500 \text{ m}$$



$$\frac{1}{2} \text{ km} = 500 \text{ m}$$

AYİHD

- Perimetrdən uzunluqların cəmi çıxılır və tapılan ədəd 2-yə bölünür.

$$1\ 500 - (500 + 500) = 500 \text{ m}$$


$$500 : 2 = 250 \text{ m.}$$

Cavab: Əkin sahəsinin eni 250 metrə bərabərdir.

Müzakirə: Əkin sahəsinin perimetrini yarıya böülüb uzunluğunu çıxməqla enini tapmaq olar.

7. Məsələdə daş hasarın taxta hasardan nə qədər baha olduğunu tapmaq tələb olunur.

Cəlbətmə. Müəllim lövhəyə düzbucaqlı çəkir və məsələni sxematik izah edir.



Məsələnin həlli:

- Həyətin perimetri tapılır

$$2 \cdot (10 \text{ m} + 20 \text{ m}) = 60 \text{ m.}$$

- Hasara alınacaq divarın uzunluğu tapılır.

$$60 \text{ m} - 5 \text{ m} = 55 \text{ m}$$

- Daş hasarın xərci hesablanır.

$$55 \cdot 20 = 1\ 100 \text{ man.}$$

- Taxta hasarın xərci hesablanır.

$$55 \cdot 12 = 660 \text{ man.}$$

- Daş hasarın taxta hasardan nə qədər baha olduğu müəyyən olunur.

$$1\ 100 \text{ man} - 660 \text{ man} = 440 \text{ man.}$$

Cavab. Daş hasarın taxta hasardan 440 manat bahadır.

Müzakirə. Daş hasarın 1 metrinin taxta hasarın 1 metrindən neçə manat baha olduğu tapılır və hasara alınacaq divarın uzunluğuna vurmaqla cavabın doğruluğu yoxlanılır.

$$55 \cdot (20 - 12) = 55 \cdot 8 = 440 \text{ man.}$$

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Düzbucaqlının perimetrinin onun tərəflərinin uzunluqlarından asılılığını düsturla ifadə edir.	Şifahi sual-cavab, tapşırıq	Dərslik, İD
Düsturda düzbucaqlının tərəflərinin uzunluğunu yerinə yazımcıla onun perimetrini hesablayır.	Tapşırıq	Dərslik, İD
Düsturdan istifadə etməklə tərəfləri bərabər olan çoxbucaqlının perimetrini tapır.	Tapşırıq, məsələ	Dərslik, İD
Perimetrinə görə figurun verilməyən tərəfini hesablayır.	Tapşırıq, məsələ	Dərslik, İD

Mövzu 41

Sahə

- Dərslik:** səh. 50
- İş dəftəri:** səh. 45

Təlim məqsədləri

- Dəyişənin verilmiş qiymətlərində ifadənin qiymətini tapır (2.3.1).
- Düzbucaqlının sahəsinin onun tərəflərinin uzunluqlarından asılılığını düsturla ifadə edir (2.3.4).
- Sahəsinə görə düzbucaqlının verilməyən tərəfini tapır (3.2.1).
- Bir neçə düzbucaqlıdan ibarət mürəkkəb figurun sahəsinə tapır (3.2.1).
- Ölçüləri müxtəlif vahidlərlə verilmiş iki figurun sahəsinə müqayisə edir (4.1.1).
- Sahəsinə və bir tərəfinə görə düzbucaqlının digər tərəfini tapır (4.1.2).
- Figurun sahəsinə ölçmək üçün uyğun vahidi müəyyən edir (4.2.1).

Köməkçi vasitələr: zolaqlar, xətkəş, ölçmə lövhəsi, metrə, müxtəlif əşyalar, iş vərəqləri

Elektron resurslar:

<https://toytheater.com/area-climber/>

<https://www.education.com/game/city-missing-factor/>

<https://www.geogebra.org/m/Yr8kxmtU>

<https://www.splashlearn.com/area-games>

Dərsin qısa planı

1. Araşdırma-müzakirə. Lalənin kağızdan düzəldtdiyi qutunun rənglənəcək səthinin sahəsinin tapılması.

2. Öyrənmə. Düzbucaqlının sahəsi.

3. Bələdçi. Düsturdan istifadə etməklə düzbucaqlıların sahəsinin hesablanması.

4. Müstəqil iş. Dərslik: tap. №1 İD: № 1-4.

5. Öyrənmə materialı. Düzbucaqlılara ayırmaqla və ya düzbucaqlıya tamamlamaqla bəzi figurların sahərinin tapılması.

6. Müstəqil iş. Dərslik: tap. №2-4. İD: № 5, 6.

7. Məsələ həlli. Dərslik: tap. № 5-7. İD: tap. № 7.

8. Formativ qiymətləndirmə.

Dərsin məzmunu. Dərsdə şagirdlər düzbucaqlının sahəsinə hesablama düsturu ilə tanış olacaqlar. Düzbucaqlılara ayırmaqla və ya düzbucaqlıya tamamlamaqla

bəzi fiqurların sahələrinin tapılması qaydasını öyrənəcəklər. Öyrəndikləri qaydalardan istifadə etməklə müxtəlif tapşırıqlar yerinə yetirəcək, məsələlər həll edəcəklər.


Mövzuya yönəltmə.

Müəllim şagirdlərə dəftərdə tərəflərinin uzunluğu 4 sm və 3 sm olan düzbucaqlı çəkməyi və bu düzbucaqlının sahəsini müxtəlif üsullarla tapmağı tapşırır.

Şagirdlərə istiqamətləndirici suallar verilir:

- Düzbucaqlının sahəsini necə tapmaq olar? Düzbucaqlının sahəsini onu əmələ gətirən vahid kvadratların sayına əsasən necə müəyyən etmək olar?

ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırıqda Lalənin kağızdan düzəldiyi figurun rənglənəcək səthinin sahəsini tapmaq tələb olunur.



Müəllim şagirdlərə istiqamətləndirici suallar verir:

- Rənglənəcək səth hansı fiqurlar formasındadır? Düzbucaqlı formasında neçə figur var? Kvadrat formasında neçə figur var? Hər figurun sahəsini necə tapmaq olar?

• Rənglənəcək səth düzbucaqlı formasında 4 figurdan və kvadrat formalı 2 figurdan ibarət olduğu müəyyən olunur. Hər figurun sahəsi tapılır.

Düzbucaqlı: $10 \text{ sm} \cdot 5 \text{ sm} = 50 \text{ sm}^2$

$$50 \text{ sm}^2 \cdot 4 = 200 \text{ sm}^2$$

Kvadrat: $5 \text{ sm} \cdot 5 \text{ sm} = 25 \text{ sm}^2$

$$25 \text{ sm}^2 \cdot 2 = 50 \text{ sm}^2$$

Rənglənəcək səthin sahəsi tapılır.

$$200 \text{ sm}^2 + 50 \text{ sm}^2 = 250 \text{ sm}^2$$

ÖYRƏNMƏ Tərəflərinin

uzunluqları a və b olan düz-

bucaqlının sahəsinin tapıl-

ması düsturu yazılır.

$$S = a \cdot b$$

Burada S – düzbucaqlının sahəsi, a – uzunluğu, b – eni olduğu vurgulanır.

Tərəfinin uzunluğu a olan kvadratın sahəsinin hansı düsturla hesablaması mümkün olduğu müzakirə olunur. Müəllim şagirdlərin diqqətini kvadratın tərəflərinin bərabərliyinə yönəldə bilər.


$$S = a \cdot a$$

Müəllim nəzərinə! Müxtəlif vahidlərlə aparılan hesablamalarda şagirdlərə ölçüləri eyni vahidlə ifadə etməyin vacib olduğu qeyd edilir. Bunun üçün bütün ölçülər eyni vahidə gətirilməli, sonra isə hesablamalar aparılmalıdır.


BƏLƏDÇİ Düsturdan istifadə etməklə düzbucaqlılarının sahəsi hesablanır.

MÜSTƏQİL İŞ 1. Düzbucaqlılarının tərəfləri eyni vahidlə ifadə olunur və sahələr tapılır.


Öyrənmə materialı. Bəzi fiqurlar düzbucaqlılardan təşkil olunur. Belə fiqurları düzbucaqlılara ayırmalı və ya düzbucaqlıya tamamlamaqla sahəsini tapmaq mümkün olduğu vurgulanır.



Düzbucaqlılara ayırmalı






$$S = 4 \cdot 5 + 3 \cdot 3 = 29 \text{ m}^2$$



$$S = 4 \cdot 8 - 1 \cdot 3 = 29 \text{ m}^2$$

2. Rənglənmiş fiqurların sahəsi tapılır.



3. Sahəsi verilmiş fiqurların perimetri tapılır.

4. Perimetri verilmiş fiqurların sahəsi tapılır.

MƏSƏLƏ HƏLLİ Məsələdə rəngli hissələrin sahələrini tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim lövhədə 2×4 ölçülü damalar və üzərində şəkildəki kimi bir üçbucaq çəkir.




Şagirdlərə suallar verir:

– Üçbucağın sahəsini necə tapmaq olar? Üçbucağın daxilində neçə vahid kvadrat var? Üçbucağın daxilində neçə balaca üçbucaq var?

Bu üçbucalar neçə vahid kvadrata bərabərdir? Üçbucağın sahəsi neçə vahid kvadrata bərabər oldu?

Sonra müəllim üçbucağın daxilində bir kvadrat çəkir və şagirdlərə sual verir.



Üçbucağın daxilindəki kvadrat olan hissədən kənardan qalan hissələri rəngləsək, rənglənən sahə nə qədər olar?

AYNİHƏ

Məsələnin həlli:

- Rənglənmiş hissədə olan vahid kvadratların sayı tapılır.



Cavab: Rənglənmiş hissələrin sahəsi 19 sm^2 , 7 sm^2 , 15 sm^2 və 14 sm^2 -a bərabərdir.

Müzakirə: Rənglənmiş hissənin sahəsini tapmaq üçün figurun ümumi sahəsini tapıb ondan rənglənməmiş hissəsinin sahəsini çıxməq olar.

6. Məsələdə düzbucaqlının sahəsinin nə qədər olduğunu tapmaq tələb olunur.

Cəlbətmə. Müəllim lövhəyə bir düzbucaqlı çəkir və perimetrinin 12 sm olduğunu deyir. Şagirdlər düzbucaqlının bir tərəfinin digər tərəfindən 2 sm kiçik olduğunu deyir və tərəflərini, sonra isə sahəsini tapmağı tapşırır.



$$P = 12 \text{ sm}$$

Müəllim şagirdlərə istiqamətləndirici suallar verə bilər:

– Düzbucaqlının perimetri verilibsə, eni və uzunluğunun cəmi nə qədər olar? İki tərəfdən biri digərindən 2 sm uzundur və cəmi verilibsə, bu tərəfləri necə tapmaq olar? Tərəflər məlum olduqda düzbucaqlının sahəsi necə tapılır?

Məsələnin həlli:


- Düsturdan istifadə etməklə perimetri 36 sm olan düzbucaqlının eni və uzunluğunun cəmi tapılır.



$$P = 36 \text{ sm}$$

$$a + b = 36 : 2 = 18$$

Tam-hissə modelindən istifadə etməklə en və uzunluq tapılır.



$$18 : 3 = 6$$

Uzunluq: $6 \cdot 2 = 12 \text{ sm}$

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Sahələri bərabər olan düzbucaqlıların bir tərəfinə görə digər tərəfini tapır.	Tapşırıq, məsələ	Dərslik, İD
Düzbucaqlının sahəsinin onun tərəflərinin uzunluqlarından asılılığını düsturla ifadə edir.	Tapşırıq, məsələ	Dərslik, İD
Düsturdan istifadə etməklə kvadratın sahəsini tapır.	Tapşırıq, məsələ	Dərslik, İD
Bir neçə düzbucaqlıdan ibarət mürəkkəb	Tapşırıq, məsələ	Dərslik, İD

En: 6 sm

• Düzbucaqlının sahəsi tapılır.

$$12 \text{ sm} \cdot 6 \text{ sm} = 72 \text{ sm}^2$$

Cavab: Düzbucaqlının sahəsi 72 sm^2 -a bərabərdir.

Müzakirə: Tərəflərinin uzunluğuna əsasən sahənin 72 sm^2 -a, perimetrin 36 sm olduğu yoxlanılır.

7. Məsələdə Samirin məftildən düzəltdiyi düzbucaqlının tərəflərinin uzunluğunun nə qədər olduğunu tapmaq tələb olunur.


Cəlbətmə. Müəllim lövhəyə bir düzbucaqlı çəkir və perimetrinin 8 sm olduğunu deyir. Şagirdlərə suallar verir:

– Perimetri 8 sm olan düzbucaqlının tərəflərinin uzunluqları nə qədər ola bilər? Tərəflərinin uzunluğu nə qədər olsa onun sahə ən böyük olar?

Şagirdlər bütün halları (tam ədədlərlə) bir-bir yoxlamaqla ən böyük sahənin kvadrat formalı olduğunu müəyyən edirlər.




$$S = 3 \text{ sm} \cdot 1 \text{ sm} = 3 \text{ sm}^2$$




$$S = 2 \text{ sm} \cdot 2 \text{ sm} = 4 \text{ sm}^2$$

Məsələnin həlli:


- Perimetri 12 sm olan bir neçə düzbucaqlı çəkilir. Hər düzbucaqlının sahəsi tapılır.



$$S = 1 \text{ m} \cdot 5 \text{ m} = 5 \text{ m}^2$$



$$S = 2 \text{ m} \cdot 4 \text{ m} = 8 \text{ m}^2$$



$$S = 3 \text{ m} \cdot 3 \text{ m} = 9 \text{ m}^2$$

• Sahəsi ən böyük olan düzbucaqlının tərəflərinin uzunluqlarının 3 m olduğu müəyyən olunur.

Cavab. Bu düzbucaqlı tərəfinin uzunluğu 3 m olan kvadratdır.

Müzakirə. Perimetri verilən düzbucaqlılar arasında yalnız kvadratın sahəsi həmişə ən böyük olur. Verilən məsələnin həlli və əlavə bir neçə nümunə ilə doğruluğunu yoxlamaq olar.

fiqurun sahəsini tapır.		
Sahəsinə və bir tərəfinə görə düzbucaqlının digər tərəfini tapır	Tapşırıq, məsələ	Dərslik, İD, iş vərəqləri
Sahəsinə görə düzbucaqlının verilməyən tərəfini tapır.	Tapşırıq, məsələ	Dərslik, İD, iş vərəqləri

Mövzu 42

Kütlə və tutum

- Dərslik: səh. 52
- İş dəftəri: səh. 47

Təlim məqsədləri

- Əşyaların kütləsini və qabların tutumunu onluq kəsrərdən istifadə etməklə ifadə edir (1.1.8).
- Eyni kəmiyyətləri müqayisə etmək üçün onları eyni vahidə çevirir (2.2.4).
- Müxtəlif vahidlərlə verilmiş iki əşyanın kütləsini müqayisə edir (4.1.1).
- Əşyanın kütləsini ölçmək üçün uyğun vahidi müəyyən edir (4.2.1).
- Bir vahidlə verilmiş əşyaların kütlə və tutumunu digər vahidlərə çevirir (4.2.2).
- Məsələ həllində qarşıq vahidlərlə verilən kəmiyyəti kiçik ölçü vahidi ilə ifadə edir (4.2.5).

Köməkçi vasitələr: ölçü qabları, tərəzi, şüşə butulkası, müxtəlif əşyalar, iş vərəqləri.

Elektron resurslar:

- <https://www.splashlearn.com/measurement-games-for-4th-graders>
<https://www.splashlearn.com/math/capacity-games>
<https://ictgames.com/mobilePage/capacity/index.html>
<https://www.teacherled.com/2015/02/04/reading-scales-mass/>
<https://www.ictgames.com/mobilePage/mostlyPostie/index.html>

Dərsin qısa planı

- 1. Araşdırma-müzakirə.** Alınan ərzaqların 10 l kompot hazırlamağa çatıb-çatmayacağını müəyyən etmək.
- 2. Öyrənmə.** Əşyaların kütləsinin bir vahiddən digərinə çevirilməsi.
- 3. Bələdçi.** Boş xanalara uyğun ədədlərin müəyyən olunması.
- 4. Müstəqil iş.** Dərslik: tap. №1,2. İD: № 1-3.
- 5. Öyrənmə materialı.** Onluq kəsrərdən istifadə etməklə qramla verilmiş kütlənin kilogramla, kilogramla verilmiş kütlənin tonla ifadə olunması.
- 6. Müstəqil iş.** Dərslik: tap. №3. İD: № 4,5.
- 7. Öyrənmə materialı.** Qabların tutumunun bir vahiddən digərinə çevirilməsi.
- 8. Müstəqil iş.** Dərslik: tap. №4-6. İD: № 6.
- 9. Öyrənmə materialı.** Onluq kəsrərdən istifadə etməklə millilitrin litrlə ifadə olunması.


10. Müstəqil iş. Dərslik: tap. №7-9. İD: № 7-10

11. Məsələ həlli. Dərslik: tap. № 10,11. İD: № 11,12.

12. Formativ qiymətləndirmə.

Dərsin məzmunu. Dərsdə şagirdlər əşyaların kütləsi, qabların tutumu hər hansı vahidlə verildikdə onun kiçik, yaxud böyük vahidlə ifadə olunması, onluq kəsrərdən istifadə etməklə qramla verilmiş kütlənin kilogramla, kilogramla verilmiş kütlənin tonla, millilitrlə verilmiş tutumu litrlə ifadə etmək qaydalarını öyrənəcəklər. Öyrəndikləri qaydalardan istifadə etməklə müxtəlif məsələlər həll edəcəklər.

Mövzuya yönəltmə. Müəllim lövhədə müxtəlif kütlələr yazır və lövhəyə bir neçə əşya və ya meyvə şəkli yapışdırır.



Müəllim şagirdlərə suallar verir:

– Hansı əşya ən ağırdir? Hansı əşya ən yüngüldür? Verilən kütlələrin hansı əşyaya aid olduğunu necə müəyyən etmək olar?

ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırıqda nə qədər ərzaq artıq qaldığını yaxud çatmadığını tapmaq tələb olunur. Müəllim şagirdlərə istiqamətləndirici suallar verə bilər:

– 1 l kompot hazırlamaq üçün nə qədər ərzaq lazımdır? Gülsümün anası nə qədər gilas və nə qədər şəkər tozu aldı? Alınan ərzaqlar 10 l kompot hazırlamağa çatarmı? Bunu necə müəyyən etmək olar?

1 l və 10 l kompot üçün lazım olan ərzaqlar lövhəyə yazılır.

1 l kompot üçün

Gilas: 200 q

Şəkər tozu: $\frac{1}{4}$ kq = 250 q

Su: 600 ml

10 l kompot üçün

Gilas: 2000 q = 2 kq

Şəkər tozu: 2 500 q

Su: 6 000 ml = 6 l

ÖYRƏNMƏ Müxtəlif vahidlərlə aparılan hesablamalarda şagirdlərə ölçüləri eyni vahidlə ifadə etməyin vacib olduğu qeyd edilir. Bunun üçün bütün ölçülər eyni vahidə gətirilməli, sonra isə hesablamalar aparılmalıdır. Əşyaların kütləsi hər hansı bir vahidlə verildikdə onu böyük və ya kiçik vahidlə ifadə etmək mümkün olduğu qeyd olunur. Verilən çevrilmələr lövhəyə yazılır və şagirdlərlə müzakirə olunur.

Əşyaların kütləsini tondan kiloqrama çevirmək üçün 1 000-a vurmaq, kiloqramdan tona çevirmək üçün isə 1 000-a bölmək lazımdır.

$$t \times 1000 = kq$$

$$18 t = 18 \cdot 1000 kq = 18000 kq$$

$$15000 kq = 15000 : 1000 = 15 t$$

Əşyaların kütləsini kiloqramdan qrama çevirmək üçün 1 000-a vurmaq, qramdan kiloqrama çevirmək üçün isə 1 000-a bölmək lazımdır.

$$kq \times 1000 = q$$

$$25 kq = 25 \cdot 1000 q = 25000 q$$

$$3000 q = 3000 : 1000 = 3 kq$$

Əşyaların kütləsini tondan kiloqrama çevirmək və kiloqramdan qrama çevirmək qaydası şagirdlərə izah olunur. Dərslikdə verilən nümunələr lövhəyə yazılır və şagirdlərlə birləşkə müzakirə edilir.

Kütlə adı kəsrələ verildikdə onu daha kiçik vahidlərlə ifadə etmək mümkün olduğu qeyd olunur. Bununla bağlı qayda $1 l = 1000 ml$ şagirdlərə misal yazmaqla, eyni zamanda modellərlə təsvir etməklə izah edilir.

$\frac{3}{4}$ kiloqramı qramla ifadə etmək üçün kiloqramı qrama çevirib 1 000 qramın $\frac{3}{4}$ hissəsi tapılır və qramla yazılır.

$$\frac{3}{4} kq = 1000 q : 4 \cdot 3 = 750 q$$

$$\frac{3}{4} kq = 750 q$$

$$250 q | 250 q | 250 q$$

$$1 kq = 1000 q$$

“Fikirləş” başlıqlı tapşırıq müzakirə olunur. Tapşırıqda $1 \frac{3}{4}$ kiloqramı qramla ifadə etmək tələb olunur. $\frac{3}{4}$ kq öyrənmə materialında verildiyi üçün:

$$1 \frac{3}{4} kq = 1 kq + \frac{3}{4} kq = 1000 q + 750 q = 1750 q$$


1 tonu qramla necə ifadə etmək mümkün olduğu şagirdlərlə müzakirə edilir.

BƏLƏDÇİ Boş xanalara uyğun ədədlər müəyyən olunur.

MÜSTƏQİL İŞ 1. Kütlələr qeyd olunan vahidlə ifadə olunur və ümumi kütlə tapılır.

2. Verilən kütlələr uyğun vahidlərlə ifadə olunur.

Öyrənmə materialı. Qramla verilmiş kütləni kiloqramla, kiloqramla verilmiş kütləni isə tonla onluq kəslərdən istifadə etməklə necə yazmaq mümkün olduğu şərh edilir. Dərslikdə verilən tərəzi üzərində bölgülərin onluq kəslərlə ifadə olunması müzakirə olunur. Müəllim lövhədə nümunə tapşırıqları yazar, çevrilə qaydasını şagirdlər-lə müzakirə təşkil edərək izah edir.



$$100 q = 0,1 kq$$

Müəllim nəzərinə! Müxtəlif vahidlərlə aparılan hesablamlarda şagirdlər ölçüləri eyni vahidlə ifadə etməyin vacib olduğu qeyd edilir. Bunun üçün bütün ölçülər eyni vahidə gətirilməli, sonra isə hesablamlar aparılmalıdır.

“Fikirləş” rubrikasındaki tapşırığına yönəndirilir.

Fikirləş tapşırığında $0,1 kq = 100 q$ olduğunu onluq kəsrə adı kəsrə çevirməklə necə izah etmək olduğu müzakirə olunur. Müəllim 100 qramın 0,1 kiloqrama

bərabər olmasını kəsr zolaqları üzərində izah edə bilər. Lövhədə düzbucaqlı çəkib altında $1 kq$ olduğu qeyd olunur. Düzbucaqlı 10 bərabər hissəyə bölünür.

1 kiloqramın $\frac{1}{10}$ hissəsi, yəni 1 000 qramın $\frac{1}{10}$ hissəsi

100 qrama bərabərdir. Deməli, $100 q = \frac{1}{10} kq = 0,1 kq$.

$$\frac{1}{10} kq | \frac{1}{10} kq | \frac{1}{10} kq | \frac{1}{10} kq | \frac{1}{10} kq | \frac{1}{10} kq | \frac{1}{10} kq | \frac{1}{10} kq | \frac{1}{10} kq | \frac{1}{10} kq$$

$$100 q | 100 q | 100 q | 100 q | 100 q | 100 q | 100 q | 100 q | 100 q | 100 q$$

$$1 kq$$

3. Boş xanalara uyğun ədədlər müəyyən olunur.

Öyrənmə materialı. Müxtəlif vahidlərlə aparılan hesablamlarda şagirdlər ölçüləri eyni vahidlə ifadə etməyin vacib olduğu qeyd edilir. Bunun üçün bütün ölçülər eyni vahidə gətirilməli, sonra isə hesablamlar aparılmalıdır.

Qabların tutumunun litrdən millilitrə çevirmək üçün 1000-a vurmaq, ml -dən litrə çevirmək üçün 1000-a bölmək lazımlığı olduğu qeyd olunur. Dərslikdə verilən model lövhədə çəkilir, izah olunur.

$l \times 1000 = ml$

$$6 l = 6 \cdot 1000 ml = 6000 ml$$


$$3000 ml = 3000 : 1000 = 3 l$$

4. Fərqli vahidlə verilmiş tutum göstərilən vahidlə ifadə olunur və toplanaraq ümumi tutum tapılır.

5. Verilən tutumlar uyğun vahidlərlə ifadə edilir.

6. Boş xanalara uyğun ədədlər müəyyən olunur.

Öyrənmə materialı. Millilitri litrə çevirmək üçün onluq kəsrərdən istifadə olunduğu vurğulanır. Şagirdlərin diqqəti ölçü qabı üzərindəki bölgülərə yönəldirilir.



Bölgülərin onluq kəsrə necə ifadə olunması izah olunur. Dərslikdə verilən nümunələr izah olunur.

7. Boş xanalara uyğun ədədlər müəyyən olunur.

8. Boş xanaya uyğun ədədlər tapılır.

9. Səhvlər müəyyən edilir və düzəldilərək dəftərdə yazılır.

Diferensial təlim. Dəstək. Müəllim lövhəyə adı, yaxud onluq kəsrərlə şifahi çevrilə biləcək bəzi kütlə, tutumlar yazar. Lövhəyə bir neçə şagird çıxarılır və çevrilənləri yerinə yetirmək tapşırılır.

Dərinlaşdırma. Müəllim lövhəyə iki şagird çıxarır, onlara qarşıq ədədlər və onluq kəsrə bəzi kütlə və tutum çevrilənəsi verir. Şagirdlər verilən vaxt ərzində çevrilənləri yerinə yetirir və cavabların doğruluğunu yoxlayır.

Məsələ həlli Məsələdə 1 bananın 1 kividən nə qədər ağır olduğunu tapmaq tələb olunur.



Cəlbətmə. Müəllim masaya 2 eyni kitab və 3 eyni dəftər qoyur. Kitabların ümumi kütləsinin 400 q, dəftər-

lərin kütləsinin isə bundan 100 q yüngül olduğunu deyir.



Şagirdlərə suallar verilir:

- Bir kitabın kütləsi nə qədərdir? Bir dəftərin kütləsi nə qədərdir? Bir kitab bir dəftərdən neçə qram ağırdır?

Məsələnin qısa şərti yazılır.

8 kivinin ümumi kütləsi – 1 kq

5 bananın ümumi kütləsi – bundan 200 q yüngül

1 banan 1 kividən - ? qram ağırdır

Məsələnin həlli:

- 1 kivinin kütləsi müəyyən olunur. Bunun üçün əvvəlcə 1 kq qramla ifadə olunur, sonra 1 kivinin kütləsi tapılır.

$$1 \text{ kq} = 1000 \text{ qr. } 1000 \text{ qr} : 8 = 125 \text{ qr.}$$

- Eyni kütləli 5 bananın ümumi kütləsi müəyyən olunur. $1000 \text{ qr} - 200 \text{ qr} = 800 \text{ qr.}$

• 1 bananın kütləsi tapılır:

$$800 \text{ qr} : 5 = 160 \text{ qr.}$$

- 1 bananın 1 kividən nə qədər ağır olduğu tapılır. $250 \text{ qr} - 160 \text{ qr} = 90 \text{ qr.}$

Cavab. 1 banan 1 kividən 90 qr ağırdır.

Müzakirə. Cavabın doğruluğunu yoxlamaq üçün 1 bananın kütləsini 5-ə, 1 kivinin kütləsini 8-ə vurub, alınan kütlələrdən bir-birindən 200 qr fərqli olduğunu göstərmək olar.

11. Məsələdə bidonda neçə litr süd qaldığını tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim masaya 1 l su dolu qab və tutumu 200 ml olan 3 boş stəkan qoyur və lövhəyə 1 şagird çıxarıır. Şagirdə boş stəkanları su ilə doldurmağı tapşırır və sınıfə suallar verir:

- Qabdan nə qədər su boşaldı? Qabda nə qədər su qaldı?

Məsələnin qısa şərti yazılır:

Bidonda var – 5,8 l süd

Tökdü – tutumu 500 ml olan 3 bankaya

Qatlıq çaldı - 2,2 l

Bidonda qaldı - ? l süd

Məsələnin həlli:

- Əsmərin nənəsinin neçə litr südü bankalara tökdüyü müəyyən olunur.

$$500 \text{ ml} \cdot 3 = 1500 \text{ ml} = 1,5 \text{ l}$$

- Əsmərin nənəsinin nə qədər süd istifadə etdiyi müəyyən olunur. $1,5 \text{ l} + 2,2 \text{ l} = 3,7 \text{ l}$

- Bidondan neçə litr süd qaldığı müəyyən olunur.

$$5,8 \text{ l} - 3,7 \text{ l} = 2,1 \text{ l}$$

Cavab. Bidonda 2,1 l süd qaldı.

Müzakirə. Məsələni fərqli üsullarla həll edən şagirdlərin həll üsulları müzakirə olunur.

Layihə. Ölkəmizdə və bəzi ölkələrdə fərqli kütlə vahidlərdən də istifadə olunur. Bu vahidlərə sentner, karat, funt, unsiya, pud və s. addır. Şagirdlərə fərqli ölçü vahidləri arasında çevrilərlə bağlı məlumat toplamağı və təqdimat hazırlamağı tapşırmaq olar. Burada məqsəd şagirdlərin dərsdə öyrəndikləri kütlə vahidləri ilə yanaşı fərqli ölkələrdə istifadə olunan digər vahidlər arasında çevrilərlə haqqında da məlumatının olmasıdır.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Eyni kəmiyyətləri müqayisə etmək üçün onları eyni vahidə çevirir.	Şifahi sual-cavab, tapşırıq	Dərslik, İD
Müxtəlif vahidlərlə verilmiş iki əşyanın kütləsini müqayisə edir.	Tapşırıq, məsələ	Dərslik, İD
Əşyanın kütləsinə uyğun vahidi müəyyən edir.	Tapşırıq, məsələ	Dərslik, İD
Bir vahidlə verilmiş əşyaların kütləsini digər vahidlərə çevirir.	Tapşırıq, məsələ	Dərslik, İD
Kütlə ilə bağlı müxtəlif məsələlər həll edir.	Tapşırıq, məsələ	Dərslik, İD
Kiçik ölçü vahidi ilə verilən kəmiyyəti onluq kəsrlərlə ifadə etməklə böyük ölçü vahidinə çevirir.	Tapşırıq, məsələ	Dərslik, İD
Məsələ həllində qarışiq vahidlərlə verilən kəmiyyəti kiçik ölçü vahidi ilə ifadə edir.	Tapşırıq, məsələ	Dərslik, İD

LAYİHDƏ

Mövzu 43

Həcm

- Dərslik: səh. 55
- İş dəftəri: səh. 49

Təlim məqsədləri

- Düzbucaqlı paralelepipedin həcmini onun tillərinin uzunluqlarından asılı olaraq tapır (2.3.4).
- Müxtəlif düzbucaqlı paralelepipedlərin həcmini müqayisə edir (4.1.1).
- Vahid kublardan düzəldilmiş fiqurun həcmini ölçür (4.2.1).
- Həcmə bağlı müxtəlif məsələlər həll edir (4.2.5).

Köməkçi vasitələr: kublar, müxtəlif əşyalar, iş vərəqləri.

Elektron resurslar:

<https://www.splashlearn.com/math/volume-games>
<https://games.legendsoflearning.com/game/cube-collector/2284?partner=legends-public&media=game>
<https://www.nctm.org/Classroom-Resources/Illuminations/Interactives/Cubes/>
https://www.mathplayground.com/cube_perspective.html
<https://www.sheppardsoftware.com/math/geometry/volume-game/>

Dərsin qısa planı

- Araşdırma-müzakirə.** Kimin daha çox kubdan istifadə etdiyinin müəyyən olunması.
- Öyrənmə.** Həcm.
- Bələdçi.** Vahid kublardan düzəldilmiş fiqurların həcminin tapılması.
- Müstəqil iş.** Dərslik: tap. №1,2. İD: № 1-4.
- Öyrənmə materialı.** Düzbucaqlı paralelepipedin həcmi.
- Müstəqil iş.** Dərslik: tap. №3,4. İD: № 5-7.
- Məsələ həlli.** Dərslik: tap. № 5-7. İD: № 8.
- Formativ qiymətləndirmə.**

Dərsin məzmunu. Dərsdə şagirdlər həcm anlayışı ilə tanış olacaq, vahid kublardan düzəldilmiş fiqurun və düzbucaqlı paralelepipedin həcminin tapılması qaydasını öyrənəcəklər. Öyrəndiklərin qaydalardan istifadə etməklə müxtəlif tapşırıqlar yerinə yetirəcək və məsələlər həll edəcəklər.


Mövzuya yönəltmə. Müəllim masaya 6 kub qoyur və şagirdlərə bu kublardan müxtəlif fiqurlar düzəltməyi tapşırır. Hər kubun fəzada eyni yer tutduğu bildirilir. Şagirdlər bir-bir ləvhəyə çıxıb kublardan fiqurlar düzəldirlər. Onlar fiqurları düzəldikcə uyğun təsvirlər ləvhədə təsvir oluna və ya nümayiş edilə bilər.



Hər fiquru düzəldikcə, müəllim şagirdlərə suallar verir:

– Bu fiquru düzəltmək üçün neçə kubdan istifadə etdik? Bu fiqurların fəzada tutduğu yeri kublarla necə müəyyən etmək olar?


ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırıqda şəkildəki fiqurları düzəltmək üçün kimin daha çox kubdan istifadə etdiyini tapmaq tələb olunur.



Müəllim şagirdlərə əlavə istiqamətləndirici suallar verə bilər:


– Anar şəkildəki fiquru düzəltmək üçün neçə kubdan istifadə etdi? Səbinə şəkildəki fiquru düzəltmək üçün neçə kubdan istifadə etdi? Hər uşağın istifadə etdiyi fiqurların sayını necə müəyyən etmək olar? Kim daha çox fiqurdan istifadə etdi?

Müəllimin nəzərinə! Bəzən şagirdlər vahid kublardan düzəldilmiş fiqurun həcminin tapmaqdə çətinlik çəkirlər. Bu alt qatlardakı kubları saymaqla bağlıdır. Kubların sayını tapmaqdə çətinlik çəkən şagirdlər plandan istifadə edib üstdən görünüşə əsasən kubların sayını müəyyən edə bilər.




Tapşırığı sinifdə kublardan istifadə edərək də yerinə yetirmək olar.

ÖYRƏNMƏ Fiqurun həcmi izah edilir. Həcm vahid kublarla ölçülür. Fiqurun həcmini onu təşkil edən vahid kubların sayı ilə ifadə etmək mümkün olduğu qeyd olunur.



Ölçüdən asılı olaraq vahid kubun tərəfini 1 mm, 1 sm, 1 dm və s. ilə də ölçmək olar. Dərslikdə verilən nümunə tapşırıq şagirdlərə izah olunur.



Vahid kublardan düzəldilmiş düzbucaqlı paralelepipedin həcmi onun eynini, uzunluğunu və hündürlüyünü təşkil edən kubların sayının hasilinə bərabər olduğu vurgulanır. Uyğun ifadə ləvhədə yazılır, bir neçə nümunə göstərməklə müzakirə olunur.

Şagirdlərin diqqəti fikirləş tapşırıqına yönəldirilir. Müəllim şagirdlərə suallar verir:

– Fəzə figurunun oturacağının sahəsi dedikdə nə başa düşürsünüz? Düzbucaqlı paralelepipedin oturacağı hansı figurdur? Düzbucaqlı paralelepipedin oturacağının sahəsi necə tapmaq olar? Buna əsasən həcmiñ oturacağın sahəsinin hündürlüyüñ hasilinə bərabər olduğunu necə izah edə bilərik?

Həcm = oturacağın sahəsi · hündürlük

bərabərliyinin doğruluğunu bir neçə nümunə ilə göstərmək olar.


Müəllimin nəzərinə! Çox vaxt şagirdlər “tutum” və “həcm” anlayışlarını səhv salırlar. Tutum qablara aiddir. Həcm isə əşya və cismin fəzada tutduğu yerdir. Bu anlayışları fərqləndirmək üçün şagirdlərə belə bir nümunə göstərmək olar. Qalın divarları olan kub formalı qutunun tutumu ilə həcmi fərqlidir. Tutum onun içində ölçüsü, həcm isə üzəri də daxil bütün figurun ölçüsünü bildirir.



BƏLƏDÇİ Vahid kublardan düzəldilmiş figurun həcmi bu kubları saymaqla və ya onların sayını hesablamayaqla tapılır. Nümunə tapşırıqlardan birində kubları saymaqla, digərində isə hesablamayaqla figurun həcmi tapılır. Müəllim şagirdlərdən hansı figurun həcmini hansı üsulla tapmağın daha əlverişli olduğunu da soruşa bilər.

MÜSTƏQİL İŞ 1. Vahid kublardan düzəldilmiş figurların həcmi müəyyən olunur.
2. Verilən figurları düzbucaqlı paralelepipedə tamamlamaq üçün neçə vahid kub lazım olduğunu tapmaq tələb olunur. Şagirdlərin diqqəti nümunə tapşırıqga yönənləndirilir. Bunun üçün əvvəlcə, tamamlanmış kubun həcmi tapılır, sonra isə bu həcmdən şəkildəki figurun həcmi çıxılır.

Müəllimin nəzərinə! Şagirdlər düzbucaqlılardan düzəldilən figurların sahəsini taparkən figurları düzbucaqlara bölmək yaxud da düzbucaqlıya tamamlamaq qaydasından istifadə etməklə sahəni müəyyən etməyi öyrəniblər. Fəzə figurlarının da həcmini taparkən bənzər üsüldən istifadə etmək olar. Bu zaman müəllim istiqamətləndirici suallar verə bilər:
– Verilən figuru ən azı neçə düzbucaqlı paralelepipedə bölmək olar? Bu figuru hansı düzbucaqlı paralelepipedə tamamlamaq olar?




Praktik iş. Şagirdlər vahid kublardan müxtəlif figurları düzəldib həmin figurların həcmini tapırlar. Bu figurları düzbucaqlı paralelepiped şəklində olduqda hesablama qaydasından istifadə etməklə cavablarını yoxlayırlar. Müəllimin nisbətən mürəkkəb figuralar

düzəldib kubları saymaqla həcmi tapmağı da şagirdlərə tapşırması məqsədə uyğundur.

Öyrənmə materialı. Düzbucaqlı paralelepipedin həcmi onun eni, uzunluğu və hündürlüğünün hasilinə bərabərdir. Həcm vahidləri haqqında məlumat verilir. Uyğun düstur lövhədə yazılır və izah olunur.

Həcmiñ tapılma qaydası müzakirə edilir.

$$V = 2 \text{ sm} \cdot 7 \text{ sm} \cdot 3 \text{ sm} = \\ 42 \text{ sm}^3$$



Burada V – düzbucaqlı paralelepipedin həcmidir. “Fikirləş” rubrikasında verilən tapşırıqda şagirdlər həcmi 48 m^3 olan düzbucaqlı paralelepipedin ölçülərinin necə tapmaq mümkün olduğunu müzakirə edirlər. Şagirdlər elə 3 ədəd götürməlidirlər ki, onların hasili 48 m^3 bərabər olsun. Mümkün bir neçə variant müəyyən olunur və lövhədə yazılır. Onları sxematik təsvir etməklə düzbucaqlı paralelepipedlər çəkilir. Düzbucaqlı paralelepipedlərin ölçüləri qeyd olunur və ölçülərə uyğun olaraq həcmi 48 m^3 bərabər olub-olmadığı yoxlanılır.


3. Düzbucaqlı paralelepipedlərin həcmi müəyyən olunur.

4. Hər düzbucaqlı paralelepipedin altında onun həcmi yazılır. Verilməyən tərəflərin uzunluqları tapılır. Şagirdlər verilən iki ölçünün hasilini tapıb həcmi həmin hasilə bölməklə, verilməyən tilin uzunluğunu tapırlar.

Məsələ Həlli 5. Məsələdə 2-ci qutunun uzunluğunun nə qədər olduğunu tapmaq tələb olunur.



Cəlbetmə. Müəllim 8 kubdan şəkildəki kimi figuralar düzəldir.



Şagirdlərə suallar verilir:

– Verilən figuraların həcmələri bərabərdirmi? Bunu necə izah etmək olar? Kubların saymadan “?” işarəsinin yerinə hansı ədədin olduğunu necə tapmaq olar? Məsələnin qısa şərti yazılır.

1-ci qutunun ölçüləri – $12 \text{ sm}, 10 \text{ sm}, 18 \text{ sm}$.

2-ci qutunun ölçüləri – $6 \text{ sm}, 24 \text{ sm}, ? \text{ sm}$.

Məsələnin həlli:

- 1-ci qutunun həcmi tapılır.

$$V = 12 \cdot 10 \cdot 18 = 2160 \text{ sm}^3$$

- 2-ci qutunun eni və hündürlüğünə əsasən uzunluğu tapılır.


$$2160 : (6 \cdot 24) = 45 \text{ sm}$$

Cavab: 2-ci qutunun uzunluğu 45 sm -ə bərabərdir.

AYIHD

Müzakirə. Hər qutunun həcmi hesablanır və müqayisə edilir.

6. Məsələdə Samir və Anarın hərəsinə əlavə neçə kub lazım olduğunu tapmaq tələb olunur.



Cəlbetmə. Müəllim masaya bir neçə kub qoyur və kublardan növbə ilə şəkildəki fiqurları düzəldir.



Şagirdlərə suallar verilir:

– 1-ci fiquru kuba tamamlamaq üçün neçə kub lazım olar? Tamamlanacaq kubun tilini necə tapmaq olar? Tamamlanacaq kubun həcmi necə tapmaq olar?

Məsələnin həlli:

- Samirin düzəltdiyi fiqurun ən uzun tili müəyyən olunur və oradakı kubların sayı tapılır: 3. Fiquru tamamlayacaq ən kiçik kubun həcmi belə tapılır:

$$3 \cdot 3 \cdot 3 = 27 \text{ kub.}$$



- Samirin düzəltdiyi fiqurdə neçə kubdan istifadə olunduğu saymaq müəyyən olunur: 15 kub.
- Düzəldilən fiqurun kuba tamamlanması üçün əlavə neçə vahid kuba ehtiyac olduğu müəyyən olunur.

$$27 - 15 = 12 \text{ kub.}$$

- Eyni qaydada Anarın düzəltdiyi fiqurun ən uzun tili tapılır (4) və tamamlanacaq kubun həcmi hesablanır:

$$4 \cdot 4 \cdot 4 = 64 \text{ kub.}$$



- Anarın düzəltdiyi fiqurun neçə vahid kubdan ibarət olduğu müəyyən olunur: 18 kub.
- Anarın düzəltdiyi fiquru kuba tamamlamaq üçün əlavə neçə kub lazım olduğunu tapılır.


$$64 - 18 = 46 \text{ kub.}$$

Cavab. Samirin düzəltdiyi fiquru kuba tamamlamaq üçün 12, Anarın düzəltdiyi fiquru kuba tamamlamaq üçün isə 46 kub lazımdır.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Vahid kublardan düzəldilən fiqurun həcmi tapmaq üçün kubların sayını hesablayır.	Şifahi sual-cavab, praktik tapşırıq, məsələ	Dərslik, İD
Düzbucaklı paralelepipedin həcmi tapmaq üçün onun eni, uzunluğu və hündürlüğünün hasilini hesablayır.	Şifahi sual-cavab, tapşırıq, məsələ	Dərslik, İD
İki düzbucaklı paralelepipedin həcmi tapır və müqayisə edir.	Sual-cavab, tapşırıq, məsələ	Dərslik, İD
Həcmli bağlı müxtəlif məsələlər həll edir.	Sual-cavab, tapşırıq, məsələ	Dərslik, İD, iş vərəqləri


7. Məsələdə hər qata neçə qutu yerləşdiyini və maşına cəmi neçə qutu yiğmaq mümkün olduğunu tapmaq tələb olunur.



Müəllim lövhəyə qutu təsviri yaratmaq üçün bir düzbucaqlı paralelepiped çəkir və daxilində tilinin uzunluğu 2 sm olan neçə kub yerləşcəyini soruşur.



Şagirdlər en, uzunluq və hündürlük boyunca tilləri hər birinin uzunluğu 2 sm olan hissələrə ayıra bilərlər. Bu zaman hər til üzrə uyğun olaraq 2, 5 və 3 hissə alınar. Həmin hissələrin hasilini tapmaqla kubların sayını müəyyən etmək olar. Kubların sayını tapmaq üçün başqa üsuldan da istifadə etmək olar. Bunun üçün düzbucaqlı paralelepipedin həcmini kubun həcmində bölmək lazımdır. Alınan qismət kubların sayını bildirər.



Məsələnin həlli:

• Əvvəlcə 1 qata neçə qutu yerləşdiyi müəyyən olunur. Bunun üçün hər qatin uzunluğunu qutunun uzunluğuna, qatin enini isə qutunun eninə bölüb alınan ədədlərin hasili tapılır. Bu ədəd bir qata yerləşən qutuların sayını göstərir.

$$(360 : 40) \cdot (240 : 40) = 9 \cdot 6 = 54$$

• Maşına cəmi neçə qutu yiğmaq mümkün olduğunu tapmaq üçün 1 qata yiğilan qutuların sayını qatların sayına vurmaq lazımdır:

$$54 \cdot 3 = 162 \text{ qutu.}$$

Cavab. Maşına cəmi 162 qutu yiğmaq olar.

Müzakirə. Məsələni fərqli üsulla həll etmək olar. Hər qatin sahəsi tapılır və bir qutunun oturacağıının sahəsinə bölünür, alınan ədədi 3-ə vurmaqla maşına yiğilan qutuların sayı müəyyən olunur.


Məsələ həlli

- Dərslik: səh. 57
- İş dəftəri: səh. 51

Dərsin məzmunu. Şagirdlər əvvəlki dərslərdə uzunluq, kütlə, tutum vahidləri arasında çevrilənləri, onluq kəsrlər vasitəsilə kiçik vahidlə verilən ölçünü böyük vahidlə ifadə etməyi öyrəndilər. Həcmi tapılması və həcm vahidləri ilə tanış oldular. Bu dərsdə şagirdlər öyrəndikləri qaydaları möhkəmləndirmək üçün müxtəlif məsələ və misallar həll edəcəklər.


Müəllimin nəzərinə! Məsələ həll edərkən çalışmaq lazımdır ki, şagirdlər məsələnin şərtini tam təsəvvür edə bilsinlər. Bunun üçün müxtəlif üssullardan istifadə etmək olar. Şagirdlər qruplara bölgərək, onlara məsələnin şərtini oxuyub izah etmək və məsələni səhnələşdirmək olar.

Mövzuya yönəltmə. Əvvəlcədən qeyd olunan ölçülərdə kəsilmiş fiqurlar masaya düzülür.




Sınıf qruplara bölünür və hər qrupa bir yaşıl və bir sarı fiqur verilir. Sarı fiqur yaşıl fiqurun üzərinə yapışdırılır. Müəllim şagirdlərə istiqamətləndirici suallar verir:

– Görünən yaşıl hissənin sahəsi nə qədər olar? Bunu necə tapmaq olar?



Təlim nəticələri yüksək olan şagirdlər üçün isə tapşırığı bir qədər də mürəkkəbləşdirmək olar.




TAPŞIRIQLARIN HƏLLİ

1. Məsələdə plana əsasən çəkiləcək hasarın uzunluğunun neçə metr olacağını tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim lövhəyə 2 fiqur çəkir və şagirdlərə suallar verir:

– Fiqurların perimetrini necə tapmaq olar? Bu fiqurlardan hansının perimetri böykdür?




15 sm




18 sm

Masəlanın həlli:


• Hər plana uyğun həyətyanı sahə hesablanır.



$$S = 15 \cdot 20 - 12 \cdot 8 = 300 - 96 = 204 \text{ m}^2$$




$$S = 15 \cdot 20 - 4 \cdot 10 \cdot 10 = 300 - 400 = 200 \text{ m}^2$$



$$S = 15 \cdot 20 - 11 \cdot 9 = 300 - 99 = 201 \text{ m}^2$$

• Həyətyanı sahəsi daha çox olan plan seçilir: Plan-1.

• Bu plana görə çəkiləcək hasarın uzunluğunu tapmaq üçün əvvəlcə verilməyən tərəflər, sonra isə perimetri hesablanır.



$$20 - 8 = 12 \text{ m}$$

$$15 - 12 = 3 \text{ m}$$

$$P = 20 + 15 + 12 + 3 = 50 \text{ m}$$

Cavab: Həyətyanı sahəyə çəkiləcək hasarın uzunluğu 50 m olacaq.

Müzakirə. Hər 3 plan üzrə perimetrlər tapılıb müqayisə edilə bilər.

2. Məsələdə alınacaq paralelepipedin ölçülərini və həcmini tapmaq tələb olunur.


Cəlbetmə. Müəllim masaya kubları şəkildəki kimi düzür, kubun tilinin 10 sm olduğunu deyir və şagirdlərə suallar verir:

– Şəkildəki fiqurun həcmi nə qədərdir? bu fiquru ən az neçə kubdan istifadə etməklə başqa kuba tamamlamaq olar? Bu kubun ölçüləri nə qədər olar? Bunu necə müəyyən etmək olar?

Məsələnin həlli.

- Şəkildəki fiquru düzbucaqlı paralelepipedə tamamlamaq üçün lazım olan kubların sayı müəyyən olunur. Bunun üçün düzbucaqlı paralelepipedə tamamladıqda daxilində olacaq ümumi kubların sayı və verilən kubların sayı tapılır və çıxılır.

Düzbucaqlı paralelepipedin daxilində olacaq ümumi kubların sayı




Fiqurdakı kubların sayı = 6 kub



Tamamlamaq üçün lazım olan kubların sayı:

$$18 - 6 = 12 \text{ kub}$$

- Alınacaq düzbucaqlı paralelepipedin ölçüləri müəyyən olunur.



- Bu düzbucaqlı paralelepipedin həcmi hesablanır.
 $20 \cdot 30 \cdot 30 = 18\,000 \text{ sm}^3$

Cavab: Düzbucaqlı paralelepipedin həcmi $18\,000 \text{ sm}^3$ bərabərdir.

Müzakirə. Düzbucaqlı paralelepipedin həcmini 1 kubun həcmini ümumi kubların sayına vurmaqla tapıb cavabın doğruluğunu yoxlamaq olar.

3. Qanuna uyğunluğa əsasən 5-ci fiqurun müəyyən etmək və həcmi tapmaq tələb olunur.



Cəlbetmə. Müəllim masaya kiçik kublardan düzəldilmiş fiqur qoyur. Sonra fiqurun üstüne və sağına 1 kub əlavə edir. Bu qayda ilə fiqurları əlavə etməyə davam etməklə şagirdlərə suallar verir:


– Hər fiqurda neçə kub oldu? 1 kiçik kubun tili 2 sm olarsa, fiqurun həcmi hər dəfə nə qədər olar? Bu qayda ilə növbəti fiqurun həcmini necə tapmaq olar? Qanuna uyğunluqdan istifadə etməklə həcmi necə tapmaq olar?



Məsələnin həlli:

Məsələni müxtəlif üsulla həll etmək olar.


- 1-ci üsul. • Qanuna uyğunluğa görə 5-ci fiqur tapılır.




5-ci fiqurun hər tilində 5 kub olduğu üçün tilin uzunluğu tapılır:

$$5 \cdot 4 \text{ sm} = 20 \text{ sm}$$

2-ci üsul. Hər fiqurun tilinin neçə kubun tilinin uzunluğuna bərabər olduğu müəyyən olunur.



- Qanuna uyğunluğa əsasən 5-ci fiqurun tillərinin uzunluğu müəyyən olunur.



$$5 \cdot 4 \text{ sm} = 20 \text{ sm}$$


Bu fiqurun həcmi hesablanır.

$$V = 20 \text{ sm} \cdot 20 \text{ sm} \cdot 20 \text{ sm} = 8\,000 \text{ sm}^3$$

Cavab: 5-ci fiqurun həcmi $8\,000 \text{ sm}^3$ – e bərabərdir.

Müzakirə. 5-ci fiqurda olan kubların ümumi sayını 1 kubun həcmində vurmaqla cavabın doğruluğunu yoxlamaq olar.

4. Məsələdə neçə alma ilə 1 armudun kütləsinin 1 kq olduğunu tapmaq tələb olunur.



Cəlbetmə. Müəllim lövhəyə 2 şagird çıxır.

Şagirdlərdən biri mətbəx tərəzisində

6 karandaşın kütləsini ölçüb lövhədə

yazır. 2-ci şagird isə 4 markerin

kütləsini ölçüb lövhəyə qeyd edir.

Müəllim qələmləri eyni kütləli və

markerləri eyni kütləli olduğunu nəzərə almağı

vurğulayaraq şagirdlərə suallar verir:



LAYİHƏ

– 1 qələmin kütləsi nə qədər olar? 1 markerin kütləsi nə qədər olar? Neçə qələmlə 1 markerin kütləsi 500 q (ədədi alınan kütlələrə uyğun dəyişmək məqsəd-uyğundur) olar?

Məsələnin həlli:

- Tərəzinin göstəricisinə görə almanın ümumi kütləsi müəyyən olunur. 1 500 q.
- 1 almanın kütləsi tapılır.
 $1\ 500 : 5 = 300$ q.
- Tərəzinin göstəricisinə görə 1 armudun kütləsi tapılır.

$$1\ 600 \text{ q} : 4 = 400 \text{ q.}$$

1 kq qramla ifadə olunur.

$$1 \text{ kq} = 1\ 000 \text{ q}$$

- Neçə alma ilə 1 armudun kütlələri cəminin 1 000 q olduğu tapılır:

$$1000 \text{ q} - 400 \text{ q} = 600 \text{ q}$$

$$600 : 300 = 2.$$

Cavab: 2 alma ilə 1 armudun kütləsi 1 kq olar.


Müzakirə. 2 almanın kütləsi ilə 1 armudun kütləsi toplanır və 1 kilogramla müqayisə olunur.

5. Məsələdə akvariumun həcminin neçə kub santimetr olduğunu, akvariumu doldurmaq üçün neçə litr su lazım olduğunu tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim düzbucaqlı paralelepipedin həcmimin necə tapıldığı soruşur.

Məsələnin həlli:

- Akvariumun ölçüləri santimetrlə ifadə olunur.



- Akvariumun həcmi tapılır.

$$V = 50 \cdot 20 \cdot 40 = 40\ 000 \text{ sm}^3$$

- Akvariumu doldurmaq üçün neçə litr su lazım olduğu tapılır.

- 1 sm^3 tutumu olan qabı doldurmaq üçün 1 ml su lazım olduğundan 40 000 sm^3 doldurmaq üçün 40 000 ml su lazım olduğu qeyd edilir və litrlə ifadə edilir.

Mövzu 44

Zaman

- **Dərslik:** səh. 58
- **İş dəftəri:** səh. 53

Təlim məqsədləri

- Eyni kəmiyyətləri müqayisə etmək üçün onları eyni vahidə çevirir (2.2.4).
- Zamanı adı kəsrərdən istifadə etməklə ifadə edir (1.1.8).
- Müxtəlif vahidlərlə verilmiş iki zaman anını müqayisə edir (4.1.1).

$$40\ 000 \text{ ml} = 40 \text{ l}$$

Cavab: Akvariumu doldurmaq üçün 40 l su lazımdır.

Müzakirə. Məsələni fərqli üsullarla həll edən şagirdlərin fikirləri dinlənilir.



6. Məsələdə Aynurun anasının hansı qablarda olan şirədən neçə dənə alsa, daha az pul ödəyəcəyini tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim məsələ həlli strategiyalarını xatırladır. O, bu məsələni bütün halları bir-bir yoxlamaqla həll ediləcəyini vurğulayır. Müəllim suallarla şagirdləri istiqamətləndirə bilər.

Məsələnin həlli:

Müxtəlif hallar bir-bir yoxlanılır:

$$1,5 \text{ l} + 1 \text{ l} + 1 \text{ l} = 3,5 \text{ l}$$

$$2 \text{ man } 60 \text{ qəp} + 2 \text{ man} + 2 \text{ man} = 6 \text{ man } 60 \text{ qəp}$$

$$1,5 \text{ l} + 1,5 \text{ l} + 0,5 \text{ l} = 3,5 \text{ l}$$

$$2 \text{ man } 60 \text{ qəp} + 2 \text{ man } 60 \text{ qəp} + 1 \text{ man } 50 \text{ qəp} = 6 \text{ man } 70 \text{ qəp}$$

$$1,5 \text{ l} + 0,5 \text{ l} + 0,5 \text{ l} + 0,5 \text{ l} + 0,5 \text{ l} = 3,5 \text{ l}$$

$$2 \text{ man } 60 \text{ qəp} + 1 \text{ man } 50 \text{ qəp} \cdot 4 = 8 \text{ man } 60 \text{ qəp}$$

$$0,5 \text{ l} + 0,5 \text{ l} + 0,5 \text{ l} + 0,5 \text{ l} + 0,5 \text{ l} + 0,5 \text{ l} = 3,5 \text{ l}$$

$$1 \text{ man } 50 \text{ qəp} \cdot 7 = 10 \text{ man } 50 \text{ qəp}$$

$$1,5 \text{ l} + 1 \text{ l} + 0,5 \text{ l} + 0,5 \text{ l} = 3,5 \text{ l}$$

$$2 \text{ man } 60 \text{ qəp} + 2 \text{ man} + 1 \text{ man } 50 \text{ qəp} + 1 \text{ man } 50 = 7 \text{ man } 60 \text{ qəp}$$

Cavab: 1 ədəd 1,5 litrlik və 2 ədəd 1 litrlik qab alındıqda daha az pul (6 man 60 qəp) ödəyər.

Müzakirə. Bütün halları yoxlamaqla cavabın doğruluğunu göstərmək olar.

- Təqvimdən istifadə edərək gün, ay və ili müəyyən edir (4.2.1).

- Bir vahidlə verilmiş zamanı digər vahidlərə çevirir (4.2.2).

- Zaman vahidləri arasında əlaqədən istifadə etməklə hadisənin davametmə müddətini hesablayır (4.2.3).

- Hadisənin başlanma, bitmə və davametmə müddətlərindən ikisi veriləndə üçüncü hesablayır (4.2.3).

Köməkçi vasitələr: saat, müxtəlif əşyalar, iş vərəqləri.

Elektron resurslar:

<https://www.splashlearn.com/time-games>

<https://mrnussbaum.com/clockworks-online-game>

https://www.abcyay.com/games/telling_time
https://www.abcyay.com/games/calendar_word_problems

1. Araşdırma-müzakirə. Laləgilin Bakıya saat neçədə çatdıqlarını və onların ümumi yola nə qədər vaxt sərf etdiyinin tapılması.

2. Öyrənmə. Zaman vahidləri arasında çevrilmə.

3. Bələdçi. Boş xanalara uyğun ədədlərin müəyyən edilməsi.

4. Müstəqil iş. Dərslik: tap. №1-3. İD: № 1-3.

5. Öyrənmə materialı. Hadisənin başlama, bitmə vaxtı və davametmə müddətindən ikisi məlum olduqda digərinin tapılması.

6. Müstəqil iş. Dərslik: tap. №4-6. İD: № 4-7.

7. Öyrənmə materialı. Təqvim, ayın tarixinin qısa şəkildə yazılışı.

8. Müstəqil iş. Dərslik: tap. №7. İD: № 8.

9. Məsələ həlli. Dərslik: tap. № 8,9. İD: № 9.

10. Formativ qiymətləndirmə.

Dərsin məzmunu. Dərsdə şagirdlər zaman vahidləri arasında çevrilmələri, hadisənin başlama, bitmə vaxtı və davametmə müddətindən ikisi məlum olduqda üçüncüyü tapmağı öyrənəcəklər, təqvimdən istifadə etməklə zaman aralığının, ayın tarixini qısa şəkildə yazılma qaydaları ilə tanış olacaqlar. Bu qaydalardan istifadə etməklə müxtəlif tapşırıqlar yerinə yetirəcək, məsələlər həll edəcəklər.

Mövzuya yönəltmə. Müəllim masaya saat qoyur və şagirdlərdən saatın neçə olduğunu soruşur. Dərsin başlama və bitmə vaxtlarını qeyd edir.



Dərsin başlanması vaxtı: 8:50

Dərsin bitmə vaxtı: 9:35

Müəllim şagirdlərə suallar verir:

– 1 dərsin müddəti neçə dəqiqədir? Verilən vaxtlara əsasən bunu necə tapmaq olar? Dərsin başlanmasından 10 dəqiqə keçib, dərsin bitməsinə nə qədər vaxt qalıb? Dərs saat neçədə başlayıb? Dərs saat neçədə bitəcək?

Müəllim şagirdlərdən ayı və həftənin hansı günü olduğunu sorub əlavə suallar verə bilər:

– Bazar günü ayın neçəsidir? 1 həftə sonra ayın neçəsi olacaq? Bunu necə müəyyən etmək olar?

ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırıqda Laləgilin Bakıya saat neçədə çatdığını tapmaq tələb olunur.

Məsələni daha yaxşı anlamaq üçün müəllim şagirdlərə suallar verir:


– Laləgil Gəncə şəhərindən neçədə yola düşdülər? Onlar Bakıya neçə dəqiqəyə çatırlar? Onlar stansiyadan evə neçə dəqiqəyə gəldilər? Laləgil Gəncədən evə gəlməyə nə qədər vaxt sərf etdilər? Laləgil Bakıya saat neçədə çatırlar? Laləgil evə saat neçədə çatırlar? Bunu necə tapmaq olar?

Cavablar səsləndikcə lövhəyə yazılır. Məsələni həll etmək üçün sinifdə rəqəmsal saatdan istifadə etmək


olar. Saat üzərində Gəncə şəhərindən yola düşdükəri vaxtı (13:30) göstərmək və üzərinə yola sərf olunan zamanı əlavə etməklə onların evdə neçədə olduğunu müəyyən etmək olar.

ÖYRƏNMƏ Müəllim şagirdlərin diqqətini dərslikdə verilən zaman vahidləri arasında çevrilmələrə yönəldir. Hər böyük vahidlə verilmiş zamanı kiçik vahidlə ifadə etdikdə zamanın qiyməti vahidin uyğun qiymətinə vurulduğu, böyük vahidlə ifadə etdikdə isə vahidin uyğun qiymətinə bölündüyü qeyd olunur. Dərslikdə verilən nümunə tapşırıqlar lövhəyə yazılırlar, şagirdlərlə müzakirə olunur.

1 dəq = 60 san
1 saat = 60 dəq
1 gün = 24 saat
1 həftə = 7 gün
1 il = 12 ay
1 il = 365 (4 ildən bir 366) gün
1 əsr = 100 il



$$3 \text{ saat} = 3 \cdot 60 \text{ dəq} = 180 \text{ dəq}$$
$$300 \text{ dəq} = 300 : 60 = 5 \text{ saat}$$



$$5 \text{ dəq} = 5 \cdot 60 \text{ san} = 300 \text{ san}$$
$$420 \text{ san} = 420 : 60 = 7 \text{ dəq}$$

Zaman müxtəlif vahidlərlə verildikdə onu kiçik vahidə çevirib, eyni vahidlə yazılmış qaydası şagirdlərə göstərilir. Böyük vahidlərə keçərkən ədəd tam bölünmədikdə, qarışq vahidlərdən istifadə olunduğu vurgulanır. Nümunə tapşırıq lövhədə yazılır, şagirdlərlə müzakirə olunur.

“Fikirləş” başlığı ilə verilən tapşırıq oxşar tapşırıqların həlli ilə şagirdlər əvvəlki mövzularda tanış olmuşdular. Burada isə əvvəl öyrəndiklərdən fərqli olaraq, şagirdlər çevrilən zamanı fərqli ədədlərdən istifadə edəcəklər. $\frac{1}{6}$ saatı dəqiqə ilə ifadə etmək üçün müəllim şagirdlərə istiqamətləndirici suallar verə bilər:

– 1 saat neçə dəqiqədir? $\frac{1}{6}$ saat 1 saatın hansı hissəsi deməkdir? 1 saatın $\frac{1}{6}$ hissəsini necə tapmaq olar? Şagirdlər 1 saatın 60 dəqiqəyə bərabər olduğunu nəzərə alaraq 1 saatın (60 dəqiqənin) $\frac{1}{6}$ hissəsini müəyyən edirlər. Bu isə 10 dəqiqəyə bərabərdir. Eyni qayda ilə $2\frac{1}{6}$ saatın neçə dəqiqə olduğu tapılır. Müəllim şagirdlərə istiqamətləndirici suallar verə bilər. $\frac{1}{6}$ saat neçə dəqiqə oldu? Buna əsasən $2\frac{1}{6}$ saatın neçə dəqiqə olduğunu necə müəyyən etmək olar? 2 saat neçə dəqiqədir? Suallara cavab verməklə $2\frac{1}{6}$ saatın 130 dəqiqə olduğu izah edilir. Uyğun misal lövhəyə yazılır. $2\frac{1}{6}$ saat = 2 saat + $\frac{1}{6}$ saat = 120 dəq + 10 dəq = 130 dəq

BƏLƏDÇİ Boş xanalara uyğun ədədlər müəyyən olunur. Tapşırıq zaman vahidləri arasında çevrilənlərə aiddir.

MÜSTƏQİL İŞ 1. Zaman vahidləri arasındaki əlaqələrdən istifadə etməklə boş xanalara uyğun ədədlər müəyyən olunur.

2. Verilən zamanlar uyğun vahidlərlə ifadə olunur.


3. Verilən zamanlar müqayisə olunur. Şagirdlər böyük vahidləri kiçik vahidə çevirib alınan ədədləri daha asan müqayisə edə bilirlər.

Müəllimin nəzərinə! Hesablama, yaxud müqayisə zamanı müxtəlif vahidlərlə verilən kəmiyyətlərin eyni vahidlə ifadə olunduğunu şagirdlərə xatırlatmaq məqsədəyəngundur.

Öyrənmə materialı. Hadisənin başlama vaxtı, davametmə müddəti və bitmə vaxtlarından ikisi verildikdə üçüncü tapmaq mümkün olduğu qeyd olunur. Müəllim belə bir analoji sxem çəkə bilər:

$$\begin{array}{c} \text{toplanan} + \text{toplanan} = \text{cəm} \\ \downarrow \quad \downarrow \quad \downarrow \\ \text{Başlanma} + \text{Davametmə} = \text{Bitmə} \\ \text{vaxtı} \quad \text{müddəti} \quad \text{vaxtı} \end{array}$$

Dərslikdə verilən nümunələr lövhədə yazılır və müzakirə olunur.



Eyni qaydada hadisənin bitmə vaxtından başlama vaxtını çıxmaqla onun davam etmə müddətini tapmaq mümkün olduğu vurgulanır.



Hadisənin bitmə vaxtından onun davametmə müddətini çıxmaqla həmin hadisənin başlama vaxtının tapıldığı qeyd olunur.

Müəllimin nəzərinə! Şagirdlər qarışq vahidlərlə verilən kəmiyyətləri toplama və çıxma bacarıqları ilə 3-cü sinifdə pullarla əməliyyatlar apararkən tanış olmuşlar. Müəllim eyni qaydanı xatırladır, lakin böyük və kiçik vahidlər arasındakı əlaqə fərqi qeyd edir:
1 man = 100 qəp 1 dəq = 60 san 1 saat = 60 dəq

“Fikirləş” başlıqlı tapşırıqda şagirdlər hadisənin davametmə müddətinə və bitmə vaxtına əsasən onun neçədə başladığını tapmalıdır. Bunu necə tapmaq mümkün olduğu şagirdlərlə müzakirə olunur. Verilən vaxtlar lövhədə yazılır, şagirdlər tamaşanın başlama vaxtının tapılması üçün misal yazımağı istiqamətləndirilir.

4. Şagirdlər öyrənmə materialında olan qaydalara əsasən hesablamaları yerinə yetirirlər.

5. Saatin göstəricisinə əsasən uyğun vaxtlar müəyyən olunur.

6. Sual işarəsinin yerinə uyğun vaxtlar tapılır.

Öyrənmə materialı. Elə aylar var ki, 30 gündən, elə aylar var ki, 31 gündən ibarət olduğu vurgulanır. Fevrал ayının 28, 4 ildən bir 29 gündən ibarət olduğu qeyd olunur. Təqvimdən istifadə etməklə, tarixi qısa şəkildə yazılmış qaydası nümayiş etdirilir.


22 mart 2022-ci il
tarixi qısa şəkildə
belə yazılır.

22.03.2022
Gün Ay il

Vaxt aralığına əsasən uyğun günlərin təqvimə əsasən müəyyən olunduğu qeyd olunur. Dərslikdə verilən nümunə tapşırıq şagirdlərlə müzakirə olunur.



Müəllimin nəzərinə! Bəzən şagirdlər hansı ayda neçə gün olduğunu yadda saxlamaqda çətinlik çəkirələr. Bunun üçün müxtəlif üsullardan istifadə etmək olar. Bu üsullardan biri əl üsuludur. Fevrəl ayı istisna olmaqla, barmaqların birləşməsindəki aylar 31 gün, barmaqların oynaqları arasındaki aylar isə 30 gündür. Bu üsuldan istifadə etməklə aylardakı günlərin sayını uşaqlar daha asan yadda saxlayırlar.



İldə 365 (366) gün, fevrəl ayının 28 (29) gün, avqust ayının 31 gün olması ilə bağlı şagirdlərə maraqlı məlumat vermək olar. Bu barədə müxtəlif mənbələrdən istifadə etmək olar.

Müəllimin nəzərinə! Bəzən şagirdlər verilmiş iki tarix arasında neçə gün olduğunu müəyyən edərkən ayda olan günlərin sayına diqqət etmirlər. Müəllimin günün tarixinin qısa şəkildə yazılışı, iki tarix arasındaki vaxt aralığı ilə bağlı şagirdlərə müxtəlif suallar verməsi məqsədəyəngundur.

Məsələ Həlli 8. Məsələdə 1 saat 30 dəqiqə ərzində Anarginin kinoteatrda hansı filmlərə tam baxa biləcəyini tapmaq tələb olunur.

Məsələnin həlli:

- Cədvəl dəftərə çəkilir və bir sütun əlavə olunur. Həmin sütuna “Davametmə müddəti” bağlılığı qeyd olunur. Hər filmin başlama və bitmə vaxtına əsasən davam etmə vaxtları müəyyən olunur.

Film	Başlama vaxtı	Bitmə vaxtı	Davametmə müddəti
A	17:45	19:15	
B	17:45	19:30	
C	17:45	18:55	

A	17:45	19:15	1 saat 30 dəq
B	17:45	19:30	1 saat 45 dəq
C	17:45	18:55	1 saat 10 dəq

- Davametmə vaxtları Anargilin kinoteatrda filmə baxmağa planlaşdırıldığı vaxt ilə müqayisə olunur. Anargil kinoteatrda filmə baxmağa ən çox 1 saat 30 dəqiqə nəzərdə tutduğundan onlar A və C filminə baxa bilərlər.

Cavab: Anargil **A** və **C** filmlərinə baxa bilərlər.

Müzakirə. Anargil baxa biləcəkləri filmlərin bitmə vaxtından davametmə müddətini çıxıb cavabın 17:45 olduğu yoxlanılır.

9. Məsələdə dülgərin masa və stulların təmirinə nə qədər vaxt sərf etdiyini tapmaq tələb olunur.



Məsələnin həlli:

- Dülgərin masanı təmir etməyə sərf etdiyi zaman müəyyən olunur.
- Dülgərin stulları təmir etməyə sərf etdiyi zaman müəyyən olunur.
- Dülgərin masa və stulların təmiri üçün ümumi nə qədər vaxt sərf etdiyi müəyyən olunur.

$$\begin{array}{r}
 + 2 \text{ saat } 35 \text{ dəq} \\
 2 \text{ saat } 45 \text{ dəq} \\
 \hline
 5 \text{ saat } 20 \text{ dəq}
 \end{array}$$

Cavab: Dülgər masa və stulların təmirinə 5 saat 20 dəqiqə vaxt sərf etdi.

Müzakirə. Müəllim prosesi saat modelində də nümayiş etdirə bilər.

Layihə. Müəllim şagirdlərə evdə həftənin 5 dərs günündə gördükleri işlərlə bağlı cədvəl hazırlamağı tapşırır. Şagirdlər cədvəli hazırlayırlar. Müəllim cədvələ əsas işlərdən başqa bir neçə iş də əlavə etməyi xahiş edir. Sonra şagirdlər cədvələ aid suallar tərtib edirlər. Müəllim bir neçə nümunə suallar verə bilər:

– Həftənin hansı günü mütaliəyə daha çox vaxt sərf etdin? Həmin gün mütaliəyə nə qədər vaxt sərf etdin?

Hadisə	Başlama vaxtı	Bitmə vaxtı	Davametmə müddəti
Məktəb			
Dərslərin yerinə yetirilməsi			
Mütaliə			
Açıq havada gəzinti			

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Müxtəlif vahidlərlə verilmiş zamanı müqayisə etmək üçün onları eyni vahidə çevirir.	Şifahi sual-cavab, tapşırıq	Dərslik, İD
Bir vahidlə verilmiş zamanı digər vahidlərə çevirir.	Tapşırıq, məsələ	Dərslik, İD
Hadisənin başlanma, bitmə və davametmə müddətlərindən ikisi veriləndə üçüncü hesablayır	Tapşırıq, məsələ	Dərslik, İD
Təqvimdən istifadə etməklə ay və günü müəyyən edir.	Tapşırıq, misal, məsələ	Dərslik, İD

LAYİHƏ

Mövzu 45

Sürət

- Dərslik: səh. 61
- İş dəftəri: səh. 55

Təlim məqsədləri

- Dəyişənin verilmiş qiymətlərində ifadənin qiymətini tapır (2.3.1).
- Gedilən yolu zamandan və sürətdən asılı olduğunu nümunələrlə izah edir (2.3.3).
- “Sürət” anlayışını nümunələr əsasında izah edir (4.2.6).
- Gedilən yol, zaman və sürət arasında əlaqəyə görə, ikisi verildikdə üçüncü kəmiyyəti tapır (4.2.6).

Köməkçi vasitələr: saat, müxtəlif əşyalar, iş vərəqləri.

Elektron resurslar:

<https://video.edu.az/video/9634>

<https://video.edu.az/video/709>

<https://www.education.com/games/fourth-grade/typing-speed/>

<https://mrnussbaum.com/speed-math-online-game>

1. Araşdırma-müzakirə. Hansı heyvanın daha tez qəçdiğinin müəyyən edilməsi.

2. Öyrənmə. Sürət.

3. Bələdçi. Sürətin tapılması.

4. Müstəqil iş. Dərslik: tap. № 1. İD: № 1-4.

5. Öyrənmə materialı. Sürət və zaman məlum olduqda yolun, yol və sürət məlum olduqda zamanın tapılma qaydası.

6. Müstəqil iş. Dərslik: tap. № 2. İD: № 5,6.

7. Məsələ həlli. Dərslik: tap. № 3,4. İD: № 7, 8.

8. Formativ qiymətləndirmə.

Dərsin məzmunu. Dərsdə şagirdlər “sürət” anlayışı ilə tanış olur, gedilən yol və bu yola sərf edilən zaman və sürətdən ikisi məlum olduqda digərinin tapılması qaydasını öyrənəcəklər.

Mövzuya yönəltmə. Müəllim lövhəyə iki şagird çıxarıır. Saniyəölçən vasitəsilə kimin daha sürətli oxuduğunu müəyyən edəcəklərini bildirir. Hər şagirdin adı lövhəyə yazılır. Müəllim şagirdlərə 30 saniyə ərzində oxumağa mətn verir. Şagirdlər 30 saniyə bitdikdə oxuduqları sözlərin sayı lövhədə yazılır.

Şagirdlər	1-ci şagird	2-ci şagird
Oxunan sözlərin sayı		

Müəllim sinifə suallar verir:

- 1-ci şagird 30 saniyə ərzində neçə söz oxudu? 2-ci şagird 30 saniyə ərzində neçə söz oxudu? Hər şagirdin 1 saniyə ərzində neçə söz oxuduğunu necə tapmaq olar?

Sonra müəllim əlavə suallar verir:


- Kimin oxu sürəti daha çoxdur? Bunu necə müəyyən etmək olar?

ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırıqda cədvəldə verilən vaxtlar ərzində hepard və şirin qət etdikləri məsafə-

nin müəyyən etmək və hansı heyvanın daha tez qəçdiğini tapmaq tələb olunur. Bunun üçün əvvəlcə, dərslikdə verilənlər cədvəlin uyğun xanalarına yazılır.

	1 san	2 san	3 san	4 san	5 san	6 san
Hepard						180 m
Şir					100 m	

Sonra sxem çəkməklə hər heyvanın 1 saniyədə neçə metr qəçdiyi tapılır.



Hər saniyədə neçə metr məsafə qəçdiyi tapıldıqdan sonra cədvəl tamamlanır.

	1 san	2 san	3 san	4 san	5 san	6 san
Hepard	30 m	60 m	90 m	120 m	150 m	180 m
Şir	20 m	40 m	60 m	80 m	100 m	120 m

Eyni vaxtda qəçdiqları məsafələri müqayisə etmək üçün şirin 6-ci saniyədə qəçdiği məsafə əlavə olunur. Sonra hər saniyədə qəçdiqları məsafələr müqayisə olunur.

Müəllim şagirdlər istiqamətləndirici suallar verir:

- Hepard 1 saniyəyə neçə metr məsafə qaçar? Şir 1 saniyəyə neçə metr məsafə qaçar? Hansı heyvan 1 saniyəyə daha çox məsafə qaçar?

ÖYRƏNMƏ Hərəkət edən obyektin bir yerdən başqa yerə tez və ya gec çatmasının onun sürətdən asılı olduğu vurgulanır. Şagirdlərə sürətlə bağlı bir neçə nümunə göstərilir.



Sürətin tapılma qaydası şagirdlərə izah olunur.

Sürət = Gedilən yol : Zaman


Sürət vahidlər haqqında şagirdlərə məlumat verilir. Sürətin ölçü vahidiinin məsafə və zaman vahidlərinin seçilməsindən asılı olduğu bildirilir.



BƏLƏDÇİ Şərtə görə sürətlər tapılır.

Müəllimin nəzərinə! Tapşırıqların şərtində çox zaman yol boyunca sürətin dəyişmədiyi qeyd edilir. Burada obyektin sabit sürətlə hərəkət etdiyi nəzərdə tutulur. Hərəkət zamanı maşın və ya təyyarənin yerdən hərəkətə başlanması və ya hərəkətinin yavaşılması nəzərə alınır. Bu mürəkkəb hərəkətdir və “təcili” anlayışı ilə əlaqədardır. Şagirdlər bu barədə yuxarı siniflərdə öyrənəcəklər.

Şagirdlər vurma və bölmənin əlaqəsi mövzusundan “üçbucaq qaydası” ilə tanışdırırlar. Sürət, zaman və ya yolun tapılması da bu qayda ilə izah etmək məqsədəyənqdur.



MÜSTƏQİL İŞ

- Sürət hesablanır.
- piyadanın sürəti. $8\ 400 : 60 = 140$ m/dəq
- təyyarənin sürəti. $3\ 000 : 5 = 600$ km/saat.

Öyrənmə materialı. Sürət və zaman məlumudursa, gedilən yolun, gedilən yol və sürət məlum olduqda isə zamanın tapılması qaydası izah olunur və müxtəlif nümunələr göstərilir.



$$\text{Gedilən yol} = \text{Sürət} \cdot \text{Zaman}$$



$$\text{Zaman} = \frac{\text{Gedilən yol}}{\text{Sürət}}$$

Müəllimin nəzərinə! Sürətin ölçülüməsi üçün spidometrdən istifadə olunduğu şagirdlərə bildirilir. Spidometr qurğusu haqqında şagirdlərə məlumat vermək olar. Spidometr – sürətləçən cihazdır. Bütün avtomobilərdə bu cihazı görmək olar.

2. Suallara cavab verilir.

- 80 km/saat sürətlə hərəkət edən maşının 5 saat ərzində getdiyi yol tapılır. $80 \cdot 5 = 400$ km.
- 200 m/dəq sürətlə hərəkət edən velosipedçinin 45 dəqiqəyə neçə kilometr yol getdiyi müəyyən olunur. $200 \cdot 45 = 9\ 000$ m = 9 km.
- Qatar 300 km məsafəni 60 km/saat sürətlə neçə saata getdiyi tapılır. $300 : 60 = 5$ saat.
- Piyada 15 km yolu 5 km/saata sürətlə neçə saata qət etdiyi müəyyən olunur. $15 : 5 = 3$ saat.

Məsələ Həlli 3. Məsələdə gəminin eyni sürətlə dəha neçə kilometr yol getdiyini tapmaq tələb olunur. *Çəlbətmə*. Müəllim şagirdlərə idman dərsində müəyyən məsafəyə qəçişlə bağlı suallar verir:

- Saat 10:45-də hərəkətə başlayan piyada dəqiqədə 85 m gedərsə, saat 10:58-ə qədər o, neçə metr yol gedər? Bunu necə müəyyən etmək olar?

Məsələnin həlli:

- Gəminin 120 km məsafəni neçə saata getdiyi tapılır. $120 : 60 = 2$ saat.

- Gəminin bu müddət ərzində sürəti müəyyən olunur. $120 : 2 = 60$ km/saat
- Gəmi eyni sürətlə saat 19:30 – a qədər neçə kilometr yol getdiyini tapmaq üçün daha neçə saat yolda olacağı müəyyən olunur.

$$19 \text{ saat } 30 \text{ dəq} - 14 \text{ saat } 30 \text{ dəq} = 5 \text{ saat.}$$


- Gəminin daha neçə kilometr yol gedəcəyi tapılır.

$$5 \cdot 60 = 300 \text{ km.}$$

Cavab: Gəmi daha 300 km yol gedəcək.

Müzakirə. Gəminin əlavə gedəcəyi yolun uzunluğu gəminin sürətinə bölünür. Tapılan zamanın gəminin saat 14:30-dan 19:30-a qədər olan müddətə bərabər olduğu yoxlanılır.

4. Məsələdə verilən vaxt ərzində maşın və avtobus arasında nə qədər məsafə qaldığını tapmaq tələb olunur. *Çəlbətmə*. Müəllim məsələnin şərtini sxematik təsvir edir.



Məsələnin həlli:

- Minik maşınının 2 saat ərzində getdiyi yol tapılır. $80 \cdot 2 = 160$ km.
 - Avtobusun 2 saat ərzində getdiyi yol tapılır. $70 \cdot 2 = 140$ km.
 - Maşın və avtobusun getdiyi yolun uzunluğu müəyyən olunur. $160 + 140 = 300$ km.
 - Aralarındakı məsafənin 350 km olduğunu nəzərə alaraq, sonda maşın və avtobus arasında qalan məsafə tapılır. $350 - 300 = 50$ km.
- Cavab:* Bu vaxt ərzində maşın və avtobus arasında qalan məsafə 50 km oldu.
- Müzakirə.* Maşın və avtobus arasında qalan məsafə ilə hər iki nəqliyyat vasitəsinin getdiyi yolların uzunluğu toplanır və A ilə B şəhərləri arasındaki məsafə ilə müqayisə olunur.



Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Sürət və zamanın verilmiş qiymətlərində gedilən yolu tapır.	Şifahi sual-cavab, tapşırıq	Dərslik, İD
Gedilən yolu uzunluğu sürət və zaman-dan asılı olduğunu nümunələrlə izah edir.	Şifahi sual-cavab, tapşırıq	Dərslik, İD
“Sürət” anlayışını nümunələr əsasında izah edir.	Şifahi sual-cavab, tapşırıq	Dərslik, İD
Gedilən yol və zamana görə sürəti tapır.	Tapşırıq, məsələ	Dərslik, İD
Gedilən yol və sürətə görə zamanı tapır.	Tapşırıq, məsələ	Dərslik, İD
Zaman və sürətə görə gedilən yolu tapır.	Tapşırıq, misal, məsələ	Dərslik, İD

Ümumiləşdirici dərs

- Dərslik: səh. 63
- İş dəftəri: səh. 57


Dərsin məzmunu. Dərsin əsas məqsədi “Ölçmə” bölməsində formalasdırılan bacarıqların möhkəmləndirilməsidir. Dərs bölmənin hər mövzusunda qarşıya qoyulan təlim məqsədlərinə necə nail olunduğunu bir daha yoxlamağa imkan verir.

Mövzuya yönəltmə. Bölmə üzrə öyrənilən sözlər müəllim tərəfindən şagirdlərə xatırladılır. Hər anlayış səsləndikcə şagirdlər onun məzmununu izah edir, nümunələr göstərir.


Bölmə üzrə tekrarlanan anlayışlar: ölçü vahidləri arasında əlaqə, kiçik ölçü vahidi ilə verilmiş kəmiyyətin böyük vahidlə ifadə olunması və tərsinə, perimetr və sahənin hesablanması düsturləri, həcm, vahid kub, həcm vahidləri, sürət, sürətin tapılması, sürət vahidləri

TAPŞIRIQLARIN HƏLLİ

4. Plan tamamlanır və fiqurların həcmi vahid kvadratlarla tapılır.



18 vahid kub




26 vahid kub

5. Məsələdə hər sinif otağının sahəsini hesablamaq və 4 otağın tavanı rəngləmək üçün nə qədər boyaya lazım olduğunu tapmaq tələb olunur.

Məsələnin həlli:

- Hər sinif otağının uzunluğu müəyyən olunur.



$$48 : 4 = 12 \text{ m}$$

- Hər sinif otağının perimetrinə əsasən eni tapılır.

$$40 : 2 = 20 \text{ m} \quad 20 - 12 = 8 \text{ m.}$$

- Sinif otağının sahəsi hesablanır.

$$12 \cdot 8 = 96 \text{ m}^2.$$

- Sinif otağının sahəsinə əsasən 1 otağın tavanını rəngləmək üçün nə qədər boyaya lazım olduğu tapılır.

$$96 \cdot 500 \text{ ml} = 48000 \text{ ml}$$

4 otağın tavanını rəngləmək üçün nə qədər boyaya lazım olduğunu tapılır.

$$48000 \cdot 4 = 192000 \text{ ml} = 192 \text{ l}$$

Cavab: 4 otağı rəngləmək üçün 192 l boyaya lazımdır.

6. Məsələdə 1 böyük qutuya necə şokolad yerləşəcəyini tapmaq tələb olunur.

Məsələnin həlli:

- Qutunun ölçüləri ilə şokoladın ölçüləri ilə müqayisə olunur.


• Qutunun 1 qatına neçə şokolad qutusu yerləşdiyi müəyyən olunur. $36 : 12 = 3$.

• Qutuya neçə qat şokolad yerləşdiyi müəyyən olunur. $20 : 5 = 4$.


• Qutunun daxilində olacaq şokoladların sayı müəyyən olunur. $4 \cdot 3 = 12$.

Cavab: Qutuya 12 şokolad qutusu yerləşəcək.

Müzakirə. Qutunun və şokolad qutusunun həcmi hesablanır. Şokolad qutusunun həcmi 12-yə vurulur və böyük qutunun həcmində bərabər olduğu yoxlanılır.



7. Göstərilən stəkanların hər ikisindən istifadə etməklə verilən böyük qabı elə doldurmaq lazımdır ki, stəkanlarda artıq su qalmasın.



Məsələnin həlli:

- Stəkanların tutumu millilitrlə ifadə olunur.

$$\frac{3}{10} \text{ l} = 300 \text{ ml} \quad \frac{1}{2} \text{ l} = 500 \text{ ml}$$

- Məlumatları təhlil etməklə məsələ həll edilir.

$$300 \cdot 2 + 500 \cdot 3 = 2100 \text{ ml}$$

Cavab: 1-ci stəkanı 2 dəfə, 2-ci stəkanı isə 3 dəfə doldurub böyük qaba tökmək olar.

8. Məsələdə maşına hər birinin kütləsi 30 kq olan ən çoxu necə kitab bağlaması yükləmək mümkün olduğunu tapmaq tələb olunur.

Məsələnin həlli:

- $2 \frac{1}{2}$ t kilogramla ifadə olunur.

$$2 \frac{1}{2} \text{ t} = 2 \text{ t} + \frac{1}{2} \text{ t} = 2000 \text{ kq} + 500 \text{ kq} = 2500 \text{ kq.}$$

- Hər birinin kütləsi 30 kq olan ən çoxu necə bağlamamı maşına yükləmək mümkün olduğu müəyyən olunur. $2500 : 30 = 83$ (q 1).

Cavab: Bu maşına ən çoxu 83 belə kitab bağlaması yükləmək olar.

9. Məsələdə Lalə və Səbinənin hər birinin saat neçədə evdə olacağını müəyyən etmək tələb olunur.

Məsələnin həlli:

- Saat 12:30-da parkda görüşmək üçün uşaqların hər birinin evlərindən saat neçədə çıxdığı müəyyən olunur.



12:05

Lalə: 12 saat 30 dəq - 25 dəq = 12 saat 5 dəq

11:55

Səbinə: 12 saat 30 dəq - 35 dəq = 11 saat 55 dəq

- Lalə və Səbinənin saat neçədə evdə olacağı müəyyən olunur. Bunun onlar parkdan saat neçədə çıxdıqları tapılır.

12 saat 30 dəq + 1 saat = 13 saat 30 dəq [13:30]

Sonra isə hər birinin yola sərf etdiyi vaxt əlavə olunur.

Lalə: 13 saat 30 dəq + 25 dəq = 13 saat 55 dəq [13:55]

Səbinə: 12 saat 30 dəq + 35 dəq = 14 saat 05 dəq [14:05]

Cavab: Lalə saat 13:55-də, Səbinə isə saat 14:05-də evdə olacaq.

10. Məsələdə dülğərin 1 gündə neçə stul hazırladığını tapmaq tələb olunur.

Məsəlanın həlli:

- Dülğərin 1 stul üçün gördüyü işlərə ayırdığı vaxt hesablanır. $35 + 15 + 30 = 80$ dəq.

- O, işini saat 08:30-da başlayıb, saat 18:30-da bitirdiyinə görə işin davameti müddəti hesablanır.

$$18 \text{ saat } 30 \text{ dəq} - 8 \text{ saat } 30 \text{ dəq} = 10 \text{ saat.}$$

- Dülğər stulların hazırlanmasına sərf etdiyi vaxt hesablanır. $10 \text{ saat} - 40 \text{ dəq} = 9 \text{ saat } 20 \text{ dəq.}$

- Bu müddət dəqiqə ilə ifadə olunur.

$$9 \text{ saat } 20 \text{ dəq} = 560 \text{ dəq.}$$

- Dülğərin bir gün ərzində hazırladığı stulların sayı müəyyən olunur.

$$560 : 80 = 7.$$

Cavab: Dülğər bir gün ərzində 7 stul hazırladı.

11. Məsələdə maşının mənzil başına saat neçədə çatdığını tapmaq tələb olunur.

Məsəlanın həlli:

- Maşının 90 km/saat sürətlə neçə kilometr yol getdiyi müəyyən olunur. $270 : 3 \cdot 1 = 90 \text{ km.}$

- Maşının bu yolu neçə saata getdiyi müəyyən olunur. $90 : 90 = 1 \text{ saat.}$

- Yolun qalan hissəsinin hansı sürətlə getdiyi müəyyən olunur. $90 - 30 = 60 \text{ km/saat.}$

- Yolun qalan hissəsinin nə qədər olduğu müəyyən olunur. $270 - 90 = 180 \text{ km.}$

- Yolun qalan hissəsinin neçə saata gedildiyi müəyyən olunur. $180 : 60 = 3 \text{ saat.}$

- Maşının bütün yolu neçə saata getdiyi müəyyən olunur. $1 + 3 = 4 \text{ saat.}$

- Maşının mənzil başına saat neçədə çatlığı tapılır.

$$9 \text{ saat } 15 \text{ dəq} + 4 \text{ saat} = 13 \text{ saat } 15 \text{ dəq [12:05]}$$

Cavab: Maşın saat 13:15-də mənzil başına çatdı.


12. Məsələdə A və B şəhərləri arasındaki məsafəni tapmaq tələb olunur.

Məsəlanın həlli:

- Minik maşının 2 saat ərzində getdiyi yol müəyyən olunur. $2 \cdot 80 = 160 \text{ km.}$

- Yük maşının 2 saat ərzində getdiyi yol müəyyən olunur. $2 \cdot 70 = 140 \text{ km.}$

- A və B şəhərləri arasındaki məsafəni tapmaq tələb olunur.



$$160 + 30 + 140 = 330 \text{ km.}$$

Cavab: A və B şəhərləri arasındaki məsafə 330 kilometrə bərabərdir.

13. Məsələdə diaqrama əsasən suallara cavab vermək tələb olunur.

Məsəlanın həlli:

- Diaqrama əsasən 160 km yol 120 dəqiqəyə, yəni 2 saata qət edildi.

- Motosikletçinin bu vaxt ərzində hansı sürətlə hərəkət etdiyi müəyyən olunur.

$$160 : 2 = 80 \text{ km/saat}$$

- Motosikletçi hərəkətini eyni sürətlə davam etdirərsə, 200 km məsafənin nə qədər vaxta qət edəcəyi müəyyən olunur. Bunun üçün şagirdlər xətti diaqramda verilmiş düz xəttin uzantısını çəkə bilərlər.

200 km yol 150 dəq qət edəcək.

- Motosikletçinin bu sürətlə 3 saatda nə qədər yol gedəcəyi müəyyən olunur. $3 \cdot 80 = 240 \text{ km.}$ Diaqrama əsasən şagirdlər əlavə bir neçə sual tərtib edib cavablandırırlar.

Praktik iş. Şagirdlərə müəyyən ölçü vahidləri verilir. Cədvələ əsasən bu ölçü vahidlərinə uyğun olan ətrafındakı müəyyən əşyaların parametrlərini qeyd etmək tapşırılır.

Ölçü vahidi	Əşyaların adı	Əşyaların parametrləri
santimetr		
metr		
kilogram		
qram		
Millilitr		
Litr		
m^3		
dm^3		
Km/saat		
m/dəq		

LAYİHE

10-cu BÖLMƏ

MƏLUMATLARIN TƏSVİRİ

Mövzu №	Adı	Saat	Dərslik (səh.)	İş dəftəri (səh.)
Mövzu 46	Cədvəl. Piktoqram	2	65	59
Mövzu 47	Dairəvi diaqram	2	67	61
Mövzu 48	Xətti diaqram	2	69	63
	Ümumiləşdirici dərs	2	71	65
	KSQ	1		
	BÖLMƏ ÜZRƏ ÜMUMİ SAATLAR	9		

Bölmənin qısa icmalı

Bölmədə cədvəl, piktoqram, xətti və dairəvi diaqram, onlar arasında əlaqənin müəyyən edilməsi, qeyd olunan təsvir formalarına əsasən məlumatın təqdim olunması bacarıqları formalaşdırılır, kəmiyyətlərinin artıb, azaldığı, yaxud dəyişmədiyi müəyyənləşdirilir.

Nəyə diqqət etməli?

Şagirdlər bəzən məlumatların piktoqramda simvollar və onların hissələri ilə təsviri zamanı vahidlərə diqqət yetirmirlər. Bu zaman bir simvolun neçə obyekti ifadə etməsi çox vacibdir. Xətti diaqramda kəmiyyətin dəyişməsi ilə bağlı suallara cavab verərkən diaqramdakı uyğun parçaların istiqamətinə diqqət yetirmək lazımdır. Xətti diaqramda ən çox artım və ya azalma olan aralıqlar uyğun parçaların maillik bucağına əsasən müəyyən edilir. Bu bacarıqların inkişaf etdirilməsi şagirdlərin məlumatata əsasən sualların cavabını daha tez tapmasına kömək edir. Dairəvi diaqramda kəmiyyətin hissəsini müəyyən edərkən dairənin uyğun hissələrinin böyükülyünü diqqət etmək lazımdır.

Riyazi dilin inkişafı

Cədvəl və piktoqramdan məlumatları oxuyarkən sətir və sütunların başlıqlarına əsasən kəmiyyətin qiyməti oxunur. Xətti diaqramda kəmiyyətin dəyişməsi – artması, azalması və ya dəyişmədiyi söyləyərkən aralığı qeyd etmək lazımdır. Məsələn, "Havanın temperaturu ilk iki gündə dəyişməmiş, növbəti gün artmış, sonrakı 2 gün isə azalmışdır".

Bölmədə mənimsədilən riyazi anlayış və terminlər

Cədvəl, diaqram, piktoqram, xətti diagram, dairəvi diaqram.

Öncədən vacib olan bilik və bacarıqlar

- Cədvəl, cədvəldə məlumatların təsviri
- Piktoqram
- Sütunlu diaqram
- Xətti diaqram
- İkisütunlu diaqram

Fənlərarası integrasiya

Məlumatların xətti və dairəvi diaqramda təsvir olunmasına tez-tez rast gəlinir. Müxtəlif formalarda təqdim olunmuş məlumatların emalı, təhlili bütün fənlər və gündəlik həyatımızla bağlıdır. Dairəvi diaqram tam ilə hissələri arasında əlaqəni görməyə, xətti diaqram isə müəyyən aralıqlarda kəmiyyətin qiymətinin dəyişməsini müəyyən etməyə kömək edir.

LAYİHD

Mövzu 46

Cədvəl. Piktoqram

- Dərslik: səh. 65
- İş dəftəri: səh. 59

Təlim məqsədləri

- Verilmiş məlumatları təhlil edərək bir neçə addımlı məsələni həll edir (1.3.4).
- Cədvəl və piktoqramda verilmiş məlumatları oxuyur və uyğun nəticələr çıxarır (5.1.2).
- Məlumatları iki əlamətinə görə cədvəldə təsvir edir (5.1.1).
- Məlumatları piktoqramda yarım və dördə bir simvollar vasitəsilə təsvir edir (5.1.1).

Köməkçi vasitələr: proyektor, xətkeş, iş vərəqləri.

Elektron resurslar:

- <https://www.piximaths.co.uk/two-way-tables>
- <https://www.twinkl.com/resource/t4-m-122-two-way-tables-lesson-pack>
- <https://www.studyladder.com/games/activity/two-way-tables-21560>

Dərsin qısa planı

- Araşdırma-müzakirə.** Siyahıların bir cədvəldə birləşdirilməsi və sualların cavablandırılması.
- Öyrənmə.** Məlumatların cədvəldə təsviri, sətir və sütun üzrə cəmin verilməsi.
- Bələdçi.** Verilmiş cədvələ əsasən sətir və sütun üzrə cəmin tapılması və sualların cavablandırılması.
- Müstəqil iş.** Dərslik: tap. №1. İD: tap. №1-3.
- Öyrənmə materialı.** Müxtəlif vahidlərdən istifadə etməklə məlumatların piktoqramda təsviri.
- Müstəqil iş.** Dərslik: tap. №2. İD: tap. №4.
- Məsələ həlli.** Dərslik: tap. №3, 4. İD: tap. №5, 6.
- Formativ qiymətləndirmə.**

Dərsin məzmunu. Şagirdlər aşağı siniflərdə məlumatları bir neçə sətir və sütunu olan cədvəllərdə, piktoqramda təsvir etməyi, onları təqdim etməyi öyrənilərlər. Bu dərsdə şagirdlər iki əlamətə görən məlumatın eks edildiyi, sətir və sütun üzrə cəmin yazıldığı cədvəllərlə tanış olacaqlar. Məlumatları piktoqramda simvolların hissələri ilə təsvir edəcək, 1 simvolun daha çox obyekti ifadə etdiyi piktoqramlardan məlumatları oxuyaçaqlar.

Müəllimin nəzərinə! Cədvəl və piktoqramlardan məlumatları oxuyub təhlil etmək bacarıqları inkişaf etdikcə, bu məlumatları təqdimetmə bacarıqları da tədricən inkişaf edir. Məlumatların təhlili şagirdlərdə nəticə çıxarma, proqnozlaşdırma və qərar qəbul etmə kimi mühüm səriştələrin formallaşması üçün əasdır. Cədvələ əlavə sətir və sütun artırmaqla sətir və sütun üzrə cəmin yazıldığı cədvəllərlə məlumatı təqdim etmək şagirdlərdə nəticə çıxartma bacarığını daha da asanlaşdırır. Cəmə əsasən cədvəldə verilməyən məlumatlar hesablama yolu ilə tapılır.

Mövzuya yönəltmə. Müəllim Riyaziyyat dərsliyində (2-ci hissə) bölmələrinin adını göstərən siyahını qızlar və oğlanlar qrupuna təqdim edir. "Kim hansı bölmənin tapşırıqlarını çətinlik çəkmədən həll edib?" suali ilə sorğu keçirir. Sorğunun nəticələri əvvəlcə siyahılara yazılır. Hər bölmənin adı lövhədə yazılır. Şagirdlər öz adlarını seçdikləri bölmənin altına yazmaqla siyahıları tamamlayırlar. Sonra cədvəl və piktoqramda məlumatlar təsvir edilir. Aşağıda uyğun bir neçə nümunə verilmişdir.

Adı və onluq kəsrlər	Pullar	Ölçmə
İlham	Tahir	Ülviyə
Arifə	Rüstəm	Surxay
Sənan	Təranə	Zərifə
...

Bölmənin adı	Qızların sayı	Oğlanların sayı
Adı və onluq kəsrlər	3	4
Pullar	5	5
Ölçmə	5	3

Bölmənin tapşırıqlarını asan həll edən şagirdlərin sayı	
Adı və onluq kəsrlər	*****
Pullar	*****
Ölçmə	*****

* - 1 qız

✗ - 1 oğlan

Müəllim şagirdlərə suallar verir:

- Siyahi, cədvəl yoxsa piktoqramda məlumatları təsvir və təqdim etmək asandır? Sorğuda cəmi neçə nəfarin iştirak etdiyini necə müəyyən etmək olar?

ARAŞDIRMA-MÜZAKİRƏ Şagirdlər müxtəlif dərnəklərə gedən qızlar və oğlanlarla bağlı sorğunun nəticəsi kimi təqdim olunan cədvəlləri aşdırırlar.

Dərnəklərə gedən qızlar	
Dərnəklər	Qızların sayı
Rəqs	5
Rəsm	2
Musiqi	2
Şahmat	3

Dərnəklərə gedən oğlanlar	
Dərnəklər	Oğlanların sayı
Rəqs	2
Rəsm	1
Musiqi	3
Şahmat	4

Müəllim bu cədvəlləri birləşdirərək lövhədə çəkir və şagirdlərlə müzakirə təşkil olunaraq cədvəl doldurulur. Dərslikdəki suallar cavablandırılır.

Şagirdlər	Qızların sayı	Oğlanların sayı
Dərnəklər		
Rəqs	5	2
Rəsm	2	1
Musiqi	2	3
Robotika	3	4

Müəllim şagirdlərdən ayrı-ayrı cədvəllərə, yoxsa bir cədvələ görə sualları cavablandırmağın daha asan olduğunu soruşur. Şagirdlərlə müzakirə təşkil olunur.

ÖYRƏNMƏ Müəllim şagirdlərə məlumatları iki əlamətə görə qruplaşdırır cədvəldə necə təsvir etməklə bağlı izah verir. Bu cür cədvəllərdə sətir və sütunlarının

kəsişdiyi xananın hər iki əlaməti əks etdirdiyi qeyd olunur. Müəllim dərsin izahını verilmiş cədvəlin üzərində əyani olaraq göstərir və təqdim olunan cədvəlin şagirdlərin əvvəl tanış olduqları cədvəldən fərqi izah edir. Cədvələ əlavə sətir və sütun artırılmışdır ki, bu da sətir və sütun üzrə cəmin yazıldığı hissədir. Bu hissənin olması şagirdlərdə daha tez və asan nəticə çıxarmağa kömək edir. Müəllim şagirdlərə cədvələ aid sual hazırlamağı tapşırır. Bununla şagirdlər mümkün olan sualların çoxunu səsləndirməyə çalışacaqlar. Müəllim cədvəlla bağlı əlavə suallar da verə bilər:

- İki bağda ən çox hansı meyvə ağacı əkilib?
- İki bağda ən az hansı meyvə ağacı əkilib?

İki bağda olan meyvə ağacı			
Meyvə növü	Böyük bağ	Kiçik bağ	Cəmi
Alma	32	25	57
Armud	41	15	56
Nar	68	30	98
Cəmi	141	70	211

BƏLƏDÇİ Sətir və sütun üzrə cəmin tapılması bacarıqları formalaşdırılır. Nümunə tapşırığı sətir üzrə cəmin tapılmasına aiddir. Növbəti sual da sətirlə bağlıdır. Qalan suallar sütunla toplamaya aiddir. Sətir üzrə toplamaqla iki bağdakı müxtəlif ağacların cəmi, sütun üzrə toplamaqla isə bağlardakı ayrı-ayrı meyvə ağaclarının cəmi, sonda isə iki bağda ümumi meyvə ağaclarının cəmi tapılır.

“Şagird zənciri” oyunu. Sınıfdə “Yay tətilində harada dincəlmək istərdin?” mövzusunda sorğu keçirilir. Cavablar Azərbaycan, Türkiyə, Ukrayna, Almaniya ölkələri arasından seçilir. Şagirdlərin adları siyahı şəklində yazılır, hər adın qarşısında kimin hansı ölkədə istirahət etmək istədiyi ölkənin adı yazılır. Vərəq yazı taxtasının ortasına bərkidilir. Yazı taxtasının sol və sağ tərəflərinə isə cədvəl və piktoqram təsvir edilmiş iş vərəqləri yapılandırılır.

Yay tətilində harada dincəlmək istərdin?

Ölkənin adı	Qızların sayı	Oğlanların sayı	Cəmi
Azərbaycan			
Türkiyə			
Ukrayna			
Almaniya			
Cəmi			

Ölkənin adı	Şagirdlərin sayı
Azərbaycan	
Türkiyə	
Ukrayna	
Almaniya	

 = 1 nəfər

Cədvəl və piktoqram şagirdlər tərəfindən tamamlanır və ümumi suallar verilir:

- Azərbaycanda istirahət etmək istəyən qızların sayı neçə nəfərdir?
- Türkiyədə istirahət etmək istəyən oğlanların sayı neçə nəfərdir?
- Ukraynada istirahət etmək istəyən şagirdlərin sayı piktoqramda neçə dairə ilə təsvir olunub?
- Almaniyada istirahət etmək istəyən uşaqların sayı cəmi neçə nəfərdir?
- Piktoqramda hansı ölkənin adının qarşısına üç dairə qoyulacaq?

MÜSTƏQİL İŞ 1. Cədvəldəki verilən ədədlərə əsasən boş xanalara uyğun ədədlər müəyyən edilir. Tapılan hər hansı ədəd digər boş xanadakı ədədi tapmağa kömək etdiyinə görə hesablamlar zamanı diqqətli olmaq lazımdır.

$$14 - (6 + 5) = 3 \quad 16 - (9 + 2) = 5 \quad 3 + 2 = 5 \\ 15 - 6 = 9 \quad 5 + 5 = 10 \quad 14 + 16 = 30$$

MƏKTƏBƏ MÜXTƏLİF ÜSULLARLA GƏLƏN ŞAGIRDLƏR

	Piyada	Avtobusla	Maşınla	Cəmi
Qızlar	6	5	3	14
Oğlanlar	9	5	2	16
Cəmi	15	10	5	30

Samirin neçə nəfər arasında sorğu keçirdiyini ki üsulla hesablamaq mümkün olduğu vurgulanır. Bunu həm qızlar və oğlanların sayını, həm də məktəbə piyada, avtobusla, maşınla gedənlərin birgə sayını toplamaqla tapmaq olar.

Öyrənmə materialı. Şagirdlər piktoqramda təsvir edilən əşyaların sayı çox olduqda uyğun simvol iki və daha çox əşyani ifadə etdiyini aşağı siniflərdən biliirlər. Burada isə məlumatları piktoqramda təsvir edərkən uyğun simvol hissələrindən də istifadə olunacağıını öyrənəcəklər.

Bağdakı gülər	
Gül	Sayı
Qızılıgül	
Nərgiz	
Yasəmən	
Lalə	

Bağdakı gülər	
Qızılıgül	
Nərgiz	
Yasəmən	
Lalə	

 = 20

Verilmiş cədvəlin piktoqramda təsvir edilməsi addım-addım izah olunur. Piktoqramda gülərin sayı 20 dəfə azaldılaraq simvolla göstərimisdir. Bir gül simvolu  20 gülü ifadə etdiyi üçün 40 qızılıgül 2 gül simvolu ilə piktoqramda təsvir edilmişdir. Yarı gül simvolu  10-nu, $\frac{1}{4}$ gül simvolu  isə 5-i ifadə etdiyi

Üçün digər güllərin sayı piktoqramda uyğun olaraq müvafiq simvollarla göstərilmişdir.

“Fikirəş!” rubrikasındaki sual cavablandırılır. Bir simvol 10 gülü ifadə edərsə, yarı gül 5 gülü ifadə edəcək. Güllərin sayı 10 dəfə azaldılarq piktoqramda belə təsvir ediləcək:

Bağdakı güllər	
Qızılıgül	
Nərgiz	
Yasəmən	
Lalə	
	= 10

2. Piktoqramda gün ərzində üç sahədən yiğilan pomidorun kütləsi verilmişdir. *Tapşırıqda adı çəkilən sahələr Qarabağın Füzuli rayonu ərazisində yerləşir. Sözlərin etimologiyası isə belədir: Arxaşan – arxi aşan, Qarbasan – qar basmış ərazi.*

Təqdim olunan piktoqrama əsasən sualları cavablandırmaq lazımdır.

Yiğilan pomidorlar	
“Arxaşan”	
“Dərə”	
“Qarbasan”	

$$\text{Tomato} = 40 \text{ kq}$$

Bir pomidor işaretisi 40 kq-ı, yarım pomidor $\frac{1}{4}$ pomidor isə 10 kq-ı göstərdiyi müəyyən olunur.

a) Piktoqrama əsasən ən çox pomidor yiğilan sahənin “Arxaşan” olduğu müəyyən olunur və bu sahədən yiğilan pomidorun kütləsi tapılır. $5 \cdot 40 + 20 = 220$ kq.

b) Bir gündə hər üç sahədən yiğilan pomidorun kütləsi tapılır və toplanır. $220 \text{ kq} + 180 \text{ kq} + 110 \text{ kq} = 510 \text{ kq}$.

c) “Dərə”-dan toplanan pomidor, “Qarbasan”dan toplanan pomidordan nə qədər az olduğu müəyyən olunur. $180 \text{ kq} - 110 \text{ kq} = 70 \text{ kq}$.

Müəllim şagirdlərə istiqamətləndirici suallar verməklə piktoqramda pomidor simvolların sayına əsasən sualları cavablandırmağa yönəldə bilər. Məsələn, piktoqramda cəmi neçə tam pomidor simvolu var? Neçə yarım və neçə $\frac{1}{4}$ pomidor simvolu var? Yarım pomidorları birlikdə neçə tam pomidor simvolu ilə əvəz etmək olar? Bu simvolların sayına görə ümumi pomidorun kütləsini necə tapmaq olar? Şagirdlərə uyğun istiqamətləndirici suallar verməklə digər cavabları da tapmaq olar.

Məsələ Həlli 3. Məsələdə satılan şəkərli çay və qəhvənin, həmçinin şəkərsiz çay və qəhvənin sayını satıcının cədvəldə təsvir etmək istədiyi qeyd olunub.

Satılan şəkərli içkilərin sayı 24, şəkərsiz içkilərin sayı isə bundan 2 dəfə az olarsa, cəmi neçə kofe və cəmi neçə içki satıldığını tapmaq tələb olunur.

Cəlbetmə. Müəllim tapşırıqda verilmiş cədvəli lövhəyə çəkir və suallar verir:

- Cədvəldə nəyin sayı verilib?
- Məsələdə verilənlərə görə hansı içkilərin sayını tapmaq olar?
- Cədvəlin sonuncu sətri və sütunu nəyi bildirir?

Müəllim lövhədə şagirdlərlə birlikdə şərtdə verilən ədədləri cədvəlin uyğun xanalarına yazar.

	Çay	Qəhvə	Cəmi
Şəkərli		12	24
Şəkərsiz			12
Cəmi	15		

Məsələnin həlli:

Şagirdlər ədədləri tapdıqca cədvəlin uyğun xanasına yazar və məntiqi ardıcılıqla növbəti ədədləri tapırlar.

- Şəkərli çayın sayı tapılır: $24 - 12 = 12$.
- Şəkərsiz çayın sayı $15 - 12 = 3$, şəkərsiz qəhvənin sayı $12 - 3 = 9$ olacaq.
- Cəmi $12 + 9 = 21$ qəhvə satıldı.
- Cəmi $15 + 21 = 36$ içki satıldı.

	Çay	Qəhvə	Cəmi
Şəkərli	12	12	24
Şəkərsiz	3	9	12
Cəmi	15	21	36

Müzakirə. Cədvəlin sonuncu sətir və sütundan tapılmış ədədlər müxtəlif üsullarla toplanır və yoxlanılır.

4. Məsələdə cədvəldə dayanacaqdakı maşınların sayına əsasən piktoqramı tamamlamaq tələb olunur. *Cəlbetmə.* Müəllim tapşırıqda verilmiş cədvələ əsasən suallar verir:

- Dayanacaqdə hansı maşınlar dayanıb?
- Hansı maşın çoxdur?
- Hansı maşın azdır?
- Cədvəli piktoqrama keçirmək üçün nə etmək lazımdır?

Məsələnin həlli:

- Piktoqramda maşın üçün seçilmiş bir təkər simvol 8 ədədi ifadə etdiyinə görə cədvəldə verilən maşın sayılarını 8-ə bölməklə piktoqram tamamlanır. Bu zaman yarı simvol 4, $\frac{1}{4}$ simvol isə 2 ədəd maşını göstərəcək.

Maşın	Sayı	Dayanacaqdakı maşınlar
Minik	64	
Yük	36	
Avtobus	18	

Müzakirə: Simvol sayını uyğun ədədə vurmaqla cavabın doğruluğu yoxlanılır.

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Məlumatları iki əlamətinə görə cədvəldə təsvir edir.	Sual-cavab, praktik tapşırıq	Dərslik, İD
Məlumatları piktoqramda yarım və dörddə bir simvollar vasitəsilə təsvir edir.	Tapşırıq, məsələ	Dərslik, İD
Cədvəl və piktoqramda verilən məlumat əsasında nəticələr çıxarır.	Tapşırıq, məsələ, oyun	Dərslik, İD, iş vərəqləri
Cədvəl və piktoqramda verilmiş məlumatları təhlil edir və müxtəlif məsələləri həll edir.	Məsələ	Dərslik, İD

Mövzü 47

Dairəvi diaqram

- Dərslik: səh. 67
- İş dəftəri: səh. 61

Təlim məqsədləri

- Verilmiş məlumatları təhlil edərək bir neçə addımlı məsələni həll edir (1.3.4).
- Cədvəl, sütunlu və dairəvi diaqramlar arasında əlaqəni təsvir üzərində izah edir (5.1.2).
- Dairəvi diaqramda təsvir olunmuş məlumatları izah edir (5.1.2).

Köməkçi vasitələr: proyektor, dilimli meyvə (naringi), xətkeş, iş vərəqləri.

Elektron resurslar:

1. <https://kids.classroomsecrets.co.uk/resource/year-6-read-and-interpret-pie-charts-game/>
2. <https://toytheater.com/jewel-diver/>
3. <https://wordwall.net/resource/17430627/pie-chart-quiz>

Dərsin qısa planı

1. **Araşdırma-müzakirə.** Güllərin sayının cədvəl, sütunlu diaqramda təsviri və dairəvi diaqramla əlaqələndirilməsi.
2. **Öyrənmə.** Dairəvi diaqram.

3. **Bələdçi.** Dairəvi diaqrama əsasən xərclərin tapılması.

4. **Müstəqil iş.** Dərslik: tap. №1,2. İD: tap. №1–3.


5. **Məsələ həlli.** Dərslik: tap. №3,4. İD: tap. №4–6.

6. Formativ qiymətləndirmə.



Dərsin məzmunu. Şagirdlər dərsdə məlumatın dairəvi diaqramda təsvir qaydası ilə tanış olacaqlar. Dairəvi diaqramda hər hissəyə uyğun adların yazılıması, cədvəl və ya sütunlu diaqram vasitəsilə təqdim olunan məlumatın dairəvi diaqramla təsviri ilə bağlı müxtəlif tapşırıqlar yerinə yetirəcəklər.

Müəllimin nəzərinə! Dairəvi diaqramda tam kimi qəbul olunan dairə radiuslarla uyğun hissələrə – sektorlara bölünür. Kəsrələ (gələcəkdə isə faizlə) ifadə olunan bu hissələrin cəmi tama, yəni 1-ə bərabərdir. Məsələn, verilən dairəvi diaqramda şagirdin sevimli kitablarının sayı təsvir olunub. Burada tam – bütün kitabların sayına, müxtəlif rənglərlə təsvir olunan sektorlar isə fərqli kitabların sayına uyğundur. Dairəvi

diaqramlarda əsas məqsəd hissələrin tamla münasibətlərini təsvir etməkdir.




Mövzuya yönəltmə. Müəllim şagirdlərə aşağıdakı diaqramları göstərir.



O suallar verir:

- Gördüyünüz diaqramlar bir-birindən nə ilə fərqlənir?
- Diaqramlara baxaraq şagirdlərin oxuduqları kitabların sayı haqqında nə demək olar?

ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırıqda verilən qrafik təsvir formaları proyektor vasitəsilə nümayiş etdirilir.




Müəllim əvvəlcə onların hər birinin adını soruşur. "Cədvəl, sütunlu diaqram" cavabları alınır, 3-cü diaqramın adını görünüşünə görə səsləndirməsi üçün şagirdlər istiqamətləndirilir və müzakirə keçirilir. Cədvəl və diaqramlardakı məlumatların oxşarlığı, fərqliliyi izah edilir. Bütün güllərin sayının cədvəldə verildiyi qeyd olunur. Aynurun qardaşının çəkdiyi

təsvirdə gullerin sayına uyğun hissə ayrıldığı, bu hissələrin birlikdə cəmi, yəni tam dairə bütün gullerin sayını bildirdiyi də müzakirə zamanı vurğulanır. Dairə hissələrinin böyüklüyü ilə gullerin sayı arasında əlaqə olduğu bildirilir. Belə ki, gül sayı çox olduqda dairənin həmin gullə bağlı hissəsi də böyük olur. Eyni qayda ilə gullerin sayının az olduğu hissənin tapılması ilə bağlı fikir bildirilir.

ÖYRƏNMƏ

Tam və onun hissələri arasında münasibətləri təsvir etmək üçün dairəvi diaqramdan istifadə olunduğu vurğulanır. Diaqramın radiusları bölünməş hissələri Samirin əyləncə parkindəki xərcini göstərir. İlk baxışdan dairənin yaşıl və qırmızı hissələrinin bərabər olduğu görünür, doğrudan da bu hissələri göstərən kəsrlər bərabərdir. Deməli, Samir yelləncəklərə və yeməyə eyni pul xərcləyib. Sarı hissə Samirin yolda xərclədiyi pulun məbləğidir. Diaqramın hissələri cəmi tamı, yəni tam dairəni göstərir. Bu da 1 tama bərabərdir. 1 tam Samirin pulunun miqdardır, yəni 5 manatdır.



"Fikirləş" rubrikasındaki sual cavablandırılır. Diaqramın hissələrinə uyğun ədədləri tapmaq və onların cəminin nəyə bərabər olduğunu müəyyən etmək tələb olunur. Diaqramın hissələrinə uyğun ədədləri 5-in $\frac{1}{5}$ və $\frac{2}{5}$ hissəsini hesablamada tapmaq olar. Hissələri göstərən kəsrlərin tamın hissələri olduğu üçün onların cəmi 1-ə bərabərdir. Bunu kəsrləri toplamaqla və ya onlara uyğun olan ədədləri toplamaqla izah etmək olar.

BƏLƏDÇİ

Tapşırığın nümunə hissəsi izah olunur. $\frac{4}{10}$ hissənin (dairənin daha böyük rəngləndiyi sarı rəngli hissənin) ən çox xərcləndiyi ərzağa uyğun hissə olduğu deyilir. Qalan hissələr isə müqayisə əsasında müəyyən edilir. Bunun üçün əvvəlcə işçinin aylıq yiğimi tapılır:

$$1 - \frac{4}{10} = \frac{6}{10} \quad \frac{6}{10} - \frac{3}{10} = \frac{3}{10} \quad \frac{3}{10} - \frac{1}{10} = \frac{2}{10}$$



Beləliklə xərcləri belə sıralamaq olar:

Ərzaq: $\frac{4}{10}$ hissə

Geyim: $\frac{3}{10}$ hissə

Yiğim: $\frac{2}{10}$ hissə

Kommunal: $\frac{1}{10}$ hissə

Beləliklə dairəvi diaqramda uyğun xərcləri hissələrə yazmaq olar:



Geyim xərcləri hesablanır. $1000 : 10 \cdot 3 = 300$ man. Kommunal ödənişlər hesablanır. $1000 : 10 \cdot 1 = 100$ man.

Yiğim 2 üsulla hesablanır bilər.

1-ci üsul. Yiğim üçün saxlanan hissə tapılır:

$$1 - \left(\frac{4}{10} + \frac{3}{10} + \frac{1}{10} \right) = \frac{2}{10}.$$

Yiğim hesablanır. $1000 : 10 \cdot 2 = 200$ man.


2-ci üsul. Aylıq gəlirdən bütün xərclər çıxılmaqla yiğim hesablanır.

$$1000 - (400 + 300 + 100) = 200 \text{ man.}$$

MÜSTƏQİL İŞ

1. Tapşırıqda əvvəlcə cədvələ uyğun məlumat araşdırılır. Aynurun yoldaşlarının sevdiyi dondurma növləri, hər növdən neçə uşağın sevdidiyi, bütün uşaqların sayı haqqında cədvələ əsasən məlumat verilir.

Ən çox sevilən dondurmalar	
Dondurma növü	Uşaqların sayı
Şokoladlı	13
Limonlu	5
Çiçəlkli	9
Sadə	7
Digar	2
Cəmi	36



Dairəvi diaqramın 5 hissəyə ayrılmazı dondurma növlərinin sayı ilə uyğunlaşdırılır. Şokoladlı dondurma sevənlərin sayı çoxdur, buna görə dairəvi diaqramda ən böyük hissə olan çəhrayı hissə şokoladlı dondurma sevənlərə aiddir. Bu qayda ilə digər hissələr müəyyən olunur: qırmızı hissə ciçəlkli, yaşıl hissə sadə, sarı hissə limonlu, göy hissə isə digər dondurma sevənlərə uyğundur.

2. Tapşırıqda məlumatlar dairəvi diaqramda təsvir edilib.



Diaqrama əsasən sualları cavablandırmaq tələb olunur. Diaqramın hissələrinə görə ən çox satılan içki kapuçino qəhvəsi, ən az satılan içki isə latte qəhvəsidir. Hesablamalar aparılmaqla hər içkidən neçə adəd satıldığı tapılır.

Kapuçino qəhvəsi: $96 : 8 \cdot 3 = 36$

Meyvalı çay: $96 : 8 \cdot 1 = 12$

Adi çay: $96 : 4 \cdot 1 = 24$


İsti şokolad: $96 : 16 \cdot 3 = 18$

Latte qəhvəsi: $96 - (36 + 12 + 24 + 18) = 96 - 90 = 6$.


Praktik tapşırıq. Masanın üstündə qabığı soyulmuş narinçı qoyulur. Müəllim 4 şagird çağırır. Onların hərəsinə müxtəlif sayıda narinçı dilimi verir. Şagirdlər narinçı dilimlərini əllərində tutur, kimə çox, kimə az dilim düşdürü müəyyən olunur. Şagirdlər bu sayıları əvvəlcə cədvəldə yazılırlar. Sonra isə müəllimin köməyiylə uyğun dairəvi diaqramı qururlar. Bunun üçün müəllim dairəni narinçinin bütün dilimlərinin sayı qədər hissələrə böllür. Hər şagirdə düşən qədər hissə rənglənir və yanında həmin şagirdin adı yazılır. Bu qayda ilə bir neçə dairəvi diaqram tərtib etmək olar.




Naringinin bölünməsi



Naringinin bölünməsi



Məsələ Həlli 3. Məsələdə “Samirin gün rejimi” başlıqlı dairəvi diaqrama əsasən sualları cavablandırmaq tələb olunur.



Cəlbetmə. Müəllim şagirdlərə suallar verir:

– Dairəvi diaqrama əsasən Samirin gün rejimi neçə hissəyə ayrılib? Bu hissələrlə üzərində verilən kəsrler arasında hansı əlaqə var? Samirin gün ərzində hər işə nə qədər vaxt sərf etdiyini necə müəyyən etmək olar? Ədədin kəsrə verilmiş hissəsini necə tapmaq olar? Bir gün neçə saatdır?

Məsələnin həlli:

- Diaqramın ən böyük hissəsinə uyğun olan vaxt yuxu üçün ayrıldığına əsasən Samir gün ərzində yuxuya ən çox saat sərf etdiyi müəyyən olunur. Samirin gün ərzində neçə saat yatdığı tapılır.

$$24 : 8 \cdot 3 = 9 \text{ saat.}$$

- Diaqramın ən kiçik hissəsinə uyğun olan vaxt mütaliəyə və ya əyləncəyə sərf edildiyi müəyyən olunur. Samirin gün ərzində mütaliəyə və ya əyləncəyə neçə saat vaxt sərf etdiyi tapılır.

$$24 : 12 \cdot 1 = 2 \text{ saat.}$$

• Samirin gün ərzində məktəb və ev tapşırıqlarına sərf etdiyi vaxt tapılır:

$$\text{Məktəb: } 24 : 4 \cdot 1 = 6 \text{ saat}$$

$$\text{Ev tapşırıqları: } 24 : 6 \cdot 1 = 4 \text{ saat}$$

• Samirin gün ərzində digər işlərə sərf etdiyi vaxt tapılır. $24 - (9 + 2 + 6 + 4) = 3$ saat.

Cavab: Samir digər işlərə 3 saat vaxt sərf edir.

Müzakirə. Digər işlərə sərf olunan vaxtı başqa üsulla da tapmaq olar. Bunun üçün başqa işlərə günün hansı hissəsinin ayrıldığı hesablanır. Bunun üçün əvvəlcə bütün kəsrərə məxrəci 24 olan kəsrərə ifadə olunur.

$$\frac{3}{8} = \frac{9}{24}, \frac{1}{4} = \frac{6}{24}, \frac{1}{6} = \frac{4}{24}, \frac{1}{12} = \frac{2}{24}$$


Başqa işlərə ayrılan hissə hesablanır.

$$1 - \left(\frac{9}{24} + \frac{6}{24} + \frac{4}{24} + \frac{2}{24} \right) = 1 - \frac{21}{24} = \frac{3}{24} = \frac{1}{8}$$

24 saatın uyğun hissəsi tapılır:

$$24 : 8 \cdot 1 = 3 \text{ saat}$$

4. Məsələdə sütunlu və dairəvi diaqramlarda 3 ay ərzində hava durumu ilə bağlı verilən məlumatlara əsasən sualları cavablandırmaq lazımdır.



Cəlbetmə. Müəllim şagirdlərə suallar verir:

– Hava durumu ilə bağlı hansı təsvir forması daha tez məlumat toplamağa imkan verir? Hər hava vəziyyətinə uyğun hissəni necə tapmaq olar?

Məsələnin həlli:

- Sütunlu diaqrama görə yağışlı günlərin sayı ən çox 2-ci ayda olub.

- Sütunlu və dairəvi diaqramlar arasında uyğunluğu müəyyən etmək üçün əvvəlcə sütunlu diaqramlar arasında günəşli günlərin sayı müqayisə olunaraq çoxdan aza olmaqla sıralanır.

3-cü ay 1-ci ay 2-ci ay

Eyni qayda ilə dairəvi diaqramlarda sarı hissələri çoxdan aza olmaqla sıralanır.

A C B

Beləliklə uyğunluq müəyyən edilir:

1-ci ay – C, 2-ci ay – B, 3-cü ay – A.

Cavab. 1-ci ayın yarısı, 3-cü ayın yarından çox hissəsi günəşli keçib.

LAYİHD

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Cədvəl və dairəvi diaqram arasında əlaqəni təsvir üzərində izah edir.	Sual-cavab, praktik tapşırıq	Dərslik, İD
Sütunlu diaqramla dairəvi diaqram arasında əlaqəni izah edir.	Tapşırıq, məsələ	Dərslik, İD
Dairəvi diaqramda təsvir olunmuş məlumatların təsvirinə əsasən suallara cavab verir.	Tapşırıq, məsələ	Dərslik, İD
Dairəvi diaqramda verilmiş məlumatları təhlil edir və müxtəlif məsələləri həll edir.	Tapşırıq, məsələ	Dərslik, İD

Mövzu46

Xətti qiaqram

- Dərslik: səh. 69
- İş dəftəri: səh. 63

Təlim məqsədləri

- Verilmiş məlumatları təhlil edərək bir neçə addımlı məsələni həll edir (1.3.4).
- Xətti diaqramda kəmiyyətin dəyişməsinin asılı kəmiyyətin qiymətinə təsirini izah edir (2.3.1).
- Xətti diaqramda təsvir olunmuş məlumatları izah edir (5.1.2).
- Xətti diaqramda kəmiyyətin qiymətinin artma, azalma və sabit aralıqlarını müəyyən edir (5.1.2).
- İkişəqli diaqramda təsvir olunmuş məlumatları müqayisə edir (5.1.2).

Köməkçi vasitələr: proyektor, xətkeş, iş vərəqləri.

Elektron resurslar:

1. <https://www.piximaths.co.uk/two-way-tables>
2. <https://study.com/academy/lesson/what-is-a-two-way-table.html>

Dərsin qısa planı

1. Araşdırma-müzakirə. Müxtəlif aylarda zooparka gedənlərin sayıının xətti diaqrlamlarda təsviri, dairəvi diaqramın hansı xətti diaqrama uyğun olduğunu müəyyən edilməsi.
2. Öyrənmə. Xətti diaqramda y dəyişəninin qiymətinin artması, yaxud azalmasının izahı.
3. Bələdçi. Xətti diaqramda mütləcə olunan kitabın səhifə sayının aylar üzrə artması və azalmasının müəyyən olunması.
4. Müstəqil iş. Dərslik: tap. №1. İD: tap. №1–2.

5. Öyrənmə materialı. Xətti diaqramda y dəyişəninin müəyyən aralıqlarda az və ya çox dəyişməsi.

6. Məsələ həlli. Dərslik: tap. №2,3. İD: tap. №3.


7. Formativ qiymətləndirmə.

Dərsin məzmunu. Şagirdlər 3-cü sinifdən xətti diaqramı tanır, onu oxumağı bacarı, bir və ikişəqli diaqramda təqdim olunan məlumatları müqayisə edib nəticə çıxartmayı bilirlər. 4-cü sinifdə onlar xətti diaqrlardakı təsvirlərə əsasən asılı kəmiyyətin artığını, azaldığını, yaxud da dəyişmədiyini öyrənəcək,

öyrəndikləri qaydaları müxtəlif tapşırıqların həllinə tətbiq edəcəklər.

Mövzuya yönəltmə. Müəllim şagirdlərə respublikamızda 2010-2015-ci illərdə bugđa istehsalı ilə bağlı diaqramı nümayiş etdirə bilər.

— buğđa istehsalı, ton




— 6 il ərzində ən çox bugđa istehsalı hansı il olmuşdur?

— Hansı illər təxminən eyni qədər bugđa istehsal edilmişdir?

— 2014-cü ildə bugđa istehsalı hansı illərdəki bugđa istehsalından az, hansı illərdəkindən çox olmuşdur?

ARAŞDIRMA-MÜZAKİRƏ Tapşırıqda verilən diaqramlar bir-bir araşdırılır.



Zooparka gedənlərin sayı noyabrda hər həftə əvvəlkinə nəzərən azalmış, may ayında hər həftə artmış, avgust ayında isə dəyişməmişdir. Dairəvi diaqramda bütün hissələr bərabər olduğundan avgust ayına uyğundur.

ÖYRƏNMƏ Xətti diaqrlamlarda çəkilən parçaların istiqamətinə görə y dəyişəninin artması, azalması, yaxud da dəyişmədiyi haqqında fikir söyləmək olur. Burada parçanın istiqaməti dedikdə, onun x oxu ilə (oxun sağ istiqaməti ilə) əmələ gətirdiyi bucaq nəzərdə tutulur. Bu bucaq çox olduqda kəmiyyət daha çox artır.

Verilən diaqram x oxu boyunca damalar üzrə hissələrə ayrılır və hər hissənin istiqaməti müqayisə edilir. Bilet satışının fevral və mart ayları əvvəlki ay ilə



müqayisədə artıgi, aprel ayında dəyişmədiyi, may və iyun aylarında isə əvvəlki aya nisbətən azaldığı görünür.

"Fikirləş" rubrikasındaki sual oxunur. Fevral ayında 3 000 bilet, yanvarda isə 2 000 bilet satılmışdır. Diaqramda parçanın da istiqamətindən görünür ki, fevralda yanvarla müqayisədə bilet satışı artıb. Martda bilet satışı 5 000-ə qalxıb. Diaqramda da fevral ayında mart ayı ilə müqayisədə daha yüksək olduğu aydın görünür.


BƏLƏDÇİ Tapşırıqda xətti diaqramın Samirin aprel-sentyabr aylarında mütləq etdiyi kitabların səhifə sayını təsvir etdiyini, x oxunun ayları, y oxunun isə səhifə sayını göstərdiyi qeyd olunur.



Nümunə şagirdlərə müzakirə olunur. Samirin hansı aylarda əvvəlki ayla müqayisədə oxuduğu səhifə sayının artdığı, azaldığı müəyyən edilir.

- b) iyun ayında may ayı ilə, iyulda iyunla müqayisədə oxuduğu səhifə sayı artmışdır.
- c) may ayında aprel ayı ilə, sentyabrda isə avgustla müqayisədə oxuduğu səhifə sayı azalmışdır. Şagirdlər səhifə sayını söyləməklə cavabın doğruluğunu yoxlaya bilərlər.

MÜSTƏQİL İŞ 1. Müəllim şagirdlərə tapşırıqda verilmiş xətti diaqramı mətni oxumadan araşdırmağı tövsiyə edir. Şagirdlər diaqramda 2 məktəbdə həftə ərzində satılan sendviçlərin sayını müqayisə edə bilərlər.



- A məktəbində bazar ertəsindən çərşənbəyədək satılan sendviç sayı artmış, cümə axşamı əvvəlki günlə eyni olmuş, dəyişməmiş, sonrakı gün isə azalmışdır.
- B məktəbində çərşənbə axşamı satış bazar ertəsi ilə eyni olmuş, çərşənbə və cümə axşamı artmış, cümə günü isə azalmışdır.

Öyrənmə materialı. Əvvəlki tapşırıqla bağlı müəllim əlavə sual verə bilər:

- Həftənin hansı günlərində sendviç satışı daha çox azalmış, yaxud artmışdır?

Nümunə kimi verilmiş xətti diaqramın üzərində Elxanın kütləsinin ən çox 9-10, Samirin isə 10-11 yaş arasında artdığını göstərilir.

"Fikirləş" rubrikasındaki sual cavablandırılır. Oğlanların kütlələri hər yaşda əvvəlki yaşla müqayisədə 4 kq artmışdır. Yalnız 9-10 yaş arasında Elxanın kütləsi 8 kq, Samirin kütləsi isə 10-11 yaş arasında 8 kq artmışdır.

MƏSƏLƏ HƏLLİ 2. Məsələdə xətti diaqramda turistin 3 saat ərzində getdiyi yolun təsvirinə görə sualları cavablandırmaq lazımdır.


Calbetmə. Müəllim şagirdlərin diqqətini diaqrama yönəldərək onlara suallar verir:

- Diaqram turistin getdiyi yolun zamana görə artdığını, yoxsa azaldığını göstərir?
- Turist hansı saatda daha çox yol qət edib?

Məsələnin həlli.

- Turistin 3 saat müddətində getdiyi yolun təsvirinə əsasən 0, 1 saat ərzində 6 km, 2 saat ərzində 10 km, 3 saat ərzində isə 12 km yol qət edib. Göründüyü kimi, turist 3-cü saatda əvvəlki saatla müqayisədə daha az məsafə – 2 km yol getdi.
- Turistin $1\frac{1}{2}$ saat ərzində getdiyi yol tapılır: x oxu üzərində 1 və 2-nin ortasından y oxuna paralel xətt çəkilir. Bu xəttin parça ilə kəsişmə nöqtəsindən x oxuna paralel xətt çəkilir. Bu xəttin y oxu ilə kəsişmə nöqtəsi turistin $1\frac{1}{2}$ saat ərzində getdiyi yolun uzunluğuudur: 8 km.


Turistin getdiyi yol



Cavab: Turistin $1\frac{1}{2}$ saat ərzində 8 km yol getdi.

3. Məsələdə xətti diaqramda A və B şəhərlərində 6 ay ərzində ən yüksək temperatur göstəriciləri təsvir edilir və diaqrama əsasən suallara cavab vermək tələb olunur.

Aylar üzrə ən yüksək temperatur



LAYİHE

Cəlbetmə. Müəllim şagirdlərin diqqətini diaqrama yönəldərək onlara suallar verir:

- Diaqrama əsasən A və B şəhərlərində ən yüksək temperatur hansı aylarda olmuşdur?
- Hansı ayda A və B şəhərlərində eyni temperatur olmuşdur?

Məsələnin həlli.

- A şəhərində aylar üzrə temperatur dəyişməsi belədir: yanvarda 10°C , fevralda 5°C , martda 15°C , apreldə 20°C , mayda 25°C , iyunda 30°C . Həm

Formativ qiymətləndirmə

Qiymətləndirmə meyarları	Qiymətləndirmə üsulları	Qiymətləndirmə materialı
Xətti diaqrama əsasən kəmiyyətin qiymətinin necə dəyişdiyini izah edir.	Sual-cavab	Dərslik, İD
Xətti diaqramda kəmiyyətin qiymətini əks etdirən parçanın istiqamətinə görə hansı aralıqda artdığını, azaldığını və dəyişmədiyini müqayisə edir.	Tapşırıq, məsələ	Dərslik, İD
İkixətli diaqramda hər iki kəmiyyətin aldığı qiymətlərə görə onları müqayisə edir.	Tapşırıq, məsələ	Dərslik, İD
Xətti diaqramda verilmiş məlumatları təhlil edir və müxtəlif məsələləri həll edir.	Tapşırıq, məsələ	Dərslik, İD

Ümumiləşdirici dərs

- Dərslik: səh. 71
- İş dəftəri: səh. 65

Dərsin məzmunu. Dərsdə şagirdlərin cədvəl, piktoqram, dairəvi və xətti diaqramla bağlı qazandıqları bacarıqlar möhkəmləndirilir. Bölmənin hər mövzusunda təkrarladıqları, öyrəndikləri anlayışlar ümumiləşdirilir, zəif cəhətlər aşkar olunur, bu halların aradan qaldırılması üçün uyğun strategiyalar seçilir.

Mövzuya yönəltmə. Bölmə üzrə öyrənilən sözlər müəllim tərəfindən şagirdlərə xatırladılır. Hər anlayış səsləndikcə şagirdlər onun məzmununu izah edir, nümunələr göstərir.

Bölmə üzrə təkrarlanan anlayışlar: cədvəl, diaqram, piktoqram, xətti diaqram, dairəvi diaqram.

TAPŞIRIQLARIN HƏLLİ


1. Məsələdə cədvəli tamamlamaq, tapşırıqları xətti və dairəvi diaqram üzərində yerinə yetirmək tələb olunur. Şagirdlər 3 qrupa bölündür. Hər qrup bir təsvir forması üzərində tapşırıqları yerinə yetirir.

Aylar Ad	İyun	İyul	Avqust	Cəmi
Samir	4	4	4	12
Lalə	2	4	6	12
Cəmi	6	8	10	24


təsvirdən, həm də temperatur dəyişməsindən görünüyü kimi mart ayında fevral ilə müqayisədə temperatur artımı ən çox olmuşdur.

- B şəhərində may ayında aprel ayı ilə müqayisədə temperatur artımı ən çox olmuşdur.
- A şəhəri daha istidir. Bu, fevraldan başlayaraq hər ay temperaturun B şəhəri ilə müqayisədə daha yüksək olması ilə izah oluna bilər.

Lalə və Samirin oxuduğu kitabların sayı




Lalə
oxuduğu kitabların sayı



Samirin

Lalənin 4 4 4 2 4 6

Samir
oxuduğu kitabların sayı



2. Piktoqramda məktəb kitabxanasındaki kitabların sayı təsvir edilib.


- Hər kitabdan neçə ədəd olduğunu cədvəl formasında təqdim etmək olar.

Məktəb kitabxanasındaki kitablar
Şeirlər
Hekayələr
Ensiklopediya
Bədii ədəbiyyat

= 200


Məktəb kitabxanasındaki kitablar	Kitabların sayı
Şeirlər	200
Hekayələr	700
Ensiklopediya	350
Bədii ədəbiyyat	800

- Bu kitabların sayı  = 100 olduqda yeni piktoqram qurulur.

Məktəb kitabxanasındaki kitablar	
Şeirlər	
Hekayələr	
Ensiklopediya	
Bədii ədəbiyyat	

 = 100

3. Xətti diaqramda bir meşədə yaşayan dovşan və canavarların 10 il ərzində sayı təsvir edilib. Xətti diaqrama əsasən sualları cavablandırmaq tələb olunur.



- 2011-ci ildə meşədə 2 500 dovşan, 500 canavar var idi.
- 2014-cü ildə canavarların sayı 2 000 olmuşdur, bu da əvvəlki illə müqayisədə 1 500 canavar çoxdur.
- 2015-ci ildə dovşanların sayı 4 500 olsa da, 2016-ci ildə bu sayı daha çox azalmış, 3 000-ə çatmışdır.

BURAXILIŞ MƏLUMATI

*Ümumi təhsil müəssisələrinin 4-cü sinifləri üçün
riyaziyyat fənni üzrə dərsliyin (qrif nömrəsi: 2022-006)
metodik vəsaiti*

Tərtibçi heyət:

Müəlliflər:

**Zaur İsayev
Günay Hüseynzadə
Solmaz Abdullayeva
Xədicə Qasımovə**

Layihə rəhbəri

Zaur İsayev

Redaktor
İxtisas redaktoru
Bədii redaktor
Texniki redaktor
Dizayner
Rəssam
Korrektor

**Ayhan Kürşət Erbaş
İsmayıł Sadıqov
Taleh Məlikov
Zeynal İsayev
Taleh Məlikov
Elmir Məmmədov
Aqşın Abdallı**

© Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi – 2022

Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.

ISBN 978-9952-8402-2-3

Hesab-nəşriyyat həcmi: 22,3. Fiziki çap vərəqi: 25,5.
Səhifə sayı 204. Formatı: 70x100 1/16. Kəsimdən sonra ölçüsü: 195×275.
Şriftin adı və ölçüsü: Times new roman 10-11 pt. Ofset kağızı. Ofset çapı.
Sifariş_____ Tirajı 200. Pulsuz. Bakı – 2022.

Əlyazmanın yiğima verildiyi və çapa imzalandığı tarix: 05.07.2022

Çap məhsulunu hazırlayan:
Azərbaycan Respublikasının Təhsil İnstitutu (Bakı ş., A.Cəlilov küç., 86).

Çap məhsulunu istehsal edən:
“Tuna” QSC (Bakı, Keşlə qəs., 1-ci Önünə küç., 19)

LAYİHƏ

Pulsuz

LAYİHƏ